

NAZİM HİKMƏT

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

**“ŞƏRQ-QƏRB”
BAKİ-2006**

Bu kitab "Nazim Hikmət. Seçilmiş əsərləri. İki cilddə"
(Bakı, Azərnəşr, 1961, 1963) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib edəni:

Aqşin Babayev

894.35/1-dc22

AZE

Nazim Hikmət. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 496 səh.

Türk dünyası və XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən biri olan Nazim Hikmət (1902-1963) Türkiyə, Azərbaycan, başqa türk və Şərqi xalqlarının poeziyasına misilsiz təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir.

Siyasi əqidələrindən, aldanışlarından və xəyal qırıqlığından asılı olma-yaraq, bəlkə də elə bütün bunlara görə mücadilələr vo iztirablar, ümidiłor və itkiler dolu tufanlı, qasırğalı bir ömür yolu keçmiş Nazim insan dünyasının zənginliyini, duyğular aləminin incəliklərini, həyatın mürəkkəbliyini, dünyanın təzadalarını bütün dolğunluğuyla eks etdirə bilən və türk şəri tarixində əbədiyyən yaşarı qalacaq bir sənətkar kimi ucalmaqdadır.

Ustad Nazimin təqdim olunan kitabda toplanmış əsərlərində bir ölkə, bir xalq nəfəs alır. Bu həbsxanahı, qürbətli, həsrətli həyat şeirlərində yer üzünün hər bir adamının sevinci, kədəri, arzusu, ümidi var. Nazim şerinin yaddaşında yalnız bir xalqın yox, bütün insanlığın ağrılı-acılı tarixi yaşayır.

Kitaba tanınmış dramaturqun Azərbaycan teatr səhnəsində dəfələrlə tamaşaya qoyulmuş bir sıra pyesləri də daxil edilmişdir.

ISBN10 9952-34-051-6
ISBN13 978-9952-34-051-8

© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ÖN SÖZ

Nazim Hikmət türk dünyasının və XX əsr dünya ədobiyyatının ən böyük şairlərindəndir. Kim nə deyir desin, bu, sübuta ehtiyacı olmayan danılmaz həqiqətdir. Xalqlararası bir qurum olan YUNESKO-nun 2002-ci ili – şairin 100 illiyini bütün dünyada Nazim Hikmət ili kimi elan etməsi bu gerçəkliliyin daha bir təsdiqidir.

Nazim Hikmət Türkiyə, Azərbaycan, başqa türk və Doğu xalqlarının poeziyasına misilsiz təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkar, keçən əsrin və bütün keçmiş və gələcək yüzilliklərin əbədi yaşayacaq klassikidir.

Nazim Hikmət 1902-ci ildə, o vaxtlar Osmanlı imperiyasına daxil olan Selanik şəhərində dünyaya golmiş, 1963-cü ildə Moskvada vəfat etmiş və orada dəfn olunmuşdur.

Nazimin dağ seli kimi qüdrətli poeziyasının qarşısında durmağa gücləri çatmayan bozı bədxahları onun bioqrafiyasına ol atıb şairi bu sarıdan ləkələmeyə çalışırlar. Belə cahil iradlardan biri onun nəslinə, şəcərəsinə aiddir. Nazimin ulu babalarından birinin polyak mənşəli, başqasının qaqaуз olduğunu şairin suçlarından sayırlar. Bu iradın nə qədər miskin və gülünc olduğu göz qabağındadır. Əvvəla, qaqauzlar – göy oğuzlar ən qədim türk qövmərindəndir. Polyak babasına golincə, bu şəxs islami qəbul etmiş və Türkiyə uğrunda savaşların iştirakçısı olmuş şərəfli bir insandır. Bu əsasla Nazimi türk xalqının bağlarından qoparmaq isteyənlər görəsən bilirlərmi ki, Puşkinin damarlarında da afrikalı əcdadlarının qanı axırdı və bu əsasla Puşkinin rus şairi saymamaq heç bir sərsərinin aqlına gəlmir. Eləcə də damarlarında Soltandıya qanı axan Lermontov. Orta əsrin dahi çin şairi Du Funu, damarlarında türk qanı axlığına görə Çin ədobiyyatından almağa da bir aqlı başında olan adam cəsarət etməz. Əgər bu irqçi prinsipi qəbul etsək, onda gərək Osmanlı sultanlarının da, demək olar ki, əksəriyyətini türk hesab etməyək...

Nazimə başqa bir irad – onun gənclik illərindən doğru sayıldığı bir ideologiyaya – kommunist ideologiyasına inanmasıdır. Bu inancın doğru, ya yanlış olmasına qiymət vermədən önce onu unutmamalıyıq ki, Nazim Hikmət əqidələrinə sadıq qaldığına görə ömrünün ən gözəl çağını – on beş ilini Türkiyə məhbəslərində çürütmüş, azadlığa buraxılandan sonra isə sui-qəsdələ, ölümə hədələnmişdir. Əlbəttə, Nazim çox asanlıqla əqidəsindən imtina edib əlkəsinin ən üst qatında mövqə tuta bilərdi, nazir də, millet vəkili də ola bilərdi, ən azı böyük istedəda malik bir şair, dramaturq kimi rahat yaşaya, yazıb-yarada bilərdi. Amma Nazim vicdanının səsiylə başqa, çətin və iztirablı bir yolu seçdi və bu yolda özünü də, dünyanın bir çox sol əqidəli insanların da, ümumən XX əsrin də böyük faciəsini yaşadı.

Nazim Hikmet doğrudan-doğruya son dərəcədə məşqəqətli, əzab-əziyyətli bir ömür sürdü, amma onun “dünyaya gəldiyimə fövqəladə məmənunam” deməyə haqqı vardı. Çünkü dünyaya on şərəfli peşələrdən birinin sahibi kimi – sənətkar kimi gəlmışdı, anadan şair doğulmuşdu. Mənə elə golir ki, Nazim yer üzündə şairdən başqa heç kəs ola bilməzdi. Ömrünü siyasetə qurban vermişdisə belə, heç peşəkar siyasətçi də ola bilməzdi.

Nazimi nəinki peşəkar siyasətçi, heç peşəkar inqilabçı da saymaq olmaz. O, peşəsinə görə yox, təbiətinə, xasiyyətinə, ruhuna görə üsyancı idi. Təbiətən üsyancı olmaq isə hələ peşəkar inqilabçı olmaq demək deyil.

Hər üsyancı şair olmadığı kimi, hər şair də üsyancı olmur. Nazim misilsiz fitri istedadıyla böyük şair, çılğın, barışmaz təbiətiylə əyilənmiş üsyancı idi. Təpədən dırnağa şair olduğu üçün ilk üsyancı da ədəbi üsyancı idi – qaliblənmiş ədəbi anlayışlara, təsdiq olunmuş nüfuzlara, ehkamlaşmış ədəbi zövqlərə qarşı üsyancı – ədəbi bütləri yıxməq!

Üsyancı şairlərin çox sonralar təsdiq olunan və yayılan geniş şöhrətlərinə görə onların xətt-hərəkətini örnək götürən yeni ədəbi nəsillorin bəzi nüma-yəndələri, məsələnin yalnız bircə tərəfini dərk edirlər – yalnız və yalnız sələflərinə etiraz, yalnız və yalnız bütləri yıxməq... Unudurlar ki, həqiqi böyük sənətçi yalnız yıxməqlə durub qalmır, yıxdığının yerində yenisini, daha ucasını, daha yüksəyini qurur. Heç bir şey qurmağa, tikməyə qadir olmayanlar iso heç əməlli-başlı yıxməyi da bacarmırlar.

Nazim Hikmetin eski ədəbiyyatı, onun ruhunu və şəklini (formasını) qəbul etməməsi, eski şerin məzmununa və biçiminə etirazı onun özünün yaratdığı yeni məzmunu və yeni formaya osaslanmasıydı, yeni ruhu meydana gətirməsəydi, şair söz sənətində yeni səhifə də aça bilməzdi.

Nazimin ikinci üsyancı – milli qürurun üsyancı idi. İlk gənclik illərində “qırx hərəminin” – qırx quldurun osiri olan doğma şəhərini – İstanbullu – ingilis-fransız-yunan işğalı altında görmək, onun qəlbiniə Batı imperializminə qarşı elə bir qisas və hiddət toxumları səpmişdi ki, ömrünün sonuna qədər qəlbində bu mücadilənin atəsi sönmədi. Bu alovun işığında Qüvvəyi-milliyəni vəsf edən şeirlər yazdı, Mustafa Kamal paşanın Qurtuluş savaşını tərənnüm edən ən kamil bədii əsəri yaratdı və özü də İstanbuldan Ankaraya, böyük Qazinin yanına yönəldi – onun yanında olmaq, onun səfində döyüşmək üçün. Nazim Hikmetin konkret olaraq Atatürkü vəsf edən şəri yoxdur, ancaq məncə heç bir şair Atatürkü amalına və məqsədinə Nazim Hikmet qədər yaxın olmamışdır. Atatürkü tarixdə, cəmiyyətdə yapdığı işi – Türkiyəni çağdaşlaşdırmaq, dün-yaya açmaq və dünyani Türkiyəyə açmaq, orta əsrlorin xurafat, cəhalət mühi-tini dağıtmak, yerində yenisini qurmaq işini Nazim Hikmet də şeirdə, sənətdə gördü. Bu gün Nazim Hikmeti müəyyən sobəblərdən qəbul etməyən şairlər də məhz onun türk şerinə getirdiyi sərbəst vezndə, yeni poetik biçimlərdə, yeni ədəbi formalarda yazıb-yaradırlar. Elə bu özü də şairin qələbəsi deyilmi?

Nazim Hikmət İstanbuldan Ankaraya, sonra isə Ankaradan Türkiyənin Doğu sərhədlərinə tərəf getdiyi yollar, keçdiyi kəndlər, obalar, rastlaşlığı insanlar ona Anadolunu, türk köylüsünün həyatını tanıdı və o, yurdunun acıdan acı insan mənzərələrini gördü. Daha sonralar bu mənzərələr məhbusluq həyatının səhnələri və personajlarıyla daha da zənginləşdi – naz-nemət içində böyük paşa nəvosi Nazim səfələtlə, yoxsulluqla, acılıqla, avamlıqla, sosial bərabərsizlik və ədalətsizliklə, varlılar-yoxsullar təzadıyla qarşılaşdı və bütün bunlar şairi yeni bir üşyançı kimi yetişdirdi. İndi onun imperializmə qarşı savaşı yalnız milli azadlıq və istiqətliyyət uğrunda deyil, həm də insanların bərabərliyi, əzilənlərin insan kimi yaşaması uğrunda mübarizə oldu. Özü də dəfələrlə vurğulayırdı ki, onu sosializm əqidələrinə bağlayan Moskvadakı kommunist təhsilindən daha öncəki Anadolu təəssüratları olub.

20-ci illərdə Batumdan keçərək Moskvaya bu duyğularla, bu əqidəyo gelmişdi və bu inancları yolunda hər cür məhrumiyyətlərə dözməyə, hətta lazımlı gələrsə, ölümə belə getməyə hazırıldı. O zaman elə zənn etmişdi ki, ümid bağladığı ölkə gənc şairi narahat edən bütün məsələlərin çözümünü tapmış və ya tapmaqda olan bir quruluşun örnəyidir. Bu baxımdan Nazim Hikmət dünya səllərinin bir çoxunun yanlığını paylaştı – yəni ömür sürdükləri kapitalist ölkələrində ədalətsizliyi, sınıfı bərabərsizliyi, varlıların harinligini, kasıbların zülm və zillət içində yaşadığını görərkən belə bir cəmiyyətin alternativi kimi SSRİ-ni qəbul etmişdi. Halbuki, bəlkə yalnız qurulduğu zaman qəsd etdiyi niyyətlə Sovetlər dünya səllərinin bu ideyalarına, xülyalarına az-çox uyğun gələ bilərdi. Bu ölkə siyasi və ictimai tərcümeyi-halı etibarıylə isə özəlliklə də 30 il sürən Stalin dövründə heç vəchlə zülm və əsaret dünyasının alternativi sayıyla bilməzdi. Əksinə, ədalətsiz cəmiyyətlərin və quruluşların bəlkə də daha dəhşətli, riyakar və qəddar şəkli idi. Bunu çox gec də olsa anlayan (bəziləri isə indiyəcən anlaya bilməyən, ya anlamaq istəməyən) dünya sol intellektuallarının faciesini – xəyal qırıqlığı faciesini Nazim Hikmət də yaşadı.

20-ci illərdə Moskvada marksist təhsili alarkən N.Hikmət kommunist idcologiyasına ürəkdən inanmışdı və yaradıcılığı da əsasən inqilabi ruhda inkişaf edirdi. 1924-cü ildə vətənə qayıdan Nazim Hikmət dərhal həbs edilir, bir müddət sonra azadlığa çıxır, qəzet, jurnal və studiyalarda çalışır. 1938-ci ildə saxta bir ittihamla yenidən həbs edilir və 28 illik məhbəs cəzasına məhkum edilir. 1950-ci ildə ümumi əfv qanununa görə azadlığa buraxılır, həyatına qəsd olunacağına inanaraq Türkiyədən qaçır, Moskvaya gəlir. Sovet İttifaqının gəncliyində sevdiyi, heyran olduğu, xoş hissələrlə xatırladığı və bu əqidələrinə görə on beş il məhbəsdə yatdığı bir məmləkətdən çox fərqli bir qurulus içində yaşayan ölkəyə çevrildiyini gören şair dərin peşmançılıq hissələri keçirir. 20-ci illərin sənət ab-havasından – şeirdə Mayakovski ruhundan, teatrda Meyerhold, Tairov novatorluğundan, kinoda Eyzenşteyn ixtiralarından əsərəlamət qalmamışdı. Mayakovski intihar etmiş, Meyerhold min bir işgəncəyə məruz qalandan sonra güllələnmiş, Tairovun teatrı bağlanmış, amansız təqiqid-

lərdən sonra Eyzenşteyn film yaratmaq imkanından məhrum edilmişdi. SSRİ-də yaşayan azsaylı türk kommunistləri – bircə nəfərdən başqa – ya güllələnmiş, ya Sibirə sürgün olunmuşdu. Milyonlarla başqa insanlar kimi. Az sonra Nazim Hikmət Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıł Müşfiqin və minlərlə azəri ziyalisinin müsibətindən də xəbərdar oldu.

Bütün bu acı və dəhşətli gerçeklik qarşısında Nazim Hikmet hansı xətti-hərəkatı seçməliydi. “Yox, mən səhv etmişəm, ömrümü yanlış ideallara həsr etmişəm”, – deməliydi. Türkiyəyə qayıtmalı, onun qanına susamış düşmənlərindən üzr istəməliydi? Əvvəla bu mümkün deyildi, çünki onu nə sovet sistemi öz cəngindən buraxardı, no də Türkiyə rejimi qəbul edərdi. İkincisi, axı Nazim Hikmət gənclik ideallarının Sovetlər İttifaqında təhrif olunmasından, bayağılaşdırılmasından və saxtalaşdırılmasından sarsılmışdı, amma idealların özünün ədalətinə və həqiqətinə inamını itirməmişdi. Yaxud itirmək istəmirdi.

Nazimin düşmənləri iddia edirlər ki, Türkiyədən qaçmaqla o, vətəninə xəyanət etmişdir. Nazim Hikmət Türkiyədən, türk xalqından deyil, onu məhəbəslərdə çürüdən, ona ölüm təlosi quran bir rejimdən qaçmışdı. Məgor hər hansı rejim, siyasi quruluş, hər hansı iqtidar – Vətənlə eyni məfhumdur? Osmanlı sultanlarının zülmündən xilas olmaq üçün mühacirətə getmiş Ziya paşalar, Namik Kamallar da vətən xainləridirmi? Çar Rusiyasının müstəmləkəçilik mühitindən qurtulmaq üçün Türkiyəyə mühacirət etmiş Əliboy Hüseynzadələr, Əhməd bəy Ağaoğlular, sovet rejiminin caynağından xilas olmaq üçün Türkiyəyə sığınmış Məmməd Əmin Rəsulzadələr, Almas İldırımalar – Azərbaycandanmı imtina edirdilər? Gertsendən Soljenitsinə qədər rus siyasi mühacirlərinin – odiblərinin, ümumiyyətlə dövrlərində öz məmləkətlərindən uzaq düşmüş bütün insanların ən böyük həsrəti – tərk etməyə məcbur olduqları vətənlərinin həsrəti deyilmidir?

“Şairi cənnətə qoymuşlar. Ah məmləkətim demiş” – bu, Nazimin misralarıdır. “Praqada yəhudi məzarlığında səssiz-nəfəssiz ölüm. Mühacirlik ölümdən betər. Ah gülüm, ah gülüm” – bu misralar da. “Məmləkətmə, ulduzlarımı, gəncliyimmi daha uzaq” – bu da.

Məmləkət həsrəti, ailəsindən, kiçik yaşılı oğlundan ayrı yaşamaq məcburiyyəti, əsərlərinin öz ana dilində, ana vətəndə nəşr olunmaması, adının yasaq edilmesi, yaxud vətən xaini kimi çəkilməsi N.Hikmətin son illərini acı bir işgəncəyə çevirmişdi. Təsadüfi deyil ki, bu illərdə gəncliyində yazdığı inqilabi-romantik ruhlu şeirlərində çox fərqli kədərli, bədbin esorlər yaradırdı. Hətta Kremlin cibində olan Moskvadakı oyuncaq Türkiyə Kommunist Partiyasının başçıları Nazimo bu bədbin şeirlərinə görə partiya töhməti vermək cəhdində də bulunublar.

Ümumiyyətlə, Nazimin Türkiyə kommunistləri ilə münasibəti heç vaxt birmənali olmayıb, hətta şairin gənclik illərində bu partiya Türkiyədə fəaliyyət göstərərkən Nazimi ideya sapıntıları üstündə bir müddət fırqədən xaric də edib.

Nazimə bir irad da budur ki, əger həyatını xilas eləmək üçün Türkiyədən qaçmağa məcbur idisə, gərək başqa bir ölkədə, məsolən, Fransada məskən salaydı. Axı hətta fransız dilini də rus dilindən müqayiso olunmayacaq dərəcədə gözəl bilirdi. Nazim özü də hərdən bu fikrə üstünlük verirdi, amma başa düşürdü: tutalım, ləp Fransada yaşayayıd, oqidələrindən ki, imtina etməyəcəkdi, deməli yenə də Fransa Kommunist Partiyasının təsir dairəsində olacaqdı, bu partiya isə (xüsusilə Stalin dövründə) Kremlin Paris filialından başqa bir şeir deyildi.

Həyatının sinni çağında ömür yolunun belə çıxmaza dayanması, vətəninin, ailəsinin, oğlunun həsrəti, ürək xəstəliyinin yaxın ölüm haqqında xəbərdarlığı Nazimi üzürdü və Mikayıl Rəfiliyə ağısında “təsəllisiz yaşamağı bacardım, təsəllisiz ölməsini də bacararam” desə də, hər halda acı taleyinin bir təsəllisinə möhtac idi. Son sevdası da həyatının ağır peşmançılıqlarından sonra bu eşqdə təsəlli tapmaq ümidiylə bağlı idi. Bu son sevdanın bədii məhsulu isə şairin ölməz lirikasıdır...

...İstanbulun məşhur İstiqlal caddesindən keçorkən kaset satan dükanlardan ətrafa yayılan nəğmə səslorını eşitdim. Nazimin sözlərinə yazılmış mahnilər idi. Dükanda Nazimin sözlərinə yazılmış mahnilərindən da, şairin öz səsiylə oxuduğu şeirlərinin də kasetləri satılırdı. Əlbəttə, buna təəccüb qalmadım. Bilirdim ki, sağlığında Türkiyədə bircəcik kitabının çap olunmasının həsrətiylə yanıb-yaxılan şairin ölümündən sonra onun adına, yaradıcılığına yasaqlar götürüləndən bəri Nazim Hikmət Türkiyədə ən çox kitabları noşr olunan, səhnələrdə pyesləri göstərilən, sözlərinə mahnilər bəstələnən sənətçidir. Şairə həsr olunmuş sərgilərdən, konfrans və simpoziumlardan da xəberim vardı, bəzilərinin iştirakçısı olmuşdum. Amma İstiqlal caddesində Nazimin belə gur səslənen sorağını duymaq məni həm sevindirir, həm kədərləndirirdi. Sevinirdim ki, qardaş xalqın illərlə ondan gizlədiyi böyük sənət sərvəti axır özünə qaytarılır. Kodərlənirdim ki, Nazim belə bir günü yalnız xeyallarında yaşadı.

...Türkiyənin ən böyük çağdaş şairini – türk dilinin böyük şairini sevmədən bu dili, bu xalqı, bu ölkəni necə sevmək olar... Dədə Qorqudsuz, Yunis İmresiz, Nəvaişiz, Füzulisiz türk dünyası olmadığı kimi, Nazim Hikmətsiz də türk dünyası yoxdur.

Tarix boyu olduğu kimi, XX əsrde də Türkiyə dünyaya bir çox dəyərli insanlar vermişdir – siyasi xadimlər, hərbçilər, şairlər, yazıçılar, rəssamlar, sənət və elm adamları. Amma XX əsrde dünyada Türkiyəni əsasən iki böyük şəxsiyyətlə tanıyırlar – Kamal Atatürkə və Nazim Hikmətlə.

Bu heqiqət Türkiyədə il-ildən daha böyük qürur hissiliyə təsdiq olunur.

XXI osrə Nazim kommunist kimi, siyasi mühacir kimi deyil, bütün siyasi toqquşmaların, siyasi oyunların fəvqündə duran böyük bir sənətçi kimi daxil olur.

Nə yaziq ki, XX əsrde siyasi sistemlər arasında gedən amansız soyuq müharibədə hədəflərdən biri də Nazim idi. Soyuq müharibə bitdi. Sovet impe-

riyası çökdü. Sosialist düşərgəsi adlanan blok tarixin arxivinə töhvil verildi. Kapitalist dünyası isə bütün sosial təzadlarıyla birlikdə yaşayıb qalıb. Və Nazim poeziyası da dünyanın hər bir yerində sosial ədalət, insan ləyaqəti, insanların və millətlərin qardaşlığı uğrunda mübarizədə kəsərlə silah olaraq qalır, insanları “bir orman kimi qardaşcasına və bir ağac kimi hürr” yaşamağa səsləyir. Siyasi toqquşmaların dışında insanın daxili dünyasının – eşq iztirablarının, həsrətinin, tənhalığının, ümidişlərinin və ümidsizliklərinin, həyat sevinclərinin və ölüm qoxularının tərcümanı kimi də milyonların karına gəlit.

Bu gün bazar
 Bu gün məni ilk dəfə günəşə çıxardılar.
 Və mən ömrümde ilk dəfə göy üzünü
 bu qədər məndən uzaq
 bu qədər mavi
 bu qədər geniş olduğuna şaşaraq
 qımdanmadan durdum...
 Bu anda nə düşmək dağalara
 Bu anda nə qovğa, nə hürriyyət, nə qarım
 Torpaq, günəş və mən
 bəxtiyarım.

Bu ədəbi insan əngüşlərini qəlembə alan şairin cibində hansıa partiya biletinin olub-olmamasının bir əhəmiyyəti varmı?

Yeddi təpəli şəhrimdə
 Buraxdım qönçə gülümü,
 Nə ölümdən qorxmaq ayıb,
 Nə də düşünmək ölümü

– deyen şairi hansı ideoloji qəliblərə salmaq olar.

“Mən bir ceviz ağacıyam Gülhanə parkında” şerinin dörin və nisgilli lirizmi, “Masallar masalı”nın fəlsəfi tutumu hansı partiya programına uyğundur? Bunların yüksək sənət dəyərini qanmamaq üçün qulaqların kar, gözlərin kor, qəlbin bomboş olmalıdır.

Türkiyə solçularının N.Hikməti yüksək qiymətləndirməsi təbiidir, amma Nazim solun-sağın fövqündə duran bir şair olduğu üçün onun istedadını Türkiyənin fərqli əqdlərə mənsub olan böyük şəxsiyyətləri də təqdir edib. Atatürk Nazimin məğrurluğunu bəyənirmiş. Turançılığın babası Ziya Göyalp, türk ədəbiyyatının klassikləri Əbdülhəq Hamid, Yəhya Kamal, Xalidə Ədib Adıvar, Yaqub Qədri Qaraosmanoğlu kimi mümtaz simalar da Nazimin ədəbi qiymətini vermişlər. Səciyyəvidir ki, bir neçə il bundan qabaq türk millətçiliyinin görkəmli siyasi liderlərindən olan Alparslan Türkeş televiziya ilə çıxışlarının birində Nazim Hikmətin Qurtuluş savaşına həsr olunmuş və yüksək

vətənpərvərlik ruhuyla aşılanmış əsərlərindən heyranlıqla bəhs etdi, onları əzberdən oxudu.

Dünyanın müxtəlif ölkələrinin dövlət başçılarının iştirak etdiyi İstanbul sammitinin açılışında, Türkiyənin o vaxtkı prezidenti Süleyman Dəmərəl Məhəmməd Akif Ərsoyun, bağlanışında isə Nazim Hikmətin şerini oxudu.

Türkiyədə Nazim Hikmətin adı yasaq olan illərdə isə ona Azərbaycan sahib çıxmışdı. "Azərbaycan o zaman Sovet İttifaqının bir hissəsi idi və ona görə də Nazimi ümumi sovet siyasi məqsədləri çərçivəsində qobul edirdi" – deyilə bilər. Doğrudur, amma bu həqiqətin yalnız bir hissəsidir, tam həqiqət deyil. Həqiqətin başqa tərofi isə ondan ibarətdir ki, o illərdə Nazim Türkiyə üçün kommunizmin simvolu, Moskva üçün saxta beynəlmələçiliyin timsah idiso, Azərbaycan üçün Türkiyənin, türklüyün, türk dilinin rəmzi idi və şairi bitib-tükənməyən alqışlara qərq edən Bakı auditoriyaları onun simasında kommunist təbliğatının daşıyıcısını deyil, uzun illər həsrətini çəkdiyimiz Türkiyənin ətrini bizə yetirən, canımız qədər doğma olan türk dilini ölümsüz şeirləriylə bizə çatdırın bir insani, bir türkü alqışlayırdılar. O illərdə Sovet İttifaqının türk bölgələrində və ilk növbədə əlbəttə, Azərbaycanda heç kos türklük ruhunu Nazim Hikmət qodor yüksəldə bilməyib. Türk sözü Azərbaycanda xalqımızın, dilimizin adı kimi yasaq olanda, Türkiyəylə tarix, ədəbiyyat, folklor, kök, adət-ənənə birliyimiz haqqında hər hansı fikir cinayət sayılarda, Türkiyə sevgisinə görə yüzlərlə Azərbaycan ziyalısı qətl və sürgün ediləndə, Nazim Hikmət kütləvi görüş tədbirlərində ən yüksək kürsülərdən – "Mon türkom, siz də türksünüz, ruhumuz, gələnəklərimiz bir, xalqlarımız, dillərimiz qardaşdır" – deyirdi.

Bakını bir də Izmirə bənzədiyinə görə bu qədər sevən, ona və Xəzərə təsirli şeirlər həsr edən Nazim Azərbaycanda özünü doğma bir mühitdə, əzelliliklə ona munis olan azəri türkcəsi mühitində rahat hiss edirdi. Bakıda onun böyük salonları dolduracaq və şeirlərini saatlarca döymədan dinləyəcək geniş auditoriyası vardı, şeirlərinə qiymət verə bilecek şair, yazıçı, bəstəçi, alim dostları vardı.

İlk dəfə Bakıya 1927-ci ildə gəlmişdi. Sonralar dünyanın bütün əsas dillərində yüzlərcə əsəri çıxmış şairin ilk kitabı "Günoşi içənlərin türküsü" (Süleyman Rüstəmin redaktorluğu ilə) 1928-ci ildə Bakıda nəşr olunmuşdu. Yanılmırımsa, bu, həm də Nazim Hikmətin ərəb əlifbasıyla nəşr olunmuş yeganə kitabıdır. Nazimin ilk kitabına (bəlkə də ümumiyyətlə, onun yaradıcılığına) həsr olunmuş ilk məqaləni də Bakıda, dövrün görkəmli tənqidçisi Əli Nazim yazmışdı. Məqalo "Günəşi içirik... günəşlənirik" adlanırdı. Əli Nazim böyük türk şairinin çağdaş Azərbaycan şerinə göstərdiyi təsiri xüsusi vurğulayındı. Ümumiyyətə, o illər Nazimi türk şairi adlandırılanda bu, həm də Azərbaycan şairi demək idi.

İkinci dəfə Bakıya 30 il sonra gəldi və bu səfərinə şeir də həsr etdi. Bundan sonra tez-tez Bakıya gələrdi və burada dəvət olunduğu evlərdə, dost

məclislərində, yaxud ali məktəblərdə görüşlər zamanı, böyük auditoriyalarda doğma dilində şeir oxuması, anlaşılması, alqışlanması onu fərəhləndirən, həyatının son sevinclərindən idi. Bu zaman Nazimin şeirlərinin Bakıda Türkiyə türkçəsindəki orijinalına yaxın bir şəkildə azəri türkçəsində nəşr edilməsi də şairi çox sevindirirdi, bu tərcümələrdən çox razı qalmışdı və təvazökarlıqla: "şeirlərim azəricə türkçədən gözəl səslenir" – deyirdi.

Nazim Hikmətin əsərləri dövrü mətbuatda və ayrıca kitab şəklində Azərbaycanda dəfələrlə nəşr edilmiş, pyesləri səhnələrimizdə oynanmışdır. Onun əsərlərinin motivləri əsasında Əjdər İbrahimov filmlər çekmişdir. Bir ssenarisi əsasında Ramiz Əsgərov film çekmişdir. Bestəkar Arif Məlikovun Nazimin librettosu əsasında yaratdığı "Məhəbbət əfsanəsi" baleti dünyanın bir çox ölkələrində tamaşa yolu olmuşdur. Nazimin mənəvi qızı heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlarımız şəkillərini yaratmışdır. Əkbər Babayev, Qədir İsmayılov, Aqşin Babayev... Nazim Hikmət yaradıcılığına dəyərli tədqiqatlar, monoqrafiyalar, kitablar həsr etmişlər. Azərbaycan şairleri Nazim Hikmətə çoxlu şeir, poema ithaf etmiş, onun haqqında məqalələr, xatirələr yazılmışdır. Nazimin də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə aid məqalələri, Mikayıllı Rəfilinin vəfatına yazardığı "Ağrı"sı, Səməd Vurğunə həsr olunmuş şəri, Rəsul Rzaya həsr olunmuş məqalələri var.

Bütün bunları mərhum araşdırmaçımız Qədir İsmayılov kitab şəklində tərtib etmişdir... Qədir müəllimin ölümündən az sonra, həmin tərtib Nazim Hikmətin Bakıda 1928-ci ildə çıxan ilk kitabının adı ilə – "Günəşi içənlərin türküsi" adıyla işıq üzü görmüşdür.

Ösrin böyük şairi Nazim Hikmət bu kitabıyla bir daha özünə doğma bildiyi diyara – azad və müstəqil Azərbaycana qayıdır.

Anar


“Bu kitabin müəllifi ürəyini, düşüncəsini, qələmini, başdan-başa hayatını xalqına verməkla öyünən türk şairlərindən biridir. Başqa bir tərəfdən bu şair adı, coğrafiyası, irqi, milliyəti nə olursa-olsun, milli azadlıq, ictimai ədalət, sülh üçün döyüşən hər bir xalqın bu uğur yollarındaki savaşlarını şeirlərində öymüşdür. Onların zəfərlərini öz xalqının zəfəri, məglubiyyətlərini öz xalqının məglubiyyəti, sevinclərini, acılarını öz xalqının sevinci, acısı bilmişdir.

Kitabda bu acılardan, bu sevinclərdən, bu məglubiyyətlərdən, bu zəfərlərdən əks-səda var.

Bir tərəfdən da bu kitab tək bir insanın başına gələnlərin hekayəsidir: sevdalarının, həsrətlərinin, yaşama və ölümqabağı davranışlarının, qorxularının, xəstəliklərinin, ümidişlərinin, bəxtiyarlıqlarının, inamlarının hekayəsi...

Şerimin kökü yurdumun torpaqlarındadır. Amma budaqbudaq bütün torpaqlara, Şərqdə, Qərbdə, Güneydə, Quzeydə yayılmış ucsuz-bucaqsız torpaqlara, o torpaqların üstündə qurulmuş mədəniyyətlərə, böyük dünyamiza uzanmaq istədim. İnsan oğlu harada, nə vaxt və hansı dildə olursa olsun, ürəyimə və düşünəmə uyğun bir şeir söyləmişsə, oradakı ustalığı incələməyə, ondan bir çox şeylər öyrənməyə çalışdım. Yalnız öz ədəbiyyatımızınkıları deyil, Qərb və Şərq ədəbiyyatının bütün ustalarını usta bildim”

Nazim Hikmat



YOLÇU, YOLUN ŞƏRQƏ İSƏ

Yolçu, Şərqə isə yolun, onda sən
Hər daşı müqəddəs xərabəyə bax!
O yerdə son damla qanını tökən
Yaralı igidlər vuruşur qoçaq.

Yolçu, yolun Şərqsə, bağçalarında
Güllərin üstündə silah çatılan,
Baharı qan olan ellərə en də,
Ora həsrət çəkən könülləri an.

Yolçu, Şərqə düşsə əgər güzarın
Əlində qələbə çiçəklərilə,
Göylərə ucalan qarlı dağların
Ardından yüksələn günəşi gözlə!

1917

YAĞIŞ

Yağış səpələyir... yağış deyil bu,
Təsəlli yağımaqda, sanki göylərdən.

Allahın qəlblərə baxdığı yerdən
Yağış səpələyir... gecələr sərin.
Zülməti şəfali mavi göylərin...
Ey gecə, qəlbimə yaxındır səsin.
Gecə, bu göz yaşı, aman, kəsməsin!
Möhtacam, möhtacam sərinləməyə,
Sinəmi açaraq “oxqay” deməyə...

Göylərə dikələn alnına bir-bir
Elə bil sancılır soyuq iynələr.
Xirdaca-xirdaca düşür damcılars,
Oxqaysız qəlbimdə bir üşütmə var.

Yağış səpələyir, yağış deyil bu,
Qəlbə kədər yağır, sanki göylərdən.

1917

YETİMLİK

Sahillərdən ayrılan balıq qayıqları var
Onların baş ucundan süzülən atəşlərim
Durğun sular içinde yanın işıqları var.

Yüksəldi uzaqlaşan qayıqlardan bir şərqi,
Bu son bir hicqırıqdı, bir ıztirabdı, dərin,
Matəmilə anırdı yixılan Qoca Şərqi.

Pul-pul parıldayırkən Ayın altında dəniz
Arxamdan səsi gəldi üfűqə baxan gəncliyin,
Bu ilk bahar gecəsi ancaq mənəm kimsəsiz.

Kimsəsiz, son matəmin xatırə fəryadıyam.
Bir ah belə çəkmədən can verən ığidlərin
Yollarını gözləyən ellərin övladıyam.

İndi ta uzaqlara, Şərqə dönürkən üzüm
Anladım ki, zavallı yurdumun acısını
Duymayan bu diyarda bir yetiməm mən özüm.

1917

YARALI XƏYALAT

Qara Osman oğlu Cavada və Fövziyə

Bir gecə bir otaqda dörd arxadaş toplandıq,
bir uzaq röya olan keçmiş günləri andıq.
Gözlerimiz yaşlıydı, könüllərimiz məhzun,
Hamımız məmləkətdən danışdıq uzun-uzun,
dördümüzdən ikisi Aydın uşaqlarından,
əfələrin¹ qanıydı damarlarındakı qan,

¹ Milli istiqlaliyyət vuruşlarında çarşılmış İzmir partizanları

onlardı ən ziyadə ağlayan için-için,
 bu halı nəhayətə çatdırı bilmək için
 bir sədəfli tanbura verərək kiçiyinə,
 dedim ki: "Qımıldanın, bu küskün halınız nə?
 Bir çal, ruhlanaq, tez ol, durma, "Sarı Zeybəyi".
 Canlansın gözümüzdə o sarp dağların bəyi..."
 Çaldı, tanburasından tarixin səsi gəldi,
 dağlara söykənərək "Sarı Zeybək" yüksəldi.
 Çaldı, hər nəgməsində əks edərək şanını,
 bu dağlarda yeganə Zeybəyin dastanını.
 Ortada oynayırdı məhərətlə qardaş!
 Hərlənirdi otaqda rəqs edən gəncin başı.
 Diz çökərək vurduqca sağa, sola dizini,
 başına vuran qanı qızartmışdı üzünü.
 Parlayan baxışları nə ilahiləşirdi!..
 Hər sarsıntı könlümdə sanki külü eşirdi.
 Gözləri yavaş-yavaş dumanlandı, qaraldı,
 sandım, otağımızı bir mavi duman aldı.
 Get-gedə qatilaşdı bu mavi, rəngsiz duman,
 get-gedə xəyal oldu ortaçıda oynayan.
 Parçalayıb bu sisi xəyal birdən əyildi,
 artıq indi oynayan gənc bayaqkı deyildi.
 Daldım qaranlığına ən dərin heyretlərin,
 hər addımı beynimdə uğuldayan bu yerin.
 Əndamı incə, uzun, çıyinləri enliydi,
 sarı burma bığlıydi, gümüşü çəpkənliydi.
 Dönə-dönə görmüşdüm bu üzü röyada mən,
 Yerlər, göylər titrərdi bu cavan oynayarkən,
 ta könüldən tanışam elliyinə bu səsin,
 sənmisən, Sarı Zeybək, bu, doğrudan, sənmisən!?
 Zeybək, səndələyirsən, bu nədir, solur üzün!
 Yerə əvvəlki kimi hirslə vurmayıñ dizin...
 Ah, yumulur gözlərin... Sənə nə oldu, aman?!
 Nədir göy çəpkənindən o süzülən qızıl qan?!
 Bir kafirin imansız qurşunundanmı yandın?
 Ah, ey Sarı Zeybəyim, səndəmi yaralandıñmı?

1920

YOL MAHNISI

Alnımızda yanır gəncliyin tacı,
Yorğunluğun atasını yandırdıq.
Güclü əlimizdə nəşə qırbacı,
Geniş üfüqlərə çatmışıq artıq.

Sinəmiz qüvvətli, könlümüz təmiz,
Qurtarmaz yolları qurtararıq biz.
Saraysız, hamamsız, yuvasız, yersiz
Harda günəş batdı, orda yatırıq.

Şehər burda olsaq, axşam ordayıq,
Günlərin ardınca gedirik sayıq.
Gözəl misra kimi dodaqlardayıq,
Bizdən kimsən xəbər alan tapılmaz.

Hey, anam, hey! Yolçu yolunda gərək.
Kiminin altında qu tükü döşək,
Kiminin üstündə yorğan tapılmaz.

1920

ACLRIN GÖZ BƏBƏKLƏRİ

Deyil dörd, beş,
deyil beş, on,
otuz milyon
ac
bizim!

Onlar
bizim!

Biz
onların!

Dalğalar
dənizin!

— 18 —

Dəniz

dalğaların!

Deyil dörd, beş,
deyil beş, on,
otuz milyon,

otuz milyon!

Aclar düzülmüş, aclar!

Nə kişi, nə qadın, nə oğlan, nə qız,
arıq, cılız,
əyri-üyrü budaqlarıyla
əyri-üyrü ağaclar!

Nə kişi, nə qadın, nə oğlan, nə qız,
aclar düzülmüş, aclar!

Bunlar!

Yeriyən parçalarıdır

o quraq

torpaqlarmı!

Kimi

sümük

dizlərinə vuraraq,

yuvarlaq

bir qarın

daşıyır!

Kimi

dəri... dəri!..

yalnız

yaşayır

gözləri!

Uzaqdan

qapqara itiliyi

nöqtə-nöqtə uzanıb damara batan,

qocaman başlı bir nal mixi kimi

dəli göz bəbəkləri,

göz bəbəkləri!

Hələ bunlar

Hələ bunlarda elə bir ağrı var ki,

bunlar

elə baxırlar ki...

Ağrımız böyük!
Böyük!
Böyük!

Fəqət
artıq imanımıza enə bilməz yumruq!
Dəmirləşdi bağımız,
çünki ağrımız
otuz milyon,
dəli göz bəbəkləri!
Göz bəbəkləri!

Ey
məni
ağzıacıq
dinləyən adam!
Bəlkə də dalmca mənə –
bu qəlbini
bağıraraq açana –
“dəli”
deyən adam!
Sən də əgər
o birilər
kimi qazsan,
mənasını
duyammazsan
sözlərimin.

Bir barı bax
gözlərimin
dəli bəbəklərinə!

1921

ANADOLU

Başımızda Günəş
atəş
bir sarıq.
Cılız torpaq,
Çılpaq ayaqlarımızda çariq.

20

Qoca qatırından
daha ölgün bir kəndli
yanımızda,
yanımızda deyil,
yanan
qanımızda.

Kürək yapincısız,
bilək qamçısız,
atsız, arabasız,
jandarmasız.

Ayi yuvası kəndlər,
palçıq qəsəbələr,
boz dağlar aşdıq.
Bəli, biz o diyarı belə dolaşdıq!

Xəstə öküzlərin
yaşlı gözlərində
dinlədik daşlı tarlaların səsini.
Gördük ki, vermir torpaq
qızıl sünbüllü nəfəsini
qara
sapanlara!

Röyada gəzən kimi gəzmədik.
Xeyr,
xarabadan xarabaya yanaşdıq.
Bəli, biz o diyarı belə dolaşdıq.
Biz
bilirik
o məmləkət
neyə həsrət çekir.

Bu həsrət
bir materialist başı qədər
çizgilənmişdir.

Bu həsrətdə
maddə var,
madde!

Nəmlı,
surəti qəmli
evlər

siçovul yolu küçələrin üstündə
vermiş baş-başa.

Cin gözlü,
göyərçin sözlü,
çalmaları ağ, yaşıl sariqlilar
dükanlarda bardaş qurmuş,
yarıq dabanı çariqlilar
önlərində.

Yekə
bir jandarma
tarlıda zina edən
bir cütü sürür.

Qəhvədə
Piri-muğan dədə
sulanarkən bir şagirdə
“Ya hövlə vəla” deyib dərin-dərin
bu keçənlərin
surətinə tüpürür.

Bəli, bu
turşumuş, yuxu qoxuyan bir qaba bənzər şəhərin
qara sevdası deyil elə romantik.

Onun
ruhunun
iki qıvraq kəlməlik
həsrəti var:
buxar,
elektrik!

Kor deyilsinizsə əgər
görərsiniz ki,
bu torpaq üzlü rəncər,
onun Qafqazdan qayıdan
xəlbir sinəli oğlu,
göl başlarında vergiyığanın dırnaqları oyulu
qızıyla,
qarısıyla,
arabasıyla,
son qarış torpağına sarılmaq,

ölsə də burda onlarla ölmək,
burda –
onlarla
birgə gömülmək
isteyir.

Dağların, tarlaların arzuladığı,
arzuğu bir qadın kimi ehtirasla gözlədiyi
hər dırnağında min kəl gücü dəmirləşən
və su çalxalayan kimi torpağı eşən
ruhu buxar
makinalar!

Ey şışə qarınları
san
qəlyanılar kimi xoruldayan,
ey üçatlı yaylısının içindən,
kar,
burunsuz,
kor,
kəndlilərə

Piyer Loti ahı çekib keçən
ağzı qəmli,
eli
qələmli
əfəndilər!

Dadlı yalan dinləməkdən daha usandıq.

Artıq
hamımızın başına
Bu “danqqq!”
desin:
Kəndlının torpağa həsrəti var,
torpağınsa həsrəti:
makinalar!

1922

RODOS HEYKƏLİ

Ayağına 45 nömrə amerikan çəkməsi keçirmiş
bir Rodos heykəli kimiyəm.
Sığorta şirkətləri
sığortalayır məni 101 sənəyə.
Hər kəs
Gözlerinin bəbeyinə sığmayan vücudumu
Bütöv bir mərmər sanır.
Halbuki mən
div gövdəmin
boş bir gips qəlib olduğunu bilirəm.
Bilirəm,
hesabladım:
sayı 10-lar xanəsini doldurmayan illərdən sonra
geniş sinəm çatlayacaq!
Mənə ağır gələn yalnız bir şey var:
buradan
oraya
keçmək üçün
asma körpü quranlara,
mən hələlik
vücuduma yaraşan
dəmir şalbanları daşımamışam!
Zaman az!
Geniş sinəm çatlayacaq.
45 nömrəli çəkmələrimlə
div addımlar atsam da kafı deyil.
Yüyürmək lazımk
olimpiada yarışlarında olduğu kimi yüyürmək,
yü-yür-mək!!!

1923

GÖZLƏRİMİZ

Gözlərimiz
şəffaf,
təmiz
damlalardır.

Hər damlada
dəmirə can verən dühamızın
bir kiçik
zərrəsi vardır...

Şəffaf,
təmiz
Damcılarıyla gözlərimiz
bir ümman içinde o qədər birləşdi ki,
qaynayan suda buz
necə əridilirse,
biz də
bir-birimizdə
eləcə qeyb olduq
artıq,
yükseldi gözlərimizin şah əseri,
dəmirə can verən dühanı tapdıq.

Şəffaf,
təmiz
damlalarıyla gözlərimiz
bir ümman içinde birləşməseydi əgər,
hər zərrə
dağılsayıdı başqa bir yerə,
dinamolarla turbinləri cütləşdirərək
polad dağları suda boş bir tuluq kimi
döndərə bilməzdik
ve gözlərimizi yandıran
gecənin atəşini
kibrit başı kimi söndürə
bilməzdik.

1923

ŞAİRİN BİR DƏQİQƏLİK TƏNBƏLLİYİ

Ətrafdan axan günəşli mavilik
duruldu yavaş-yavaş.
Kapitan körpüsü zəngi çaldı,
göyərtə boşaldı.
Lövbər atdı yuxu gözlərimə!..
Duman atlara minmiş
duman süvarilər
Qanımda qırmızı kürəciklərə
mariğa durdu,
Beynimdə yat, yat, – deyə zəng vurdu.
Əlimdə qara qələm
uzandı,
böyüdü,
qalınlaşdı.

Aldı süpürgə sapı biçimini.
Qoca bir küçə süpürgəçisi oldu əlim
söykəndi süpürgəsinə,
gözünü yumdu...

Də...

Di...

Du...

Rənglər minib səslərin ciyninə.
Işıqlar kölgələrin qucağında
axıb gedir.

Beynimin əmr dəftərində ancaq bir əmr var:
Boş-bekar oturmaq,
qımlıdanmamaq,
qımlıdanmayıb dayanmaq.

Boş bir çəllək kimi, boş oturmaq,

Boş...

bomboş...

nə sevgi, nə nifrət, nə şəfqət,
nə kin, heç bir şey...

Birdən-birə, lakin

ikinci bir Yaponiya parçalandı qarnımda.

Aclıq

burnunun ucunda tutub on barmağını
çixartdı dilini.

Ölüm

sümük bir qəhqəhe kimi salladı sarı
məndilini.

Yerimdə çevrildim.

Gözlərimi xəmirləyən yuxu
uçub getdi.

Duman süvarilər

əridi...

Beynimin əmr dəftərində əmr yazan komandan
qovuldú çadırından.

Qoca küçə süpürgəçisi götürdü süpürgəsini.
Götürdü və
onu verdi yenə

Yer üzünün dərdini süpürənlərin
xidmətinə.

1923

İÇİMDƏKİ QURD

Sən

mənim

minarə boyda dağ gövdəmə

yumşaq,
ağ

bir qurd kimi girdin,

gəmirdin!

Mən bağırsaqlarında soxulcan Makdonaldı bəsləyən
ingilis işçisi kimi gəzdirirəm

səni içimdə!

Bilirəm

günah kimdə.

Ey ruhu lordlar palatası qadın!

Ey uzun xələtli, tüksüz Puankare!
Qarşımda:
dəmirləri qıpçırmızı
bir parovoz ocağı kimi yanmaq
sənin ən bəsit hünərin!

Yenə ən bəsit hünərin sənin
buzun üstündə bir xizək kimi fırlanmaq:
Soyuq!
İsti!
Alçaq!
Dayan!
Yumşaq,
ağ,
qıvrılışlarınıla
beynimə girirsən,
gəmirirsən!

Oraya gire bilməzsən!
Onu gəmire bilməzsən!
Yumşaq,
ağ,
qıvrılışlarıyla
beynimə girən qurdı
çürük bir diş çəkən kimi çəkdim:
yaxşıca tər tökdüm!
Bu, sonuncuydu;
bir daha olmayacaq!

1924

GÜNƏŞİ İÇƏNLƏRİN TÜRKÜSÜ

Bu bir türkü:
torpaq çanaqlarda
güneşi içənlərin türküsü!
Bu bir hörgü:
alov bir çap hörgüsü
qıvraniyor.

Qanlı, qızıl bir məşalə kimi yanıyor.
əsmər alınlarında
bakır ayaqları çıplaq qəhrəmanların!
Mən də gördüm o qəhrəmanları,
mən də sardım o hörgünü,
mən də onlarla
günəşə gedən
körpüdən keçdim!
Mən də içdim torpaq çanaqlarda günəşini
Mən də söylədim o türkünü!
Ürəyimiz torpaqdan aldı hızını
altun yelənli aslanların ağızını
yırtaraq
gərindik!

Sığradıq
şimşekli ruzgara mindik!
Qayalardan
qayalara qonan qartallar
çırpiyor işiqda ulduzlanan qanadlarını.
Alov biləkli süvarilər qamçılıyır
şahə qalxan atlarını!
Axın var
günəşə axın!
Günəşi zəbt edəcəyiz –
günəşin zəhti yaxın!
Düşməsin bizimlə yola:
evində ağlayanların
göz yaşlarını
boynunda ağır bir
zəncir
kimi daşıyanlar!

Buraxın peşimizi
kəndi ürəyinin qabığında yaşıyanlar!
İşdə:
bu günəşdən düşən
ateşdə
milyonlarla qırmızı ürək yanıyor!

Sən də çıxar
köksünүн qəfəsindən ürəyini,
Bu günəşdən
düşən
atəşə fırlat
Ürəyini ürəklərimizin yanına qat!
Axın var
günəşə axın!
Günəşini zəbt edəcəyiz
günəşin zəbti yaxın!..
Biz torpaqdan, atəşdən, sudan, dəmirdən doğulduq!
Günəşini əmizdirir çocuqlarımıza qarımız.
Torpaq qoxuyur bakır saqqallarımız!
Nəşəmiz sıcaq!
Qan qədər sıcaq,
dəliqanlıların röyalarında yanmış
o “an”
qədər sıcaq
Nərdivanlarımızın çəngəlini ulduzlara asaraq
ölülərimizin başlarına basaraq
yükseklik
günəşə doğru!

Ölənlər
döyüşərək öldülər,
günəşə gömüldülər.
Vaxtımız yox onların matəmini tutmağa!
Axın var
günəşə axın!
Günəşini zəbt edəcəyiz
günəşin zəbti yaxın!
Üzümləri qan damlısı qırmızı bağlar tutuyor!
Qalın tuğla bacalar
qıvranaraq
ötüyör!
Hayqırkı ən öndə gedən,
əmr edən!
bu səs

bu səsin qüvvəti,
bu qüvvət
yaralı ac qurdların gözlərinə pərdə vuran
onları olduqları yerde
durduran
qüvvət!
Əmr et ki, öləlim,
əmr et!
Günəşi içiyoruz səsində!
Coşuyoruz,
coşuyor!..
Yanğınlı üfüqlərin dumanlı pərdəsində
mizraqları göyü yırtan atlılar qoşuyor!
Axın var
günəşə axın!
Günəşi zəbt edəcəyiz
günəşin zəbti yaxın!..
Torpaq bakır göy bakır
hayqır günəşi içənlərin türküsünü
Hayqır
Hayqıralım!

1924

SƏNƏT ANLAYIŞI

Bəzən mən də könül ahlarımı
çəkərəm birər-birər
qan qırmızı yaqtı bir təsbeh kimi.
Və bu qızıl parıltılı təsbehimin ipi
sırma saç tellərindəndir...

Fəqət
mənim
şerime ilham verən pərimin
çıyinlərində açılan qanad
asma körpülərimin
dəmir əllərindəndir!

Eşidilir,

esidilməz olurmu
bülbülün gülə qarşı fəryadları?!

Lakin əsil

mənim anladığım dil
mis, dəmir, taxta, sümük və tirlərdə çalınan
Bethovenin sonatları...

Sən istədiyin qədər

tozu dumana qatar,
sürə bilərsən atını!..

Mən dəyişmərəm

ən yaxşı cins
ərəb atına

saatda 150 kəlometrelək sürətini

dəmir relslərdə çapan
dəmir atının!..

İri, çəşqin bir çibin kimi dikilir bəzən gözüm

Otağımın küncündəki usta hörümçək ağlarına...

Lakin çox heyranam mən

yarananları mavi köynəkli memarlarım olan
77 mərtəbəli beton dağlarına!

Adəmilər gözəli

“Biblos, ilahi gənc Adonis”
körpü başında qarşıma çıxsa,
bəlkə baxmayıb keçərəm de.

Ancaq,

filosofumun girdə gözlüklü gözünə
və körükümüzün
dördguşə, tərli, bir günəş kimi yanın üzünə
baxmamış keçə bilmərəm!

Mən

elektrikli dəzgahlarda doldurulan
üçüncü növ papiroş çəkərəm,
ancaq

istərsə Samsun tütinü olsun,
tütinü kağıza əlimdə büküb çəkmərəm.

Dəyişmədim,
dəyişmərəm
Həvvanın çıl-çılpaqlığına
meşin kepkalı, meşin pencəkli qadınımı...
Bəlkə mənim təbi-şairənəm yox?!
Neyləyim!
Torpaq anamın uşaqlarından çox
sevirəm
öz uşaqlarımı!..

1924

YAYINDAN UÇAN OX

Dünya hərəkatı tarixinə

Yayından uçdu ox!
Mənzil iraq,
 çox iraq;
 çox!
Hədəfdən bir əsər yox!
Mənzil iraq,
 çox iraqdı.
Ox uçuşda usta deyil, uşaqdı,
Havalarda qanlı qanad qırıqları buraxdı!
Hər an
 dalında qalan
 bu nazik, uzun quşun
titrəyişləridir çarpan və çarpılan bir uçuşun!
Bu uçuş
 illərcə illər
 qədər
 il sürdü.
Vəqta ki, gündoğan qanla köpürdü.
Ox hədəfin qırmızı qəlbini gördü!..
Ox uçuşda ustalaşdı,

mənzil, artıq
uzaq deyil,
yaxınlaşdı.

Qoca tarix verdi yay, verdi kaman,
çekirik yayı zaman-zaman,
uçan ox vuruşumuzzdur, quş misalı.
Hədəf qurtuluş misalı!

Türkiyə, 1925

YANAR DAĞ

Kəsildi yanar dağın şah damarı!
Qara torpaq altındaki ağlamaları:
fişqırır, fişqıran
qan
ruzgarı şəklində!
Üsyani dinləyin, yanar dağın ağızından!
Boğazından
günəşləri
qırmızı balonlar kimi fırladır dumanlara!
Bir alovdan su halını vermiş ümmanlara
yanar dağın
yanan könül
qızılığı!..
Qoy otursun isteyenlər dörd divarın içində!
Qartal qayalardan gəl seyr edək biz
qaynayan könüllərin
göye düşən rəngini!
Dərimizi bürüyən tükləri yolaraq
çıl-çılpaq
gəlin, yuyunaq polad çubuqlar kimi yanar
dağın alovunda!
Gəlin, yuyunaq,
yanaq!

1925

ŞƏRQ VƏ QƏRB

“Ösrar!
Təvəkkül!
Qismət!
Qəfəs, karvansara, karvan,
gümüş məcməyilərdə rəqs edən sultan,
maharaca, padşah,
minbir yaşında bir şah!
Minarədən sallanır sədəf nəlinlər,
burunları xınalı gəlinlər
ayaqlarıyla xalı toxuyur,
külekklərdə yaşıl saqqallı imamlar
əzən oxuyur”.
Budur, firəng şairinin gördüyü Şərq!
Budur,
dəqiqədə bir milyon basılan
kitabların Şərqi!
Ancaq
nə dünən,
nə bu gün,
nə sabah.
Belə bir Şərq
olmayıb,
olmayacaq!
Şərq:
Üstündə çılpaq
əsirlərin
ac öldüyü torpaq!
Şərqlidən başqa hər kəsin
ortaq malı olan məmləkət!
Aclığın qılıqdan öldüyü diyar!
Ağzına qədər
buğda ilə dolu anbar, –
Avropanın anbarı.
Asiya!
Amerikan drednoutlarının teleqraf
dirəklərinə

sənin
çinlilərin
uzun saçlarından
asılırlar sarı mumlar kimi.

Himalayın
ən yüksək,
ən dik,
ən qarlı təpəsində
Britaniya zabitlərinin əmrilə cazband çalırlar.
Qara dırnaqlı ayaqlarını
salırlar

paryaların
ağ dişli ölülerini atdığı Qanqa!

Anadolu başdan-başa
Armstronqun
təlim meydanı oldu.

Asiyanın bağrı doldu.

Şərq
udmayacaq...

Cana gəldik, cana
deyirik bütün cahana:
İçimizdən biri
can vere bilsə də
achiqdan ölmüş öküzümüze,
burjuysa əgər,
görünməsin gözümüzə!

Hətta sən!
Sən, Pyer Loti,
sarı müşəmbə dərilərimizdən
bir-birimizə

keçən
tifin biti
səndən daha yaxşıdır bize,
fransız zabiti!

Fransız zabiti, sən
o üzüm gözlü “Azadəni” –
bir fahişədən
daha tez unutdun.

Qəlbimizə tikdiyin
“Azadənin” daşını
bir taxta hədəf kimi topa tutdun!
Bilməyənlər
bilsin
ki, sən
bir şarlatandan başqa bir şey deyilsən!
Şarlatan!
Çürük fransız qumaşlarını
yüzdə beş yüz artığına Şərqə satan,
Pyer Loti!
Nə donuz bir burjuymuşsan, məgər!
Maddədən ayrı ruha inansaydım əgər
Şərqi azad olduğu gün
Sənin ruhunu körpü başında çarmıxa gərər,
qabağında papiros çekərdim.
Mən əlimi sizə verdim,
sizə verdik biz əlimizi,
qucaqlayın bizi,
Avropanın sanklotları!
Sürək yan-yana mindiyimiz al atları!
Mənzil yaxın,
baxın,
azadlıq günü artıq sayıla bilər, bəli,
irəlidə Şərqi gələcək üsyən ili
bizi qanlı yaylığını sallayır;
Al atlarımız imperializmin göbəyini nallayır.

1925

HƏSRƏT

Dənizə dönmək istəyirəm!
Mavi aynasında suların
boy verib görünmək istəyirəm!
Dənizə dönmək istəyirəm!

Gəmilər gedər, aydın üfüqlərə gəmilər gedər!
Şərqiň aǵ yelkənləri şışirməz kədər,
 əlbət, bir gün gəmilərdə ömrüm sona yetər
və indi ki hamiya qismətdir bu səfər,
 Mən sularda batan bir işq kimi
 Sularda sönmək istəyirəm!
Dənizə dönmək istəyirəm!
 Dənizə dönmək istəyirəm!

1927

SAKKO VƏ VANSETTİ

Müqəddimə

Süzülür iri, isti damlalar
 mis yanaqlarımızdan.
Süzülür iri, isti damlalar
 qəlbimizə.
Qəlbimiz artıq dar gəlir bizə.
Qanlı sarğıları
 qopardaraq
 yaramızdan,
Küçələrdə bağırmadayıq
 hamımız bir ağızdan
Dişi bir pələngik biz;
Qara dəstəkli bir xəncər dəldi balamızın sinəsini.
 Dişi bir pələngik biz,
dişlərimizdə daşıyıraq qızıl başlı balalarımızın
 ölüsünü.
Kinin qızıl gözlü sarı alnına
sarındıq sevginin aǵ güllü örtüsünü.
Qan gəfir kainatın rəngi bizə,
süzülür iri, isti damlalar
 mis yanaqlarımızdan
 qəlbimizə!

Hekayə

Onların cibində partiyamızın biletini yoxdu.
Onlar azadlığın qapısına çatmayı
fərdin cəsur həmlələrindən uman
iki saf və namuslu cavandı.
Onlar nə milyonların rəhbəriyidilər,
nə də inzibatlı bir inqilab ordusunun əsgəri.
Onlar ixtilalın iki sıra nəfəriyidilər,
iki namuslu ixtilal nəfəri,
Yanırda qanlarında şölesi İtaliya günəşlərinin
Yeridilər şabalıd rəngli açıq alınlarıyla
həyatın səsinə,
döyüdürlər yanında döyüşən qardaşlarının,
“Yeni dünya”da düşdülər köhnə zülmün pəncəsinə!
Yeddi il ölümün qabağında gülərək durdular...
Elektrik stuluna
məxmər stula oturan kimi oturdular.
Ürəkləri dörd min volta yeddi dəqiqə dayandı,
Yandı ürəkləri,
yeddi dəqiqə yandı!..
Onlar canı deyildilər, qurban getdilər bir cinayətə.
Qurban getdilər dollarların əmrindəki “ədalətə”!
Həyatlarında olmadılar da kütlələrin rəhbəri,
ölümlərilə ayağa qaldırdılar kütlələri
bu iki namuslu ixtilal nəfəri!

* * *

Burjuaziya öldürdü içimizdən ikimizi,
bu iki ölüm ölməyən ölümüzdür.
Burjuaziya vuruşa çağırdı bizi,
dəvətləri qəbulumuzdur.
Bacardığımız kimi bir ağızdan gülməyi,
bacarıraq yaşamağı, ölməyi!
Hamımız birimizçün,
birimiz hamımızçün!..

1927

XƏZƏR DƏNİZİ

Üfüqlərdən üfüqlərə
ordu-ordu köpüklü mor dalğalar qoşuyordu
Xəzər ruzgarların dilini qonuşuyor, balam,
qonuşub coşuyordu!

Kim demiş “çort vazmı”

Xəzər ölü bir çölə bənzər!

Ucsuz-bucaqsız başıbos duzlu bir sudur Xəzər!

Xəzərdə dost gəzər,
düşmən gəzər!

Dalğa bir dağdır
qayıq bir keyik!

Dalğa bir quyu
qayıq bir qovaq!

Çixıyor qayıq,

eniyor qayıq,

devrilən

bir atın
sırtından enib

şahlanan

bir ata
miniyor qayıq!

Və turkmən qayıqçısı

dümenin¹ yanında bardaş qurub oturmuş,

Başında qocaman qara bir papaq,

bu, papaq deyil;

tüklü bir qoyunu qarnından yarib
keçirmiş başına!

Qoyunun tükləri düşmüs qasına!

Çixıyor qayıq,

eniyor qayıq.

Və qayıqçı

Türkmenistanlı bir Budda heykəli kimi

dümenin yanında bardaş qurub oturmuş,

fəqət, sanma ki, Xəzərin qarşısında elpencə divan durmuş!

¹ Dümen – sükan

O, bir Budda heykəlinin
daşdan sükunu kimi kəndindən əmin
dümenin yanına bardaş qurub oturmuş.
– Yaman əsiyor bu qara yel, yaman!
Saqın özünü Xəzərin hiyləsindən, aman
aman, oyun oynamasın sənə ruzgar!
– Aldırma, anam, nə çıxar?
Nə çıxar
qudursun
qara yel
suları.
Xəzərdə doğulanın
Xəzərdir məzanı!
Çixıyor qayıq,
eniyor qayıq,
Çixıyor qa...
eniyor qa...
Çix...
en...
çix...

1928

BAYRAMOĞLU

Məhbusxanadayam,
Məhbusxanada qəlbimin
qanayan çilpaq ayaqları
nə zaman çox uzun bulsa yolu,
xatırlaram bilməm nədən
Azəri yoldaşım Bayramoğlunu.
“Bakı.

Gecə saat iki
sularında...

Qara şəhrin qara damlarında yatanlar
görürər qanlı rənglərin nəqşini yuxularında...
Ulduzlar altında qara neft buruqları

xışıldayır sərvliklər kimi dərindən.
Baxır yuxulu sarı gözlər
qara torpaqdakı yağlı neft birikintilərindən.
Göy qara, ulduzları sarı.
Təkqatlı, düzdamlı, dördguşeli daş dükanlarının
qapalı qara qapıları.
Qara şəhrin qara damlarında yatanlar
görürlər qanlı rənglərin nəqşini yuxularında.
Bakı,

gecə saat iki
sularında...

Daşlarda yuvarlanan
nal və təkər səsləri
Səslərdə səslənən səslər...

İştə bir fayton keçir,
keçmədə,
keçdi,
son evlərin yaxınından,
uçağından,
irağından...

Qara bir lənətdir ki, bu,
qopmuş, gəlir gecənin dodağından...

Bu faytonun oxunda iki at deyil
iki at skeleti var.

Bu faytonun fənərlərində dəhşəti var,
xəncərlə oyulmuş
kor və dərin gözlerin...

Daşlarda yuvarlanan
nal və təkər səsləri,
getdikcə uzaqlaşan
getdikcə alçalan səslər...

Ortada dəmir yolu,
sağ yanda Qara şəher,
solda fabrikaların
divarları yüksəlir.

Qarşidan fayton gəlir,
içində Bayramoğlu

Bağlanmış qolu
Bayramoğlunun...
Qarşidan fayton gəlir,
içində Bayramoğlu
Jandarma sağı,
jandarma solu
Bayramoğlunun...
Qolunu bağlamışlar,
qanadı qırıq deyil.
Gözündə toplanan
hıçkıraq deyil,
gözləri işiq dolu
Bayramoğlunun.
Qarşidan fayton gəlir
içində Bayramoğlu...
Ölümdür yolu
Bayramoğlunun,
Bayramoğlunun...
Qəlbimi bunaldan bu dörd divarmı?
Ölümdən o yana görən köy varmı?

1928

SİMVOLİST ŞAIRLƏRƏ BƏNZƏYƏN BİR DƏLİYƏ DAİR

Çılpaq çiyinlərində saatlar
çəkir kəndirlə
gecənin qara yelkənli gəmisini...
Zindanın sarı işıqlı havasında sular
şıppıldayırlar,
Məhbuslarsa yapmış
gəminin
parıldayan avarlarına.
– “Meşənin içində tutdum xoruzu,
başında qanlı bir darağı vardı,

“məni kəsmə” – dedi, mənə yalvardı.
Kəsmədi xoruzu, kütmüş bıçağım.
Xoruzun başını qoparacağam,
qoparacağam,
qoparacağam,
qopara...
qopara...
qopara...

Ver pulunu sindir qozu.
Meşənin içində tutdum xoruzu,
Atəş qanadını açdı xoruzum,
Çırpinib, əlimdən qaçdı xoruzum”.
Qarşımızdakı
“Nəzarət kamerası”na atılan dəli
simvolist bir şair kimi bağırmaqdadır.
Atəş qanadlı xoruzunu çağırmaqdadır.
– Meşənin içində tutdum xoruzu...
“Məni kəsmə” – dedi...”
Səs kəsildi.
Səs yüksəldi qışqıraraq:
“Vurma məni”.
Qırıldı atəş daraq!
Dəli indi üzü üstə yerdədir
Və ağ şalvarlı bir adam,
çeynəyib biğini,
bu ot yiğinını
dəyənəklə döyməkdədir...
Həsən dayı bağırdı yanından
sarılıb dəmir barmaqlığa:
– Döyməyin bu dəlini.
Yol vergimi artırın iki qat,
Yataram doxsan gün daha!..
Saraldı Yusifoğlu.
Gözləri bir mauzer lüləsi kimi
qurşunla dolu...

Hopa həbsxanası, 1928

SALXIM SÖYÜD

Axiyordu su
göstərib aynasında söyürd ağaclarını,
Salxım söyüdlər yuyurdu suda saçlarını!
Yanan yalın qılıncları çarpıraq söyüdlərə
qoşuyordu qızıl atlalar günəşin batlığı yerə!
Birdən-birə
 quş kimi
 vurulmuş kimi
 qanadından
 yaralı bir atlı yuvarlandı atından!
 Bağırmadı,
 gedənləri geri çağırmadı,
 baxdı yalnız dolu gözlərlə
 uzaqlaşan atlaların parıldayan nallarına!
 Ah nə yaziq,
 nə yaziq ki ona,
 dördnala gedən atların köpüklü boynuna bir daha
 yatmayacaq,
 bəyaz orduların arasında qılınc oynatmayacaq!
 Nal səsləri sönüyür pərdə-pərdə
 atlalar qeyb oluyor günəşin batlığı yerde!
 Atlilar, atlilar, qızıl atlilar
 Atları ruzgar qanadlılar!
 Atları ruzgar qanad!..
 Atları ruzgar
 Atları...
 At...
 Ruzgar qanadlı atlar kimi keçdi həyat!
 Axar suyun səsi dindi.
 Kölgələr kölgələndi
 rənglər silindi.
 Siyah örtüler endi
 mavi gözlərinə.
 Sarqdı salxım söyüdlər
 sarı saçlarının üzərinə!

Ağlama, salxım söyünd,
ağlama,
qara suyun aynasında əl bağlama!
Əl bağlama!
Ağlama!

1928

İYİRMİNCİ ƏSRİN SƏRGÜZƏSTLƏRİ

“Kəşmirli mama qadın
anamın bətnindən çəkdi məni.
Və
qundaqladı bir kino biletini ilə.
Biletim
üçüncü mövqə idi.
Anam
ətəkliyini geydi
atam mavi köynəyini,
yola düşdük...
Getdiyimiz kinonun
atam əlli ildir abunəçisi,
anam otuz il...
Kinonun üç qapısı var
birincinin qabağında
avtomobilər yan-yana düzülüb.
Fraklı bankirlər
düşür maşınlardan.
İkincinin qabağında:
kiçik dar dükənlərlə
dar tarlalar...
Üçüncü qapı bizimkidir.
Ordan biz giririk:
istehsal alətiindən məhrum olanlar.
İçəridə
polismenlər
göstərirlər yerləri:

– Buyurun, oturun!
Oturdular.
– Oturun!
Oturdular.
– Otur, ay heyvan!
Oturduq.
Lampalar söndü,
musiqi başladı, makina hərləndi.
Pərdədə
filmin adı göründü:
("İyirminci əsrin sərgüzəştləri"
adlı dram).
İyirminci əsr
dördqanadlı bir təyyarədən
yaylıq salladı bizə.
Yaxasında kapitalizm
boranı çıçayı kimi açdı.
O qədər çoxaldı,
o qədər
uzandı ki, bacalar,
sıra-sıra saçlarından asıldılar
kəhkəşanlardan.
Elə tüstü çıxdı, qurum yağıdı ki,
göydə Allah belə məlaikələre
amerikan markalı müşəmbə geydirdi...
Çikaqolu bir milyoner
Tokiolu sevgilisini
telefonla öpdü.
Elektrikli sallaqxanalarda
maşınların bir ağızından bastırma tökdülər,
O biri ağızından
buynuzlu ineklər çıxdı.
Bir coğrafiya müəllimi dərsdə dedi ki,
"Afrikalı bir zəncinin yeganə dərdi
üzünün qaralığıdır..."
Bu xəbər bir vəlvələ qopardı Parisdə,
Müstəmləkələr nazirliyi əmr verdi;

pudra fabrikleri alındı səfərberliyə
Parisdə olan işlərdən Londonda xəbər
tutan kimi
Yığışış qərar çıxardı Əvam palatası;
“Dallarına quyruq bağlamayan hindlilərin
başı kəsilecək”.
Telsiz teleqraflar bu xəbəri
yetirincəyə qədər Bəhri-hində
böyük bir quyruq tresti təşkil edildi
Manchester şəhərində.
Şimal qütbündə eskimoslar
görünçə bu halları
dala quyruq bağlamamaq və
dəyişdirməmək üçün dəri
Zərif yapon fincanlarında
Okkalarla¹ rus çayı içməyə başladılar.
Üzərində uzun qatarlar sürüşüb gedən reislər,
okeanların əlli min tonluq gəmiləri,
xammal daşıyırlar müstəmləkələrdən.
Kilometrələr
ticarət evləri ilə
bağlandılar bir-birinə.
Səhrayı-Kəbirin ortasında
elan qüllələri tikildi.
Trestlər kartellərlə toqquşur.
Balatlar, dənglər², çuvallar, qutular
Şərqdən qərbə, qərbədən şərqə qoşur.
Pərdə qaraldı, maşın dayandı.
Pərdə ağardı, lampalar yandı.
Lampalar yanmış kimi
çox bərk bir gurultu qopdu.
Soruşdum: – Bomba partladımı?
“Nə oldu?”
Anam güldü

¹ Türkiyədə işlənən çəki, vəzən ölçüsü

² Yekə bağlama

7

Və birdən-birə
balaca başım
yuxarıdan düşən
bir kitabın varaqları ilə örtüldü,
Kitabı başından kənara atıb
yuxarı baxdım:
Britaniya banklarının lojalarından,
filosoflar,
tonlarla bəzəkli əsərlərini
tökürdülər üstümüze.
Lampalar söndü.
Musiqi başladı, maşın hərləndi.
Pərdədə ikinci hissənin adı göründü:
Hindistanlı Parya¹
Və proletariya...”
Polismenlər əl atdı bellərinə.
Birinci mövqe mırıldandı.
İkinci yerində qurcalandı.
Üçüncü mövqe bağırdı
səsi gəldiyi qədər:
Gəlir...lər... gəlirlər bizimkiler...
Aylı gecədə dəniz kimi
mavi köynəklilər dalğaları
tutdu pərdəni.
Rəsm-keçid başladı,
Missisipi kimi uzun,
Amazon qədər geniş.
Əller ciblərində hərəkətsiz,
baxışlarında bir qətiyyət,
ağır-agır keçdi işsizlər ordusu.
Addımları sancıldı
göz bəbəklərimizin qulaqlarına.
İstehza ilə güldü birinci mövqe.
ikinci fikrə getdi.

¹ Cənubi Hindistanda zümrədən kənardə qalan adamlar dəstəsindən olan şəxs.
Bütün ictimai və dini hüquqdan mehrum adam.

Pərdədə yeni yazı göründü:
“Burjuaziya...”

Polismenlər geydi şapkalarını
Alqış yağıdı lojalardan.
İkinci mövqeyin ağızı sulandı.
Biz,

çuvalduzla bir-birimizə tikilmişik
aylıq maaşlarımızla.

Ovuclarımız alovlandı,
az qaldı gözlərimiz çıxsın
burnumuzun dəliklərindən.

Başladı rəsm-kecid:;
İmperatorluq rəsmi formaları;
təbil çala-çala,
yol aça-aça
keçdi.

Britaniyalı diplomatlar
“Banjur”,
“Banjur” deyib düşdülər yola.

Bayraqlar asıldı polis məntəqələrində.
Dayandılar trestlər,
Şaxtalarda çalışanlar
at minmiş kimi minib dəmir küreklerinə
tunellərdə çapırlardı dördnala.

Kəşmirli toxucular
bir ağızdan şərqi oxuyaraq,
çox böyük bir bayraq toxuyaraq
keçdilər.

Nəqliyyatçılar
şəhərlərə təkər taxaraq
tramvayla sürüdülər.

Elektrikçilər
rezin elcəklərinə
dolamışdilar voltları.

Elektrikçilər
keçdilər
elektrik qədər təmiz,

elektrik qədər çevik
elektrik,
elektrik...

Keçir bizimkilər

Missisipi kimi uzun,
Amazon qədər geniş...

Başım ağır-ağır fırlananda
atam qarnıma bir dümsük vurdu.
İndi pərdədə yeriyirdi.

on milyon at gücündə bir iztirab...

Başlarında bank qəvvaslarının
şapkası vardı.

Fabrik bacalarını taxmışdilar qulaqlarına,
torpaqların kilometrələri

təsbehdi əllərində,
ağızları havada kartel ovlayırdı
boyunbağları hissə sənədlərindəndi,
barmaqlarımla saydım bu dalğaları.

Keçdilər.

Göründü mütəşəbbüsler alayı.

Hərəsi bir-iki fabrikin
qulağından tutmuşdu.

Sünnət olmuş uşaqlar kimi gedirdilər.
Paçalarının arasında parıldayırdı

kapitalın qızıl kağızı.

Bunları da anamla birlikdə
bir-bir saydıq.

Alay qurtardı...

Toz yatdı...

Gördük ki, çılpaq göbəklərindən

Yollara mixlanmışdı fahişələr...

1928

UŞAQLARA NƏSİHƏT

Haqqındır şıltaqlıq,
düz divara dırman,
Yüksək ağaclarla çıx
usta bir kapitansayağı.
İdarə etsin əlin
Yerdə ildirim kimi gedən velosipedini...
Və din dərsləri mollasının şəklini çəkən
karandaşınla yix
əfsanələr aləminin
yaşıl sariqli skeletini...
Sən öz cənnətini
qara torpağın üstündə qur.
Coğrafiya kitabıyla susdur
səni "xilqəti-Adəmle" aldádanı...
Sən sadə torpağı tanı,
torpağa inan,
Ayırma öz anandan
torpaq ananı.
Torpağı sev
ana qədər...

1928

ORADA TANIŞ OLDUQLARIM

I

Bir qəfəs,
bir sarı bülbül.
Sapsarı,
çırpındıqca tellərə dəyir
sarı qanadları.
Hər yan kitab,
Puşkindən tutmuş Mayakovskiyə qədər
şeir kitabları...

Hər yan kitab,
Fəlsəfə: Dialektik materializm.
İqtisad: Dörd cild kapital.
Bir kaman –
yeni doğulmuş körpə kimi
yatır qutusunda.

Pəncərə açıq,
bayırda şəhər
ay işıqlı yuxusunda...

Gözlər
dumdur, iri,
iki mavi damcı kimi gözlər...

Qumral,
qıvırcıq
bir saqqal.

Üzü ağ.

Pəncərə açıq.

Gecə.

Yay.

Otaqda ikimizik.

Danışır o:
“İstərdim ki,
əl-ələ tutub
uşaq bağçalarından geri dönəndə
uşaqlarımız
mənim nəğmələrimi söyləsinlər.

Bir yay gecəsi
başını dizimin üstünə qoyub
yatın bir uşağı
ulduzları soruşması
eşitdiyim səslərin ən gözəlidir...”

Bir qəfəs,
bir sarı bülbül,

bir kaman:

Yeni doğulmuş uşaq kimi
yatır qutusunda.

Pəncərə açıq,

bayırda səhər
ay işıqlı yuxusunda.
Otaqda ikimizik.
Danışır o:
“İstərdim ki, şüşələri günəş kimi
bir kitab evində
kitab keşikçisi olaydım
Parıltılı cənub dənizlərinin alovunda
səhəri açmaq kimi
sevilən bir kitab üstündə
səhəri açmaq
duyduğum zövqlərin ən doyumazıdır...”
Hər yan kitab,
Puşkindən tutmuş Mayakovskiye qədər
şəir kitabları.
Fəlsəfə: Dialektik materializm.
İqtisad: Dörd cild kapital.
Gözər
dumdur, iri.
İki mavi damla kimi gözər...
divarda bir tapança –
naqan.
Pəncərə açıq.
Bayırda yay.
Gözər.
Üzü ağ.
Ikimizik.
Danışır o:
“Öldürürəm,
öldürürəm,
öldürürəm.
Boş bir çuval kimi
yixıldıqlarını görürəm.
İş ağır,
amma...”
Divarda bir tapança –
naqan...

İkimizik,
Danışır o:
“Ürəyini, beynini, bağrını
danişiqsiz
inqilaba verənlər
bizdə daşıyırlar
yükün ən ağırını.
Öldürürəm.
Yıxıldıqlarını görürəm...
Halbuki mən
uşaqlarımız əl-ələ verib hərlənərkən
mahnılarımı...
Mən...
Bir kitabxanada...
Ulduzlu cənub dənizlərinin əlovunda
sabahı açmaq kimi
Sevilən bir kitabın üstündə sabahı açmaq...”
Üzü ağ.
Pəncərə açıq.
Geca.
Yay.

1928

II

“Nazim yoldaş,
mənim qızım
beş yaşında.
Mənim qızımın anası –
1922 sənəsi.
Mənim qızım
dinlədi ilk inşaat mahnısını
tikdiyimiz binanın.
Bina ucaldı,
bina böyüdü.

Yeni binada yeni toxular
yeni rənglərlə yeni qumaşlar toxuyur.
Mənim qızım böyüdü,
mənim qızım əlifba oxuyur.
Mən böyüdüm,
fəlsəfə oxuyuram...”
Bir masa.
Masanın dalında
ağ kətan paltarda
“tovariş” Marusya.
Divarlarda şəkillər,
baxırlar insana yuxu görür kimi.
Divarlarda şəkillər:
Bir fabrika həyətində çəkilmiş bəziləri.
Bəzisinin üstündə avtoqraflar:
Monqolca, uyğurca, çincə, rusca, tatarca yazılar...
Bir masa.
Masanın üstündə
mavi bir Ukrayna kasası.
Qərənfillər.
Marusyanın səsi:
– 1918-ci ildə
zirehli qatarla gedirdik Kiyevə.
Qış.
Gecə.
Qar.
Ayın içindən bir mənzərə kimi
Ukrayna stepləri qarın altında yatır
Havada yox idi bir insan səsi.
Dünyanın üstündə
donmuş bir dünya kimi
susən havada
təkcə təkərlərin şərqisi,
Qış.
Gecə.
Qar.
Vaqonda bizimkilər yatırlar.
Qapı açıq.

Ulduzlar düşür içəri.
İpək bir qumaşı yırtar kimi
yırtaraq gecəni keçməkdə qatar.
Bizimkilər yatırlar.
Mən gözləyirəm.
Maxnodan əsir alınan
iki kəndli nəfəri.
Ulduzlar düşür içəri.
Gözlərimə yalvarır
əsirlərin gözləri:
“— Burax bizi!..
Burax bizi!..
Burax!
Ac gözlərlə ac öküzlər
gözləyir bizi.
Gözləyir bizi torpaq.
Burax bizi!..
Burax!..”
Qapı açıq.
Ulduzlar düşür içəri.
Öldürə bilərəm,
yalvaran gözlərə baxa bilmirəm.
Başımı geri çevirdim...
Ve
təkrar baxdığını zaman
qarın üstündə iki qorxu idi qaçan.
Dizimi bükdüm.
Mauzer.
Keçdi bir saniyə...
“Burax bizi!..”
Üç saniyə...
“Ac gözlərlə ac öküzlər”.
Dörd saniyə...
“Gözləyir bizi torpaq”,
Beş, altı, yeddi...
Namluda
arpacıq
titrədi.

Keçir saniyələr.
Mauzer.
Qaçanların dalınca altı gullə atdım.
Və heç biri
dəymədi
hədəfə.
Necə oldu bu?
Sən göydə uçan durnanı gözündən vuran qadın,
vurammadın!..
Amma vurmaliydin...
Vuruşda düşmənin
familiyası soruşulmaz!
İnqilabın keşiyində
yuxa bir ürəklə dayanmaq olmaz!

...

...

Qış.

Gecə.

Qar.

İllər.

Xatirələr...

Xatirələr...

...

...

Yoldaşlar kənddən göndərib
Ukrayna çörəyi...
Buyurun, dadın...

Ağ kətan bir örtük.

Tombul, əsmər bir Ukrayna çörəyi.

Çovdarlı bir yay qoxusu var bu əsmər çörəkdə...

Masa.

Masanın arxasında

ağ kətan paltarda

“tovarış” Marusya...

1928

MÜQƏDDƏS QARIN

Sən ey qırmızı gözlü ana!
Sən ey məhv edən, yaradan!
Sən ey körpü altında
 sularla yan-yana yatan!
Sən ey yanğınlı meydanların səsi!
Sən ey şeirlərin şeri, bəstələrin bəstəsi...
Sən ey qardaşım,
 sən ey qəhr olası,
 sən ey darağacılıq!..
Sən ey!
Hər şey!
Sən ey acliq!!!
Çılpaq sinəmə alnımı qoyub
 and içirəm ki,
 deyirəm ki,
döyüşəcəyəm keçsə də aylar, illər.
Mənim, bizim, onların yox,
sənin müqəddəs qarnını doyuzdurana qədər.

1929

QƏBLƏTTARIX

Çox uzaqlardan gəlirik,
 çox uzaqlardan...
Qulaqlarımızda hələ
ildirimli səsi var sapan daşlarının.
Meşələrində vəhşi atlar kişnəyən
 dağ başlarının
qanlı heyvan sümüklerilə dövrələnmiş sərhədləri.
Gəldiyimiz yolun ucudur...
Yenə fəqət
gen sağılı gənc bir ananın
gərgin hamilə qarnı kimi doğurucudur
 su qablarıımızda çalxalanan su.
Çox uzaqlardan gəlirik,

duyular yaniq bir et qoxusu,
gön çəkmələrimizin yerə dəyməsindən...
Ürkərək

addımlarımızın səsindən
qanlı qaranlıq illər
qandallı bir heyvan kimi
havalayır...

Və qaranlıqlarda yanır
ən qabaqda gedənin
atəş bir ox kimi açılan qolu.

Çox uzaqlardan gəlirik,
çox uzaqlardan...
İtirmədik əlaqəmizi çox uzaqlarla...
Bize bu gün belə
Yiyələndiyimiz mirası xatırladır
Bədrəddin Simavinin boynuna keçən ip.
Ən görkəmli ustalarla bərabərdik,
bilirdik

nə eşqinə biz
Sultan ordularına tüklü sinəmizi gərdik.
Alovlu bir fanus kimi gəzdirdik əllərimizdə
yandırılan Qalileyin
küre kimi dolanan girdə qafa tasını.
Vəancaq bizim qartal burunlarımızda
tapa bilir

layiq olduğu yeri
Materialist şüşəçi Spinozanın
eynəkləri.

Və artıq
saçlarını alışdıraraq,
gecənin evində yanğın çıxaracağıq:
uşaqlarımızın başlarıyla sindiracağıq
qaranlıq pəncərelərini!..
Və bizdən sonra gələnlər
dəmir pəncərelərdən deyil,
asma bağçalardan seyr edəcək
yay axşamlarını, yaz gecələrini.

1929

KƏLKÜTTƏ POLİS İDARƏSİNDE

(Poemadan parça)

Göy guruldayır. Üç polis nəfəri içəri girir.

Birinci polis

Hara getmişdin?

İkinci polis

Donuz boğazlamağa.

Üçüncü polis

Sən haradaydın?

Birinci polis

Körpü üstündə.

Bir hindli qarı gördüm bayaq,
qucağında kertənkələ sıfətli bir uşaq.
Uşaq məni görünce başladı ağlamağa,
ağlamağa,
ağlamağa...

Qariya

– Susdur bu bici,
Britaniya polisinə salam versin, dedim,
Salam verməzsə quyruqsuz bir siçan kimi
gəbərsin, dedim...

Nə salam verdi bu qurbağa balası, nə susdu.

Axırdı su...

Axar suya tulladım bu zırıldayan şeytan
bicini.

Anası üzümə baxıb
qara bir uçurum kimi çəkdi içini...

Toxundu riqqətimə
bu iç çəkiş...
Madraslı bir qoca:
Əzabı əzabla sağaldın, demiş,
Gətirdim polis idarəsinə qoca qarını.
Sarı kürəyindən qızıl qan axıdib,
çəkəcəyəm içindən ağrını.

İkinci polis

Mən sənə kömək üçün
qoca qarını köhnə bir xalı kimi
ayaqlarının altına sərəcəyəm.

Birinci polis

Çox lütfkarsan.

Üçüncü polis

Mən də sənə
Benqaliya məşələrində ovlanmış bir filin
erkekliyindən qoparılmış bir qamçı
verəcəyəm.

Birinci polis

Başqa bir şey istəməz.
Məlumdur mənə əzabi-iztirab.
Əzbərimdir tamam kitabı-iztirab,
Məsələn:
Yuxulara kabus kimi çökə bilərəm,
Dırnağı etdən çəkə bilərəm,
qulaqların içində ərinmiş qurğuşun tökə
bilərəm.
Əllərin dərisini əlcək kimi soymaq,
qoltuq altına qaynar sudan yeni çıxmış

Hind toyuğu yumurtası qoymaq,
sirkə damızdırıb gözləri oymaq,
donuz topu adlanan bu üsul
Və əlhasıl – daha minbir üsulla qayəyə vüsul
mümkündür, məncə...
Baxın, bircə məndə nə var?!

İkinci və üçüncü polis

Göstər bize, göstər bize...

Birinci polis

Keçənlərdə yaxalanan
hindlilərdən birinin
Təzə kəsilmiş baş barmağı...
Kəsildikdən sonra yarım santim uzandı durnağı...

1929

YER ÜZÜNDƏ BİR İNSAN

(Poemadan parça)

Gözümə qızıl bir damla kimi axan
ulduzun işığı
ilk əvvəl,
boşluqda
dəldiyi zaman qaranlığı
Yerdən göyə baxan
bir göz belə yoxdu.
Ulduzlar qoca idi,
torpaq hələ çocuqdu.
Ulduzlar bizdən uzaqdır,
gör nə qədər uzaqdır,
nə qədər uzaq...

Ulduzların arasında Yer kürəmiz ufaqdır,
gör nə qədər ufaqdır,
nə qədər ufaq...

Və Asiya ki,
torpağın beşdə biridir.

Və Asiyada
bir ölkədir Hindistan.

Kəlküttə Hindistanda bir şəhərdir,
Benerçi Kalküttədə bir insan.

Və mən
xəbər verirəm ki, sizə
Hindistanın

Kəlküttə şəhərində bir insanın
Yolu üstdə durdular.

İnsanın ayaqlarına
ağır zəncir vurdular.

Mən tənəzzül edib
başımı işiqli boşluqlara qaldırmıram
Ulduzlar uzaq imiş,
Yer kürəsi ufaq imiş,

Borcuma deyil,
əhəmiyyət vermirəm.

Bilmiş olun ki, mənim üçün
daha heyrətli,
daha qüdrətli,
daha əsrarlı və böyükdür
yolu üstündə durulan,
ayağına zəncir vurulan
insan!..

1929

PROVOKATOR

Bu adam
satdı öz yoldaşını,
satdı qızıl bir nimçədə yoldaşının
qanlı, kəsik başını.

Bu adamın ayaqlarına dolaşır
qorxu
kölğə kimi...
Qaranlıq bir su kimi yaşayır
bu adam.
Günəş batınca hər axşam,
daş döşəmələrdə arvadının örtüyünə
bürünərək,
barmaqlarının ucunda sürünərək,
sizə doğru yaxınlaşan odur.
Siz tanıyın onu,
qəlbinin qoynundan sallanaraq,
səslənən məlun zinqirovundan.
Və bilin ki, onun
tökür parça-parça cüzam illəti
ruhunun
ətini...
Bu adam bu günacdır,
acdır, amma
itirdi bu adamda
qüdrətli və böyük acliq belə öz qüdsiyyətini!..
A dostlar, bu adam
Günəş batınca bir axşam
satdı yoldaşını!
Satdı qızıl bir nimçədə yoldaşının
qanlı, kəsik başını...

1929

BİRİNCİ CAVAB

Qara Maçabəy

Ehey!
Qara buynuz kimi qaşlı,
müqəddəs Apis başlı
adam.

Ehey!
Qara Maçabəy!
Sən şerin əsil qamusilə danışırsan.
Mən əsalətdən naşıyam, xamam.
Papaq çıxarmaram danışdığını dilə.
Düşməniyəm əsalətin
cümələlərdə belə.

Ehey!
Qara Maçabəy!
Mən bilirəm,
bu xatırlatmalar,
bu şikayətlər nədir bu gün!

Bilirəm,
məni yuxuda boğmaq üçün
gecəni gözləyirsən...
Mən ki qollarımda zənciri
bir qızıl bilərzik kimi daşımışam,
mən ki ilməkləri sabunlu iplərə baxıb,
qılılı-qalın peysərimi qaşımışam,
Sənin hədələrindənmi
indi qorxaram?

Ehey!
Qara buynuz kimi qaşlı,
müqəddəs Apis başlı
adam.

Ehey, Qara Maçabəy!
Ehey, üzü qara!
Ruhunu zənci bir əsir kimi çıxardan bazara!
Bir fahişə otağı etdin başını, bilirəm bunu...
Jaketləri torpaq rəngli ölülərin ciblərindən
oğurlayıb pulunu
satın aldın özün üçün
İsveçrə dağlarının havasını.
Və ondandır ki, bu gün
axmaq, sarı sıfətində sənin
qanlı qızılların qızartısı var.

Ehey!
Qara Maçabəy!
Xalqa axmaq deyən sənsən,
xalqın soyulmuş dərisindən
 əyninə frak geyən sənsən.
Yala bal tutan beş barmağını
 beş çürük banan kimi,
Xortuldayaraq gəz, yağlı bir qaban kimi,
Meydan səninmi
 deyirsən?
 Səhv eləyirsən.
Biz huşsuz deyilik, görsənə!
Mən içirmək üçün sənə
 öz qara qanını,
bir alov kimi bürümüşəm dörd yanını.
Sağa get,
 yox keçid.
Soşa get, yox,
 irəli,
 geri,
 yox;
Əyriquruq qələmini qəlbinə sox
və bir əqrəb kimi intihar et!..

1929

YARIMÇIQ QALAN BİR BAHAR YAZISI

Vurdu gərgin, qalın barmaqlar
yazı maşınının dişlərinə,
Kağızda iri hərflərlə düzülmüş üç kəlmə var:
Bahar,
 bahar,
 bahar.
Və mən şair-müsəhhih,
Və mən hər gün

iki lirəyə

iki min pis sətir oxumağa
məcbur olan adam,

və mən

nədən

bahar gələndən sonra da
müşəmbəsi yırtıq
qara bir kreslo kimi, artıq
yerimdən tərpənmirəm.

Kepkamı öz-özünə geydi başım.

Sıçradım mətbəədən.

Küçədəyəm...

Üzümdə mürəttibxananın

qurğuşunlu kiri,
Cibimdə yetmiş beş quruşum var.
Havada bahar.
Bərbərxanalarda adamların pudralanır
sarı
yanaqları.

Və günəşli aynalar kimi yanır
kitab dükənlərinin vitrinlərində
üçrəngli kitab qapaqları.

Feqət mənim

bu küçədə yaşayan,
qapısında adımı daşıyan
beş sətirlik əsərim belə yox,

Fikir vermə, nəyə yarar?

Başım dönməyir geri,
üzümdə mürəttibxananın

qurğuşunlu kiri,
cibimdə yetmiş beş quruşum var.

Havada bahar!..

Bu yazı yarıda qaldı.

Halbuki, mən nələr yazacaqdım, nələr...

Üç min səhifəlik üç cildinin üstündə

ac oturan şair
baxmayacaqdı qapısına kababçının,

yoğun, qarayanız qızını zəngin kitabçının
ehtirashlı gözlərilə qucaqlayacaqdı,
dəniz təravətə başlayacaqdı...
Tərli qızıl bir Qırat kimi
şahlanacaqdı bahar
və mən onun çılpaq belinə atılar-atılmaz,
sürəcəkdir sulara.

Sonra

Hər addımda arxamca gələcəkdir
yazı maşınım.

Ona deyəcəkdir:

– Belə olmaz, balam,
məni burax bir saat
rahət...

Sonra

Saçları tökülməyə başlayan başım,
bağıracaqdı uzaqlara:
Aşıqəm!

İyirmi yeddidir mənim yaşım,
onun yaşı on yeddi.

Kor şeytan,
topal şeytan,
kor və topal şeytan,
gəl bu qızı sev, dedi,
deyəcəkdir;
deyə bilmədim,
deyirəm yene!

Amma yağış...

yaman yağırmiş...
Yazdığım sətirləri sel alıbmış.
Cibimdə iyirmi beş quruşum qalıbmış,
nəyə yarar.
Bahar gəldi, bahar gəldi, bahar,
bahar gəldi, oğlan!
Tumurcuqlandı içimdə qan!!!

1929

PROMETEY, TÜTÜN ÇUBUĞUMUZ, GÜL, BÜLBÜL VƏ SAİRƏ

Qəlbimizin peysərində qırırlan
yağlı, uzun saçlarımız yoxdur.
Gülə, bülbü'lə, ruha, mahtaba filan, filan...
Qarnımız toxdur.
Və hələlik
könül işlərinə fikir vermirik.
Sən heç qorxmadan
bizdə əmanət qoy arvadını.
Biz Prometeyin təcrübəsizliyini
çubuğumuza doldurub
iri doğranmış tütün kimi çəkirik.
Yangın qülləsi ilə verib
çıyin-çıyinə
Üfüqlərdə qızaran gözləri də seçirik.

1929

BİR AYRILIQ HEKAYƏSİ

Kişi qadına dedi ki:
– Səni sevirəm,
 amma necə?
Ovuclarımda şüşədən bir şey kimi qəlbimi sıxb
barmaqlarımı qanadaraq
 qırmaq kimi,
 çıldırmaq kimi...
Kişi qadına dedi ki:
– Səni sevirəm,
 amma necə?
Kilometrlərcə dərin, kilometrlərcə dümdüz,
yüzdə yüz, yüzdə min beş yüz,
 yüzdə saysız dəfə yüz...
Qadın kişiyyə dedi ki:

– Baxdım
dodağımla, ürəyimlə, başımla;
sevirəm, qorxaraq, əyilərək,
dodağına, başına, ürəyinə.
İndi mən nə bilirsəm
qaranlıqda bir piçilti kimi sən öyrətdin mənə...

Və mən artıq bilirom:
Torpaq
– Üzü günəşli bir ana kimi –
ən son, ən gözəl uşağını əmizdirir...
Amma neyləyim?
Saçları dolanıb
ölməkdə olanın barmaqlarına,
başımı qurtarmağım mümkün
deyil.

Sən
getməlisən,
yeni doğulan uşağın
gözlərinə baxaraq...

Sən
getməlisən,
məni buraxaraq...

Qadın susdu.
Bir-birinə sarıldılar.
Bir kitab düşdü yerə...
Örtüldü bir pəncəre...
Ayrıldılar...

1930

İKİNCİ CAVAB

İki sərsəri var:
birinci sərsəri
körpü altında yatar,
sularda ulduzları sayar gecələri.

İki sərsəri var:
ikinci sərsəri
atraz yaxalıqlı sərəxos süfrələrində,
bağdadlı bir dilənçinin çaldığı sazdır,
Fransız imperializminin
İdarə məclisində qul kimi qolu çarpezdir.

Mən:
nə körpü altında yatan,
nə də atraz yaxalıqlı sərəxos süfrələrində
saz çalıb, Ərəbistan püstəsi satanların şairiyəm;
torpaqdan, atəşdən və dəmirdən
həyatı yaradanların şairiyəm
mən.

İki sərsəri var:
ikinci sərsəri
yolumun üstündə durur
və sorur:

Proletar
məziyyətinin
nə biçimdə quş
olduğunu,
görünür,
bağdadlı şarlatan
unutmuş,
hansi müsyöyle bərabər
Adana-Mərsin xəttində o quşu yolduğunu...
İki sərsəri var:
birinci sərsəri
pəncərələrdən bir kölgə kimi girər
içəri
geceləri...

İki sərsəri var:
ikinci sərsəri
xalqın alın tərindən qızıl qazananlara
öz beyninin tasında xurma arağı təqdim edər.
Mən sürətimi əsrlərdən almışam,
Məndə hər misra yanar dağı xatırladır.

Mən nə xalqın alın tərindən on qəpik
oğurlamışam,
nə də bir şairin cibindən bir sətir...
İki sərsəri var:
ikinci sərsəri,
meydana fırfıra kimi saldığım dörd əsəri
sanmış ki, yazmışam onlar üçün,
halbuki mənim
bir sərsəriyə xitab edən
ikinci yazım budur:
Atlaz yaxalıqlı sərxoş süfrələrinin sazı,
fransız sərmayəsinin qolu çarpanı.
Bu yazdığını yazı
zindana çəkic vuranların şimşekli yumruğudur
qırış-qırış, qat-qat yağılı boynunun ardında!..
Və sən o sümük gəmirdiyin
süfrənin altına girsən də,
– dostun Qara Maçabəy kimi, –
qaldırıb, qaldırıb yerə salmaq üçün,
canını burnundan almaq üçün,
tapacağam səni...
Ey yoğun göbeklərin kəməri, sən,
atılmış nökerlərin nökəri, sən!!!

1930

BƏLKƏ MƏN

Bəlkə, mən
o gündən
daha çox əvvəl,
körpü başında sallanaraq
bit səhərçağı kölgəmi asfalta salacağam.
Bəlkə mən
o gündən
daha çox sonra,

qırıq çənəmdə ağ bir saqqalın izi
sağ qalacağam...
Və mən
o gündən
daha çox sonra
sağ qalarsam əger,
şəhərin meydan kənarlarında söykənib
divarlara
son vuruşdan sağ çıxmış
qoca dostlara
bayram axşamlarında kaman çalacağam...
Ətrafda qəşəng bir gecənin
ışığılı səkiləri
və yeni mahnılar oxuyan
yeni insanların
addımları.

1930

SIRADAKI

Başladı işe,
qurtardı işi...
Başlarkən avaz-avaz bağırmadı,
qurtardı və
– Gəlin, seyr edin, – deyə
aləmi çağırmadı...
O, milyonların milyonda bividir,
o, bir sıra nəfəridir.
Damarlarındakı, bilmirəm, hansı soyun qanı deyil...
O, bir yarış heyvanı deyil.
Üzü hər kəsin üzünə bənzər,
su içər ağııyla,
ayaqlarıyla gəzər...
Onun üçün: başlayan, qurtaran, başlayan iş var,

sorğu... soruş yox...
Gediş var,
duruş yox.
O, milyonların biridir.
O, bir sıra nəfəridir.

1930

SIRADAKININ ÖLÜMÜ

O nə öndə,
nə arxada,
sırada,
sıramızdaydı...
Və yanındakının qanlı başı onun çiyninə əyilincə,
növbə ona gəlincə
sayını saydı.
Söz istəməz,
yaşlı göz istəməz.
Çələng-mələng lazım deyil...
Susun siz!
Yatsın sıra nəfəri
səssiz-səmirsiz.

1930

YANMAMİŞ PAPİROS

O bu gecə ölü bilər
pencəyinin yaxasında bir gülə yanığıyla.
O bu gecə getdi ölümə
öz ayağıyla...
– Papirosun varmı? – dedi.
– Var, – dedim.

– Kibrit?
– Yox.
Papirosu qurşun yandırar, –
dedim,
Ali b papirosu getdi...
Bəlkə indi o sərələnib torpaqlara
dodaqlarında yanmamış papiros,
köksündə bir yara...

Getdi.
Zərb işaretisi.
Bitdi.

1930

NIKBİNLİK

Gözel günler görəcəyik, uşaqlar,
günəşli günler
– görəcəyik...
Maşınları maviliklərə sürəcəyik, uşaqlar,
ışığılı maviliklərə
– sürəcəyik...
Verərkən biz
son sürəti,
yeri-göyü titrədər
motorun səsi.
Uuuuu! Uşaqlar,
nə xariqüladədir
insan xeyahının vüsəti!..
Hələlik bize,
açıqdır üzümüzə
çiçəkli bağçalar
yalnız bazar günləri.
Bizə nağıl kimi görünür
ışıklı küçələrdə
mağaza vitrinləri.

Bunlar
77 mərtəbə bütöv şüşədən mağazalardır.
Bu gün biz bağırıraq,
 alırıq cavab.
Açılır qara cildli kitab:
 Zindan...
Qayışlar qopardır qolumuzu,
 qırılır sümük,
 qan.
Bu gün bizim süfrəmizə
 həftədə bir et gəlir,
uşaqlarımız işdən evə
 sapsarı skelet gəlir.
Bəli, bu gün biz...
İnanın:
Gözəl günlər görəcəyik, uşaqlar,
günəşli günlər
 görəcəyik.
Motorları maviliklərə sürəcəyik, uşaqlar,
ışıklı maviliklərə
 – sürəcəyik.

1930

DÖRD KİŞİ VƏ DÖRD ŞÜŞƏ

Girdə
 bir masa.
Dörd şüşə.
Dörd kişi
 və dörd qədəh şərab.
Şərabın
 markası
 Medok.
Oədəhlərdə
 şərab var,
 şərab yox,
 şərab var.

Dörd kişi şərab içir...
Boşaldı bir şüşə,
dedi ki, bir kişi:
“Sabah iddiam çox müdhiş olacaq,
İlk sözümüzde iş bitmiş olacaq.
Mütləq
asılacaq!..”
Boşaldı üç şüşə,
cavab verdi üç kişi,
cavab verdi üç ağız;
“Mütləq
asacağıq...”
Girdə
bir masa,
boşalmış dörd şüşə,
və dörd kişi.

1930

KƏRƏM KİMİ

Hava qurşun kimi ağır!
Bağır,
bağır,
bağıriyorum.
Qoşun,
qurşun
eritməyə
çağıriyorum...
O deyir ki, mənə:
– Sən öz səsinlə kül olursan ey!
Kərəm kimi
yana
yana...
“Dəəəerd
çox,
həmdərd
yox”.

78

Ürəklerin
qulaqları
sağır¹
Hava qurşun kimi ağır...
Mən deyirəm ki, ona:
– Qoy kül olum
Kərəm kimi
yana-yana...
Mən yanmasam,
sən yanmasan,
biz yanmasaq,
nasıl çıxar
qaranlıqlar
aydınlığa...
Hava torpaq kimi gəbə
Hava qurşun kimi ağır
Bağır
bağır
bağır
bağınyorum
Qoşun,
qurşun əritməyə çağırıyorum...

1930

ŞÜBHƏ

Qadını tərəfindən satılan yoldaşa

Şübhədəyəm arvadımdan:
satır bizi,
satır işimizi,
deyə...
Şübhədəyəm arvadımdan,

¹ Sağır – kar

Sabahdan bəri
papiros əskilmeyir
dodaqlarından.

Şübhədəyəm.
Şübhədəyik.
Şübhə:
Çılpaq ayaqlı bir gecə kimi,
Ve sabah:
ulduzlar söndürülən şamlar kimi,
gəzişməkdə içimdə
bir-bir sönünce
gecə içimdə çil-çılpaq,
qapqara
görününce,
yenidən doğacağam...
Bir zaman məxmər kimi oxşadığım boğazına
sarılıb,
aryadımı boğacağam...

1930

ƏRƏFƏ

Bu gecə deyilsə,
sabah
gecə
girəcəyəm zindana.
İçimdə yarpaq qımildamır...
Dərin bir yuxu kimi rahat
ve genişdir
içim.
Rahat
ve genişdir
içim:
üfüqlərdə mavilikləri
yeni doğulmuş bir körpə kimi
seyr etdiyim üçün.

Dünən

mən
şəhər meydanına gedib;
“qardaşlarımızi öldürməyək,
ölməyək”
dedim.

Və bu gecə deyilsə,
səhər
gecə
girəcəyəm zindana...
İçimdə yarpaq qımıldamır...
Əllərimi başımın altına qoyuram.
Dənizi duyuram...
uyuyuram...

1930

İXTİLALİ-KƏBİR¹

Dördü də önmədəydi,
dördü də
qan içindəydi.
Sevirəm qanı:
anamın bətnində olduğu
və gilyotin səbətinə dolduğu üçün...
Dördü də önmədəydi,
Qan içindəydir.
Yetişdim onlara:
ciynimə dəydilər:
“Qəhr ol, Danton.
Ölməlisən, Robespierim...
Yaşasın Marat!
Mən Baböflə bərabərəm” –
dedim.

¹ Böyük Fransa inqilabı

Və keçdim onları...
Robespier, Danton,
Baböf, Marat,
nə başlangıç, nə son,
doğan, ölen, doğan həyat.

1930

ON DOQQUZ YAŞIM

Mənim ilk körpəm, ilk müəllimim, ilk yoldaşım,
on doqquz yaşım.

Sənə anam kimi hörmət edirəm,
edəcəyəm.

Sənin ilk arşinladığın yoldan gedirəm,
gedəcəyəm.

Mənim ilk körpəm, ilk müəllimim, ilk yoldaşım,
on doqquz yaşım...

Çox uzaqlarda fırlanır başım,
oturur on doqquz yaşım
yatağının baş ucunda.

Əllərim ovcunda,
mənə deyir ki,
– Başımızda gətirək geri
o dəliqanlı günləri, can-ciyərim,
o dəhşətli, gözəl günləri...

.....
.....
.....

Köpüklü şahə qalxmaların dönüm yeri...
Dünyanın altıda biri:

qan içində doğan
ana...

Stansiyadan-stansiyaya
yalın ayaq,
tankları qovalayaraq,
aclıqla yarış...

Nəğmələrin boyu kilometrə-kilometrə,
ölümün boyu bir qarış...

Qafqaz:
günəş.

Sibir
qar...

Səslənə bildiyiniz qədər
– səslənin...

24 saatda 24 saat Lenin,
24 saat Marks,
24 saat Engels...
Yüz qram qara çörək,
20 ton kitab
Və 20 dəqiqə şey!!!

Nə günlərdi, hey... hey, heeeeey.

Onlar nə günlərdi, əhbab!..

Cox uzaqlarda fırlanır başım.

Durur qaranlıqda 19 yaşım.

Lampanı yandırıram,
ona həsrətlə,
məhəbbətlə,
hörmətlə

və daha, bilmirəm, necə təmiz niyyətlə baxıram,
baxışırıq...

İllərin arxasında çırpdı qanadını
Strastnoy ploşadın saat qülləsi.
Yaşayır hər bir 24 saatını
Vətəndaş hərbinin darülfünun tələbəsi:
Balıq şorbası, tüfəng təlimi, teatr, balet,
kitab...

Kartof dolu yük maşınının başında süngü
taxıl çek növbət,
kitab... kitab...

Maddə, şüur, istismar, izafî qiymət,
kitab, kitab... kitab...

Manikür:
xeyr,

diş fırçası:

bəli.

kitab, kitab... kitab...

Bu nə 24 saat,

bu nə 24 saatdır, əhbab!

Eşq:

yoldaş

professor:

yoldaş.

Zənci

Coni,

alman

Telman,

çinli

Li,

ve 19 yaşım,

Yoldaşimdır, yoldaşimdır, yoldaşimdır,

yoldaşım...

İllərin arxasında fırlanır başım,

başım fırlanır.

Uzun saçlarından alışdı illər,

illər yanır,

yanır, yanır...

Oxu,

yaz,

poz,

bağır,

çağıır!

Bütün qüvvətinlə nəfəs al.

Beynində,

qəlbində,

ətində,

sümüyündə inqilab...

Inqilab:

gecə-gündüz...

Gecə meşədə şam ağacı yandıraraq,

ağappaq,

gipgirdə
aya baxaraq,
dodaqlardan xoş nəgmələr yüksəlir...
Və bu anda
qüvvətli, dinc
bir ağrıdan gələn dəli bir sevinc
sıçrayıb atılar, köpüklənib çatlayar
başında...

Haydaaa!

Sən

Ağ orduları dumanhı üfüqlər kimi, qabağına
qatan bir qızıl süvarisən,
bir qızıl süvariyyəm,
bir qızıl süvariyyik.
bir qızıl...

Keçdi doqquz il,

Ey mənim 19 yaşım,

meşədə şam ağacları yandırduğumız,

bir ağızdan nəgmələr söyləyərək,

Aya baxdığınız

gecələrin üstündən...

Mən

yenə söyləyirəm eyni nəgmələri...

Döndərmədi küləklər məni havada yarpağa,

mən qatdım qabağıma küləkləri...

Və sən ki yixılmazları yixa bilərsən.

Gözümə baxa bilər,

əlimi sıxa bilərsən...

Və sən ki...

Sən,

Mənim ilk körpəm, ilk müəllimim, ilk yoldaşım,

On doqquz yaşım.

1930

BƏNÖVŞƏ, AC DOSTLAR VƏ QIZIL GÖZLÜ YAVRU

Ey, ağızı süd qoxulu şair,
bizim də bir cüt sözümüz var
“Eşqə dair”.

O mirətdən biz də haliyiq
bir az.

Dəli fəryadlar qoparıb avaz-avaz,
burnumun dibindən gəlib keçdi yaz,
sarı

taxta vaqonları
tər, tütün və ət qoxuyan
bir qatar kimi.

Halbuki mən
istəyirdim ki, gəlsin o
qırmızı mis qabda mənə
isti süd gətirən bahar kimi.

Fəqət neyləyim,
yaz belə gəlmədi,
yaz belə gəlmir.

Belə gəlmir arzuladığın hər şey!..

Ey, eeeeeeee ey...

Qızım, anam, qadınım, qardaşım, sən,
başında günəşlər əsən
qızıl gözlü qız,
qızıl gözlü qızım mənim.

Dəli fəryadlar qoparıb avaz-avaz,
burnumun dibindən gəlib keçdi yaz,
amma mən bir dəstə bənövşə də gətirmədim sən.

Nə edə bilərdim, qızım,
dostların qarnı acdı,
bənövşə pulunu verdim onlara!

1930

GÜNƏŞİN SOFRASINDA OXUNAN NƏĞMƏ

Dalğaları qarşılıyan gəmilər kimi,
gövdələrimizlə qaranlıqları yara-yara
çıxdıq küləkləri ən sərin,
uçurumları ən dərin,
üfüqləri ən işıqlı sıra dağlara.

Arxamızda bir düşmən gözü kimi qaranlığın yolu.
Önümüzdə misdən taslar günəşlə dolu.

Dostların arasındaydıq!
Günəşin sofrasındayıq!
Dağlarda kölgəniz göylərə vursun,
göz-gözə,
yan-yana
durun, a dostlar!

Tasları biri-birinə vurun, a dostlar!
Doldurun, a dostlar,
doldurun,
doldurun,
doldurun, içək.

Başları
göylərə
atmalı,
başlardan keçək...

Heeey, haradan keçək?
Yalınayaq
qoşaraq
divlərin
keçdiyi
yerlərdən keçək.

Heeeey!
hop!
Heeeey,
divlərin sevdiyi
yerlərdən keçək.

Doldurun, a dostlar,
doldurun,
doldurun,
doldurun, içək!

Dostların arasındayıq!
Günəşin sofrasındayıq!

1930

DƏMİR QƏFƏSDƏ GƏZİŞƏN ASLAN

Dəmir qəfəsdə gəzişən aslana bax,
bax onun gözlərinə:
polad, çılpaq
iki xəncər kimi daşıyır sarı gözlərində kinini
itirmədən təmkinini
yaxınlaşır,
uzaqlaşır,
gəlir,
gedir.

Tapa bilməzsən xalta vurmağa yer
tüklü, qalın boynunda onun.
Yanarkən sarı belində qırmanç izləri,
gərilir mis pəncələr gəzdirən dizləri.
Yahı tikan-tikan dikəlir məğrur başında...
Yaxınlaşır,
uzaqlaşır,
gəlir, gedir,
gedir, gəlir...
Zindanın divarında qardaşının kölgəsi
gah enir, gah yüksəlir...

1931

SƏSİNİ İTİRƏN ŞƏHƏR

Ədədi devr,
sifir.

Şəhər
susdu.

Kilidləndi nöqtə-nöqtə şəhərin
asfalt-beton çənəsi:
Min doqquz yüz nöqtə-nöqtə sənəsi,
nöqtə-nöqtə ayında...

Küçə boş,
bu başdan o başacan
küçə boş,
bomboş,
cibim kimi...

Kəsildi, axmayır su...
Nə bir motor uğultusu,
nə fırlanan birtəkərlik var.

Ruzgar
sürüyür asfaldı mister Fordun adını:
divardan qopan rəngli bir elan kağızını
daş döşəmədə sovurur...

Üç adam,
budur,
üç adam durur:
Birincisinin qolunda qırıq bir
kaman var,

ikincisinin başında silindr,
çiyində frak,
üçüncü qılılı bir meymun kimi çılpaq...
Küçə.

Küçədə fişqırıq çalaraq,
boynunu qaşıya-qaşıya,
keç qarşidan-qarsiya,
yox əzilmək qorxusu!

Nə bir motor uğultusu,
nə fırlanan birtəkərlik var...

Ruzgar,
çatır get-gedə qara qaşlarını,
tutmuş fit səsləri tin başlarını.
Üç adam,
budur,
 üç adam durur
və bir sərxiş nəgməsi söyləyərək
 dabanlarını yerə vurur...
Küçənin ortasında bağırıb durmayın!
Nahaq yerə
dabanlarınızı yerə vurmayın.
İndən belə
 asfaltı gətirə bilməzsiniz dilə!
Nahaq yerə,
 indən belə
danişmaz səsini itirən şəhər:
oxşamazsa əgər
 mis telləri
onların
 ciblərində kılıdlənən əlləri...
Üç adam,
budur,
 üç adam durur:
birincinin qolunda qırıq bir
 kaman var,
ikincinin başında silindr,
 çiyində frak,
üçüncü qılı bir meymun kimi çılpaq...
Üç adam
qeyb olur qaranlıqda uzaqlaşaraq...

1931

VİDA

Sağlıqla qalın,
dostlarım mənim,
sağlıqla qalın...

Sizi canımda,
canımın içində,
döyüşü başımda özümlə aparıram.

Sağlıqla qalın,
dostlarım mənim,
sağlıqla qalın!..

Şəkillərdəki quşlar kimi,
düzülüb üstünə qumsalın,
yaylıq yelləməyin mənə,
istəməz...

Mən dostların gözündə özümü
olduğum kimi görürəm...

A dostlar,
a döyüş dostu,
iş qardaşı,
a yoldaşlar, a!!!

Tək hecasız əlvida...

Gecələr örtəcək qapımın sürgüsünü,
pəncərələrdə illər hörəcək hörgüsünü.

Və mən bir döyüş mahnisı kimi oxuyacağam
həbsxana şərqisini.

Yenə görüşərik,
dostlarım mənim,
yenə görüşərik...

Bərabər Güneşə güler,
bərabər döyüşərik...

A dostlar,
a döyüş dostu,
iş qardaşım,
a yoldaşlar, a...!
əlvida!!!

1931

XƏBƏR

Onlardan xəbər gəldi.
Oradan,
onlardan.
Köynəkləri kirli deyil,
çatılmamış qaşları,
yalnız bir az
uzanmış saqqalları.
“Yandıq!” –
deməmişlər.
Dayanmışlar, bilirom.
“Dayandıq!” –
deməmişlər.
Gözləri gülərək
baxırlarmış adama.
Gicgahlarında təzə bir yara varmış, amma
Çatılmamış qaşları,
yalnız bir az
uzanmış saqqalları...

1931

MAHNILARIMIZ

Mahnılarımız
şəhərlərdə küçələrə çıxmalıdır!
Mahnılarımız
evlərimizin qabağında durmalı,
pəncərələri çalmalı,
qapıların əllərini sıxmalıdır.
Sıxmalıdır
əller ağrıyanə qədər,
qapılar
bağlı qollarını açana qədər...

92

Biz

sevmirik
tək ağızdan oxumağı.

Hər matəm gecəsi,
hər şənlik çağı.

Mahnılarımız

bir neft çelləyini yerə yıxaraq,
çelləyin üstünə çıxaraq
möhtəşəm əlləri ilə temp tutmalıdır.

Mahnılarımız

şam meşəsində külək kimi bizə özünü
bir ağızdan oxutmalıdır!

Mahnılarımız

ilk sıradə, ən qabaqda yetişməlidir düşmana,
bizdən əvvəl boyanmalıdır
mahnılarımızın üzü qana...

Mahnılarımız

şəhərlərde küçələrə çıxmalıdır!

Mahnılarımız

bir tək ürəyin
pərdələri endirilmiş,
qapısı qıflı evində yaşaya bilməz!

Mahnılarımız

küləklərə çıxmalıdır!..

1931

TORPAQDAN, ODDAN VƏ DƏMİRDƏN...

Torpaqdan, oddan və dəmirdən
doğulanların
ən mükəmməli doğulacaq bizdən...
Ve insanlar əllərini

qorxmadan,
düşünmədən

bir-birlərinin əllərinə buraxaraq,
ulduzlara baxaraq,
– “Yaşamaq nə gözəl şeydir!” –
deyəcəklər!
Bir insan gözü kimi dərin,
bir saixim üzüm kimi sərin,
bir fərəhli,
bir xoş,
bir eşidilməmiş mahnı oxuyacaqlar...
Heç bir ağac
belə xariqüladə bir yemiş
verməmiş
olacaqdır.

Və ən vədli bir yaz gecəsi belə
bu cür səslər,
bu cür inanılmaz rənglərlə
sabahı görməmiş
olacaqdır.

Torpaqdan,
oddan
və filizdən
doğulanların
ən mükəmməli doğulacaq bizdən.

1932

ŞERİMƏ-DAİR

Nə minməli gümüş yəhərli bir atım,
nə də ki, başqa bir varidatım,
nə mülküm, nə malim var;
sadə, bir çanaq balım var.
Rəngi alovdan al,
bir çanaq bal!
Varım-yoxum bu baldır.

— 94 —

Mən

mülkümü və malımı,
yəni bir çanaq balımı
qoruyuram həşəratdan.

Gözlə, qardaşım, gözlə...

Çanağında

balım olsun,
arısı gələr
Bağdaddan...

1932

XOŞ GƏLDİN!

Xoş gəldin!

Kəsilmiş bir qol kimi
çıynimizdə idi boşluğun...

Xoş gəldin!

Ayrılıq uzun sürdü.

Arzuladıq,

gözledik...

Xoş gəldin!

Biz

qoyub getdiyin kimiyik.

Yalnız ustalaşdıq bir az daha
daş qırmaqda,
dostu düşməndən ayırmaqda.

Xoş gəldin!

Yerin hazırlıdır.

Xoş gəldin!

Deməli, söz çoxdur.

Ancaq uzun səhbətə vaxtimız yoxdur.

Gedək...

1932

DƏNİZ QULDURLARININ MAHNISI

Enliağız qısa qılıncılar kimi
parıldayır günəşdə
qulaqları qızıl sırgalı
dəniz quldurlarının mahnısı.
Donna-madonnaların yuvarlaq
qılçaları kimi oynaq
çəlləklərdən içdik
İspaniya şərabını!
Madrid fahişələrinin qanı
qarışdı qanımıza!
Beş yüz beş zəncini zəncirlə bağladıq.
Üç dirəkli gəmini doldurduq,
yükü yüklədik,
gəlirik.
Təzə balıq kimi çıxdıq dənizdən.
Qorxma bizdən,
kök buğdayı qollarını aç, madonna!
Afrikada gözü qanlı qulduruq, amma
Lissabonda namuslu tacirik.
Qaçır qara, çilpaq dərilərin sürüsü...
qoyma qaçsin, vur bir yandan.
Dayanma, doldur o biri yandan,
Donna-madonnaların yuvarlaq
qılçaları kimi oynaq
çəlləklərdən
ərimiş qızıl kimi axan
İspaniya şərabını içirik
dayanmadan.
Qarışsun Madrid fahişələrinin qanına
damarlarımızdakı qan.

1932

ÜÇ SƏLVİ¹

Qapımın önungdə üç səlvıvardı,
 üç səlvı.
Kökəri yerdə, başları ulduzlarda,
 üç səlvı.
Səlvilər yellənirdi ruzgarda,
 üç səlvı.
Bir gecə düşmən çapdı evi,
 üç səlvı,
yatağında öldürüldüm mən,
 üç səlvı.
Kəsildi səlvilər köklərindən,
 üç səlvı.
Artıq nə kökəri yerdədir, nə də başları ulduzlarda
 üç səlvı.
Səlvilər yellənmir ruzgarda,
 üç səlvı.
Mərmər bir ocaqda parçalanmış yatır
 üç səlvı.
Qanlı bir baltanı aydınlaşdır
 üç səlvı.

1933

MAVİ GÖZLÜ DEV, MİNNACIQ QADIN VƏ XANIM ƏLLƏRİ

O, mavi gözlü bir devdi,
minnaciq bir qadın sevdi.
Qadının xəyalı minnaciq bir evdi,
bağçasında əbruliyi
 xanıməli
 açan bir ev.

¹ Sərv

Bir dev kimi seviyordu dev
və əlləri öylə böyük işlər üçün
hazırlanmışdı ki, devin

Yapamazdı yapısını,
çalamazdı qapısını
bağçasında əbruliyi

xanıməli

açan evin.

O, mavi gözlü bir devdi,
minnaciq bir qadın sevdı.

Mini minnaciqdı qadın,
rahata açıqdı qadın,

yoruldu devin böyük yolunda

Və “əlvida!” – deyib mavigözlü devə,
girdi zəngin bir cücənin qolunda

bağçasında əbruliyi

xanıməli

açan evə.

İndi anlayır ki, mavi gözlü dev,
Dev kimi sevgilərə məzar belə olamaz

bağçasında əbruliyi

xanıməli

açan ev.

1933

QARIMA MƏKTUB

Bir danəm!

Son məktubunda:

“Başım sizləyir,

ürəyim sərsəm” –

deyirsən.

“Səni asarlarsa,

səni qeyb edərsəm” –

deyirsən

“yaşayamam!”

Yaşarsan, qarıcığım,
qara bir duman kimi dağilar xatirəm ruzgarda,
yaşarsan, qəlbimin qızılsaklı bacısı
ən fazla bir il sürər
iyirminci əsrde
ölüm acısı.

Ölüm
bir ipdə sallanan bir ölü.
Bu ölümə bir türlü
razi olmayırlə könlüm.

Feqət
əmin ol ki, sevgilim,
zavallı bir cingənənin
qılılı, siyah bir hörümçəyə bənzəyən əli
keçirəcəksə əgər
ipi boğazıma
mavi gözlərində qorxunu görmək üçün
boşuna baxacaqlar
Nazima!

Mən
alaca qaranlıqda son sabahımın
dostlarımı və səni görəcəyəm
və yalnız yarı qalmış bir şərqiñin acısını
torpağa götürəcəyəm...

Qarım mənim!
İyi ürəkli,
altun rəngli,
gözləri baldan dadlı arım mənim.
Nə deyə yazdım sənə
istenildiyini edamımın,
daha-daha ilk addımında
və bir şalğam kimi qoparmıyorlar
kəlləsini adamın.

Haydi bunları boş ver.
Bunlar uzaq bir ehtimal
Paran varsa əgər
mənə flanel bir don al.

Tutdu bacağımın siyatik ağrısı.
Və unutma ki,
daima iyi şeylər düşünməli
bir məhbusun qarısı.

Bursa dustaqxanası, 1933

ƏFVI-ÜMUMİ

“Min bir gecə” kitabı buraxdım,
bir papiro yaxdım.
Baxdım
dəmirlərin arasından.
Sehirli bir ayna kimi işıqlanır
ulduzların
hər birisi.
Gecə,
Bursa məhbusxanası...
Quş uçmaz,
karvan keçməz,
qaranlıq bir gölün
dalgalandı suyu.
Həyəcandadır, alt
qat,
“birinci cinayət” Malta boyu;
şış, qarapapaqlılar
həyəcanlıdırlar.
Dodaqlar ağappaq,
alınlar qırışıq.
Bir divar çatdağından
sızdı bir damla işıq.
Korların şəhəri,
xorultularla irəli!
Korlar,
öz qaranlıq yuxusundadırlar
“Əfv var!” –
deyirlər.

“Çıxacağıq,
şapkani yan
qoyacağıq.

Torpaq,
günəş,
qadın,
hava...

Gəmiyə min, qatara min,
min tramvaya.

Zəncirsiz,
jandarmasız,
təkbaşına,
lap yalnız
gəz.

Dolaş,
meşədə yat, dağları aş.
Dolaş, dolaşa bildiyin qədər!”

Həyəcandidir şış qarapapaqlılar!
Məhbusluq çətin şeydir xülyasız.
Halbuki mən...

Bir də baxdım ki, əlimdə bitmiş papirosum
bir qullab çəkmədən.

1933

KAMAL ƏHMƏD

Başı
yüzdə yüz uyğunmuydu başıma,
bilməyirəm, amma
o mənim cinsimdəndi.

Ətiylə, qaniylə deyil,
bəlkə də həyəcanıylə deyil
Sancı barmaqlarını yarasına,
dırnaqları qana batdı.
Bir çörək puluna
beyninin işığını satdı.

Yazıqlar olsun ki, o,
lülədən qopan bir gülə kimi bağırıb,
qaranlıq dərdlərin şüşəsini qırıb,
Günəşi əsla gözlərinə doldura bilmədi;
Gün gəldi, ağrıdan ayaq üstə dura bilmədi.
Elə o zaman
 uşağını boğan
 ac bir ana kimi,
bir qırılmaz halqanın qıvrılaraq içində
boğdu – öz əllərilə ürəyini
 bir araq qədəhində.
Daldalanmaq istədi, qaçdılar,
əlləşdi, bədənində qırmancı zolaq açdılar.
Susayanda öz qanını içdi o,
 parça-parça insan başı satılan,
səkilərində ac yatılan
 bir küçədən
müqəddəs bir iztirab nəğməsi kimi
gəlib keçdi o!..

1935

ORXAN SƏLİM

Mənim sisqa,
 mənim ciliz,
 mənim zavallı balam, Orxan Səlim!

Sən
 mənim
 nə gözüm,
 nə qolum,
 nə başımsan.

Sən
 mənim
bir qurmuşun torbası kimi
sisqa belinə mindiyim

və alnının təri ilə keçindiyim
ilk və son adımsan.
Sənə məhəbbətlə,
hörmətlə,
minnətlə uzanır əlim.

Sən
elədiyin yaxşılığı üzə vuran deyilsən.

Mən də
qədirbilməz deyiləm.

Mənim sisqa,
mənim cılız
və üstəlik

yavanlığı bir tike,
ömrün yükünü çəkə-çəkə
tarım dəri nağaralar arasında
nəğmə oxuyan,
mənim dəli balam, Orxan Səlim!

Amma
dəyməsin xətrinə,
yox oxunmağa layiq
birçə sətrin belə.

Bundan daha pis,
bundan daha boş,
bundan daha sarsaq
yazı yazmaq olmaz!..

Demə ki, bu da yetər
iki papelə...¹

Yox!
İçi boş qalıbları atıb-tutaraq
cümlepərdəzliqda səndən daha mahir
hoqqabazlıq edir
cavan dosentlərin ən cahili belə...

Mənim sisqa,
mənim cılız,
mənim zavalı balam, Orxan Səlim!

¹ Papel – şəhər şivəsində: kağız pul

Bu sözlərim qəlbinə dəyməsin.
Başını xəcalət əyməsin!
Fikir vermə, bənd olma!
Bundan da pis yazmalısan.
Ancaq unutma ki, bir şərtim var:
Əgər yorulub ayağın büdrəsə,
 bil ki, səninlə varam,
 özgəsindən qabaq səni
 özüm daşa basaram.
Ancaq bu gün
səndə məni satdığını göstərən
birçə sətir var deyəni
bu əllərimlə
boğazından asaram.

1935

DÜNYA, DOSTLARIM, DÜŞMƏNLƏRİM, SƏN VƏ TORPAQ

Fövqəladə məmənunam dünyaya gəldiyimə
Torpağını, aydınlığını, qovğasını və əkməyini sevirəm.
Dairənin ölçüsünü santiminə qədər bildiyim halda
və məchulüm deyilkən yanında oyuncaqlığı,
dünya inanılmayacaq qədər böyükdür mənim üçün.
Dünyanı dolaşmaq,
görmədiyim balıqları, meyvələri və ulduzları görmək istərdim.
Halbuki yalnız yazılıarda və rəsmilərdə yapdım

Avropa yolculuğumu,
bütün ömrümcə, mavi markası Asiyada damğalanmış
bir tək məktub almadım.

Mən və bizim məhəllə baqqalı,
ikimiz də qüvvətlə məchuluq Amerikada.
Buna rəğmən,
Çindən İspaniyaya, Ümid burnundan Alyaskaya qədər
hər dəniz milində, hər kilometrədə dostum və düşmənim var.

Dostlar ki, bir kərə belə salamlaşmadıq
eyni əkmək, eyni hürriyyət, eyni həsrət üçün öle bilerik.
Düşmənler ki, qanlarına susamışam, qanına susamışlar.
Mənim qüvvətim –
bu böyük dünyada yalnız olmayışimdır.
Dünya və insanları – ürəyimdə sırr,
elmimdə müəmmə deyildir.
Böyük qovğada
açıq və əndişəsiz
girdim səfinə.
Və dışında bu səfin
torpaqla sən
mənə yetmirsiniz.
Halbuki sən xariqüladə gözəlsən,
torpaq sıcaq və gözəldir.

1939

TALESİZ YUSİFİN YOLÇULUĞU

Cizmiş gəmisinin şəklini
talesiz Yusif
həbsxana çeşməsinin başına.
Çeşmədən su içən
bir məhbəs baxır
divarsız dənizlər aşan gəminin
kamanı başına,
Çeşmənin yanında
bəmbəyaz bir ağac –
bir ərik ağacı.
Talesiz Yusif,
bir yelkən daha aç,
bir az da yaxınlaşın getdiyin yer.
Ərik ağacından
bir budaq da qoparıb
qoy gəminə ki,

105

gəminin sulara saldığı cığır
uçsun həbsxana göyərçinləri.

Talesiz Yusif,
məni də
yol yoldaşı götür,
Yüküm ağır deyil,
bir kitab,
bir şəkil,
bir dəftər
gedək,
qardaşım,
gedək,
Dünya dolaşmağa dəyer!

1940

ZƏFƏRƏ DAİR

Qorxunc əllərinlə basıb yaranı,
dodaqlarını qanadaraq
dözməkdəsən ağrıya.

İndi çılpaq və mərhəmətsiz
bir fəryad oldu ümidi.

Və zəfər
artıq heç bir şeyi əfv etməyəcək qədər
dırnaqla sökülüb qoparılaçaqdır.

Günlər ağır,
günlər ölüm xəbərlərilə gəlir.

Düşmən amansız,
zalim və hiyləgər.

Ölür çarpışaraq insanlarımız,
– halbuki qazanmışdilar yaşamağı –
Ölür insanlarımız
– nə qədər çox –
Sanki şərqilər və bayraqlarla

bir bayram günü nümayişə çıxdılar:
o qədər gənc,
o qədər iradəli.

Günlər ağır,
günler ölüm xəbərlərilə gelir.
Ən gözəl dünyaları işıqlandırdıq əllərimizlə
və unutduq ağlamağı;
bizi bir az qəmsiz və məğrur buraxıb,
getdi göz yaşlarımız.
Və bundan dolayı,
biz unutduq bağışlamağı...
Gediləcək yere qan içinde gediləcəkdir
və zəfər artıq heç bir şeyi əfv etməyəcək qədər
dınaqla sökülüb
əldə ediləcəkdir!

oktyabr, 1941

İYİRMİNCİ ƏSRƏ DAİR

– Uyumaq indi,
oyanmaq yüz il sonra, sevgilim...
– Xeyr,
kəndi əsrim məni qorxutmayıb,
mən əsrimdən qaçaq deyiləm.

Əsrim səfil,
əsrim üz qızardıcı,
əsrim cəsur,
böyük
və qəhrəman.

Dünyaya erkən gəlmışəm deyə qəhr etmədim heç bir zaman
Mən iyirminci əsrliyəm
və bununla öyünürəm.
Mənə yetər
iyirminci əsrde olduğum səfdə olmaq
və döyüşmək yeni bir aləm üçün...

– Yüz il sonra, sevgilim...
– Xeyr, hər şeyə rəğmən daha əvvəl.
Və ötən və doğan
və son günləri gözəl güləcək olan iyirminci əsr
mənim şəfəq çığlıqlarıyla sabaha enən müdhiş gecəm
sənin gözlərin kimi, Xədcəm
günəşli olacaqdır...

1941

PAYIZ

Günlər get-gedə gödəlir.
Yağışlar başlayacaq.
Qapım açıq qaldı, gözlədim səni.
Niyə belə gecikdin?

Süfrəmdə göy bibər, duz, çörək.
Kuzəmdə sənə saxladığım şərabı
içdim yaniya qədər, təkbaşına,
səni gözləyərək,
niyə belə gecikdin?

Bax, məti axan dəymmiş meyvələr
budaqlardan şirin-şirin sallanır.
Əl dəyməmiş düşəcəklərdi yerə
bir az da geciksəydin, eger.

1944

SƏN

Sən mənim əsirliyim və hürriyyətim sən,
bürkülü bir yay gecəsi kimi yanın ətim sən,
sən məmləkətim sən,

sən ala gözlərində yaşıl titrəmələr,
sən böyük, gözəl və müzəffər
və qovuşduqca qovuşulmaz olan həsrətimsən...

1944

SİZ AYDINLIQDA ELƏCƏ DURUN...

Siz aydınlıqda eləcə, qımıldanmadan durun,
Günəş də qoy dursun yaşıl köynəyinizdə,
yaram birdən-birə açıldı,
qan bədəni götürdü bəndənizdə...

1944

SƏN YUXARIDASAN

Sən yuxarıda –
meyvəli budaqların içindəsən,
yaşıl gözlərin günəşlə dolu,
dodaqların bala bulanmış,
mən ağacın dibindəyəm,
bir ayağım çuxurda...
Mən səndən çox əvvəl gedəcəyəm.
Sən mənsiz qalacaqsan qocalığında...

1944

AXŞAM SAAT 9-10 ŞEİRLƏRİ

1

Ən gözəl dəniz
hənuz keçilməmiş olanıdır.
Ən gözəl uşaq
hənuz böyümədi.

Ən gözəl günlərimiz
hənuz yaşamadıqlarımız.
Və sənə söyləmək istədiyim ən gözəl söz,
hənuz söyləməmiş olduğum sözdür.

2

Böyrü üstə uzanıb baxıram torpağa,
otlara baxıram,
böcəklərə baxıram,
mavi-mavi çiçək açmış budaqlara baxıram.
Sən bahar torpağı kimisən, sevgilim, sənə baxıram.
Arxası üstə uzanıb görürəm göy üzünü,
ağacın budaqlarını görürəm,
uçan leylikləri görürəm,
son bahar mövsümündə göy üzü kimisən, sevgilim,
səni görürəm.
Gecə çöldə atəş yandırdım, atəşə toxunuram,
suya toxunuram,
qumaşa toxunuram,
gümüşə toxunuram.
Sən ulduzların altında yandırılan atəş kimisən,
sevgilim,
sənə toxunuram.
İnsanların içindəyəm, sevirəm insanları,
hərəkəti sevirəm,
düşüncəni sevirəm,
mübarizəni sevirəm,
sən mübarizəmin içində bir insansan, sevgilim,
səni sevirəm.

3

Saat iyirmi bir, –
Meydançada zəng vuruldu.
Hardaysa kameraların qapıları bağlanır.
Bu dəfə məhbusluq uzun sürdü bir az –
səkkiz il.

110

Yaşamaq ümidli bir işdir, sevgilim.

Yaşamaq

səni sevmək kimi ciddi bir işdir.

4

Səni düşünmək gözəl şeydir,
ümidli şeydir,
dünyanın en gözəl səsindən en gözəl şərtini
dinləmək kimi bir şeydir...

Fəqət artıq ümid yetməyir mənə,
mən artıq şərqi dinləmək deyil,
şərqi söyləmək istəyirəm.

5

Keçmiş günün həsrətini çəkmərəm,
– yalnız bir yay gecəsi bir yana –
və gözümün son mavi parıltısı belə
gələcək günlərin müjdəsini verəcək səna.

6

“Balla dolu pətək”,
yəni gözlərin günəşlə dolu...
Gözlərin, sevgilim, gözlərin torpaq olacaq sabah,
bal başqa pətəkləri doldurmaqda davam edəcək...

7

Bəsdir! – deyəcək bizə bir gün təbiət anamız:
“Gülmək, ağlamaq qurtardı, gülüm”.
Və təkrar ucsuz-bucaqsız başlanacaq
görünməyən, danışmayan, düşünməyən
həyat...

8

Tərtəmiz şüşə kimi, bərraq bir qış günü
gözəldir dişləmək qızıl yanağını bir almanın.

Ey mənim sevgilim, bir şam meşəsində
nəfəsalmanın
bəxtiyarlığına bənzər
səni sevmək.

1945

MƏKTUB

Tərifə sığmaz, – deyirlər, – İstanbulun səfaləti,
deyirlər milləti biçib qırdı acliq.
Vərəm illəti boğazdandır, – deyirlər,
Bu boyda qız uşaqlarını
“Yanğıın yerlərində”¹, kino lojalarında, deyirlər...
Qara xəbərlər gəlir uzaqdakı şəhərimdən,
namuslu, çalışqan, fağır insanların şəhəri,
doğma İstanbulum.

Sevgilim, sənin məkanın olan
və haraya sürgün edilsəm, hankı dustaqxanada yatsam,
küreyimdə, torbamın içində götürdüyüm
və övlad həsrəti kimi ürəyimdə
sənin xəyalın kimi gözlərimdə daşıdığım şəhər...

1945

İÇƏRİDƏ BAHAR

Dışarıda bahardır, qarıcığım, bahar.
Dışarıda,
səhmanın üstündə birdən-birə
təzə torpaq qoxusu, quş səsləri və sairə...
Dışarıda bahardır, qarıcığım,
bahar.

¹ Yanğından xaraba qalmış məhəllələr

Dışarıda səhranın üstündə parıltılar...
Fəqət sanma ki, sevinirəm.
Məlum:
fəsli-bahar.
Bir mövsimi-aşiftəəda,
Bir mövsimi-dilgüşadır, amma...
Neyləyim ki, bir xeyli yaramaz, olmaz işlər düşündürür
düşünməkdən başqa bir işi
düşünməkdən başqa hürriyyəti olmayan adama.
Gün ikindiyə keçir,
köləgələr tökülür divarlarına,
sən yatdığını yerdə, qulaqlarında səslər:
“Mən hardayam?” Deyərsən “burdadırsa da özüm”
birdən əfəndim.
Başlar alışmağa dəmirli pəncərəmin şüşəsi,
Yəni dışarıda axşam olur,
buludsuz bir bahar axşamı,
İçəridə baharın ən pis saatı budur
əsil,
vəlhasıl,
Pul-pul işıltılı dərisi, atəşdən gözlərilə
Bilxassə fəsli-baharda ram edər özünə
içəridəki adamı
hürriyyət adlanan ifrit.
Bu, təcrübə ilə sabit, qarıcığım,
təcrübə ilə sabit.

1945

BU GÜN – BAZAR

Bu gün – bazar.
Bu gün məni ilk dəfə günəşə çıxartdılar
və mən ömrümde ilk dəfə,
göy üzünü bu qədər məndən uzaq,
bu qədər geniş,
bu qədər mavi olduğuna şaşaraq,

hərəkətsiz durdum,
sonra hörmətlə torpağın üstə oturdum.
Dayadım kürəyimi divara.
Bu anda nə qapılmaq xülyalara,
bu anda nə azarlıq, nə qarım...
Torpaq var, günəş var və mən varım,
bəxtiyaram.

1945

MƏN SƏNƏ AŞIQ OLMAQLA MƏŞĞULAM

Öküzlərimin buynuzlarında aydınlanırkən ortaçıq,
torpağı şumlayıram səbirli bir qürurla,
yalın ayaqlarında torpaq – nəmli və ihiq.

Bileklərimdə şəfəqlər,
dəmir döyürem axşama qədər,
qırmızıya boyanır qaranlıq.

Yarpaqlarında yaşıllığın ən gözəli,
zeytun toplayıram günorta qızmarında,
üstüm-başım, üzüm-gözüm – işiq.

Hər axşam mütləqa qonaqlarım var,
qapım bütün mahnilər üçün
taybatay açıq.

Gecələri dizə qədər suya girib
çəkirəm dənizdən torları
ulduzlarla balıqlar qarma-qarışıq.

Məndən soruşular indi
dünyanın hali artıq,
insan və torpaq

qaranlıq və aydınlıq.

Anladın ki, işim başımdan aşır!

Məni sözə tutma, balam,
mən sənə aşiq olmaqla məşğulam.

1945

RUBAI

Bu bağça, bu nəmli torpaq, bu yasəmən qoxusu, bu
aylı gecə,
Parıldamaqda davam edəcək mən ölüb gedincə də.
Çünki o mən gəlmədən, mən gəldikdən sonra da mənə
bağlı olmadan vardı
və məndə bu əslin surəti çıxdı sadəcə...

1945

DİZƏ QƏDƏR QARLI BİR GECƏ

Dizə qədər qarlı bir gecə:
süfrədən qaldırılıb,
polis avtomobilinə mindirilib,
bir qatarla aparılıb,
Bir kameraya atılmaqla başlandı macəram.

Doqquzuncu ilimdən üç gün keçir.
Koridorda xərəkdə bir adam,
üzündə uzun dəmirlərin kədəri,
arxası üstə, ağızı açıq keçinir.
Fikrimə yalnızlıq gəlir:
– İyrənc və tamam
dəlilərin və ölülərinkinə yaxın –
İlki yetmiş altı gün
səssiz düşməniylə üzümə örtülən qapının.
Sonra dəmirdən bir gəminin başı altında
yeddi həftə...

Lakin yenilmədik.

Başım

ikinci bir insandı yanında.
Çoxunun üzünü unutdum büsbütün,
Yalnız çox nazik, çox uzun bir burundur fikrimdə
qalan.

Birçə qayğıları vardı haqqımda hökm oxunarkən:
heybətli olmaq.

Lakin belə deyildilər,
insandan çox əşyaya bənzeyirdilər,
divar saatları kimi axmaq,
kibirli.

Və buxov, zəncir-filan kimi həzin və rəzildilər.

Evsiz və küçəsiz bir şəhər:
Tonla ümid, tonla kədər,
dördayaqlı məxluqlardan yalmız pişiklər...
Yasaqlar dünyasındayam.
Yarın yanağını qoxulamaq
yasaq.

Uşaqlarımla bir süfrədə yemək yeyə bilmək
yasaq.

Yazdığını məktubun zərfini bağlamaq
və zərfi yırtılmamış məktub almaq
yasaq.

Yatarkən lampanı söndürmək
yasaq.

Nərdtaxta oynamaq
yasaq.

Və yasaq olmaqdən uzaq:
Ürəyində gizləyib saxladığın şey –
sevmək, düşünmək, anlamaq.

Öldü koridorda xərekdəki adam.
Götürdülər,
artıq nə ümid, nə kədər,
nə çörək, nə su,
nə hərriyyət, nə həbs,
nə qadınsızlıq, nə gözetçi, nə taxtabiti
və nə də qarşında oturub üzünə baxan pişiklər.

Onun işi oldu tamam.

Fəqət davam edir bizimki:
Duymaq, düşünmək və anlamaqda davam edir başım,
davam edir döyüşün əfv etməyən qəzəbi.
Və səhərdən bəri qara ciyərim sancımaqda bərdavam...

Bursa həbsxanası, 1946

ÖLÜMƏ DAIR

Xoş gəlibsiniz!
Mən sizi gözləmirdim,
amma çox şadam.
Bilirəm,
mən yatarkən
hücrəmin pəncərəsindən
içəri girdiniz.

Xoş gəlibsiniz!
Mən sizi ölmüş bilirdim.
Siz, demək, ölməmişsiniz?
Xoş gördük, Osman oğlu Haşim!
Siz məgər ölmədiniz, qardaşım,
İstanbul limanında
kömür yükleyən zaman bir amerikan gəmisinə?
Məgər siz düşmədiniz
kömür çuvalı ilə birlikdə
anbarın ortasına?

Gəminin lövbəri yaraladı qaşınızı
və qırmızıya boyadı qanınız
qarasaçlı başınızı...
Ayaq üstə durmayın, oturun, dostlar.
Mən sizi ölmüş bilirdim.
Hücrəmə pəncərədən girdiniz.
Üzünüzdə ulduzların aydınlığı,
xoş gəlib səfa gətirdiniz!

Qayalı Yaqub,
salam!..
Siz məgər ölmədiniz?
Günorta istisində
uşaqları isitmədə və acliqda qoyub
ağacsız bir qəbristanda gömülmədiniz?
Demək, ölməmişsiniz?
Bəs siz,
yazıçı Məhməd Cəmil?
Gözümlə gördüm

tabutunuzun
torpağa endiyini.
Həm də deyəsən tabut bir az kiçikdi boyunuzdan.
Dəyməyin, Məhməd Cəmil,
o dərmandır,
araq şüşəsi deyil.
Gündə əlli quruşu tuta bilmək üçün,
tənhalığınızda dünyani unuda bilmək üçün
nə qədər çox içərdiniz sağlığınızda?..
Mən sizləri ölmüş bilirdim.
İndi yanında durub əl-ələ verdiniz.
Buyurun, oturun, dostlar,
xoş gəlib, səfa götirdiniz!
Bir fars şairi:
“Ölüm adildir! – deyir.
– Eyni həşəmətlə vurar şahı və yoxsulu”.
Niyə elə baxdırınız, Osman oğlu Haşim?
Yoxsa heç eşitməmişsiniz, qardaşım,
bir şahın bir gəmi anbarında
bir kömür çuvalı ilə öldüyünü?
Bir fars şairi:
“Ölüm adildir!” – deyir...
Yaqub,
nə gözəl güldünüz, iki gözüm,
sağlığınızda heç görməmişdim
üzünüzün bu cür güldüyü...
Bir fars şairi:
“Ölüm adil...”
Dəyməyin şüşəyə, Məhməd Cəmil!
Dostlar, nahaq yerə hiddətlənirsiniz.
Bilirəm:
“Ölümün adil olması üçün
həyatın adil olması lazımdır” –
deyirsiniz.

1946

DƏVƏT

Dördnala gəlib uzaq Asiyadan
Ağ dənizə bir qıraq başı kimi uzanan
bu məmlekət bizim!
Biləklər qan içində, dişlər kənətlə, ayaqlar çılpaq
və ipək bir xalıya bənzəyən torpaq
bu cəhənnəm, bu cənnət bizim!
Qapansın əl kapıları bir daha açılmasın
Yox edin insanın insana qulluğunu
bu dəvət bizim!
Yaşamaq bir ağac kimi tək və hürr
Və bir orman kimi qardaşcasına
bu həsrət bizim!

1947

MƏN HƏBS OLUNANDAN BƏRİ

Mən həbs olunandan bəri
güneşin ətrafına on dəfə dolandı dünya.
Ondan soruşsanız:
“Əhəmiyyətsiz,
mikroskopik bir zamandır”.
Məndən soruşsanız:
“Ömrümün on ili”.
Bir qara qələmim vardı
mən həbs olunduğum il.
Bir həftə yazdı, yazdı qurtardı.
Ondan soruşsanız:
“Bütün bir həyat!”
Məndən soruşsanız:
“Sadəcə, bir həftə”.
Qatil dustaq Osman
mən həbs ediləndən bəri
yeddi il yarım yatıb çıxdı.

Bir az çöldə gəzdi-dolaşdı.
Sonra qaçaqlıq edib yenə tutuldu.
Altı ay yatıb yenə çıxdı.
Dünən kağız gəldi, evlənib,
Yazda bir övladı olacaq.
Mən həbs edildiyim il
ana bətninə düşən uşaqlar
indı on yaşına girdilər.
O ilin titrək, incə, uzunayaqlı daylaqları
rahat yerişli, geniş sağnlı
minik atı oldular, çoxdan.
Lakin zeytun fidanları
hələ də fidan, hələ də körpədir.
Mən həbs olunandan bəri,
uzaqdakı şəhərimdə
yeni meydanlar salınmışdır.
Bizim evin adamları
bilmədiyim bir küçədə
görmədiyim bir evdə olurlar.
Mən həbs olunan il
pambıq kimi yumşaq və ağ idı çörək,
sonra cirəye düşdü.
Burada, həbsxanada bir-birini qırdı adamlar
yumruq boyda qapqara bir parça çörək üçün.
İndi bir az çoxalıb,
ancaq sarımtıl və dadsızdır.
Mən həbs olunan il
íkinci müharibə hələ başlanmamışdı.
Daxauda¹ ocaqlar yandırılmış,
atom bombası atılmamışdı Xirosimaya,
Boğdurulan bir uşağın qanı kimi axdı zaman.
Sonra bağlandı rəsmən o fəsil;
İndi üçüncü hərbdən danışır amerikan dolları.
Fəqət gün aydınlandı heç bir şeyə baxmayaraq...
Mən həbs olunandan bəri

¹ Alman ölüm düşərgəsi

Və qaranlığın kənarından
onlar ağır əllerini torpağa dayayıb
qalxdılar yarı yarıya.
Mən həbs olunandan bəri
Günəşin ətrafına on dəfə dolandı dünya.
Və eyni ehtirasla təkrar edirəm yenə,
mən həbs olunan il
onlar haqqında yazdıqlarını:
“Onlar ki torpaqda qarışqa,
suda bahq,
havada quş qədər
çoxdurlar,
Qorxaq, igid,
nadan, müdrik
və çocuqdurlar,
və məhv edən,
yaradan ki onlardır,
mahnilarda yalnız onların hekayəsi vardır...”

1947

SONU YAXŞILIQLA BİTƏN KİTABLAR...

Sonu yaxşılıqla bitən kitablar yollayın mana,
qanadları qırılan təyyarə
sağ-salamat enə bilsin meydana.
Doktor gülərək çıxsın əməliyyatdan,
kor uşağın açılsın gözləri.
Güllələnərkən xilas edilsin partizan.
On il gözlənilsin məktub
gəlsin bir səhər quşlarla bərabər,
eldən-ələ gəzsin şairin əsəri,
qovuşsun sevgiliklər,
toy-düyün qurulsun həm də,
kimse həsrət çəkməsin artıq
çörəyə, gülə, Günəşə, hürriyyətə.

Sonu yaxşılıqla bitən kitablar yollayın mana,
çünki inanıram,
qəhrəman tariximiz
eynən orda olduğu kimi
yaxşılıqla bitəcək mütləq!

1947

YAŞAMAQ HAQQINDA

Tutaq ki, xəstəyik;
həm də ağır xəstə,
cərrah bığağına möhtac.
Yəni ağ masadan
durmamaq ehtimalı da var.
Duymamaq mümkün deyilsə də,
bir az tez getməyin kədərini
biz yenə də güləcəyik söylənilən
bir məzəli lətifəyə.
Hava tutqundurmu, – deyə, – baxacağıq pəncərədən,
yaxud da yenə səbirsizliklə gözləyəcəyik
telegraf xəberlərini...
Tutaq ki, döyüşməyə layiq bir şey üçün
cəbhədəyik.
Orda elə ilk hücumda, elə o gün
üzüqoylu yixılıb ölmək ehtimalı da var.
Acı bir kədərlə duyacağıq bunu.
Lakin dəli bir maraqla öyrənmək istəyəcəyik
bəlkə illərlə davam edəcək müharibənin sonunu.
Tutaq ki, həbsxanadayıq,
yaşımız da əlliye yaxın.
Dəmir qapının açılmasına
hələ on səkkiz il var.
Yenə də bayırla bir yaşayacağıq.
Oranın insanı, heyvanı, savaşı ilə,

ordakı həyatın səsi ilə
bərabər yaşayacağıq.
Yəni necə, harda olursaq olaq
insan ölməyəcək kimi yaşayacaq.

1947

RÜBAİ

Sevdiyin müddətcə
Və sevə bildiyin qədər,
Sevdiyinə hər şeyini verdiyin müddətcə
Və verə bildiyin qədər gəncsən.

1947

DEMƏK BELƏ, LAZ İSMAYIL!

Irəhələyən aydınlığın içindəyəm,
Əllərim iştahlı, dünya gözəl!
Gözlərim doymayırla ağaclardan,
ağaclar elə ümidi, elə yaşıldır ki...
Günəşli bir yol keçir tut bağlarının arxasından.
Zindan xəstəxanasının pəncərəsindəyəm.
Duymuram dərmanların qoxusunu,
Haradasa yəqin qərənfillər açıb:
Demək belə, Laz İsmayıl!
Məsələ əsir düşməkdə deyil,
təslim olmamaqdadır bütün məsələ!

Bursa, 1948

İBRAHİM BALABANIN “HƏBSXANA QAPISI” TABLOSU ÜSTÜNƏ SÖYLƏNMİŞDİR

Altı qadın vardı dəmir qapının önündə,
beşi yerdə oturmuş, biri – ayaq üstdə;
Səkkiz uşaq vardı dəmir qapının önündə,
Bəlli, hələ öyrənməmişlər gülümsəməyi.
Altı qadın vardı dəmir qapının önündə,
Ayaqları səbrli, əllərində kədər;
Səkkiz uşaq vardı dəmir qapının önündə,
Cin kimi baxırdı bələkdəkilər.

Altı qadın vardı dəmir qapının önündə,
Six-six gizlətmişlər saçlarını.
Səkkiz uşaq vardı dəmir qapının önündə,
biri qovuşdurmuş ovuclarını.

Bir jandarm vardı dəmir qapının önündə,
Nə dost, nə düşmən; növbə uzun, hava isti.
Bir yabı vardı dəmir qapının önündə
Hardaysa ağlayacaq.
Bir köpək vardı dəmir qapının önündə,
Burnu qara, tükləri sarı;
Qamış səbətlərdə yaşıl bibər vardı.
Torbalarda kömür, heybələrdə soğan-sarımsaq,

Altı qadın vardı dəmir qapının önündə
Dəmir qapının dalında beş yüz kişi vardı,
qadınım,
Altı qadından biri sən deyildin,
beş yüz kişidən biri məndim...

Bursa həbsxanası, 1948

ANGİNA PEKTORİS

Yarısı burdaysa qəlbimin,
yalısı Çindədir, doktor.
Sarı nəhrə doğru axan
ordunun içindədir.
Sonra hər şəfəq vaxtı, doktor,
hər şəfəq vaxtı qəlbim
Yunanistanda güllələnir.
Sonra bizim burada
məhkumlar yuxuya gedib, dəhlizdən əl-ayaq çəkilincə
Qəlbim Şamlicada bir xaraba qonaq evindədir
hər gecə, doktor.
Sonra on ildən bu yana
mənim fağır millətimə ikram edə bildiyim
bir tək almam var əlimdə, doktor,
bir qırmızı alma:
qəlbim.
Nə arterio-skleroz, nə nikotin, nə həbs,
işdə bu üzdən, doktorcuğum, bu üzdən məndə bu
angina pektoris¹.
Baxıram gecəyə dəmirlərdən və iman taxtının üstündəki
basqıya rəğmən
qəlbim ən uzaq ulduzla birlikdə çarpir.

1948

MƏN MƏNI

Mən məni bir daha ələ keçirsem
– abi-həyat içirsem, demirəm –
qapılar açılsa bir daha,
mən bu xanəyə bir daha girsem
yaşardım yenə belə qorxu, dəhşət içində.
Yenə belə bir eşq ilə sərsəm,
Mən məni bir daha ələ keçirsem...

1949

¹ Angina pektoris – ürək xəstəliyi

ƏLLƏRİNİZƏ VƏ YALANA DAİR

Bütün daşlar kimi vüqarlı,
dustaqlı oxunan bütün nəgmələr kimi kədərli,
bütün yük heyvanları kimi yorğun, ariq
və ac uşaqların məhzun üzlərinə oxşayan əlləriniz!
Arılar kimi hünerli, yüngül,
südlü məmələr kimi yüklü,
təbiət kimi cəsur
və dost yumşaqlığını nazik dərilərinin altında
 saxlayan əlləriniz!

Bu dünya öküzün buynuzlarında deyil,
 bu dünya əllərinizin üstündə durur.
İnsanlarım, ah, mənim insanlarım,
yalanla bəsləyirlər sizi.
Halbuki acsınız,
ətə, çörəyə möhtacsınız.
Və təmiz süfrədə qarın dolusu yemək yeyib doymadan
 köçüb gedirsiniz bu hər budağı meyvə
 dolu dünyadan.

İnsanlarım, ah, mənim insanlarım,
xüsusilə Asiyada, Afrikada,
Yaxın Şərq, Orta Şərq, Sakit okean adalarında
 və mənim məmləkətimdə olan insanlarım!
Yəni bütün insanların yetmiş faizindən çoxu!
Siz əlləriniz kimi qoca və kədərlisiniz,
əlləriniz kimi gənc, mütəhəyyir və fikirlisiniz.
İnsanlarım, ah, mənim insanlarım,
Avropalıım, amerikalıım, mənim,
 həssas, diqqətli və unutqansınız əlləriniz kimi.
Əlləriniz kimi tez qane edilir,
 asan aldanırsınız...
İnsanlarım, ah, mənim insanlarım,
antennalar yalan deyirse,
 yalan deyirse mətbəələr,
 kitablar yalan deyirse,

divarda afişə, sütunda elan yalan deyirsə,
ağ pərdədə yalan deyirsə çılpaq baldırları qızların,
dua yalan deyirsə,
layla yalan deyirsə əgər,
yuxu yalan deyirsə,
meyxanada kamançalan yalan deyirse,
yalan deyirse ümidsiz günlərin gecələrində Ay işığı,
səs yalan deyirsə,
söz yalan deyirsə,
əllərinizdən başqa hər şey,
hər kəs yalan deyirsə əgər,
əlləriniz palçıq kimi itaətli,
əlləriniz qaranlıq kimi kor,
əlləriniz çoban itləri kimi axmaq olsunlar
əlləriniz üşyan etməsin deyədir.
Və onsuz da çox az qonaq qaldığınız
bu ölümlü, bu yaşamalı dünyada
bu alış-veriş səltənəti, bu zülm bitməsin deyədir.

1949

DÜNYANIN ƏN YAZIQ MƏXLUQU

Əqrəb kimisən, qardaşım,
Qorxaq bir qaranlıq içindəsən, əqrəb kimi...
Sərçə kimisən, qardaşım,
Sərçənin qorxaqlığı içindəsən.
Midya kimisən, qardaşım,
Midya kimi örtülü, rahat
və sönmüş bir yanar dağ ağızı kimi qorxuncsan,
qardaşım.
Bir deyil,
beş deyil,
milyonlarlasan, çox təəssüf...
Qoyun kimisən, qardaşım,

yapıncılı çoban qaldıran kimi çomağını
sürüyə qatılırsan
və məğrur-məğrur gedirsən sallaqxanaya.
Yəni dünyanın ən yazılıq məxluqusan sən.
Dəryada yaşayıb
dəryanı tanımayan balıqdan da betərsən.
Bu dünyada bu zülm sənin üzündəndir.
Əgər biz ac isək,
yorğun isək,
al-qan içində isək,
şərabımızı almaq üçün
üzüm kimi əzilirsek,
– deməyə dilim varmur, –
amma günah sənidir,
sənin, mənim, qardaşım!..

1949

DÜNYA, DOSTLARIM, DÜŞMƏNLƏRİM, SƏN VƏ TORPAQ

Çox raziyam dünyaya gəldiyimdən.
Sevirəm torpağını, ışığını, vuruşunu, çöreyini.
Enini, uzununu
santimetrinə qədər
dəqiq bildiyim halda
və bildiyim halda Güneşin yanında
bir oyuncaq qədər kiçik olduğunu,
yenə də dünya inanılmaz qədər böyükdür
mənim üçün.

Dünyanı dolaşmaq,
görmədiyim balıqları, meyvələri və ulduzları görmək
istərdim.
Halbuki yalnız kitablarda və rəsmlərdə çıxdım
Avropa səyahətinə.

İndiyə kimi
Mavi markası Asiyada möhürlənmiş
bir dənə də məktub almadım.
Mən və bizim məhəllənin baqqalı,
ikimiz də naməlumuq Amerikada.
Buna baxmayaraq,
Çindən İspaniyaya, Ümid burnundan Alyaskaya qədər
hər dəniz milində, hər kilometrədə
dostum və düşmənim var.
O dostlar ki, bir dəfə belə salamlaşmamışıq,
amma eyni çörək,
eyni azadlıq,
eyni həsrət
uğrunda
ölə bilərik.
O düşmənlər ki,
qanıma susayıblar,
qanlarına susamışam.
Mənim qüvvətim
bu böyük dünyada tək olmadığımdandır.
Dünya və insanlar,
ürəyimdə bir sırr,
elmimdə həlledilməz bir məsələ deyildir.
Böyük vuruşda
açıq və qorxusuz
girdim sıraya.
Və sıradan kənarda
sən və torpaq
mənə kifayət deyilsiniz,
halbuki sən xariqülədə gözəlsən,
torpaq isti
və gözəldir.

1949

RÖYADA GÖRDÜM YARI

Röyada gördüm yarı.
Bu cür, beldən yuxarı,
buludların arasında ay kimi gedər,
o gedər, mən gedərem,
mən duraram, o durar.
Mən ona baxaram, o mənə baxar
və, deməli, bu qədər.

1949

YENƏ SƏNƏ DAİR

Səndə mən qütbə gedən bir gəminin sərgüzəştini,
səndə mən qumarbaz macərasını kəşflərin,
səndə uzaqlığı,
səndə mən imkansızlığı sevirəm.
Günəşli bir meşəyə cummaq kimi
cummaq isteyirəm gözlərinə.
Və qan-tər içində, ac və acıqlı
və bir ovçu iştahilə ətini dişləmək
isteyirəm sənin.
Səndə mən imkansızlığı sevirəm,
fəqət əsla ümidsizliyi deyil.

1949

POL ROBSONA

Mahnılarımızi oxumağa qoymurlar, Robson!
İnci dişli zənci qardaşım,
qartal qanadlı bülbülüm.
Mahnılarımızi oxumağa qoymurlar bizi.
Qorxurlar, Robson,
şəfəqdən qorxurlar.

130

Görməkdən, duymaqdan, toxunmaqdan qorxurlar.
Yağışdan çıl-çılpaq yuyunmuş kimi ağlamaqdan,
möhkəm bir almanı dişlər kimi gülməkdən qorxurlar.
Sevməkdən qorxurlar, bızım Fərhad kimi sevməkdən.
(Sizin də bir Fərhadınız vardır, əlbəttə, onun adı nə?)
Toxumdan və torpaqdan qorxurlar.
Axan sudan və xatırlamaqdan qorxurlar.
Ümiddən qorxurlar, Robson, ümiddən,
qorxurlar, qartal qanadlı bülbülüüm,
mahnilarımızdan qorxurlar.

1949

HƏBSXANADA YATMALI OLANLARA BƏZİ ÖYÜDLƏR

Dünyadan, vətənindən, insanlardan
ümidin qırılmamışdır deyə
boğazından asılmayırsansa,
atılırsan içəriyə.
Yatırsan on il, on beş il,
yenə də yatacağından başqa
“kaş ki bir bayraq kimi
ipin ucundan sallanaydım”
deməyəcəksən.
Yaşamaqda israr edəcəksən.
Bu, bəlkə bəxtiyarlıq deyil,
amma boynuna düşən borcdur:
düşmənin acığına
bir gün artıq yaşamaq.
İçəride bir tərəfdən yalqız qala bilərsən
quyu dibindəki daş kimi.
Fəqət o biri tərəfdən
dünyanın işlərinə
gərək elə bağlı olasan ki,

çöldə, qırx günlük bir məsaflədə
yarpaq titrəsə
içəridə onu duyanan.
İçəridə məktub gözləmək,
yaniqli nəgmələr oxumaq,
bir də gözünü tavana dikib sabahı açmaq
dadlıdır, amma təhlükəlidir.
Üzünü qırxandan-qırxana
güzgüyə bax.
Yaşını yaddan çıxart.
Özünü qoru bitdən
və bahar axşamlarından.
Bir də çörəyi
son loxmasına qədər yeməyi,
bir də ağız dolusu gülməyi
unutma heç bir zaman.
Bir də, kim bilir
sevdiyin qadın səndən soyuyar,
əhəmiyyətsiz bir işdir – demə
yamyaşıl bir budaq qırılmış kimi gəlir
içəridə adama.
İçəridə gülü, bağçanı düşünmək pis,
dağları, dəryaları düşünmək yaxşıdır.
Dayanmadan, dincini almadan
oxumağı, yazmayı,
bir də toxuculuğu sənə tövsiyə edirəm,
bir də güzgüçülüyü,
yəni içəridə on il, on beş il,
daha da artıq, dustaqlıq dözülməz deyiş,
ağır olsa da keçir,
əgər qaralmasa
sol döşünün altındakı cəvahir.

1949

XOŞ GƏLDİN

Xoş gəldin, qadınım mənim, xoş gəldin!
Yorulmusan.
Nə edim ki, yuya bilim ayaqlarını,
nə gül suyum, nə gümüş ləyənim var.
Susamisan,
buzlu şərbətim yoxdur ki, ikram eləyəm.
Acmışan,
ağ, kətan örtüklü süfrədə olmayıacaqsan qonağım,
məmləkətim kimi əsir və yoxsuldur otağım.

Xoş gəldin, qadınım mənim, xoş gəldin!
Ayağını basdm otağıma,
qırx illik beton çəmənə döndü.
Güldün,
güllər açıldı pəncərəmin dəmirlərində.
Ağladın,
ovuclarıma töküldü incilər.
Könlüm kimi zəngin
Hürriyət kimi aydınlıq oldu otağım.
Xoş gəldin, qadınım mənim, xoş gəldin!

1949

QALA QAPISINDAN ÇIXARKƏN

Bir axşamüstü
qala qapısından çıxarkən ölümle görüşmək üzərə
son dəfə dönüb baxdığımız zaman şəhərə,
Sevgilim, bu sözləri söyləye biləcəyik:
– Bir o qədər də güldürə bilmədiksə üzünüüzü,
çalışdıq gücümüzün yetdiyi qədər
sən bəxtiyar
qalasan deyə.
Davam edir bəxtiyarlığa doğru gedisin,

davam edir həyat.

Qəlbimiz rahat,
könlümüzdə halal etdiyin çörəyinə təşəkkür.
könlümüzdə işığından ayrılmağın kədəri!
Budur, gəldik, gedirik...
Şən qalasan, Hələb şəhəri!

1949

İBRAHİM BALABANIN “BAHAR” TABLOSU ÜÇÜN DEYİLMİŞDİR

Budur, seyr elə, gözüm, hünerini Balabanın.
Budur, şəfəq vaxtı – may ayındayıq.
Budur, aydınlıq;
Ağılı, cəsur, təzə, diri, insafsız,
budur, bulud;
 qaymaq kimi lülə-lülə.
Budur, dağlar,
 həm mavi, həm də sərin.
Budur, sabah seyranı tülkülərin,
uzun quyuqlarında işiq,
 iti burunlarında təlaşları...
Budur, seyr elə, gözüm,
budur, qarnı ac,
tükəri tikən-tikan,
 ağzı qırmızı
 dağ başında bir qurd.
Özündə duymamışanmı
ac qurdun qəzəbini sabah vaxtları?
Budur, seyr elə, gözüm, kəpənəklər, arılar.
Budur dövranı balıqların,
 budur, bir leylik,
Misirdən yeni gəlmiş,
budur, bir ceyran;
 daha gözəl bir dünyadan heyvanı.

Budur, seyr elə, gözüm,
mağaranın önündə ayı,
yuxu sərsəmidir hənuz.
Sən fikrindən keçirmədinmi heç
torpağı qoxlayaraq,
ayılar kimi dalğın yaşamağı?
Bala, armuda, yosunlu ala-qaranlığa yaxın,
insan səsindən, ateşdən uzaq?
Budur, seyr elə, gözüm, dovşanlar,
budur kərtənkələ, budur tisbağa,
budur üzüm gözlü eşşəyimiz.
Budur, seyr elə, gözüm, bir ağaç, par-par,
gözəllikdə insana ən çox bənzəyən...
Budur çöl, çəmən.
Girin içində, çılpaq ayaqlarım.
Budur, qoxla burnum, nanə, kəkotu.
Budur, sulan ağızım, labadalar, eməköməcilər.
Əllərim, əllərim, toxunun, sığallayın,
budur anamın südü, qadınınım etri, balamın gülüşü,
budur sürünlən torpaq.
Budur, seyr elə, gözüm, budur insan:
dağın, daşın, qurdun, quşun ağası!
Budur çariqları,
budur şalvarında yamaqları,
budur qara kotan,
Budur sağrılarında kədərli, qorxunc
kahalarıyla öküzləri.

1950

ACLIQ TƏTİLİNİN BEŞİNCİ GÜNÜNDƏ

Qardaşlarım,
demək istədiklərimi doğru-dürüst deyəmirəmsə
qüsura baxmayın, qardaşlarım,
azacıq sərxoş kimiyəm, bir azacıq dönür qafam,

rakıdan deyil,
aclıqdandır.
Qardaşlarım,
Avropadakılar, Asiyadakılar, Amerikadakılar
mən həbsdə və acliq tətilində deyil də
bir çöldə yatır kimiyəm bu mayıs ayında gecəyari.
Və gözləriniz işıl-işıl ulduzlar kimi baş ucumda
və əlləriniz tək bir el kimi,
anamın əli kimi,
yarının əli kimi,
Məhmədin əli kimi,
həyatın əli kimi – ovcumda;
Qardaşlarım,
zatən məni heç bir zaman təkbaşına qoymadınız.
Həm də sadə məni deyil
məmləkətimi və xalqımı da.
Sizinkiləri mənim sevdiyim qədər
siz də mənimkiləri sevirsiniz,
sağ olun, qardaşlarım, təşəkkür edirəm.
Qardaşlarım,
ölməyə niyyətim yox,
bilirəm
yenə də yaşamaqda davam edəcəyəm, yəni yanınızda olacağam:
Araqonun misrasında olacağam –
gələcək gözəl günləri anladan hər misrasında
və bəyaz göyərçinində Pikassonun
və Robsonun türkülerində
və əsil və ən gözəli,
Marsel tərsanə işçilərinin müzəffər gülüşündə olacağam
Qardaşlarım,
dolu-güzgən bəxtiyaram doğrusu.

mayıs, 1950

LAYLAY

Ruhum!
Gözlərini astaca yum
və cumur kimi suya,
çılpaq və ağappaq gir yuxuya.
Röyaların ən gözəli gözləyir səni,
laylay.

Ruhum!
Gözlərini astaca yum,
zənn et ki, qoynumdasan,
laylay.

Yuxunda unutma məni,
laylay.

Gözlərini astaca yum,
yaşıl-ala gözlərini,
laylay ruhum,
laylay...

1950

DUSTAQXANADAN ÇIXDIQDAN SONRA

1. OYANIŞ

Oyandın.
Hardasan?
Evinde.
Hələ öyrəşməmisən
oyanar-oyanmaz
evində olmağa.

On üç il dustaqdə qalmağın
sərsəmliliklərindən biri də budur.

Yanında yatan kimdir?
Yalnızlıq deyil, qarındır.

Mələklər kimi yatır şirin-şirin.
Qadına hamiləlik yaraşır,
Saat neçədir?
Səkkiz.
Demək, axşama qədər əmniyyətdəsiniz.
Çünki, yəqin
polislər evə basqın eləməz gündüz.

2. AXŞAM GƏZİNTİSİ

Dustaqdan çıxmışan.
Elə çıxar-çıxmaz
qarını hamilə eləmisən.
Girib qoluna axşamüstü
gəzirsen məhellədə.
Qarının qarmı burnunda.
Müqəddəs yükünü aparır nazlı-nazlı.
Sən diqqətli və məğrursan,
Hava sərindir,
üşümüş bir körpə əlləri kimi sərin.
İsteyirsən onu ovuclarına alıb
isidəsən.
Məhellənin pişikləri qəssabın
qapısında toplaşıb.
Üst qatda qəssab arvadı
məmələrini pəncərənin çərçivəsinə söykəyib
axşama tamaşa edir.
Alaca aydınlıq, tərtəmizdir göy üzü.
Orda yerindəcə durur Çoban ulduzu.
bir cam su kimi par-par parıldayır.
Bu il çox uzun sürdü yay.
Tut ağacı saraldısa da
əncirlər hələ yamyasıldı.
Mürəttib Rəfiqlə südçü Georginin
ortancıl qızı

çıxiqlar axşam görüşünə,
barmaqları biri-birinə dolaşıb.
Məhəllənin vərəmliləri, yorğan-döşəyə düşənlər
baxırlar şüşələrin dalından.
Paltar yuyan Hürriyyənin işsiz oğlu
çıyılindrində kədər yükü
qəhvəxanaya gedir.

Rəhmi bəylərin radiosu
teleqraf xəbərləri verir.
Uzaq Asiyada, bir ölkədə
sarı, ayuzlü insanlar
ağ bir əjdaha ilə vuruşurlar.
Səninkilərdən dörd min beş yüz məməd
ora göndərildi
qardaşlarını qətl etməyə.
Hirdən və həyadan
üzün qızarır.
Və ümumiyyətlə, mücərrəd deyil,
ancaq sənə aid
əli-qolu bağlı bir hüzn,
sanki arvadını təpiklə arxadan vurub
uşağını saldırlıblar.
Yaxud yenə də dustaqxanadasan.
Polisxanada yenə kəndlə jandarmalar
kəndliləri döyür.
Qəflətən gəldi gece.
Bitdi axşam gəzintisi.
Bir polis “çipi”¹ döndü sizin küçəyə,
arvadın piçildadı:
— Bizim evə getdi yoxsa?

¹ Amerika maşımı

3. GECƏ, SAAT BİR

Stol üstü mavi örtüklü.
Üstündə yalansız, gülər üzlü, cəsur
kitablarımız durur.
Əsirlikdən qayıtmışam, anacığım,
öz ölkəmdəki düşmən qalasından.

Gecə, saat bir...
Lampanı söndürmədik.
Yanımda arvadım yatır.
Arvadım beş aylıq hamilədir.
Ətim ətinə dəyəndə
əlimi qarnının üstünə qoyanda
uşaq tir-tir tərpənir.
Budaqda yarpaq,
suda balıq,
bətnəndə insan balası...
Bala!

Balamın çəhrayı yundan zıbinini
anasi toxudu.
Zıbininin bədəni mənim bir qarışım,
qolları bircə belə.

Balam
qız olarsa
istəyirəm ki, təpədən-dırnağa anasına
oxşasın.

Oğlan olsa
boyu-buxunu oxşasın mənə.
Balam
qız olsun, oğlan olsun,
neçə yaşında olur olsun,
balam dustaqxanalara düşməsin,
ədalət, hürriyyət, sülh
istədiyinə görə
düşməsin o qaranlıq, nəmli yerə.
Fəqət, məlumdur

qızım, ya oğlum,
dan yerinin sökülməsi ləngiyərsə
vuruşacaqsan
ve hətta...
Yəni bu gün bizdə çətin sənət imiş
atalıq sənəti də...
Gecə, saat bir...
Lampanı söndürmədik.
Bəlkə yarım saat sonra, bəlkə sabahüzü
yenə evimə basqın edə bilərlər.
Kitablarımızla bərabər
məni götürüb gedə bilərlər.
Ətrafında birinci şöbənin adamları,
donub qalıb, baxıram.
Arvadım qapıda durar
gözləri intizarda.
Baş örtüyü yellənər sabahla gələn ruzgarda.
Yuxulu göz qapaqları yavaş-yavaş enər,
qarnında körpə tir-tir titrəyər.

4. DOĞUM

Anası bir oğlan doğdu mənə.
Qaşsız, sarı bir oğlan.
Mavi qundağında yatan
bir nur topu, üç kilo ağırlığında.
Mənim oğlum dünyaya gəldiyi zaman
Koreyada uşaqlar oldu anadan;
günəbaxana benzeyirlərdi.
Makartur doğradı onları.
Öldülər ana südüylə belə doymadan.
Mənim oğlum
dünyaya gəldiyi zaman
Yunan zindanlarında
neçə uşaq oldu anadan.
Ataları güllələnmiş uşaqlar

bu dünyaya gözlərini açdıqları zaman
ancaq barmaqlıq gördülər.
Baxdılар mavi göylərə
dəmir, paslı barmaqlıqdan.
Mənim oğlum
dünyaya gəldiyi zaman
Anadoluda neçə-neçə uşaq oldu anadan.
Göy gözlü, qara gözlü, ala gözlü körpələr.
Xəstələndilər anadan olan kimi.
Kim bilir, neçəsi sağ qalacaq
bir möcüzə nəticəsində.
Mənim oğlum
mənim yaşımı çatdığını zaman
mən bu dünyada olmayacağam.
Amma xariqülədə bir beşik olacaq dünya.
Qara,
ağ,
sarı
bütün uşaqları
yellədən
mavi, atlaz döşəkli
bir beşik.

1950

MÜNƏVVƏRİN AD GÜNÜ

Yarpaqlara, budaqlara, yaşıllara, allara,
neçə-neçə illər, gülüm, neçə-neçə illərə.
Yarpaqlar budaqlara,
al yaşla yaraşır.
Bundan sonra vermərəm
səni başqa əllərə...

1950

TÜRK KƏNDLİSİ

O, torpaqdan öyrənib,
kitabsız biləndir.
Xoca Nəsrəddin kimi ağlayan,
Bayburtlu Zihni kimi güləndir.
Fərhaddır,
Kərəmdir
ve Kəloğlandır...
Yol görünür onun yaziq bəxtinə,
analar, atalar ümidi kəsər,
qəhbə fələk oyun elər onuna.
Çərşənbəni¹ sel alar,
bir yar sevər
el alar,
qanadı qırılar,
çöllərdə qalar.
Ölməmiş qəbrə qoyarlar onu...
O “Yunisi-biçarədir.
Başdan-ayağa yarədir”.
Ağu içər su yerinə.
Amma bir dərd anlayan düşməsin önlərinə
ve bir kərə
“Daha bəsdir!”
deməsinlər.
Dedilərmi,
“İsrafil surunu vurur,
məxluqat yerindən durur!”
Torpağın qəlbi başlar
onun nəbzələrində atmağa,
Nə öz nəfsini qoruyar,
nə düşməni tanıyar,
“Dağları dəlib ayırar,
qayalar deşib yol eylər abi-həyat axıtmağa”.

1950

¹ Kənd adıdır.

ÖLÜ QIZCIĞAZ

Qapıları döyen mənəm
Axşam-səhər, axşam-səhər.
Gözünüzə görünmürem,
Göze görünməz ölülər.

Xirosimada öldüm mən,
O zamandan keçir on il.
Yeddi yaşlı bir qız idim,
Ölülər böyüyən deyil.

Əvvəl saçım alovlandı,
Gözlərim yandı, qovruldu.
Döndüm bircə ovuc küle,
Külüm havaya sovruldu.

Özüm üçün sizdən əsla
Bir təmənnəm olmayıacaq.
Şirni belə yeyə bilməz
Kağız kimi yanana uşaq.

Qapınızı döyüürəm mən,
Xala, əmi, bir imza ver.
Uşaqlar öldürülmesin,
Şəkər də yeyə bilsinlər.

1955

QOY BULUDLAR ADAM ÖLDÜRMƏSİN!

Analardır adam edən adamı,
ana bir aydınlıqdır, önmüzdə gedər.
Sizləri də bir ana doğmadımı?
Analara qiymayın, əfəndilər!
Buluqlar adam öldürməsin!

144

Yüyürür altı yaşında bir oğlan,
badibanı keçməkdə ağaclardan,
Siz də bu cür yüyüründünüz bir zaman,
Uşaqlara qiymayın, əfəndilər!

Buluqlar adam öldürməsin!

Gəlinlər güzgüdə saçını darar,
Güzgünün içində birini arar,
Əlbət, bu cür sizi də axtardılar.
Gəlinlərə qiymayın, əfəndilər!

Buluqlar adam öldürməsin!

Qocalıqda ağlına hər insanın
Dadlı xatirələri gəlir yalnız.
Yazıqdır, qocalara siz qiymayın,
Əfəndilər, siz də qocalarsınız.

Buluqlar adam öldürməsin!

1955

YAPON BALIQÇISI

Dənizdə buludun məhv elədiyi
Yapon balıqçısı, gənc bir adamdı.
Bu nəgməni mənə dostlarım dedi,
Sakit okeanda sarı axşamdı.
“Baliq tutduq, yeyən olər.
Ətimizə dəyən olər.
Bu gəmi bir qara tabut
Qapısını döyen olər.

Baliq tutduq, yeyən olər.
Qəflətən yox, ağır-ağır,
Əti çürüyür, dağılır.
Baliq tutduq, yeyən olər.

Əlimizə dəyən olər,
Duzla, günəşlə yuyulan

145

bu vəfali, bu çalışqan
əlimizə dəyen ölü.
Qəflətən yox, ağır-agır.
Əti çürüyür, dağılır.
Əlimizə dəyen ölü.

Badamgözlüm, məni unut!
Bu gəmi bir qara tabut.
Qapısından girən ölü.
Üstümüzdən girən ölü.
Üstümüzdən keçdi bulud,
Badamgözlüm, məni unut!
Boynuma qol salma, gülüm,
Məndən sənə keçər ölüm.
Badamgözlüm, məni unut!
Bu gəmi bir qara tabut.
Badamgözlüm, məni unut.
Lax yumurtadan daha lax
olar məndən olan uşaq.
Bu gəmi bir qara tabut.

Bu dəniz bir ölü dəniz.
İnsanlar, ey, hardasınız?
Hardasınız?"

1955

BİNA VƏ BƏNNALAR

Bənnalar mahnılar deyir,
bina mahnı kimi yüksəlmir amma.
Bu iş bir az daha çətindir.
Bənnaların ürəyi
nümayiş yeri kimi uğuldayır,
amma tikinti nümayiş yeri deyil.
Tikinti yeri toz-torpaq,
palçıq, qar,

146

tikinti yerində ayağın burlular,
ellərin qanayar.
Tikinti yerində nə çay hər zaman şəkərli,
nə də hər zaman isti olacaq.
Nə çörək hər zaman pambıq kimi yumşaq,
nə hər kəs qəhrəman,
nə dostlar vəfalıdır hər zaman.
Mahnı ucaldığı kimi ucalmır bina,
bu iş bir az daha çətindir.
Çətin-mətin amma,
bina yüksəlir, yüksəlir.
Dibçəklər qoyuldu pəncərələrə
binanın alt qatlarında.
İlk balkonlara günəşi daşıyır quşlar
qanadlarında.
Bir ürək çırpıntısı var
hər kərpicində, hər daşında,
hər dirəyində.
Yüksəlir,
yüksəlir,
yüksəlir bina qan-tər içinde.

1955

İSTİQLAL

Bu zirehliləri, bu orduları tanıyıram;
Mənim də sularıma girdilər.
Mənim də torpağıma əsgər çıxartdılar gecə vaxtı.
Qanıma susamışdılar,
almaq isteyirlərdi gözlərimin işığını,
ellərimin hünerini.
Dənizə tökdük onları keçənlərdə,
1922-ci illərdə...
Misirli qardaşım!

147

Nəğmələrimiz qardaşdır,
adalarımız qardaş,
yoxsulluğumuz qardaşdır,
yorğunluğumuz qardaş.
Şəhərlərimdə mənim nə varsa
ulu, canlı, gözəl,
insan, küçə, çinar,
vuruşda sənin yanındadırlar.
Kəndlərimdə Qurani-Kərim oxunur
sənin dilində,
sənin zəfərin üçün...
Misirli qardaşım!
Azadlıq avtobus deyildir ki,
birinə gecikdinmi, o birinə minəsən.
Azadlıq sevgilimiz kimidir,
bir dəfə aldatdınmı,
bir də çətin dönər.
Misirli qardaşım!
Kanalın sularına qarışdı sənin qanın.
İnsanın yurdu bir qat daha özünün olur,
torpağına, suyuna qarışanda qanı.
Yaşadım,
deyə bilməz
azadlığı sevməyi bacarmayan millət,
vətəni üçün ölməyi bacarmayan millət!..

1956

“PRAQADA BİR ARABA KEÇİR”

Praqada bir araba keçir
təkatlı bir yük arabası
yəhudi məzarlığının önündən.
Bir başqa şəhrin həsrətiyle yüklü araba.
arabaçı – mən
Praqada ağır-agır aydınlanır barokko,

hüzursuz, uzaq
ve ulduzlarda qaralmış kədər.
Praqada yəhudi məzarlığında
səssiz-nəfəssiz ölüm
Mühacirlik ölümdən betər
ay gülüm, ah gülüm...

1956

İL BAŞI

Yağdı bütün gecə, yağdı qar
ulduzlarla aydınlanaraq.
Bir Səhər, bir sokak, bir ev var,
əxşab bir ev, uzaqmı, uzaq.
Yatıbor yataqda bir çocuq,
Mənim oğlum, sarışın, tombul.
Müsafir yox, iyimsələr yox,
Pəncərədə fağır İstanbul.
Ötdü acı-acı düdüklər,
Məhbusluq kimidir yalnızlıq.
Qapadı kitabı Münəvvər
ağladı yumuşacıq.
Bir şəhər, bir sokak, bir ev var
əxşab bir ev, uzaqmı, uzaq...
Yağdı, bütün gecə, yağdı qar
ulduzlarla aydınlanaraq...

Moskva, Perekopino, 1956

SON AVTOBUS

Gecə yarısı. Son avtobus.
Biletçi kəsdi biletini.
Məni nə bir qara xəbər bəkləyir evdə,
nə rəki ziyafəti.

149

Məni ayrılıq bəkləyir.
Yürüyürəm ayrılığa qorxusuz
ve kədərsiz.
İyicə yaxınlaşdı mənə böyük qaranlıq,
Dünyanı təlaşsız, rahat
seyr edə bilirəm artıq.
Artıq şaşırırmır məni dostun qəhbəliyi
əlimi sıxarkən sapladığı bıçaq
Nafılə, artıq qışqırtır məni düşmən.
Keçdim bütlərin ormanından
baltalayaraq
nə də qolay yıxılırlardı
Yenidən vurdum məhəngə inandığım şeyləri
çoxu qatqısız çıxdı çox şükür.
Nə böyləsinə pırıl-pırıl olmuşluğumvardı,
nə böyləsinə hürr.
İyicə yaxınlaşdı mənə böyük qaranlıq
Dünyanı təlaşsız, rahat
seyr edə bilirəm artıq.
Baxıram başımı qaldırıb işdən
qarşıma çıxıb gəlir keçmişdən
bir söz,
bir qoxu,
bir əl işaretti.
Söz dostca,
qoxu gözəl,
əl edən sevgilim.
Kədərləndirmir artıq məni xatirələrin dəvəti
Xatirələrdən şikayətçi deyiləm.
Heç bir şeydən şikayətim yox zatən,
ürayımin durub dincəlmədən
qocaman bir diş kimi ağrısından belə.
İyicə yaxınlaşdı mənə böyük qaranlıq.
Artıq nə kibri nazirin, nə katibinin şaqşaqı
Tas-tas işıq toxunuram başımdan aşağı
günəşə baxa bilirəm gözüm qamaşmadan.

Və bəlkə nə yazıq...

hətta ən gözəl yalan
məni aldatmır artıq.

Artıq söz sərxiş etmir məni
nə başdaşınınkı, nə kəndiminkı.

İşdə böylə, gülüm,
iyicə yaxınlaşdı mənə ölüm.

Dünya hər zamankindan gözəl dünya
Dünya iç çamaşırılarım, əlbisəmdi;

başladım soyunmağa,
bir qatar pəncərəsiydim,

bir istasyonam indi

Evin içərisiydim,
indi qapısıyam kilidsiz.

Bir qat daha sevirəm qonaqları

Və sıcaq hər zamankindan sarı,
qar hər zamankindan təmiz.

1957

QAPALI DƏNİZ

Yaşılı xara-xara, mavisi yumuşacıq
keçdim Xəzər dənizini ipəkli bir günündə

Duruyordu gəmimiz önündə

Qanatsız bir qapı kimi ap-açıq

Toxundu ürəyimə bu yapmacıqlı həl

Hankı dəniz onun kimi qapalı

Hankı dəniz onun kimi dənizlərdən xəbərsiz

Hankı dəniz onun kimi yapa-yalnız!

1957

SOFİYADAN

Sofiyaya bir bahar günü girdim, şəkərim.
İhlamur¹ qoxuyur doğulduğun şəhər.

Dünyanı sənsiz dolaşıram
Belə imiş kədərim,
Əldən nə gəlir...

Sofiyada ağac divardan önce, divardan gözəl,
Sofiyada ağaçla insan qarışmış bir-birinə,
hələ qovaq
hardaysa otağa girib
qırmızı kılımə oturacaq...

Sofiya şəhəri böyük mü?!
Şəhərlər, gülüm, küçəleriylə deyil,
Xatirəsini yaşıatdığı şairləriylə böyük olur.

Sofiya böyük bir şəhər...

Burda axşam olunca tökülər küçəyə milət,
Çoluğu-çocuğu, cavanı-qocası,
Bir gülüşmə, bir uğultu, bir gurultu, bir qiyamət
Bir aşağı, bir yuxarı,
Yan-yana, qol-qola, əl-ələ...

İstanbulda da Şahzadəbaşında ramazan
gecələri

– Sən o dövrə yetişmədin, Münəvvər –

Eynən beləydi.
Yox... keçdi o gecələr...

İndi İstanbulda olsam
Ağlımamı gəlirdi onları axtarmaq!

Amma İstanbuldan uzaq.
Hər şeyi axtarıram,

Üsküdar² cəza evinin görüşmə yerini belə...
Sofiyaya bir bahar günü girdim, şəkərim.
İhlamur qoxuyur doğulduğun şəhər,
Bilmədiyin kimi qarşılıdı məni
həmşəhərlilərin,

¹ İhlamur – cökə ağacı

² Üsküdar – İstanbulda məhəllə

Doğulduğun şəhər qardaş evim bu gün,
Amma öz evin qardaş evində də unudułmur.
Bu qəriblik çox zülüm işdi, çox zülüm.

Varna, 1957

NİKBİNLİK

Şeirlər yazıram
çap olunmur, –
çap ediləcək amma.
Bir məktub gözləyirəm müjdəli,
bəlkə də öldüyüm gün gəldi,
mütləqə gələcək amma.

Nə dövlət, nə pul...
İnsanın əmrindədir dünya.
Bəlkə də yüz il sonra,
olsun
mütləqə bu böylə olacaq amma.

1957

GƏMİ

Ürək deyilmiş bu, çarıqmış camış gönündən
ha ölçər atam, ölçər,
parçalanmaz,
ölçər daşlı yolları.
Bir gəmi keçər Varna önündən,
ey Qara dənizin gümüş telləri!..
Bir gəmi keçər boğaza doğru,
gəmini üsulluca oxşayır Nazimin
yanar əlləri.

1957

MƏMƏD

Qarşı yalı məmləkət,
səslənirəm Varnadan:
eşidirsenmi Məməd, Məməd?
Qara dəniz axır durmadan,
dəli həsrət, dəli həsrət
Oğlum, sənə səslənirəm
eşidirmisən,
Məməd, Məməd?

Varna, 1957

BOR OTELİ

Bu Varnada yatmağın bir yolu yox gecələri,
yatmağın yolu yox.
Ulduzların bolluğuñdan,
yaxınlığıñdan, parlaqlığıñdan,
qumluqda xışltısından ölü dalğaların
sədəfləriyle,
çinqıllarıyla,
duzlu yosunlarıyla xışltısı...
Dənizdə bir ürək kimi döyünən motor səsindən,
otağı dolduran xatirələrdən.
İstanbuldan çıxıb,
boğazı keçib,
otağımı dolduran xatirələr...
Kimisinin gözü yaşılı,
kimisinin bilekləri buxovlu,
kimisinin bir yaylıq var əlində,
ətir çiçəyi qoxuyur yaylıq,
artıq
bu Varnada yatmağın bir yolu yox, gülüm,
bu Varnada Bor otelində.

1957

BALKON

Qürbət Varnada, "Balkan turist" dəki
balkondan baxıram.

Yol, ağaclar,
ağaclardan sonra qum.
O yanı göylə dəniz olacaq.

Yox,
nə göy, nə dəniz.
Qumun o yanı çılpaq işıq,
işıq ucsuz, bucaqsız.
Havada bir də gül qoxusu var,
yanır insanın dərisi.
Gülləri görmürəm,
amma ayıra bilirəm qoxularını.

Hamısı iri,
hamısı qıpqırmızı.
Polonyalı turistlər plyaja enir,
sarışın, al, çılpaq.
Başım üstdə bir qaranquş dövrə vurur,
qanadları qara, köksü ağ.
Ariya bənzər, yeri yox, amma
yenə də bənzəyir ariya.
Gah gözdən itir, gah görünür,
enir, qalxır, civildəyərək,
öz civiltisindən sərənəş kimi.

Mavi çanaqda doğramac
və pendir-çörək gətirdilər.
İstanbuldayam sanki.
Pendir-çörək gətirdilər.
Küncütlü, isti-isti, yumşaq.
Varnada bu yaz günü
Bərk xəstə və mühacir şair üçün belə
bütün böyük söz-söhbətdən uzaq
bir bəxtiyarlıqdır yaşamaq.

1957

DÍK DAŞLAR

Düsdük Varnadan, aman dilbər, Sofiya yoluna,
yol boyu qoz ağacları,
qoxusu xına, qoxusu tər-yaşıl.
Yolumuz deyil, aman dilbər, biz qozluqdayıq.
Burda rast gəldik ölü qayalar məzarlığına.
Getdik yanına.
Uca məzarlıq.
Daşlar, dağılmış cəsədlərdir, yatırlar,
daşlar dikəlib durur ayaq üstə,
çürüyür ayaq üstə.
Ürəklərini yellər ovub gedir.
Belə bir kədəri, aman, şahinim, aman,
mən bilirom, mən.
Nədir bu qəza-qədər?!
Qımdamadan toz-torpaq olmaq...
bir acı fəraq, bir qara duman,
aman, şahinim aman.
Nədir bu qəza-qədər?!
Belə bir kədər,
beləsi, gülüm,
bir mənə məlum...

Varna, 1957

SÜFRƏ

Bu Varna dəli-divanə etdi məni,
dəli-divanə.
Pomidor, yaşıl bibər, qalxan balığı tavası,
Radioda... “Ay uşaqlar” – Qara dəniz havası,
Aslan südü, araq, qədəhdə anason,
hey anason qoxusu,
Dostca, qardaşca danışılan dilim...
Bu yerlərdə yaman dəyişdi halim...
Bu Varna dəli-divanə etdi məni,
dəli-divanə.

Varna, 1957

DAVİD OYSTRAXA MƏKTUB

İstanbula getmisiniz.
Konsert verməyə.
Bədbəxt bir qadını bəxtiyar etmisiniz.
Barmaqlarınıza baxmışdır onun
Yağışa uzanan iki yaşıl yarpaq kimi gözləri...
Məktubunda yazır ki, "hər şeyi unutdum".
Dərdindən başqa unutmamalı nəyi var.
Deyir: "ağladım", "sevindim".
Deyir: "dünya gözəl, könlüm rahat".
Siz – qısqandığım yeganə insansınız, ustad!

1957

CEVİZ AĞACI

Başım köpük-köpük bulud, içim, dışım dəniz,
Mən bir ceviz ağacıyam Gülxanə parkında.
Budaq-budaq sərham-sərham ixtiyar bir ceviz
Nə sən bunun farqındasan, nə polis farqında.

Mən bir ceviz ağacıyam Gülxanə parkında
Yarpaqlarım suda balıq kimi qıvıl-qıvıl.
Yarpaqlarım ipek məndil kimi tiril-tiril
qoparıb al, gözlərinin, gülüm, yaşını sil.
Yarpaqlarım əllərimdir, tam yüz min əlim var,
Yüz min əllə toxunuram sənə, İstanbul'a.
Yarpaqlarım gözlərimdir, şaşaraq baxarım
Yüz min gözlə seyr edirəm səni, İstanbul'u.
Yüz min ürək kimi çarpar, çarpar yarpaqlarım.

Mən bir ceviz ağacıyam Gülxanə parkında
Nə sən bunun farqındasan, nə polis farqında.

1957

157

MAVİ LİMAN

Çox yorğunam, məni gözləmə, kapitan!
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli, mavi bir liman,
məni o limana çıxaramazsin.

1957

OTUZ İL SONRA

Bu yoldan otuz il önce də keçdim
dörd gün, dörd gecə qatarla...
İndi altmış saatdan az,
uçaqla – səkkiz.
Yaxında “Tu”lar işləyəcək
Moskva – Bakı
iki saat on dəqiqə...

Bu yoldan otuz il önce də keçdim,
vaqonda şərqilərvardı yenə.
Sevgilimə sallanan məndil misalı
bayraq kimi önumüzdə gedən şərqilər.
Vaqonda şərqilər var yenə,
ayrı şərqilər,
gəncliyimin şərqiləri.

Bu yoldan otuz il önce də keçdim.
Vaqonda komsomolçu bir qızvardı,
qırmızı başörtülü, meşin jaketli
və qabarlı əllərində kitabı Mayakovskinin.
Yenə komsomolçu bir qız vaqonda
neylon koftalı
və Qazaxıstanda payız biçinindən qayıdır
və qabarlı əllərində kitabı Mayakovskinin.

Bu yoldan otuz il önce də keçdim.
Vaqonda bağırı yanıq gəlinlər vardı.
Ərlərini Vrangel asmış
amma faşist gülləsindən dul qalan gəlinlər yoxdu.
Əsgərlər vardı
xatirələrində qaçan bəyaz ordular.
Amma heç birinin xatırəsində
yanan Berlin küçələri yoxdu...

Bu yoldan otuz il önce də keçdim.
Xarkov şəhəri vardı yenə
Amma yerlə bir olub
on qat daha yüksəlmış deyildi.
Yenə böyləydi Donboyu stepləri
Kölgəsiz kimi dümdüz
amma steplərdə Xarkov traktorları yoxdu.
Rostov limanı vardı yenə
amma Baltikin suları yoxdu Rostov limanında
Yenə böylə ağır,
yenə böylə ərimiş qurğuşun kimiydi Xəzər
amma suların dibinə dikilmiş neft ağacları yoxdu.
Sumqayıt deyilən quru bir yer vardı,
qupquruydu torpaq
Amma zavodlu, bağçalı-bağlı
yüz min əhalili Sumqayıt şəhəri yoxdu.
Azərbaycan şeri vardı yenə,
amma Səmədinkilər yoxdu.
Ay vardı yenə,
amma tək başınaydı,
kiçik qardaşı yoxdu.

Bu yoldan otuz il önce də keçdim.
Mən vardım, oğlum yoxdu.
Bəlkə oğlum da bu yoldan otuz il sonra keçəcək
bəlkə mən olmayacağam.
Əlbəttə: “bəlkə” – səksən beş yaş çoxmu?

Bəlkə mən olmayacağam
amma kim bilir nələr olacaq.
Çox maraq edirəm olacaqlara.
Bu yoldan otuz il öncə də keçdim.

Moskva-Bakı yolu, 1957

MÜNƏVVƏRƏ MƏKTUB YAZDIM, DEDİM Kİ:

Ağaclar durur, köhnə skamyalar ölmüşdür.
“Park Boris” “Hürriyet parkı” olmuşdur.
Ancaq səni düşündüm, şabalıd ağacı altında.
Ancaq səni, yəni Məmədi.
Ancaq səninlə Məmədi, yəni məmləkəti.

Varna, 1957

SƏMƏD VURĞUNA

Nəhayət şəhrinə gələ bildim,
amma gec qaldım Səməd,
görüşəmədik,
bir ölüm boyu gec qaldım.
Teypdəki¹ səsini
dinləmək istəmədim, Səməd,
ölülərin büsbütün ölmədən
rəsmələrinə baxamam.
Amma gün gələcək,
səni də səndən büsbütün ayıracığam, Səməd.
Sayğılı xatirələr dünyasına gireceksən.
Qəbrinə çiçək də qoya bileyəyəm
gözüm yaşarmadan.

¹ Teypdəki səs – maqnitofon lentindəki ses

Sonra gün gələcək
sənin başından keçən iş
mənim də başımdan keçəcək, Səməd.

Bakı, 1957

MİKAYIL RƏFİLİYƏ AĞI

Nəslimin yarpaq tökümü başladı,
çoxumuz qışa qalmayacağız
Dəliyə döndüm, Rəfili,
ölüm xəbərini alır-almaz...
Nə deyəcəkdirim...
Yadındamı, Mikayıl...
Amma artıq yaddaşın yox,
burnun, ağızin, gözlərin yox.
Qardaşım, bir kəmik yiğinisan
Bakıda bir məzarlıqda...
Nə deyəcəkdirim...
Moskvada, bizdə bu ilbaşı gecəsi
süfrədə, dibində donanmış şam ağacının
qocaman bir oyuncaq kimiydin pırıl-pırıl
Pırıl-pırıl gözlərin,
dazlaq qafan,
sayğıdəyər göbəyin.
Dışarda gecəyə bulanmış qarlı bir orman
Sənə baxıb düşünürdüm
– Əski şərab fiçisi kimi keyfli həzrət
əski şərab fiçisi kimi sağlam.
Məndən çox sonra ölücək
Arxamdan bir məqalə də yazacaq,
bir şeir yaxud:
“Nazımla Moskvada 24-də tanışlıq”...
Səhih Mikayıl, şair ola bilərdin
professor oldun.

Amma məsələ bunda deyil.
Yapılan işin ya çox iyisi yaşayır bizdən sonra,
ya çox kötüsü
Səninki orta həlliydı sanıram,
mənimki də öylə.
Yəni, səsimiz bu qübbədə qalacaq deyə
təsəllimiz yox.
Mən kəndi payıma üzülməyirəm buna.
Təsəllisiz yaşamağı bacardım
Bacararam təsəllisiz ölməyi də,
sənin kimi Rəfili.

Praqa, 1958

Sağ ƏLİM

Sağ əlim mizimin üstündə,
Səslənsem, duyarmı, əcəba?
Sağ əlim mizimin üstündə
Mərhəba, sağ əlim, mərhəba.

Sağ əlim mizimin üstündə,
Damarlı, qırışiq və çilli,
Amma bu qocanın əli
Dünyadan doymamış, bəlli.

Taxta sərt, ovcum yumşaq,
Açılıb yumulan beş barmaq,
Qadınım, əlini udacaq,
Sağ əlim mizimin üstündə,
Sağ əlim, sağ əlim, sağ əlim.

Sağ əlim örtəcək üzümü
Göz yaşından xəbər gəlince.
Sağ əlim örtəcək üzümü
İçərimdə bir dostluq ölüncə.

Bir qələt elərsəm kobud, ağır,
Gözlərim özümdən utanır,
Dirsəyim dizimə dayanır,
Sağ əlim qapayır üzümü.

Sağ əlim qapayır üzümü,
Dişarında qar yağar ormana.
Sağ əlim qapayır üzümü,
Gedirəm mavi bir limana.

Varşava, 1958

ƏCAİBLƏŞDİ HAVALAR

Əcaibləşdi havalar
bir günəş, bir yağmur, bir qar
atom bombası denəmələrindən – deyirlər.
Stronsium 90 yağır
ota, südə, ətə,
ümidə, hürriyyətə,
qapısını çaldığımız böyük həsrətə.
Kəndi kəndimizlə yarışdayız, gülüm.
Ya ölü ulduzlara həyat aparacağıq,
ya dünyamıza enəcək ölüm.

1958

GÜNLƏR

Keçib getmiş günlər, gəlin,
Araq için, sərxoş olun.
Tütəkdə nəğmələr çalın,
Bu kədər öldürüdü məni.

Qarşılaklı gözəl günlər,
Məni görməyəcək onlar,

Barı salam yollasınlar,
Bu kədər öldürdü məni.

Başladığım bu günkü gün,
Bəlkə yarımcıq qalarsan.
Yaxud çatmazsan axşama,
Ya da çox uzun olarsan.

Varşava, 1958

DAĞIN ÜSTÜNDƏ

Dağın üstündə...
Axşam güneşi ilə yüklü bir bulud var
dağın üstündə...
Bu gün də...
Sənsiz, yəni yarı-yarıya, dünyasız keçdi
bu gün də...
Bir azdan açar
qırmızı-qırmızı...
Bir azdan açar gecə çiçəkləri qırmızı-qırmızı.
Daşıyar havamızda səssiz, igid qanadlar
vətən ayrılığına bənzeyən ayrılığımızı.

1958

NİKBİN ADAM

Uşaqlıqda milçəklərin qanadını qopartmadı,
vedrə bağlamadı pişiklərin quyuğuna,
kibrit qutularında həbs etmədi hamam böcəklərini,
qarışqa yuvalarını dağıtmadı.
Böyüdü,
bütün bu işləri onun başına gətirdilər
O ölərkən mən yanında idim,

bir şeir oxu, – dedi, – mənə,
Günəşə dair, dənizə dair
atom qazanları ilə sünə aylara dair,
böyüklüyünə dair insanlığın.

1958

SƏHƏR VAXTI

Yuxudakı evə, bu səhər vaxtı
Açıq pəncərədən girən işiq
Bir ulduzmuş kimi qalıb gecədən,
Endim pillələrdən üsulluca,
Qayın meşəsinə çıxdım bağçadan.
Durğun sərinlikdə bu səhər vaxtı
Ağaclarda gənc bir ana şəfqəti;
Daş körpüdən keçib gedən yolçuluq.

1958

MƏRCAN BALIQLARI

Üzür akvariumda mərcan balıqları,
akvariumda ulduzların arasında,
nə qəribə şey, gülüm, nə qəribə şey,
qanayır bir neçə mahnının yarasında
mərcan balıqlarının axmaqlıları.

Varşava, 1958

SEBASTİAN BAXIN 1 NÖMRƏLİ DO MINOR KONSERTİ

Güz¹ sabahı üzüm bağında
sıra-sıra, büküm-büküm kötüklərin təkrarı,
kötüklərdə salxımların,
salxımlarda danələrin,
danələrdə aydınlığın.

Gecələyin çox böyük, çox bəyaz evdə
hər birində ayrı işıq
pəncərələrin təkrarı.

Yağan bütün yağmurların təkrarı,
torpağa, ağaca, dənizə,
əlimə, üzümə, gözümə,
və camda əzilən damlalar.

Günlərimin təkrarı,
bir-birinə bənzeyən,
bənzəməyen günlərimin.

Hörülən hörgüdəki təkrar,
ulduzlu göy öündəki təkrar
və bütün dillərdə “sevirəm”in təkrarı,
və yarpaqlarda ağacın təkrarı,
və bir ölüm döşəyində acısı tez bitən yaşamanın.

Yağan qardakı təkrar,
ince-ince yağan qarda,
lopa-lopa yağan qarda,
buram-buram yağan qarda,
əsən tipidə sovrularaq
və yolumu kəsən qardakı təkrar.

Çocuqlar qoşurlar avluda,
avluda qoşurlar çocuqlar.

İxtiyar bir qadın keçiyor sokakdan,
sokakdan ixtiyar bir qadın keçiyor,
keçiyor sokakdan ixtiyar bir qadın.

¹ Güz – son bahar

Gecələyin çox böyük, çox bəyaz evdə
hər birində ayrı işıq,
pəncərələrin təkrarı.

Salxımlarda danələrin,
danələrdə aydınlığın təkrarı.
Yürümək iyiye, haqlıya, doğruya
Döyüşmək yolunda iyinin, haqlının, doğrunun
Zəbt etmək iyini, haqlını, doğrunu.
Səssiz göz yaşın və gülümsəmən, gülüm,
hıçqırıqların və qəhqəhən, gülüm,
piril-piril bəyazdisli qəhqəhənin təkrarı.
Güz sabahı üzüm bağında
sıra-sıra, büklüm-büklüm kötüklerin təkrarı
kötüklerdə salxımların,
salxımlarda danələrin
danələrdə aydınlığın,
aydınlıqda üreyimin.
Təkrardakı möcüzə, gülüm,
təkrarın təkrarsızlığı...

Varşava, 1958

MASALLARIN MASALI

Su kənarında durmuşuq
çinarla mən.
Suda surətimiz çıxır
çinarla mənim.
Suyun şövqü vurur bizi
çinarla mənə.

Su kənarında durmuşuq,
çinarla mən, bir də pişik.
Suda surətimiz çıxır,
çinarla mənim, bir də pişiyin.

Su kənarında durmuşuq,
çınar, mən, pişik, bir də günəş.
Suda surətimiz çıxır,
çınarın, mənim, pişiyin, bir də günəşin.

Su kənarında durmuşuq
çınar, mən, pişik, günəş, bir də ömrümüz.
Suda surətimiz çıxır
çınarın, mənim, pişiyin, günəşin, bir də ömrümüzün.
Suyun sövqü vurur bize
çınara, mənə, pişiyə, günəşə, bir də ömrümüzə.

Su kənarında durmuşuq
öncə pişik gedəcək
qeyb olacaq suda surəti
Sonra mən gedəcəyəm
qeyb olacaq suda surətim
Sonra çınar gedəcək,
Qeyb olacaq suda surəti
Sonra su gedəcək
günəş qalacaq,
sonra o da gedəcək.

Su kənarında durmuşuq
çınar, mən, pişik, günəş, bir də ömrümüz.
Su sərin,
çınar ulu,
mən şeir yazıram
pişik mürgüləyir
günəş sıcaq
çox şükür yaşayıraq.
Suyun sövqü vurur bize
çınara, mənə, pişiyə, günəşə, bir də ömrümüzə.

1958

ÜMİD

İşlər, atom qazanları işlər,
süni aylar keçər günəş doğarkən
və günəş doğarkən zibil maşınları
ölüləri yığar səkilərdən,
işsiz ölüləri, ac ölüləri.

İşlər, atom qazanları işlər,
süni aylar keçər günəş doğarkən
və günəş doğarkən kəndli ailə –
kişi, qadın, eşşək və xış,
xışa qoşulmuş eşşəklə qadın,
yer sürürlər, torpaq bir ovuc.

İşlər, atom qazanları işlər,
süni aylar keçər günəş doğarkən
və günəş doğarkən ölü bir uşaq,
bir yapon uşağı Xirosimada,
on iki yaşında, özü də nömrəli,
nə boğmadan, nə minengitdən.
Ölər 1958-ci ildə
ölər bir yapon balası Xirosimada
1945-ci ildə doğulduğu üçün.

İşlər, atom qazanları işlər,
süni aylar keçər günəş doğarkən
və günəş doğarkən tombul bir adam
Yatağından qalxar, dalğın geyinər,
düşünər:
“Bu gün kimi kimə satmalı?
Müdirin gözünə necə girməli?”

İşlər, atom qazanları, işlər,
süni aylar keçər günəş doğarkən
və günəş doğarkən bir zənci şoferi

ağacdan asarlar yol kənarında,
neftə bulayıb yandırarlar,
sonra kimi qəhvə içməyə gedər,
kimi saçını qırxdırar bərbərxanada,
kimi dükanını açar erkəndən,
kimi qızının öpər alınından.

İşlər, atom qazanları işlər,
süni aylar keçər günəş doğarkən
və günəş doğarkən, günəş doğarkən,
günəş doğarkən məhbus qadını
qayışla masaya bağlı dəli üstə,
çılpaq məmələri al qan içinde,
sorğu-suala çəkərlər zindanda,
sorğuya çəkənlər çığara çəkər,
biri iyirmisində, biri altmışında.
Köynəkləri tərli, qolları çırmalı,
bir yanda qum torbaları, bir yanda
elektrodlar.

İşlər, atom qazanları işlər
süni aylar keçər günəş doğarkən
və günəş doğarkən gül yarpağına
təyyarə meydanında səssiz pilotlar
“H” bombası yükler təyyarələrə.
Günəş doğarkən, günəş doğarkən
avtomat silahlarla biçilər
tələbərlə işçilər,
bulvarda akasiya ağacları,
pəncərelər, balkondakı dibçəklər...
Günəş doğarkən dövlət xadimi
evinə dönər bir ziyaftədən.

Günəş doğarkən quşlar ötüşər.
Günəş doğarkən, günəş doğarkən
gənc bir ana körpəsini əmizdirər.

İşlər, atom qazanları işlər,
süni aylar keçər günəş doğarkən
və günəş doğarkən mən bir gecəni,
bir uzun gecəni yenə yuxusuz,
ağrılar içində keçirmişəm.
Düşünmüşəm həsrəti, ölümü,
səni, məmləkəti və dünyamızı.

İşlər, atom qazanları, işlər,
süni aylar keçər günəş doğarkən
və günəş doğarkən heç bir ümid yoxmu?
Ümid, ümid, ümid
insandadır, insanda!

1958

BİR SƏYAHƏTƏ DAİR

Açıraq qapıları,
örtürük qapıları,
keçirik qapılardan
və bu yolçuluğun sonunda
nə şəhər,
nə liman...
Qatar yoldan çıxır,
batır gəmi,
düşür təyyarə
xəritədə çizilmiş buzun üstünə.
Əlimdə olsaydı bu yolçuluğa
başlayıb-başlamamaq,
başlardım yenə.

Leningrad, 1958

SƏNSİZ, PARİS

Sənsiz, Paris, gülüm,
bir hava fişəngidir;
bir quru gurultu,
kədərli bir bulaq.
Yaxdı, məhv etdi məni.
Parisdə dayanıb, dincimi almadan
səni çağırmaq.

Paris, 1958

ABİDİN DİNÖNUN “VURUŞ” ADLI TABLOSU ÜÇÜN DEYİLMİŞDİR

Bu adamlar, Dino,
əllərində işiq parçaları,
bu qaranlıqda, Dino,
bu adamlar hara gedir?
Sən də, mən də, Dino,
onların arasındayıq,
biz də, biz də, Dino,
gördük açıq mavini!

Paris, 1958

PARİS TAPMACALARI

Hansı şəhər şəraba bənzəyir?
Paris!
İlk qədəhi içərsən
büzüşdürər,
ikincidə vurar dumanı başına,
üçüncüdə mümkün deyil süfrədən qalxmaq,
ay uşaq, bir şüşə daha gətir!

172

Artıq harda olsan, hara getsən
Parisin əyyaşsan, iki gözüm!

Hankı şəhər yağışlarda belə gözəldir?
Qırx gün sürən yağışlarda?
Paris.
Hikmətin oğlu! Hansı şəhərdə ölmək istərdin?
İstanbulda,
Bir də Parisdə.

Paris nə zaman çirkinləşir?
Mətbəələrə basqın edildiyi,
kitablar yandırıldığı zaman.
Nədir Parise ən çox yaraşmayan?
Pəncərələri dəmir çubuqlu avtomobillər...

Hankı şəhərdə yedik çörəyin ən yaxşısını?
Parisdə.
Hələ yağlı çörəkləri,
şahzadə başı çörəkçilərindəndir elə bil,
Parisdə ən çox nəyi sevdin?
Parisi.
Parisdə kimə çiçək apardin, yoldaşım?
Kommunarlar divarına,
bir də budaq kimi bir dilbərə.
Parisdə kimi gördün özünükülərdən?
Namik Kamalı, Ziya Paşanı, Mustafa Sübhini,
bir də gəncliyini anamın.
Rəsm çəkər,
firəngcə danışar,
dünya gözəli.
Bir də qız çağını Münəvvərin.
Yaxşı, Paris kimə bənzər?
Parisliyə...
Parisə inanırsanmı, Adəm oğlu?
Parisə inanıram!

Paris, 1958

TUNEL

Qatar düzənə enmədən
dağlardan gəlib keçəcək,
tunellərə girib çıxacaq,
Tunellər qaranlıq, tunellər uzun.
Tunellərdə örtsən də pəncərəni
bərk-bərk,
tunellərdə his yağar,
qaralar üzün, gözün,
xüsusən əllərin.
Amma qatar düzənə enməmiş dağlardan
keçəcək,
tunellərə girib çıxacaq.
Tunellər qaranlıq, tunellər uzun...
Bəs elektrik qatarı?
Boş yerə...
Yenə də qaralacaq üzün, gözün,
xüsusən əllərin.

1958

DUNAY ÇAYI

Göydə bulud yox, söyüdlər yağışlı.
Dunaya rast gəldim, axırdı lilli-lilli.
Hey Hikmətin oğlu, Hikmətin oğlu!
Dunayın suları olaydın,
Qara ormandan gələydin,
Qara dənizə tökülyeydin,
Maviləşəydin, maviləşəydin, maviləşəydin,
Keçəydin Boğaziçidən;
Başında İstanbul havası,
vuraydın özünü Qadığöy iskələsinə,
vuraydın, çırpinaydın
gəmiyə minirkən Məmədlə anası.

1958

MƏMLƏKƏTİM HAQQINDA

Məmləkətim, məmləkətim, məmləkətim!
Nə səndə tikilən papağım qaldı,
Nə yollarını ölçmüş ayaqqabım.
Şile¹ malı, son pencəyim
 köhnəldi, düşdü çiynimdən.
Sən indi qalmışan ancaq
saçlarımın ağında,
 ürəyimin infarktında.
Alnimin qırışlarından, məmləkətim!
Məmləkətim, məmləkətim!

Paris, 1958

AVNİNİN ATLARI

Bu atlar Avninin atları.
Qüvveyi-milliyə² atları,
qara yapıcı altında ağ sağrısı dolğun.
Titrər burun qanadları.
Bu atlar Avninin atları.

Qüvveyi-milliyə gələcək yenə,
qartal kimi atlar aşaraq yeli.
Çeynəyəcək gavuru da, Aznavuru da,
Qüvveyi-milliyə gələcək yenə.
Bu səfərdə isə ay-ulduzlu bayraqı da.

Bu atlar Avninin atları,
Qüvveyi-milliyə atları,
Titrər burun qanadları.
Mənə Avninin atlarına
minmək nəsib olmayacaq bəlkə,

¹ Şile – Türkiyədə rayon adıdır.

² Qüvveyi-milliyə – milli qüvvələr, 1919-1922-ci illər türk istiqlal hərəkatının silahlı qüvvələri

Amma Məməd minəcək,
gələcək düşmənlə toppuz-toppuza!
Gülüm, qüvveyi-milliyyə atları,
gözüm, qüvveyi-milliyyə atları,
məmləkəti satanları bağlaşınlar
quyruğunuza!

1958

BİR ÜSKÜDAR BALKONUNDA

Bir Üsküdar balkonundan qüruba qarşı
dəmlənir kimi
bu axşamüstü Leypsiqdə
tramvay duracağından
lezzət ala-alası... udum-udum kədərlənirəm.

1958

BULUDLAR KEÇİR

Buludlar keçir,
Cənuba aparmayın məni,
ölmək istəmirəm.

Ölmək istəmirəm,
Şimala aparmayın məni.

Şərqə aparmayın məni,
ölmək istəmirəm.

Ölmək istəmirəm,
Qerbə aparmayın məni.

Məni burda qoymayın,
aparıñ bir yere.
Ölmək istəmirəm!
Ölmək istəmirəm!

1958

BU İL PAYIZIN ƏVVƏLİNDE

Bu il payız başlarında cənubda
dənizə, quma, günəşə bulanıram.
Ağaca bulanıram,
Bala bulanır kimi almalara bulanıram.
Gecələri göy üzü qoxuyur əkin kimi,
gecələri enir göy üzü tozlu, isti yola,
ulduzlara bulanıram.
Dənizə, quma, günəşə, ulduzlara
alışıram, gülüm.
Yaxşıca alışıram.
Dənizə, quma, günəşə, almaya, ulduzlara
qarışış getməyin zamanı gəldi.

1958

KÜLƏKLİ GÖYƏRTƏDƏ

Küləkli bir göyərtədə
dəniz suyuyla,
tel firçayla yuyunmuş,
bez köynək kimi
küreyimdə kədər.
Və bu cənub kəndində durub dincəlmədən
qızarış ballanır günəş
gənc qızlarla qaysılarda.

1958

NƏ OLMALI

Dənizin üstündə ala bulud,
üzündə gümüş gəmi,
içində sarı baliq,
dibində mavi yosun.
Sahildə bir çilpaq adam
durub düşünür:

177

Buludmu olum,
gəmimi yoxsa?
Balıqmı olum,
yosunmu yoxsa?
Nə o, nə o, nə o.
Dəniz olmalı, oğlum,
Buluduyla, gəmisiyələ, balığıyla, yosunuyla!

1958

PƏNCƏRƏLƏR

Bilmirəm sabaha yaxındımı,
yoxsa axşamüstü idi.
Bəlkə də gecə yarıydı, bilmirəm.
Otağıma doldu pəncərələr
pərdəli, pərdəsiz.
Mən naxışlı pərdələri sevirəm,
amma tül pərdələr də vardı.
Qara ştorlar da.
Ştorları dartıb, dartıb buraxırdım.
Bəziləri bir daha enmədi.
Bəzisi bir də yuxarı qalxmadı.
Şüşələri qırıq pəncərələr
əlimi kəsdi.
Gözlerin bəzisi şüşəsizdi tamam.
Şüşəsiz pəncərələr kədər gətirir
şüşəsi düşmüş gözlükler kimi.
Pəncərələr!
Yağış yağırdı şüşələrinizə
qızıl saçları kədərli, uzun.
Mən alt dodağında papirosum,
öz-özümə səssiz nəğmə deyirdim.
Yağış səsini mən öz səsimdən çox sevirəm.

Pəncərələr,
beşinci qatda
günəşli boşluğunuzda bir dəniz var,

178

bir dəniz, mavi üzük qasından.
Aldım üzüyü,
üsulluca keçirdim çeçələ barmağıma.
Üç dəfə öpdüm ağlaya-ağlaya.
Öpüb alnıma qoydum üç dəfə.
Pəncərələr...
Çıxdım qırmızı yorğanlı yataqdan,
çocuq burnumu dayadım pəncərə şüşəsinə.
Otaq isti idi.
Gənc anamın ətri vardı otaqda.
Bayırda qar yağırırdı,
mən qızılca çıxarırdım.

Pəncərələr!
Bilmirəm sabaha yaxınım,
yoxsa axşamüstü idi.
Bəlkə də gecə yarısı idi.
Bilmirəm.
Ulduzlar otağıma dolmuşdu.
Şüşələrimizdə çırpınırdılar
pərvanələr kimi.
Mən onlara toxunmaq istəmədim.
Açıdım sizi, pəncərələr.
Ulduzları gecənin qoynuna ötürdüm,
aydınlıq, hüdudsuz, azad gecənin,
süni ayların yarib keçdiyi gecənin qoynuna.
Qurdalar durur ayın altında,
xəstə ağ qurdalar.
Qurdalar durur önündə pəncərənin,
məxmər pərdələri örtsək də bərk-bərk
ordadırlar, bilirəm,
məni gözləyirlər.
Pəncərələr,
yixildim pəncərədən bir gözələ baxarkən,
aləm halıma güldü,
gözəl dönüb baxmadı belə,
bəlkə də heç görmədi.

Pəncərələr...
pəncərələr...
Qırx evin pəncərəsi otağıma girdi,
mən oturdum içində bir pəncərənin,
salladım ayaqlarımı buludlara.
Xoşbəxtəm
deyə bilərdim bəlkə...

1958

GƏLDİK, GEDİRİK

İşdə gəldik, gedirik
xoşca qal, qardaşım dəniz.
Bir az çinqılından aldıq
bir az da mas-mavi duzundan
sonsuzluğundan da bir azacıq
bir azçıq da kədərindən
bir şeylər anlatdın bize dənizliyin qədərindən
bir az daha umudluyuq
bir az daha adam olduq
işdə gəldik, gedirik
xoşca qal, qardaşım dəniz.

1958

BÖYÜK İNSANLIQ

Böyük insanlıq gəmidə göyərtədə gedər,
qatarda üçüncü mövqedə,
şosedə piyada
böyük insanlıq.

Böyük insanlıq.
Böyük insanlıq səkkizində işə gedər,
iyirmi yaşında evlənər,
qırxında olər,
böyük insanlıq.

180

Çörek böyük insanlıqdan başqa hər kəsə yetər,
düyü də elə,
şəkər də elə,
qumaş da elə,
kitab da elə.

Böyük insanlıqdan başqa hər kəsə yetər.
Böyük insanlığın torpağında kölgə yox,
küçəsində fənər,
pəncərəsində şüşə,
amma ümidi var böyük insanların.
Ümidsiz yaşamaq olmur.

1958

ŞƏHİDLƏR

Şəhidlər, Qüvveyi-Milliyyə şəhidləri,
məzardan çıxmanın vaxtıdır!
Şəhidlər... Qüvveyi-Milliyyə şəhidləri
Sakaryada, İnönüdə, Afyondakılar
Dumlupınardakılar da əlbət
və də Aydında, Antepdə vurulub düşənlər.
Siz torpaq altında köklərimizsiniz
yatarsınız al qanlar içində.
Şəhidlər, Qüvveyi-Milliyyə şəhidləri,
siz torpaq altında dərin yuxudaykən
düşməni çağırıldılar,
satıldığ, oyanın!
Biz torpaq üstə dərin yuxudayıq,
qalxıb oyandırın bizi!
oyandırın bizi!
Şəhidlər, Qüvveyi-Milliyyə şəhidləri,
məzardan çıxmanın vaxtıdır.

1959

DAĞ BAŞINDA

Dağın başı dəlib keçər buludu,
Dağ dibində ağ evlər qutu-qutu,
Evdekilər! Yoxmu qoxulamaq istəyən
dağ başından gətirdiyim bu otu?

1959

GECƏ VAXTI BAKI

Gecə vaxtı, zil qaranlıqda
ulduzsuz ağır dənizə qədər
günəşli buğda zəmisidir Bakı şəhəri.
Təpədəyəm
ovuc-ovuc çarpar üzümə işiq dənəşəri
havada rast peşrəvi Bosforun suları kimi axar.
Təpədəyəm
uzaqlaşır ucsuz-bucaqsız ayrılıqda
bir sal kimi ürəyim,
gedər xatirələrin gerisinə,
ulduzsuz, ağır dənizə qədər
zil qaranlıqda.

Baki, 1960

AVTOBİOQRAFIYA

1902-də dolğuldum,
doğulduğum şəhrə dönmədim bir daha
geriyə dönməni sevməm
üç yaşında Hələbdə paşa torunuğu etdim
on doqquzumda Moskvada kommunist Universite öyrənçiliyi,
qırx doqquzumda yenə Moskvada Seka Partiya,
on dördümdən bəri şairlik edirəm.

Kimi insan otların, kimi insan bəhqların çeşidini bilir,
mən ayrılıqların
kimi insan ezbərə sayar ulduzların adını,
mən həsrətlərin.

Həbslərdə də yatdım, böyük otellərdə də
aclıq çəkdir, aclıq qrevi də və dadmadığım yemək
yox kimidir.

Otuzumda asılmamı istədilər,
qırx səkkizimdə Barış medalının mənə verilməsini
verdilər də

otuz altımda yarım ildə keçdim dörd kvadrat metr betonu
əlli doqquzumda on səkkiz saatə üçdüm Praqadan Havanaya
Lenini görmədim növbə tutdum tabutunun başında 1924-də
1961-də ziyarət etdim anıtqəbri kitablarıdır
partimdən qoparmağa yeltəndilər məni,
olmadı

yıxılan bütlerin altında da əzilmədim
1951-də bir dənizdə gənc bir arxadaşla yürüdüm üstünə ölümün
52-də çatlaq bir ürəklə dörd ay sırtüstü bəklədim ölümü
sevdiyim qadınları dəli kimi qısqandım
bu qədərcik həsəd etmədim Şarloya belə
aldatdım qadınlarımı

danışmadım arxasından dostlarımın
içdim, amma axşamçı olmadım.

Həp alnımın təri ilə çıxarddım əppək param, nə mutlu mənə
başqasının hesabına utandım yalan söylədim
yalan söylədim başqasını üzməmək üçün,
amma durub dururken də yalan söylədim.

Mindim trenə, uçağa, avtomobilə
çoxları minə bilmir.

Operaya getdim,
çoxları gedə bilmir, adını belə eşitməmiş operanın.
Çoxlarının getdiyi kimi yerlərə də mən getmədim 21-dən bəri
cameyə, kilsəyə, tapınağa, havraya, böyütüyə,
amma qəhvə falına baxdırdığım oldu.

Yazılarım otuz-qırx dildə basılır,
Türkiyəndə türkcəmlə yasaq.

Xərçəngə yaxalanmadım daha
yaxalanmam da şərt deyil
baş bakan, filan olacağım yox
maraqlısı da deyiləm bu işin
bir də hərbə girmədim
sığınaqlara da enmədim gecə yarıları
yollara da düşmədim pike yapan uçaqların altında
amma sevdalandım altmışıma yaxın
sözün qisası, yoldaşlar,
bu gün Berlində kədərdən gəbərməkдə olsam da,
insanca yaşadım deyə bilərəm
və daha nə qədər yaşaram
başından nələr keçər daha
kim bilir.

Doğu Berlin, 1961

VƏTƏN XAİNİ

“Nazim Hikmət vətən xainliyinə davam edir hələ də.
Amerika imperializminin yarımmüstəmləkəsiyik” dedi Hikmət.
“Nazim Hikmət vətən xainliyinə davam edir hələ də”
Bir Anqara qəzetində çıxdı bunlar, üç sütun,
qapqara hayqırın hərflərlə,
bir Anqara qəzetində, fotosu yanında admiral Vilyamsonun,
66 kvadrat santimetrədə gülür, ağızı qulaqlarında
Amerikan admirali.
Amerika büdcəmizə 120 milyon lirə verdi, 120 milyon lirə.
“Amerika imperializminin yarımmüstəmləkəsiyik” dedi Hikmət.
“Nazim Hikmət vətən xainliyinə davam edir hələ də”
Əvət, vətən xainiyəm, siz vətənsevərsiniz, siz yurdsevərsinizsə
mən yurd xainiyəm, mən vətən xainiyəm.
Vətən mal-mülküñüzdürsə,
qazanclarınızın və çək dəftərlərinizin içindədirsə vətən,
vətən küçə boyu yollarda gəbərməkdirsə acliqdan,
vətən, soyuqda it kimi titrəmək və istidən qıvranaqdırsa yayda

Fabrikalarınızda al qanımızı içməksə vətən,
vətən dırnaqlarıysa ağalarınızın,
vətən polis dəyənəyiysə,
rüşvətləriniz, maaşlarınızdırsa vətən,
vətən Amerikanın üsləri,
Amerikan bombası,
Amerikan donanması, topuya,
vətən, qurtulmamaqsa qoxumuş qaranlığımızdan,
onda vətən xainiyəm.
Yazın üç sütun üstüne qapqara hayqıran hərflərle:
“Nazim Hikmət vətən xainliyinə davam edir hələ də...”

1962

BİR CƏZA EVİNDƏ DUSTAQ ADAMIN MƏKTUBLARI

Bu gün bazar
Bu gün məni ilk dəfə günəşə çıxardılar.
Və mən ömrümдə ilk dəfə göy üzünүн bu qədər məndən uzaq
bu qədər mavi
bu qədər geniş olduğuna şaşaraq
qımlıdanmadan durdum.
Sonra saygıyla torpağa oturdum
Dayadım sırtımı divara.
Bu anda nə düşmək dalgalara,
Bu anda nə qovğa, nə hürriyyət, nə qarım.
Torpaq, günəş və mən
Bəxtiyarım...

QARLI QAYIN ORMANINDA

Qarlı qayın ormanında
Yürüyürəm gecəleyin.
Əfkarlıyam, əfkarlıyam,
Əlini ver, nerdə əlin?

185

Ay işığı rəngində qar,
Gecə çizmələrim ağır,
İçimdə çalınan işləq
Məni nerəyə çağırır?

Məmləkətmi, ulduzları, mi
Gəncliyimmi daha uzaq?
Qayınların arasında
Bir pəncərə, sarı, sıcaq.

Mən ordan keçərkən biri:
“Əmi – desə, – gir içəri”.
Girib yerdən salamlasam
Xanə içindəkiləri.

Əski təqvim hesabıyla
Bu sabah başladı bahar.
Geri gəldi Məmədimə
Yolladığım oyuncaqlar.

Yeddi təpəli şəhərimdə
Buraxdım qönçə gülümü.
Nə ölümündən qorxmaq ayıb
Nə də düşünmək ölümü.

Ən əcayib gücümüzdür
Qəhrəmanlıqdır yaşamaq.
Öləcəyimizi bilib,
Öləcəyimizi mütləq.

Məmləkətmi daha uzaq,
Gəncliyimmi, ulduzları?
Bayramoğlu, Bayramoğlu,
Ölündən öte köy varmı?

Gecəleyin, qarlı qayın
Ormanında yürüyorum.
Qaranlıqda etrafımı
Gündüz kimi görüyorum.

CƏNAZƏ MƏRASİMİM

Bizim avludanmı qalxacaq cənazəm?
Nasıl endirəcəksiniz məni üçüncü qatdan.
Asansörə sığmaz tabut
nərdivanlarsa daracıq.

Bəlkə avluda dizboyu günəş ve göyərçinlər olacaq,
Bəlkə qar yağacaq çocuq cığlıtlarıyla dolu,
Bəlkə islaq asfaltlara yağmur.
Və avluda çöp bidonları duracaq hər zamankı kimi.

Kamyona, yerli gələnəklə, üzüm açıq yüklenəcəksəm
bir şey dama biler alnıma bir göyərçindən: uğurdur
Bando gəlsə də, gəlməsə də çocuqlar gələcək yanına
maraqlanır ölürlər lə çocuqlar.

Baxacaq arxamdan mətbəx pəncərəmiz
Balkonumuz keçirəcək məni çamaşırlaryla
Mən bu avluda bəxtiyar yaşadım biləmədiyiniz qədər,
Avludaşlarım, uzun ömür dilərəm hamınıza.

Moskva, Nisan 1963

VƏSİYYƏT


Yoldaşlar, nəsib olmazsa görmək o günü,
ölərsəm, qurtuluşdan önce, yəni,
alıb götürün
Anadoluda bir köy məzarlığına gömün məni.
Həsən bəyin vurdurduğu
irqat Osman yatsın bir yanında
ve çavdarın dibində torpağa çocuqlayıb
qırxi çıxmadan ölen şəhid Ayşə o biri yanında.
Traktorlarla türkülər getsin alt başından məzarlığın
səhər aydınlığında tazə insan, yanıq benzin qoxusu,

tarlalar orta malı, kanallarda su,
nə quraqlıq, nə jandarma qorxusu.
Biz bu türküləri, əlbettə, eşidən deyiliz
torpağın altında yatar up uzun
çürür qara budaqlar kimi ölüler
torpağın altında sağır, kor, dilsiz.
Amma bu türküləri söyləmişəm mən
daha onlar düzülmədən.
Duymuşam yanıq benzin qoxusunu
traktorların rəsmi belə çəkilmədən.
Qonşulara gəlincə
şəhid Ayşəylə irqat Osman
çəkdilər böyük həsrəti sağlıqlarında
Bəlkə fərqində belə olmadan.
Yoldaşlar, ölürsəm o gündən önce, yəni
(öylecə kimi də görünüyor).
Anadoluda bir köy məzarlığında gömün məni
və də uyarına gəlirsə,
təpəmdə bir də çinar olursa,
daş-maş da istəməz hanı.

27 nisan

* * *

Gəlsənə, dedi mənə,
Gülsənə, dedi mənə,
Qalsana, dedi mənə,
Ölsənə, dedi mənə.
Gəldim.
Güldüm,
Qaldım,
Öldüm.



JAKONDA VƏ Sİ-YA-U

İntibah dövrünün italyan rəssamlarından Leonardo da Vinçinin məşhur əsərlərindən birisinin adı "Jakonda"dır. Jakonda təbəssümü ilə məşhurdur. Bu kitabdakı əcaib sərgüzəşt isə Jakonda ilə Si-Ya-u adında bir çinlinin macərasına dairdir.

BİRİNCİ HİSSƏ

LUVR

(Jakondanın xatirə dəftərindən parçalar. Paris. 15 mart 1924)

Luvr muzeyində artıq, canım sıxılır.
Can sıxıntısından sanki can evim yıxılır.
Yoruldum daha canımın sıxıntısından.
İçimdəki bu ruh yıxıntısından.
Bu qənaətə gəldim ki, bu an
muzeyi
gəzmək gözəldir, amma
muzeylik olmaq yamandır, yaman.
Mən bu keçmiş həbs edən saraya
elə ağır bir hökm ilə qoyuldum ki,
çatlayarkən sıxıntıdan üzümde yağlı boyaya
məcburam gülməyə istəyim alınmasa da saya.
Çünki
mən o florensiyalı Jakondayam ki,
Florensiyadan daha məşhurdur təbəssümüm.
Artıq can sıxır bu Luvr,
indi ki, keçmiş ilə danışmaqdan adam yorulur.
Mən
qərar verdim bu gündən etibarən
bir xatirə dəftəri tutmağa.
Bəlkə, dəxli var bu günü yazmağın
dünəni unutmağa.

Lakin

əcaib bir yerdir Luvr.
Burda, bəlkə də, tapıla bilər
İskəndər-Kəbirin
Xronometrli Lonjin saatı.

Fəqət

tapılmaz beş qəpiklik bir qələm
və bir təbəqə təmiz dəftər kağızı.
Lənət olsun Luvruna, Parisinə!
Yazaram mən də xatiratımı
müşəmbəmin tərsinə.
Və budur:
qırmızı burnunu ətəklərimə soxan,
saçları şərab qoxan
şəbkor bir amerikalının
çıxarınca cibindən mürəkkəbli qələmini
başladım xatiratıma.
Yazıram adıma
təbəssümü məşhur olanın aləmini!

8 mart, gecə

Yuxuya getdi Luvr.
Zülmətdə Veneranın qolsuz vücudu, budur,
bənzəyir bir hərb-ümumi nəfərinə.
Parlayır bir cəngavərin qızıl dəbilqəsi,
düşdükcə keşikçilərin fənərinin şoləsi
qaranlıq bir rəsmin üzərinə.

Burda,
Luvrda
bənzəyir günlərim bir-birinə,
taxta bir kubun dörd tərəfi kimi.
Başım kəskin qorxularla dolu
bir dərman şkafının rəfi kimi.

20 mart

Heyranam Flamandra rəssamlarına:
süd və kolbas tacirlərinin gonbul madamlarına

asanmı üryan bir ilahə ədası vermək?!
Lakin
inək ipək donda da inəkdir, inək!
Dünən gece
bir pəncərə
açıq qalmış,
flamandralı üryan ilahələrin canını soyuq almış.
Bu gün,
bütün gün
ziyarətçilərə
çevirib dağ kimi, al, çılpaq gerilərini,
asqırıb öskürdülər.
Tutulmuşam zökəm adlı xəstəliyə,
zökəmli təbəssümlə gülünc olmayım deyə,
Ziyarətçilərdən gizləyə-gizləyə
burnumu çəkib durdum.

1 aprel

Bu gün bir çinli gördüm.
Başı topa saçlı çinlilərə bənzəri yox!
Nə də çox
baxdı mana!
Bilirəm ki, mən
fil dişini ipək kimi işləyən
çinlilərin təvəccöhü
atılmaz bir yana...

19 aprel

Çin hadisələrilə məşğul qəzetlər.
Anlayıram ki, artıq
Qaf dağından gələn əjdər
Qızılı səmasında Çin-Maçın yurdumun
gərdi qanad.

Feqət
bu, yalnız Britaniya lordunun
tükəri yonulmuş bir quş

kimi mətrüs
xirtdəyi deyil,
kəsiləcək
Konfusinin
seyrək saqqalı da.

22 aprel

Dünən gecə bir amerikan zurnasıyla,
12 at güclü bir “ford”un kornasıyla
bir yuxudan oyandım
və bir ləhzə gördüyüüm
bir ləhzədə də öldü.
Gördüyüüm durğun mavi bir göldü!
Bu göldə canımın torağay gözlü canı
qızıl pullu bir balığın sarılmışdı boynuna,
ona yetmək isteyirdim, ona.
Gəmim Çin işi bir çay fincanı.
Açığım yelkən
qarış bir yapon
yelpazəsinin
naxışlı ipəyindən.

2 may

Bu gün çinlim gəlmədi.

5 may

Bu gün də yox.

8 may

Bənzəyir günlərim
bir stansiyanın gözləmə salonuna,
gözlərim dikili dəmiryoluna.

10 may

Yunan heykeltəraşları!
Səlcuq elinin nəqqəşları!
Cəmşidə atəşlə xalı toxuyanlar,
çöldə karvanlara qəside oxuyanlar!

Vücudunun rəqsi yel kimi əsən!

Bir karat almazı otuz altı guşəli kəsən!

Və sən

bir barmağında beş hünər daşıyan

Mikel-Anjelo usta!

Qışqırın, elan edin düşmənə, dosta!

Parisdə artıq bağırmış deyə,

Çin

səfirinin

şüşəsini qırmış deyə,

sevgilisi onun – Jakondanın

Fransa hüdudunun

atılmış xaricinə!

Çindən gələn sevgilim getdi Çinə!

Və mən artıq

bilmirəm kimlərə deyirlər Leyla ilə Məcnun?

O, şalvarlı Leyla

Mən yubkahı Məcnun deyilsəm!

Ağlaya bilsəydim a... h...

Ağlaya bilsəm!

13 may

Bu gün lap mənim önumdə

qanlı ağızının

boyasını təzələyən

bir ev qızının

əlindəki aynaya ilişincə gözüm,

parçalandı başımda şöhrətimin tənəkə tacı.

İçimdə qovrulurkən ağlamaq ehtiyacı,

dodaqlarımızda ədalı bir gülüş vardır,

bişmiş bir donuz kəlləsi kimi

surətim diş ağardır.

İstərem ki,

kubist bir rəssama firça olsun sümükleri

Leonardo da Vinçinin;

Boyalı əllərilə sarılıb boğazımı,

qızıl qapaqlı bir diş kimi ağızıma

bu məlun təbəssümü taxlığı üçün.

İKİNCİ HİSSƏ

QƏRAR

Mühərririn qeyd dəftərindən

A dostlar, halı bərbaddır Jakondanın.
Siz əmin olun ki, onun
çox uzaqlardan xəbər
almaq ümidi olmasaydı əgər,
ölümün rəngini vermək üçün
dodaqlarındakı mələni təbəssümə
bir muzey keşikçisinin tapançasını oğurlayıb
boşaldardı müşəmbə köksünə.

Jakondanın qeyd dəftərindən

Nə olardı, firçası Leonardo da Vinçinin
yaratmasayı məni
qızıl rəngli Günəşində Çinin,
arxamdakı dağ rəsmi,
şəker kəlləsi şəklində bir Çin dağı olsayıdı.
Al və ağ rəngi uzun üzümün
solsaydı.
Alsayıdı gözlərim bir badam biçimini.
Və təbəssümüm
göstərseydı bağının içini!
O zaman uzaqlarda kimin qolunda
gəzərdim Çini!

Mühərririn qeyd dəftərindən

Jakondayla bir gün baş-başa verdik
maraqlı bir kitabın
yarpaqlarını çevirən kimi,
bir-birinin ardınca saatları çevirdik.
Və elə bir qərara gəldik ki,

bu qərar
böləcək bir biçaq kimi ikiyə
Jakondanın həyatını.
Sabah gecə görərsiniz tətbiqatını.

Mühərririn not dəftərindən

Notrdam kilsəsinin saatı
vurdu gecə yarısını.
Gecə yarısı,
gecə yarısı.
Gecə yarısı.
Kim bilir, lap bu anda:
hansi sərxoş öldürür qarışını,
kim bilir, elə bu anda:
hansi xorfdan
bir qəsrin
koridorunda
meydan sulayır.
Kim bilir, elə bu anda:
hansi oğru
ən aşılmaz
bir divarı aşır?
Gecə yansısı,
gecə yarısı.
Kim bilir, elə bu anda:
bilirəm ki, hər romanda
ən qaranlıq saat budur.
Gecə yarısı
hər oxucunun ürəyində bir qorxudur.
Fəqət neyləyim?
Təyyarəm
Luvrun damına qonduğu anda
Notrdam kilsəsinin saatı
vurdu gecə yarısını
və mən,
təəccübdür, heç bir qorxu hiss etmədən

oxşayaraq təyyarəmin alümin sağırısını,
damın üstünə endim...
Açaraq belimə sarıdığım əlli qulaklıq ipi,
şaqlı bir sirat körpüsü kimi,
salladım Jakondanın pəncərəsinə,
üç kərə bərkdən fit çaldım,
və dərhal cavab aldım
bu üç fit sesinə.
Açıdı laybalay Jakonda pəncərəsini.
Məryəm ana görkəminə girmiş
bu fağır bağban qızı
siyirdi ciynindən qızıl çərçivəsini
və ipə sarılıraq dırmandı yuxarıya...
Dostum Si-Ya-u.
Taleyin varmış, doğrusu.

Jakondanın xatirə dəftərindən

Bu təyyarə dedikləri
qanadlı dəmir bir ata bənzər.
Altımızdakı Parise salırıq nəzər.
Yüksəlirik,
yüksəlirik.
Qaranlığı
atəşdən bir ox
kimi dəlirik...
Göylər ayaqlarımız altında yelkən kimi.
Göy üzü çiçəkli bir çəmən kimi,
yüksəlirik,
yüksəlirik...

.....
.....
.....
Yatmışdım, oyandım.
Sabahın şəfəq dəmi,
göylər durğun bir dəniz,
təyyarəmiz bir gəmi.

Gedirik kərə yağından tük çəkən kimi,
qalır arxamızda bir duman yolu.
Parıltılı şarlarla dolu
mavi boşluqları seyr edirik.
Altımızda bənzeyir dünya
Günəşdən parıldayan
bir portağala...
Fəqət nə hikmətdir ki, mən
yüksəlmışkən yerdən,
yüzlərcə minarə boyu,
yenə dünyaya baxanda
axdı ağızımın suyu...

Mühərririn not dəftərindən

İndi təyyarəmiz
isti küləklərin içindədir.
Yuxarıdan baxdıqda Afrika bir
qocaman skripka biçimindədir.
Mənə elə gəldi ki,
Məhəbbətlə çalırlar Çaykovskini
qızğın, qaranlıq ada –
Afrikada...
Və sallayaraq qollarını
bir zənci qız ağlamada.

Mühərririn not dəftərindən

Hind okeanını keçirik.
havaları məst edən, qoxulu,
tünd-yaşıl bir şərbət kimi içirik.
Və Singapurun sarı fənerinə baxaraq,
Avstriyanın sağda,
Madaqaskarı solda buraxaraq,
və güvənərək bakdakı benzinə
Yol aldıq Çin dənizinə.

Jakondanın xatirə dəftərindən

Külək susdu,
dəniz duruldu.
Yeriyir gəmi Şanxaya doğru.
Gəmiçilər yırğalandıqca röya görür
Yelkənin bez kamaklarında.
Parıldayıb bir okean nəgməsi
ətli, qalın dodaqlarında.
Malayya şərabı kimi qızdırır qanı
atəşi Koxinxin
günəşinin.

Çekir parlaq ulduzlara doğru gəmiçiləri
Koxinxin gecələri,
Koxinxin gecələri,
boyadı al-qana dəmir qurşaqlı boçkaları
Sinqapur meyxanalarında bıçaqlanan
torağay gözülü sarı Borneo yunğaları.

Koxinxin gecələri,

Koxinxin gecələri.

Bir gəmi gedir Kantona

Yükü yaxındır əlli beş min ton.

Koxinxin gecələri.

Bordodan atılan

mavi gözülü bir gəmiçi ölüsü kimi,

göylərdə üzərkən Ay,

Dirsekklənib seyr edər Bombay,

Bombay ay.

Sakit okean

Malayya şərabı kimi qızdırır qanı

atəşi Koxinxin

günəşinin.

Çekir parlaq ulduzlara doğru gəmiçiləri

Koxinxin gecələri,

Koxinxin gecələri.

ÜÇÜNCÜ HİSSƏ

JAKONDANIN NƏHAYƏTİ

Şanxay şəhəri...

Şanxay böyük bir limandır,
mükəmməl bir liman.
Gəmiləri daha qocamandır
buynuzlu bir Çin dövlət sarayından.
Vay, va aaay!
Nə əcaib yerdir bu Şanxay.
Mavi çayında axar
həsir yelkənli qayıqlar.
Həsir yelkənli qayıqlarda
çılpaq kulilər düyü arıdar,
düyü sayıqlar.
Vay, va aaay!
Nə əcaib yerdir bu Şanxay...
Şanxay böyük bir limandır,
ağların gəmiləri qocamandır.
Sarıların qayıqları kiçicik.
Qızıl saçlı bir körpəyə hamilədir Şanxay
Vay vaay!
Nə əcaib yerdir bu Şanxay...

Mühərririn not dəftərindən

Dünən gecə
limana girincə gəmi,
Jakonda qaçıb çıxdı quruya.
Şanxay bir qazan, o bir çomçə
Əridi Si-Ya-usunu araya-araya.

Mühərririn not dəftərindən

Çin işi, yapon işi,
bunu edən iki kişi,
biri erkək, biri dişi,

Çin işi, yapon işi.
Seyr edin bir, nə hünərdir
Yi-Li-funun son işi.
Bağıırır avaz-avaz
çinli hoqqabaz Li.
Sarı zərif bir hörməcəyə bənzeyən eli
fırladır havaya ince, uzun bıçaqları.
atdı bir,
bir daha,
bir daha,
bir daha,
beş,
bir daha,
havalarda şimşekli dairələr çizaraq,
bıçaqlar bir-birinin ardınca fırlanıb axır.
Jakonda baxır,
yenə də baxacaq.
Baxacaq, fəqət
qocaman rəngli bir Çin fənəri kimi.
Birdən qarışdı ortalıq:
“Yol verin, xəbərdar!
Çan Kay-şinin cəlladı
yeni bir kəllə qovlayır,
yol verin, xəbərdar!..”
Biri qabaqda, biri arxada
iki çinli atıldı tindəki bağdan,
Qabaqdakı yüyürür Jakondaya doğru.
Bu ona doğru can atan, oydu, oydu, o,
Si-Ya-usu onun,
qumrusu onun.
Si-Ya-umum mənim
Siya...
Ətrafi bürüdü bir stadion uğultusu.
Və sarı Asiyanın al-qaniyla,
kobud ingilis lisaniyla
bağırraraq atıldı polislər:
“Yaxalayır,

yaxalayır,
yaxaladı,
yaxala!..”

Jakondanın qollarına üç addım qala

Yetişdi Çan Kay-şinin cəlladı

Parladı,

Parla...

Kəsilən bir ət, qırılan bir sümük səsi

Diyirləndi ayağının ucuna

qana bulanmış sarı bir günəş kimi

Si-Ya-unun kəlləsi.

Belə bir ölüm günü

Şanxayda itirdi florensəli Jakonda

Florensiyadan daha məşhur olan təbəssümünü.

Mühərririn not dəftərindən

Çin qumasından bir çərçivə,

çərçivədə rəsm.

Rəsmiñ altında ism.

Jakonda...

Çərçivədə rəsm.

Çərçivədə rəsmiñ gözləri yanır,

yanır.

Çərçivədə rəsm.

Çərçivədə rəsm canlanır,

canlanır.

Və birdən

atılmış kimi boşluğa bir pəncərədən

fırlanıb çıxdı rəsm çərçivədən:

ayaqlarını yere vurdu.

Mən çəkər-çəkməz adını

önümdə dikəlib durdu

böyük bir döyüşün div qadını.

O yeridi,

arxasında da mən,

qızığın qızıl Tibet günəşindən

Çin dənizinə qədər
gedib gəldik,
gəlib getdik.
Jakondanı

düşmən əlindən
bir şəhərin qapısından
gecə gizli çıxarkən gördüm.
Onu süngülərin bir-birinə toqquşduğu bir
çarşımda,
bir Britaniya zabitini
boğarkən gördüm.

Onu
içində ulduzlar üzən mavi bir su başında
bitli-kirli köynəyini yuyub sixarkən gördüm.
Ocağında odun yanın bir parovoz
fisıldaya-fisıldaya sürüyür arxasınca
hərəsi qırx adamlıq qırx qırmızı vaqonu.
Vaqonlar keçdi birər-birər,
son vaqonda gördüm onu:
Başında tükleri yoluq quzu dərisindən papaq,
ayaqlarında uzunboğaz çəkmə,
əynindəki meşin pencəyində ulduzlu düymə.
Dayanmış keşikdə!

Mühərririn not dəftərindən

Ey mənim səbirli oxucularım!
İndi sizinlə biz
Şanxaydakı fransız divani-hərbindəyik.
Hakimlər:
Dörd general, on dörd polkovnik bərqərar.
Və təpədən durnağa qədər silahlı bir polk var.
Müttehim
Jakonda.
Dava vəkili
həddindən artıq dəli,
Yəni həddindən artıq sənətkar

fransalı bir rəssam,
səhnə tamam.
Başlayırıq:
Dava vəkili müdafiə nitqini söyləyir:
– Cənablar,
hüzurunuzda
müttəhim sifetlə duran bu əsər.
Böyük bir ustadın mənalı qızıdır.
Cənablar,
bu əsər...
Cənablar...
Alov dolu bir tas kimi yanır beynimin içi.
Cənablar!
Leonardo da Vinçi...
Cənablar,
intibah.
Cənablar,
bu əsər,
bu əsərin bir misli daha...
Cənablar, uniformalı cənablar...
– Əbəsdir!
– Bəsdir!
Sadalama pozğun bir pulemyot kimi.
Zəbt katibi,
qərarı oxu!
Zəbt katibi qərarı oxuyur:
Pozulmuşdur Çində
fransız təbəəsinin hüququ
Jakonda binti¹ Leonardo tərəfindən.
Binaileyh
münasib gördük,
münasib gördük müttəhimin
yandırılmasını.
Və sabah gecə doğarkən Ay,
təpədən dırnağadək müsəlləh bir alay

¹ Leonardonun qızı Jakonda deməkdir.

həyata keçirəcəkdir divani-hərbimizin
bu qərarını,
yandırılmasını.

Şanxay böyük bir limandır,
ağların gəmiləri qocamandır.
Sarıların gəmiləri kiçicik.
Gur qudok səsi yüksəlir kəsik-kəsik,
İncə bir çinli hıçqırığı...
Limana girən bir gəmi
Batırıldı həsir yelkənli bir qayığı...
Ay işığı.
Gecə.
Biləkləri zəncirli
Jakonda gözləyir.
Əs, ey külək, əs...
Bir səs:
“Tez çaxmağı çaxın,
Yandırın Jakondanı, yandırın-yaxın!”
Irəliləyən bir qaraltı.
Bir parıltı.
Çaxmağı çəkdilər,
Jakondanı yandırıb-yaxdırılar.
Qıpqırmızı bir alovla boyandı Jakonda.
Güldü ürəkdən gələn bir təbəssümlə,
gülərək yandı Jakonda!

İNSAN MƏNZƏRƏLƏRİ

I

Heydərpaşa vağzalı...
Saat on beş. 1941-ci ilin baharı.
Pilləkənlərin üstündə günəş,
yorgunluq və təlaş.
Bir adam pilləkənlərdə dayanır,
fikirlidir.

Zəif.

Qorxaq.

Burnu sıvri, uzun,
yanaqları çopur.
Pilləkəndəki adam:

– Qalib usta
qəribə şeylər düşünməkdə məşğuldur:
“Qoz halvası yeyəydim hər gün” – deyə düşündü
beş yaşında.
“Məktəbə gedəydim” – deyə düşündü
on yaşında.

“Atamın bıçaqçı dükanından
axşam azanından əvvəl çıxa bileydim” deyə
düşündü on bir yaşında.

“Sarı çəkmələrim olaydı,
qızlar mənə baxayıdı” – deyə düşündü
on beş yaşında.

“Atam niyə bağladı dükanını?
Fabrike bənzəmir atamın dükəni” –
deyə düşündü
on sekiz yaşında,

“Maaşım artarmı?” – deyə düşündü
iyirmi yaşında.

“Atam öldü əlli yaşında,
mən də belə tez ölücəyemmi?” –
deyə düşündü
iyirmi bir yaşında.

“Birdən işsiz qalaram” – deyə düşündü
iyirmi iki yaşında.
“Birdən işsiz qalaram” – deyə düşündü
iyirmi üç yaşında.
“Birdən işsiz qalaram” – deyə düşündü
iyirmi dörd yaşında.

Dəfələrlə işsiz qalaraq
“Birdən işsiz qalaram” – deyə düşündü
əlli yaşına qədər.

Əlli bir yaşında “qocaldım” dedi.
“Atamdan bir il artıq yaşıdım”.

İndi əlli iki yaşındadır.

İşsizdir.

İndi pilləkəndə durub,
başını doldurub
düşüncələrin ən qəribəsilə:

“Neçə yaşında ölecəyəm?
Öləndə üstümdə yorğanım olacaqmı?” –
deyə düşünür.

Burnu sıvı və uzun.

Yanaqları çopur.

Dənizdə balıq qoxusu,
döşəmələrdə taxtabitiylə gəlir
Heydərpaşa vağzalına bahar.

Səbətlər və heybələr,
pilləkənlərdən enib,
pilləkənlərə çıxıb
pilləkənlərdə dayanır.

Polisin yanında bir uşaq
– təxminən beş yaşında –
enir pilləkənləri.

Nüfuz qeydinə alınmamış,

ancaq adı var – Kamal.

Pilləkənlərdən bir heybə çıxırdı,
bir xurcun – heybə.

Pilləkənlərdən enən Kamal
təmtəkdi,
– ayaqqabısız, köynəksiz,
ortasında kainatın.

Ac qaldığından başqa bir şey xatırlamır,
bir də xəyal-məyal,
qaranlıq bir yerdə bir qadın.

Pilləkənləri çıxan heybənin
qırmızı, mavi, qara yun naxışları.

Qədimdən xurcunlar
ata, qatıra, faytona minərdilər,
indi qatara minirlər.

Pilləkənlərdən bir qadın enir.

Çarşablı, yoğun,
Ədviiyyə xanım.

Əslili Qafqazdan.

1311-də¹ qızılıçıq çıxartdı.

1318-də² gəlin oldu.

Paltar yudu,
xörək bişirdi,
uşaq doğdu.

O bilir ki, öləndə
tabutuna bir şal salacaqlar,
Səlatin³ məscidlərindən gətirilmə bir şal:
Bir kürəkəni imamdır.

Pilləkənlərin üstündə günəş.

Bir baş göy soğan
ve bir insan:
Əhməd onbaşı.

Balkan müharibəsinə getdi.

Səfərbərlikdə getdi.

Yunan müharibəsinə getdi.

^{1,2} Hicri tarixi ilə

³ Səlatin məscidləri – Sultanların tikdirdiyi böyük məscidlər

“Dayan, eloğlu, dayan, axırıdır”,
sözləri məşhurdur.
Pilləkənlərdən bir qız çıxırdı.
Corab toxuyandır:
– Topxana küçəsində, Qalatada.
On üç yaşındadır Atifət
Qalib usta baxdı Atifətə.
“Evlənseydim əgər
nəvəm olardı bu qız boyda” –
deyə düşündü.
“İşləyərdi, mənə baxardı” –
deyə düşündü.
Sonra birdən-birə Şövqiyyə düşdü yadına,
Osmanın qızı.
Gömgöy gözləri var.
Keçən il,
hələ aybaşı olmamış
Şahbaz dərəsində pozdular.
Səbətlər və heybələr
pilləkənlərdən enib,
pilləkənlərdən çıxıb,
pilləkənlərdə dayanır.
Əhməd onbaşı
– yenə əsgərdi.
Özünü yetirdi xurcuna,
xurcunu öpdü əlini
və mavi nimtənə, palto, qara şalvar,
kətan və rezindən tikilmiş çəkmələr
və fetr silindr, saqqal
və Lahur şalından qurşaq,
onbaşının çiyinlərini sığallayaraq:
– “Qəm yemə, bir neçə qələm şeyin borcu üçün”, – dedilər.
“Arvad-uşağı narahat etmərik,
ancaq bir az faiz qalxar”.

Heydərpaşa limanında
qağayılar enib-qalxır

dənizdəki leşlərin üstünə.
Həsəd aparılacaq bir şey deyil
qağayıların həyatı.

Vağzalın saatı dördə beş dəqiqə işləmişdir.
Elevatorlardan

buğda yükleyirlər
italyan bayraqlı bir gəmiyə.

Xurcun

ayrıldı onbaşından,
vağzala girdi.

Pilləkənlərdə günəş,
yorğunluq

təlaş;

bir də qızılbaşlı bir kəpənək ölüsü var.

Yekə insan ayaqlarını saya salmadan
ağappaq, upuzun daşın üstündə
qarışqalar sürükləyir kəpənəyin ölüsünü.

Ədviyyə xanım
yanaşdı polis əfəndiyə,
nə isə danışdilar.

Sığalladı Kamal adlı uşağı.

Və bərabər polis şobəsinə getdilər.

Və hər nə qədər bir də görülməyəcəksə xəyal-məyal
qaranlıq bir yerdə xatırlanan qadın,
Kamal artıq tək deyil
ortasında kainatın.

Bir az qab-qacaq yuyub
bir az su daşıyacaq.

Və Ədviyyə xanımın dizinin dibində yaşayacaq.

Pilləkənlərdən dustaqlar çıxırıdı,
zarafatlaşdır,
gülüşərək.

Üç kişi

bir qadın
və dörd jandarm.

Kişilər qolu zəncirli,
qadın qolu zəncirsiz,

jandarmalar süngülü.
Pilləkənlərin üstündə bir ərik çiçəyi,
bir papiros qutusu,
bir parça qəzet.
Dustaqlar ayaq saxladı,
Jandarm Həsən
ol verdi Əhməd onbaşıya,
Jandarm Heydər
yerdən götürdü boş qutunu
soxdu cibinə.
Dustaq qadın
boynuna atılan Atifətin
öpdü iki yanağından.
Qolları zəncirli Xəlil
əyilib baxdı
ərik çiçəyinin yanındakı qəzet parçasına.
Bir sütunluq bir əsgər şəkli.
Hərbi geyimi məlum deyil,
üzünü saqqal basmış.
Başında ağ sarğısı var.
Sarğı qana bulaşmış.
Sonra təyyarələr
— qanadlı köpək balıqları kimi
“şığımı bombardıman”
deyə yazılırlar.
Sonra bir liman
üzərində kiçik, ağ dairələr:
Adını oxuya bilmədi,
neft ləkəsi mürəkkəbi pozmuşdu.
Üç xanım
yüyürek çıxdılar pillələri.
— başlarında ucu şış
papaq,
ayaqlarında probkalı çekme.
Şəhər kənarı yolçuları.
Qolu zəncirli Süleyman
xanımları gördü.

Könlündən gənc bir qadın keçirdi.
Ərik çiçəyini tuşlayıb tüpürdü.
Qolu zəncirli Fuad
səsləndi Qalib ustaya:

– Usta!

Yenə qəribə şeylər düşünürsən? –

– Düşünürəm, bala!

Keçmiş ola.

– Sağ ol, ay usta!

Ancaq düşünmək dəyişdirməz həyatı.

Fuad

tərsanədə cilingər idi.

19 yaşında tutuldu,
iki ildir həbsdə yatır.

İndi uzaqlara göndərirler.

Qalib usta

bu səfər

dəhşətli şeylər düşünərək,
baxır zəncirinə Fuadın.

Bu günə qədər

fərqinə varmadığı bir çox şey
yığınla,
üst-üstə,
bir yerdə...

Tıxacını atan

bir çeşmə suyu kimi,
bulanıq,
bərraq

axdı başının içini dolduraraq:

“Nə çox zavod var İstanbulda,

Türkiyədə nə çox zavod var.

Dünyada lap çoxdur, – saya gəlməz.

Dünən axşam tornaçı əyyaş Qədirin

meyitini universitet qabağında tapdırılar.

– talibələrdən biri özündən gedib.

Nə çox qayış, sağanaq,

nə çox dirsəkli çarx,
nə qədər çox motor,

fırlanır ha atam, fırlanır, fırlanır.
Nə çox adam, nə çox adam,
işsiz qalarsam, işsiz qalarsam” –
deyə düşünür.
Mürəttib Şahab usta kor oldu,
mətbəələrdə dilənir.
Toxuma dəzgahları, firezi dəzgahları, torna
dəzgahları,
dik çəkicilər, silindirlər,
pulanyalar¹,
pulanyalar, pulanyalar,

– Qalib usta pulanyaçı idi,
kim bilir dünyada nə qədər,
nə qədər çox işsiz var.
Amma onları əsgər apardılar.
Bir işsiz əsgər getsə
artıq işsiz sayılmazmı? –
“Yenə dərinlərə getdin, ustam...”
Qalib usta toxundu Fuadın qol zəncirinə.
“Allah axırımızı...
– öz səsindən diksindi,
– xeyrə calasın, oğlum” –
dedi.
İncə, qara bığları altından
gülümsündü Fuad:
“Axırımız mütləq xeyirdir”.
Ustanın şipalaq gözləri nəmli,
uzun burnu titrəyir.
Və heç kimə göstərmədən
Fuadın cibinə qoydu
əlli beş quruşun iyirmisini.

¹ Maşın növüdür.

Vağzalın saatında on beşdən səkkiz dəqiqə ötüb.
15:45-də gedəcək qatar.
Üçüncü mövqe gözləmə salonunda
oturub,
gəzişib,
yatırlar üzüqoylu,
Gedəcək heç bir qatarla əlaqələri yoxdur.
Basqıcı¹ Ömər
ovuclarında saqqalı
betonun üstündə yalnız ayaqları,
oturub, ikiqat bükülüb səhərdən bəri.
Və yenə səhərdən bəri Ömərin qabağında
aşağı, yuxarı, irəli, geri,
gəzişir Rəcəb,
nazik, uzun qolları qalxıb enir,
gözə görünməz bıçaqları atıb-tutur əlləri.
Stolda üzüqoylu yatır Əli.
Köynəyinin arxası cırıq,
qumral başını qoyub biləklərinə.
Üçüncü mövqe gözləmə otağında
oturur,
gəzişir,
üzüqoylu yatırlar.
Gedəcək heç bir qatarla yoxdur əlaqələri
Aysel.
Yaşı məlum deyil.
Bəlkə on üç, bəlkə iyirmi.

Əsmər,
arıq,
Neclə,
on beş yaşı ola, olmaya.

¹ Parçaya gül salan

Burnu qıpqırmızı,
üzü dəyirmi.
İnsanı heyrətə salacaq qədər yekədir
yaşlı plaşının altında məmələri.
Vədat:
18 yaşında.
Peysər yoğun, altıoxlu¹ ağı qalstuk
ve sızaqlar.
Vədat danişir:
“Bursa hamamlarının tayı-bərabəri yoxdur.
Hələ bağçadakı
“Fərəhəfza” otelini demirəm,
Müştərilər təmiz,
bir gəliş üç papel².
Biri – sahibkarın.
Keçən il bir yunan qızı gətirdim,
Yunan bıç olur,
bizim türklərə oxşamazlar.
Özünü tutdu,
cehizini düzəltdi,
indi nişanlıdır”.
Aysel soruşdu:
“Sənə nə qədər verməliyik?”
“Mən sahibkardan
beş kağız alıram
hərəniz üçün,
vasitəçilik pulu.
Mövsümüdür,
qızlar, bəxtiniz gətirsə
gündə on beş dəfə.
Bəlkə daha çox...
bir hesabla, gör, hara vurur?”
Bursanın gözü də qoy xas mal görsün.
Qəzetlər İstanbul qızlarının ən gözəlləri

¹ Cümhuriyyət xalq partiyasının emblemidir.

² Kağız pul

Kadıköylüdür deyə yazdılar.
Səhərdən bəri
 ilk dəfə
yerində qurcalandı basqıcı Ömər.
Üzünü tutdu Rəcəbə:
“Bir cıgara ver!”
Onun qabağından süretlə keçdi Rəcəb,
 geri dönəndə atdı cıgaranı.
Basqıcı Ömərin atası müftüydü.
Evin içində kəhrəba təsbehlər, ipək
 canamazlar,
Xəttat Osmanın qızıl haşiyəli əlyazma
 Quranları vardı,
amma bircə karvansara, hamam sarı kağızı, —
 bircə kopsolit,¹
 bircə Hicaz dəmiryol səhmi yoxdu.
Müfti əfəndi, ağappaq, kök bir adam,
Ömər sisqa-mərez bir uşaqdı,
 ərəbcə öyrənə bilmədi.
Farsca öyrənə bilmədi.
Əhmədiyyə kitabında cənnət qapılarına baxıb
— bunlar Dolmabağça sarayı qapılarının
 eynidi —
başladı naxış çəkməyə.
Müfti məşrutiyətdən qabaq őldü.
Məşrutiyətdə
 canamazları, təsbehləri götürüb
 arvadlar hərə bir yana dağıldı.
O həngamədə iyirmi yaşındaydı Ömər.
Xəttat Osmanın Quranlarını satıb
Parizyana barında yedi.
Balkan müharibəsinə könüllü getdi.
Əsir düşdü birinci müharibədə,
Geri döndü, kalpaqcılar küçəsində basqıcı oldu.
Əhmədiyyənin Firdovs qapılarındakı naxışlar

¹ Borc kağızı

batist üzərində açılmağa başladılar.
Taxta qəlib,
taxta qaşıq,
taxta dükan
bu axşamlar şerab dolu qırmızı bardaq
və əsirlikdən qalma bir az qulampərəstlik.
Bəxtiyar yaşıyırı Müftizadə Ömər əfəndi.
Bəxtiyar yaşıyırı
İtaliyadan hazır kağız ülgülər gələnə qədər.
Çünki kağız ülgülər
bağladı bir-bir
sallama qapılarını
basqıcı dükənlarının,
bağladı bir daha açılmasın deyə.
Rəcəb yenə sürətlə keçib
dönərkən
kibriti tulladı Ömərə.
Əli, stolun üstündə
üzüqoylu yatır.
Köynəyinin arxası cirilmiş.
Aysel su başına getdi.
Neclə dedi Vədada:
“Qardaşım!
Bu sisqa qızı aparmayaq,
süzənəkdir.
Keçən il İzmirdə xəstələndi,
çürüyüb tökülür.
Həm də inanma, yalan deyir,
Kadıköylü deyildir.
Dənizdə balıq qoxusu,
döşəmələrdə taxtabiti sürüsüyle gəlir
Heydərpaşa vağzalına bahar.
Üçüncü mövqe gözləmə salonunda
taxta sıralara deyil,
qapıya yaxın,
beton divarın dibinə çöməlmişlər:
nimtənələrində mavi düymələr,

sarı sarja şalvarlarının dizi yırtıq,
qırmızısaqqallı bolqaryalı iki mühacir.
Qəzəbsiz bir kədərlə danışır biri:

“Hər gün daha betər,
betərdən betər.
Sonra yetər.
Pulun bürüncü,
adamın bici...
Hamısı belədir?
Yaxşısı da var”.

Bayırda,
Perriordan hərəkət etdi 15:45 qatarı.
Yataqlı vaqonu olsa da,
bu qatar
qatarların ən xarabıdır,
altı quruşluq papiros kimi bir şeydir.
Qalib usta məhbuslarla salamatlaşdı
üçüncü mövqe gözləmə salonuna girdi.
Basqıcı Ömərdən bir az aralı oturdu.
Əli, stolun üstündə üzüqöyli yatır.
Rəcəb birdən-birə ölü radiatorun önündə durdu.
İbrəni soyuqdan istiyə, istidən soyuğa çevirdi.
Sonra borulara bir təpik vurdu.
Sonra bağırdı bərkdən:
“Qanı halaldır cuhudların!
Tez gəl, Hitler əmi, hardasan?” –
Rəcəb qaçaqçıydı.
Sabahdan bəri gözləyirdi, Moyis
añaşa gətirəcəkdir.
Qalib usta Hitlərə nə dost idi, nə düşmən.
Ancaq Recəbə acığını tutdu.
Baxdı bolqaryalı mühacirlərə.
Yenə də eyni, qəzəbsiz bir kədərlə danışındı
qırmızı saqqallılardan biri:
“Gedər, İbrahim peyğəmbərə deyər ki, hərif!
Qarğalar gördüm,
peyin üstündən qalxıb,

budağa qonub
azan verirdilər.
Bir adam gördüm,
çayın başında oturub
bütün suyunu içir,
qoymur axsin.
Cüyürlər gördüm,
adamdan qaçmir,
ovçunun dalına düşüb,
hökmən məni vuracaqsan deyirlər".
İbrahim peyğəmbər hərifə deyər ki:
o qarğalar ki, gördün
imamlar, mollalardır,
peyindir məkanları,
oxurlar azanları.
O, hökumətdir, çayın suyunu tamam içir,
içir xalqın qanını,
içib-içib doymur,
çayı özbaşına qoymur.
O cüyürlər ki var, günahlarımızdır:
qovarlar ovçuları,
ovçular da – puldur".

Stolda üzüqoylu yatır Əli
köynəyinin arxası cırıq.
Qumral başını qoyub bileklərinə.
Rəcəb bağırdı:
"Bura karvansaradır, yoxsa oteldir?
Qalx ayağa!"
Əli qııldanmadı.
"Səninləyəm ey".
Əli qııldanmadı.
Əli cavab vermədi Rəcəbə.
Oğlanın qolundan yapışib
 arkası üstə çevirdi Rəcəb.
Əlinin başı yana düşdü.
Əli çoxdan ölmüşdü...

Qızıltorpaq stansiyasına yaxın
bir taxta evin məhləsində
çox böyük bir fistiq ağacı vardır.

Bir az yana əyilmışdır.

Bu fistığın altında bir qadın,
əynində sarı geyim,
yuyulmuş paltar sərirdi.

Keçdi guruldayıb 15:45 qatarı.

Beton villalar...

Bunlar ta Pendikə qədər
davam edər.

Hələ fidan halındadır ağacları.

Meynələr yenicə yaşıllaşır.

Gurultularla keçdi 15:45 qatarı.

Beton villalar!

Beton villalar!

Baş katib paşanın
qırxotaqlı imarətindən
bir uçulmuş köşk qalıb.

Ta Pendikə qədər:

beton villalardır,
beton villalar...

Belə, ilkindi vaxtı

Göytəpə stansiyasında səs-səmir olmaz.

Və çox zaman

otunur eyni cərgədə, təkbaşına
bir hərəm ağası.

Boyu çox uzun.

Özü çox zəif.

Axıra qalanların

Ən ixtiyarı.

Beton villalar!

Keçdi gurultuya 15:45 qatarı.

Böyük bir ciddiyətlə gəzişirlər şamlıqda
parıltılı qara satındən

önlük taxmış qızlar.

Məmələri ilə qürurlanırlar,
əllərində kitabları.

Keçdi gurultularla 15:45 qatarı.

Sükut aqırq oldular

beton villalar!

Beton villalar!

Süd kimi idi dəniz.

Günəş də itirmişdi rəngini,
ASFALT YOL ÜSTÜNDƏ

plyaja gedirlər.

Sarı çiçəklər kimi tərpəşir

həsir papaqları.

Keçdi gurultularla 15:45 qatarı.

Adalar göründü qabaqda.

Dənizin dibindən xəbərsiz

gəmilər kimi

suyun üzündədirlər.

Ta Pendikə qədər uzanır

beton villalar.

Sement fabrikası Qartalın

toz içində,

kədərli və qalın.

Sahildə maskalanmış neft anbarları.

Keçdi gurultu ilə 15:45 qatarı.

Pendik.

Qatar durdu.

Qolundakı zəncirlə Fuad

Xəlilin dizinə vurdu.

Göstərdi perronda gəzişən arayıcı

polis məmurunu.

Xırdaca gözləri,

xırdaca burnu,

çox böyük qulaqları vardı.

Çıxarmışdı donqarını,
paltarı lacivərdi,
çəkmələri sarı.
Qapqara fetr şlyapası əzikdi.
Əlləri çevik və yumşaqdı.
Arxa cibində bir şey
cibin üstündə pencəyini
bir az qabartmışdı.

Çıxdı Pendikdən 15:45 qatarı.

Parovoz,
maşinist Əlaəddin
Mavi kürkünün yaxasını açdı bir düymə daha,
başını çölə çıxarıb
baxdı arxaya.

Bir yük vaqonu,
beş dənə minik vaqonu,
yataqlı, yeməkli vaqonlar da bu sırada.

Bundan əlavə altı dənə də yük vaqonu,
bir-birinin dalınca yellənə-yellənə gəlir.

Nə vaxt belə arxaya baxsa Əlaəddin
– hələ döngələrdə –

elə bil ki, bir-birinə bağlayıb vaqonları,
o çəkir qatarı.

Enişlərdə
arxadan gələn vaqonların ağırlığını
hiss edirdi öz kürəyində.

Vaqonlar gəlir yellənə-yellənə.
Əskişəhər – Heydərpaşa – Heydərpaşa – Əskişəhər.

1928-dən bəri
yolcular minir-düşür:
maşınlar dəyişir,
Əlaəddin yerindədir,
Əlaəddin dəyişmir.
Vaqonlar yellənə-yellənə gəlir.
Çamadanı kətan qılaftı bir yolcu kimi
– poçta qatarına yox –
Sirkəçidə təcili qatara minmək,

yumşaq vaqonda yatmaq
ve xüsusən gecələri
oturub qarşısında kiçik, qırmızı abajurların
araq içmək vaqon-restoranlarda...

Vaqonlar gəlir yellənə-yellənə...

“Usta!..”

Əlaəddin kömürçü İsmayıla tərəf döndü.

“Nə var, İsmayı?”

“Usta, bu müharibənin axını nə olacaq?”

“Yaxşı olacaq?”

“Necə yəni?”

“Restoranlı vaqonda araq içəcəyik.”

“Bizmi?”

“Biz!”

“Kömürü kürəyə kim atacaq,
kim süreçək maşını?”

“Onu da biz.”

“Usta, zarafatı burax!”

“Kim qalib gələcək?”

“Biz”.

İsmayı heç bir şey anlamasa da
üstünü vurmadı.

Qapqara, qapqalın qaşlarını
bir az oynatdı.

Sonra dedi: “Usta!

Bir sualım da var.

Bu gördüğün relslər
bütün dünyaya dolana bilərmi?”

“Dolanar!”

“Demək, müharibə olmasa,
amma yalnız müharibə yox,
sərhədlərdə sorğu-sual aparmasalar,
maşını relslərin üstünə qoyduqmu
dünyanın bir başından o-biri başına gedər, eləmi?”

“Dəniz gələndə dayanarsan”.

“Gəmilərə minərsən”.

“Təyyarə daha yaxşıdır”.

İsmayıł güldü.
Qabaq dişlərindən biri sıniqdı.
“Usta! Anam vəsiyyət eləyib,
mən təyyarəyə minmərəm”.
Deyib ki, “təyyarəyə minmə?”
“Yox,
 deyib ki, qarışqanı da incitmə!..”
Əlaəddin yekəcə əlini vurdu
İsmayılin çilpaq, uzun boynuna.
“Sən nə səfəh oğlansan,
Zərər yoxdur, bala.
Yenə də təyyarəyə minərik.
Adam öldürmək üçün yox,
Göydə lezzət çəkmək,
 səfa sürmək üçün.
İndi hələ sən bir
 kürənin közünü qurdala!”
Vaqonlar gəlir yellənə-yellənə,
510 nömrəli üçüncü mövqe vaqonu.
Jandarmlar və dustaqlar birinci bölmədədir.
Çavuş bir dəfə də olsa gülmədi.
Mauzerlər qoyulsa da rəflərə,
 qol zəncirləri çözülmədi.
Ayrı-ayrı dünyalardaydı iki tərəf.
Kitab oxuyur dustaq Xəlil.
Çevirəndə dici üstündəki kitabın varaqlarını
çox böyük bir məhərətlə oynadırdı
 biləkləri zəncirli
 barmaqlarını.
Kitab və qol zəncirləri ilə
on üç ildir,
bu, beşinci səfəridir.
Gözlərinin altında çizgiler,
 yanaqlarında ağ tükər,
Bəlkə Xəlil qocalmışdır bir az,
lakin kitab, qol zənciri və ürək qocalmaz.

Və indi ürək

hər zamankündən umudludar.

Xəlil kitab oxuyanda

Fikrinə bir şey gəldi: "Qol zənciri",

"O gün yaxındır".

"Səndən kotan qayıracağıq,

qolumun zəncirləri!"

Və bu fikir o qədər gözəl söylənmiş

gəldi ki ona,

yenə birdən-birə canı sıxıldı

ölçülü, ölçüsüz

şəir yazmaq bacarığı olmadığına.

Qəbzə stansiyasında dayanıb, yenə hərəkət etdi qatar.

Hündür, dəmir bir körpü üstündən keçdi,

Sağda torpaq birdən-birə alçaldı

bəlkə yüz,

bəlkə yüz əlli qulac.

Və orda,

dibdə,

aşağıda

"Əskihasar" kəndi və qalası,

ensiz, uzun yolla, gedən iki atlı,

zeytun ağacları və bomboş dəniz göründü.

Uzaq və dərində olduqlarından,

çox tez arxada qaldıqlarından

qutudan yeni çıxarılmış oyuncайлara oxşayırdılar,

belə kiçik,

belə rəngli.

Bu bahar aydınlığında

tər-təmiz görünürdülər.

Dustaq Fuad gördü və heç bir zaman unutmayaq:

dərində, öz iki atlısı ilə

o böyük şəhərə gedən yolu.

Və ilk dəfə itirdiyi üçün gözündə İstanbulu,

başladı birdən-birə öz evindən danışmağa:

“Babam – dedi, – mənim babam
bir əcaib adam imiş.
Behriyyədə¹ qolacısı².
Evdə bir tək fotosu var.
Məlumdur ki, şış uzun, fəsin altında
ülgüclə qırxılmış böyük başı var.
Çox mürtəce idi.
Bir baxın ki, məşrutə olanda
Sultan Həmidə sadiqliyə and içmişəm deyə
nikahı təzələdi.
Üç il sonra da təqaüdə çıxdı
ve Qulaqsızda baqqal oldu.
Sonra (1338)-də
oktyabr ayında,
İstanbulun qurtuluş günü, öldü.
Ölüsünü tək, tənha
şkafin yanında, mətbəxdə tapmışlar,
uşaqlar bu zaman küçədə marş oxuyurmuşlar.
Dustaq Süleyman ələ saldı Fuadı:
“İctimai mənşəyin çox qarşıqdır;
mürtəce, militarizm
və kiçik kustarlıq”.
Fuad baş qoşmadı, davam etdi:
“Hələ də gözümün qabağındadır atam.
Uzun, sarı barmaqlı bir adam.
“Dovşan mağazı”ni ustalarından
(gəmi təmiri dülgerxanasında),
Köhnə xəttatlara yaman aludəydi.
Səhərlər bayram yerindən gələrdi
salat verən səsi.
Ərəbcə qadağan olunandan sonra
küsdü, əzan çəkmədi.
35 yaşında öldü vərəmdən”.

¹ Behriyyə idarəsi (dənizçilik idarəsi)

² Qolaca – gəmidə, mayora bərabər bir rütbe

Süleyman soruşdu:
“Bəs anan?”
“Məni doğub ölüb.
Mən dülgerxanada,
atamın iş alətləri sandığında böyüdüm.
Bu bir yaşıl sandıqdı.
Atam alətləri çıxarıb
məni bu sandıqda yatızdırardı”.
510 nömrəli üçüncü mövqeli vəqon.
Koridor.
Koridorda bir student gəzişir.

510 nömrəli üçüncü mövqeli vəqon,
ikinci bölmə,
konserv qutusu, limon,
ağ pendir, çörək, şüşələr.

Qadın,
kişi
içirlər.

Ölkənin operası qastrola gedir.
Səkkiz artist
və məşhur bəstəkar Məhməd Əli.
510 nömrəli üçüncü mövqeli vəqon.
Birinci bölmə.
Ağ dişləriylə gülür qolu zəncirli Fuad.
Çünki qolu zəncirli Süleyman
acıqlı-acıqlı baxır studentə
student qapı şüşəsindən
baxdığı üçün Məlahətə.
Qolu zəncirsiz Məlahət
nazik, qansız bileklərinin azadlığı
ilə qürurlanır.
Əllərini sərbəst işlədə bildiyi üçün
kefi kök, alma yeyir.
Student hələ də baxır.
Süleyman səsini qaldırdı.
Jandarm Heydər

haq verdi Süleymana.
Şüşəli qapının pərdələrini saldı.
Dustaqların kəndli jandarmalarla dostluğu
belə başlamış oldu.

Qolu zəncirli Xəlil

(bəlkə hər şeyi görür, duyur,
bəlkə heç bir şeyi görmür, duymur)

qaldırıb qarov gözlərini dizindəki kitabdən,
soruşdu birdən-birə jandarma Heydərdən:

“Sizin kənddə neçə ev var?”

“Əlliye qədər”.

“İki öküzdən artıq olan neçədir?”

“İki evdir”.

“Tək öküzlü neçədir?”

“Tək öküzlü on beş ev olar”.

“Heç öküzü olmayan?”

“Beş-altı ev!”

“Qalanı demək,

bir cüt öküzlüdür!”

“Sən necə?”

“Mənim də bir cüt öküzüm var”.

Süleyman soruşdu:

“Torpaqsız olanı da var?”

Çavuş cavab verdi:

“Niye, tapılar”.

Söhbətə Fuad qarışdı.

Ünsiyyət artdı.

Və insan dostluğunda elə bir an oldu ki,

(şübhədən və əmrdən üstün)

kəndli jandarmalar bir-birinə baxdı,

yoğun səsləriylə zarafatlaşıb

məzəli bir iş görürlərmiş kimi qalxdılar,

dustaqların qol zəncirlərini açıdılar.

Koridor...

Student gəzişir.

Beşinci bölmədən bir yolçu

Koridora fırladı.
Bu, qıسابöylü yekəqarın bir şalvardı.
Tərli və təlaş içinde
açdı bütün pəncərələri.
Axırıncı pəncərədən uzanıb çölə
üç kərə dərin nəfəs aldı.
Sonra bir an içinde dabanı üstə döndü geri.
Alnı dar, uzun,
yanaqları kök və genişdi.
Başı, yekə bir armud kimi qonmuşdu çiyinlərinə.
Göy, çən gözləri gördü studenti.
“Hörmətli bəyim, – deyə səsləndi, –
boğulacaqdım az qala,
bizim kupe doludur ayılarla,
üfunət,
tər,
qoxu.
Pəncərəni də açmırlar”.
Studentə yaxınlaşdı:
“Studentsinizmi?”
“Yəqin”.
“Şapkanızdakı boz qurddan görünür.
Doğrudur, bəzi əxlaqsız oğlanlar da
belə şapka qoyur,
eşitmışəm.
Görməyinə
görməmişəm.
Belə işlərlə mənim aram yoxdur.
Ancaq desəm ki, təcrübə etməmişəm, yalan olar,
ingilislər İstanbulla gələndə...
dar balaqlı, iskoz oğlanları...
Yazlıq iranlıların adı çıxıb.
Ümumiyyətlə, insan hər zövqden dadmalıdır.
Yaşamaq
zövq almaq deməkdir.
Amma gərək pulun olsun.
Eşq-meşq, həyat-məyat boş sözdür.

Hər işin canı puldur.
İndi gəl bunu
o içəridəki ayılara başa sal.
Həriflər pencerəni də açmırlar.
Qulaq asın,
məndən sizə bir ata nəsihəti:
hər şeydən əzizdir insanın səhhəti.
Səhhətinə yaxşı bax!
Səhər-səhər mütləq təzə yumurta içmək gərəkdir.
Mənim evimdə üç sıpa var.
Hər səhər hərəsi üç yumurta içərlər.
Mənim evimdə bir qayda var:
Mən işdən qayıdan kimi
analarından öyrənirəm
uşaqlar dəcəllik eləyiblər,
yoxsa sakit oturublar?
Bu cavaba görə
quş bəzi şeylər gətirir pəncərəyə:
ya alma,
ya portağal,
ya şokolad!
Əlbette, quş gətirmir,
mən gətirirəm.
Ancaq mənim ən böyük sıpam
göz qoyub bu işə bir axşam,
ertəsi günü anasına
“Quş atama oxşayır, – demişdir, –
Xalis atam”.
Ümumiyyətlə, mən bu qənaətdəyəm:
adam gərək uşaqların
şüurunu ölçsün.
Mən hər zaman ölçərəm.
Məşhur əhvalatdır:
padşahlardan biri
şahzadəyə rəml öyrətmək istəmiş”...
Student gülümşədi:
“O əhvalatı bilirəm” – dedi.

Sonra da söz olsun deyə soruşdu:
“Məmursunuzmu?”
“Düzünü axtarsanız...
Ümumiyyətlə məmur sayılırlıq.
İstanbul uşaq evi dəftərxanasında mühasibəm
Nuru Öztürk.
Maaş cədvəlinde adımız var.
Vaxtıla Salacaqda balaca məmurluğumuz da olub.
Kustarlıq, tüccarlıq da eləmişik.
Hər iş görmüşük, qovrulmuş qəhvə satmaqdan başqa.
Bir arzum onda qalıb.
Şoferlik də eləmişəm.
Maşın özümün idi.
Taksilərin rəvac vaxtı idi.
Heç yadımdan çıxmaz, bir yay günü,
ilkindi çağı,
bir müştərini Ciftəhovuzlarda düşürdüb
geri qayıdırıdım.
Qabaqda bir qadın gedirdi.
Qara ridahı.
Qiçları gözümə dəydi,
sürahi kimi.
Yanına çatanda saxladım maşını,
üzünə baxdım.
Zəngin ailədən bir qadın...
Çox böyük, qapqara gözləri var.
Şeytan məni qidiqladı,
qapımı açdım,
“Buyurun” dedim.
Mindi maşına.
Maşını sürdürüm.
Hara gedirik?
Nə o soruşur, nə də mən dinirəm.
Qabaq aynada gözlərini görürem,
gözləri bayaqkı kimi qapqara.
bayaqkı kimi yepyekə...
Caddə bostanından yuxarı burulduq.

Ərənköy, İçərənköy, Cöl.
Bir çinarın altında
maşını saxladım.
Ətrafda bir ins-cins yoxdu.
Qadını maşından düşürtdüm.
Səsini çıxarmadı.
Uzatdım torpağın üstünə.
Yenə səsini çıxarmadı.
Mən öz işimdəyəm, onu öpürəm.
O elə bil cansız bütür.
Nə isə, söhbəti uzatmayaq.
İşimizi görüb durduq ayağa.
Yenə mindik maşına.
Geri qayıdırıq.
Hara qayıdacığıq?
Nə o soruşur, nə də mən soruşuram.
Yenə qabaq aynada gözlərini görünəm.
Gözləri yenə ele dediyim kimi qara,
elə yepyeke,
elə o sayaq.
Qızıltorpağa gəldik.
Küçədə lampalar yanmışdı.
Meyvə dükəninin qabağında
saxladım maşını.
Açıdım qapını.
Qadın düşdü, getdi.
Tini buruldu, gözdən itdi.
İndi, bəyim, belə işə sən nə deyərsən?
Ümumiyyətlə necə başa salım,
yaxud albanların dediyi kimi
necə başa
saldırıım?
Yəni on üç il, on dörd il keçdi aradan,
amma bu paşa arvadı heç çıxmır yadımdan.
Onu deyim ki, lap yəqin bir paşa arvadı idi.
Eh, o zaman belə qarnım yox idi.

Bığlar da ipək kimi,
 yumurta sarısı.
Kadıköyün Paris məhəsini kəsib durmuşdum.
Elə keflər çəkmişik, bəyim,
 elə keflər görmüşük...
İndi gəl içəridəki ayılara
 bütün bunları başa sal.
Həriflər pəncərəni də açmırlar".
Pəncərə açmayanlar beşinci bölmədə olanlardır.
Xurcun sahibi
 solda,
 ən başda,
 küncdə oturub.

Bic,
yekə,
 yırtıcı bir quş kimi.
Fetr şapkası başında, əynində paltosu,
qara şalvari hamar qatlarla sallanmış.
Çıxarmış kətan-rezin ayaqqabılarını,
arxasız skamyanın üstündə, əllərinə yaxın
 ve əlləri qədər canlı,
ayaqları görünür ağ, yun corablı.
Danışanları tüklü qulaqları ilə yox,
 ayaqları ilə dinləyir.
Haldan-cindən söhbət düşmüşdü.
Qabaqda sarı Seyfəddin
 (Adabazarın bir çərkəs kəndi kətxudası)
Uzun boğazının qırtlağını oynada-oynada
 nağıl edirdi:
"Bismillahsız paltarını çıxartma!
Hər işin əvvəli bismillahdır,
Yoxsa paltarını cinlər aparar
 düyünləyərlər".
Arabaçı Səlim Seyfəddinin sözünə:
 qüvvət verdi.
 (Əskişəhərli, əlli yaşlarında, keçəl!)

"Atlar da elədir, – dedi.

Gecə atı axura bismillahsız bağlayan
cılınç belinə minib heyvanı
Qovarlar dan yeri sökülənə qədər.
Yalımı da xırda-xırda hörərlər.
Neçə dəfə başıma gəlib.
Səhər-səhər girmişəm tövləyə,
bağlandıçı yerdeçə durub heyvan,
amma, köpük içində,
suyu tökülər sixsan.
Yalı gəlin saçı kimi hörük-hörük.
Hörüklerin çoxunu açmaq mümkün deyil.
Kəsməkdən başqa bir əlac yox.
Gecələr atlara minib cılınç
ay işığında belə hara gedirlər?
Adamın dərdi özünə bəsdir.
bismillahi yaddan çıxardıǵımız üçün
Allah bu cılınçları də başımıza
bəla göndərib.
Bu cin dediyin necə şeydir, görəsən?
Adama oxşayırlarmı?
Xasiyyətləri adam xasiyyətinə oxşayır:
oğru,
kefinə gəldi
yamanlıq eləyər...”
Qapının yanındakı tatar üzlü adam
(Bursa kəndlərindən, merinos
fabrikasında keşikcidir)
cavab verdi Səlimə:
“Mən düçər oldum bir dəfə.
Gözümə göründülər
altı həftə gecə-gündüz.
Əhvalat saz üstündə oldu.
Sazların padşahı doqquztelli cürədir.
Harda bir saz ustasının sorağını alsam,
qış-qiyamət olsun,
Yeddigünlük yol olsun,
yabının tərkinə qoyub

onu kəndə gətirərdim.
Ancaq cürə sazı çalmağı heç öyrənə bilmədim.
Məşhur bir cüreçi vardi.
Özü də qaraçı.
Adı Aliş usta.
Mənə dedi ki:
“Qoluna lənətləmə enməmiş
bu sazı öyrənə bilməzsən”.
Dedim, yaxşı.
Biləyimə lənətləmə necə enəcək?
Ahş dedi:
“Qədir gecesi, bilirsənmi, qədir gecəsi
cürəni götürüb,
ayaqyoluna girərsən
və orada tərs oturub başlarsan çalmağa”.
Alişan dediyi kimi elədim.
Qədir gecəsi də elə yaxındı.
Ayaqyoluna girdim.
Tərs oturdum.
Toxundum tellərə.
Tellər səslənmədi.
Sazın qulağını burdum.
Əbəs yere.
Səs yenə çıxmadı.
Elə bil ki, yer üzündən səs deyilən şey yoxa çıxb.
Albalı qabığından mizrabı tulladım,
Barmaqlarımıla gücüm gəldikcə çəkdirim telləri.
Tellər nə qopur, nə də səs verir.
Eləcə rezin kimi uzanır, qısalır.
Gel dadıma çat, Aliş,
bu necə şeydir,
dadıma yetiş
deyəndə – göründülər.
Kimisi mərciməkdən balaca.
Kimisi minarə boyda.
Paltarları bizim paltarlıra oxşayırıdı.
Amma başlarında papaqları vardi;

Al, yaşıl, uzun, şış.
Hamısı süvari.
Qılıncları qaldırıb hücum çekmişdilər.
Özümü çölə atdım.
Altı həftə gözümün qabağından getmədilər.
Babam cürə sazımı sindirib tulladı.
Evin zirzəmisində məni zəncirlə bağladı.
Xeyri olmadı.
Axırda Alış ustası gətiriblər.
Qaraçı Alış
öz cürəsini mənim əlimə verib.
Mən başlamışam çalmağa.
Çaldıqca ağlım başıma gəlib,
 çaldıqca özüme gəlmİŞEM.
Birdən huşum başımdan çıxıb yıxılmışam.
Ayılıb özümə geləndə, gördüm ki,
 nə süvari var, nə qılinc.
Ancaq o gündən bu günə
məndən usta cürəçi yoxdur
 bütün Bursa vilayətində”.
Susdu.
Arabaçı Səlim ters-ters baxdı ona.
Xurcun sahibi
iki ağ quzunu sığallayan kimi
sığalladı yun corablarını.
Nazik bir səs gəldi qapıdan
 kötək yemiş bir küçük zingiltisi
 kimi,
“Mənim qarnımdakı su da
 yəqin onların işidir”.
Danışan balaca bir adam idi,
 yaxud da sonralar bu hala düşmüdü.
Üzünün dərisi yapışmışdı yanaqlarına,
 nazik, sarı bir dəri.
Və sümükleri çıxmış bu insan üzündə
 işildayırdı gözləri.
Çox vaxt ölüm insan üzündə

yanaq sümüklərinin aydın görünməsi ilə başlayar.

Bu ölüm

Sakarya kəndlilərindən həmin

bu Şakirin üzündə başlamışdı.

“Mənim də qarnımdakı su

yeqin onların işidir”.

Qarnına su gəlməşdi Şakirin.

Mən bildiyimi bilirəm.

Doktor bəy

on vedrə su çıxartdı qarnımdan.

Üç gün ərzində yenə şışdi.

Çətin sağalaram.

Cinlər qarnıma dolub.

Bilirəm,

öləcəyəm.

Dedim: Doktor bəy,

xəstəxanadan çıxarmayın məni,

neçə cəbhədə dövlət yolunda yaralanmışam.

Yaylı çarpayıda ölsək nə olar ki?

Sözlərimə qulaq asmadı doktor.

Görünür yaylı çarpayıda başqası yatacaq –

ümid kəsmədikləri.

Məndə yara vardı,

dərd vardı, ancaq ümid yox.

Bələdiyyə verdi yol pulumu.

Qayıdırıram geri.

Gör necə bəxtimiz varmış?

Bütün adamların içində məni tapdı

bu zəhrimər xəstəlik...

Hərəkə stansiyasında dayandı qatar.

Maşinist Əlaəddin düşdü lokomotivdən.

Baxdı, görsün necədir dal oxlar.

Maşın cavan və səbirsizdi.

Elə bil canlı idi.

Ürəyi, əsəbləri vardı.

Bir yarış heyvanı kimi yaxşı görkəmi vardı.

Hərəkə stansiyası qəşəng, kiçik bir yerdir.

Əsas Hərəkə

xeyli yuxarıdadır,
görünmeyir.

Stansiyada gilas satırdılar.

Gilasları

qırmızı sırga kimi
taxmışdılар nazik çubuqlara.

Elə bütün yolboyu – hər yan zeytun və gilaslıqdır.

Stansianın qabağında, dənizdən o yana

çit fabrikası var.

Qatardan baxanda

fabrikanın içini görəcəksən kimi
gəlir adama.

Pəncərədən uzanıb

gilas aldı dustaq Süleyman.

Student çeşmədən su içib geri qayıdan zaman

artıq qatar hərəkət etmişdi.

Süleyman onu gördü.

“Qatarı əldən çıxaracaq, məlun” – deyə sevindi.

Ancaq student atılıb mindi qatara.

Qatar arada bir müddət

qısa bir an –

dənizi itirib yavaş hərəkət etdi.

Sonra yenə onu tapıb,

Yarımçaya tərəf getdi.

510 nömrəli vaqonda, beşinci bölmədəkilər

mühəribədən söhbət eləyirlər.

Xurcun sahibi

qarasaqqallının üstünə sallanmış burunun

– bu burun bir bıçaq sapına oxşayırıdı –

hərdən-hərdən ucundan tutub çəkir,

qulaq asırdı.

Əskişəhərli arabacı Səlim danışındı:

“Almanın axırı puçdur.

Əvvəl-axır bir yerdə yixilib qalacaqlar.

Əli bıçaqlı, vuran, qıran adamın axırı
ya it ölümüdür, ya oğraşlıq,
ya da məhlə keşikçisi”.

Etiraz etdi sarı Seyfəddin,
Çerkəs kəndinin kətxudası:
“Almanları bilmirəm, amma
basan, kəsən adam oğraş olmaz”.

Arabaçı Səlim yerindən bağırdı:
“Ondan da yaman olur.
Zindanqapılı Hüseyin ağa
məşhur bir adamdı,
bizim Əskişəhəri bıçağı ilə tamam qorxutmuşdu.
Həm də qızıl alveri eləyirdi.
Axırı nə oldu?

Kefli Şərif adında
avaranın biri,
fahişəxanada ağını boş qoyur,
bu da vurub onu öldürür.
Məmləkətde qala bilmədi.
Sonra eşitdik ki, bir xəndəkdə tapıblar meyitini”.
Danışdı xurcun sahibi:
Səsi yumşaq və qabarıqdı
atılmış pambıq kimi.
“...Alman qalib gələcək.
Mən böyük yerdən eşitmışəm.
Deyirlər, Hitler deyilən gavur
müsəlmandır.
Ancaq dinini gizlədir.
Bu qədər dövlət bir oldu,
ona gücləri çatmadı”.

Arabaçı Səlim
nə isə demək istədi.
Sarı Seyfəddin,
onun ünvanına deyilən bir təhqirə
cavab vermiş kimi
zəfərlə baxdı Səlimin üzünə.
“...Basıb-kəsən adam oğraş olmaz!” – dedi.

Xurcun sahibi davam etdi söhbətine:
“Bir paşa var.
Köhnə paşalardandır.
Davada bir o basıb ingilis gavurunu.
İndi istefadadır, həm tacirlik eləyir,
həm də qəzetçilik.
Deyib ki, ya almanla bir olmaq gərək,
ya da gərək yol verək keçsin.
Yekə paşadır o,
həm də qəzetçi.
Davada bir o basıb ingilis gavurunu.
Mənə qənd-çay satan Hacı Nuru bəy tanıyır onu.
Hacı Nuru bəy mənə dedi ki:
“Alman indi nə yunanı qoydu gəlsin Balkana,
nə ingilisi.
Amma çox şükür ki, müsəlmaniq,
hərif tanıyor bizi.
Biz almanla birləşib
hücum etsək ingilisin üzərinə
bir gündə girdik deməkdir Şami-şərif şəhərinə”.
Qartallı Kazım,
Yaxud qayalarlı Kazım ağa.
yaxud İstanbullu Kazım əfəndi
qırx beş yaşında canavara oxşayan
bir adamdı.
Şakirə: “Bir papiros yandır, görək”, – dedi
Sakaryalı Şakir
– qarnından on vedre su çıxan –
açıq bir yaraya duz, tütin basan kimi
papirosu sümürürdü yaman.
Yaylı bir çarpayıda
ölə bilmək həsrəti nə yamandı.
Bu Sakaryalı Şakir bilir,
bilir, nədir onun dadi.
Qartallı Kazım
Başını kupenin taxtasına dayadı,
qiyıldı sarımtıl, canavar gözləri.

Vaqonla bir yerde yellənərək
başı yellənir o yan-bu yana.
Şakirə göz qoyur,
Məmədçik – deyə düşünür.
“Məmədçik məməd”.

Müharibə illəri, məmədin üzü
zolaq-zolaq qara çubuqlara taxılaraq,
qaranlıqdan güclə dərtlib çıxarıllaraq,
uzun bir yolda görünür Kazıma.
Günün rahatlıq hissi nədən belə asandır?
Keçmiş fəlakəti xatırlamaq nədən belə çətindir?
Pozantıda tormoz konduktoru idi Qartallı Kazım...
min üç yüz otuz üçüncü ilde...

Gecə-gündüz cəbhələrə gedir qoşunlar.
Harda qurtarır, harda başlar,
kürələrində şam ağacı yanmış qatarlar,
Yolboyu yanmış odun qoxusu,
Əsgərlik yolunun qorxusu.

Məmədçik məməd
Məmədçik məməd,
Dörd cəbhə içinde qopdu qiyamət.
Vaqonların tutumu qırıq adamlıqdır.
Her vaqona doldururlar yüz məməd.
Məmədçik dolu qatarlar gedir.
Məmədçik məməd.
Məmədçik məməd.
Qapalı vaqonlarda yoxdur mərhəmət...
O zaman Pozanti stansiyası
bu yolda sonuncuydu.
Tormoz konduktoru Qartallı Kazım soyundu.
Çöməlib gün altında bit qırmağa başladı.
Dağ-daş məməd dolu, dağ-daş qoşunu.
Gedenlər ac-susuz, dönenlər səqət.
Ölüm Allah əmridir, achiq olmasa fəqət.
Ac adam qurda dönüb bir-birinə soxulmazsa
achiq itdən betər elər adamı elbət.

Məmədçik məməd!
Məmədçik məməd!
Bölükbaşında yoxdur mərhəmət.

Pozantı bir dərədir, günəş yandırır, yaxır.
Tormoz konduktoru Kazım dayanıb baxır.
Məməd bir dəri, bir də sümükdür,
bığları salxıq.

Məmədin ayağında köhnə bir çarıq.
Məməd at peyinindən arpa yiğacaq.
Suda təmiz yuyub
sonra yeyəcək.

Dağ-daş məmədlə dolu, dağ-daş qoşundu.
Ölüm Allah əmriddir, acliq olmaya fəqət.

Məmədçik məməd!
Məmədçik məməd,

Olsa-olsa ancaq bir ovuc olar
peyindən yiğdiğin arpalar...

Məmədçik məməd.
Məmədçik məməd.

At peyinində yoxdur mərhəmət...

Ayrıcın solunda kor dəmiryolu.
Kor dəmiryoluna çəkilmiş vaqon.
Vaqonda oturub düz altı alman.
Üzləri qırmızı, sağrıları şışman.
Makaron yeyirlər stol başında.
Bəlkə də o qədər yoğun deyillər.
Lakin Qartallıya elə gəlirlər.

Məmədçik məməd.
Məmədçik, məməd.

Alman olmağın nəyi qiyamətdir,
nəyi qiyamət?

Alman vaqonuna iti bağlıdır,
İtin tükü boz, qulağı kəsik, beli yağlıdır.
Doydu, makaronun qalanını itə verdi alman,
Makaron yeyir almanın iti də,

bəlkə də makaron yemir hər zaman.
Lakin Qartallıya elə görünür.

Məmədçik məməd.

Məmədçik məməd...

İtin qabağından makaronu götürüb
qaçıdı məməd.

Qaçır daşına baxmadan;

Qurd olub hücum çəkməsə insan,
acliq itdən betər edər insanı elbat.

Alqışlayır məmədi altı alman,

Almanın xoşuna gəldi bu hərəkət

– Məmədçik məməd.

– Məmədçik məməd...

Kəklik dağdan-dağa səkər.

Kəklik yaralansa qanadından

taqəti olsa da uça bilməz.

Səlimiyyə qışası ötürücü məntəqə idi.

İstirahətdən qaydan məmədlərlə
dopdolu idi.

Adam güc gəlirdi divarlara.

Məmədin qurtardı istirahəti;

çünki örtüldü bədənindəki yara.

Lakin məməd duydu ki,

ürəyində açılmışdır bir yara.

Səfərbərliyin artıq sonudur,

üç yüz otuz dördüncü il.

Ey vah, Səlimiyyə qışası yixılacaq elə bil.

Qışla həyətində

torpağın üstü tamam bitdir, qaynaşır.

Gəzinəndə ayaq altında əzilir xırr... xırr.

Bitləri qan doydurmuşdur.

Bu qan qara və ölüdür,

Səlimiyyə qışasında məmədin eti

dəri ilə, tüklə deyil

bitlə örtülmüşdür.

Həyətdə siyahı oxunurdu,

cəbhəyə göndərmək üçün.
Məməd qaşınaraq qabağına baxır,
cavab vermir, lakin.
Çünki Məməd ümidi itirib.
İndi inada pənah gətirib.
Ətini aclığa, bitə yedirdib.
Gündə burdan yüz məmədin ölüsü çıxır.
Baş çavuş, siyahı oxu sabaha qədər,
səsin gəldikcə bağır,
haya, kүyə bas!
Məmədin bu qapıdan dirisi çıxmaz!
Amma dövlət məməddən qüvvətlidir.
Bir səhər
həyətdə yenə məməd vardı qum qədər.
Bəlkə on min,
bəlkə daha çox,
bir dərya – başdan-başa məməd.
Qaşınan və susan.
İnsan üstündə insan...
Bir təzə baş çavuş çıxmışdır
stol üstünə.
Uzun boyu,
qara biyi
və tərtəmiz kaskası var.
Siyahi oxuyur o, susur adamlar.
Bir saat, iki saat,
Məməd nə qədər inaddırsa
çavuş da onun qədər göstərir inad.
İki saat, üç saat.
Cavab verən yoxdur.
Çavuş artıq dözə bilmədi.
Söyməyə başladı: “Ay anan, arvadın...”
Məməd ümidlidirsə,
tək-tənha belə olsa,
dağda ona söymək qorxuludur.
On min ümidsiz məmədi qışlada söymək
daha qorxuludur.

Həyət ümidsiz məmədlə doludur.
Uzandı stolun ayağına məmədin əli,
çavuş göydən dəydi yerə.
Məməd çavuşu qaldırdı, saldı.
çavuşun bədənində
nə bir sağ yer, nə təmiz paltarı qaldı.
Mühafizə taburuna verildi xəbər.
Gəldi mühafizəçi məmədlər.
Onlar süngülü, bitsiz və harın idi.
Elə bil sürüyə canavar girdi.
Bir uğultu qopdu, bir qiyamət.
Məməd qaçıır, qovlayırdı məməd.
İki minə qədər qurbanlığı araya aldılar,
ağzı bağlı yük vaqonlarına saldılar.
Vaqonların qırx adamlıq olsa da tutumu
90 məməd, 100 məməd doldurdular hərəsinə.
Doldurdular avandına, tərsinə.
Vaqonların bağlandı qapıları,
Yola düşdü vaqon-vaqon
məmədçiklər qatarı.
Get-gedə sürətləndi hərəkət...
Məmədçik məməd,
Məmədçik məməd.
Bir ilkindi çağı
Səlimiyyə qışlasında
daş pillekənlərdə mən
bir məməd öldürmişəm, deyəsən.
Əlində çörək vardı məmədin,
məməd hardan tapmış çörəyi?
Məməd sarıbügli idi,
çörək qaraydı, ancaq.
Mən qırmızı qurşağımı açaraq
– dörd qulac,
par-par parıldayan
yunla qarışiq ipək qurşaq –
Dedim: “Bir qulac qurşaq verim sənə,
Bir dilim çörək kəs ver mənə”.

Dedi: "Rədd ol!"
"İki qulac!"
Dedi: "Rədd ol!"
"Üç qulac!"
Məməd qurşağın hamısını istədi.
Bığları sapsarı.
Mən çörəyə baxırdım,
onun gözündə qurşağının işıltıları.
Bir təpik vurdum qasığına,
Yumbalanıb arxası üstə düşdü məməd.
Şam taxtasından yonqar çıxan kimi
bir sümük çıxdı başından.
Çörək keçdi əlimə.
Ancaq pilləkənin daşına sızıldı qan,
isti, qırmızı
axıb gedirdi.
Sanki mənim qurşağımla bəhs edirdi.
Məmədçik məməd,
Məmədçik məməd.
Açıq çıxanda yoluna
məməddən məmədə yoxdurmu mərhəmət?
Vaqonla bir yerdə yırğalanaraq
Qartallı Kazımın başı əyilir iki yana.
Açıılır, yumulur sarı qurd gözləri.
Qabaqda Sakaryalı Şakir
yaxınlaşır,
uzaqlaşır,
yaxınlaşır.
Qartallı Kazım
keçmiş günlərin görünən şəkilləri arasından
eşidir vaqonda danışılan sözleri.
Gah burda, gah illərin o tayında yaşayır.
Danışan xurcun sahibidir.
Söhbəti kəsir, başlayır:
"Əslinə baxsan almanların qabağında
durmaq olmaz.
Neyimiz var ki, qabaqlarında duraq?"

İngilis nə verib bize.
Dörd-beş silah,
sınıq-salxaq.
Bir də görəcəksən ki, bir sabah
hərif başımızın üstünə sürdü təyyarələri.
Quş deyil ki, bu qoşalüle ilə vurasan.
Heyvan deyil ki, tələ qurasan...”
Qartallı Kazım qabağında dimdik
görür məmədi.

Yalınayaq,
çiyində qoşalülə var.
Patrondaşında martin gülləsi,
əlində naçaq.

1335-ci il
Qüvveyi-milliyədə¹ partizandır məmed.
Göyün üzünü alıb dalma
İzmir dağlarında çəkir növbət.
Nə ümidiidir, nə ümidsiz.

İkisindən də ayrı bir həl var.
Sonsuz bir inaddan xəbər verir
ala gözlərindəki parıltılar.
Silkinib durdu Qartallı Kazım,
çıxdı koridora.
Tatar üzlü adam onun dalınca dedi:
“Kibritin varmı?”
“Buyur!”
Açıq qalmış qapıdan
xurcun sahibinin səsi gəlir:
“Almanın qüvvəsini sayıb qurtarmaq olmaz...”
Söydü tatar üzlü adam:
“Bu donquz hərif yəqin paraşütçüdür.
Gedək, qatar polisinə xəbər verək”.
Qartallı Kazım güldü.
Ağzında dişlerinin yarısı yoxdu.
Ancaq ləp uşaq kimi gülürdü.

¹ Türkiye azadlıq müharibəsi dövründə milli ordu

Ağzı çirkin deyildi...
Dedi: "Paraşütçüdən betərdir,
paraşütçüdən daha betər.

Qəsəbələrdən birində tüccardır yəqin.
Ya da dövlətli bir alvercidir".
"Alman bu müharibəni qurtarar.
Bu il ingilisi məğlub edər alman".

Nuru Öztürk

– Uşaq evi dəftərxanasında mühasib –
studentin çiyninə toxundu:

"Eşidirsənmi?
Bizim ayılar siyasetdən danışırlar.
Doğrudur, mən İngiltərəyə tərəfdaram.
Ancaq bəzən şübhəli gəlir adama.

Siz

nə fikirdəsiniz?"

"Müharibəni qazanacaq olan
hələ müharibəyə girmeyib".

"Anlamadım.

Yox, ümumiyyətlə anladım, şübhəsiz,
elədir,
yəni biz.

Ümumiyyətlə, doğru dedin, bəradər.
Ümumiyyətlə, Qafqaz bizə düşər".

Student dinmirdi.

Gözlərini çəkə bilmirdi

birinci bölmədəki dustaqlardan.

İçəridən səslər gəlirdi,
qəhqəhə çəkib gülündü dustaq Süleyman.
Nəşəli bir parıltı ilə işildadı
Qartallı Kazının gözləri.
Koridorda tek-tək eşidilir

Süleymanın sözləri:

"Sən çox yaşa, Xəlil!
Bizim iqtisadçılar da
bir az şair olsalar yaxşıdır.

Necə deyib Engels:

Şairlər gələcəyi duyurlar –
belə deyib deyəsən.

Demək ki, bu iki misra
yenə birdən-birə yadına düşdü.

Yaxşı ki, düşdü,
lağa qoymuram.

Bir az şairanə, ancaq çox gözəl demisən.

“Bu, ölümün son hərb meydanıdır.

Zəfər eşqin və həyatındır”.

Yarımca stansiyasında dayandı qatar.

Yarımca gilasın bol yeridir.

Burda ucsuz-bucaqsız meyvə bağları var.

Budaqlar dolu albalı, gilas...

Yaşıl, qırmızı.

Günəş, doğum və bərəkət rəngləridir,
sevincli bir inqilab şərqisi kimidir
Yarımca bağlarında.

Dustaq Xəlil
örtdü kitabını,
hovxurub sildi gözlüyün şüşəsini.

Baxdı bağlara
və bu sözləri dedi:
“Sən eləsənmi, Süleyman, bilmirəm.

məsəla gəmi ilə Boğazdan enib,
Qəndilliye dönəndə
qarşıda birdən-birə görəndə İstanbulu
və yaxud Qalamış kəndindəki
ulduzlar və su səsi ilə dolu
işıqlı gecələri...

Yaxud da Topqapı yanındaki
düzlərin göz oxşayan gündüzü.

Hətta tramvayda gördüğün xoş bir qadın üzü.

Hətta Sivasda, həbsxanada
dəmir qutuda yetişdirdiyim
Yarançıçıayı,

bir söz, təbiətin hər hansı bir gözəlliyini görsem
mən bir kərə daha inanıram ki,
bugünkü insan hayatı
dəyişməlidir.

Və mütləq dəyişəcəkdir...”
Yarımcadan tərpəndi qatar.

510 nömrəli üçüncü mövqe vaqon.

Üçüncü kupe.

Bəsri Şener,
Yaşıla çalar iri, sürməli gözlər.
Qırışiq zeytuni bir dəri.
Ağız kiçik, burun iri,
1313-də anadan oldu Florina şəhərində,
babası hörmətcil adamdı.

Atası meşə qulluqçusu idi,
həm də hafız¹ idi.

Bəsri Rüşdiyyəyə qədər oxudu.
Ancaq məktəbdən başında qalan
bir tək marş oldu:

“Taci-hürriyətlə doğdun bir günəş şəklində sən”.

Florina stansiyasında padşahı qarşılıyıb,
nazik səslərilə oxudular bu marşı.

Bəsrinin xatirində Sultan Rəşid
rəngli bir oyuncaq kimi qalmışdır.
Bəzənmiş bir stansiyada görür onu.
Xoşrifət bir qocadır.
Əyri, gödək qıçlarından düşən şalvari,

qırmızı fəsi
və pambıq kimi saqqalı var.

Balkan hərbində Bəsri mühacir oldu.

Edremitə köçüb getdi.

Atası bu dünyani tərk etdi.

Anası boynundakı qızılları satdı,
uzun kirpikli dəvələr aldı Bəsriyə,

¹ Qurani əzbərdən bilən

“Hekayeyi-kəsikbaş”da yazılılar:
Dəvələr melaikədir,
cənnət qapısının gözətçiləridir.
Sancıya dərmandır yunu,
ve mübarəkdir bu yun.
Kim bu yun üstündə yatsa
şeytanı olmaz.
Bəsrı dəvələrlə zeytun daşıdı
on doqquz yaşına qədər.
Dağlarda rast gəldi qaçaqlara
çörək və qatıq verdi.
Qumar oynadı.
Karvansaralar oldu yeri.
Sonra satdı uzunkirpik dəvələri.
Sonra üç ay çölə çıxmadı
Kaməraltı fahışəxanalarından İzmirin.
1332-də Bəsrini əsgər apardılar.
Çanaqqala, Soğanlıdərə.
Bəsrı bir gecə girdi səngərə.
Başladı bombardman,
göydə alovlanan mərmilərin
sayı çoxdu göydəki ulduzdan.
Üzüqoylu qapanıb yere,
yumdu gözlərini.
Bir də gözünü açanda gördü ki
sökülür dan yeri.
Gördü ki, səngərdə bircə o qalıb, dırı.
Bəsrı parça-parça olmuş
insan bədəni görməmişdi.
Qorxu kimi bic,
qorxu kimi cəsur,
qorxunun köməyi ilə qaçıdı cəbhədən.
Mauzeri boynundan asılı getdi Bəsrı,
nə sağ bildi, nə sol.
Qabağında qorxu kimi uzun
ve etibarlı yol.
Təkirdağ, Silivri.

Dəmirçi dükanları körüklerinin
altında yatdı.
Sonra kirəçi maşınları.
Sonra bir ürkət namaz, İstanbul.
Yanğın yeri, fateh.
Atdı bir anbara mauzeri ilə patrondaşını.
Sabahı,
günəşli bir çərşənbə günü
on bir məcdiyə¹ verib
sivil paltarı aldı
Yenicamədən.
Qorxu axmaqdır.
Dayanmadan, dincəlmədən gəzdi Bəsri.
Elə bilirdi gün-günorta çağrı
bir yerdə otursa
boynundan tutub durğuzacaqlar.
Gecə oldu.
Yenə fateh, yanğın yeri.
Yanğın yerində, zirzəmidə
bir yanana şam,
kağızlar, möhürlər
və beş adam gördü Bəsri.
Qorxu şübhədən qüvvətlidir.
Razılaşdırılar.
Altı ay məşhur bir karvansaranın
keşikçi otağında
məzuniyyət və rüsxət kağızı satdı Bəsri.
Biri iyirmi beş quruşa da
qırmızı, hərb medalları.
Qorxu ağıllıdır.
O qədər ağıllıdır ki,
Bəsriyə Bəsri adına
ordudan azad vəsiqəsi yazırı bu qorxu.
Əlvida, İstanbul şəhəri!
Və salam Ağhisarın Söyütlər kəndi.

¹ Gümüş pul

Söyütlər kəndində, əlbəttə, bir Həsən vardı.
Həsənin, əlbəttə, anası olar.
Ve döyüşdən sağ çıxmış, şikəst Bəsri çavuş
cəbhədəki Həsəndən
 salam gətirən zaman
tütünün də alaq zamanı isə
Həsənin qaraqaşlı, ancaq, bir gözü kor anası
Bəsri çavuşu əlbəttə evində saxlayar.
Ve nə qədər yorğun olsa dul qadınlar
arzularlar göbəkləri üstündə
 kişili gecələrin yorğunluğunu.
Ve bir gözü kor olmaq,
 səbəb deyil rədd etməyə bunu.
Bəsri qaraqaşlı, dul yarına alışib,
 tütün tarlalarına
 və qorxuya alışa bilmədən
Söyütlər kəndində yaşadı sülh elan olunana qədər.
Ve yaxşı xəbər aldığı gün
düşünmədi ki, ağladaram
 bir dul qadının
 biri açıq, biri yumulu gözlərini,
aparıb satdı bazarda öz qorxusunu
 və qadının taxta təkərli arabasılə
 öküzlərini.
Vay mənim qaraqaşlı dul yarım!
Vay sizi mələn tütün tarlalarım!
Ve Söyütlər kəndi, əlvida!
İzmirin köhnə xatirələri.
Yunan İzmirə girmiş.
Partizanlar dağda vuruşurdu.
Bəsri kəmər altında yeyib qurtardığı zaman pulları,
Salamat qal, – dedi, – gavur İzmiri, əlvida!
Bəsri Qanlıboğazda Çerkəs Ədhəmə qoşuldu,
Gecə kəndlərə basqınlar oldu.
Çinarlardan adamlar asıldı.
Qızıl pullara maraqlı göstərən Bəsri
bu sayaq doldurdu ciblərini.

Bir qaranlıq gecə, yağış yağanda
dedi: "Əlvida, Çerkəs Ədhəm bəy, əlvida!"
Uludağ.
Bursa.
Bursa düşmən əlində isə də
Yenə işə yarayar.
Gizli tiryekxana və qumarxana açmaq olar.
Nə qədər artıq əzilsə bəzi insanlar,
O qədər artıq tiryekə aludə,
ümidsiz qumara həris olar.
Bəsri qumarxana açdı.
Evləndi.
Bir oğlu oldu.
Arvadı boşadı.
Bursa azad edildiyi gün
Bəsri tiryek payladı
düz iyirmi dörd saat.
Oğlunu bağrına basıb
sevincindən ağladı.
İndi oğlu on doqquz yaşındadır,
İzmirde oxuyur
sənət məktəbində.
Bəsrinin Bursada iki evi var,
Edremitdə zeytun bağı.
Qumarxana hələ işləyirsə də
bağlayacaq.
Çünki Bəsrinin yenə üç saat azaldı yuxusu.
Əcaib bir qorxu yenə Bəsridən əl çəkmir,
öz oğlundan qorxusu.
Burnunu çekdi Bəsri Şener,
baxdı pəncərədən çöle!
Birdən ürəyini sıxdı
sürətlə hərlənib keçən dirəklər.
Çünki sevmirdi artıq
bir-birinin dalınca sürətlə keçən şeyləri.
Vaqonda, Bəsri ilə qabaq-qarşı
balaca bir qozbel oturmuşdu.

Lakin bu balaca adam
xəcalət çəkmirdi belinin qozundan.
Nazik biləklərinin ucunda
çox böyük və sümüklü idi əlləri.
Lacivərdi şalvarında
aydın görünürdü şiş dizlərinin yeri.
Nədənsə onda
yaşı ötmüş bir qız ədası vardı.
Məhzun,
sevimli,
narın.
“Fədakar övlad” romanında yazılan kimi.
Sanki xəstə, qoca atasına baxmaq üçün
getməmiş ərə.
Yekə göz qapaqlarına düzülmüş
uzun kirpiklər kölgə salırdı
dinc bir uşaq gözü kimi saf gözlərə.
Belə gözlərdə
yamanlıq arzusu görünməz.
Fəqət bu qalın dodaqlı ağız
dəhşətli bir söyüşü saxlaya bilər içində.
Elə bir söyüş ki, dile gəlməyib,
gəlməyəcək.
Adabazarlı idi qozbel Kərim
Mühəribədə ölen atası dülgər idi!
Hər dəfə mühəribə deyəndə Kərimin fikrinə
Ağappaq bir yastıq üstündə
qarasaqqallı bir ölü üzü,
Fəxri bəy torpağında kartof yiğmaq,
qaz otarmaq,
məktəb kitabları
və bir də saçları qızıl kimi sarı,
fəqət alını qırış-qırış
anasi gəlirdi.
1918-də Kərim Əskişəhərə getdi;
məktəbə, xalalarının, dayısının yanına.
Dayısı dəmiryolunda maşinsürən idi.

Düşmən elində idi Əskişəhər,
Kərim on dörd yaşındaydı,
qozbel deyildi.
Dümdüz idi, fidan kimi.
Çox diribaş, açıqgözlü uşaqdı.
Dayısı sūrməyə gedən günlər qatarı
Kərimə çörək vermiridi xalaları.
(Çox uzun saçlı iki qarı).
Hindlî əsgərlərlə dost oldu Kərim.
Bunlar

– qəribə şeydir –

türkçə bilmeyən,
qara saqqalları, qara gözləri parlaq,
əllərinin üstü qəhvəyi, içi ağ,
Məftil hasarların üstündən
Kərimə biskviti qutularla atan
əmlər, dayılardı.

Yekəcə bir anbarları vardi.

Kərim burada oynayardı.

Anbarda noxud çuvalları, paxla, quru üzüm...

– qəribə şeydir,
hamısı qatırları yemləmək üçün.

Bir də silah dolu yesiklər.

Bir gün maşinist dayısı dedi Kərimə:

“Anbardan silah oğurlayıb mənə getir.

Gavurlarla vuruşan Zeybəklərə göndərəcəyəm”.

Anbardan silah oğurladı Kərim,

Bir,
bir dənə də,
beş, on!

Aldatdı hindistanlı dostlarını
Zeybəkləri daha çox sevdiyindən.
Ancaq bu, uzun sürmədi.
Parlaq, qara saqqallı əmlər getdi.
Kərim ötürdü onları stansiyaya qədər.
Ertəsi gün, Lefka körpüsünü keçib
Zeybəklər girəndə Əskişəhərə

dayısı Kərimi qolundan tutub
verdi onlara.

Və o gündən bu günə qədər
Kərimin ömrü bir qəhrəmanlıq nəğməsidir.

Əskişəhərdən onu

“Qocaeli dəstəsi” paşasının yanına gətirdilər
Bu paşa çatıqqasılı, üzügülməz bir paşaydı.
Kərim tez öyrəndi at minməyi,
məşədə gizlənməyi
və bütün bu fərasəti ilə Kərim
ölümə bir gülə mənzili yaxınlaşaraq
“Olan oldu” dedikləri zaman coşaraq,
düşmən içindən keçib xəbər getirdi,
xəbər yetirdi.

Məşhur bir kapitan kimi
ona hörmət elədilər partizanlar.
Bir oyun yoldaşı kimi sevdì partizanları o.
Və bir fidan kimi düz,
bir fidan kimi cəsur,
bir fidan kimi gələcəkli bir uşağın
sevincə oynadığı bu dəhşətli oyun
sürdü 1337-ci ilə qədər.

Qocaeli meşəsi şamlıq və pahidliqdır,
Uca,
SIX,
göyün üzü görünmür.
Sessiz-sakit bir gecə idi.
Narın yağış yağımışdı bir az əvvəl.
Ancaq işlanmamışdı yerdə yarpaqlar.
Qaranlıqda xışılıtı ilə gedirdi Kərimin atı,
solda,
qabaqda,

təpənin ətəyində ocaq yanındı.
Yəqin, “təknəçilər” deyilən
gavur partizanların ocağıydı.
Budaqlardan damcılar düşürdü Kərimin üzünü.
Atın başı getdikcə daha artıq girirdi qaranlığa,

İpsiz Rəcəbin yanından qayıdırıd Kərim.
Kağız aparmışdı,
kağız gətirirdi.
Birdən-birə at dayandı
daşdan bir heykəl kimi.
– Yəqin görmüşdü təknəçilərin ocağını –
sonra, birdən-birə şahə qalxdı.
Özünü itirdi Kərim.
Yüyəni buraxdı.
Qucaqladı atın boynunu.
Dəli kimi qaçırdı heyvan.
Ağacların budaqları qamçılıyırıd Kərimi.
Pahıdları, şamları ilə meşə
Qapqara bir külək kimi
keçirdi iki yandan.
Kim bilir neçə saat belə keçdi.
Meşə qurtardı birdən-birə.
Hər yan aydınlıq idi.
Ay doğmuşdu, yəqin
Kərim eyni sürətlə getdiyi zaman
Armaşanın altında, Beşdəyirmanlarda
at birdən-birə yerə döşəndi,
Kərim də yerdə düşürləndi.
Qalxdı.
Ağlına ilk gələn şey
saatına baxmaq oldu
qırılmışdı şüşəsi.
Yenə ata mindi.
Heyvan axsayırdı bir az.
Yavaş-yavaş yola düzəldilər.
Sol qulağı qanamışdı Kərimin.
– Sapançı ilə Arifiyyə arasındaki –
Kireççiye gəldilər.
Kərim atı saxladı.
Bir az çətin nəfəs alırdı.
Keyvəyə gəldi ertəsi axşam.

Beli, ele ağrıyırdı ki,
enə bilmədi atdan,
endirdilər,
Kərimi bir yaylı arabaya mindirdilər,
Adabazarına gətirdilər.
Sonra, bəlkə on gün, bəlkə on beş,
taxta təkərlü arabalar,
poçt arabaları,
sonra get-gedə daralan nəfəs.
Yaxşıxan,
Konya,
Silə nahiyəsi
(burda şikəst hərbilər üçün
taxta qol və ayaq qayırırlar).
Nəhayət, Xətcəxan kəndindən
Sınıqçı Vəli usta...
hələ də yuxularında görür Kərim:
bir cığırda eşşək üstündə gəlib
onun üzərinə əyilən
çiçəkdən çopur-çopur
bir insan üzünü.
Usta Kərimi o qədər ovuşdurdu ki,
Kərimin ürəyi getdi.
Sonra bu sinnmiş budaq kimi
uşaq bədəninə təpitmə qoydu.
İyirmi gün keçdi aradan.
Sonra bir günorta vaxtı
çixardılar Kərimi təpitmənin arasından.
Kərim qozbel olmuşdu.
Kərimin istiqlal medali ola bilərdi.
Yoxdur.
Kərim qozbel olmaya bilərdi.
Oldu.
İndi, 1941-ci ildə,
vaqonun pəncərəsindən girərkən bahar,
Kərimi rahat qoymayıq duyğular:

“Bəlkə bir ay keçməz,
adım həbsxana dəftərinə düşər”.

Cünki illərdir
Kərim teleqraf qulluqçusudur.
180 lirə mənimmsədi.
Altı il bundan qabaq
Can üstə olan bir dosta verdişə də o pulu,
həbsxanada yatmalıdır
dövlət pulunu yeyən.

Dərincəyə yaxınlaşır qatar.
Bəsri Şener
Baxır Kərimə
Yekə burnun altındakı
qırğıq bigi ilə gülümseyərək.

“Qozbel fələk”, – deyə düşünür,
“Qozbel fələk!”
“Kim bilir, necə mərdimazar imiş.
Allah onun cəzasını verib”.
Qozbel Kərim baxır Bəsri Şenerə:
“Nə xoşsifət adamdır” – deyə düşünür,
– nə xoşsifət adam.

Belkə də çox cəza verməzlər
belə bir hakimin
qabağına çıxsan,
Açıldı kupenin qapısı,
girdi Nuru Öztürk
(uşaq evində mühasib olan)

Dayandı.
Çölə qışqırdı:
“Burda boş yer var.
Pəncərə də örtülü deyil.
Buyurun, bəyim!
Hər halda kupedəkiler də təmiz adamlardır”.
Student cavab verdi koridordan:
“Siz oturun!
Mən bir az sonra gələrəm”.

Nuru Öztürk

qozbel Kərimə baxdı.
Qozbel Kərim başa düşdü.
Çekilib pəncərənin sol yanında
yer düzəltdi.
Kərim illərdən bəri öyrəşmişdi
insanlarla bir qəribə
əlaqəyə:
Heç bir şey istəməyib onlardan
hər istədiklərini verməyə.
Pulları məniməsədiyi gündən bəri
ağzının içində
dəhşətlə böyüyürdü bir söyüş.
Bir söyüş ki, heç bir zaman
söyülməmiş
və söyülməyəcək...

Koridor.

Dustaq Süleyman

çıxdı koridora
dustaq Məlahətlə bərabər.
Məlahət sarıbənizdi.
Boynu uzundu,
bir quş boynu kimi nazlı idi.
Dodaqları boyasız, qırmızı idi.
Ancaq ayaqları çox böyük idi.
Əlləri də kişi əlinə oxşayırıdı.
Student yol verdi gülümsəyərək,
— hər halda Məlahətə —

Məlahət keçdi.

Süleyman cavanla danışdı
qaba və acıqlı:
“...xanımı kimə isə oxşatdınız?”
“...Yox.
Ancaq, nədi...”
“Sizdən bir şey xəbər alacağam.
Yoldaşlarınızdan biri, Xəlil bəy,
mühərrir Xəlil bəy deyilmi?”

“Bəli, odur,
nə var ki?
Xəlili tanıyırsınız?”
“Yazılardan
ve şəkillərindən.
Özü ilə danışa bilsəydim...”
Süleyman düşündü:
“Göresən polisdir?
Çox kələkbaz,
bəlkə arvadbaz?”
Sonra təyin etdi
öz gizli iş təcrübəsi
ve kişilik hissi ilə:
“Nə polis,
nə arvadbaz.
Sadəcə şöhrətli adamlar maraqlısıdır”.
“Olar.
Bir az sonra buyurun.
Ancaq içəri gələndə
unutmayın ki,
salaməleyküm dedikdən sonra,
o saat çavuşun yanında çöküb
ve dərhal çavuşdan başlayıb,
hamiya papiros təklif etməlisiniz.
Bu çox mühümdür, unutmayın!
Kəndli jandarm kəndliyə zülm edər,
şəhərlidən şübhələnər
ve ancaq kəndlini bic sayar.
Bəli, onların bu xasiyyəti var”.
Məlahət qayıtdı.
Studentdən ayrıldı Süleyman.
Qartallı Kazımla bir-birinə baxdılar.
Dayandı qatar.
Dərinçə stansiyası.
Gənc bir zabit düşdü ikinci vaqondan.
Bir hamilə qadın mindi üçüncüyə.
Zəng çalındı.

Fit verildi.
Hərəkət başladı.
510 nömrəli üçüncü mövqe vaqon.
Koridor.
Bir adam
birinci pəncərədən yerə baxır,
baxır dayanmadan gəlib keçən torpağı.
Torpaqla bərabər,
eyni sürətlə,
ağlından gəlib keçən bunlardır:
“Nə sürətlə keçir torpaq.
Bizim kənddəki qovaqdan
teleqraf dirəyi olarmı görəsən?
İstanbulda tramvay direkləri dəmirdəndir.
Dünyanı gəzsə adam
İstunbul kimi bir şəhər tapa bilərmi görəsən?
25 istədi 30 verdik,
arvad başa düşdümü görəsən?
İpək köynək geyir
dilini yediyim.
Bir də gedəydik.
Atlıya bax, atlıya!
Yaxşı atdır, maşallah.
Bir günlük yolu beş saata gedə bilərmi görəsən?
At qatara çatmaz.
Qatarla avtomobil bəhsə girsələr
avtomobil dala qalarmı görəsən?
Doktor bəy yenə avtomobili işlətdi,
doktor olduğundan izn verdilər.
Doktor bəy bizim kəndə gəlsə
Təhsin molla kənddə qalarmı görəsən?
Torpaq nə sürətlə keçir.
Bizim kənddəki qovaqdan
teleqraf dirəyi olarmı görəsən?
Doktorun anası böyük xanım
indi saray bağçasında gəzib dolaşır.
Əkdiyi balqabaqları çovğun vurarmı görəsən?

Səndən raziyam, – dedi doktor bəy,
 – qayıdanda gəl,
 yenə işə götürərəm.
 Əcəba, görəsən götürərəmi?
 Gün keçə, sabah ola.
 İnsan sabahını bilə bilərmi görəsən?
 Gör nə çoxdur mal-davar.
 Xeyli də keçi var,
 İtə bax, canavara oxşayır.
 Necə də adama soxulur.
 Bir ikən iki oldular.
 “Rədd ol, yaramaz, rədd ol!..”
 O yana, bu yana baxdı,
 bir daş axtardı.
 Özünü yiğişdirdi, güldü.
 Cavan yanaqları qırışdı bir az.
 Sarımtıl ağızına işıq düşmüş kimi
 parıldadı seyrək, ağappaq dişləri.
 Bu adam sifilisdir.
 Ancaq özü bilmir.
 Baxır gülümşəyərək
 mavi göylərdə rahat və ağır-agır uçan quşa.
 Bir doktorun bağçasında muzdurluq eləmək
 öyrədə bilməz cankırlı Durmuşa
 İstanbulda sifilis tutduğunu 30 quruşa...
 Hələ də qaçan itlər geridə qaldılar.
 Döngədən keçir qatar.
 Arxadakı vaqonlar,
 bir-birinə bağlı
 və çox uzaq,
 bir-bir görünür.
 Çaşib qalır birdən-birə insan
 bu çox uzaq və arxadakı şeylərə
 bağlı olmaqdan.
 510 nömrəli üçüncü mövqe vaqon.
 Koridor.
 Bir adam,

arxasında mavi göy olan cankırlı Durmuşun dalında
çökmüşdü.
Dayamışdı qapıya arkasını.
Sanki kənddə məscid divarının yanında oturmuşdu.
Dalğın idi.
Dincəlirdi.
Bığları enmişdi aşağı.
Zavallı bir gülüş qonmuşdu dodaqlarına.
Sarıbüğdayı boynunda ağ cızıqlar vardı.
O bəlkə bir adam öldürəcəkdi.
Bilmir.
Məktubda bunu yazmayıblar.
Fəqət yazığın eni bu, boyu bu olan tarlasına
məhkəmədə rəsmən təsdiq ediləcəyi kimi
eyni kənddən olan Əhməd oğlu sahib çıxmışdır.
Ehtimal ki, Bəkiri balta ilə öldürəcək.
Fəqət indi, ehtimal xaricində olan
bunu nə üçün elədiyini anlaya bilməsidir.
Biletçi geldi.
Cankırı Durmuş fikir vermədi.
Ancaq təlaşla sıçrayıb qalxdı o biri.
Təbəssümü daha çox yalvarıcı bir hal aldı.
Nüfus məmuruna vəsiqə göstərən kimi
qorxa-qorxa, sıxiла-sıxiла
uzatdı rəsmi paltarlı biletçiye biletini.
Vüqarla,
elədiyi işdən arxayın,
bileti deşdi biletçi.
Və aram-aram danışdı gedərkən:
– Eloğlu, burada oturmaq olmaz,
qadağandır.
Get,
axtar,
bax,
hər halda içəridə boş yer vardır.
Koridorda tatar üzlü adam,

(cürə sazla maraqlanan
və merinos fabrikası gözətçilərindən olan)

Qartallı Kazıma,
Çanaqqala haqqında
bir əhvalat danişirdi.
“– Mayın altıncı gecəsi
altı yerimdən yaralandım
Yaranın ikisi hələ də sağalmayıb;
hərdən-hərdən sizildayır.
İngilislə üz-üzə dayanmışdıq.
Çox yaxın.
Bizim əl qumbaramız omun səngərinə düşür,
onunku bizim səngərə.
Hücumu keçdik.
Üç addım getməmişdim ki, yixildim yerə.
İngilis gülləsaçanları
qarnımı yaralamışdı.
Bir qədər keçdi.
Başımı qaldırıb baxdım:
göy ulduzlarla dolu.
Bizimkilər çəkilmişlər geriyə.
Aramsız atəş yağıdırır
ingilis səngərləri.
Gülələr vızhavız keçir
başımın üstündən.
Başladım sürünb geri getməyə.
Torpağı əllərimləbecərirəm
alnım gavura tərəf.
Bir yandan bizim səngərlərə tərəf sürüñür,
bir yandan deyirəm:
“Ay allah, məni arxadan vurdurma!”
O vaxt,
adamın ağlına ayrı şey gəlmir.
Süründükcə şəhid meyitləri
ilişir mənə,
daha doğrusu, mən onlara toxunuram.
Kimisi arxası üstə düşüb açıq ağızı qanla dolu.

Kimisi üzüqoylu,
kimisi diz çöküb,
əlində mauzer
eləcə donub qalıb.
Öz-özümə deyirdim: "Xudaya,
öldürəcəksən məni belə öldür:
əlimdə silah,
dizi üstə,
üzüm gavura qarşı!"
Nə isə, səhər açıldı.
Ətraf xeyli işıqlandı.
Biz də səngərin yanına çatdıq.
Bir mauzer uzatdılar,
yapışdım süngüsündən.
Məni sürüyüb saldılar içəri.
Sonradan hesablaşdım.
Üç saata gəlmışəm
20 metrəlik yeri.
Bir müddət qaldım elə,
ikiqat.
Yaralarım başladı sizildamağa.
Günortaüstü
məni bir nəfərin dahna yüklədilər.
Gəldik sanitar mənteqəsinə.
Çadırlar...
Çadırların içində payalar taxılıb.
Samanla doldurulub payaların arası.
Samanların üstündə
sıra-sıra yaralı yatır.
Kimisi ağlayır,
kimisi dininə, imanına söyür.
Qayçı ilə kəsdilər paltarımı.
Qaldım anadangəlmə, al-çılpaq.
Bir əsgər şineli atdlar üstümə.
Sarıqı tənzifi yoxdur.
Yaralar açıq.

Amma Allah üzümə baxdı,
qan axmir.
Qatışib torpağa, quruyub.
Bir müddət keçdi.
Bihuş qalmışam.
Qolumdan yapışanda ayıldım.
Çadırdañ çölə çıxartdilar.
Axşam vaxtı idi.
Gün batabatda.
Çölüm sərin, içim yanır.
Taxta-təkər arabalar düzülüb sıra-sıra.
Sanitarlar atır yaralıları arabalara
üst-üstə,
boş buğda çuvalı atan kimi.
Altda qalanın canı çıxsın!
Hər arabada on, on beş yaralı.
Bağıran kim,
ele oradaca ölen kim.
Nə isə, yola düşdük.
Arıburunun yolları daşlıqdır.
Arabalar silkələnir.
Düşdü qaranlıq,
mən arxam üstə uzanmışam.
Altında bir gövdə tərpənir.
Sinəmdə bir cüt ayaq var.
Ancaq bir ayağın yarısı yox.
Təpədən aşağı enirik.
Göy üzü ulduzla doludur.
Xəfif-xəfif əsir ruzgar.
Bir-birinin dəlinca gedir arabalar.
Qum iskələsinə çatdıq sabaha yaxın.
Orada da bir çadır vardı.
Çadırın içindən biri səsləndi
çölə çıxmadan:
“– Haralısan?”
“– Filan yerli!”

“— Atanın adı?”
“— Filan!”
“— Öz adın?”
“— Filan”.
“— Arabacı, at aşağı!..”
Arabaçı qaldırıb atır yerə.
Növbə mənə gəldi.
Dözmək olmur ağrıya.
Ana, bacı qoymadım, söydüm arabacıya.
“Lotu adətkerdə olub”
— dedi, “Söy, qardaş!
De gəlsin, nə qədər desən”.
Qum üstünə uzatdılar bizi.
Dəniz xışhaxış qalxır, enir
Ətraf xeyli işıqlandı artıq.
Qum üstündə yaralı bəlkə min idi,
bəlkə də artıq.
Günortaya qədər gözlədik.
Bir gəmi gəldi.
İkibacalı,
dəniz rəngində.
Söyüşə-söyüşə, bağıra-çığıra
yüklədilər bizi gəmiyə
yenə də boş çuval yükleyən kimi.
Geminin içi qiyam-qiyamət.
Laxta-laxta qan,
yağ, tər.
Üfunət...
Endirdilər məni gəmi anbarına,
ikinci gün qurd düşdü yarama,
ağ-ag qurdalar.
Heyvancıgazlar ağıllı imişlər.
Əyilib baxanda
məni görən kimi qaçırdılar.
Sonra yenə yarama yol açırdılar.
Yeddi gün, yeddi gecə bu sayaq...

Vücudum soyuyur, yanır.
Allah öldürməyəndə öldürmür.
Türkün canı bərkdir,
dözür, dayanır.
Səkkizinci gün çatdıq Sirkəciyə.
Kapitan lövbər atdı, lakin
“Burda boş yer yoxdur” – deyə qəbul etmədilər bizi.
Axşam azanı vaxtı lövbəri qaldırdı kapitan.
Gəlmışik Heydərpaşa qabağına.
Tibb məktəbi xəstəxana idi o zaman.
Onlar “mümkündür” dedilər.
Bir matrosun belində göyərtəyə çıxdım.
Matros da bir az topal idi,
amma dəmir kimi bir laz uşağı idi.
“Bismillah” deyib baxdım dörd tərəfə.
İstanbul parıl-parıl şəfəq saçırı.
Ah, canım İstanbul.
Nə isə, xəstəxanaya girdik.
Divarlar ağappaq.
Hər yan elektrik.
Döşəmə daşları tərtəmiz,
təptəzə.
Xərək də ki hazır.
Məni xəreyə uzatdılar
rahat-rahat.
Allah hökumətə zaval verməsin.
Hökumətə dua etdim o saat”.

Tatar üzlü adam susdu.
Alnı qırış-qırışdı.
Ucu biz kimi şış kiçik çənəsində
ağ, seyrək saqqalı uzanmışdı.
Canavar gözləri ilə
bir qəribə gülüməsədi Qartallı Kazım.
Student
söhbəti kənardan dinləmişdi –

heyretli bir kədər hiss etdi,
sonra hirsli bir mərhəmət.

Sonra düşdü.

Təəssüf,
necə də tez əfv eləyirlər...

Sonra yenə fikirləşdi:

bir növ balıq,
bir növ ağac,
bir növ mədən kimi.

Vətənimdə bir növ insan yaşayır ki,

Ömrünü danışmağa dəyər
və yaddan çıxmayan xatirəsi
mühəribələrdir, mühəribələr.

Yenə də fikirləşməyə davam etdi:

“Mən bir səngərdə,
özümü gözləye biləcək qədər cəsurammi?
gözləyənlərin, ölünlərin çoxu
cəsur idimi?

Və bu gün gözləyənlər və ölünlər
hamısı cəsurdurmu?

Bu işin çox zaman cəsarətlə
əlaqəsi varmı?

Yoxsa səngərdəkilər
bir çobanın salsaqxanaya apardığı
bir sürü mal-qaradırmı?

Yalnız bədənləri ilə deyil,
şüurları ilə də tabe edilmiş adamlardımı?

Yoxsa yanlış düşünürəm?

Elə səngərlər ola bilər ki,
— məsələn, mənimçün —
sevinclə ölü bilərəm orda.

Səmimiyyəm bu anda.

Gələrsə, o gün fəqət
və ölümündən əvvəl
bir neçə saat yaralı yaşayaramsa,
təəssüf etməyəcəyəmmi?”

Student daha düşünmədi.
Biletçi dalaşırı tatar üzlü adamla.
Student bu savaşın səbəbini anlaya bilmədi.
Çoxdan peşman olmuş adama oxşayırdı
tatar üzlü adam.
Uniformalı biletçi
vüqarlı idi hirsli vaxtında belə.
Nuru Öztürk
(uşaq evində mühasib olan)
özünü yetirmişdi hadisə yerinə.
Hamidan bərk qışqırırdı:
“– Bəylər, dayanın!
Biletçi bəy dövlət məmuru sayılır.
Deməli, dövlət təhqir edilmişdir.
Dərhal akt bağlamaq lazımdır”.
Biletçiye nə isə dedi Qartallı Kazım.
“Yaxşı, elə olsun, Kazım qardaş” – dedi biletçi.
Student girib Nuru Öztürkün qoluna
təkrar onu soxdu üçüncü kupeyə.
Dava-dalaş tez kəsildi, amma
heç kəs tatarüzlü adama
dövləti təhqir etdiyini
qandıra bilmədi.
510 nömrəli üçüncü mövqe vaqonu,
qadınlar kupesi.
Yeddi nəfər sərnişin var.
Ən qocaları oturmuşdur
pəncərənin solunda.
Qara paltarının altında
sümükləri qalmışdıancaq.
Çox hündürboylu,
ağ və qaşsızdı.
Yanaqlarında et yoxdu.
Ağzı böyük və bürüşükdü.
Ağzını elə yummuşdu ki,
elə bil bu ağız, heç bir zaman açılmamışdır.

Fikirləşirdi rəhmətlik Şərif ağanın arvadı,
Ratib ilə Yaqub haqqında düşünürdü.
Ağır və tənbəl-tənbəl işləyən
bir düşüncə idi bu...
Ulduzsuz, isti bir gecədə,
nəmlı bataqlıqda xışıldayan
qamış səsinə bənzəyirdi bu fikir.

Doğma oğlu idi Ratib,
ögey idi Yaqub.
Biri torpaqda yatırdı,
o biri həbsxanada.

Yaqub öldürmüştü Ratibi.
Düşünürdü rəhmətlik Şərif ağanın arvadı,
düşünürdü Şahəndə xanım.
Ölən oğluna yanmırıldı.
Əslində heç bir şeyə ömründə yanmamışdı.
Ancaq, bir kərə,
bir uzun mahmızlı xoruzun ölümündən başqa.
Ve bu dünyada heç kəsi sevməmişdi.
Ağ, qanı qaçmış eti,
ömründə bir gecə də olsun məhəbbət duymamışdı.

İnsansız, batan bir gəmi kimi
qorxunc yalnızlığını daşıyaraq
hər gün bir az daha getdi dibə.
Düşmən idi Ratibə.
Düşmən idi Yaquba.
Ratibə düşmən idi:
çiyinləri ensiz və salxaq olduğuna,
əlləri qadın əlinə oxşadığına görə,
naxırçıları qamçılıaya bilmədiyi üçün,
insanları sevdiyi üçün,
və etirazsız, razı olduğu üçün
Şərif Ağazadəlik ünvanını
Yaqubla bölüşməyə.

Düşməndi Yaquba:
Mauzeri, qamçısı, çəkmələri

ve bıqları ilə oxşadığı üçün atasına,
o başqa qadından olduğu üçün,
ve dəyirman ona qaldığı üçün.

Qorxaqdı Ratib.

Qoçaqdı Yaqub.

Yaqub öldürdü Ratibi.

Qəhvəxanada,
çınarın altında,
bircə gülə ilə vurub
alnının ortasından...

Ratibin ölüsünü günorta çağı gətirdilər,
uzatdılar bir taxt üstünə,
sol qolu taxtdan düşdü,
sallandı yerə.

Atasından qalmış qızıl üzüyün üstünə
günəş düşdü.

Qadın qaşsız, ağappaq üzü ilə,
sümüklü yanaqları ilə
dimdik oğlunun yanında durdu.
“Yaqubu asarları?” – deyə soruşdu.

Öz əli ilə göndərmişdi Yaqubu

Ratibin qızıl saçlı arvadının
yanına.

Yaqub ya özünü öldürər,
gedər,

ya da Ratibi öldürər.

Ratibi öldürdüyü üçün Yaqubu asarlar.

Tarla, sürü, dəyirman,

Şərif Ağazadəlik,
Hər iki ehtimalda bölünməmiş qalar.

Ancaq, Yaqubu asmadılar.

Yatdı, yeddi il,

noyabrda çıxacaq.

Rəhmətlik Şərif ağanın arvadı

Şahəndə xanım
yeddi il

əlvan ipəklərlə çox zərif naxışlar salan kimi
çalışdı ki, həbsxanada öldürdürsün Yaqubu.
Yaqubu üç kərə vurdular,
zəhərlədilər bir dəfə.
Bir ölümü hazırlamağa
Yeddi il səbir, hiylə, ümid, inad getdi
və nəhayət, Şahəndə xanım bu ədavətə
nə üçün başladığını unutdu.
O qədər unutdu ki,
 bir gün
 “Yaqub öldü” xəberi gəldiyi zaman
Hörməsinin mili düşdü barmaqlarından
və ömründə ilk dəfə
çöməlib hönkürə-hönkürə ağladı.
Sevindiyindən dedilər.
Halbuki elə deyildi.
Ağladı, çünki
 bu dünyada Yaqubun ölümündən başqa
 gözləməli bir şeyi yox idi.
Gözləyirdi ki,
 noyabrda Yaqub çıxacaq.
Mübarizə davam edəcək.
Çox şükür ki, ancaq ölüleri
 bir də öldürmək olmaz.
Düşünürdü rəhmətlik Şərif ağanın arvadı,
– yeni bir hörgünün ülgülərini düşünən kimi –
düşünürdü ölümü.
Enli çənəsinin altında
zalim və dinməz dururdu ağ baş örtüyünün düyüünü.
Şahəndə xanım altmış yaşında olardı.
Əlleri xinalıydı.
Pəncərəyə yaxın, üst yataq yerindən
 bir gilas səbəti yırgalanırdı.
Dərincədən minən hamilə qadın
 girdə gözlərini dikmişdi səbətə.
Səbət Şahəndə xanımın idi.

Hamilə qadının solunda oturan Xanım Əminə
piçildadı cəsaretlə
və bir az da əmr edərək:

“Bir-iki ovuc gilas verin, xanım ana,
təzəcə yerikləyir”.

Köhnə dəsmalının altında hamilə qadın
qızardı balaca qulaqlarının ucuna qədər.
Fəqət Şahəndə xanım qımıldanmadı.

Qoca arvad yəqin kardır,
deyə düşündü Xanım Əminə
və təkrar etdi xahişini
daha böyük cəsarətlə
və daha artıq əmr edərək.

Fəqət Şahəndə xanım əhəmiyyət vermədi.

Hamilə qadın titrəyirdi utandığından.

Xanım Əminə inandı ki, qoca qarı kardır.

Şahəndə xanımı dümsükləyib bağırdı:
“Xanım ana, hey!..”

Şahəndə xanım
qalın sümükləri ilə çadrasının içindən sıyrılır kimi
ağır-agır qalxdı yerindən.

Aldı səbəti xinalı əlləri ilə rəfin üstündən
və açıq pəncərədən çölə
tökdü gilasıları.

Sonra səbəti yenə yerinə qoyub
qalın sümükləri ilə çadrasının içine girib oturdu.
Köhnə baş örtüyü titrəyərək ağlayırdı hamilə qadın.
Xanım Əminə ipək kəlağayıını arxaya atıb
(kəlağayı ilə özünü yaxın saymışdı
Şahəndə xanıma).

“Qızım, Pərixan, – dedi, – qaç,
yuxarı başda jandarmalar olacaq”.

Dustaq aparırlar.

Bayaq gilas aldılar,
bir az versinlər.

Əgər özlərində yoxsa, tapsınlar.

De ki, anamın salamı var".
Pərişan on dörd yaşında idi.
Saçları kəsik.
Corabları qısa.
Sarımtıl qılçaları uzun.
Tufliləri lək.
Pərişan yerindən sıçradı,
 bayıra atıldı.
Xanım Əminə qızını təriflədi hamilə qadına.
"Ağillıdır mənim qızım.
Gələn il orta məktəbi bitirəcək.
Elə firəngcə oxuyur ki,
 polkovnikin arvadı lap təəccüb qaldı.
Qismət olsa, qadın həkimi eləmək istəyirik.
Atası razı deyil, amma mən istəyirəm.
Ev işlərini də bilir.
Xörək,
 naxış əlindən gəlir.
Səkkiz yaşıdan bəri bulaşıqlarımı yuyur.
Məndən də yaman qorxur.
Bir dəfə döyüb az qala öldürdüm.
Atası güclə aldı əlimdən.
Polkovnikin arvadına dedim ki,
 "Qız uşağını həm oxutmaq,
 həm də qorxu altında saxlamaq lazımdır".
Aydın kəndlərindəndi Xanım Əminə.
Atası məşhur əfələrdəndi¹.
Yunanlar Aydına gəldiyi zaman
gavura qarşı əfələr birləssələr də,
fürsət düşəndə bir-birini vurmaqdan da
 el götürmədilər.
(Komandir kim olsun, adlı-sanlı kim
 və pay-püş üstündə)
Bu işlər üstündə vurdular

¹ Əfələr – dağ partizanları

Əminənin atasını.
Vurdular Əminənin gözünün qabağında,
öz həyətlərində
bir sabah vaxtı.

Səkkiz yaşında yetim qaldı Xanım Əminə.
İndi otuz yaşındadır.
Yoğun qılçalı, yekə sallaq döşlü
və yekə qarınlı bir qadın...
Fəqət bu eybəcər, yaraşıqsız gövdənin üstündə
ipək kimi zərif sıfəti vardı.

Onuncu əsr İran nəqqaslarının
şəkillərində gördüyüümüz,
Dədənin¹ yan tütəyində bəstələnən,
divan şerinin bizə tərənnüm etdiyi bir üz.
Pərihan gəldi.
Zərif, uzun ovucları gilasla dolu.
Xanım Əminə gilası verdi hamilə qadına.
Hamilə qadın cavan bir heyvan acgözlüyü ilə
yeyərkən gilasları
Pərihanla danişirdi Xanım Əminə.
“Dedinmi jandarmlara atanın kim olduğunu?”
“Mən demədim, özləri soruştular”.
“Jandarmlar?”
“Yox, eynəkli bəy,
kitab oxuyan,
yəqin ki məhbusdur”.

“Məhbus?
Nə dedi atanın kim olduğunu biləndə?”
“Heç... hə, soruşdu ki, haralısan?”
“Deyəydin Aydınlıq”.
“Dedim”.
“Soruşdu ki, kəndlərindənsiniz, yoxsa özündən?”
“Deyəydin kəndlərindən”.
“Demədim, ana!”

¹ Dədə – məşhur türk şairi Şeyx Qalibin təxəllüsü (1758-1799).

“Niyə demədin?
Kəndli qızı olmağı eyib bilirsən,
donuz qızı...”

Xanım Əminə gülürdü.
Sonra gözəl üzü tutuldú birdən-birə
Və Şahəndənin acığına

bildirmək istəyirmiş kimi bütün kuperdəkilərə
hamilə qadınla danışmağa başladı:

Biz Aydınlıq, xanım bacım.

Kəndlilik.

Jandarm çavuşdur Pərihanın atası.

Elə mənim də xalaoğlumdur

Hüsnü çavuş.

Mallarımız yad ələ keçməsin deyə evləndik.

Onun gözü başqasında imiş,
anası məcbur elədi.

On beş ildir ki, xanım bacım,

Hüsnü çavuşla gəzmədiyimiz yer qalmadı.

Qara dəniz sahilərində lazların,

Şərqdə, kürdlərin arasında...

Kürdlərin quyruğu var, deyirlər.

İnanma, yaſandır.

Ancaq çox üsyankar, yoxsul adamlardır.

Dövlətliləri də var,

amma azdır

bəyləri...

On beş dünyani gəzdik,

gördük çox şeyləri.

Kinosu, teatrı,

Bala da getdim,

bax, bu kalağayımla,

Diyarbəkirdə.

Sonra kapitan arvadları ilə poker də oynadım.

Kiresunda bütün qışı oynadıq.

Uddum, çox şükür.

Təyyarə istiqrazından da uddum bir kərə.

Üç adam birdən.
Hərəyə min lirə düşdü.
Bu dünyadan kamımı almışam.
Hüsnü çavuşun təqaüd almağına az qahib.
Pərişan gecə-gündüz məktəbinə gedəcək.
Çavuşla mən kəndə qayıdacağıq.
Çavuş deyir; “Mən daha torpaqla məşğul ola bilmərəm”.
Dükən açacaq.
Açsın.
Mən məşğul olaram torpaqla”.
Balaca bir qadındı
qapının yanında oturan,
liliput deyildi
(liliputlar gəndən bilinir).
Ona görə də heyvət edirdi insan
onun bu kiçik boyuna.
Qəmli idi yekə, ala gözleri.
Və cil-cil, qırış-qırış xırda elləri vardı.
Qəflətən soruşdu Xanım Əminədən:
“Deməli, hərbidir əriniz?”
“Əlbəttə, hərbidir,
Jandarma baş çavuşudur”.
“Mənim də iki oğlum əsgərlikdədir.
Topçu nəfəridir, nəfəri
Gəliboluda...
Şey...
Mühəribəyə biz də qoşulacağıqmı?
Soruşmaq istəyirdim.
Mənimkiler,
“qoşulacağıq, ana, ” – deyirlər.
Cavan, avam uşaqlardır,
başa düşürlər bəyəm?
Könülləri vuruşmaq istəyir.
Sizin əriniz düzünü bilər.
Bir şey deməyib ki size?”
“Hüsnü çavuşun dediyinə görə...

Hüsnü çavuş hər zaman

“Hərbə qoşulacağıq” deyər.

Balaca boylu qadının titrədi cil-cil əlləri.

“Demək, yalan deməyib mənimkilər.

Ay Allah...”

Xanım Əminə balaca arvadın sözünü kəsdi:

“Yooox,

Hüsnü çavuş deyir qoşulacağıq...

Mən deyirəm, qoşulmayacağıq.

Kapitan da deyirmiş, qoşulacağıq.

Arvadı deyir, qoşulmayacağıq.

Qoşulub nə qazanacağıq?

Ele müharibəsiz də çox gözəl yaşayır insan...”

Əvvəlcə bir az qorxaq,

sonra qətiyyətlə etiraz etdi Pərixan:

“Yaxşı, amma, ana,

bəs Vətən?

Düşmən vətəni çıgnarsa?

Xanım müəllimə dedi ki:

“Vətənin hər qarışını

qanımızla suvararıq.

Türkölər, amma baş əyməz!”.
Sonra, yadindadırımı, cümhuriyyət bayramında
nə dedi Xanım müəllimə
radio ilə?
Yoxsa bu da yalandır?”

Balaca qadın

kədərlə baxdı Pərixana.

Dedi: “— Qızım, hələ kiçiksən,
böyü,

gəlin ol,

oğlun olsun.

Onda səndən soruştaram,

mühəribə necə şeydir”.

Pərixan cavab vermək istərkən,

qarışdı səhbətə

nazik, mavi atlaz kimi bir səs:
“İndi qadınlar da əsgərliyə gedir.
Müharibəancaq kişilər üçün deyil.
Təyyarə bombardmanından sonra azmı uşaq öldü?”
Şadiyə idi söhbətə qarişan.
Şadiyə Şahəndə xanımla qabaq-qarşı oturmuşdu.
Köhnə bir İstanbul mahnısında
qəlbindən qanlar axan bir sevgili vardır.
Fəsi bir az uzun.
Fəsi bir az qara
və qəlbinin şikayəti, ah...
Və qızıl gözlüklü, sarı biaklı.
Xeyali-biqərarında keçib susuz səhranı.
Böyük intizarla gözləyər
Adalar sahilində
və deyər: Şadiyə hanı?
Deyər ki: “Hardadır müşk qoxulu torpaqlar?”
Deyər ki: “Saralıb solmaq üzrə yarpaqlar”.
Deyər ki: “Mənə məskən olunca torpaqlar,
Məni şad et, Şadiyə, başın üçün...”
Nə qəribə şeydir,
indi ucu biz kimi şış şapkası ilə
510 nömrəli üçüncü mövqedəki Şadiyə
uşaqları öldürən təyyarələrdən
danışdığına baxmayaraq,
bir kədərli xatirə kimi
adamın yadına salırdı
Adalar sahilində gözləyən Şadiyəni.
Elə ədalı və nazənin,
və üzündə kölgəsi varmış kimi idi
bəzəkli bir şəmsiyənin.
Bu şəmsiyə sola əyilmişdir bir az,
bir az da xumar,
könlülləri oxşar...
İzmirə yaxınlaşırıdı qatar.
Sağda bostan üstü, su çəkən çarxlar:

gözləri bağlı atlar hərlənir,
elə bil cansızdırılar.
Elə bil ki, harda isə yayları var,
ordan bir oyuncaq kimi qurulurlar.
Sonra göründü dəniz.
Qarşıda dənizin üzərində
Gölcükle Dəyirmandara arasında
“Yavuz” gəmisi.
Görkəmli,
– görünür təzə rənglənib, –
tərtəmiz.
Fəqət belə uzaqdan
onu ilk dəfə görən adamı heyrətə salacaq
qədər
əzəmətsiz.
Elə bil ki, dor ağacından tutub
yavaşça qoyublar suyun üstüne.
Heç bir yeri,
hətta bacaları da,
oxşamır daş basması
şəkillərinə.
Solda kağız fabrikası.
Çox hündürde bir təyyarə uçur.
Ayaqyalın bir uşaq yükür yolda.
Bir dənizçi.
Çarşablı bir qadın.
Yaşılbayraqlı bir adam.
Semaforlar.
Su anbarı.
Dəmiryolu ayıncıları.
Hara isə, nə isə aparmaq üçün gözləyən
dəmiryolu vəqonları.
Rəsmi əlamətləri ilə İzmir stansiyası başlayır.
Qatar yavaşlayır.
Qartallı Kazım tatar üzlü adamlı
düsdü vəqondan.

Bir az irəlisində stansiyanın
lap qarşıda körpü görünürdü.
Körpü üstündə adamlar.
Əyilib
stansiyadakı qatara baxırlar yuxarıdan.
Gözləyirlər ki, qatar hərəkət edib,
onların altından,
paçalarının arasından keçsin.

Qartallı Kazım
körpünün yanındakı bir ağacı
göstərdi tatar üzlü adama:
“Bu körpünün altındakı ağacı görürsənmi,
dal ayağı üstə qalxmış ayıya oxşayır.
Bu sol tərəfdəki böyük ağacı?
Bax!
O, budaqları körpünün üstünə qalxanı deyirəm.
Əli Kamalın ölüsünü bu budaqlardan
asdılar.

1888-də, gündüz, günorta,
İstanbulda, Bəyoğluda, bərbərxanada
üzünü qırxdıranda tutdular.

“Kimdir bu Əli Kamal?”
“Qəzet müxbiri.
İngilislərdən pul alırmış.
Xəlifənin adamı.
Eynəkli,

yoğun.

Qan damardı qələmindən.
Ancaq murdar,
ancaq pis qan.

Vaxt olur ki,
qələm düşmənlüyü
daha dərin yara açar
mauzerin düşmənliyindən”.

“İzmir o vaxt bizdə idimi?”
“Yenice girmişdik.

İngilislər hələ İstanbulda idı.
Əli Kamalı ingilisin göy gözündən
oğurlayıb gətirdilər.
Altı-yeddi saat qabaq, burda gəlir, gəlir, deyə
səs yayıldı.
İskələyə yığışdı millət,
az qala İzmir xalqının dördə üçü.
Arvad, uşaq...
Mən ulu camidən baxırdım,
gözüm də durbin.
Nəhayət, motorlu qayıq göründü,
enib, qalxıb gəlirdi.
Aşağı yüyürdüm.
Mən iskələyə düşənə qədər
Əli Kamalı qayıqdan çıxarmışdır.
Burda,
təpədə,
saray meydanında hökumət binası var,
ordu qərargahı.
Ora apardılar.
Binanın qabağı,
meydan.
küçələr
adamlı dolu.
Qarışqa kimi qaynayırdı İzmir əhalisi.
Hamısı da açıqlı,
hamısı da mərhəmətsiz.
Çoxu gülürdü.
İzmir şəhəri, sanki bayram keçirirdi.
Hava da isti.
Göy də buludsuz.
Əli Kamal Dövlət binasında
20 dəqiqə qaldı, qalmadı,
çölə çıxardıldı.
Bir addım atdı.
Dörd yanını zabitlər, polislər bürümüşdü.

Üzü əhəng kimi.
Özü sarişin.
Birdən əhali başladı bağırmağa:
“Məhv olsun Əli Kamal!”
Dayandı.
Geri döndü.
Arxasına baxdı –
Dövlət evinin qapısına tərəf,
bəlkə də qayıdır içəri girmək üçün.
Lakin qapını ağır-ağır üzünə bağladılar.
Yırğalana-yırğalana getdi on addıma qədər.
Əhali durmadan bağırırdı.
Bir daş atdlar arxadan,
başına dəydi.
Bir daş da atdlar,
bu dəfə dəydi üzünə.
Sındı eynəyi.
Qan axıb bığlarına töküldüyüünü gördüm.
Kim isə vurun! – deyə bağırırdı.
Daş,
ağac,
çürüük meyvə yağır göydən.
Keşikçilər çəkildi ətrafindan Əli Kamalın.
Əhali qara bulud kimi atıldı üstünə,
ayaqlarının altına saldılar.
Yerde onun başına bir oyun açıdlar,
gel görəsen.
Sonra bir az sakitleşdi aralıq,
Gördüm, Əli Kamal uzanıb yerdə üzüqoylu.
Əynində qısaca bir alt tumani qalıb.
Çılpaq bədəni sucuq kimi, ətli, ağappaq...
Mənə elə gəldi ki, hələ də nəfəs alır.
Bir ip bağladılar sol ayağına.
Heç yadımdan çıxmaz.
Sol ayağında ayaqqabı, corab-filan yoxdu,
ancaq sağ ayağında corabbağı qalmışdı.

Başladılar meyiti ayağından dartıb sürüməyə.
Yoxuş aşağı, başı daşlara dəyə-dəyə gedir,
camaat da onun dalınca.
Birdən ip qırıldı.
Yeni ip bağladılar.
İbrət götürməli bir mənzərə idi.
Xalqı qəzəbləndirmək olmaz!
Bir dözər, iki dözər...
Hər nə isə...
Əli Kamal belə gözdi, dolaşdı İzmiri.
Axırda,
dediyim kimi,
bu körpünün üstündəki budaqlardan asdılар ölçüsünü.
Sonra meyiti aşağı saldılar.
Köynəyindən, ya alt tumanından,
ya alt paltarlarından nə isə
bir parça ilişib,
iki aya kimi budaqdan sallana-sallana qaldı.
Sonra, çox sonra
saati, filanı torqa qoyulub satıldı.
Mən bir nəfəri tanıyıram,
onun bir tay corabını xatirə üçün
beş lirəyə aldı”.
Tatar üzlü adam soruşdu:
“— Saati qızıl idi?”
“— Qızıl idi”.
“— Yaxşı iş görməyiblər,
saati alan da,
corabı alan da.
Deyərlər, xeyir gətirər,
inanma.
Asılmış adamin şeylərindən xeyir görmək olmaz.
Yaxşı iş görməyiblər.
Əslinə baxsan izmirlilərin hərəkəti də
düz deyil.
Adamın günahı olsa

dövlət cəzasını verər,
hökumət asar.

Adamı parçalamaq
dövlət əleyhinə çıxmaq deməkdir.
Mən Çanaqqalada yaralanıb,
Heydərpaşa xəstəxanasında yatanda...”

Qartallı Kazım güldü:
“— Yaxşı, — dedi, — amma
sən bayaq təhqir etdin dövləti”.

“— Mən?”

“— Sən!”

“— Yalandır.

Mən dövlətin əleyhinə çıxmırıam”.

“— Məmuruna qarşı çıxdın”.

“— Mən biletçi ilə höcətləşdim”.

“— Dəmiryolu dövlətindir, biletçi də dövlətin məmuru”.

Bu səfər tatar üzlü adam güldü:

“— Elə olanda mən də məmuram, çünki,
Merinos fabrikasında keşikçiyəm”.

“— Əlbette, məmursan...”

“— Əsla,

deyiləm.

Nə mən məmuram, nə biletçi.

Biletcidən, keşikçidən məmur olarmı?

Mən hətta polisi də məmur saymırıam.

Komissar, o başqa...

O məmurdur...”

Bu mübahisə uzun sürəcəkdi.

Hərəkət zəngi vuruldu birdən.

Vaqonlarına yüyürdülər

tatar üzlü adamlı Qartallı Kazım.

Qatar hərəkət etdi...

İzmirin içindən, bazarın ortasından

keçir qatar.

İtirdi ciddiyyətini,

tramvaylaştı.

Başını çevirib ona baxır:
Şəhərlilər, evlər, mağazinlər,
bütün gurultusuna baxmayaraq,
oyada bilmədi yuxudan
fayton atlarını.

Və bu mayın günorta çağında,
İzmir şəhəri arxada qalandı
tənha düzlərlə gedəndə qatar
aldi yenə də öz ciddi görünüşünü,
yenə də “həsrət qovuşdurən” oldu.

510 nömrəli üçüncü mövqe vaqonunda
alnı pəncərə şüşəsinə dayalı
bir insanın ürəyindən
yox olmuş bir dünya keçirdi.

Köhnə bir yunanlı idi Kiryos Dimitriyos.
Koren təkən kanalı üstündəki
Patras şəhərinin qabağındakı
Mesolonk limanından idi.

Fidiy, Homer, Aristotel onun vecinə deyildi.
Dənizi, istini, izdihamı sevən bir adam idi.

Mixail Traastellis üçün bu dünyada
heyrət ediləcək şey
ilbizlər, bir də qırxayaqlar idi.

Onun qəlbində Yunanistan:
balıqçı gəmilərinin koykalarından,
Mesolonk limanındakı birmərtəbə evdən
və yoldaşlarından ibarət idi.

Yunanistan necə oldu?
Kiryos Dimitriyos, Mixail Traastellis,
indi 1941-ci ildə,
may ayında,
dənizi, Yunanistanı və evi bir çamadana qoyub
hara gedirik?

Necə oldu ki, bu dünyada təkbaşına qaldın?
Darmadağın oldun?
Yar-yoldaşı öldürdülər.

Korentdə, suların dibindədir
baliqçı gəmiləri.
Şüşə bir sandığa qoyulmuş insan cəsədi kimi,
hərəkətsiz yaşayırlar suyun
ortasında.

Bu il Hitlerin zabitləri yeyəcək
ilbizləri.

Atan Afinada,
anan Sakızda,
bacın İskəndəriyyədə,
sən 510 nömrəli üçüncü mövqe vaqonundasan.
İzmir çölündən keçir qatar.
Düzlərdə, belə baharda
belə günortaçağı,
göy üzünün aydınlığı
bir məhəbbət mahnısı kimi yumşalarkən,
ağacların
rahat ve sərin kölgələri
başlarkən torpaq üzərində uzanmağa,
daha gənc,
daha şəhvətli,
daha yaşıl yaşayarkən,
quşları, buynuzlu heyvanları və cüçüləri ilə otlar,
tənbəl və bəxtiyar
sazan balıqları kimi qımildaşarkən su gölməçələri,
bir məsud təəssüfdür insan ürəyində
bugünkü dünyada yaşamanın kədəri.
Mixail Traastellis baxır pəncərədən.
Lakin bu torpaq ona biganədir.
Dilini bilmədiyi üçün yox!
Belə günortaçağı, belə baharda,
nə rumcadır, nə türkçə,
torpaqcadır torpağın danışdığı dil.
Ancaq kədərli idi Mixail,
nə torpağı dinləyen,
nə insanları, dünyani düşünən həli vardı.

Halbuki vaqonda, bu günortaçağı
insanlara və bugünkü dünyaya aid idı kədəri.
İzmir düzənliyindən keçir qatar.
510 nömrəli üçüncü mövqeli vaqon.
Birinci kupe.
Danışır jandarmlarla dustaqlar.
Dustaql Məlahət soruşdu jandarm Heydərdən:
“— Uşaqları sevirsənmi?”
“— Sevməmək olarmı?
Deyiblər ki, Allahdan böyük nə var?
Cavab veriblər ki, uşaq.
Doğru deyiblər.
Uşaq Allah qorxusunu bili bilərmə?
Bilmez!
Kim kimdən qorxmazsa, o ondan böyükdür.
Sənin uşağıın varmı, bacı?”
“— Var.
Anamın yanında qoydum.
Üç yaşına yeni girib.
Gələn il gətirdəcəyəm”.
“— Həbsxanayı?
“— Bəli!
Olar.
Uşaq üçün hamısı birdir.
Bir uşaqlar üçün, bir də pişiklər üçün,
ya həbsxana, ya cənnəti-əla”.
“— Atası hardadır?”
“— O da dustaqdır”.
“— İşi, peşəsi nədir?”
“— Tütün fabrikasında işləyir.
Mən də tütün fabrikasında işləyirdim”.
“— Anbarlardamı?”
“— Bəli”.
“— Anbarları eşitmışəm.
Bir İbrahim vardı bizim kənddə.
Samsona gedib tütün fabrikasına girdi.

Üç ilde vərəmdən öldü.
Sən ərinin dustaq olduğu yerəni gedirsin?”
“– Xeyr,
O ayrı cəza evindədir”.
“– Allah kömək olsun, bacı,
nə eləyək?
Özünü üzmə, düzələr”.
Dustaq Xəlil jandarm Həsənlə danışındı.
Jandarm Həsən soruşdu:
“– Yəni, deyirsin, hökumət çörəyi cirə kağızı ilə verəcək?”
“– Hər halda cirə ilə olacaq”.
Düşündü jandarm Həsən,
sonra davam etdi burnunu çəkib:
“– Ele cirə ilə olsa yaxşıdır”.
“– Niyə?”
“– Çörəye hörmət lazımdır.
Camaat çörəye hörmət eləmir.
Bir dilim özləri yeyir,
bir dilim itə atır, şəhərlilər.
Çörək can dərmənidir.
Ancaq kənddə bir az vergilər azalsa idi.
Sonra qaramal da ucuzlaşar.
Məndə torpaq istədiyin qədər var.
Amma başını sığallamağa bir pişiyim də yoxdur”.
Jandarm Həsən
başladı danışmağa Məlahətə
Təpələrdən:
“– Bizim kəndin bir saatlığında
bir Alevi kəndi var.
Çalışqan adamlardır, amma
xoruza ibadət eləyirlər.
Təpələr onların kəndindədir.
Qazırsan
div şəklində daşlar çıxır yerdən,
saxsı qablar, qızıl çühürlər...
Hökumət qarışır indi bu işə.

Tapdığını Ankaraya,
muzeyə göndərir.
Heç muzeyə getmişənmi, bacı?”
Məlahət güldü:
“— Getməmişəm”.
“— Mən getdim, İstanbulda bir kərə”.
“— Hərbi muzeyəmi?”
“— Yox.
O birisine.
Görməli yerdir.
Gavur padşahların daşdan qayrıılma
heykəlləri var.
Görünür o vaxtlar dəmir yox imiş.
Olsayıdı onlar da
Atatürkünkülər kimi dəmirdən töküldərdi.
Çoxusu çıl-çılpaq.
Arvadlar da var.
Qəbirləri də ordadır.
Bir gün varmış, onlar da sağ imiş,
indi daş olub dayanıblar muzeydə”.
Dustaqlı Fuadla çavuş müharibədən danışındı.
Pəncərədən baxırdı dustaqlı Süleyman.
Dodaqaltı Fikrətin bir şerini oxuyurdu:
“Yeyin, əfəndilər, yeyin, bu xani-iştaha sizin”.
İzmir düzenliyindən keçirdi qatar.
510 nömrənin beşinci kuplesində
yatırıldı xurcun sahibi
Həlim ağa.
Qara saqqalının,
ağ yun corablarının içində çekilib yatmışdı –
rütubətli, isti hinində yatan bir heyvan kimi.
Birdən-birə durdu qatar.
Həlim ağa baxdı pəncərədən.
Vaqonda işıqlar yanmamışdısa da
bayırda gecə olmuşdu.
Bir stansiyada dayanmışdılar.

Həlim ağanın indiyə kimi görmədiyi
çox böyük bir stansiya.
Stansiyanın qapısı qaranlıqdı,
onun da lampalarını yandırmamışdılar.
Yaman da çox adam vardı.
Balabanlar çalındı.
Alov-alov yanmış məşəllər vardı
adamların əlində.
Bağırib çağırırlardı.
Alacaqaranlığında məşəllərin
bir qat daha böyüyürdü
balabanlar, stansiya və qaranlıq.
Birdən-birə başladı qar yağmağa,
Lopa-lopa yağır.
Balabanlar daha ucadan vuruldu.
Bayraqlar dalğalandı,
al deyil,
yaşıl.
Bir adam çıxmışdı stansiyanın damına,
başında kaska,
belində gümüş kəmərli
əyri qılinc.
Mühəribədə ingilisi məğlub edən
qəzetçi paşa idi bu,
tanıdı onu Həlim ağa.
Halbuki bu gecəyədək heç görməmişdi onu.
Daha diqqətlə baxdı.
Az qala qışqıracaqdı.
Baqqal Hacı Nuru bəy də yanındaydı paşanın.
Əli ilə damın üstündən işarə edib,
“Gəl bura, gəl, gəl” – deyirdi Həlim ağaya.
Həlim ağa gedib
ətəklədi paşanı.
İkisi bir avtomobildə idilər
Canqırı valisinin avtomobilindən
böyük idi bu.

Yağış yağdı.
Yağlanmış kimi şosenin üstündə
quş kimi uçurdu maşın.
Həlim ağa qarşısında oturmuşdu paşanın.
Xurcunu şoferin yanında idi.
Paşa Həlim ağanın saqqalına tərəf əyilib:
“Çox şükür, oldu, – dedi, – tez oldu bu iş,
Almanla birləşib
mühəribəyə qoşulduq.
Hazırlaş.
Ağzını möhkəm saxla,
heç kəsə bir şey demə,
hətta Hacı Nuru bəyə də.
Çörəyi cirə kağızı ilə verəcəklər,
unun varmı?
“– Var, paşam”.
“– Anbara şəkər yiğmişsanmı?”
“– Yiğmişam, paşam”.
“– Ağ neft necə?”
“– Almışam.
Dənə zeytun, yarma, düyü, noxud,
lobya, hər şey, nə lazımsa”.
“– Çox gözəl.
Sən Hacı Nuru bəydən daha zəngin olacaqsan”.
“– Sayənizdə, paşam”.
“– Sabah hamı biləcək,
bu gün sən bil, açma ağzını!
Şami-şerifdə
bərabər qılıraq cümə namazını!”
“İnşallah, paşam”.
“Hacı Nuru bəydən daha zəngin olacaqsan.
Hacı Nuru bəydən daha zəngin,
Hacı Nuru bəydən...”
Paşa ilə bərabər o, çardaq altında oturmuşdu
ağappaq və ipək kimi
incə Misir həsirinin üstündə.

Paşadan soruşdu:

“– Hitler gavur, doğrudan da müsəlmandır mı?”

“– Müsəlmandır.

Hamamda çiməndə gözümle görmüşəm.

Gavurlar hamamda fitə bağlamazlar.

Sünnet olunub.”

Bir pişik keçdi

Həlim ağanın qılçalarının arasından.

Uzun tükləri qarışmış,

qıpqırmızı bir pişik.

Həlim ağa pişiyin dalına düşdü.

Pişik qaçıdı,

o qovdu,

pişik qaçıdı,

o qovdu.

Bazar hamamının qabağına qədər gəldilər.

Pişik içəri girdi.

Qapançının qızı Şərifə çıxdı çölə.

Qoltuğunda hamam boğçası,

yayxana-yayxana,

qıpqırmızı, gipgirdə yanaqları,

örpəyinin altında

qara saçları islaqdı.

On beş yaşında olardı.

Həlim ağa doladı biliyinə

Şərifənin saçlarını,

qızı arxası üstə yatırdı

qənd çuvallarının üstüne.

Yaxasını açdı.

Dişlədi sol yanağını.

Qızın yanağından, diş yerindən

qan axdı sinəsinə doğru.

Paşa ciyninə toxundu Həlim ağanın.

Valinin stolu arxasında oturub

Yuxa-kabab yeyirdi paşa.

Həlim ağa:

“Paşam, – dedi,
– izin ver
şəriətin hökmü icra olunsun.
Allahın əmri ilə dörd arvad düşür”.

Paşa güldü:
“– O da olar, Həlim ağa,
hələ vaxtı deyil.

Qızı qoy mollı kəbin kəssin”.
“– Atası razı deyil”.
“– Arvadını boş”.
“– Torpaq, bir də iki dükan əldən çıxar”.

“– Onda bir çarə tap...”

Mətbəxdə paltar yuyurdu.

Həlim ağanın arvadı.
Kişinin içəri girdiyindən xəberi olmadı.

Cöməlmişdi,
dalı qapı tərəfə,
qolları təknənin içində, əlləşirken
qalkıb-enirdi
qara köynəyinin altında kürək sümükleri.

Həlim ağa bir arvadına baxdı,
bir mətbəxə.

Mətbəxin damı uçmuşdu.
Göydəki ulduzlar görünürdü.
Həlim ağa yeridi barmaqlarının ucunda,
yaxşı ki, rezin ayaqqabıları səs çıxarmırdı.
Lap yaxınlaştı arvadına.

Aldı sağ əlinə paltosunun altında
gizlətdiyi baltanı.

Baltanın ağızı sınmışdı üç yerdən,
qaldırıb vurdu arvadın peysərinə.

Qan çıxmadı,
kəllə yerə düşmədi,
bir dəri ilə asılı qaldı boynundan,
ordan sallanaraq

Həlim ağanın üzünə baxdı:

“Ağa, neylədin?” – dedi –
bir vurdun, bir də vur!”
Həlim ağa bilirdi,
“Ərebzəngi” kitabından qalmışdı yadında:
Bir kərə vurmaq lazımdır.
Bir də vursa dirilər.
Bir də vurmadı
Kəllə narazı
çatdı qumral qaşlarını,
Sonra nazik, sarı-buğdayı boynundan qopub düşdü yerə.
Kəllə qopub düşəndə
siyrildi boynunun dərisi,
elə bil bir söyüd budağının qabığı soyuldu.
Orta məktəb uşaqları kəllədən kos düzəldilər.
Başladılar hərbi şöbənin həyatında oynamaya.
Baltası ilə yoldan keçəndə ağa
Kapitanın oğlu bir təpik vurub
bu insan başından qayrıılma topu
saldı ağanın qucağına.
Qucağına düşənə baxdı ağa.
Gördü ki, bu arvadının kəlləsi deyil,
Həzrət Əlinin kəsik başıdır.
Həlim ağa başladı ağlamağa.
Həm də bərk qorxurdu.
Soruşdu paşa:
“– Nə var?”
“– Arvadımı öldürdüm, paşam” – dedi.
“– Zərəri yoxdur.
O öldü, sən çox yaşa.
Təyyarə bombardmanından öldü, deyərik” –
dedi paşa.
“– Sən hələ bir İstanbula get,
könlün açılsın.
Artıq sən, Hacı Nuru bəydən etibarlısan.
Mənim qəzetəmə də gel
qəhvə içərik...”

Həlim ağa üçüncü mövqe bir vaqon kirələdi,
ancaq kuplesiz bir vaqon.

Təkbaşına,
özü üçün.

Kilimlə döşədi vaqonun hər yerini.

Corablarını çıxardıb
alt paltarı ilə vaqonun ortasında uzandı

Manqalı yandırdı,
qəhvədanı oda qoydu,
qəhvə köpükləndi.

Qapançı qızı Şərifəni qarşısında gördü.

Saqqalına lap yaxın idi
ağ, yoğun baldırları ilə,
turunc kimi məmələri.

Qızın belindən qucaqlamaq isteyəndə
qatar birdən-birə dayandı...

Xurcun sahibi

uçdu havada
quyruqsuz və qanadsız,
qalxdı buludlardan yuxarı.

Sonra qəflətən başını bir ulduza vurub
düsdü dənizə.

Qurğuşun parçası kimi getdi suyun dibinə,
silkələnərək oynadı.

Doğrudan da dayanmışdı qatar,
pəncərə qabağına yiğilmişdi vaqondakılar,
həyəcanlı idilər.

Fit verilir,
seslər gəlirdi.

Həlim ağa ağrıyan başını tutub soruşdu:

“– Nə olub, nə var?

Bir yer verin, biz də baxaq”.

Pəncərə qabağında yer verən olmadı.

Ancaq izah etdi tatar üzlü adam:

“– Sən yatmışdin, birdən zix deyib dayandı qatar,
bir-birimizin üstünə yıxıldıq.

Stansiya-filan da yoxdu,
çölün düzü.
Biletçilər yerə düşdülər,
çığırı-çığırı danışırdılar...”
Həlim ağa daha qulaq asmadı.
Ayağında yun corab atıldı koridora.
“Mənə aydın oldu, mənə aydın oldu,
yuxusunu görmüşdüm” – dedi.
Yerdə, lokomotivin yanında
Dayanmışdı maşinist Əlaəddin
yarışda atını birdən-birə dayandırıb
yerə düşmüş,
cilovları tutmuş bir atlıya oxşayırıdı.
Lokomotiv tərli idi.
Nəmli səslər çıxardıb
yorğun-yorğun nəfəs alırdı
ağ buxar buludları buraxaraq.
Kömürçü İsmayıł soruşdu yuxarıdan:
“– Usta, hansı vaqondan çəkiblər
haray, kömək işarəsini?”
“– Nə bilim,
indi öyrənərik”.
Baş konduktor vaqonların qabağında bağırırdı:
“– Bəylər, təlaş etməyin!
Xanımlar, düşməyin vaqonlardan!”
Əlaəddin
baş konduktora yaxınlaşdı.
Danışdılar.
Geri döndü.
Geridə qalan yolun üstündə
nə isə aparan
insanlar göründü.
Ocaqçı İsmayıł soruşdu:
“– Ölübmü, usta?”
“– Məlum deyil”.
“– Niyə özünü atıb?”

“— Bilmirəm”.

“— Necə bilirsən, usta, eşqə görədirmi?

Yəqin bir qızı istəyib, verməyiblər,
ya arvadı yava imiş”.

“— Zənn eləmirəm”.

“— Eşq deyilsə, pulsuzluqdandır,
görüb ki, çarə yoxdur”.

“— Bəlkə də...”

“— Yaxud yoldaşlarından biri ona
dəhşətli namərdlik eləyi”.

“— Kim bılır”.

“— Daha doğrusu, usta,
yazığın bileti yox imiş”.

“— O da mümkündür”.

“— Ağlıma bir şey də gəlir.
Xaricdə oğlu, qardaşı-filanı varmış,
təyyarə bombardimanından
ölmüş...”

“— İsmayıł, vallah bilmirəm.”

“— Yaxşı, sən nə deyirsən, usta?”

“— Mənim fikrimə görə, bəlkə
vaqonun bufer qapısı açıq qalıb
adam görməyib
ayağı gedib,
düşüb yere”.

“— Usta, yox, bu olmadı”.

“— Niyə?”

“— Niyəsini bilmirəm,
amma olmadı”.

Fikirləşdi maşinist Əlaəddin
Əcaib bir kədərlə gülümsədi:

“— Haqlısan, İsmayıł, — dedi.
doğrudur, belə şey olmaz.
Ölüm arzulamaq üçün
bu gün bu dünyada o qədər səbəb var ki...
Adamları ele asan məhv eləyirlər ki,

buferdəki qapının açıq qala bilməsinə,
sadəcə bir qəzaya adam inanmır".
İsmayıł bu uzun cümlənin ancaq axırını anladı.
Və ancaq axırını təsdiq etdi:
"Adam inana bilmir, usta!"
Ölünü furqona qoydular,
əlli yaşlarında bir adamdı.
Maşinist Əlaəddin qalxdı lokomotivə,
işarə verdi baş konduktor.
Qatar hərəkət etdiyi zaman
510 nömrəli vaqonun beşinci kuplesində
xurcun sahibi
çin çıxmayan yuxusundan dilxor,
qara saqqalını tumarlayırdı;
damağında bir qəlyan kimi papiro,
saat düz on səkkiz otuz.

QURTULUŞ DAVASI DASTANINDAN

ONLARDAN BƏZİLƏRİ

Saat üç otuzdur.

Xalimur – heyvalıq üzərində,
manqa döyüş xəttindədir.
İzmirli Əli onbaşı
qaranlıqda,
elə bil onları bir də görməyəcək kimi,
manqadakı əsgərləri yoxladı birər-birər.

Sağdakı birinci əsgər sanışındı,
ikinci əsmər.

Üçüncü pəltəkdi.

Ancaq ondan yaxşı şərqi oxuyan
bütün böyükdə yoxdu.

Dördüncüün könlü xəşil istəyirdi yaman.
Beşinciini intiqam hissiydi yandıran,
rüşxət kağızı alıb Urfaya girdiyi zaman,
əmisini vuran
adamı vuracaqdı.

Altıncı

təsəvvürə gəlməyəcək qədər yekəayaqlı bir adamdı.
Vətənində torpağını və tək öküzünü
bir qoca qaçqının arvadına verdiyi üçün
qardaşları onu məhkəməyə verdilər.

Böyükdə yoldaşlarının əvəzinə
keşik çəkməyə getdiyi üçün
ona, “Dəli Ərzrumlu” dedilər.

Yeddincisi Məhmət oğlu Osmandı,
Çanaqqalada – İnönüdə, Sakaryada yaralandı.

Gözünü qırpmadan
yenə neçə yara ala bilər
və dimdik, ayaq üstə qala bilər.

Səkkizinci

İbrahimdi.

Ağ dişləri belə şaqqıldayıb
bir-birinə dəyməsə

qorxmazdı bu qədər.

İzmirli Əli onbaşı bilirdi ki,
dovşan qorxusundan qaçmaz,
qaçğından qorxar,
odur ki qaçar.

Saat dörd.

Ağzı Qara söyüdlü məntəqəsi.

12-ci piyada diviziyası.

Gözlər qaranlığa, uzağa zillənmiş.
Əllər yaxında, avtomat üzərində,
hər kəs öz yerində.

Batalyon imamı¹

Ön xətdə yeganə silahsız adamı,
ölülərin adamı...

Qiblə tərəfə bir sınıq söyüd budağı sancaraq
boynunu büküb,
əllərini ovuşdurub,
sabah namazına başladı.

Ürəyi rahətdir.

Cənnət əbədi bir istirahətdir.

Məğlub olsalar da, qalib gəlsələr də düşmənə
meydani-qəzadən

Cənabi-Kabbul aləminə
öz əlləri ilə verəcəkdir şəhidləri.

Saat dörd qırx beş.

Sandıqlı ətrafi...

Kəndlər...

Qara bığları sallanmış bir süvari
çınar dibindəki atın yanında durur.

Çuxurova atı
qaranlıqda quyruğunu oynadır.

¹ Molla

Dizlərinin gözü qan,
qantarğası köpüklü.
İkinci süvari diviziyasından dördüncü bölük
atları, qılıncları və insanlarıyla
havanı qoxulayırdı.
Arxada, kənddə bir xoruz banladı.
Qara bigları sallaq süvari,
necə və nə zaman gələcəyini bilmədən,
qisasçı, gözəl, rahat günlərə inanırdı.
Qoca təpədə, gözətləmə yerində,
sarja papaqlı növbətçi
bığaltı gülə-gülə
dayanmışdı mauzerinin yanında...



KƏLLƏ

3 pərdə 14 şəkildə faciə

İŞTİRAK EDİRLƏR

| | |
|--------------------------------|-----------------------------------|
| Doktor Dalbanezo | Neft kralı |
| Qız – doktor Dalbanezonun qızı | Tablo taciri |
| Pedro | Eskimos rəssam |
| Şair | Dəvət edilmiş kişilər və qadınlar |
| Komisyonçu | Frayman |
| Fahişə | Sərsəri |
| Qapıcı qadın | Polis nəferleri |
| Vilyams | Polis məmurları |
| Paolina | Heyvan təlimçisi |
| Naşir | Çarçı |
| Qəzetçilər, müxbirlər | Hoqqabazlar |
| Birinci fraklı adam | Saqqallı qadın |
| İkinci fraklı adam | Pəhləvan |
| Doktor | Sirkin tamaşaçıları |
| Psixoloq | |

BİRİNCİ PƏRDƏ

BİRİNCİ ŞƏKİL

Telefon 1 (*qəzetçi*). Allo!

Telefon 2 (*qəzetçi*). Allo!

Telefon 3 (*qəzetçi*). Allo!

Telefon 4 (*qəzetçi*). Allo!

Telefon 1. Mən, Dollaryanda Birleşmiş Qəzetlər Trestinin müxbiri Cekəm. Dinləyin.

Telefon 2. Mən, Dollaryanda Birleşmiş Qəzetlər Tresti “Fayf Oklok” qəzetiñin redaktoru Conam. Dinləyirəm.

Telefon 3. Mən, Dollaryanda Birleşmiş Qəzetlər Tresti “Libr tribunal” qəzetiñin növbətçi redaktoru Rodesəm. Dinləyirəm.

Telefon 4. Mən, Dollaryanda Birleşmiş Qəzetlər Tresti “Deyl cernal” jurnalının baş redaktoru Konksam. Dinləyirəm.

Telefon 1. Yazın. Qəzetlər trestinin idarə heyəti rəisi mister Fraymanın əmri ilə bu gün saat on beş otuz beşdə doktor Dalbanezo ilə görüşdüm. Görüşümüz on yeddi dəqiqə sürdü. Doktor Dalbanezo on altinci avenyu 14-cü küçədə, 86 nömrəli evin üst mərtəbəsində tək bir otaqda yaşayır. Doktor Dalbanezo mənə dedi ki, sadə bir üsul ilə, təkcə bir dəfə əzələlərə yeritmək nəticəsində vərəmi sağalda bileyəcək bir serom tapmışdır. Doktor öz keşfinin mahiyyətini mənə izah etdi. Lakin bu xüsusda heç bir təfsilat verə bilməyəcəyəm. Onun sözlərindən heç bir şey anlamadım. Qarma-qarışlı formallardan baş çıxara bilmədim. Yalnız aydın olan budur ki, vərəm seromunun hələlik ancaq nəzəri əsasları tapılmışdır. Seromun əməli tətbiqi və son təcrübələrin keçirilməsi üçün bir laboratoriyyaya, böyük bir kapitala ehtiyac vardır. Anladınızmü?

Telefon 2. Boli. (*Telefonun dəstəyini qoyur.*)

Telefon 3. Tamamilə aydınlaşdır. (*Telefonun dəstəyini qoyur.*)

Telefon 4. Bəli. (*Telefonun dəstəyini qoyur.*)

Telefon 2 (*makinaçıya*). Yazın. Dollaryanda Birləşmiş Qəzetlər Trestinin böyük bir müvəffəqiyyəti. Bəşəriyyətə böyük bir qurtuluş müjdəsi verən doktor Dalbanezo ilə səhbət etdik. Şəhərin gurultusundan uzaqda və gündəlik həyat səs-küyünün çata bilmədiyi dərəcədə uca olan otağının süküneti içində, böyük və təvazökar alim, bizim müxbirimizlə... (*Makinaçıya.*) Dayanın. Davam edin... Böyük və təvazökar alim, müxbirimizlə tam saat yarım səhbət etmişdir... (*Makinaçıya.*) Xeyr, dayanın. Müsahibənin vaxtını başqa qəzetlərimizlə razılışdıqdan sonra təsbit edərik... Davam edin... Paster nə clədi? Quduzluğun dərmanını tapdı... Bu, o qədər də böyük bir şey deyildir. Statistikaya əsasən quduzluq...

Telefon 3 (*katibə diktə edir*). Yazın. Dollaryandanın Dalbanezosu bəşəriyyəti ən böyük bir fəlakətdən qurtaracaqdır. Vərəm adlı əfsanəvi və yenilməz bir əjdahaya qalib gəlmək şorəfinin dollaryandalı bir alimə nəsib olması Dollaryanda elm tarixinin ən parlaq bir səhifəsini təşkil edəcəkdir. (*Katibə.*) Dayanın. Müxbir, Dalbanezonun ona verdiyi izahatdan heç bir şey anlamadığımı söyləyir. Bunu buraxmaq olmaz. Yazın... Müxbirimizlə birlikdə göndərdiyimiz və hələlik adlarının gizli saxlanılmasını istəyən yeddi nəfərlik professor heyətimizin verdiyi məruzə... (*Katibə.*) Dayanın, professor heyətinin neçə nəfərdən ibarət olduğunu qalan qəzetlərimizlə razı-

laşdıqdan sonra təyin edərik. Rəqəm yerini boş buraxın... Yazın... Professor heyətimizin verdiyi məruzəyə görə bu keşfin dahiyanə bir əsər olduğu şübhəsizdir. Seromun izahı çox sadədir. Məgər böyük keşflərin bütün əzəməti onların izahlarının sadəliyində deyilmi?

T e l e f o n 4 (makinaçıya). Yazın. Xeyr, dayanın. Müxbir, seromun yalnız nəzəri formullarının tapıldığı söyləyir. Olmaz. Yazın. Dalbanezonun seromu yalnız nəzəri deyil, əməli bir həqiqətdir. Bir çox xüsusi təcrübələr bunu isbat etmişdir. Bilxassə, vərəmin üçüncü dərəcəsində olan bir xəstəyə.... (*Makinaçıya.*) Dayanın. Xəstəliyin dərəcəsi başqa qəzetlərimizlə razılışdıqdan sonra təsbit ediləcəkdir. Oranı boş saxlayın və yazın... Bir xəstədə tətbiq edilən serom dərhal öz şəfa təsirini göstərmişdir. Lakin doktor Dalbanezo seromunun bütün dünyaya yayılması üçün böyük bir kapitala ehtiyac vardır. (*Makinaçıya.*) İndi deyəcəyim cümlənin altından xətt çəkin... Doktor Dalbanezo ya seromun yayılması və ən geniş sahədə istehsal edilməsi üçün lazım gələn kapitalın verilməsi *Dollaryan-*danın şərəf işidir...

R a d i o . Allo! Allo! Danışır *Dollaryanda* radiosu. Bu gün səhərdən etibarən *Dollaryanda Birləşmiş Qəzetlər Tresti*, doktor Dalbanezonun vərəm seromu haqqında məqalelər nəşrinə başlamışdır. *Dollaryanda* qəzet və jurnallar tresti, hökuməti, kapitalı və əfkar ümumiyyəti doktor Dalbanezo ya yardım etməyə çağırır. Bu böyük dühanın keşfi...

İKİNCİ ŞƏKİL.

Doktor Dalbanezonun otağı. Onun qızı pəncərənin qabağında bir kresloda oturmuşdur. Hava günəşlidir. Dalbanezo məşğuldur. Bayırdan gitara ilə çalınan və səslə oxunan bir tanqo eşidilir.

Sinyorina, qara gözlü Sinyorina,
Gözlərindən yanağına düşən xalı
Qoy görməyim, ört üzünə yelpazəni.
Sinyorina, qara gözlü Sinyorina,
Mən girimmi qucağına, Sinyorina...
Sinyorina, Sinyorina, Sinyorina...

Qız (zümrümə edir). Sinyorina, qara gözlü sinyorina... Gözlərindən yanağına düşən xalı... Yelpazəni... Qucağına... Sinyorina...

Dalbanezo. Yenə tərpanırsən, qızım! Qoltuğunun altına termometri qoyar-qoymaz beş dəqiqə belə rahat durmursan.

Qız. Ata, gör nə gözəl, günəşli havadır... Bir bayıra bax...

Dalbanezo. Halbuki ən kiçik bir hərəkət hərarətini artırıa bilər.

Qız. Ata, sən heç ömründə mahni oxumusamış?

Dalbanezo. Termometr həqiqi istiliyi göstərməsə, bu diaqramdan heç bir şey başa düşmək olmaz...

Qız. Ata...

Dalbanezo. Qoltuğunun altında termometr var ikən sənə danışmaq belə olmaz. Bir az səbir elə. (*Saatına baxır.*) On beş saniyə də səbir et.

Sükut. İşləyən saatın tiqqiltisi.

Tamam oldu... Ver istiliyinə baxaq. (*Termometri alır.*)

Qız. Neçədir?

Dalbanezo. Otuz yeddi və səkkiz. (*Divardaki böyük diaqrama nöqtə qoyur. Cizgini çəkir.*)

Qız. Ata, çoxmu yüksəkdir?

Dalbanezo. Proses öz təbii halındadır. Qorxursanmı? Mənə inanmırısanmı? Sən öz psixologiyana nəzər yetir... Sənin fiziologyan üçün cavabdeh mənəm...

Qız. Mən neçənci dərəcədə xəstə sayılram?

Dalbanezo. Xəstəliyi dərəcələrə ayırmaq – metodologiyaya ziddir. Sənə, bütün bunları istilik dərəcənə baxdıqca başa salacağam. Məsələnin ruhu budur: Koxun mikrobları və Dalbanezonun seromu. Anladınmı? Koxun mikrobları ilə mənim seromum bir-birilə əlbəyaxa olacaqlar. İlk müharibə meydanı sənin ciyərlərində olacaq. Sən yalnız öz psixologiyana nəzər yetir... Ondan mənim başım çıxmaz. Lakin fiziologyanın məsuliyyətini daşıyan mənəm. Yüzdə yüz, yüzdə beş yüz, yüzdə min beş yüz qələbə Dalbanezonun seromunundur, qələbə mənimkidir. Yalnız bir çətinlik vardır: pul. Onu da tapa biləcəyimə artıq əminəm. Kox mikrobları cəsədlərinin ayaqlarının altına sərilmüş olduğunu artıq görürem...

Qız. Ata, sən ləp Napoleon kimi danışırsan...

Dalbanezo. O kimdir? Gərək ki, bir fransız generalıdır. İmperator-filan da olmuşdu! Liseydə tarix dərsində keçmişdik...

Qız. Napoleon haqqında daha başqa bir şey eşitməmisən ki, ata?

Dalbanezo. Yox... Xeyr... Deyəsən, onun tibb elmi ilə əlaqəsi olmamışdır. Napoleondan mənə nə! Elm ixtisas işidir. İxtisas genişlənməyir, dərinləşir... Bir quyu kimi... Mənim üçün bir mikrobynın həyatı sənin Napoleonunun imperatorluğundan yüz dəfə, min dəfə daha əhəmiyyətlidir... Xüsusilə indi... Mən quyunun dibindəyəm... Koxun mikrobu vardır... Dalbanezonun seromu vardır... Sən varsan... Vərəmlı üzvlər vardır... Başqa heç bir şey yoxdur.

Qız. Ata, sən nə qəribəsən!

Dalbanezo. Ola bilər. Hələlik susaq və işləyək.

Sükut. Saat taqqiltisi. Qapını döyürlər.

Doktor dalğındır. Eşitməyir.

Qız. Ata, kim isə gəldi.

Dalbanezo. Qonşu, xoş gəlmisən.

Pedro. Sizə su gətirdim, ustad... yəqin ki, suyunuz qurtarıb.

Qız. Təşəkkür edirik, Pedro... (*Yerindən qalxmaq istəyir.*)

Pedro. Oturun, tərpənməyin, əzizim. Mən özüm boşaldaram...

Qız. Sizə zəhmət....

Pedro yandakı kiçik qapıdan çıxır.

Qız. Bu Pedro nə yaxşı oğlandır, ata...

Dalbanezo. Əsil adamdır... əsil dostdur... Amma şüurlarımız...

Pedro gəlir.

Demək belə, Pedro, şirkət hələ də bizim suyumuza açmir... Nə edək... Pullarını hələ verə bilməmişik...

Qız. Bu gün də işiq pulu gəldi.

Dalbanezo. Eləmi? Demək, onlarını da bir həftəyə qəder verməsək, işığı kəsəcəklər... Lakin, zənn edirəm ki, bu dəfə işığı kəsə bilməyəcəklər. Bu vedrələr, sizin bizi gətirdiyiniz axırınca vedrələr olacaq.

Pedro. İnşallah, ustad.

Dalbanezo. İnşallah-filanı yoxdur. Mən əminəm. Məgər siz səhər qəzetlərini oxumamışınız?

Pedro. Oxumuşam. Bütün şəhər sizin müsahibəniz haqqında danışır.

Qız. Demək, atamın işi maraq oyandırmışdır...

Pedro. Həddən artıq...

Dalbanezo. Yəni nə demək istəyirsiniz?

Pedro. Heç bir şey... Mənə elə gəlir ki...

Dalbanezo. Yanılırsınız, Pedro. Qoy ağlınzıa heç bir şey gəlməsin. Məsələ sadədir. Vərəm seromunu tapdım. Eşitdilər. Nəhayət, xeyrin dühəsi hərəkətə gəldi.

Pedro. Kim bilir? Bəlkə də şərrin dühəsi...

Dalbanezo. Yanılırsan, Pedro. Məsələ sadədir. İndiyə qədər son addım atmağa pulsuzluq mane olurdu. Lakin indi, bu məqalelərdən sonra pulun özü mənim ayağıma gələcəkdir. Nəhayət, bu pul deyilən şey qırx ildə bir dəfə olsun borularda su axıtmaqdan, yaxud lampalarda işıq yandırmaqdan daha yüksək bir işə yarayaçaqdır... Dalbanezonun seromu Koxun mikrobunu yox edəcək...

Qız. Su axacaq, elektrik işığı kəsilməyəcəkdir...

Dalbanezo. Məsələ bundan ibarətdir. Olduqca sadədir, deyilmi?

Pedro. Qəzetlərin yazdığı kimi, sizinlə danışmaq üçün müxbirlə birlikdə yeddi nəfərdən ibarət bir heyət doğrudanmı yanınıza gəlmişdi?

Dalbanezo. Yox... Xeyr... Mən də işin bu cəhətinə bir az təəccüb edən kimi oldum. Hər halda, bu mürəttib xətasıdır. Bəlkə də, belə bir heyət gələcək, lakin gəldi deyə yazımlılar...

Pedro. Bəs sizin seromun bir çox xüsusi təcrübələrdə müvəffəqiyyət qazandığını, hətta üçüncü dərəcəli bir xəstəyə...

Dalbanezo. Xeyr... Xeyr... Cox yaxşı bilirsiniz ki, mən belə bir təcrübə etməmişəm. Təcrübə məsələsində bir az tələsmişlər... Qızım deyir ki, bu, qəzetçilərin adətidir. Mənim belə işlərdən başım çıxmaz, amma...

Pedro. Ustad...

Dalbanezo. Buyurun.

Pedro. Siyasi iqtisad elmi ilə Kox mikrobu və bilavasitə Dalbanezo seromu arasındaki münasibəti heç tədqiq etmişinizmi?

Dalbanezo. Yox... Siyasi iqtisad elmi haqqında heç bir təsəvvürüm yoxdur... Mən hətta Napoleonu belə çox az tanıyıram, siyasi iqtisad elmindən isə qəti xəbərim yoxdur.

Pedro. Mənə belə gəlir ki, bütün elmlər arasında çox sıx bir əlaqə vardır. Daxili bir əlaqə... Bu əlaqə qədim Yunanıstanda çox aydın bir şəkildə təzahür etmişdir. Lakin sonra orta əsrlərdə bu vəhdətin telləri gözdən itmişdir... İntibah dövründə bu tellər təkrar meydana çıxır, lakin...

Dalbanezo. Bu qəribə nəzəriyyələri buraxın, canım...

Pedro. Ah, ustad, əgər siyasi iqtisad elmi ilə doktorluq arasındakı sıx rabitəni bilsəydiniz!.. Əgər...

Bayirdan bir qadın və bir kişi səsi eşidilir.

Qız. O nə səsdır?

Dalbanezo. Yenə bizim qonşu xanımın səsidir... Pərvəndigara, bu qadının kişilərlə etdiyi davalardan lap təngə gəlmışəm...

Pedro. Elədir. Amma qəzetlər sizin haqqınızda şəhərin gurultusundan uzaqda və gündəlik həyatın səs-küyünü eşitməyəcək qədər yüksək otaqda... deyə yazmışlar...

Dalbanezo. Ah, heç yazmasayılar...

ÜÇÜNCÜ ŞƏKİL

Pilləkən meydançası. Bir qapı, Dalbanezonun otağına, bir qapı şairin və bir qapı da fahişənin otağına açılır. Pilləkənin sürəhiləri görünür.

Komisyonçu. Qaytar pulları deyirəm!

Fahişə. Məndə pul yoxdur ki!

Komisyonçu. Necə yəni yoxdur? Ya pulumu geri verəcəksən, ya da vədinə eməl edəcəksən.

Fahişə. Ay... Mənə ol vurma, vallah, indi yixılıb özümdən gedərəm.

Komisyonçu. İstəyirsən gəbər, mənə nə var, canım, pulumu geri ver de...

Fahişə. Bir-iki gün səbir et, heç olmasa...

Komisyonçu. Edə bilmərəm.

Fahişə. Axşama qədər də gözləyə bilməzsən?

Komisyonçu. Gözləyə bilmərəm. Olmaz... Səndən iltizamnamə almaq olmaz. Etibarın yoxdur... Sənin üçün kredit açmaq olmaz.

Kapitalın zəifdir... Canım, sən nə söz anlamayan, müamilə bilməyən arvadsan...

Qapıcı qadın gəlir.

Qapıcı qadın. Bu gurultu nə deməkdir? Bu nə rəzaletdir! Buranı bazarmı hesab edirsınız? Kəsiniz səsinizi... İndi polis çağıraram, vəllah...

Komisyonçu. Axı sən kimsən?

Qapıcı qadın. Nə dedin, nə dedin? Mən kiməm? Mənmi? Mənə deyirsən?

Komisyonçu (*ətəyini çəkən fahisəyə*). Ətəyimi burax... (*Qapıcı qadına*) Sən... Sən kimsən?

Qapıcı qadın. Mən ha, mən? İndi mənim kim olduğumu bilərsən... Sən mister Klayn'nın adını heç eşitmışənmi? Bu mülk kimi səkkiz mülkü vardır. Başa düşdünmü? Səkkiz dənə...

Komisyonçu. Mənə nə!

Qapıcı qadın. Qulaq as! Mənim kim olduğumu indi başa düşərsən. Mister Klayn'nın bu mülkdən iki dəfə, üç dəfə, seksən səkkiz dəfə daha yüksək iyirmi üç mülkü vardır. Anladınmı iyirmi üç... Başa düşürsənmi? Sonra, canım sənə desin, mister Klayn hər bazar günü kilsəyə gedir... Səkkiz dənə zəncini öz əli ilə yandırılmışdır. Anlayırsanmı? Öz əli ilə... Sonra cənabınıza deyim ki, sərəncamında sənin kimi heç bir işə yaramayan...

Komisyonçu. Həddini aşırsan ha...

Qapıcı qadın. Qulaq as, qulaq as... Qulluğunda sənin kimi...

Komisyonçu. Lakin madam!...

Qapıcı qadın. Qulaq as! Sənin kimi heç bir işə yaramayan iki yüz əlli boşboğazı sərəncamında məmur kimi işlədən mister Klayni tanıdınmı?

Komisyonçu. Tanıdım. Nə olsun?

Qapıcı qadın. Nə olsun? Mən mister Klayn'nın, qızını bir fransız qrafina nişanlayan möhtərəm mister Klayn'nın bu mülkdə vəkiliyəm... Bu mülk mənim öhdəmdədir. Kiraya pullannı mən toplayıram. Kiraya verməyənləri mən bayırə atram. Aşağıda gördükün dəmir qapını kefim istəsə açaram, kefim istəməsə açıram. İndi mənim kim olduğumu anladınmı?

Komisyonçu. Anlaşıldı. Demək, qapıçısınız.

Qapıçı qadın. Qoy elə olsun...

Komisyonçu. Çox gözəl, mən də elə sizi axtarırdım...

Qapıçı qadın. Mənimi? Nə üçün?

Komisyonçu. Əvvələn, gəlin barışaq. Barışdıqmı? Çox gözəl...

Xanım, adam bir qəssabın yanına gəlse, "mənə bir kilo et hazırla, al, sənə bir neçə sent avans da verirəm, axşam pulun qalanını da verib, eti apararam" desə...

Qapıçı qadın. Sonra?

Komisyonçu. Axşam gəldiyi zaman qəssab nə eti versə, nə də səhər aldığı pulu, onda nə edərsiniz?

Qapıçı qadın. Dükəni alt-üst edərəm.

Komisyonçu. Əcəb ağıllı arvadsan! Bax, mən də bu gün səhər bu qızı rast gəldim. Öz təklifimi dedim. Kiçik bir sövdələşmədən sonra qiymət kəsdik. Bir qədər avans istədi. Verdim. İki saat sonra gəldim buraya, otağına. "Hə, gəl təəhhüdünü yerinə yetir", – dedim. "Olma!" – dedi. "Elə isə pulumu geri ver", – dedim. "Vermərəm" – deyir.

Fahişə. Nəcə verim? Sənə on dəfə dedim ki... Madamın özü də burdadır, pulu məndən otaq üçün aldı...

Qapıçı qadın. Doğrudur. Niyə yalan deyim? Mənə borcu vardı. Verdi...

Komisyonçu. Axi o sizə mənim pullarımı vermişdir.

Qapıçı qadın. Mənə nə? Kimin pulu olursa olsun.

Komisyonçu. Yaxşı, madam. Siz bir insaniyyətlik edin. Bunun sizə verdiyi pulu mənə qaytarın...

Qapıçı qadın. O niyə?

Komisyonçu. Canım əfəndim, siz əvvəl-axır bundan kirayəni alacaqsınız. Yəni siz bu qızçığaza bu qədərdəmi kiçik bir kredit aça bilməzsınız? Yalnız belə sanballı işlərlə məşğul olan adamlara deyil, xırımlı-xırda alverçilərə də kredit verilir...

Qapıçı qadın. Yox... yox... Kredit-filan aça bilmərəm. Qətiyyən!

Komisyonçu. Elədir, amma sizin kimi...

Qapıçı qadın. Nahaq yerə çənəni yorma! Qətiyyən kredit aça bilmərəm. Bu qız kontrabanda ilə məşğuldur... Onun bu işi heç yerde qeyd olunmamışdır.

Komisyonçu. Bax belə, demək, siz kontrabandçıları gizlədirsiniz?

Qapıcı qadın. Mənmi gizlədirəm?
Komisyonçu. Sən! Xəbər verəcəyəm!
Qapıcı qadın. Sübut edə bilməzsən!
Komisyonçu. Edərəm!
Qapıcı qadın. Edə bilməzsən!

Şair gəlir.

Şair. Ya rəbbi... ya rəbbi... Bu nə gurultudur? (*Qapıcı qadına üzünü tutaraq*.) Nə olubdur, madam? İlham pərisinin hər zaman yeddi qat kirli pilləkənlərinizi çıxıb, otağına qədər gələcəyinimi zənn edirsiniz? İlham pərisinə hər şeydən əvvəl sükunət lazımdır, madam! Sizin mülkünüzün qapısını bir dəqiqə də olsa döyməyən bir sükunət... Şeir yazmaq nə deməkdir, bilirsinizmi, madam? Ömrünüzdə məndən başqa şair görmüsünüz mü, madam? Ya rəbbi, ya rəbbi, bu ev müharibə allahı Marsın himayəsindədirmi? Bu gurultuya səbəb nədir? Kİmdir?

Komisyonçu (*fahişəni göstərərək*). Səbəb budur...

Şair (*fahişəyə*). Yenəmi? Bütün bu gurultunun səbəbi sənsən. Sənsən, bədbəxt bacım...

Komisyonçu. Nə dedin? Nə dedin? Bacındırmı? Bacındır, eləmi? Deməli, bacı-qardaşınız? Elə isə, əzizim, bəlkə siz biznesmensiniz?

Şair heyrət içindədir.

Yox, cənab, yox, mən sizi qətiyyən qınamıram. Məsələləri bir-birinə qarışdırırmayaq. Madam ki, bu xanım qız sizin bacınızdır, çox güman ki, pul məsələsində də onunla şəriksiniz. O halda xanımın mənə olan kiçik borcunu ödəmək sizin üçün böyük çətinlik törətməz.

Şair (*qapıcı qadına*). Bu adamın sözlərindən heç bir şey anlamırıam.

Qapıcı qadın (*komisyonçuya*). Bu cənab şairdir. Madmazel heç də onun bacısı deyildir. Aralarında heç bir əlaqə yoxdur.

Komisyonçu. Axı dedi ki, "bacım"...

Şair. Bəli, "bacım" dedim. O, daşla çirkab arasında bitən bir çiçəkdir. O, böyük bir iztirabdır. Harun ər-Rəşidin sarayındakı sultan xanımlardan Rio-de Janeuronun ağ kənizlərinə qədər bütün bədbəxt qadınlar mənim bacılarımdır... Onlar mənim mənəvi bacılarımdır...

Komisyonçu. Amma qəribə adamsan ha! Qadınların hamisindən vaz keçdim. Sən bunun mənə olan borcunu ver. Yaxud da, sözümə qulaq assın... Təəhhüdüñü yerinə yetirsin...

Pedro ilə Dalbanczo gəlirlər.

Pedro. Təəhhüdlər nədir? Buranı birjaya döndərmisiniz?..

Komisyonçu (*qapiçı qadına*). Bu kimdir? (*Pedroya*) Nahaq yerə zəhmət çəkib, söhbətə qarışmayın. Bilirəm, deyəcəksiniz ki, bu qadın sizin də bacınızdır. Borcumu istəyən kimi cavab verəcəksən ki, Harun ər-Rəşidin sarayındakı bütün qadınlar sizin bacınızdır, ancaq mənəvi bacınızdır. Boşlayın bu sözləri, canım...

Fahişə (*Pedroya*). Məni bu adamın əlindən qurtarın.

Pedro. Nə olmuşdur?

Fahişə. Səhər ona rast gəlmışdım, mənə avans verdi. İndi pulunu istəyir. Vermirəm. Sözümə əməl etmədiyimə gəlincə...

Komisyonçu. Sus!

Fahişə. Deyəcəm!

Komisyonçu. Sus, deyirəm!

Pedro (*komisyonçunun yaxasından tutur*). Sən sus! (*Fahişaya.*) Danış.

Fahişə. O xəstədir... Cox təhlükəli bir xəstəliyi vardır. Sifilis... Bilə-bilə özümü oda ata bilmərəm...

Pedro (*komisyoncuya*). Haydı, rədd ol buradan!

Komisyonçu. Lakin...

Pedro. Tez, rədd ol! (*Yaxasından tutub komisyonçunu aşağı itələyir.*)

Komisyonçunun səsi. Biz hələ görüşərik, cənab...

Pedro (*geri çəkilərək*). Kəs səsini!

Şair (*Pedroya*). Qəhrəmansan, Pedro...

Pedro. Gülünc bir qəhrəmanlıq. Süfrajizm hərəkatı kimi bir şey...

Fahişə. Təşəkkür edirəm...

Pedro. Dəyməz, dəyməz...

Fahişa otağına keçir. Qapiçı qadın gedir.

Dalbanezo. Bütün bu işlər çox qəribədir...

Pedro. Ah, ustad, heç olmasa bir az siyasi iqtisadı bilsəydiniz...

Dalbanezo. Allah xətrinə, burax bir tərəfə bu siyasi iqtisadı.
Pedro. Nə isə... hələlik sağ olun.

Pedro gedir.

Şair. Hörmətli qızınız necədir?

Dalbanezo. Həmişəki kimi. Proses öz qaydasında gedir. Amma biz hökmən qalib geləcəyik. Mütləq... Dəhşətli bir döyüş olacaq...

Şair. Əgər narahat etməyəcəyimi bilsəydim...

Dalbanezo. Qələbə mənimdir...

Şair. Əgər narahat etməyəcəyimi bilsəydim...

Dalbanezo. Nə narahat? Kimi?

Şair. Demək istəyirəm ki, əgər sizi və hörmətli qızınızı narahat etməyəcəyimi bilsəydim, çoxdan bəri təxirə saldığım görüşünüzə bu gün cəsarət...

Dalbanezo. Anladım... Anladım... Xahiş edirəm, buyurasınız.

DÖRDÜNCÜ ŞƏKİL

Dalbanezonun otağı

Dalbanezo. Gör, qızım, sənin yanına kimi gətirmişəm.

Qız. Sizsiniz? Buyurun...

Şair qızın əlini sıxmaq istəyir. Qız əlini uzadır, lakin
birdən-birə geri çəkir.

Bu gün də əlimi sıxmayacaqsınız. Hələ yaxşı olmamışam.

Şair. Bir həftədən bəri görüşünüzə gəlməmişəm. Çox işləyirəm...

Qız. Kitabınızı qurtardınız mı?

Şair. Dünən qurtardım. Naşirə göndərdim.

Qız. Orada bütün şeirləriniz var, deyilmi?

Şair. Təqribən hamısı... Şeirlərimi seçərkən xariqüladə bir kəşf etdim. (*Stulu qızın kreslosuna yaxınlaşdırır.*) Son bir ildə yazdığını çoxunun şeirlərin ilhamçısı sizsiniz. Siz mənim üçün bir...

Qız (öskürür). Bir az uzaqda əyləşin. Hələ yaxşılaşmamışam...
Sirayət dövrü keçməmişdir.

Şair (*stulunu geri çəkir*). Nə olar ki? Yaxşılaşacaqsınız, xanım.
Ondan başqa mən sizdən hər şeyi qəbul etməyə...

Qız. Kitabınız çoxmu böyük olacaq?

Şair. Zənn edirəm ki, yüz səhifəyə qədər. Bir düşünün. Bu mənim ilk kitabım olacaqdır. Qalın, qara dərili bir cildin içində, ağap-paq səhifələrdə şərqli bir qadının sürməli gözlərindən damculamış göz yaşları kimi sətirlər... Şeirlərimi bəyənirsiniz, deyilmi? Bunu həmişə sizdən soruşuram, çünki mənim ilk tənqidçim sizsiniz. Ədəbiyyat tarixi bu xariqüladə, gözəl həqiqəti nəsillərdən nəsillərə çatdıracaqdır. Ədəbiyyat tarixi kitablarının qalın səhifələri mənim, çarmıxa çəkilmiş İsanın adı kimi müztərib və məgrur adamın yanında sizin adınızı bir Məryəm ana bəkarəti ilə gəzdirəcəkdir...

Qız. Nə gözəl danışırsınız....

Şair (*Stulunu qızə yaxınlaşdırır*). Doğrudanmı? (Əllərinin uzadır.)

Qız öskürür, şair ona hiss etdiromdən, stulunu geri çəkməyə çalışır,
lakin qız duyuq düşür.

Qız. Bax, gördünümüzü? Ehtiyatlı olmaq lazımdır.

Şair. Ehtiyat nədir, xanım qız? Başa düşmədim.

Qız. Heç... Yenə bayaqkı kimi danışın... Şeir yazmaq...

Bayırdañ tələsik ayaq səsləri eşidilir.

Ata, bizə kimse gəlir.

Qapı döyüür.

Dalbanezo. Buyurun.

Qapıcı qadın həyəcanla içəri girir.

Qapıcı qadın. Müsyö Dalbanezo... Müsyö Dalbanezo!

Dalbanezo. Nə var?

Qapıcı qadın. Sizə qonaqlar gəlir.

Dalbanezo. Çox gözəl, buyursunlar...

Qapıcı qadın. Böyük adamlardır.

Qız. Necə böyük adamlar?

Şair. Bir səhv olmasa yaxşıdır... Bəlkə məni axtarırlar. Bəlkə kitabımı göndərdiyim naşirdir.

Qapıçı qadın. Xeyr. Sizi axtarmırlar. Doktoru soruşdular. Bir kişi, bir arvaddır, avtomobildə gəldilər. Bir düşünün. Mən, on ildir ki, burada qapiçiyam. Bizim məhəlləyə yalnız iki dəfə avtomobil gəlmişdir. Ləp üstünüzdəki çardaqda bir dilənçi mühacir yaşayırıdı. Öz məmləkətində əsilzadə imiş. Pullarını qumarda uduzmuş. Döllaryanda dilənməyə gəlmışdi. Bir axşam otağında ölüsünü tapdıq. Vəsiyyətnamə qoymuşdu. Dilənərək yiğdiyi pullara onun üçün birinci derecəli avtomobili bir dəfn mərasimi düzəldilməsini arzu etmişdi. Məhəlləyə gələn ilk avtomobil o idi. Bir neçə ildən sonra da, qarşımızdakı camaşırhanada yanğın oldu. Yanğın avtomobili gəldi. Lakin indi aşağıda sizin qonaqlarınızı getirən avtomobil nə yanğın söndürmək, nə də dəfn üçündür. Bizim mister Klayninkı kimidir. Böyükdür. Par-par parıldayır. Əsil avtomobildir. Qərb məhəllələrində ağaların mülkləri qarşısında duran avtomobilərdən... (*Qapını döyürlər.*) Gəldilər! (*Yüyürüb qapını açır.*) Buyurun, buyurun! Doktor Dalbanezonun otağı buradır.

Vilyams ilə Paolina içəri girirlər.

Dalbanezo. Mənimi isteyirsiniz?

Vilyams. Doktor Dalbanezo iləmi danışmaq şərəfinə nail olmuşam?

Dalbanezo. Bəli.

Vilyams. Mən sizinlə ayrıca danışmalıyam. (*Qapıçı qadınla şairə baxır.*)

Şair. Müsaidənizlə, miss! Sağ olun, doktor...

Qapıçı qadın. Mən... Mən özümü kənar adam hesab eləmirməm. Mən... Bəlkə mister Klayn adını eşitmisiniz? Qızını fransalı bir şahzadəyə...

Dalbanezo (*qapıçıya*). Madam, bizi tək buraxın...

Qapıçı qadın. Yaxşı, qoy elə olsun. Amma kirayə məsələsində mən sizə...

Dalbanezo. Madam...

Qapıçı qadın. Gedirəm. (*Qonaqlara baş əyərək.*) Sağ olun, mister, sağ olun, miss... (*Gedir.*)

Dalbanezo (*qızını təqdim edir*). Qızımdır. Ele bir məsələ yoxdur ki, onun yanında danışa bilməyək. Ümumiyyətlə, o özü...

Vilyams. Qoy miss narahat olmasın... Müsaidənizlə özümü təqdim edim. Mən Döllaryanda Birləşmiş vərəm sanatoriyaları tresti

idarə heyətinin rəisi Vilyamsam. (*Yanındakı qadını təqdim edərək*) Sanatoriyalarımızın baş həkimi miss Paolina... Eyni zamanda bütün Dillaryanda heyvanları müdafiə cəmiyyətinin sədridir.

Sükut. Saat tiqqiltisi eşidilir.

Dalbanezo. Sizi dinləyirəm.

Vilyams. Bu gün səhər qəzetlərdə müsahibənizi oxudum. Kəşfiniz məni çox maraqlandırdı.

Paolina. Mühüm kəşfdır.

Vilyams. Bütün Dillaryanda və hətta bütün dünyada vərəm problemi ilə ən yaxından əlaqədar olan bir adam sıfətilə...

Paolina. Vərəm problemi bizim müəssisəmiz qədər heç bir müəssisəni maraqlandıra bilməz.

Vilyams. Kəşfiniz haqqında şəxsən sizinlə söhbət eləməyə gəldim.

Paolina. Əgər sazişə gələ bilsək...

Vilyams. Əziz doktor Dalbanezo cənabları, qısa və açıq danışaq.

Dalbanezo. Necə istəyirsiniz...

Vilyams. Əminəm ki, fırıldaqçı deyilsiniz. Sizin seromunuzun müvəffəqiyyət qazanacağı şübhəsizdir. Sizin haqqınızda səhərən bəri yiğdiğim məlumat...

Paolina. ...mötəbər adam olduğunuzu göstərir.

Vilyams. Qısa və qəti danışaq. İşinizin müvəffəqiyyəti üçün sizin pula, kapitala ehtiyacınız var. Həm də mühüm bir kapitala...

Dalbanezo. Doğrudur.

Vilyams. Halbuki, su pulunu vermədiyiniz üçün suyunuzu kəsiblər...

Paolina. Bu günlərdə işığınızı da kəsəcəklər...

Dalbanezo. Doğrudur.

Vilyams. Mən sizə, müəssisəmiz adından işiniz üçün lazımlı olan kapitaldan iki-üç qat artıq pul verə bilərəm.

Paolina. Bir də mükəmməl bir laboratoriya...

Dalbanezo. Doğrumu deyirsiniz? Bəli, bəli, doğru deyirsiniz. Mən elə bunu gözləyirdim... Xeyir dühası...

Vilyams. Mükəmməl bir laboratoriya...

Paolina. Laboratoriylar...

Vilyams. İstədiyiniz qədər pul.

Dalbanezo. Mən inanırdım ki, xeyir dühası nəhayət hərəkətə gələcək...

Vilyams. Əziz doktor Dalbanezo, qısa...

Paolina...və qəti danişaq.

Vilyams. Arzunuzun dərhal həyata keçməsi üçün mənim qarşılıqlı bir təklifim vardır.

Paolina. Münaqişəsiz və dərhal qəbul edilməsi lazım gələn bir təklif...

Vilyams. Sizinlə bir müqavilə bağlayacaqıq.

Dalbanezo. Hər bir təklifinizi qəbul etməyə hazırlam. Təki...

Vilyams. Müqaviləmizin birinci maddəsi: mənim "Vast Uest" dəki malikanəmin...

Paolina. ...mükəmməl surətdə, təchiz edilmiş bütün birinci mərtəbəsi...

Vilyams. ...bir laboratoriya kimi sizin sərəncamınıza veriləcəkdir.

Dalbanezo. Çox gözəl...

Vilyams. İkinci maddə: sərəncamınıza bir milyon dollarlıq kapital veriləcəkdir...

Paolina. Lazım gələrsə, bu məbləğ artırıla bilər.

Dalbanezo. Elə bu da çoxdur...

Vilyams. Üçüncü maddə: müəssisəmiz tərəfindən vəd edilən bu təəhhüdlər müqabilində siz, doktor Dalbanezo...

Dalbanezo. ...ən qısa bir zamanda seromu tətbiq edilməsi mümkün olan bir hala gətirəcəyəm.

Vilyams. Yox.

Paolina. Üçüncü maddədə deyilir ki...

Dalbanezo. Nə?

Vilyams. Bu müqavilənin imza edildiyi gündən etibarən altı ay müddətində doktor Dalbanezo, "Vast Uest" dəki malikanənin iki yüz iyirmi beş inək və öküzünü müalicə edəcəkdir...

Dalbanezo. Mən baytar deyiləm...

Vilyams. Üçüncü maddəni oxumaqda davam edirəm: inək və öküzlərin müalicəsi üçün zəruri olan bu altı ay müddətində doktor Dalbanezo, fikrən də olsa, başqa heç bir işlə məşğul olmayıacaqdır... Başqa şeylərlə əlaqədar olan ən kiçik bir təcrübə belə keçirməyəcəkdir...

Paolina. Dördüncü maddə: üçüncü maddənin yerinə yetirilməsinə müəssisəmizin baş həkimi miss Paolina, yəni mən nəzarət edəcəyəm.

Vilyams. Üçüncü və dördüncü maddələr sizə aydındırımlı, əziz doktor?

Dalbanezo. Xeyr, xeyr, xeyr... Deməli, mənə laboratoriya və pul verəcəksiniz? Mən isə altı ay ərzində bütün işlərimi buraxıb, sizin inəklərinizi və öküzlərinizi müalicə edəcəyəm? Bəs serom? Dalbanezonun seromu?

Vilyams. Bu işlə altı aydan sonra məşğul olacaqsınız. Beşinci maddə bu məsələyə aiddir. Doktor Dalbanezo müqavilənin üçüncü maddəsinə tamamilə riayət etdiyi təqdirdə altı aydan sonra, içərisində işlədiyi laboratoriya və bir milyon dollarlıq kapital ona veriləcəkdir...

Paolina. Beşinci maddəni eşitdinizmi? Demək, altı aydan sonra seromunuzla istədiyiniz qədər məşğul ola biləcəksiniz. Laboratoriya var, pul var...

Dalbanezo. Bu nədir? Yoxsa mənə gülürsünüz? Mən vərəm seromunu tapmışam, bəşəriyyəti xilas edəcəyəm...

Paolina. Doğrudur.

Vilyams. Lakin bu, ümumi məsələdir.

Dalbanezo. Mən qızımı mümkün qədər tezliklə xilas etməliyəm. Altı aydan sonra isə...

Paolina. Doğrudur...

Vilyams. Bu isə şəxsi məsələdir...

Paolina. Söhbətimizin mövzusu...

Vilyams. ...hər şeydən əvvəl ticarət məsələsidir... Qarşılıqlı mənfiət olmadan, heç kəs heç kəsə pul verməz...

Qız. Ata...

Dalbanezo. Nə istəyirsən?

Qız. Zərər yoxdur, ata... Mən öle bilərəm... Səbir et, ata. İnək doktoru olma, ata...

Paolina. Miss... xahiş edirəm öküzlərə həqarətlə və yuxarıdan aşağı baxmayışınız. Unutmayın ki, mən Dollaryanda heyvanları müdafiə cəmiyyətinin sədriyəm. Məni təhqir etməyə haqqınız yoxdur.

Qız. Lakin mən siz...

Vilyams. Bu mübahisəni kəsək, xanımlar! Əziz doktor, müqavilənin bir nüsxəsini sizə verirəm. Fikirləşin. Altı ay tez keçər. Altı

aydan sonra... Elə fikirləşməyin ki, sizə kömək etmək istəyən başqa bir adam tapıla bilər. Bir də sevimli qızınıza bağ havası yaxşı təsir göstərə bilər. Altı ay qısa bir zamandır. Əgər dərhal işə başlasanız...

Dalbanezo. Yəni öküzlərinizi müalicəyə...

Paolina. Bəli, o yazıq, əzabkeş heyvanları...

Vilyam s. Bəlkə qızınızla da məşğul olmaq gec olmaz. Düşünen, əziz doktor Dalbanezo, düşünün. Budur, müqaviləni stolunuzun üstünə qoyuram. Telefon nömrəsi orada yazılmışdır. Sağ olun.

Paolina. Sağ olun!

Vilyam s. Sağ olun, kiçik xanım.

Paolina. Sağ olun, qızım! Heyvanları sevin. Zavallı heyvanlara acıyın. İsa peyğəmbər belə buyurmuşdur.

Dalbanezo. Xoş getdiniz. Müqavilənizi də götürün. İmzalamayağam.

Vilyam s. Zərər yoxdur. Qoyun qalsın.

Paolina. Düşünün. Dekart demişdir: "Bir halda ki, düşünürəm, demək, varam..."

Gedirlər, sükut. Bayırdan avtomobil siqnalı eşidilir.

Qız. Getdilər.

Dalbanezo. Avtomobilləri öküz kimi, qudurmuş buğa kimi, azğın bir inek kimi böyürür...

Qız. Səbir et, ata. Mənim haqqımda düşünmə. Madam ki, onlar gəldi, başqları da gələcəklər.

Dalbanezo. Lakin heç bir şey anlamırıam. Bu adamlar dəlimi olmuşlar? Mən, Dalbanezo, mən Koxun mikroblarını ayaqlarımın altına sala bilər bir adam... Mən öküzləri müalicə edim? Buynuzlu, yoğun boyunlu öküzləri?... Onlar məni ələ salıb getdilər. Bəli.

Qız. Ata, bəlkə də səni sınamaq istəyirdilər.

Dalbanezo. Necə yəni sınamaq?

Qız. Sən roman oxumursan, yoxsa bilərdin... Sevgililərinin səmimiyyətini yoxlamaq üçün bir çox insanlar belə təcrübələr edirlər.

Dalbanezo. Təcrübə? Məni təcrübədən çıxarmaq? Boş sözdür! Belə şey olmaz. İnəklər... Altı ay... O kağızı haraya qoydu? (Masanın üstündəki kağızı cirmaq istərkən qapı döyüür.) Bu kimdir? Buyurun.

Şair (*içəri girərək*). Mənəm, ustad... Koridorda gəzişirdim. Səsinizi eşitdim. Bəlkə də gəlməyim dəyər, deyə düşündüm, yəqin ki, qonaqlarınız sizi əsəbiləşdirdilər?..

Dalbanezo (*kağızı uzadaraq*). Alın, bu kağızı oxuyun və nə başa düşdüyüünüzü mənə deyin.

Qız. Atamı başa sala bilmirəm ki...

Şair (*kağızı oxuyaraq*). Çox gözəl...

Dalbanezo. Necə yəni çox gözəl?.. Hə... birinci maddə...

Şair (*oxumaqda davam edərək*). Nə xeyirxah adamlardır!

Dalbanezo. Kim? Yəqin ki, siz hələ ikinci maddəni oxuyursunuz?

Şair. Bəli... Bağışlayın, amma mən sizin nə üçün əsəbiləşdiyinizi başa düşmürəm.

Dalbanezo. Gerisini oxuyun. Hələ üçüncü, dördüncü maddə var.

Şair (*oxumaqda davam edərək*). Nə?.. Bu alçaqlıqdır! Bu həysizliqdır! (Qiza) Bağışlayın... Belə iş olmaz...

Dalbanezo. Gördünüz mü?

Şair. Elmin müqəddəs məbədinə bu qədər ağır və xain bir hücum edilməmişdir!

Qız. Lakin ehtimal ki...

Şair. Əmin olun ki, ustadım.., Mən iftixarla danışıram. Ayaq-qabılırlımdan su keçir, qış paltom yoxdur... Lakin mənə bir milyon deyil, yüz milyon da təklif etsələr, bir saniyə düşünmərəm, rədd edərəm. Rədd edərəm – zəif bir sözdür. Bu sözdə möhkəmlik yoxdur. Xeyr, daha əsil bir söz, daha ciddi bir cümle, allahların kamanı kimi gərgin bir misra ilə ifadə edilə biləcək bir hərəkət edərdim. Mütləq edərdim...

Pedro (*açıq qalmış qapının astanasında görünür*). Şairimiz yenə coşqundur. Gələ bilerəmmi, ustad?

Dalbanezo. Buyurun...

Şair. Necə də coşmayım, əzizim Pedro? İndicə ustadı görməyə gələn sanatoriya rəisiinin etdiyi bu təklifə bir baxın.

Pedro. İcazə verirsinizmi, ustad?

Dalbanezo. Oxuyun.

Pedro (*kağızı oxuyaraq*). Ax, dələduzlar, tülkü'lər... yəqin ki, əsil firildəq sondadır.

Dalbanezo. Haradan bildiniz?

Pedro. Birinci maddədən aydındır. (*Oxuyur.*) Sizə tələ qurmaq isteyirlər. (*Oxuyur.*) Məsələ aydındır. Buyurun, ustad.

Dalbanezo. Bu işə nə deyə bilərsiniz?

Pedro. Heç. Siyasi iqtisad məsələsidir. Bütün bu işlər bir daha göstərir ki, iqtisad elmi şeylər arasındaki münasibətləri deyil, insanlar arasındaki münasibəti tədqiq etməlidir.

Dalbanezo. Deyəcəkləriniz bundan ibarətdirmi?

Pedro. Bəli, ustadım. Bir də, məndə bir kitab var, gətirim oxuyun, xahiş edirəm.

Dalbanezo. Siyasi iqtisad kitabımı? İstəmirəm. Qızımın izahı sizin nəzəriyyələrinizdən daha çox ağla batur.

Qız. Mən deyirəm ki, bəlkə bu adamlar atamı sınaqdan çıxarmaq istəmişlər. Romanlarda olduğu kimi.

Şair. Bax, bu mənim ağlıma gəlməmişdir. Ehtimal etmək olar, həm də cəsarətlə ehtimal etmək olar. Bu, mütləq belədir. Qəribə müşahidəniz var, xanım qız!

Pedro. Əziz dostum...

Naşır (*açıq qapıdan başını uzadaraq*). Bağışlayın, cənablar. Bir adamı axtarırdım. Qapıcı qadın onun bu mərtəbədə yaşadığını söylədi. Lakin hansı otaqda olduğunu soruşturmağı unutdum. Bağışlayın, cənablar, sizi narahat etdim.

Pedro. Kimi axtarırsınız?

Naşır. Uzun bir adı var. Jan Marino Sereda kimi bir şey.

Şair. Axtardığınız adam mənəm, cənab. Lakin adımı çox yanlış söyləyirsiniz. Jan Marino Sereda deyil, Jan Mirano Seredyə.

Naşır. Demək, sizsiniz? Adın o qədər də əhəmiyyəti yoxdur. İçəri gire bilərəmmi?

Şair doktorun üzüno baxır.

Dalbanezo. Buyurun, buyurun...

Naşır. Cənablar! Xanım qız! (*Salamlaşır.*) Nökəriniz, "Yalnız şah əsər" nəşriyyatı şirkətinin müdərididir. Adım... Adımın əhəmiyyəti yoxdur, şöhrət qazanmaq fikrində deyiləm. (*Şairə*) Kitabınızı aldıq, cənab!

Şair. Demək, qəbul edildi.

Naşır. Təqribən...

Şair. İlk şeir məcmuəmin əlyazmaları cənablarınızın təmsil etdiyi nəşriyyat şirkətinə göndərmişdim.

Naşır. Nəşriyyat şirkətimizin adından da anlaşıldığı kimi, – burada adın əhəmiyyəti vardır, – bəli, şirkətimiz yalnız şah əsərlər çap və nəşr etməkdədir. Deməli...

Şair. ...mənim kitabımı nəşr edəcəksiniz?

Naşır. Cox güman. (*Başqalarına müraciətlə*) Cənablar, siz bu bəyin şeirlərini oxumusunuzmu?

Qız. Mən oxumuşam. Daha doğrusu, özü mənə oxumuşdur.

Naşır (*Dalbanezoya müraciət edir*). Bəs siz, mister? Bağışlayın, adınızı bilmirəm. Lakin burada yenə adın əhəmiyyəti yoxdur. Siz nə fikirdəsiniz?

Dalbanezo. Qızıma oxuduğu zaman mən də qulaq asmışam. Pis deyil. Gözəldir...

Naşır (*Pedroya*). Siz, əziz müsyö...

Pedro. Adın burada da əhəmiyyəti yoxdur. Məncə bizim şair, on doqquzuncu əsr bazarının taciridir.

Şair. Necə?

Dalbanezo. Bir şey başa düşmədim.

Naşır. Nə mükemmel bir cavabdır! İndi adın əhəmiyyəti var. Lütfən, adınızı deyərsinizmi?

Pedro. Pedro.

Naşır. Nə iş görürsünüz?

Pedro. Nə iş gördüğümün əhəmiyyəti yoxdur. Bütün təkliflərinizi qabaqcadan rədd edirəm.

Naşır. Təəssüf...

Şair. Maraqlıdır.

Naşır. Bir dəqiqli... Əvvəla, şübhəsiz ki, siz toxuculuq nöqtəyinənəzərindən xariqüladə bir qumaşınız. Gözəl bir parçasınız. İyirminci əsrde Amerika yerliləri kimi nəsilləri tükənən bir istedadınız. Təbrik edirəm...

Şair. Təşəkkür edirəm.

Naşır. Dəyməz. İkincisi, əgər müvəffəqiyyət qazanmaq istəyirsinzsə, hökmən adınızı deyişdirməlisiniz.

Şair. Adımı?

Naşır. Bəli. Jan Mirano-filan... Bu, XIX əsrin firmasıdır. Halbuki, məsələn, belə bir ad, belə bir reklama yazmaq olardı: Duq Cin,

necədir? Müasir. Unutmayınız ki, burada adın böyük əhəmiyyəti vardır.

Dalbanezo. Qəribədir...

Naşir. Sonra müsyö... (*Pedronu göstərərək*) Bu mister índice nə dedi? Doğru buyurdu ki, şairimiz on doqquzuncu əsr bazarının taciridir.

Şair. Bu nə deməkdir?

Naşir. Biçdiyiniz xariqüladə qumaşlar iyirminci əsr bazarının tələbinə uyğun gəlmir...

Pedro. Daha doğrusu, iyirminci əsrde yaşayan müəyyən alıcı zümrəsinin tələbinə...

Naşir. Yenə çox doğru dediniz, əziz müsyö Pedro... Bəli, yapon kağızında çap edilmiş imzalı və nömrəli əsər istəyən müştərilərimizin tələbinə uyğun gəlmir. Halbuki biz...

Şair. Başında fikirlər bir-birinə qarışdı. Lütfən, aydın danışın...

Naşir. Bu saat... Demək istəyirəm ki, kitabınızı təəssüf olsun ki, nəşr etməyəcəyik...

Şair. Necə?

Naşir. Lakin əgər siz, istədiyimiz şəkildə qumaş biçə bilsəniz, hər kitabınız üçün min dollar avans verməyi vəd edirəm.

Şair. Yəni məndən başqa cür şeirlər istəyirsiniz?

Naşir. Bəli.

Şair. Necə şeirlər?

Naşir (*cibindən bir yığın şəkil çıxardır*). Məsələn, bu rəsmlər üçün şeirlər...

Qız. Mənə də göstərin.

Şair. Allah göstərməsin! Sizin gözlerinizin belə mənzərələri görməsinə bir dəqiqə də dözə bilmərəm...

Naşir. Necədir? Razılığa gəldikmi, əziz dostum?

Qız. Anlayıram, anlayıram. Siz məhv olacaqsınız...

Naşir. Əksinə, miss, o, milyoner olacaqdır. Əziz şair, sizə avans olaraq, dərhal min dollar verirəm. İşinizi qurtardıqdan sonra on min dollar daha verəcəyəm. İstədiyimiz kimi bu cür beş əsər yapsanız, bir-iki müvəffəqiyyətli birja əməliyyatı ilə məşğul olsanız, – əlbəttə, bu məsələdə sizin dühanız böyük rol oynayacaqdır, – deməli milyonersiniz...

Şair. Artıq mən size bir dəqiqə də qulaq asmaq istəmirəm, çıxın!

Qız. Mənim böyük şairim!

Şair. Təşəkkür edirəm.

Naşır. Avans olaraq, dərhal min beş yüz dollar...

Şair. Çıxın!

Naşır. İxtiyar sahibiniz...

Otaqdan çıxır. Qısa bir sükut, qapı gurultu ilə açılır,
qapıcı qadın içəri girir.

. Qapıcı qadın. Doktor! Qapınızın qabağında bir adam dayanmışdır. Qoy dayansın... Siz, bir az bundan əvvəl hörmətli qonaqlarınızın yanında məni təhqir etdiniz. Üzr istətmək fikrində deyiləm. Ancaq siz, bir aydan bəridir ki, kirayə vermirsiniz. Müqaviləyə görə bir həftə möhlətiniz vardır. Bir həftə sonra dərhal evimi tərk edəcəksiniz. Aylıq kirayəni versəniz də, qəbul etməyəcəyəm...

Dalbanezo. Sən məni xəstə qızımla birlikdə küçəyə atırsan?

Pedro. Mənə bax, qoca qarı, bayaq avtomobildə gələn qonaqlar bu iş üçün sənə neçə verdilər?

Qapıcı qadın. O sənin işin deyil... Sağ olun. Bir həftə möhələt verirəm. Başınıza çarə qılın. Bundan artıq insaniyyətlik göstərə bilmərəm. (*Qapıdan çıxarkən naşır ilə rastlaşıdı.*) Hələ buradasan? Gözlə... Gözlə.

Pedro qapını örtür,

Şair. Bu gün bizim başımıza gələnlər nədir?

Naşırın səsi. Əziz şair, mən hələ buradayam. Avans iki min...

Pedro. Şairim, sizin məsələniz balaca bir şeydir. Əsil məsələ doktorun məsələsidir.

Qız. Məncə əksinə... Atamın məsəlesi sadəcə bir təcrübə...

Naşırın səsi. Avans üç min dollar, əsər üçün on beş min dollar...

Pedro. Yox, yox... təcrübəsi-məcrübəsi yoxdur. Şairin işi sadədir, həm də...

Naşırın səsi. Avans dörd min...

Şair (*Pedroya*). Siz nə dediniz, Pedro? Mənim işim sadədir? Əhəmiyyətsizdir? Yəni nə demək istəyirsiniz? Sənət, poeziya elmdən, doktorluqdan daha azmı əhəmiyyətlidir?..

Pedro. Yox, canım, siz məni yanlış başa düşdünüz...

Dalbanezo. Əsəbiləşmə, oğlum...

Naşirin səsi. Avans dörd min, əsər on altı min dollar...

Şair. Oğlum? Demək, siz də məni mərhəmətə layiq bir adam hesab edirsiniz? Demək, mənim işim sadədir? Mən balaca, əhəmiyyətsiz bir şairəm, siz isə doktor, doktor Dalbanezosunuz... Siz çox lazımlı adamsınız... Sizə bir milyon təklif edirlər, həm də nə üçün? Altı ay öküzləri müalicə etmək üçün...

Naşirin səsi. Dörd min! On altı min!!!

Qız. Pedro, bayırdağı hərifin səsini kəsin!

Şair. Xeyr, bayırdağı hərifin səsi kəsilməyəcəkdir. Mənə də, atanıza olduğu qədər əhəmiyyət vermələri deyəsən size yer elədi? Yox, qapı arxasındaki adam susmayacaq. Susan indiyə qədər sizdən nur alan ilham pərisidir...

Naşirin səsi. Dörd min! On yeddi min...

Şair. Gəlirəm... (*Otaqdakilara*) Əlvida! (Çıxır.)

BEŞİNCİ ŞƏKİL

Pilləkən meydançası.

Naşir. Demək, razılığa gəldik?

Şair. Bəli, qoy içəridəkilər paxılıqlarından çatlaşınlar.

Naşir. Çox gözəl. Buyurun, bu dörd min dollar avans çeki. Lütfən, bu qəbzi də imzalayın. Bir aydan sonra ilk kitab yazılıb qurtarmalıdır...

Şair. Əlbəttə, əlbəttə... Ancaq bir məsələ var. İlham pərisi məsəlesi... İndiyə qədər doktorun məsum, solğun qızından ilham alırdım. Halbuki yeni kitab üçün başqa bir ilham mənbəyi lazımdır...

Naşir. Onun mənə dəxli yoxdur. Ancaq lazım olarsa, sizi kokainlə təmin edə bilərəm. Morfi də mümkündür, ancaq onun təsiri zəif olur. Yenə ən yaxşısı kokaindir.

Şair. Lakin ilham pərisi!.. Anlayırsınız mı? Pəri... Dayanın! Tapmışam! (*Fahişənin qapısını səbirsizliklə döyür.*) Açı qapını, tez ol!

Fahişə. Kimdir?

Şair. Açı! Mənəm! Mənəm!

Fahişə (*qapını açır*). Ah, sizsinizmi? Sənmisən, qardaşım?

Şair. Yeter! Qardaş-filan yoxdur. Bu sənin əlli dolların. İçəri gir. (*Qadını otağa itələyir*.) Mənə sənətinin məharətini göstər. Şeir yazacağam.

İçəri girirlər.

Naşir. Yeni bir poeziya ulduzu doğur...

Pərdə

İKİNCİ PƏRDƏ

BİRİNCİ ŞEKİL

Frayman (*zəngi çalınan telefonlardan birinin dəstəyini götürürərək*). Allo!

Telefonda səs. Allo! Allo! Hardandır?

Frayman. Bura Dallyanda Birləşmiş Qəzetlər Trestidir.

Telefonda səs. Danışan kimdir?

Frayman. Trestin idarə heyəti rəisi Fraymandır.

Telefonda səs. Cox gözəl. Sizinlə danışan Vilyamsdır.

Frayman. Sanatoriyalar direktoru?

Telefonda səs. Bəli, bəli.

Frayman. Mən sizin zənginizi gözləyirdim.

Telefonda səs. Bilirəm. Qulaq asın. Bir həftədən bəri doktor Dalbanezo haqqında çap etdiyiniz məqalələr mənə, mənim müəssisəmə qarşı çevrilmiş bir şantajdır.

Frayman. Ola biler... Davam edin. Təklifiniz nədir?

Telefonda səs. Təklifim budur. Birinci maddə: şantajınız baş tutmayıb, nəticəsiz qalmışdır. Hər halda adamlarınız sizə xəbər vermiş olmahırlar: altı gün bundan əvvəl doktor Dalbanezoya etdim təklif bu gün səhər onun tərəfindən qəbul edilmişdir.

Frayman. Axırıncı hadisələrdən xəbərim yoxdur.

Telefonda səs. Demək, siz məndən gələcəkdə bir sent belə ala bilməyəcəksiniz, əgər...

Frayman. Məqalelərin nəşrini dərhəl dayandırıram.

Telefonda səs. Yox, yox... Qulaşq asın. İkinci maddə: məqalələrin nəşrini davam etdirəcəksiniz və doktor Dalbanezonun əsil mahiyyətini açıb göstərəcəksiniz. Aydındırımövzusudur?

Frayman. Aydındır. Üçüncü maddəniz nədir?

Telefonda səs. Dalbanezo hay-küyünə başladığınız zaman sizin məndən almaq istədiyiniz məbləğ eynilə qalır.

Frayman. Ol rayt! (*Dəstəyi qoyur. O biri telefonun dəstəyini götürür.*) Allo!

Telefon 2. Allo!

Telefon 3. Allo!

Telefon 4. Allo!

Frayman. Yazın. Doktor Dalbanezo firıldaqcıdır. Sanatoriylar trestinə baytar sifəti ilə işə götürülmüşdür. Gerisi məlumdur. (*Telefonun dəstəyini qoyur.*)

Telefon 2 (*telefonun dəstəyini qoyur, makinaçıya*). Yazın!

Telefon 3 (*telefonun dəstəyini qoyur, katibə*). Yazın!

Telefon 4 (*telefonun dəstəyini qoyur, makinaçıya*). Yazın!

Telefon 2. Dollaryanda Birleşmiş Qəzetlər Trestinin mühüm bir məlumatı. Oxucularımızı aldatmamaq əsas vəzifəmizdir.

Telefon 3. Möhtərəm oxucularımız! Bir həftədən bəri vərəm seromunu tapdıǵına dair haqqında məqalə yazdığınıza doktor Dalbanezonun adı bir firıldaqcı olduğu...

Telefon 4. Doktor Dalbanezo həm bizi, həm professorlar heyətimizi, həm də əfkari-ümumiyyəni aldatmışdır.

Telefon 2. Bir həftədən bəri hiyləgər bir sərsərinin əlində oyuncaq olduğumuza görə ...

Telefon 3. Doktor Dalbanezo beynəlxalq firıldaqcıdır.

Telefon 4. Dollaryanda elmini tarix qarşısında ləkələmək istəyən sərsərinin qorxunc fəaliyyətinə mane olduq. Onu ifşa etdik. Doktor Dalbanezo adı baytardan başqa bir şey deyildir.

Telefon 2. Bütün dünyanın ən xeyirxah bir müəssisəsi olan Dollaryanda sanatoriylar tresti böyük alicənablıq göstərib, bu yazıq sərsərini baytar sifəti ilə işə götürülmüşdür.

Telefon 3. Bir daha aydın oldu ki, vərəmin seromla müalicə edilməsi mümkün deyildir.

T e l e f o n . 4. Xəstələri yüz faiz sağaldan, dünyada ən mükəmməl sanatoriyaları öz ərazisində toplamış bir ölkə olmaq etibarilə iftixar edə bilərik!

R a d i o . Allo! Allo! Danışır Dollaryanda radiosu. Bir həftədən bəri haqqında böyük bir gurultu qoparılan doktor Dalbanezonun adı bir fırıldaqçı olduğu meydana çıxmışdır. Bütün professorlarımız inanırlar ki, vərəmi ancaq sanatoriyalarda saqlatmaq mümkündür...

İKİNCİ ŞƏKİL

Doktor Dalbanezonun "Vest Uest" malikanesindəki böyük laboratoriyalardan biri. Doktor Dalbanezo işlə məşğuldur. Kim isə gitaranın müşayiətılı oxuyur.

Sinyorina, qara gözlü Sinyorina,
Gözlerindən yanağına düşən xalı
Qoy görməyim, ört üzünə yelpazəni,
Sinyorina, qara gözlü Sinyorina,
Mən girimmi qucağına, Sinyorina...
Sinyorina, Sinyorina, Sinyorina...

Qız. Ata, qulaq as, yuxarı mərtəbədəki ziyafətdə gör hansı mah-nını oxuyurlar!

D al bane zo. Mahnı nədir? Mənim bu saat mahnı-filan qula-ğımıma girmir.

Qız. İnəklər səni bu qədərmi məşğul ediblər?.. Bir saatdan bəridir şüşələrlə oynayırsan.

D al bane zo. Yer üzündəki bütün inəklər lənətə gəlsin! Burada bizim iki ayımız qaldı. O, Paolina deyilən arvad, məni gömrükxana qoruqcusu kimi təqib edir. Hərçənd son zamanlar bu təqib zəifləmişdir. (Sükut.) Sənə xoş bir xəbər verəcəyəm.

Qız. Yoxsa Pedrodandır?

D al bane zo. Pedrodan hələ heç bir xəbər yoxdur. Məsələ bunda deyil. Mənim bir aydan bəri gizli bir təcrübə ilə məşğul olduğumu hiss etmişənmi? İşdən sonra Paolina laboratoriyalara kilid vurmaşa bir ayda gizli gördüyüüm işi bir gündə qurtarardım...

Qız. Nə hazırlayırsan, ata?

Dalbanezo. Serom. Yeganə bir serom. Yeganə.

Qız. Nə seromu?

Dalbanezo. Bu nə sualdır? Mənim kim olduğumu, burada nə üçün işlədiyimi unutmusanmı? Yoxsa sən də məni beynəlxalq sər-səri, öküz baytarı Dalbanezo hesab eləyirsən?

Qız. Ata, o nə sözdür?

Dalbanezo. Sən nə cürət edib bu sualı mənə verirsən? Dalbanezo seromundan başqa mən nə seromu düzəldə bilərəm?

Qız. Ata, yavaş danış. Eşidərlər.

Dalbanezo. Yaxşı. Oğru kimi piçilti ilə danışacağam. İndicə mən seromu başqa qaba boşaltmaqla məşğuldum. On dəqiqədən sonra hazır olar. Daha sonra isə...

Qız. Ata, vərəm seromu on dəqiqədən sonra hazırlır? Doğrudanmı, ata?..

Dalbanezo. Yavaş, qışkırmış. Eşidərlər. Ürəyin zəifdir. Çox həyəcanlanmamalısan.

Qız. Atacan...

Dalbanezo. Sən yalnız öz psixologiyana fikir ver. Ondan mənim başım çıxmaz. Lakin fiziologiyana mən cavabdehəm. Düşün. Bir şüşəyə bax...

Qız. Ata, gətir yaxından baxım.

Dalbanezo. Bax. İçindəkini görürsənmi? Seromdur. Koxun mikrobları ayaqlarımın altına sərilecekdir.

Qız. İlk seromu kim alacaqdır?

Dalbanezo. Nə dedin? İlk seromu kim alacaq? Məgər bu barədə səninlə şərtləşməmişik? Seromla mikrobların ilk döyüş meydanı sənin ciyərlərin olacaq. İki aydan sonra ayağa duracaqsan. İstiliyin olmayıcaq. Öskürməyəcəksən. Qan qusmayacaqsan. Ciyərlərin körük kimi olacaq. Ürəyin saat kimi işləyəcək. Yüyürə biləcəksən, istədiyin qədər qışkıra biləcəksən.

Qız. Ata, daha termometr də lazımlı olmayıcaq, eləmi?

Dalbanezo. Qoy bütün termometrlər inəklərlə birlikdə lənətə gəlsin!

Qız. Ata, seromun nə gözəl rəngi var! Bir damcı günəş kimiidir.

Dalbanezo. Günəş kimi! Bəli... O günəş damlasını sənin damarlarına axıdacağam...

Qız. Ver, ata. Mən hazırlam.

Dalbanezo. Hələ beş dəqiqə də qalmışdır. Tələssək, hər iş pozula bilər.

Qız. Ata, gəl yanında otur. Şüşəni əlində tut. Hətta mən ona baxanda belə ciyərlərimin necə təmizləndiyini hiss edirəm.

Doktor Dalbanezo qızının yanında oturur. Bir əlində saat, o biri əlində şüşə vardır. Arxaları qapıya tərəfdır. Sükut. Qapı yavaş-yavaş açılır. Paolina görünür. Barmaqlarının ucunda doktorla qızına yaxınlaşır.

Qız. Ata, dörd dəqiqə qaldı...

Dalbanezo. Dörd dəqiqədən sonra xilas olacaqsan. Dalbanezonun seromu öz ilk qələbəsini çalacaqdır. Beynəlxalq sərsəri olan mən, öküz baytarı olan mən...

Paolina birdən doktorun əlindəki serom şüşəsinin üstünə atılır.

Şüşəni alıb yerə vurur...

Qız. Ata!

Dalbanezo (*Paolinaya*). Qancıq!..

Paolina. Əsəbiləşməyin. Möhtərəm qızınızın yanında belə pis sözlər söyləməyin. Gənc qızların qulaqları belə sözləri...

Dalbanezo. Kəs səsini!.. Nə etdin?

Qız. Atacan!

Paolina. Mən öz vəzifəmi yerinə yetirirəm. Müqavilənin üçüncü maddəsi, sizin inək müalicəsindən başqa heç bir iş və təcrübə ilə, fikrən də olsa...

Dalbanezo. Sən hələ də buradasan? Boğaram səni, Koxun mikrobları kimi boğaram!

Paolina. Aha, siz Koxun mikrobları haqqında danışdırınız! Namuslu adamlar imzaladıqları müqavilələrə riayət edərlər...

Dalbanezo. Bəs qızım?

Paolina. O sizin şəxsi işinizdir. Qabaqcadan düşünməli idiniz. Sizi heç kəs məcbur etməmişdir.

Dalbanezo. Siz məni qızımla birlikdə küçəyə atdırınız.

Paolina. Lakin dostunuz Pedro öz otağının qapılarını üzüñüzə açdı. Sizin qayğınzıza qaldı.

Dalbanezo. O da yox oldu. Siz onu ikinci gün yox etdiniz.

Qız. Ata, indi başa düşürəm. Bəlkə onu öldürmüslər.

Paolina. Yox, həbsxanaya salınmışdır. Məşhur fransız məsəlini yəqin ki, eşitmisiniz: "Mənə kiminlə dostluq etdiyini de, sənin kİM olduğunu deyim".

Dalbanezo. Qancıq!

Paolina. Əsəbileşmeyin. Həzrət İsa əsəbi adamları sevməzdı.

Qız. Ata, narahat olma. Zərəri yoxdur, mən gözləyərəm. Bir günəş daması kimi yanın seromu gördüm. Özümü elə qüvvətli hiss edirəm ki...

Dalbanezo yerə əyilir, qırıq şüşə parçalarını götürmək istəyir.

Paolina ayaqları ilə şüşə parçalarını əzir.

Paolina. Əl vurmayın. Haqqınız olmayan şeyə toxunmayın! Bu, oğurluqdur. Mister Vilyamsa xəbər versəm, dərhal qolunuzdan tutub sizi bayıra atar...

Dalbanezo. Atsın! Get! De!

Paolina. İş bununla da qurtarmaz. Qızınızı küçəyə atmaq bir yana dursun, müqavilə şərtlərinə riayət etməyənlərə necə rəftar edildiyi sizə məlumdur.

Qız. Ata!

Paolina. Sizə son məskəhetim: bundan sonra namuslu olun. İsa günahkarların taqsırını bağışlayardı. Mən də sizi bağışlayıram.

Dalbanezo. İfritə! Mən səni...

Paolina. Belə sözler nəyə lazımdır! Sizi böyük tövlədə gözləyirlər. Sarı inək yenə xəstələnmişdir. Ağrısı tutmuşdur. Yaziq heyvanın imdadına çatin. Heyvanları sevmək ən böyük xeyirxahlıqdır. Sağ olun. (*Qiza müraciətla.*) Sağ olun, mənim balam, atanızı yola gətirin, vəzifəsinə ifa etsin. Vəzifə müqəddəs bir şeydir. (*Gedir.*)

ÜÇUNCÜ ŞƏKİL

Binanın üst mərtəbəsi. Bal-maskarad.

1-ci fraklı adam. Vilyamsın bu işinə nə deyirsən?

2-ci fraklı adam. Qeyri-adi adamdır. Sanatoriyalarda sağlamış xəstələrin bal-maskaradı! Aferin! Deməli, burdakıların hamısı Vilyamsın sanatoriyalarında müalicə edilib, sağlamış xəstələrdir. Amma əslində heç biri xəstəyə oxşamır.

1-ci fraklı adam. Elə sanatoriyaya gəldikləri zaman da onlarda ciddi bir xəstəlik yox idi...

2-ci fraklı adam. Həm də Vilyamsın ilk bal-maskaradı bu malikanədə verməsi diqqətəşayandır.

1-ci fraklı adam. Əlbəttə, aşağı mərtəbədə serom ixtiraçısı sərsəri Dalbanezonun inək müalicəsi ilə məşğul olan laboratoriyaları, yuxarı mərtəbədə isə sanatoriya müalicəsinin qələbəsini təsdiq edən bal-maskarad. Serom məğlub edilmiş, sanatoriya qalib gəlmışdır.

2-ci fraklı adam. Dalbanezo doğrudanmı firıldaqçıdır?

1-ci fraklı adam. Zənn etmirəm, lakin gəl bu söhbətdən vaz keçək. Sənə keçmiş vərəmlilər haqqında məlumat verim. O qapının yanındakı kök qadını görürsənmi?

2-ci fraklı adam. Yüz kilo gələnimi?

1-ci fraklı adam. Bəli. O, "Hollandiya pendiri və kərə yağı" kompaniyası sahibinin arvadıdır. Yanındaki ariq, uzun kişiyə vurulmuşdur.

2-ci fraklı adam. Yaxşı. Bəs o ariq, uzunboylu cavan kimdir?

1-ci fraklı adam. Vilyamsın dəllallarındandır.

2-ci fraklı adam. Başa düşmürəm.

1-ci fraklı adam. Bu saat başa salaram. Vilyamsın sərəncamında keçmiş qraflardan, knyazlardan ibarət belə cavan adamlar vardır. O bunları Avropanın hər tərəfinə göndərir. Onların vəzifəsi müxtəlif vasitələrə əl atıb, sanatoriya üçün səhhəti və pulu yerində olan müştəri qadınlar tapmaqdır.

2-ci fraklı adam. Çox gözəl! Kişi müştərilər gətirən qadın dəllallar da vardırmı?

1-ci fraklı adam. Əlbəttə, vardır. Bax, meksikalı qoca mil-yonerin yanında bir qız dayanmışdır.

2-ci fraklı adam. Dadlı tikədir.

1-ci fraklı adam. Yaxşıdır. Keçmişlərdə kino ulduzu olmuşdur. Sonra dəbdən düşdü. İndi sanatoriya ulduzudur.

Eskimos rəssam içəri girir.

2-ci fraklı adam. Oho! Bəs bu kimdir?

1-ci fraklı adam. Tanımırıñız? Məşhur rəssamdır. Eskimos Taitadır. Çox modern bir rəssamdır.

2-ci fraklı adam. Bəs o nə görkəmdir?

1-ci fraklı adam. Dedim ki, eskimosdur. Frak geyə bilməz ki! Bundan başqa işin bir cəhəti də var. Amerikalı neft kralı ilə söhbət edən o adamı görüşsənmi?

2-ci fraklı adam. Daz başlığını deyirsən?

1-ci fraklı adam. Bəli. Bu məşhur tablo taciridir. Eskimos Taita bu tacirə onun qulluğunda olan başqa rəssamlardan daha çox xeyir verir.

2-ci fraklı adam. Necə?

1-ci fraklı adam. Ona yaxşı bax. İndi bir fırıldaq çıxardacaq.

Eskimos Taita yerde oturmuşdur. Ətrafında izdiham vardır.

Neft kralı (*yanında dayanan tablo tacirinə*). Bu əcaib geyimli adam kimdir?

Tablo taciri. Zarafatmı edirsiniz, mister? Tanımadınız mı? Bütün Avropa...

Neft kralı. Tanıdım. Tanıdım. Amma nədənsə...

Tablo taciri. Əlbəttə, mümkün deyil ki, siz onu tanımayasınız. İyirminci əsrin böyük rəssamı eskimos Taitanı tanıtmamağınız mümkün olmayan bir işdir.

Neft kralı. Doğrudur. Doğrudur... Demək, şəkil çəkir? İndiyə qədər kimlərin portretini çəkmışdır?

Tablo taciri. Saymaq bir az uzun çəkər, mister. Yalnız bir-ikisinin adını deyə bilərəm. Lord Sesilin karandaşla bir portretini, şahzadə Armanın sulu boyla ilə bir rəsmini, qrafinya Natalyanın yağlı boyla ilə bir şəklini çəkmışdır. Sonra milyarder Dikkensin portretini çəkməyə başladı, ancaq, deyəsən, bu şəkil yarıda qalmışdır.

Neft kralı. Qəribədir. Niye?

Tablo taciri. Taita əcaib bir adamdır. Çox az adamların şəklini axıra çatdırır. Hətta böyük bir sülalə vəliəhdə ona öz şəklini çəkməyi təklif edəndə Taita bu təklifdən boyun qaçırdı. Özü də çox kobud bir tərzdə. Az qala bunun üstündə, eskimos imperiyası ilə yüksək sülalə arasında müharibə başlanmışdı.

Neft kralı. Bu eskimos imperiyası böyük bir dövlətdirmi?

Tablo taciri. Zarafatmı edirsiniz, mister? Ola bilməz ki, siz onu tammayasınız...

Neft kralı. Xeyr, bizim Amerikada ümumi coğrafiyaya o qədər də böyük əhəmiyyət vermirler. Onun üçün... Nə isə. Demək, Taita belə bir adamdır? Demək, milyarder Dikkensin şəklini yarında qoymuşdur? Sizcə, mənim şəklimi çəkərmi, necə bilirsiniz?

Tablo taciri. Vallah, nə deyim?

Neft kralı. Siz onunla bir danışın. Mən çox arzu edərdim... pul məsələsində nigaran olmasın. Qabaqcadan verəcəyəm...

Tablo taciri. Vallah, bilmirəm, mister. Mən onunla danışaram.

Neft kralı. Olmazmı ki, bu saat danışasınız?

Tablo taciri, Taita və neft kralı arasında söhbət davam edir.

1-ci fraklı adam. Gördünmü? Neftçi tora düşdü...

2-ci fraklı adam. Taita doğrudanmı bu məşhur adamların şəkillərini çəkmişdir?

1-ci fraklı adam. Əlbəttə, onlar da bunun kimi tələyə düşüblər. Eskimoslar imperiyasının da bir fırıldaq olduğunu yəqin ki, başa düşdün. Eskimoslar nefti əlahəzrətdən almadiqları üçün bu kral cənablarının eskimoslar haqqında heç bir təsəvvürü yoxdur.

2-ci fraklı adam. Cox gözəl. Gör bu gəncin ətrafına nə qədər qadın toplaşmışdır. O da Vilyamsın dəllallarındandır?

1-ci fraklı adam. Yox, yox... O, məşhur şair Duq Cindir.

2-ci fraklı adam. Aha, deməli belə! Üç ay ərzində milyoner olan şairi yaxından görmək istəyirəm. Gəlin, onlara yaxınlaşaq.

Fraklı adamlar gedirlər. Vilyams və Paolina gəlirlər.

Vilyams. Nə oldu?

Paolina. Sarı inəyə baxmağa getdi. Lap vaxtında yaxaladım.

Vilyams. Sizi unutmayacağam, əzizim! Sizdən çox raziyam.

Paolina. İsa da sizdən razı olsun, mister!

Vilyams. Orası elədir, lakin bir şey məni düşündürür. Əgər bizim dəli, bütün əziyyətlərə dözüb, iki ay da səbr etsə, sonra necə olacaq?

Paolina. Belə şey olmayıcaq. Bu işi mənə tapşırın. Bəlkə elə bu gecə hər şeyi həll elədim.

Vilyams. Təşəkkür edirəm.

Paolina. Mənə deyil, mənə ilham verənə təşəkkür edin...

Vilyams. Gözəlsiniz!

Paolina (*nazlanaraq*). Təşəkkür edirəm!

Vilyams vo Paolina gedirlər.

Şair (*başına toplaşanlara*). Sənət sənət üçündür. Şeir əbədi və ezelidir. (*Yanındakı qadılardan birinə kiçik bir şüsha uzadaraq*) Buyurun. Kokain... (*Qadın kokaini iyliyir.*) Berqsondan Freyde bir körpü çəkin. Körpünün bir başı Nitseyə, bir başı Pol Valeriye söykənsin. Mən bu körpünün üstündən keçirəm, belimdən aşağı qudurmuş bugayam. Kalləmin qabaq tərəfi fövqəlbeşər, dali tahtalşüurdur. Çiyinlərimdə sıtmə bürüncək vardır. Ulduzlar ovuclarının içindədir...

Bir qadın. Nə gözəl danışırınız!

Şair. Köhnə adətimdir. Sənət sənət üçündür. Birja oyunlarını başa düşməyən adam isə şair deyildir...

Bir qadın. Son müsamirənizə bilet tapmaq olarmı?

Şair. Zənn etmirəm. Bir həftədən sonra çay gecəsi təşkil edəcəyəm. Biletin biri elli dollar. Cox ucuzdur. Elə deyilmi? Ancaq bəzən demokrat olmaq lazımdır.

Başqa bir qadın. Necə də xariqüladə adamsınız!

Şair. Təvazökarlıq qürur deməkdir. Qürurlu olanlar təvazökardırlar. Mən təvazökarlığı sevmirəm. Fikriniz doğrudur. Kokain isteyirsinizmi?

Qadın kokaini alır və iyliyir.

(*Şair ona yanaşan bir qadına*) Sən harada idin şəhvətimin qadını? Məgər mənim mənliyim səni bir maqnit kimi cəzb etmədim? (*Qadının dodaqlarından öpür.*)

Gedirlər. Psixoloq və onun arxasında doktor golir.

Psixoloq. Salam, əziz doktor...

Doktor. Salam, əziz psixoloq...

Psixoloq. Nə var, nə yox? Yeni bir şey varmı?

Doktor. Diqqətəlayiq elə bir şey yoxdur. Ancaq bir həftədir ki, sanatoriyada qəribə bir xəstə ilə əlləşirik. Cox zəngin bir şərqli qoca ilə...

Psixoloq. Yəqin ki, hind racəsidir?

Doktor. Onun kimi bir şeydir. Dəhşətli qarınquludur. Xüsusi silə eti çox sevir...

Psixoloq. Şərqlilər et xörəklərini çox sevirlər. Bu, diqqətəşayan psixoloji bir hadisədir.

Doktor. Ele bizimki də o cinsdəndir. Ancaq qan təzyiqi çox yüksəkdir. Qətiyyən et yeməməlidir. Qocanın vətənindəki doktorlar et yeməyi ona qadağan ediblər. O da eti qadağan eleyən doktorların hamisini qovub. İndi də bizim sanatoriyaya gəlib.

Psixoloq. Bəs siz nə eleyirsınız?

Doktor. Nə edəcəyik? Hər şeydən əvvəl müştərini razı salmaq lazımdır. Hər gün qabağına iki kilo qızarmış et qoyuruq, həm də xalis dana eti. Donuz eti yemir.

Psixoloq. Yaxşı. Bəs qan təzyiqi?

Doktor. O məsələni də həll etmişik. Bir tərəfdən et veririk, digər tərəfdən isə hər gün damarlarından qan alırıq. Nəticədə müvazinət əldə edilir. Əlbəttə, hələlik.

Psixoloq. Maraqlı psixoloji hadisədir.

Doktor. Bəli, Vilyams da elə deyir. Xüsusilə, biz müştərini razı salıb, bir ay da sanatoriyada saxlaya bilsək, bu, Vilyams üçün daha maraqlı hadisə olacaqdır. Qoca çox zəngindir. Qanalma əməliyyatı isə bizdə çox bahadır.

Gedirlər. Şair və Paolina gedirlər.

Paolina. Əziz şairim. Şükür ki, sizi, nəhayət, tək görə bildim.

Şair. Əmr ediniz.

Paolina. Bir az yersiz də olsa, sizə bir sualım var...

Şair. Soruşun. Sizin nə gözəl dodaqlarınız varmış...

Paolina. O... O... Bu haqda sonra damşarıq. İndi sizdən başqa bir şey soruşmaq istəyirəm... Bilirsiniz ki, mənim üçün həqiqət hər kəsdən və hər şeydən üstündür.

Şair. Bilirəm...

Paolina. Deyirlər ki, siz, vaxtile, bu dəli baytar Dalbanezo ilə bir mülkdə yaşayarkən...

Şair. Kim? Dalbanezo? Hə, bəli, bir müddət qonşu olmuşuq. Bilirsinizmi, onun nə gözəl qızı var?! Necə zərif bir qızdır... Ancaq gərək ki, o xəstə idi...

Paolina. Mən də elə sizdən qızı soruşacaqdım. Deyirlər ki, Dalbanezonun qızı ilə sizin aranızda nə isə bir yaxınlıq varmış...

Şair. Bəli... Ancaq mənəvi bir yaxınlıq... O zaman mənim cəhalət dövrüm idi; Freydi yaxşı anlamamışdım.

Paolina. Bəli. Lakin aradan dörd ay keçmişdir.

Şair. Dörd aymı? Mənə bu dörd ay dörd əsr kimi gəlir...

Paolina. Zaman nisbidir. Ancaq bunun əhəmiyyəti yoxdur. Qəribəsi budur ki, nə üçün siz Dalbanezonun qızını bir daha görmək istəmədiniz?

Şair. Cox görmək istərdim.

Paolina. Bu arzunuzu dərhal yerinə yetirmək öz əlinizdədir. Dalbanezo qızı ilə bərabər alt mərtəbədə yaşayır. Doktor da indi evdə yoxdur. Sarı inəyə baxmağa getmişdir. Fürsətdir, gedib yenə də köhnə sevgilinizi ziyarət etsəniz...

Şair. Alt mərtəbədədir? Belə, belə. Onlar alt mərtəbədə də olmalıdır. Gözəl ideyadır! Elə bu saat öz köhnə məlakəmə hör-mətimi bildirməyə gedirəm. (*Ucadan o biri otağa tərəf müraciət edir.*) Dostlar, mənə qulaq asın, aşağıda yaşayan Dalbanezonun qızını, mənim solğun məlakəmi görməyə gedəcəyik. Ey mənim təəbəm, şeir və sənət təəbəsi! Mənim dalimca gəlin.

Şair və izdiham gedirlər. Vilyams gəlir.

Vilyams. Nə oldu?

Paolina. Məsələ bu gecə həll ediləcəkdir.

Vilyams. Təşəkkür edirəm. Gözəlsiniz.

Paolina. Bir az əvvəl Duq Cin də mənə belə dedi.

DÖRDÜNCÜ ŞƏKİL

Yenə ikinci şəkildəki otaq. Dalbanezonun qızı kresloda yatır. Argentina tanqosunun qırıq sosları vo yağış şırtltısı eşidilir. Birdən-birə qapı açılır. Şair səndələyərək içəri girir. Bir-iki addım atır. Yatan qızı görür. Dönüb gurultu ilə qapıya yaxınlaşan qadınlara ve kişilərə baxır. Otaq yarıqaranlıqdır.

Şair. Susun. Sükut... Məlakəm yatır. Barmaqlarınızın ucunda yeriyin. Dərindən nəfəs almayın. Sultanum yatır.

Bayirdakılar içəri girirlər.

Ürəklərinizi ləkəlmış çəkmələr kimi ayaqlarınıza geyin. Ürəklərinizin üstündə yavaş-yavaş, səs çıxarmadan yeriyin. Məlakə yatır. (*Yatan qızı yaxınlaşır.*)

Bir qadın. Bumu?

Başqa bir qadın. Heç də gözəl deyil...

1-ci qadın. Ölü kimidir.

Şair. Bəli, ölü kimidir. Əbədi bakırənin ölüsü kimi... Mənim qəlbimdə atəş saqqallı xortdanlar qımlıdanmağa başlayır.

Qadınlar və kişilər (*hamısı birdən yavaş səslə*). Atəş saqqallı xortdanlar.

Şair. Siz onun dodaqlarına baxın. Dodaqlarının ətrafindakı yumşaq tüklərə baxın. Kəhrəba rəngli heyva üzərindəki qızıl tozlu tüklər kimidir.

Bir kişi. Son dərəcə gözəldir.

Başqa bir kişi. Mən cazibənin bu qədər qorxunc olduğunu görməmişdim.

Şair. Susun və baxın. Əbədi bakırə oyanacaqdır. Əbədi bakırə öz bəkarətini dodaqlarından dodaqlarına verərək gözlərini açacaqdır.

Qadınlar və kişilər (*hamısı birdən yavaş səslə*). Gözlərini açacaqdır.

Şair. Tibetdə kiçik buddanın qarşısında vəcdə gələn monqol lamaları kimi heyrət və qorxu ilə baxın. Onun dodaqlarından öpəcəyəm.

Qadınlar və kişilər (*hamısı birdən yavaş səslə*). Onun dodaqlarından öpəcək.

Şair. Cöldə ağappaq bir quzunun üstünə qonan bir qartal kimi onun üstünə qonuram. Dodaqlarım dodaqlarına yaxınlaşır və...

Qadınlar və kişilər (*hamısı birdən yavaş səslə*). Və...

Şair. Öpürəm. (*Qızı öpür.*)

Qadınlar və kişilər. Alqış, ustad!

Qız diksinərək oyanır. Şairə baxır, onu tanır. Ətrafindakılara baxır.

Birdən-birə əlləri ilə üzünü örterək, ağlamağa başlayır.

Şair. Bu nədir? Ağlayırsan? Canımın canının canı... Ağlama, mən gəlmisəm. Səni oyandıran mənim dodaqlarımdır. Mənim qalın, mənim əthi, odlu dodaqlarım... Sən ağlayırsan? Ağlama, yeganə gözəlim mənim.

Bir qadın. Nə gözəl danışır!

Şair. Ağlama! (*Qızın əllərini üzündən çəkmək istəyir.*)

Qız. Mənə toxunmayın...

Şair. Sənə toxunan mənim əllərim deyil. Ruhlarımız bir-birinə toxunur.

Qız. Buraxın məni...

Şair. Sənin müqavimətin məni dəli edir.

Qız. Gedin buradan...

Şair. Gedə bilmərəm. Getməyəcəyəm! Təzə qan qoxuyan dodaqlarının ləzzəti qızığın bir möhür kimi dodaqlarımı dağladı. Ağlama, əzizim mənim.

Qadınlar və kişilər (*hamısı birdən, yavaş səslə*). Ağlama!

Şair. Göz yaşların məni qudurur. İşiltılı bir su görmüş quduz it kimi oluram. (*Birdən-birə üzünü ətrafdakılara çevirir.*) Dostlar, mənə bir tanqo çalın. Yox, Sen-Sansın “Ölüm rəqsı”ni çalın. Sərsəri Dalbanezonun şüşələrini, qablarını götürün və çalın...

Ətrafdakılar şüşələri, qabları götürürlər, çalmağa başlayırlar.

Gəl, sevgilim... Gəl, gözəlim, gəl! (*Qızı zorla qaldırır.*)

Bir qadın. Nə böyük bir şairdir! Ya rəbbim!

Bir kişi. Həyecandan ölürməm.

Başqa bir kişi. Belə maraqlı nömrəni indiyə qədər görməmişdim.

Qız şairin qucağında ölmüşdür. Şair qızın qucağında öldüyünü hiss etmədən, bir-iki addım daha atır. Birdən Dalbanezo açıq qapıdan içəri girir..

Dalbanezo. Bu nədir?

Ətrafda qorxu və heyvət. Musiqi kəsilir.

Bir qadın. Bu kimdir?

Bir kişi. Dalbanezo...

Bir qadın. Dəliyə bənzəyir!

Dalbanezo şairə yaxınlaşır, onun üstünə atılır.

Dalbanezo. Burax onu, eclaf!

Şair. Lakin...

Dalbanezo şairə bir şillə vurur. Qız şairin qucağından atasının əllərinə düşür. Dalbanezo qızını əllərinin üstünə qaldırır.

Qapiya yiğilanların üstünə yeriyir.

Dalbanezo. Rədd olun buradan! Donuzlar!

Hamı tələsik gedir.

(*Dalbanezo qızımı yerə qoyur. Diz çökür. Onun ürəyinə qulaq asır.*)
Qurtardı. (Ayağa qalxır. Otağın ortasında əsəbi-əsəbi gəzir, stolu çevirir, sonra pəncərəni açır, qızını qaldırıb, pəncərədən küçəyə atılır.)

Sükut. Yağışın səsi eşidilir. Vilyams, Paolina, şair və izdiham içəri girir.

Vilyams. Hər tərəfi...

Paolina. Axtarın!

Gələnlər dağılışırlar. Şair, Paolina və Vilyams səhnədə qalırlar.

Paolina (*açıq pəncərənin qabağına gedir*). Qaçmışdır.

Şair. Qızının ölüsunü də özü ilə aparmışdır...

Paolina (*pəncərəni bağlayarkən*). Qızının öldüyünə əminsnizmi?

Şair (*örtülən pəncərənin səsi ilə eyni bir zamanda*). Bəli.

Paolina (*xaç çəkir*). İsa günahlarını bağışlasın!

Pərdə

ÜÇÜNCÜ PƏRDƏ

BİRİNCİ ŞƏKİL

Yenə dörd telefon və bir radio haqqında

Frayman. Allo!

Telefon 2. Allo!

Telefon 3. Allo!

Frayman. Dalbanezo səhər həbsdən azad edilmişdir. Bu barədə müfəssəl bir məlumat dərc edin.

Telefon 2 (*qəzetçi telefonun dəstəyini qoyur, makinaçıya*). Yazın. Sanatoriyalar tresti ilə bağlı müqaviləyə riayət etməyən və bu səbəbdən müəssisəni böyük zərərə salan məşhur fırıldaqçı Dalbanezo, səkkiz ay bundan əvvəl yüz min dollar təzminat verməyə və təzminatı vermədiyi üçün altı ay həbs cəzasına məhkum

edilmişdir. Təzminatı verməyən sərsərinin həbsxanaya düşdürü oxucularımıza məlumdur. Bu beynəlxalq firıldaqçı həbs müddətini qurtarıb, bu səhər azad edilmişdir.

T e l e f o n 3 (qəzetçi katibəyə). Təhlükəli bir heyvan dəmir qəfəsdən çıxmışdır. Məşhur firıldaqçı Dalbanezo həbsdən azad edilmişdir. Bizim aramızda gəzib dolanır. Əlləriniz daima pul kisənizin üstündə olsun! Kassalarınızın qifilini dəyişdirin! Özünüzü qoruyun! Aramızda bir fəlakət əl-qoş ata-ata sərbəst gəzir.

T e l e f o n 4 (qəzetçi katibə). Yazın... Dalbanezo altı ay həbsdə yatdıqdan sonra bu səhər buraxılmışdır. Bu qara və ugursuz dəli...

R a d i o . Allo! Allo! Danışan Dallyardı radiosudur. Sanatoriyalar trestinin səkkiz ay bundan əvvəl firıldaqçılıq üstündə həbsə məhkum etdiirdiyi doktor Dalbanezo bu səhər həbsxanadan buraxılmışdır...

İKİNCİ ŞƏKİL

Park. Gecodır. Dalbanezo bir kürsünün üstündə, fenerin altında oturmuşdur. Yanında bir sərsəri yatmaqdadır. Çox uzaqlardan gitarada çalınan bir tanqo səsi gəlir.

Sinyorina, qara gözlü Sinyorina,
Gözləndən yanağına düşən xalı
Qoy görməyim, ört üzünə yelpazəni.
Sinyorina, qara gözlü Sinyorina,
Mən girimmi qucağına, Sinyorina...
Sinyorina, Sinyorina, Sinyorina...

D albanezo (öz-özünə). Sinyorina, qara gözlü... gözləndən... xalı... yelpazəni... Sinyorina...

Qızın səsi (çox uzaqlardan). Nə gözəl havadır! Bir bayra bax!

D albanezo. Yenə qımıldanırsan, qızım... Qoltuğunun altına termometri qoyar-qoymaz...

Uzaqlardan gitara və mahni:
“Qoy görməyim, ört üzünə yelpazəni”

Qızın səsi (çox uzaqlardan). Ata, qulaq as, yuxarı mərtəbədəki ziyafətdə...

Dalbanezo. Mən indiki vəziyyətdə heç bir mahniya qulaq asa bilmərəm...

Uzaqdan gitaranın səsi:
“Sinyorina, qara gözlü Sinyorina...”

Pedronun səsi (çox uzaqlardan). Ah, ustadım, əgər siz, bir az siyasi iqtisadı bilseydiniz...

Dalbanezo. Əl çək bu mücərrəd nəzəriyyədən, Pedro!

Uzaqdan gitaranın səsi:
“Ört üzünə yelpazəni...”

Dalbanezo yerindən sıçrayır.

Paolinanın səsi (çox uzaqdan). Mən vəzifəmi yerinə yetirəm. Müqavilənin üçüncü maddəsi...

Dalbanezo. Sən hələ də buradasan? Boğaram səni, Koxun mikrobları kimi boğaram! (Yerində oturur.) Koxun mikrobları, Dalbanezonun seromu! Koxun mikroblarının ayaqlarının altına səril-diyiini görürem. O kimdir? Hə, gərək ki, fransız generalıdır, eləmi? Nə deyirsən, Pedro? Napoleon haqqında bəzi şeylər bilirəm, lakin siyasi iqtisadın... (Birdən-birdə yerindən durur.)

Paolinanın səsi (çox uzaqlardan). İsa günahkarları bağışlayardı. Mən də sizi bağışlayıram...

Dalbanezo kürsünün üstünə yığılır. Aylır. Sərsəri də oyanmışdır.

Sərsəri. Ey! Niyə öz-özünə danışırsan? Dəli olmusan nədir?
Ey qoca, sənə deyirəm!

Dalbanezo. Mənəmi?

Sərsəri. Əlbəttə, sənə. Başqa kimə deyəcəyəm?

Dalbanezo. Mənə nə deyirsən?

Sərsəri. İşə düşdük ki! Niyə öz-özünə danışırsan, deyirəm?

Dalbanezo. Mənmi danışıram?

Sərsəri. Bəli, sən.

Dalbanezo. Qulağıma səslər gəlir...

Sərsəri. Qulağıma səslər gəlir? Qulağını tixa. Əgər bacarmırsansa, qəmişini çək. Camaatın yuxusunu qaçırtma.

Dalbanezo. Baş üstə.

Sərsəri. Məndən incimə, qoca! Yaxşı, eybi yoxdur. Danış, ancaq yavaşcadan, aşağıdan götür bir az.

Dalbanezo (*yatmağa başlayan sərsəriyə*). Yatırsınız mı?
Sərsəri (*diksinərək*). Eh... eh... Korsan? Görmürsən?
Dalbanezo. Xoşbəxt adamsan! Yuxun gelir, yatırsan.
Sərsəri. Bəs sənin yuxun gəlmir? Yatmırısan?
Dalbanezo. Yatmaq istəyirəm, yata bilmirəm. Gözlərimi yumuram... Yuxulayan kimi qulağım səslərlə dolur...

Sərsəri. Qoca, sən xəstəsən.

Dalbanezo. Xəstəyəm. Öz psixologiyama nəzarət edə bilmirəm. Buna ağlının gücü çatmir. Mən, ancaq fiziologiyama cavab-dehəm. O da bərbad olmuşdur.

Sərsəri. Dərin sözlər danişırsan. Amma bir şey anlamadım, qoca! Oxumuş adama oxşayırsan.

Dalbanezo. Bəli, mən çox oxumuşam, lap çox...

Sərsəri. Ancaq oxumağının nə faydası? Mən əliflə dirəyi bir-birindən ayıra bilmirəm. Amma bax, ikimiz də yan-yana gecələyirik. Oxuyub-oxumamaqdən bir şey çıxmaz. Adamin gərək bəxti olsun. Biz üç yoldaş idik. Başladıq işə...

Dalbanezo. Hansı işə?

Sərsəri. Hansı işə? Yüksək bir işə, kassaları yarmaq, seyfləri dilə getirmək işinə, anladınmı? İlk seyfi açdıq. Bayıra çıxarkən polis üstümüzü aldı. Atəş açılar. Cona kürəyindən gülə dəydi. Ömrünü bağışladı sənə. Mən də yaxamı ələ verdim. Dama basdilar. On il aldım. Üçüncü dostumuz Şmidt pulları götürüb aradan çıxdı. Əkildi. Sonralar mən həbsxanada öyrəndim ki, Şmidt bir-iki iş görüb və indi nəhəng bir otel açıb. Hərifin müştəriləri qrafdan aşağı deyildir. Adamin gərək bəxti olsun. Oxumaqdən, yazmaqdən nə çıxar, doğru deyilmi?

Dalbanezo. Bilmirəm... Sənin yuxun gelir – bu, çox yaxşıdır. Mənim də yuxum gelir. Ancaq yata bilmirəm.

Polislərin fit səsləri.

Sərsəri Vay nənə! Eşidirsənmi? Ötürlər. Vəsiqən varmı, qoca?

Dalbanezo. Var, budur. (*Həbsxanadan buraxılma vəsiqəsini göstərir.*)

Sərsəri. Bu nədir? Yüz addımdan görsem də tanıyaram. Demək, sən də oradan çıxmışan? Nə qədər yatmışan?

Dalbanezo. Altı ay.

Sərsəri. Adam öldürmüsən?

Dalbanezo. Xeyr...

Sərsəri. Düzü, səndə o sır-sifət də yoxdur. Yəqin ki, birini aldatmışan?

Dalbanezo. Haradan bilirsən?

Sərsəri. Üzündən görünür. Səndə başqa mühüm iş görməyə halim var?

Polis fitləri yaxınlaşır.

Sərsəri. Mənə bax, qoca! Tez buradan sürüş görək!

Dalbanezo. Başa düşmürəm...

Sərsəri. Yəni əkil buradan. Tez ol, dur!

Dalbanezo. Nə üçün?

Sərsəri. Gəlirlər. Fit səsini eşitmirsənmi? Gece yarısı bizi burada saxlaşalar, yenə içəri soxacaqlar. Sərsərilərin nizamnaməsini oxumamışanmı?!

Dalbanezo. Oxumamışam.

Sərsəri. Elə isə bəs nə oxumusan, ey üzü göyçək!?

Polis fitinin səsi daha da yaxınlaşır.

Di tez ol! Allah dadına çatsın! Tez qaç...

Dalbanezo (*uzaqlaşan sərsərinin dahinca*). Hara gedim?

Sərsəri(*uzaqdan*). Haraya istəyirsən...

Dalbanezo ayaq üstündədir. Polis gelir.

Polis. Burada nə edirsən?

Dalbanezo. Heç nə.

Polis. Nəçisən, nə iş görürsən?

Dalbanezo. Heç nə...

Polis. Harada yaşayırsan?

Dalbanezo. Heç bir yerdə.

Polis. Bir adamın varmı?

Dalbanezo. Heç kəsim yoxdur.

Polis. Təvəllüd kağızin, vəsiqən, pasportun varmı?

Dalbanezo. Var.

Polis. Bəri ver, baxaq.

Dalbanezo. Buyurun.

Polis (*kağıza baxır*). Düş qabağıma! Gedək!

Dalbanezo. Hara?

ÜÇUNCÜ ŞƏKİL

Polis məntəqəsi.

Məmur. Vallah, mister, siz bilən yaxşıdır, amma mənə qalsə...

Komisyoncu. Xeyr, xeyr. Arxayın olun. Mən öz işimi bili-rəm, öz mallarımı tanıyıram. Üç aydan bəridir ki, sərsəriliklə müba-rizə və yoxsullara kömək cəmiyyətinin üzvüyəm. Mən nə qədər yoxsul görmüşəm! Elə bir qənaətə gəlmışəm ki... Əslinə baxsanız, çoxdan bəri bu qənaətdəyəm ki, işə yaramayan adam yoxdur. Məsələ adamları işlədə bilməkdədir. Sərsəriliyin qarşısını yalnız bütün sərsəriləri zorla işə cəlb etməklə almaq olar.

Məmur. Elədir. Doğrudur. Lakin bizim küçələrdən topladığımız bu hərifləri ancaq katorqa əməyi düzəldə bilər.

Komisyoncu. Bəli, bəli. Bəziləri üçün bu tətbiq edilə bilər. Və mütləq tətbiq edilməlidir. Əlbəttə, ağır işlər üçün də insan qüvvəsinə ehtiyac vardır. Lakin bəzilərindən daha yüngül işlərdə istifadə edə bilərik. Məsələn, indicə sizə dediyim kimi, Dollaryanda sirkin belə adamlara ehtiyacı vardır.

Məmur. Doğrusu mən, sirk həyatı ilə maraqlanmamışam.

Komisyoncu. Mən isə əksinə. Məsələn, bundan iki ay əvvəl bütün Dollaryanda polis qüvvələrini dəhşətə gətirən məşhur cirt-dan sərsəri Simonu götürək. Bu canini yenicə salındığı kameradan mən özüm çıxarddım. Sirkə tövsiyə etdim. On beş günün içində cirt-dan cənabları yumşalıb mumə döndü. İndi həm qarnı doyur, həm də namuslu bir adam olub. Mister, vəhşi heyvanları tərbiyə edən, əhliləşdirən müəssisə, sərsəriliyin qarşısını bir biçaq kimi kəsmək üçün mühüm vasitədir.

Məmur. Ola bilər...

Komisyoncu. Nə isə... Eşitdiyimə görə, məşhur sərsəri Dal-banezo srağagün həbsdən buraxıldıqdan sonra gecə yarısı polislərinizdən biri onu yaxalamışdır.

Məmur. Bəli. İki gündən bəridir ki, bizdədir. Səssiz-səmirsiz bir qocadır. Ona çox yazığım gelir. Lakin yersiz-yurdsuz olduğu üçün...

Komisyoncu. Yaziq. Lakin bu hala düşməsində özü günah-kardır. Mister, çox oxumuş adamlar ya milyoner olurlar, ya da sərsəri.

Necə olursa olsun sərsərilərlə mübarizə və yoxsullara kömək cəmiyyəti bu qocaya da yardım edəcəkdir.

Məmur. Çox yaxşı olardı. Onu xeyriyyə idarələrindən birinə qoysaydınız.

Komisyonçu. Yooox... Bu mümkün deyildir. Həm də düzgün olmaz. Biz onun əxlaqını korlaya bilərik, halbuki bizim vəzifəmiz sərsəriləri tərbiyələndirməkdən ibarətdir. Əslində, xeyriyyə idarələri, zənnimcə, zərərli müəssisələrdir. İnsanları işsizliyə, müftəxorluğa öyrədir. Sonra da bir çoxları qocaldıqları zaman xeyriyyə idarəsinə girəcəklərini düşünərək, cavanhıqlarından sərsəriliyə başlayırlar. Təmin edilmiş qocalıq gəncliyi tənbəlliyyə sövq edir. Nə isə, gəlin indi bu Dalbanezodan damışaq. İndicə dediyim Dollar-yanda sirkində ona gözəl bir iş tapmışam. Madam ki, əl-ayağı öz yerindədir, mütləq işləməlidir...

Məmur. Ancaq mənə elə gəlir ki, onda işləməyə hal qalmışdır.

Komisyonçu. Sizə özünü elə göstərir. Əslində, şirkət tapdığım iş o qədər də ağır deyildir. Ən çoxu gündə iki saat işləyəcək. İndi onu çağırın. Özümlə aparacağam.

Məmur. Yaxşı. Ancaq bəzi rəsmi qaydalara əməl etməli olacaqsınız.

Komisyonçu. Əlbəttə, əlbəttə... Müqaviləni dərhal imzalayaram.

Məmur. Çox gözəl. İndi onu çağırtdıraram. (*Zəngi basır, içəri girən polisə*) Dalbanezonu buraya gətirin.

Polis. Srağagün gecə tutulan qoca sərsərinimi?

Məmur. Hə, hə...

Sükut, məmur və komisyonçu barmaqları ilə stolu taqqıldadırlar.

Dalbanezo və polis girirlər.

Məmur. Yaxın gəl. Yaxın gəl. Bax, bu cənab sənə bir iş tapmışdır. Yaxşı bir iş. Sənə zəmin də durur.

Dalbanezo. Siz kimsiniz?

Komisyonçu. Sərsəriliklə mübarizə və yoxsullara kömək cəmiyyətinin üzvüyəm. Bu cəmiyyət hər cür komisyonçuluqla məşğuldur...

Dalbanezo. Yaxşı, yaxşı... Dediiniz hansı işdir?

Məmur. Sirkdə işləyəcəksən...

Dalbanezo. Nə iş görəcəyəm?

Komisyonçu. Asan bir iş. Qorxma. Ancaq sərsəriliklə bir-dəfəlik vidalaşmalısan. Hər şeydən əvvəl intizama riayət etməlisən. Dollaryanda sırkı sanatoriyalar trestinə bənzəməz. Bundan başqa cəmiyyətimiz səni himayəsi altına alacaqdır...

Dalbanezo. Raziyam. Bu gecə harada yatacağam?

Komisyonçu. Sirkdə.

Dalbanezo. Sirkdə. Sirk işindən başqa heç bir şeylə, fikrən də olsa, məşğul olmayacağam. Ən kiçik bir təcrübə... Müqavilənin üçüncü maddəsi. Bilirəm...

Komisyonçu. Yox, canım, sirkdəki işini qurtardıqdan sonra istədiyini elə. Yalnız cəmiyyətimizin nəzarəti altında olmaq şərtilə. Anladınmı?

Dalbanezo. Anladım, anladım. Ancaq mən yata bilmirəm. Bəlkə sirkdə yata bildim.

Komisyonçu. İşini qurtardıqdan sonra istədiyin qədər yat...

Dalbanezo. Yata bilmirəm. Qulağuma səsler gəlir.

Komisyonçu. Orada gəlməz. Di hazırlaş...

Dalbanezo. Hazırəm.

Komisyonçu. Aparası bir şeyin yoxdurmu?

Məmur. Heç bir şeyi yoxdur.

Komisyonçu. Ele isə verin müqaviləni imzalayım. (*Komisyonçu kağızları imzalayır.*) Sağ olun. Zənn edirəm ki, yenə görüşəcəyik. Bir iş üçün səkkiz belə adama ehtiyac vardır.

Məmur. Xoş gəldiniz. (*Dalbanezoya.*) Özünü yaxşı apar, artıq qocalmisan. Ağaların sözündən çıxma. Sonra sənin taleyinə heç qarışmaram ha!

Komisyonçu. Hə, gedək!

Dalbanezo. Ah, orada bir yata bilsəydim, yata bilsəydim...

DÖRDÜNCÜ ŞEKİL

Pərdənin qabağında təbillər. Orkestr çalır, hoqqabazlar və carçı gəlirlər.

Carçı. İçəri buyurun. Buyurun. Gəlin, xanımlar! Buyurun, ağalar! İyirminci əsrin möcüzü saqqallı qadını, dünyanın ən uzun boylu nəhəngini, dünyanın ən qıسابolu cırtdanını, beş yüz kiloluq adamı, pələnglərin baletini, meymunların konsertini... hər şeyi görəcəksiniz, cənablar, hamısını görəcəksiniz, xanımlar! Buyurun içəri! Buyurun, xanımlar! Buyurun, ağalar! Buyurun! Bir yumruqla buğanı öldürən boksçunu, səkkiz dəfə dalbadal yüz metrə tullanan civanını, ölüm karetasını, saqqallı qadını və son nömrəmiz olan sərsərilər kralını seyre gəlin! Xanımlar, doktor Dalbanezonun gözlərinə baxın, xanımlar!

Təbillər çalınır. Orkestr gurlayır. Hoqqabazlar oynayaraq çıxırlar. Carçı pərdələri açır. Dəmir qəfəslər görünür. Birinə saqqallı qadın, birinə pəhləvan, birinə də doktor Dalbanezo salınmışdır. Qəfəslərin qabağından izdiham keçir. Qapiçı qadınla fahişə gəlirlər. Əlində qırmanç olan xüsusi geyimli sirk təlimçisi ortada gəzinir. At kişnəməsi eşidilir. Qapiçı qadın və fahişə, saqqallı qadının salındığı qəfəsin qabağında dayanırlar.

Qapiçı qadın. Sən bir Allahın işinə bax, yəqin bu arvadı yaradanda fikri dağınış imiş. Keşişin saqqalı ilə qoca nənənin döşlərini tərs salıb. Bəh, bəh! Təkcə bu saqqalı qadını görmək üçün adam verdiyi bilet puluna heç heyfsilənməz.

Fahişə. Görəsən saqqalı həqiqidirmi?

Qapiçı qadın. Bilmirəm. Bəlkə də taxmadır. Nə tutub çekərdim! Hətta bunun üçün iyirmi sent də verərdim.

Fahişə. Amandır, gəlin gedək! Baxdıqca ürəyim bulanır.

Pəhləvanın salındığı qəfəsin qabağına gəlirlər.

Fahişə. Bax, kişi belə olar!.. Sən bir onun qollarına bax...

Qapiçı qadın. Elə sənə də bir nəfər beləsi lazımdır. İndiyə qədər gizli işləyirsən. Özünə vəsiqə də düzəldə bilməmisən. Bu hərifi dost tutsaydın, qorxmadan işləyərdin.

Fahişə. Vallah, doğru deyirsən. Mən ona üstəlik pul verməyə də hazırlam. Bir sinəsinə bax!

Qapiçı qadın. Pulun bu qədər boldursa, kirayəni vaxtında ver. Di, gedək Dalbanezoya baxaq. Mən, əslində, onu görməyə gəlmışəm.

Fahişə. A-a-a... Bax, buradadır...

Qapıcı qadın. Oho... Salam, mister Dalbanezo?.. Necəsiniz?

Burada rahatsınızmı? Başınız nələr çəkmədi, nələr! O qədər də qocalmamışınız. Vallah, ancaq siz görməyə gəlmışik. Saqqallı qadına da baxdıq. O qədər də maraqlı bir şey deyildir. Deyin görək, daha nə işlər görürsünüz? Qəzetlərdə sizin adınızı oxudum. Fəxr etdim. Gərək ki, qızınız olmuşdur. Cox heyfsiləndim. Nə yaxşı qız id! Pedrodan hələ də xəber yoxdur. Eee... Bir az da siz danışın görək.

Fahişə. Cavab vermir. Deyəsən, burada aktyorların tamaşaçılarıla danışması qadağan edilmişdir. Tramvay sürənlər kimi.

Qapıcı qadın. Əziz doktor! Mən yad adam deyiləm ki... Görsələr də qorxmayıñ. Bilirsinizmi, bizim mister Klaynın qızı fransız şahzadəsinə ərə getdi. Eşitməmisinizmi?

Fahişə. Nahaq yerə çənəni yorursan. Sənə heç qulaq asmir.

Qapıcı qadın. Mənə qulaq asmir?

Fahişə. Heç üzünə də baxmir.

Qapıcı qadın. Necə yəni üzümə baxmir? Mən onu görmək üçün bir dollar bilet pulu vermişəm. Onun nə haqqı var mənim üzümə baxmasın?

Fahişə. Nə edə bilərsən? Zorla üzünə baxdırıa bilməzsən ki?

Qapıcı qadın. Canını da alaram. Doktor Dalbanezo, demək, mənə qulaq asmırıñız? Demək, mənim üzümə baxmırıñız... Guya ki, məni tanımırıñız... Sən elə əvvəldən də tərsin biri idin. Bir dəfə də məni möhtərəm avtomobili qonaqların yanında qovdun. Yادindadır mı? Ancaq sonra nə oldu? Mən möhtərəm avtomobili qonaqlardan razı qaldım, səni isə qolundan tutub küçəyə atdım... Aha, bu, doğrudan da heç özünü o yerə qoymur. Sən bir buna bax... Mən bu saat sənə göstərərəm. (*Heyvan təlimçisinə*) Qamçılı ağa! Qamçılı ağa!

Təlimçi. Buyurun, madam.

Qapıcı qadın. Siz burda işleyirsiniz?

Təlimçi. Bəli, madam, yoxsa bir əmriniz var?

Qapıcı qadın. Əlbəttə, var. Sizin bu artistləriniz nə təbiyəsiz adamlardır! Mən bu Dalbanezonu görməyə gəlmışəm, o isə üzümə belə baxmir. Halbuki mən onun gözlərini görmək üçün biletə bir dollar pul vermişəm. Özünüz elan verirsiniz, özünüz də...

Təlimçi. Əsabılışməyin, madam, indi məsələni həll edərəm. Buyurun!

Qapıçı qadın. Buyururam.
Təlimçi (*Dalbanezoja*). Ayağa qalx!
Qapıçı qadın (*fahişəyə*). Gördünmü?
Təlimçi. Ayağa qalx, deyirəm!
Dalbanezo. Çox yorulmuşam. Yata bilmirəm. Xəstəyəm.
Nəfəs ala bilmirəm...

Təlimçi. Ayağa qalx, deyirəm sənə! Bir bax, xanımlar səni
görməyə gəlmişlər!

Qapıçı qadın. Elədir. Səni görməyə gəlmışik. Bir dollar bilet
pulu vermişik.

Təlimçi. Qalx!

Dalbanezo ayağa qalxır.

Qapıçı qadın. Hə, indi deyin görək, necəsiniz, doktor cənab-
ları!

Dalbanezo. Yata bilmirəm. Qulağıma səslər gəlir. Nəfəs ala
bilmirəm.

Fahişə. Yaziq doktor.

Qapıçı qadın. Bax, inadçılığın, tərsliyin cəzası budur!

Zəng çalınır.

Bir səs. Oyun başlanır, oyun başlanır. Yerlərinizi tutun!

Fahişə. Ay qız, oyun başlanır. Gedək, sonra yerlərimizi tutarlar.

Qapıçı qadın. Sağ olun, mister Dalbanezo! Hər gün sizi
görməyə gələcəyəm.

Gedirlər.

Təlimçi (*saqqallı qadına və pəhləvana*). Sizin nömrələriniz
əvvəldədir. İçəri gedib hazırlaşın. (*Dalbanezoja*) Səninse işin
qurtarmışdır. Gedib yata bilərsən. Ancaq diqqətli ol, tamaşaçıları
acıqlandırma...

Dalbanezo. Nəfəs ala bilmirəm. Yorulmuşam... Nəfəs ala bilmirəm. (*Tək*) Nəfəs ala bilmirəm. Yata bilmirəm. Qulağıma səslər
gəlir. Nəfəs ala bilmirəm. Qııldanma, qızım... Günəş dammasını
damarlarına... Əl çək bu siyasi iqtisaddan, Pedro... (*Yavaş-yavaş
dizləri bükülür və barmaqlığa sarılıraq ölürlər.*)

BEŞİNCİ ŞƏKİL

Meyitxananın qapısı

Doktor (*meyitxana gözətçisinə*). Sanballı bir şey varmı? Amma keçən dəfəki kimi başıma bəla açmasın.

Gözətçi. Narahat olmayın, doktor!

Doktor. Mənə kəllə lazımdır, anlayırsanmı?.. Maraqlı bir kəllə.

Gözətçi. Yaxşı, ancaq mən sizə təkcə kəlləni kəsib verə bil-mərəm.

Doktor. Əlbəttə, meyiti bütünlükə götürəcəyəm, laboratori-yada kəsmək asandır.

Gözətçi. Yaxşı, elə isə içəri buyurun... Baxaq...

İçəri girirlər, açıq qapıdan ölülerin ayaqları görünür.

Doktorun səsi. Yox, bu yaramaz. Alnı çox dardır.

Gözətçinin səsi. Bəs bu necədir?

Doktorun səsi. İşimə yaramaz. Bir baxsan gicgahı yarılmışdır. Mənə zədələnməmiş sümük lazımdır. Həm də sanballı bir şey...

Gözətçinin səsi. Elə isə dayanın. Bu on yeddi nömrəyə baxaq. Sərsəri Dalbanezo...

Doktorun səsi. Ax, o buradadır?

Gözətçinin səsi. Dünən gətirdilər. Sirkdə işlərkən birdən-birə ölmüşdür...

Doktorun səsi. Çox gözəl, bir baxaq. Siz də bu meyitxananı qaydaya sala bilmirsiniz? Heç bir bölgü-filan yoxdur. Parça dükanı belə sizin meyitxanadan səliqəlidir.

Gözətçinin səsi. Nə edə bilərik? İş çoxdur. Hə, budur, on yeddi nömrə, baxın...

Doktorun səsi. Pis deyil. Əsla pis deyil. Alın qəşəngdir. Hərifdə də, amma baş varmış ha.. Mükəmməl bir baş... üzünүn cizgilərinə bir bax. Çox gözəl, çox gözəl... Ahram. Nə qədər verəcəyəm?

Gözətçinin səsi. Yüz dollar.

Doktorun səsi. Amma dedin ha! Bu nədir, hind qumaşıdır mı? Əlli dollar verirəm.

Gözətçinin səsi. Zarafatmı edirsiniz? Belə kəlləyə elli dollar!

Doktorun səsi. Yaxşı, qoy əlli beş olsun. Necədir?

Gözətçinin səsi. Bir az da artırın. Mal isteyirdiniz, bu da mal! Hərif bəlkə də dahi imiş, kim bilir?

Doktorun səsi. Elədir, amma başıma bir cəncəl açsa nə olsun?

Gözətçinin səsi. Qorxmayın. Adamı-zadı yoxdur. Həm də cərrahlara bir söz demirlər.

Doktorun səsi. Mən indi çox maraqlı bir cərrahiyə ilə məşğulam.

Gözətçinin səsi. Daha yaxşı, belə isə pula heyfiniz gəlməsin.

Doktorun səsi. Elədir, amma...

Gözətçinin səsi. Uzun sözün qisası, köhnə müştərisiniz. Qoy sizin xətriniz üçün yetmiş dollar olsun. Bir pens də aşağı düşməyəcəyəm. Siz aparmasanız, tibb fakültəsi aparacaq.

Doktorun səsi. Orası elədir. Ancaq onda sənə bir şey düşməz.

Gözətçinin səsi. Yaxşı, nə isə, altmış beş dollar verin.

Doktorun səsi. Qəbulumdur. Hazırla. Avtomobil tində gözləyir.

Gözətçinin səsi. Mən onu dal qapıdan çıxaracağam.

Bir müddət sonra avtomobil siqnalının səsi eşidilir. Pedro
yüyürə-yüyürə gəlir. Gözətçi ilə qabaqlaşır.

Pedro. Mənə bax, sən meyitxananın gözətçisənmi?

Gözətçi. Bəli. Nə var ki?

Pedro. Doktor Dalbanezonun ölüsünü buramı gətiriblər?

Gözətçi. Bəli.

Pedro. İçəridədirmi?

Gözətçi. Xeyr.

Pedro. Bəs haradadır?

Gözətçi. Siz gecikmisiniz.

Pedro. Nə dedin? Doktor Dalbanezo haradadır?

Gözətçi. Elə indicə, bir az bundan əvvəl satdıq.

Pərde

QƏRİBƏ ADAM

Dram, üç pərdədə

İŞTİRAK EDİRLƏR

Əhməd Rza – vəkil, 35 yaşlarında
Rəcəb bəy – milyoner, 55 yaşlarında
Aytən – Rəcəbin qızı
Nihal – Rəcəbin qardaşı qızı, gözəl, gənc qadın
Əbdürəhman Yardımçı – mühəndis, 30 yaşlarında
Necmi Yalın qılınc – yazıçı, 35 yaşlarında
İsmayıllı – universitet dosenti, 40 yaşlarında
Səlim – fəhlə, 40 yaşlarında
Orxan – meyxana sahibi
Əli – meyxanada xidmətçi
Aleksandr – rus mühaciri, 50 yaşlarında
Hüseyn – gülerüzlü əclaf, 50 yaşlarında
İzzət – çəkməçi, 45 yaşlarında
Tövfiq – dülger, 30 yaşlarında
Nuru, Xalid – canilər
Zəhra – Nurunun arvadı, hələ də gözəl, lakin yorğun sıfətli gənc qadın
Kamil – rəssam
Polis məmuru
Meyxana müştəriləri

Əhvalat bizim günlərdə İstanbulda vəqe olur.

PROLOQ

Örtülü pərdə qarşısında. Ortada bir böyük ağ daş var. Səlim daşın yanında dayanmışdır.

Səlim (öz-özünə). Yolun ortasında bu boyda daş qəza törədər. (*Daşa yaxınlaşır, qaldırır, ətrafa baxır.*) Görəsən bunu hara qoyum? Bura qoysam necə olar? (*Daşı kənara qoyub yoluna davam edir.*)

Bu zaman sağ tərəfindən Hüseyn daxil olur.

Hüseynin yanından ötərkən,

Nə xoşrif adamdır! (*Gedir.*)

Hüseyin (*Səlimin ardınca baxır, öz-özünə*). Məlunun əl-ayağını bağlayıb, biglərini dibdən qırxasan. (*Gözü daşa sataşır.*) Bu nədir? Bir dəli şeytan deyir bunu qoy yolun ortasına. (*Daşa yaxınlaşır.*) Birdən görən oldu? (*Ətrafa baxır. Daşı qaldırıb yolun ortasına qoyur.*) Fransızca buna nə deyirlər? Kamuflyaj, hə... bunu bir yaxşıca kamuflyaj eləmək lazımdır ki, görən olmasın.

Sol tərəfdən Əbdürəhman daxil olur.

(*Əbdürəhman yanından keçərkən ayaq saxlayır, ona baxır, öz-özünə.*) Bu saat ayağı ilişəcək... (*Gedir.*)

Əbdürəhman (*gözü daşa sataşır, öz-özünə*). Bu şəhər idarəesini lənətə gəlsin. Yəni gözləri bu yekəlikdə daşları görmür? Bu küçəyə, görəsən, zibil yiğanlar da gəlmir? Məgər bu onların işidir! Bəs onların deyilsə, kimin işidir? (*Gedir.*)

Nəcmi fit çala-çala daxil olur. Ayağı daşa ilişir.

Nəcmi. Ay, zəhrimara qalasan! (*Gedir.*)

Rəcəb gelir. Daşa yaxınlaşır, ayağını onun üstünə qoyur, ayaqqabısının bağını bağlayıb, yoluна davam edir. Ayton, Əhməd, Nihal daxil olurlar.

Aytən. Ata, sən yenə çox tez-tez gedirsən!..

Rəcəb. Qızım, qarnımin piyini əritməliyəm, ya yox?

Nihal. Əmican, amma ürəyinizi də bu qədər yormaq olmaz.

Rəcəb. Yaxşı, yaxşı... Görürsünüz, yavaş-yavaş gedirəm...

(*Ağır addımlarla səhnədən çıxır.*)

Əhməd. Nihal xanım, ehtiyatlı olun.

Nihal. Nə olub?

Əhməd. Ayağınız daşa ilişər. (*Daşı yoldan götürüb kənara qoyur.*)

Piano səsi eşidilir.

Aytən, fikir vermişəm, hər bazar günü sizə gələndə bu bağların birində kim isə bu vaxtlar eyni qammanı çalır.

Aytən. Təzə dövlətlilərdən Nuru Altinturanın yelbeyin qızı Ayşədir. Heç fikir vermisiniz, sizi görəndə necə baxır?

Əhməd. Xeyr, fikir verməmişəm.

Hamı gedir. Piano səsi davam edir.

Aytənin səsi (*dəhşətlə*). Ata... ata!

Nihalın səsi (*dəhşətlə*). Əmi...

Əhmədin səsi. Rəcəb bəy, qorxmayın, xəndəyə atılın!

Aytonin və Nihalın səsi (*bir yerdə*). Əmi!.. Ata!.. Əhməd!..

Dalbadal iki güllə atılır.

Qızların səsi - Aaaaaa...

Piano səsi bir müddət də davam edir, sonra kesilir.

BİRİNCİ PƏRDƏ

Sadə, lakin zövqlə bəzənmiş bir otaq. Bu həm iş, həm qonaq, həm də yemək otağıdır. Əhmədin sağ qolu sarıqlıdır.

Əhməd (*sözünü davam edərək*). Hə... dediyim kimi qabaqda Rəcəb bəy, dalınca Nihal, Aytən, onun da dalınca mən tini burulduq... Orada dörd yolun ayriçində polis budkası var...

Əbdürəhman. Keçən ilə qədər damı rənglənməmişdi. İndi rəngləyiblər?

Əhməd. Fikir vermədim.

Əbdürəhman. Mən fikirləşirəm ki, hadisədən təxminən on beş dəqiqə əvvəl mən də ordan keçmişəm... Hə, sonra?

Əhməd. Sonra, sonra?.. Həmin budkanın yanında...

Əbdürəhman. Sənin Aytən xanımını keçən il İstanbula gələndə mühərrirlərin balında ötərgi gördüm... doğrudan, bəs sən niyə orda yox idin? Aytən gözəl qızdır. Sonra?

Əhməd. Sonra... deyirəm də, orada, polis budkasının yanında...

Əbdürəhman. Rəcəb bəy milyoner adamdır... Qızının da, necə deyərlər, sənə meyli var... Görürsən də mənim gözümdən heç nə yayınmir... Sonra?

Əhməd. Nə sonra?

Əbdürəhman. Sözünü de, hə, o polis budkasının yanında.

Əhməd. Sonrası bildiyin kimi.

Əbdürəhman. Yoxsa incidin?

Dəhlizdə zəng səsi eşidilir. Əhməd qapını açmaq üçün durur.

Dayan, mən açaram. (Çıxır.)

Əhməd (*sağ qolunu sıqlayır, öz-özünə*). Ağrıyır... Deyirlər, hələ bir neçə gün də ağrıyacaq. Ölə bilərdim? Bəlkə də... bu baradə fikirləşməmişdim. Kim bilir... Eh, nə fərqi var? Yarım saatdan sonra xəstəxanaya gedəndə, məsələn, yolda maşın altında qalıb olə bilerəm. Kim bilir. Ağrıyır... Görəsən, gələn kimdir? Qadın deyil... Addımlarından oxşamır.

Əbdürəhmanla Nəcmi daxil olurlar. Nəcmi şlyapasını çıxartır.

Əsobidir.

Nəcmi (*Əhmədə*). Bu nədir? Pilləkəndən yixilbsan, nədir?

Əhməd. Yox... Tanış ol. Əbdürəhman Yardımcı.

Nəcmi. Cox şadam. (Baş əyir.) Nəcmi Yalın qılınc, yaziçi. Cox güman, adımı eşitmisiniz?

Əbdürəhman. Vallah, bəy əfəndi, düzü, mən ədəbiyyatla, romanla, şeirlə-filanla o qədər də...

Nəcmi. Aydındır. (*Əhmədə*) Sənin məktubunu da, əlyazmalarını da aldım. Bu nə oyundur, başıma gətirirsən?

Əhməd (*gülümsəyərək*). Nəcmi, qardaşım, nə danışırsan? Mən sənin başına heç bir oyun gətirmirəm!

Nəcmi. Elə güman edirdim ki, mənimlə olan münasibətlərində vəkil olduğunu unudursan.

Əhməd. Qulaq as...

Nəcmi. Sən fikrini açıq deyə bilərdin. Düzünü deyəydin ki, Nəcmi, mən sənin şöhrətindən, sənin təcrübəndən istifadə etmək istəyirəm. Sənin hesabına dolanmaq istəyirəm.

Əhməd. Ağlıni çəsibsan-nədir? Nə danışırsan?

Nəcmi. Birinci kitaba aldığı pulun neçə faizini mənə verdin?

Əhməd (*gözlənilmədən, qəzəblə*). Bu cür danışsan, deyəsən, küsməli olacağıq... Özünə gel!

Əbdürəhman (*Nəcmiyə sigaret təklif edir*). Çekirsiniz? Buyurun.

Nəcmi. Xeyr... Yaxşı, verin. (*Sigaret götürüb yandırır, dərhal atır*) Nə üçün demədin ki, tərcümə mənimdir. Qorxursan, elə deyilmi? Qorxursan ki, onlar bütün tərcümələri mənə həvalə edərlər?

Əhməd (*mülayim səslə*). Əsəbisən.

Nəcmi. Mən gedirəm. Lakin pulumu tələb edəcəyəm. Salamat qalın. (*Gedir.*)

Əhməd. Lap ağlını çəşib! Gör nələr danışır? Amma yaxşı oğlandır... (*Gülür.*) Deməli, o məni kələkbaz yerinə qoyur?

Əbdürəhman. Nə olub axı?

Əhməd. Bir dəfə yanına gəldi, “acıdan olurəm” dedi, borc istədi. Mənim də pulum yox idi. O zaman mən naşir Rəfiq üçün təxəllüs altında detektiv romanlar tərcümə edirdim. Bu işi Nəcmiyə verdim.

Əbdürəhman. Deməli, öz çörəyini... nə üçün?

Əhməd. Nəcminin ehtiyacı məndən də çox idi. Tərcüməni ona naşirdən xəbərsiz verdim. Naşirlərin yanında onun etibarı qalmayıb. İstedadlı oğlandır, amma tənbəldir. Birinci tərcüməni yaxşı elədi. Aldığım pulu ona verdim. İkinci tərcüməni oxumadan naşirə göndərdim. Üç gündən sonra tərcüməni üstümə qaytardılar... Bir tərcüməydi ki, Allah göstərməsin. Mən də bir məktub yazıb həmin əlyazmasını Nəcmiyə qaytardım.

Əbdürəhman. Görürəm, sən heç dəyişməmisən, əvvəlki kimi qəribəsən. Liseydə oxuyanda da imtahan zamanı başqalarına kağız ötürərdin. Özün isə tutulub kəsilərdin.

Əhməd. Bir dəfə də sənin üstündə.

Əbdürəhman. Yadımdadır... Hə, harda qaldıq? Dedin, siz polis budkasına yaxınlaşdırınız. (*Dəhlizdən zəng səsi eşidilir.*) Mən açaram. (*Çixır.*)

Əhməd (*öz-özüñə*). Görəsən kimdir? Bilmirəm, bu sərsəri Nəcminin əlindən hirsənlərim, yoxsa halına acıym? Deyəsən hirsənməyə başlayıram. Bəsdir üz verdim.

Əbdürəhman Nəemi ilə daxil olur.

Nəcmi. Bağışla, mən bir qədər əsəbiləşdim... hörmətsizlik elədim... acığın tutmasın!

Əhməd. Nə danışırsan? Boş işdir! Mənim heç də acığım tutmur.

Nəcmi (*stolun üstünə bir yiğin kağız qoyur*). Əlyazmasıdır, hamısını düzəltmişəm. Nəşriyyata ver. Qardaşım, vəziyyətimin necə ağır olduğunu özün bilirsən. (*Əbdürəhmana*) İcazənizlə bir siqaret.

Əbdürəhman. Buyurun!

Nəcmi. Öz qutumu heç bilmirəm harda qoymuşam... (*Əhmədə*)
Qolunu həkimə göstərmisən? Mütləq göstər... Pilləkənlərdən yıxılmağın nəticələri bəzən pis olur. Üç gündən sonra gələcəyəm. Hirs-lənmə... (*Əbdürrəhmana*.) Biz sənətkarlar bir qədər hövsələsiz oluruq. Özümüzdən çox tez çıxırıq. (*Əhmədə*) Barişdiq, elə deyilmi?
Məni nankor sayma, sənin yaxşılıqlarını ölüne kimi yadımdan çıxartmaram. Di, qucaqla məni!

Əhməd (*gülür*). Tək əllə bir az çətin olacaq.

Nəcmi (*onu qucaqlayır*). Əhməd, qardaşım!.. (*Əbdürrəhmana*)
Sizə isə, bəy əfəndim, məsləhət görürəm, hərdənbir roman oxuya-sınız. Zehniniz açılar... (*Gedir*.)

Əbdürrəhman. Həyasız görmüşdüm, amma beləsini yox!
Yaxşı indi nə eləmək fikrindəsən?

Əhməd. Doğrudan da düzəldibsə, bir də özüm gözdən keçirdib
göndərəcəyəm nəşriyyata. Yazığın vəziyyəti doğrudan da ağırdır.

Əbdürrəhman. Sənə də qəribə adam dedim, daha bu qədər
yox! Nə isə... Sonra? Siz polis budkasına yaxınlaşdırınız... (*Gülümsünür*.)

Əhməd. Nəyə gülürsən?

Əbdürrəhman. Bu yaxınlarda sən milyonların yeganə varisi
fusunkar bir xanımın əri olacaqsan!

Əhməd. Bu, sənin ağlına hardan gəldi?

Əbdürrəhman. Yaxşı, yaxşı! Başa düşdüm. Susuram. İndi
mənim səndən, necə deyərlər, bir xahişim var. Bir şey icad eləmi-
şəm. İstəyirəm ki, patent almaqda mənə kömək eləyəsən.

Əhməd. Sən nə icad eləmisən?

Dəhlizdən zəng səsi gəlir.

Əbdürrəhman. Özün get. Yəqin yenə də o, sırtıqdır.

Əhməd gedir.

(*Öz-özüñə*.) Bax, buna varam. Afərin Əhməd. Qəribəliyinə qəribə
adamdır. Amma durnanı lap gözündən vurub. Bu dünyada yaxşı
yaşamaq isteyirsənsə risk elə. Amma həyatını təhlükə altına almaq
da hər kişinin işi deyil. Bize bu işdən, görəsən, nə düşəcək? Sol
gözüm ayışır... İnşallah, xeyirədir!..

Rəcəb (*qapı arxasından*). Nə əziyyət, canım? Sənin sayəndə
sağ qalmışam. Vərliğimla sənə minnətdaram.

Əhməd və Rəcəb daxil olurlar.

Əhməd. Vallah, bəy əfəndim... Rəcəb Əbdürəhmanı görür, baş əyir. Əbdürəhmanı təqdim edir.

Əbdürəhman Yardımçı. Rəcəb bəy.

Rəcəb. Mənim üçün böyük şərəfdir.

Əbdürəhman. Yox, yox, bəy əfəndi, əksinə, mənim üçün böyük şərəfdir. Görən kimi zati-alınızı tanıdım. Siz öz şəkillərinizə çox oxşayırsınız, hərçəndi özünüz, necə deyərlər, xeyli cavan görünürsünüz.

Rəcəb. Yox, canım, sizə elə gəlir... (Əhmədə.) İndi Aytənlə Nihal da gələcək. Qolun necədir, bərk ağriyir? İcazə versən, kontora bir zəng edərəm.

Əhməd. Buyurun, rica edirəm.

Rəcəb (*telefona yaxınlaşır, dəstəyi götürür, nömrəni yiğir, Əhmədlə söhbətinə davam edir*). Heç olmazsa bir həftəliyə bizim bağa istirahətə gələyedin. (*Telefonun dəstəyinə*) Allo, Şinası, sən-sən?.. Katibəni çağır görüm... (Əhmədə.) Amma nə köpək idi... İt deyil, ejdahadır, ejdaha. (Əbdürəhmana.) Əhvalatdan agahsinuz? Elə dəniz kənarına çatar-çatmaz polis budkasının dalından (*telefonun dəstəyinə*). Fəridə, qızım, veksellər banka göndərildi?.. Çox gözəl. Çox gözəl. Aerodromun satılmasından necə, bir xəber var?.. Çox gözəl. Əşrəfə ver görüm... (Əhmədə.) Ömrüm boyu sənə minnətdaram. (Əbdürəhmana.) Heç bilmədim, o it budkanın dalından, ya hər-dan çıxdı. Yekə, sapsarı it idi. (Əhmədə.) Deyirsən quduzdur. (Əbdürəhmana.) Gördüm, birbaş üstümə gelir. Əhməd qışkırdı, özümü atdım xəndəyə. Bu vaxt Əhməd onunla əlbəyaxa oldu. Ömrüm boyu sənə minnətdaram, Əhməd bəy, bütün ömrüm boyu... (Əbdürəhmana.) Bu vaxt, bəy əfəndim... (Əhmədə.) İt gərək ki, quduz idi. Şübhəsiz, quduz idi. Çünkü ağızından selik axırdı... (*Telefonun dəstəyinə*) Əşrəf, mən vəkil Əhməd bəyin yanındayam. Yarım saatdan sonra gələcəyəm. Ticarət nazirini tap, qoy mənə zəng eləsin. Necə?.. Necə?.. Sivas deputati?.. Yeqin pul istəməyə gəlib!.. Qov getsin, yox, qoy gözləsin... Arxitektora de ki, Aytən bu gün mehmanxananın tikintisinə baxmağa gələcək. (*Dəstəyi goyur, Əbdürəhmana*) Əvvəller mən bizim rəhmətlik xanımdan qorxardım, indi də qızımdan qorxuram. Əgər bu gün orada, tikintidə onun gözüne bir əyər-əskik dəysə, vay mənnən arxitektorun halına. Hə,

mən nə deyirdim? Hə, bir də gördüm ki, Əhməd bəy oğlumuz itlə tutuşub. (Əhmədə.) Quduzdur? İkimiz də yaman qurtardıq bəladan. (Əbdürrəhmana.) Bu vaxt, bəy əfəndim, bir gülə atıldı, dalınca biri də. Polis nəfəri budkadan özünü yetirib iki gülə ilə köpəyin meyitini saldı. (Əhmədə.) İt sənin boğazını üzə bilərdi. Gullələr sənə dəyə bilərdi.

Əhməd. Boğazım da sağ-salamatdır, gülə də dəyməyib.

Rəcəb. Dəyə bilərdi. Bizim polisləri yaxşı tanıyıram. Oğruya atırlar, doğruya dəyir. Mən polis rəisinə zəng elədim, həmin qocanı komissar rütbəsinə təqdim eləyəcək. İt məni qapmayıb, amma seliyi üstümə sıçraya bilərdi. Necə bilirsən, bəlkə mən də iynə vurdurum? Deyirsən, quduzdur?

Əhməd. Bu gün bəlli olacaq.

Rəcəb Bilirəm, mən ora zəng eləmişdim. Özü də bir neçə dəfə, amma hər ehtimala qarşı yoxlayıram ki, bəlkə mənə bir cür deyərlər, sənə başqa cür. Axı dünən sənə iynə vurublar? Bəlkə mən də vurdurum, necə bilirsən? İynə bərk ağrıdır? Bir bizim bağ qonşusu, imansız Süleymana bax... Bu gün səhər gəlib məni təbrik edir. Mən ona sənin şücaətindən danışıram, o isə deyir ki, Pasterin quduzluğa qarşı icad etdiyi dərman olmasa idi, cənab vəkil itin üstünə belə cəsarətə atılmazdı. Buna nə deyirsən, hə? Tutaq ki, bu hadisə Pasterdən qabaq baş verəydi. Özü də sən yəqin biləydin ki, it quduzdur, yenədəmi məni xilas etməyə atılardın?

Əhməd. O məqamda mənim nə Paster, nə də quduzluq haqda düşünməyə macalımlı olmadı.

Rəcəb. Macalın olsaydı, necə? Şəxsən mən olsaydım, düşüñərdim. Məni düz başa düş, mən bunu heç də sənin şücaətini gözdən salmaq üçün demirəm. Necə bilirsınız, quduz itin seliyi adamın dərisinə düşsə, adama quduzluq sirayət eləyə bilər? Yenə də o imansız Süleymanın sözləri başından çıxmır. Onun səninlə ədavəti var, nədir? Deyir, birinin çayda boğulduğunu görsən, sən də körpüdə olsan, səndən başqa da yaxında heç kim olmasa, özün də üzmək bilməsen, özünü suya atarsan?

Əbdürrəhman (*bilaixtiyar*). Birinin əvəzinə, ikisi boğulsun? (Özünü ələ alaraq.) Lakin, bəy əfəndim, mən əminəm ki, çayda boğulmaq təhlükəsi zati-alinize üz versəydi, Əhmədsə üzmək belə bacarmassayıdı, heç bir tərəddüd etmədən sizi xilas etməkçin çaya atıldı.

Rəcəb. Ola bilər. Aranı qarışdırın bu Süleymandır də, elə bil, adamın ürəyinə qurd salmaqdan həzz alır. Eh, Allah lənət eləsin Pasterə də, çaya da, boğulana da. Əhməd bəy, oğlum, qulaq as, yanında işlədiyin vəkil Şəkib hörmətli adamdır, professordur... Lakin sənin müstəqil işə başlama vaxtin çoxdan çatıb.

Əbdürəhman. Tamamilə doğru buyurursunuz, bəy əfəndi.

Əhməd. Müstəqil işə başlamaq, kontor açmaq üçün vəsait lazımdır.

Rəcəb. Mən verərəm.

Əhməd. Amma...

Rəcəb. Daha bunun nə "amma"sı?

Əbdürəhman. Bəy əfəndi, Əhməd sadəcə olaraq özünü itirib, bilmir ki, sizin bu atalıq qayğıınıza nə cavab versin.

Əhməd. Mən sizə minnətdaram. Səhv etmirəmsə, siz mənə borc pul vermək isteyirsiniz. Amma bu borcu mən sizə qaytara bilməyəcəyəm.

Rəcəb. Guya, o pulu qaytara bilməsən, mən müflis olaram. İslərsən, borcunu da beş-altı ilə lap yaxşı qaytararsan.

Əhməd. Cox sağ olun.

Rəcəb. İyirmi həkimlə, bir professorla məsləhətləşmişəm. Bu it seliyi barədə. Deyirlər, əgər selik düşən yerdə çapıq və ya sıyrıq yoxdursa, selik qana keçməyib... (*Sağ əlini uzadır.*) Sizcə, bunu çapıq saymaq olar?

Əbdürəhman (*Rəcəbin əlinə baxır*). Bunumu, bəy əfəndi? Qətiyyən!..

Rəcəb (*Əhmədə*). Deməli, Allah xeyir versin? Kontoru mənim mülkümdə açarsan. Kirayə pulunu səndən yaribayarı alaram. Avadanlığı, mebeli Aytənlə birlikdə seçərsiniz. O ki, qaldı dövriyyə kapitalına...

Əhməd. Rəcəb bəy, mən bunları qəbul edə bilmərəm.

Rəcəb. Yəni mənim belə xırda-xuruşla da sənin xəcalətindən çıxmaga haqqım yoxdur?

Əhməd. Bu zəruridirsə...

Rəcəb. Hə? (*Gülür.*) Sən onu deyirsən? O barədə də fikirləşmişəm! (*Əbdürəhmana.*) Oğlum, siz qəhvə hazırlaya bilərsiniz?

Əbdürəhman. Bəy əfəndi, bu nə sözdür? Mən İzmirliyəm. Siz qəhvəni acı içirsiniz, şirin?

Rəcəb. Şirin.

Əbdürrəhman gedir.

Rəcəb. Söhbətimiz nə yerdə qaldı? Hə! Mən belə hesab edirəm ki, mütləq, mütləq sənin xəcalətindən çıxmaliyam. Aytən də bu fikirdədir. Aydındır mı? Aytən də.

Əhməd. Siz bugünkü gəlişinizlə mənim xəcalətimdən çıxdınız.

Rəcəb. Yaxşı, yaxşı. Nəzakəti qoy bir qırğıga, ürəyini mənə aç. Dillən görüm. Müxtəsər, Allahın əmri, peyğəmbərin şəriyyəti, Aytən də ki razıdır, verirəm onu sənə.

Əhməd. Bağışlayın...

Rəcəb. Aytənin ər mal-dövlətinə ehtiyacı yoxdur. Bilirəm ki, sən onun xoşuna gəlirsən. Biz də vaxtilə cavan olmuşuq! Biz də vaxtilə sevmişik! Elə mənim kontoruma da, yəni mənə də sənin kimi əlitəmiz, işgüzər bir kürəkən lazımdır.

Əhməd. Rəcəb bəy...

Rəcəb (*əlini uzadır*). Qayınatanın əlini öp, görüm. Həqiqətən də bunu çapılıq saymaq olmaz, deyilmə?

Telefon zəngi eşidilir.

Əhməd (*dəstəyi götürür*). Bəli, burdadır. (*Dəstəyi Rəcəbə uzadır*.)

Rəcəb (*telefonla*). Necə? Məclisin sədri? Aman Allah! Mən onsuz da onların partiyası üçün qəzet, mətbəə düzəldim, onların ac qurdularına ətək-ətək pul payladım, daha məndən nə istəyir?.. Yox, o işə bir qəpik belə verən deyiləm! Ona bir qədər nəzakətlə cavab ver... Qoy kontora gəlsin... (*Dəstəyi yerinə qoyur*.)

Əhməd. Mən sizi işinizdən eləyirəm.

Rəcəb. Eybi yoxdur. Deməli, belə: toy məsələsini-filanı Aytənlə özünüz danışarsınız. Mən sizin yerinizdə olsaydım, toy səyahətinə çıxardım, Amerikani, Avropanı, Yaponiyani-zadı gəzərdim. On gözəl mehmanxanalar, bilet-milet bunların hamısı mənim boynuma. Sonra, sənə avtomobil də lazımdır. Hansı markalı maşınları daha çox xoşlayırsan? Öz aramızdır. Aytənin cehizi yarım milyondur. Çox gözəl bilirsən ki, o mənim yeganə varisimdir. Amma mirası, (*gülür*) o qədər də tez almayacaqsınız. Mən hələ bir iyirmi beş il də yaşamaq fikrindəyəm. (*Fikrili-fikrili*.) Əlbəttə, bu quduz it başıma iş açmasa. Deməli belə, mənim əziz kürəkənim, dünyanın

ən gözəl qızını sənə verirəm. Hə, deyirlər dənizçilər klubu ağ "Qağayı" gəmisini satır. Onu sizin üçün alacağam. Sən ki dənizi çox sevirsən.

Əhməd. Rəcəb bəy, Aytənlə biz dostuq. Sizə də çox hörmət eləyirəm, amma onunla evlənmək fikri heç vaxt mənim başıma gəlməyib.

Rəcəb (*əvvəlcə özünüü itirir, sonra isə qəzəblə*). Necə? Bəlkə pis eştidim? Sən Aytəni rədd edirsən? Qəribədir! Çox qəribədir! (Pauza.) Yaxşı. Qoy olsun. Mən sənə qəbizziz-zadsız on beş min lirə verirəm. Nə isteyirsən elə.

Əhməd. Vermişən varsınız... Rica edirəm, bu barədə bir daha danışmayaq.

Rəcəb. Hər şeyi rədd edərək sən sadəcə məni təhqir edirsən! Mən müftə iltifat göstərilməsini sevmirəm.

Əbdürəhman daxil olur.

Əbdürəhman (*qəhvəni uzadaraq*). Buyuracaqsınız, bəy əfəndi. Mənə belə gəlir ki, bəy əfəndim, bizim Əhməd artıq cinyət işinə baxmağı boynundan atıb, necə deyərlər, mülki işlərlə məşğul olmalıdır.

Rəcəb. Siz nə ilə məşğul olursunuz?

Əbdürəhman. Mən mühəndisəm. Ali texniki məktəbi bitirmişəm.

Rəcəb (*laqeyd*). Çox gözəl.

Əbdürəhman. Lakin mən komisyonçuluq və ticarət, necə deyərlər, xırda ticarət işlərile məşğul olmayı daha üstün tuturam.

Rəcəb (*laqeyd*). Çox gözəl.

Əhməd (*Rəcəbə*). Qəhvəniz soyuyur.

Rəcəb. İçməyəcəyəm. Getmək vaxtıdır. (*Getməyə hazırlaşır*.)

Əbdürəhman (*birdən nə isə bir qərara gələrək*). Bəy əfəndi!

Rəcəb (*narazı halda*). Bəli.

Əbdürəhman. Mən bir şey ixtira eləmişəm, necə deyərlər, icad eləmişəm...

Rəcəb (*laqeyd*). Çox gözəl, təbrik edirəm.

Əbdürəhman. Mən əminəm ki, ixtiram sizi maraqlandıracaq!

Rəcəb. Nədən bilirsiniz?

Əbdürəhman. Sizin ticarət dühanız, ticarət işlərinin təşkilinə, onun, necə deyərlər, psixologiyasına verdiyiniz əhəmiyyət

bütün dünyaya bəlliidir. Mən zati-alinizin ölkəmizin işgüzar dairələrinə bəxş etdiyi saysız-hesabsız yenilikləri, necə deyərlər, yaxın-dan izləyirəm...

Rəcəb. Mühəndis olduğunuz üçün güman etməliyəm ki, siz yeni bir maşın ixtira etmisiniz?

Əbdürəhman. Mənim ixtirama bir növ maşın demək olar. Daha doğrusu, bəy əfəndi, bu insanların çörəye və suya olan ehtiyacı qədər mühüm bir ehtiyacını təmin edən sadə və sadə olduğu qədər ucuz bir alətdir... Bircə dəqiqə... (*Yazı stolunun üstündən böyük bir rulon kağızı götürür. Kağızı açır. Cihazın rəsmi tamaşaçılara görünür.*) Bunu ilk dəfə görmək sizə nəsib olub. Hətta Əhməd belə hələ onu görməyib.

Rəcəb. Bu nədir?

Əbdürəhman. Sxemdir, bəy əfəndim, necə deyərlər, plandır. Bu manikürindir!

Rəcəb. Nəyə lazımdır?

Əbdürəhman. Manikür etmək üçün.

Rəcəb. Başa düşmədim.

Əbdürəhman. Bəy əfəndim, qadınlar bunu ovuclarının içine alaraq, barmaqlarını bu boş yerə dirəyəcəklər və sonra rahatca, əlləri əsmədən, təhlükəsiz manikürlərini eləyəcəklər.

Əhməd. Bu boyda şey ovuca necə yerləşəcək, çox böyük deyilmi?

Əbdürəhman. Rəsmidə böyüdülmüş şəkildə verilmişdir! İyirmi beş dəfə böyüdülüb.

Əhməd. Nə üçün?

Əbdürəhman. Necə ki, nə üçün? Xırda detalları daha aydın görmək üçün.

Rəcəb. Aydındır. Cihaz nədən hazırlanacaq?

Əbdürəhman. Plastik kütlədən. Rəngbərəng plastik kütlədən. Sarışın xanımlar üçün çəhrayı, qarayanız xanımlar üçün yaşıl, qumral saçlı xanımlar üçün qırmızı rəngli plastik kütlədən. Maya dəyəri əlli quruş. Hər birini rahatca iki yüz əlli quruşa satacağıq.

Əhməd. Kim alacaq?

Əbdürəhman. Manikür edən qadınların hamısı. Başqa cür ola bilməz! Ankarada, İzmirdə, İstanbulda gündə üç dəfə radio ilə belə bir elan oxunacaq: "Nişan üzüyü, yalnız gözəl barmaqlara

yaraşır. Barmaqlarınızın gözəlliyi isə manikürdən asılıdır. Gözəl manikürü siz yalnız manikyürin vasitəsilə edə bilərsiniz..."

Rəcəb. Pis çıxmır.

Əbdürrəhman. Yaxud: "Dünyanın bütün qadınları manikyürindən istifadə edirlər!"

Əhməd. Bu lap ağ oldu!

Əbdürrəhman. Qəzetlərdə belə elan vermək olar: "Manikürsüz qadın, neylonsuz qadın kimi bir şeydir" və ya bir təsəvvürünüzə gətirin, bəy əfəndi, küçələrdə, meydanlarda afişalar. Afişada böyük bir qadın barmağı, orta barmaq olsa daha yaxşı, dırnaq sınımişdir, qan axır. Altında bircə sətir yazı: "Manikyürinsiz edilən manikürün nəticəsi!" Yaxud da başqa bir afişə: "Xəstəxana. Gözəl bir qadın çarpayıda uzanmışdır. Üzü meyit kimi solğun, dodaqlarının rəngi qaçmışdır! Barmağı sim etmişdir: Ölə bilər! Altında belə bir yazı: "Manikürünü manikyürinsiz eləmiş, qanı zəhərlənmiş... öle bilər. Ölməmək üçün manikyürin alın!" və yaxud da... (Aşağıdakı sözləri ispan havasında oxuyur.)

Qızım, tez olarsan gəlin
Gözəlləşərsə əllərin.
Əllərə gözəllik verir,
Manikyürin, manikyürin.

Evlisənsə ərini
Əldən çıxartmamaqçün,
Almalısan mütləqa,
Manikyürin, manikyürin

və yaxud...

Rəcəb. Kifayətdir.

Əbdürrəhman. Bundan başqa, manikyürini İstanbulun dövlətlilər yaşayan məhəllələrində, lap elə kasıblar məhəllələrində də, müasir xırdavat satışı yolu ilə də satmaq olar. Təsəvvürünüzə gətirin, bəy əfəndi, bir-birindən gözəl oğlanlar əllərində xırdavat qutuları İstanbul küçələrində gözəl xanımlara manikyürin satır. Hələ kinoreklamları demirəm! Necə bilirsiniz, bəy əfəndi, bir il ərzində İstanbul, İzmir, Anqara, Adana – təkcə bu dörd şəhərdə, nə qədər manikyürin sata bilərik?

Rəcəb. Bir xeyli.

Əbdürəhman. Maya dəyəri əlli quruş, reklama, gözəl, yaraşıqlı, qutu-zad da qoy olsun iyirmi beş quruş. Beləliklə, hər bir manik-yürin yetmiş beş quruşa başa gəlir. Hər birindən xalis qazanc...

Rəcəb. Yüz yetmiş beş, yüz əlli quruş.

Əbdürəhman. Deməli?..

Rəcəb. Sərfəlidir.

Əbdürəhman. Deməli?

Rəcəb. Sabah... yox birisi gün... yox, yaxşısı bazar ertəsi kontora, yanına gəlin. Amma qabaqcadan sizə qəti söz vermirəm.

Əbdürəhman. Başa düşürəm, bəy əfəndi.

Rəcəb (*Əhmədə*). İncimə, amma... Əhməd bəy, oğlum, sizdə də az günah yoxdur. Dünən hamidan çox siz plyaja getmək istəyirdiniz. Ora getməsəydik, bu hadisə də baş verməzdi. Üzr istəyirəm. Olacağa çarə yoxdur. Görünür, sənin alnına quduz it yazılib. Mən sözümü dedim, on beş min... on min verə bilərəm. İcazənizlə... zəhmət çəkməyin.

Əhməd və Əbdürəhman (*bir yerdə*). Nə zəhməti, bəy əfəndi.

Rəcəb (*qapiya tərəf gedir, ayaq saxlayır. Başını geri çevirir, sağ əlini Əbdürəhmana uzadaraq*). Bunu çapıq saymaq olmaz, elə deyilmi?

Əbdürəhman. Xeyr, bəy əfəndim, bunu qətiyyən çapıq saymaq olmaz.

Rəcəb (*Əhmədə*). Xətirinə dəyməsin, oğlum, amma az qalmışdı sənin sayəndə quduz olam.

Hər üçü gedir. Bir qəderdən sonra Əhməd və Əbdürəhman qayıdırular.

Əbdürəhman. İşlər düzəldi! Bir ildən sonra mənim cibimdə ən azı əlli min olacaq. Əlli min, əlli min, mani, mani, manikyürin. İndi de görək, o səninlə nə barədə danışındı? Belə görürəm sən onun təklifini qəbul eleməmisən.

Əhməd. Niyə də eləyəydim?

Əbdürəhman. Aferin! Manikyürin. Əclaf, on minlə yaxasını qurtarmaq istəyir. Mani, mani... Sənin sayəndə sağ qalıb, Allah bəlasını vermiş! Xeyr, baş tutmaz, qoy bilsin: bunun əvəzinə o qızını sənə verməlidir. Zəhmət çəksin, Aytəni bəri ötürsün!

Əhməd. Görünür, Rəcəb bəy də bu fikirdədir ki, mənə kürəkəni olmağı təklif etdi.

Əbdürəhman. Afərin, Əhməd! İşlərimiz düzəldi! Mənim bir ixtiram da var! Onu sənnən özümüz yeridərik, ixtira mənim, sərmayə sənin, gəliri ikimizin. Manı, manı, rin, rin, manikyürin, yaxşı, bəs gedəndə burnun niyə sallamışdı.

Əhməd. Mən təklifini rədd etdim.

Əbdürəhman. Nəyi, o sənə qızını təklif elədi, sən də rədd elədin?

Əhməd. Bəli, rədd elədim.

Əbdürəhman. Yaxşı, bəs onda sən nə üçün həyatını təhlükə altına qoyaraq...

Əhməd. Sən şişirdirsən.

Əbdürəhman. Qəribə adamsan... Axı niyə Aytəni almaq istəmirsin? Niyə? Səbəbi nədir?

Qapı zəngi çalınır. Əhməd gedir.

Əbdürəhman (*öz-özüna*). Niyə? Səbəbi nədir? Nə səbəbə?.. Necə yəni, manikyürin, manı, manı, rin, rin, rin, manikyürin. Manı, manı!

Əhməd və Nihal daxil olurlar. Bir müddət təəccübə, otağın ortasında dərviş kimi fırlanan Əbdürəhmana baxırlar.

Əhməd. Əbdürəhman!

Əbdürəhman (*özünə gəlir*). Nə var? Bəli, bəli... (*Nihali görür*.) Ah, üzr istəyirəm!..

Əhməd. Rəcəb bəyin qardaşı qızı Nihal xanım. Əbdürəhman.

Əbdürəhman. Yardımcı. Cox şadam, xanım əfəndi. Sizin əminiz, dünyada ən yaxşı adamdır.

Nihal. Siz haqlısınız. (*Əhmədə*) Aytən meni sizin yanımıza göndərdi. Özü isə sizin üçün gül almağa getdi. Bu saat gelər.

Əbdürəhman (*Əhmədə*). Sabah gələrəm, o ərizəni, patent üçün sifarişi diktə edərsən, yazaram.

Əhməd. Yaxşı.

Əbdürəhman. Manikyürindən istifadə edin, xanım əfəndi! Manı, manı, manikyürin...

Nihal. Başa düşmürəm.

Əbdürəhman. Əhməd siz başa salar. Aytən xanıma məndən salam yetirin. Xudahafiz. (Gedir.)

Nihal. O nə deyirdi?

Əhməd. Manikür etmək üçün manikürin adlı bir cihaz ixtira edib. Əminizlə birlikdə istehsal etmək fikrindədirlər.

Nihal. Bəs siz nə zaman belə ixtiralarla məşğul olacaqsınız?

Əhməd. Mən mühəndis deyiləm.

Nihal. Məgər belə şeyləri ixtira etməkçin mühəndis olmaq lazımdır? Əmim sizə bir şey təklif etdimi?

Əhməd. Borc pul.

Nihal. Daha?

Əhməd (*gülümsəyir*). Evlənmək.

Nihal. Aytənlə, eləmi? Bəs siz nə dediniz?

Əhməd. Rədd etdim.

Nihal. Nəyi?

Əhməd. Pulu da, evlənməyi də.

Nihal. Məgər borc almaq ayıbdır? Həmin pulla siz işlərinizi sahmana sala bilərdiniz.

Əhməd. Aytən yəqin gec gələr?

Nihal. İyirmi dəqiqəyə gələr. Mütləq gələr. Darıxmayıñ.

Əhməd. Nihal xanım, mənim həyatımda bir neçə qadın olmuşdur...

Nihal. Bir neçə nə deməkdir?

Əhməd. İki qadın... Lakin onların heç birinə elani-eşq etmədim... utandığım, yaxud acizliyimdən deyil... Təsadüf belə getirirdi. Buna ehtiyac yox idi.

Nihal. Siz nə üçün Aytənlə evlənmək istəmirsiniz?

Əhməd. Təşəkkür edirəm, mənim işimi asanlaşdırırdınız. Çünkü sizi sevirəm.

Nihal. Deməli, sevginizi izhar etdiyiniz ilk qadın mənəm?

Əhməd. Mənə gələrsinizmi?

Nihal. Siz o qadınlara da bu təklifi etmişdiniz?

Əhməd. Xeyr.

Nihal. Səbəbini bilmək olar?

Əhməd. Onlardan biri ərdə idi, özü də boşanmaq fikrində deyildi. Əri dövlətli idi...

Nihal. Bəs o biri?

Əhməd. Evlənmək heç yadımıza da düşmürdü.

Nihal. Mən dövlətli əmi evində tərbiyə almış kasib, yetim bir qızam. Bəs Əbdürəhman bəy, sizin Aytəni almaq istəmədiyinizi eşidəndə nə dedi?

Əhməd. Dedi ki, mən çox qəribə adamam.

Nihal. Milyoner varisi, həm də gözəl, ağıllı Aytəni, bir qəpiyi olmayan yoxsul Nihala dəyişən adama qəribə demək azdır.

Əhməd. Sizi sevdiyimi bilirdinizmi?

Nihal. Hiss edirdim.

Əhməd. Coxdan?

Nihal. Bəli, coxdan.

Əhməd. Mənə gələrsinizmi?

Nihal. Adətən dövlətli evlərində tərbiyə almış kasib qohumlarda olan pis xasiyyətlərin çoxu məndə də var.

Əhməd. Sualıma cavab vermədiniz...

Nihal. Mən nə etməliyəm? Utanaraq başımı aşağıımı salma-hiyam? Yoxsa sizin boynunuza sarılmalıyam, neyləyirəm mal-dövləti, təki sevgi olsun, deməliyəm? Bəlkə də, deməliyəm ki, əmi qapısında yaşamaqdən, Aytənə, onun qaş-daşına həsəd aparmaqdən yorulmuşam, siz gözəl gələcəyə malik gəncsiniz, işləyəcək, pul qazanacaqsınız və mənim də qaş-daşım olacaq? Yoxsa, deməliyəm ki, "Əhməd bəy, təəssüflər olsun ki..."

Əhməd. Siz deməlisiniz ki, "Əhməd, mən sənə ərə getməyə raziyam".

Qapı zəngi çalınır.

Nihal. Aytəndir.

Əhməd. Siz mənim sualıma cavab vermədiniz.

Nihal. Gedin, Aytənə qapını açın.

Əhməd. Cavab vermədiniz.

Nihal susur.

Nə üçün susursunuz?

Nihal. Fikirləşirəm, görəsən, qəribə adama ərə gedən bir qadın xoşbəxt ola bilərmi? (Bir qədər sükutdan sonra.) Aytəni göz-lətməyin. Xahiş edirəm, qapını açın.

Əhməd gedir.

Pərdə

İKİNCİ PƏRDƏ

Birinci pərdədə gördüyüümüz otaq. Bəzi dəyişikliklər gözə çarpir. Bir tərəfdə radioqəbuləcisi qoyulmuşdur. Divardan şəkil asılmışdır. Yazı stolunun üstündə güldanda çiçək qoyulmuşdur. Otağın ortasında yemək stolu. Qoltuqlu kürsünün üstündə gözəl geyimli Nəcmi oturmuşdur. O, fitlə vals çalır. Yan qapıdan Nihal elində boşqab daxil olur. Gözel tikilmiş ağ önlük taxmışdır. Nihal gırət-girməz Nəcmi fit çalmağı kəsib ayağa qalxır.

Nihal. Hər dəfə mən içəri girəndə siz ayağa qalxacaqsınız? Pis olmaz. Bir növ idmandır... Yoxsa son vaxtlar gelirinizlə bərabər qarnızın piyi də artır.

Boşqabları stolun üstünə qoyur, iki nəfərlik süfrə hazırladığı görünür.

Nəcmi (*qarnımı yoxlayaraq*). Nihal xanım, ciddi deyirsiniz? Onda işlərim şuluqdur.

Nihal. Hələ yox, lakin ola bilər.

Nəcmi. Nihal xanım, sizin kök kişilərdən zəhləniz gedir, elə deyilmi?

Nihal. Kişi var, kişi var.

Nəcmi. Birdən sizin əriniz kök olaydı?

Nihal. Fərqi yoxdur, mən yenə də ona gedərdim.

Nəcmi. Siz Əhmədi bu qədər sevirsiniz?

Nihal. Mənə kömək edin.

Nəcmi. Əmrinizi müntəzirəm.

Nihal. O güldəni stolun üstünə qoyun.

Nəcmi (*güldəni yemək stolunun üstünə qoyur*). Siz ev işlərini sevirsiniz?

Nihal. Bəli.

Nəcmi. Əhməd dünyada ən xoşbəxt kişidir.

Nihal. Arvadı ev işlərini sevdiyi üçünmü?

Nəcmi. Bu gün qulluqçunuzun istirahət günüdür?

Nihal. Çıxartmışıq. Dedim ki, ev işlərini sevirəm.

Nəcmi. Deməli, həyatınızdan çox razısınız?

Nihal. Bəli.

Nəcmi. Bir ildir Əhmədə əre getmişiniz...

Nihal. İldən bir az artıq.

Nəcmi. Nə vaxt bezəcəksiniz?

Nihal. Siz elə düşünürsünüz ki, Əhmədlə yaşamaqdan bezəndə sizinlə əylənəcəyəm?

Nəcmi. Yanılıram?

Nihal. İnsanın ümidi qırmağı sevmirəm...

Nəcmi. Aytən sizdən gözəldir.

Nihal. Bilirəm.

Nəcmi. Ancaq siz daha cazibədarsınız.

Nihal. Bilirəm.

Nəcmi. Mən sizi sevirəm!

Nihal. Belə bir iddianızın olduğunu bilirəm.

Nəcmi. Xoşbəxtsiniz?

Nihal. Mütləqmi cavab verməliyəm?

Nəcmi. Xeyr... (*Qapı zəngi çalınır.*) Əhməddir?

Nihal. Əhməd zəngi üç dəfə basır.

Nəcmi. Niyə?

Nihal. Bilmirəm.

Nəcmi. Açım?

Nihal. Zəhmət çəkməyin. (*Gedir.*)

Nəcmi (*yazı stoluna yaxınlaşır, albomu vərəqləyir*). Heç ağıllarına da gəlməz ki, mən götürmüşəm... Nihal şübhələnər. Daha yaxşı... Bəs hani? Budur... (*Albomdan fotosəkli götürür.*) Bədəni sıfatından də gözəldir... Neçə dəfə mən Nihalı dəniz sahilində, çımorlikdə, bax, bu cür, bu geyimdə görmüşəm. Lakin bu şəkil... Biri də olmalıdır... Lənət sənə kor şeytan! (*Ayaq səsləri eşidib, cəld albomu stolun üstünə qoyur, şəkli cibinə soxur.*)

Nihal daxil olur.

Nihal (*əlində bir kağız*). Soyuducunun kağızı... (*Kağızı radio-qəbuledicinin üstünə qoyur.*)

Nəcmi. Hissə-hissə pulunu ödəmək şərtilə şey almağı sevmirəm.

Nihal. Mən də... Amma hələ ki, başqa cür ala bilmirik.

Nəcmi. Ev qurmaq asan iş deyil, Nihal xanım.

Nihal. Yenə böyük bir hikmət buyurdunuz, Nəcmi bəy.

Nəcmi. Siz niyə mənə gülürsünüz?

Nihal. Bufetdən çəngəl, bıçaq çıxardin... (*Yan qapıdan çıxır.*)

Nəcmi (*bufetdən çəngəl və biçaq çıxarıb stolun üstünə qoyur, sonra yazı stoluna yaxınlaşır, albomu götürüb vərəqləyir. Nihalın ayaq səsini eşidib albomu yerinə qoyur, yemək stolunun yanına qaydır. Nihal əlində qrafın daxil olur*). Süfrəni iki nəfərlik hazırlayırsınız?

Nihal. Sizə layiq xörəyim yoxdur. Təklif etsəm də, siz qalan deyilsiniz. Məni utandırmamaq üçün...

Nəcmi. Siz çox qəribə qadınsınız! Bəzən mən sizdən qorxuram.

Nihal. Mən özüm də bəzən özümdən qorxuram.

Nəcmi. Bir söz desəm, inciməzsiz ki?

Nihal. İncimərəm.

Nəcmi. Siz özünüzdən başqa heç kəsi sevmirsiniz, sevə də bilməzsınız.

Nihal. Deməli, siz naümid aşiq rolunu oynamamağa razısınız?

Nəcmi. Bir söz də desəm, inciməzsiz ki?

Nihal. İncimərəm.

Nəcmi. Mən dedim ki, siz özünüzdən başqa heç kəsi sevmirsiniz, sevə də bilməzsınız, amma...

Nihal. Bu, o demək deyil ki, mən sizin aşnanız ola bilmerəm?

Nəcmi. Bəli... Necə ki, Əhmədin arvadı oldunuz...

Nihal. Şillə vurum sizə, ya mənim evimdən rədd olun deyim?

Nəcmi. Heç birini etməyin.

Nihal. Ərim sizin dostunuzdur...

Nəcmi. Özü də ən yaxın... Əhməddən gördüyüm yaxşılığı heç kəsdən görməmişəm. Elə düşünməyin ki, mən bunu unutmuşam. Əhməd sədaqətinə inandığım yeganə adamdır. Əlimdə bir milyonum olsa, kağızsız-qəbzəsiz ona etibar elərəm. Əhməd sadıq yoldaşdır. Amma bu o demək deyil ki, indi də olmasa beş ildən sonra sizi aldatmayacaq. Gəlin siz ondan cəld tərpənin.

Nihal. Təəssüf ki, ərimin məni aldatmayacağına əminəm. Qəribə adamlar çox sadıq olur!

Qapının zəngi çalınır.

Nəcmi. Əhməddir?..

Nihal. Yox, bəlkə indi də radioqəbuledicinin kağızıdır. (Gedir.)

Nəcmi (*yenə də albomu götürür, tələsik vərəqləyir*). Bəs hani?

Yoxsa çırpışdırıblar? Əhmədin də əcəb dostları var! Biri-birindən həyasız. Ah, nə qədər gözəldir! Aman Allah!.. Ölürəm dərdindən! Səbr elə, dostum, səbr elə. Bu zəhrimər şəkil necə oldu?

Nihal və Kamil daxil olurlar. Nəcmi ancaq onlar daxil olandan sonra albomu yerinə qoya bilir.

Kamıl. Bağışlayın, mane oldum... Cox tələsirəm... (*Divardan asılmış şəklə tərəf gedir.*) Bunu aparmağa gəlmışəm.

Nihal. Öz əsərinizi?

Kamıl. Məgər Əhməd deməyib? Təəccüblüdür... (*Şəkli divardan alır.*) Dünən ona rast gəldim... bəli... dünən axşam... Bir müştəri tapmışam... amerikalıdır. Demə, bəs bu şəkli sərgidə görüb... (*Şəkli böyrü üstə qoltuqlu kürsüyə qoyub uzun müddət ona baxır.*) Baxın, işiq belə düşəndə ləp yaxşı görünür. Onu belə asmaq lazımdır! (*Həyəcanla.*) Bir bu qırmızı rəngə baxın... heç inana bilmirəm ki, bunu mən çəkmişəm... Bağışlayın, narahat etdim. İcazənlə... Əhmədə salam söyləyin. (*Nəcmiyə müraciətlə.*) Xudahafiz, bəy əfəndi!

Nəcmi. Xoş gəldiniz.

Kamıl (*qapiya doğru gedir. Birdən ayaq saxlayır. Şəkli bir daha kürsünün üstünə qoyur. Gözlərini qiyaraq ona baxır. Kədərli.*). Belə təqdirələyiş işlər görən, bu gözəllikdə əsər yaranan insan yalan söyləməyə və ya başqalarını aldatmağa başlarsa, onda o özü-özünə nifrət etməlidir... deyilmi?

Nihal (*başa düşməyərək*). Əlbəttə, şübhəsiz...

Nəcmi. Məsələn, Allahı götürək, o daima yalan söyləyir, lakin o, gözəl qadını, məsələn, Nihal xanımı yaratdıqdan sonra da yalan danışmağa davam edirsə, özünə nifrət etməli, bir daha heç bir məxluq yaratmamalı idi.

Kamıl. Mən Allah deyiləm, Allaha da inanmiram... Mən insanım. Mən adamlarda həsrət, ümidiłr doğuran gözəl, parlaq rəsm əsərləri yaranan insanım. Mən adamları aldatmamaliyam.

Nəcmi. Aldatmaq, aldatmamaq, – bunların hər ikisi nisbi anlayışdır. Tutaq ki, ölümə məhkum bir xəstəni həkim aldadıb ona uzun illər yaşayacaqsan deyirsə, pismi iş görür?

Kamıl. Mən həkim deyiləm. Sənətimin səadət və fərəh gətirdiyi adamlar isə ölümə məhkum xəstələr deyil. Rəssamin, sənətkarın adamları aldatmağa ixtiyarı yoxdur. Rəssam nə olursa olsun, namusunu qorunmalıdır. Acıdan ölündə də, qızılı başından aşanda da... Əhməd tez gələcək?

Nihal. Bəli, gözləyə bilərsiniz...

Kamil (təşvişlə). Xeyr... gözləməyə vaxtım yoxdur... Cox tələsirəm. Xudahafiz, üzr istəyirəm...

Nihal və Kamil gedirlər.

Nəcmi (yazı stoluna tərəf addım atır, lakin görünür fikrini dəyişib dayanır. Nihal daxil olur). Bu kimdir?

Nihal. Rəssam Kamil. Əhməd sərgidə onun şəklini gördü. Cox xoşuna gəldi. Bəlkə də o, haqlıdır. Mənim rəsm əsərlərindən başım çıxmır...

Nəcmi. Mənim də.

Nihal. Lakin fotosəkillərdən sizin başınız yaxşı çıxır. Qaytarın, xahiş edirəm.

Nəcmi. Məndə qalsa nə olar?

Nihal. Bəlkə üstünü də yazım? “Ürəkdən sevdiyim Nəcmiyə”. Xahiş edirəm, qaytarın.

Nəcmi (fotoşəkli ona uzadaraq). Buyurun!

Nihal (şəkli alboma qoyur). Hə, nə deyirdim? Yadıma düşdü, Əhməd şəkli aldı...

Nəcmi. Neçəyə?

Nihal. Bir az pul yiğmişdik... Demək olar ki, yarısını bu şəklə verdik. Amma Əhmədin fikrincə bu rəssam çox istedadlı, çəkdiyi rəsm isə misilsizdir. Biz də onu çox ucuz almışdık. Elə oradaca Kamile dedik ki, əgər daha çox pul verən müştəri tapsa, o saat gəlib şəkli apara bilər. Gördüyünüz kimi o da gəlib apardı.

Nəcmi. Nihal xanım...

Nihal. Eşidirəm.

Nəcmi. İcazə verərsinizmi, əlinizi öpüm?

Nihal. Hər dəfə bizə gələndə, bizdən gedəndə və yaxud mənimlə bir yerdə rastlaşanda əlimi öpməsəniz, sadəcə olaraq, sizi nəzakətsiz sayaram.

Nəcmi. Xeyr, siz məni başa düşmədiniz... Əlinizi nəzakət üçün deyil, bəlkə də həyasızcasına öpə bilərəmmi?

Nihal. Maraqlıdır, əli həyasızcasına necə öpürlər?

Nəcmi (Nihalın biləyindən tutub, ovcunun içini öpür). Bax belə!

Nihal. Yəqin ki, “Buraxın, nə edirsiniz?” və sairə belə sözlər deməliyəm, deyilmə?

Nəcmi. Danışmayın! (Onun ovcunu öpür. Öpməyi davam edir.)

Nihal. Məgər danışsam, tilsim qırılar?

Necmi. Məndən qorxursunuz. Ona görə danışırsınız. (*Onun əlini öpməkdə davam edir. Tədricən biləyindən yuxarını öpür.*)

Nihal. Buraxın... Qolun bu yerinin necə öpüldüyünü bilirom... Əhməd bunu sizdən yaxşı edir. (*Qolunu çəkir.*) İndi bir o qalib ki, zəng çalınsın, Əhməd gəlib üstünə çıxsın... Biz özümüzü itirək... Əhməd şübhələnməyə başlasın... və sairə və sairə...

Qapı zəngi çalınır.

Necmi. Gələn odur!

Nihal gedir.

Necmi (öz-özüñə). Demək olar ki, bu gün ilk addım atıldı... Ağilli qadındır!.. Həyatında rast gəldiyim birinci ağilli qadındır... Ağilli qadınla yatmaq – ağlın özü ilə yatmaq kimi bir şey... Səbr et, dostum, səbr et...

Nihal və Əhməd daxil olurlar. Əhmədin əlində böyük bir portfel vardır.

Əhməd. Necmi, salam!

Necmi. Salam, Əhməd, sənə xeyir xəbər gətirmişəm.

Əhməd. Cox gözəl...

Necmi. Nihal xanım da hələ bilmir... Səni gözlədim ki, özünə deyim.

Əhməd. Cox əcəb elədin. Bir qədər də səbr et... (*Portfelinə açır, kağız torba çıxarıb, Nihala verir.*) Gözəlim, əzizim, buyur, püstədir...

Nihal. Cox sağ ol.

Əhməd. Qadıköy körpüsündən almışam.

Nihal. Cox sağ ol.

Necmi. Əhməd, qardaşım, sənə, sənin ailənə balaca bir yaxşılıq eləmək istəyirəm.

Əhməd. Təşəkkür edirəm. (*Nihala müraciətlə.*) Püste hələ istidir.

Nihal. Cox sağ ol.

Necmi. Mən yaxşılıq itirəm adam deyiləm. Biri mənə yaxşılıq edərsə, bütün ömrüm boyu bunu unutmaram. Əvəzində də yaxşılıq etməyi sevirəm. Sən ki, bunu bilirsən, Əhməd...

Əhməd. Bilirəm... (*Nihala.*) Kimi daha çox sevirsən, məni, yoxsa püstəni?

Nihal. Hər ikinizi.

Əhməd. Təşəkkür edirəm. (*Nihalin əlini öpür, sonra qolunu öpmək istəyir.*)

Nihal (*qolunu çəkir*). Eləmə... Lazım deyil...

Nəcmi. Əvvəl-axır mənim xeyir xəbərimə qulaq asacaqsınız, ya yox?

Əhməd. Süfrə başında.

Nihal. Nəcmi bəy nahara qalmayacaq. O, cənab Rootgilə dəvət olunub.

Əhməd. Cənab Root? Cənab Root? O kimdir? Sonin ağalarından biri?

Nəcmi. Kompaniyamızın idarə heyətinin sədridir. Lakin Nihal xanım zarafat edir. Mən cənab Rootgilə dəvət olunmamışam. Başqa işlərim var. Qulaq as... Bizim kompaniya məcmuə nəşr edəcək. Redaktəsini mən boynuma götürmüşəm. Ədəbi-bədii, siyasi, iqtisadi məcmuədir... Bizim üçün yazmaq istəyirsən?

Əhməd. Xeyir xəbərin bu idi? Yox, istəmirəm.

Nihal. Nə üçün?

Nəcmi. Məcmuə həftəlikdir. Hər nömrəsində hüquq məsələlərinə dair bir məqalən getsə, ayda azı üç yüz lirən var...

Əhməd. Cox sağ ol, edə bilməyəcəyəm.

Nihal. Axı niyə, Əhməd?

Nəcmi. İstəyirsən ingilis dilindən tərcümə götür... İmzasız, ya da təxəllüsən verərsən, istəyirsən mənim imzamla ver! Materialla mən səni təmin elərəm...

Əhməd. Təşəkkür edirəm... Lakin edə bilməyəcəyəm.

Nəcmi. Sən ki bir zamanlar ingilis dilindən romanlar tərcümə edirdin.

Əhməd (*saf ürəkdən gülərək*). O da sənin sayəndə əlimdən çıxdı.

Nəcmi. Belə mənim məcmuəmdə eməkdaşlıq etməyi detektiv roman tərcüməsindən əskik sayırsan?

Əhməd. Mən detektiv romanlar oxumağı sevmirəm. Siyasət-dənsə başım çıxmır. Siz isə siyasetlə məşğul olursunuz... Daha doğrusu, olacaqsınız. Qorxuram, siyasetə qoşulsam, sizin siyaset xoşuma gəlməyə.

Nihal. Soyuducunun kağızı gəlib.

Əhməd. Ödərik.

Nihal. Bu yaxınlarda radioqəbuledicinin də kağızı gelər, avadanlığın da, mənim yeganə xəz paltomun da.

Əhməd. Ödərik.

Nihal. Nə ilə?

Əhməd. Mənim canım-ciyərim, mənim gözəlim, mənim mələk ürekli, Rotşild ağıllı Nihalım, Nəcmi bəyi öz ailə büdcəmizlə yormağın nə mənası var?

Nəcmi. Əksinə... Sənə ürəkdən etdiyim təklifimi rədd etməklə...

Əhməd. Bu səhbatı qurtaraq.

Bir müddət hamı susur.

Nəcmi. İcazənizlə, mən gedim.

Əhməd. Hərdən bizi gəl. (*Radioqəbulediciyə yaxınlaşır, kağızı götürür.*) Budur?

Nihal. Bəli... Yoxsa bu kağızı ilk dəfə görürsən?

Əhməd (*maraqla kağıza baxır*). Haqlısan... hər dəfə mənə elə gəlir ki, bu kağızları ilk dəfə görürəm.

Nihal (*Nəcmiyə əl uzadaraq*). Tez-tez gəlin...

Nəcmi Nihalın elini öpmək istəyir, Nihal ovcunu çevirir. Nəcmi öpür.

Nəcmi (*piçilti ilə*). Ondan qisas almaq fikrinə düşsəniz, mən qulluğunuzda hazırlam.

Əhməd (*kağızı radioqəbuledicinin üstünə qoyur, Nihal və Nəcmiyə baxır*). Sən nəsə dedin?

Nəcmi. Yox. Heç... Narahat olmayın, yolu özüm taparam... Qapını kip örtərəm ki, oğrular pullarınızı aparmasın. Salamat qalın... (*Gedir.*)

Əhməd. Nəcminin təklifini qəbul etmədiyim üçün mənə acığınız tutur.

Nihal. Cana gəlmışəm.

Əhməd. Nədən? Mənim qəribəliklərimdənmi?

Nihal. Bəlkə də sən bu səfəh Nəcmi qədər pul qazana bilsəydi, sənin qəribəliklərin xoşuma gələrdi.

Əhməd. Mənim gözəl, mənim yeganə Nihalım... (*Nihalın önlüyünü açmaq istəyir.*) Sən dayan, bu saat önlüyü taxım, gedim xörəyi gətirim. Sən isə milyoner arvadı kimi stolun başına otur.

Nihal (*önlüyü açmağa qoymur*). Hələ qaynamayıb.

Əhməd. Onda qoy başqa bir iş görüm. Nə edim, söylə, nəyi hara qoyum? Əmr et! (*Ətrafa baxır, şəkli yerində görmür.*) Şəkli yataq otağına asmışan?

Nihal. Rəssam Kamil bəy apardı.

Əhməd. Çox yaxşı oldu! Deməli, baha sata bilib... Amma mən onu bu divarda görməyə adət etmişdim...

Nihal. Məgər sənin xəbərin yoxdur? Bəs o dedi ki, dünən səninlə görüşüb.

Əhməd. Boş sözdür. Mən onu görməmişəm.

Nihal. Nə firildaqqı adamdır. Yəqin ki, pulu da qaytarmayıb, eləmi?

Əhməd. Yox. Amma qaytarar... Ölkə dərəbəylik deyil ki?

Nihal. Ondan qəbzdən-zaddan almışan?

Əhməd. Qəbz nədir?

Nihal. Adını da vəkil qoymusan!

Əhməd. Pulu alarıq. Hökmən alarıq... Amma o niyə yalan danışsin?

Nihal. Əhməd, mən cana gəldim...

Əhməd. Məndən? Nə tez!

Nihal. Bu həyatdan, belə yaşayışdan, hamının axmaq yerinə qoyduğu, barmağına sarıldığı bir adamın arvadı olmaqdan cana gəlmışəm...

Əhməd. Görərsən, o, günü sabah pulu gətirəcək... Yəqin çox tələsirmiş... özü gətirməsə də, alarıq...

Nihal. Ümid ol!

Əhməd. Hirslənmə... Allah xatırınə hirslənmə... Üzünü turşutma... Gülməsə, bir azca gülməsə, dodaqlarının ucu ilə, gözünlə, kirpiyinlə... Gülməsə... Yalvarıram gülməsə... (*Nihal gülməsəyir.*) Bir az, bir az da. Bax belə... Sən güləndə mənim ürəyim güllər açır. Sən güləndə mənə elə gəlir ki, bizim xalq mahnlarını, ya da Beethovenin simfoniyasını dinləyirəm. Sən güləndə gözümüzün önündə ağaclar yarpaq açır, ay işığında xəfif dalğalanan dənizin səsini eşidirəm. Mənə elə gəlir ki, mən bunların hamısını görür, bunların

hamısını eşidirəm. Sən güləndə mən sanki gözəl bir uşağın başını sığallayıram. Onun üçün də mən daha yaxşı, daha mehriban olmaq istəyirəm. Sevmək dəhşətli şeydir, Nihal. Doymaq bilmeyən bir sevginin bəxtiyarlığı dözülməz şeydir!

Nihal. Otur burda.

Əhməd. Yenə dərs?

Nihal. Bəli, özü də çox ciddisi.

Əhməd. Eşidirəm, mənim hörmətli müəllimim.

Nihal (*Əhmədin dizi üstə oturur*). Sən Nəcminin təklifini qəbul edəcəksən.

Əhməd. Etməyəcəyəm.

Nihal (*durur*). Yaxşı. Bu barədə sonra danışarıq. Mənə qulaq as. Sən elə hey deyirsən: ölkə dərəbəylik deyil! Ölkə dərəbəylik deyil. Xeyr, dərəbəylikdir!.. Bizim şəhər isə başsız bir səhradır... Bəlkə, daha pisdir. Bu şəhər, bütün şəhərlər, bütün kəndlər, bütün dünya – keçilməz bir meşədir.

Əhməd. Mənim əziz müəllimim. Mən çox kitablarda bu sözü, bu qeyri-orijinal nağılı oxumuşam ki, guya bu dünya meşə, insanlar isə vəhşi heyvanlardır.

Nihal. Sən yeməsən, səni yeyəcəklər.

Əhməd. İndi mən kimi yeməliyəm?

Nihal. Sən onlardan ağıllısan... Niyə səni yesinlər?

Əhməd. Mən nə etməliyəm?

Nihal. Əmim nə edir? Nəcmi, Əbdürəhman, Kamil nə edirlər?..

Əhməd. Onların etdikləri mənim xoşuma gəlmir.

Nihal. Lakin biz xoşumuza gəlməyən çox şeyləri etməli oluruq! Mən bütün ömrüm boyu bunu edirdim və indi də edirəm.

Əhməd. Məsələn?

Nihal. Qulaq as, ağlinı başına yığ. Məni sevirsənse, heç olmasa, mənim xatırımə etməlisən... Bir mənim əllərimə bax. Əmi evində mən özgə idim. Lakin qabyuyan deyildim!

Əhməd (*Nihalın əllərini öpür*). Bağışla məni, bağışla, gözəlim... Bağışla! Mən səhərdən axşama kimi eşşək kimi işləyirəm.

Nihal. Eşşək kimi işləmək lazım deyil. Canavar kimi, tülükü kimi ovlamaq lazımdır! Hamı belə edir. Qaş-daş içində, ipək içində mən daha gözəl, daha cazibədar görünürəm!

Əhməd. Məgər mən istəmirəm ki, sənin daş-qasıń, ipəyin olsun? İstəmirəm ki, sənin bir deyil, on xəz palton olsun!

Nihal. Bilirəm, məni xoşbəxt etmək üçün həyatından keçərsən.

Əhməd. Allaha and olsun keçərəm!

Nihal. Mən səndən həyatını tələb etmirəm.

Əhməd. Sən tələb edirsən ki, mən insanlara inanmayım... Amma bil, mən insanlara inanmaq, ya inanmamaq haqda düşünmümişəm.

Nihal. Bəlkə sən bunu hiss etmirsen. Amma özünü yaxşı, hətta çox yaxşı adam sayırsan və bu sənin xoşuna gəlir. Başqaları səni aldadanda sən onların günahından keçir, onları bağışlayırsan. Bu da sənin xoşuna gəlir. Sən adamlara yaxşılıq edirsən. Yaxşılıq etməyi sevirsən! Sənancaq sevdiyin, xoşuna gələn işləri görürsən! Evin altı aylıq kirayəsi verilməyib...

Əhməd. Bilirəm.

Nihal. Nəcminin təklifini qəbul et... Onun ağaları Nəcmi kimi səfəhi adam elədilər. İndi təsəvvür elə, səni nə mərtəbəyə çatdırırlar? O adamlarla aranı düzəlt, işə başla. Bunda bir pis şey yoxdur. Mən sənə demirəm ki, (*kinaya ilə*) cənab Faust, ruhunu Mefistofelə sat. Mən deyirəm ki, ətrafindakılara oxşa.

Əhməd. Birdən onda səni az sevdim?

Nihal. Əksinə, məni daha çox sevəcəksən. İndi sən məni qış-qanmırısan. Biz adam arasına çıxsaq, ziyafətlərdə olsaq, sən kişilərin məndən gözlerini çəkməyib acgözlükə baxdıqlarını görərsən... Mən hər hansı bir ziyafətin, balın ən gözəl qadını ola bilərəm... Bu qadın isə sənindir. Sən həm qısqanar, həm də fəxr edərsən...

Əhməd. Sənin sevgi haqqındaki anlayışın çox qəribədir.

Nihal. Nəcminin təklifini qəbul edəcəksən?

Əhməd. Fikirləşərəm.

Nihal. İmzasız tərcümələr edərsən...

Əhməd. Dayan, Nihal, dedim ki, fikirləşərəm.

Nihal. Məni öp.

Əhməd Nihalı öpür. Qapı zəngi çalınır.

Yəqin radioqəbuledicinin kağızını gətiriblər, ya da...

Əhməd. Bu saat bilərik... (*Gedir.*)

Nihal (*öz-özüñə*). Ayda üç yüz lirə. Üç yüz!.. İldə üç dəfə on iki... Üç dəfə onun otuz, üç dəfə ikin altı... Üç min altı yüz... Yığacağam. Ağıllanar. Məcbur elərəm. Ah, nə üçün mən kişi deyiləm!.. Hər şeydən yorulub bezmişəm! Mən kişi olsaydım, əmimdən də insafsız olardım... Daha insafsız... Axmaq, hələ istəyir ki, onun üçün

bir uşaq da doğum. Ev süpürdüyüm, xörək bişirdiyim bəs deyil. Hələ onunçün bir uşaq da əmizdir! Qız isteyir. Allah eləməsin, olsa da qoy oğlan olsun... Özü də mənə oxşasın... Gözləri atasının kimi ala olsun... görəsən, onu sevərdimmi? Pişik belə öz balasını sevir... Bala... Mənim balam... Oğlum... Gələn kim ola? Bəlkə xəz palto üçün gəliblər... Üç min altı yüz lirə... Bu da puldur? Bir il yiğmalısan ki...

Əhməd və Rəcəb daxil olurlar.

Əmi, əmi can! (*Rəcəbi qucaqlayır*.) Nə sevindim! Ah, nə yaxşı oldu! Altı aydır bize gəlmirsiniz. Mən elə bilirdim ki, bizi tamamilə unutmusunuz.

Rəcəb (*stolun üstünə qutu qoyur*). Sənə şəkərli şabalıd gətirmişəm.

Nihal. Təşəkkür edirəm. Mən şəkərli şabalıdı çox sevirəm. Aytəndən nə xəber var?

Rəcəb. Dünən Nitsadan məktub almışam. Əri ilə Venetsiyada şəklini çəkdirib. (*Portmanatından fotosəkli çıxardır*.) Budur, bax...

Nihal (*şəkli alıb baxır*). Bu müqəddəs Mark meydanıdır.

Rəcəb. Bəli, bütün dünyani görirlər!.. Çox hayif ki, bizim zamanımızda toy səyahətinə çıxmaq adəti yox idi.

Nihal (*gülümsəyərək*). Bizim zamanımızda da bu hamiya qismət olmur.

Rəcəb. Təqsir ərindədir. Mən sizi səyahətə göndəirdim. O razı olmadı. Nihal, qızım, sən ərə gedəndə mən istədiyim kimi cehiz verə bilmədim. Bunun da günahı məndə olmadı...

Nihal. Mən bilmirdim ki, Əhməd buna da razı olmayıb.

Rəcəb. Yox, "arvadıma cehiz verməyin" demədi. Ancaq mən əminəm ki, versəydim, məsələn, Qızıltorpaqdakı mülkü sənə cehiz verib adına keçirsem o, əlbəttə, etiraz edəcəkdi. Səninlə evlənməkdən belə keçərdi, amma cehizi almazdı. (*Əhmədə*) De görüm, qəbul edərdinmi?

Əhməd. Rəcəb bəy, vallah, nə deyim?

Rəcəb (*Nihala*). Gördün?

Əhməd. Mən sizin qardaşınız qızı ilə olan münasibətinizə qarşı bilmərəm, mənə nə dəxli, siz ona mülk verirsınız, vermirsiniz?

Rəcəb (*özünü itirmiş halda*). Yaxşı, ancaq... sən də Nihalın mülkündən istifadə edəcəksən. Allah eləməmiş, onun başına bir iş

gəlsə, mülk sənə qalacaq. Sən mənim həyatımı təhlükədən qurtardın, istədim əvəzində pul borc verim, almadın. Qızımı almaq istəmədin. Sənə ləp gözəl bələdəm, mülk də versəydim, qəbul etməzdin. Nə bilim, bəlkə indi dəyişmişən?

Nihal. Elədir, elədir, dəyişib. Xeyli dəyişib. İndi bu cür işlərə...

Rəcəb. Etiraz etməz? Allah elesin... elə mən də ona görə mülkü sənin adına keçirməyi qərara aldım...

Nihal. Qızıltorpaqdakı mülkü? Mənim adıma? Əmi can... Cox sağ ol, mənim əziz əmim... (*Onun boynunu qucaqlayır.*) Siz nə gözəl insansınız... Mələksiniz... Əhməd, təşəkkür et! Biz elə bu gün ora köçərik!

Rəcəb (*Əhmədin portfelini göstərərək*). Bu sənin portfelindir?

Əhməd. Bu? Bəli.

Rəcəb. Onu aç.

Əhməd. Nə üçün?

Rəcəb. Açı, deyirəm... Görüm, orada varlığına inanmadığım bir vəkalətnamə olmalıdır...

Nihal. Nə vəkalətnamə?

Rəcəb. Vəkalətnamədir də. İndi görərsən.

Nihal (*Əhmədə*). Yenə nə oyun çıxarmışan?

Rəcəb (*Əhmədə*). Oğlum, mən sənə onun verdiyi, daha doğrusu, vəd etdiyi puldan iki qat, üç qat, on qat artıq verərdim. Yəni, eləyə bilməzdin ki, əvvəlcə mənimlə bir məsləhətləşəydim?

Əhməd. İki düz izah eləmirsiniz.

Rəcəb. Daha bunun izahi-mizahı yoxdur ki...

Nihal. Əmi, nə olub? Məni də başa salın!

Rəcəb. Ərin mənim əleyhimə iş götürüb.

Nihal. Sizin əleyhinizə?

Rəcəb. Doğma balamdan ayırmadığım, mənim Nihalımın, rəhmətlik qardaşımın yeganə yadigarının əri, mənim kürəkənim, məhkəmədə çıxış edəcək, məhkum olunmağımı, zərərləri ödəməyimi tələb eləyəcək.

Nihal. Dəli olmasam yaxşıdır. Nə iş, nə məhkəmə? Əhməd, nə oyun çıxartmışan? Bir danış, görək!

Əhməd. Manikür cihazı üstündə əminlə Əbdürrəhman arasında narazılıq baş verib. Rəcəb bəy gəlir bölgüsü məsələsində arasındakı müqavilənin iki maddəsini pozub...

Rəcəb. Səfəh Əbdürəhmanın əsassız sözləridir.

Əhməd. Bağışlayın, amma Əbdürəhman haqlıdır...

Nihal. Necə yəni, Əbdürəhman haqlıdır? Əmimi məhkəməyə verən adam heç haqlı ola biler?

Əhməd. Qanuna görə Əbdürəhman haqlıdır. Vicdana qalsa, Əbdürəhman haqlıdır! Qanun, bəlkə də bəzən haqsız adamı haqlı eləyir, lakin şükür Allaha, mənim vicdanım təmizdir. Mən ömrümde bir dəfə də olsun haqqı nəhaqqa dəyişməmişəm. Mən ədalətə inanıram. Daima ədalətsizliyin əleyhinə çıxmışam... Mən adı vəkiləm. İnsan hüququnu müdafiə edirəm. Bu, mənim sənətimdir! Əgər mənim rəhmətlik atam qəbirdən çıxbı mənim düşmənimin əleyhinə, hərçənd düşmənim olduğuna inanıram, tutaq ki, var... hə, əgər atam qəbirdən çıxbı mənim düşmənimin əleyhinə iş qaldırsayıdı, mənim düşmənim də haqlı olsaydı, məndən də atama qarşı onun hüququnu müdafiə etməmi xahiş etsəydi, mən tərəddüd etməzdim, düşmənimin müdafiəsini boynuma götürərdim...

Nihal. O sənin öz işindir. Amma sən mənim əmimim əleyhinə qaldırılmış bu işin müdafiəsini götürə bilməzsən... Başa düşdün? Götürə bilməzsən!

Rəcəb. Təəssüflər olsun ki, artıq gecdir. O, işi götürüb. Vəkalətnamə də bax, bu portfeldədir.

Nihal. Onu mənə ver...

Əhməd. Nihal, mənə qulaq as!

Nihal. Məni bir azacıq olsun sevirsənsə...

Əhməd. Dayan, Nihal... (Rəcəba.) Rəcəb bəy, sizi ancaq bu vəkalətnamə maraqlandırır?

Rəcəb. Gərək, bir arayış da olsun...

Əhməd. Sizin mühasibatın kələklərini ifşa edən arayış? Bəli, o arayış da burdadır.

Rəcəb. Mənə ver.

Əhməd. Mənə nə təklif etdiyinizi başa düşürsünüz?

Rəcəb. Neçə istəyirsən?

Əhməd. Ayıbdır!

Rəcəb. Onsuz da sən bu işe çıxa bilməyəcəksən.

Əhməd. Çıxacağam.

Nihal. Əhməd!

Rəcəb. Mən sənin şərkin, sənin rəhbərinlə, müəlliminlə danışmışam.

Nihal. Professor Şəkib bəylə?

Rəcəb (Əhməd). İdarəyə gələn kimi sənə əmr edəcək ki, bu işi boynundan atsan.

Əhməd. Bu ola bilməz! Biz işi bir yerdə gözdən keçirtmişik. Bunu götürməyi o özü mənə məsləhət gördü.

Rəcəb. Telefon hanı? (*Telefona tərəf gedir, dəstəyi götürür, nömrəni yiğir.*) Professor Şəkib əfəndi? Danışan Rəcəbdir. Əhməd Rza sizinlə danışmaq istəyir. (*Əhməd.*) Nədən qorxursan? Gəl danış.

Əhməd (*dəstəyi götürür*). Ustad, bəli, mənəm... Sizdən xəbər almaq isteyirdim ki... Bəli, Əbdürrəhmanın işi... Necə? Ancaq ustad... Bəli, necə ola bilər?.. Dəstəyi asdı...

Rəcəb. Nə dedi?

Əhməd. Kontor işi boynundan atib.

Rəcəb. İndi gördün?

Nihal. Əhməd, əzizim, ağlinı başına yiğ!..

Rəcəb. Oğlum, sən indi evli adamsan, üstündə bütün bir ailənin məsuliyyəti var. Arvadının, indi də olmasa bu gün-sabah dün-yaya gələcək övladının qayğısına qalmalısan... Yes-yeke professor sənə dedi ki, boyun qaçıır. Sən öz müəlliminin namusuna, ağlına, məntiqinə şəkk edirsən?

Nihal. Əhməd, məni düşün.

Əhməd. Şəkib bəy... Mənim müəllimim... Bu cür alim!.. Ona neçə vermisiniz? Məni maraqlandırır ki, bizzət hüquq professorları neçəyə satın alınırlar?

Rəcəb. Sən hələ usaqsan!

Nihal portfeli götürmək istəyir.

Əhməd. Nihal, əl vurma. Xahiş edirəm...

Nihal. Əhməd! Ya mən, ya da...

Əhməd. Nihal, qurbanın olum... Nihal, gözəlim, bir dənəm, yalvarıram, məni başa düş...

Nihal. Ya bu dəqiqli o kağızları verəcəksən...

Əhməd. Nihal!

Nihal portfeli götürür, açmaq istəyir.

Açma!..

Nihal. Ver!.. Açıarı ver!..

Əhməd. Rəcəb bəy, əziz Rəcəb bəy, xahiş edirəm ona deyin
əl vurmasın.

Rəcəb. Mən elə bilirdim, sən arvadını doğrudan da sevirsən!
Əhməd. Bura ver! (*Nihalın əlindən portfeli almağa çalışır.*)

Nihal vernir. Portfelin qılılı açılır, kağızlar yerə sapələnir. Nihal onları
götürmək isteyir. Əhməd Nihalı itələyir. Nihal qoltuqlu kürsünün üstünə
yığılır, portfel əlindən düşür. Əhməd dizi üstə kağızları yığıb, portfeli qoyur.

Nihal. Sənə nifrət edirəm! Nifrət!

Əhməd. Sevgilim...

Rəcəb. Səndən hər nə desən gözləyirdim, amma bu cür
kobudluq...

Nihal. Mən heç vaxt səni sevməmişəm...

Əhməd. Mənim sevgilim, mənim körpə quzum!

Nihal. Yaxın gəlmə, mənə toxunma. Heç vaxt səni sevmə-
mişəm...

Əhməd. Nə danışırsan! Sən... Məni heç vaxt sevməmisən?
Yaxşı... Bəs niyə mənə əre getmişən?

Nihal. Əvvəl-axır birinə əre getməli idim...

Əhməd. Deməli, mən sənin üçün bəriyəm?

Nihal. Bəli, heç o da ola bilmədin... Allahın lənətinə gəle-
sən!.. Bəlkə sən olmasaydın, bir başqası məni alardı. Mənim rahat-
lığımı təmin edən bir kəs tapılardı. Gedək, əmi!.. Mən daha bu səfəh,
bu axmaqla bir dəqiqə də olsun bir evdə qalmaq istəmirəm! (*Önlüyü
çəkib cirir.*) Əmi, məni özünüzlə aparın! Onun evində qulluqçuluq
etməkdənsə, sizin qapınızda yetim kimi yaşamaq daha yaxşıdır...

Rəcəb. Bu nə sözdür? Sən mənim əziz qardaşımın balasınan.

Nihal. Gedək, əmi!

Əhməd. Nə durmusunuz? Eşitmirsiniz? Nihal sizi çağırır...
Onsuz da kağızları məndən ala bilməyəcəksiniz. Əziz qardaşınızın
balası ilə birlikdə rədd olun burdan!.. Xoş gəldiniz!..

Rəcəb. Alçaq!.. Əclaf... Gedək, qızım... İstəsən, sənin üçün
əlli ər tapılar... Gedək!..

Rəcəb və Nihal gedirlər. Əhməd onların ardınca baxır. Qeyri-ixtiyari olaraq
portfeli açır, kağızları yoxlayır, sonra açarla bağlayıb radioqəbuledicinin üstünə
qoyur. Radionu qurur. Beethovenin sonatası çalınır. Bir qədər dinlədikdən
sonra yerdəki önlüyü qaldırır, taxır. Yan qapıdan çıxır. Əlində bir boşqab

şorba geri qayıdır. Stolun üstünə qoyur. Oturur, bir neçə qaşıq yeyir. Ayağa qalxır. Radionu bağlayır. Təzədən stol başına oturur. Əbdürəhman daxil olur. Bir müddət dinməzcə Əhmədə baxır. Əhməd onu görmür.

Əbdürəhman. Əhməd!

Əhməd. Hə... Sənsən?.. Otur... Şorba yeyirsən?

Əbdürəhman. Qapınız açıldı... Nə olub? Bəs Nihal hanı?

Əhməd. Getdi.

Əbdürəhman. Aşağı düşüb?

Əhməd. Tamam getdi...

Əbdürəhman. Necə yeni tamam getdi?

Əhməd. Necəsi yoxdur ki! Getdi... Niyə oturmursan?.. Bizim kontor, professor Şəkib bəy, sənin işini aparmaqdan boyun qaçırtdı...

Əbdürəhman. Nə, necə?..

Əhməd. Sözümü kəsmə!.. Fikrimi toplaya bilmirəm... Mən sənin vəkilin olaraq qalıram. Professorla olan müqaviləyə görə, mən ildə iki müstəqil iş götürə bilərəm... Rəcəb bəy gəlmışdı. Kağızları məndən istədi... Mənə pul təklif elədi.

Əbdürəhman. Sən də, əlbəttə, vermədin. Sənin namusuna inanıram. Yaxşı, qiymət kəsdin?

Əhməd. Nə qiymət?

Əbdürəhman. Eh, əzizim, incimə, amma sən axmaqsan! Axmaq! Fürsəti əldən verdin, özü öz ayağı ilə gəlmişdi!

Əhməd. Fikrim başında deyil... Başa düşmürəm, sən nə danışırsan...

Əbdürəhman. Vəsiqəni satmaqla, məhkəmədə işi udmaqdan iki qat artıq qazanardıq. Onu mənim adımdan sata bilerdin. Rəcəb bəy, əlbəttə, istəməz ki, onun adı məhkəmələrdə çəkilsin, ağızlara düşsün. Eh, qardaş... Fürsəti əldən verdin... Arayış haradadır?

Əhməd. Portfelde.

Əbdürəhman (*portfeldən vəkalətnaməni və arayışı çıxarıdır*). Götürürəm... Vəkalətnaməni də... (Əhmədin yanağını siğalıyalı.) Nihalla aranız nə üstə dəyib? Əlbəttə, mənim işimi aparmaq sənə əl verməz. Əmini ittiham edib arvadı itirmək... Səndən bu boyda qurbanlar tələb etməyə haqqım yoxdur... Özümə başqa vəkil taparam.

Əhməd. Yox, mən bu işi başa çatdıracağam.

Əbdürəhman. Olmaz, qardaşım, incimə. Sən onsuz da, bu işi uda bilməyəcəksən. Bir də ki, mən bu arayışı satmaq qərarına

gəlmışəm. Məhkəmə, prokuror-filan uzun məsələdir. Qanını qaralma, Nihal qayıdar... İstəyirsən gedib onunla danışım? Hara gedib?

Əhməd. Zəhmət çəkmə. Lazım deyil.

Əbdürəhman. Özün bil. Unutma ki, mən sənin köməyinə gəlməyə həmişə hazırlam. Get, bir az divanda uzan. Sapsansan. Di sağ ol, qardaşım. (Əhmədi yanağından öpüb gedir.)

Əhməd bir müddət hərəkətsiz dayanır. Sonra oynindəki önlüyü açır, bir qırğa atır, qeyri-ixtiyari yeməyə başlayır. Qapı döyüür. Əhməd özünə golərək, yerindən qalxıb qapını açmağa gedir. İsmayıll daxil olur. O fikirlidir, Əhmədin nə vəziyyətdə olduğunu görmür.

İsmayıll. Bağışlayın, mane oldum. Siz, deyəsən, yemək yeyirdiniz?

Əhməd. Bəli, çörək yeyirdim. Arvadım evdə yoxdur... Açığınız varsa, buyurun!

İsmayıll. Sağ olun, yemişəm.

Əhməd (*əvvəlki yerində oturur*). Buyurun, danışın dosent əfəndi, nə var, nə yox. Kommunistləriniz necədir?

İsmayıll. Bu gün bir az fikirliyəm... Daha doğrusu, təşviş içindəyəm, məni bağışlayın.

Əhməd. Bu nə sözdür, danışın, qulaq asıram.

İsmayıll. Sizə yenə işim düşüb... Siz bilirsiniz ki, bizim ölkədə vəkil üç dəfədən artıq kommunistlərin müdafiəsini götürə bilməz. Əks təqdirdə onu vəkillər ittifaqından xaric edirlər. Elə deyilmə?

Əhməd. Elədir. Çarəmiz nədir? Qanun belədir.

İsmayıll (*gülməyə çalışaraq*). Deməli, siz ehtiyat etmədən ikinci işi götürə bilərsiniz? Mən ittifaqdan qovulmaq təhlükəsini nəzərdə tuturam.

Əhməd. İttifaqdan... hə...

İsmayıll. Bilirsiniz, bizimkilərdən yenə həbsə alıblar... Bu dəfə qırx beş adam... On ikisi fəhlədir... Dörd nəfəri universitetdən. İki qız... çəkməçi... iki həkim, şair Təhsini tanıyırsınız. Onu da...

Əhməd. Şair Təhsini tanıyıram. Universitet tələbəleri... Nə olsun, nə demək istəyirsiniz?

İsmayıll. Xahiş edirəm, onları müdafiə edəsiniz.

Əhməd. Kimi müdafiə edim?

İsmayıll. Kommunistləri.

Əhməd. Günahları nədir? Nədə ittiham edilirlər?

İsmayıll. Kommunizmdə. (Əhməd gülür.) Nəyə gülürsünüz?

Əhməd (*birdən susur. Sonra çox əsəbi*). Zati-aliniz fikirlidir, həyəcan keçirir, çünki onun dostlarını, kommunistləri, həbs edib-lər... Bəs mən? Mənim başıma nə getiriblər? Qoy mənim başıma nə istəyirlər getirsinlər... Mən... əlbəttə, mən sizinçün heçəm... (Özünü ətə almağa çalışaraq.) Sizin akəminizdə mən, sadəcə olaraq, karı-niza gələ bilən xırda burjua ziyalisiyam... Qəribəliyi ilə məşhur bir adamam... Axı sizin işinizi vaxtilə öhdəmə pulsuz götürmüştüm! Niye ikincisini götürməyim? Mən məhvimi oluram, canımmı çıxır, sizin nə vecinizə... tutduğum bütün budaqlar qırılıb, yerə yıxılmışam. Yerde qovruluram! Siz bunların heç birini görünürsünüz!..

İsmayıll. Əhməd, siz nə danışırsınız? Üzr istəyirəm, mənancaq *indi gördüm ki, siz necə... size nə olub? Bilirsiniz ki, mən sizin dostunuzam...*

Əhməd. Bu söhbətləri kənara qoyaq... İşə keçək. Sizin komunistlərin müdafiəsini öhdəmə götürürəm. Neçə verərlər? Beş min lirədən əskiyə razi deyiləm.

İsmayıll. Beş min! Bizim bu qədər pulumuz yoxdur.

Əhməd. Yoxdur!.. Məlum işdir... Beş quruşunuz da yoxdur! Lakin bu gündən etibarən özümdən də qəribə, məndən də axmaq, ağılsız adamları pulsuz müdafiə etmək niyyətində deyiləm. Onlar öz həyatlarını, öz azadlıqlarını böyük gələcək, böyük qardaşlıq, dostluq, sülh, daha nə bilim, bu kimi boş-boş şeylər naminə şüurlu olaraq təhlükə altına alırlar... Xeyr! Kifayətdir! Mən daha heç kəsə yaxşılıq etmək fikrində deyiləm! Bu gündən etibarən mən mənfəətsiz, puşuz, başqalarını incitmədən, yaxın adamlarımı hıylə qurmadan heç bir işə əl vurmayaçağam! Yox, mən artıq qəribə adam deyiləm. İstefaya çıxmışam! Eşidirsinizmi, istefaya çıxmışam! İstefaya!!!

Pərdə

ÜÇÜNCÜ PƏRDƏ

Axşamdır. İstanbulun Bəyoğlu məhəlləsinin dar küçələrindən birində meyxana. Radio çalır. Xalq mahnları və rəqsləri verilir.

Səlim. Əli, mənə bir qədəh gətir.
Əli. Baş üstə, Səlim ağabəy.
Səlim. Qovrulmuş lobyanız var?
Əli. Bəli, Səlim ağabəy.
Səlim. Gətir.
Əli. Baş üstə, Səlim ağabəy.
İzzət. Bize də qovrulmuş lobya gətir.
Əli. Baş üstə, İzzət usta.
Hüseyn. Əli, biz neçə nəfərik?
Əli. Harda?
Hüseyn. Stol başında.
Əli. Üç nəfər.
Hüseyn. İndi say görək, neçə biçaq gətirmisən?
Əli. Bağışlayın, Hüseyn əfəndi.
Hüseyn. Xeyr, bağışlaşam, bir də elərsən... Say deyirəm!
Əli. İki biçaq.
Hüseyn. Bizsə üç nəfərik, düzdür?
Əli. Bəli.
Hüseyn. "Bəli" deməklə canını qurtardın, hə?
Əli. Mən bu saat biçaq gətirim, Hüseyn əfəndi...
Hüseyn. Sən nə vaxt müştərilərə ağılli-baş qulluq etməyi öyrənəcəksən? Hə? Nə vaxt?
Orxan (*piştaxtanın arxasından çıxaraq, stola yaxınlaşır*). Nə olub? Nədən narazısan?
Tövfiq. Heç.
Orxan. Nə xoşunuza gəlmir?
Hüseyn. Hər şey qaydasındadır. Şikayətimiz yoxdur, narazı deyilik. Elə bilirsən ki, bir biçağı əskik gətirdiyi üçün ustani qızışdırıb şagirdin üstünə salacağıq. Elə bilirsən, sahibə şikayət edəcəyik ki, guya işçin müştərilərə qətiyyən qulluq eliye bilmir? Sən hələ də məni anlamadın, dostum... Birdən ikiyə eşitmisən ki, mən iş yoldaşlarımı rəisə satam? Hə? Nə gülürsən? Məni şeytançılıq eləyəndə görmüsən?

Orxan. Hüseyin əfəndi, axı kim deyir ki, sən şeytançılıq eli-yirsən?

Hüseyin. Boş-boş danışma. Sualıma cavab ver. Dünyada casusluqdan pis şey var?

Orxan. Xeyr, Hüseyin əfəndi.

Hüseyin. Düzdür. İndi get, bizə bıçaq, bir də usta İzzətin sifariş etdiyi lobyanı göndər. (*Orxan piştaxtanın yanına qayıdır. Əli gedir. Hüseyin cibindən bıçağı çıxararaq.* Bıçaq üç idi! Bu da üçüncüsü.

İzzət. Niyə belə iş görürsən?

Hüseyin. Ürəyim belə isteyir. Şeytan yoldan çıxardır.

İzzət. Hüseyin əfəndi, sən lap əqrəbsən.

Hüseyin (*qəmgin-qəmgin*). Sancmaya bilmirəm. Amma mən casus deyiləm!

Tövfiq. Sultan Həmid dövründə İstanbulun yarısı casus idi.

Hüseyin. Atatürk dövründə də belə idi, indi də belədir. (*Səlimə işarə edir yavaş səslə.*) Nədən bilirsən ki, bu cənab bizə qulaq asmir? Hərçənd, birinci şöbənin casusuna oxşamır, amma... Kim bilir? Casussuz hökumətin işi keçmir. (*Stolun üstündən qəzeti götürür.*) Oxumusunuz? Hə? Sabah o keçən il həbs olunan qırx beş kommunistin məhkəməsi başlanır. Eşitmışınız? İndi sizdən soruşuram, bu qədər xəfiyyə, casus-filan olmasayı burları, bütün bu kommunistləri, necə tutmaq olardı? Hə? Sizdən soruşuram, necə tutacaqsınız?

İzzət. Mən heç kəsi tutmaq fikrində deyiləm. Mən uşaqlıqda heç quş da tutmamışam. Doğma oğlum casus olsa, onu evə buraxmaram. Süpürgəçi olmasına razıyam, casus olmasına yox.

Hüseyin. Mən də. Mən də oğlumun xəfiyyə olmasına...

İzzət. Polis rəisi olmasına necə, razısan?

Hüseyin. Bizlərin oğullarını rəisi qoyan kimdir. (*Bir müddət fikrə dalaraq susur.*) Bax, mən polis rəisi olsaydım...

Tövfiq. Nə edərdin?

Hüseyin. Bütün polis nəfərlərinə, bütün gizli və açıq xəfiyyələrə əmr edərdim ki, İstanbul mehmanxanalarının hamısını, görüş evlərini qəflətən yoxlaşınlar, bütün evli kişiləri, ərdə olan qadınları bir gecədə tutsunlar. Bizdə dəxi, şükür Allaha, bələləri az deyiş! Xeyr, mən onları əxlaqsızlıq üstə məhkəməyə verməzdəm! Cərimə təyin edərdim: kişilərə yüz, arvadlara iki yüz lirə. Çünkü həmişə kişiləri yolundan azdırən arvadlar olur! Təsəvvürünüzə gətirirsiniz, nə qiymət olar? Nə qədər pul yiğilər?

Tövfiq. Bəs pulları neylərdin?
Hüseyin. Necə neylərdim? Atılmış uşaqlar üçün yetimxana tikdirərdim.

Əli daxil olur. Hüseynin stolunun üstünə bıçaq və buludda qovrulmuş lobya qoyur. Əhməd daxil olur. Onu saqqal basıb, paltarı əzik-əzikdir.

Əhməd (*Orxana*). Məni soruşan olmayıb?
Orxan. Xeyr, bəy əfəndim.
Əhməd. Qonağım olacaq.
Orxan. Neçə nəfər?

Əhməd. Bir... (*Fikirləşir*.) Bəlkə iki. Bir adam göndər, püstə alsın. Bilirsən hardan almaq lazımdır? Qadıköy körpüsündən. İsti olsun. İsti yerdə saxla... Hə, tez ol. Tələs!

Əli, Səlimin stolunun üstünə bir bulud qovrulmuş lobya qoyur. Orxan küçəyə çıxır. Aleksandr gəlir. Onun boynundan şüşə qapaqlı yesik asılmışdır. Əhmədin stoluna yanaşır.

Aha, Aleksandr, sizsiz? Salam!
Aleksandr. Salam, Əhməd bəy! Xəbəriniz var, gedirəm. Gedirəm!

Əhməd. Hara?
Aleksandr. Vətənə. Rusiyaya!.. Bu gün konsulxanada passport aldım! Mühacirlik qurtardı. Gedirəm!
Əhməd. Deməli, Moskva artıq ağları qəbul edir?
Aleksandr. Hamısını yox. Vətənə xəyanət etməyənləri. Mənə icazə verdilər. Gedirəm!
Əhməd. Yaxşı yol!

Hüseyngilin stolu

Hüseyin (*çağırıır*). Aleksandr əfəndi, kolbasan var?
Aleksandr. Var! (*Hüseyinin stoluna yaxınlaşır*.)
Hüseyin. Ver! (*Aleksandr kolbasanı ona uzadır*.) Hər dəfə soruşuram, bu dəfə də soruşuram: bu kolbasada bir gilə də olsun donuz əti yoxdur, hə? Yanı doğrudan yoxdur?
Aleksandr. Yoxdur, Hüseyin əfəndi.
Hüseyin. Hər dəfə soruşuram, indi də soruşum: onu siz evdə hazırlayırsınız, yox? Baqqal dükanlarında buna oxşar kolbasa var,

ancaq belə deyil. Necə bilirsən, orada, sizin Rusiyada, Moskvada, ya başqa şəhərdə indi də bu cür kolbasa hazırlayırlar?

Aleksandr. Niyə də hazırlamasınlar?

Hüseyin. Necə yəni “niyə də”. Sənin bolşeviklərin oranı elə hala salmayıblar ki, camaat hələ bir kolbasa da hazırlaya bilsin? Hə? Elədir? Almanlar da axırıncı müharibədə bir toy tutublar ki, daş daş üstə qalmayıb.

Aleksandr. Deyirlər, bərpa edirlər... Kiyev bərpa olunub.

Hüseyin. Təbliğatdır! İnanma.

İzzət. Aleksandr əfəndi, pirajkin var?

Aleksandr. Var, İzzət usta.

İzzət. Altı dənəsini bük. Uşaqlar yaman çox istəyir.

Aleksandr pirajkiləri kağıza bükür, pulunu alır.

Aleksandr (*İzzətin qulağına*). Gedirəm, İzzət usta! Axırı ki, icazə verdilər... Gedirəm!

İzzət. Yaxşı yol! Allah köməyin olsun.

Səlim (*çağırıır*). Aleksandr əfəndi!

Aleksandr. Gəldim!

Əhmədin stolu

Əhməd (*çağırıır*). Əli!

Əli (*stola yaxınlaşır*). Buyurun, bəy əfəndi.

Əhməd. Arağı buza qoymaq yadından çıxmasın.

Əli. Baş üstə, bəy əfəndi. (*Gedir.*)

Hüseyngilin stolu

Hüseyin. Nə piçildaşırsınız?

İzzət. Sənə nə?

Hüseyin. Onun bolşevikləri söyməyə dili gəlmir. Moskvalıların hamısı, qırmızısı da, ağı da kafirdir.

Tövfiq. Bilmirəm. Məndən bir mərtəbə yuxarıda bir rus polkovnik olur. Vrangel ordusundandır. Bizim gizli polis idarəsinin yaxın adamıdır. Türkçə türkdən yaxşı danışır. Zadəgandır. Gündə beş dəfə bolşevikləri söyür. Deyirlər, axırıncı müharibə vaxtı alman konsulxanasında işləyib.

Hüseyin. Lap əcəb eləyib.

İzzət. Hüseyin əfəndi, ömrümdə birinci dəfə eşidirəm ki, düşmənin xeyrinə casusluq eləmək yaxşı iş olsun.

Hüseyin. Casusluq niyə olur? Kişi zadəgandır? Bəli, zadəgandır. Polkovnikdir? Bəli, polkovnikdir. Bolşeviklər kişinin evini, qızılı, torpağını, malını-dövlətini əlindən alıb, özünü də vətənidən qovublar. Almanlar qalib gəlsəydi, sənin o polkovnikin evini, qızılı, rütbəsini geri alardı? Əlbəttə, alardı! Yaxşı, bu adam axmaq-zad deyil ki? Heç şübhəsiz, var gücüylə almanlara kömək edəcəkdir də. Lap əcəb eləyib.

İzzət. Hüseyin əfəndi, bolşevik-molşevik, mülk, qızıl, rütbəzad bunların həmisi düz. Amma bunlardan başqa bir izzəti-nəfs, vicdan, namus, insaniyyət, vətən var, ya yox!

Hüseyin. Qoy mənim vətənim lap güllü-çiçəkli cənnət olsun. Amma məni ordan qovsalar belə vətənə qarşı lap şeytanın özü ilə də əlbir olaram.

İzzət. Yaxşı ki, Adəmlə Havva sənin kimi olmayıblar.

Tövfiq. Bu Aleksandr da Vrangelin ordusundandır?

İzzət. Bilmirəm. Özü deyən, guya Kiyevdəmi-hardamı tələbə olub. On beşinci ildə əsgər aparıblar. Sonra on yeddinci ildə ordu Leninə tərəf keçəndə, o ağlarla qalib. Sonra ağına-bozuna baxmayıb, özü də bilmir necə olub, bir də görüb ki, ağlarla bərabər İstanbuldadır. O vaxtdan bəri vətən həsrəti çəkir.

Hüseyin. Bəlkə, yalan deyir? Hə? İşə bax, indiyə qədər heç ağlıma gəlməyib! Əlbəttə, yalan deyir! Bizim bu siyasi şobənin xəfiyyələri bu dünyaya kor gəliblər, kor da gedəcəklər. Gör neçə illərdir Aleksandr özü üçün sərbəst gəzir. "Mən bolşevik casusu-yam, mən bolşevik casusuyam" deyə qışqırır, başından bir tük belə əskik olmur. Satlığı kolbasalar, pirajkilər də başdan-başa zəhərdir. Bəli, bəli! Zəhərdir. Özü də birdən-birə öldürmüür. Yavaş-yavaş, altı aya, bir ilə.

Tövfiq. Neçə il olar ki, onun pirajkilərini yeyirsən?

Hüseyin. Beş-altı, amma bolşevik zəhəri mənə təsir edə bilməz. Sən özündən muğayat ol, Tövfiq, cavansan, kitab oxumağı sevirsən. Gözlə ki, səni zəhərləməsinlər.

İzzət. Gəlin, Aleksandr əfəndinin zəhərli kolbasası ilə adama bir qədəh içək.

Qədəh-qədəhə vurub içirlər. Aleksandr Səlimin stoluna yaxınlaşır,
Səlim onu stol başına dəvət edir, Aleksandr yesiyini bir kənarda,
stulun üstünə qoyub əyləşir.

Səlimin stolu

Səlim. Əli, Aleksandr əfəndiyə qədəh ver, bir qrafın də araq
gətir.

Əli. Baş üstə, Səlim ağabəy. (*Gedir.*)

Orxan daxil olur.

Əhmədin stolu

Əhməd (*Orxana*). Püstə gəldimi?

Orxan. Əhməd bəy, siz zarafat eləyirsiz? Bu tezlikdə?

Əhməd. İsti yerə qoymaq yadından çıxməsin.

Orxan. Arxayın olun.

Qapıda Nəcmi görünür. Əhməd arxası qapiya oturub. Nəcmi Əhmədi
görmür. Göz geddirib onu axtarır. Orxan Nəcmiyə yanaşır.

Orxan. Buyurun, bəy əfəndi, adam axtarırsınız?

Nəcmi. Bəli, amma gözüümə dəymir.

Əhməd Nəcminin səsini eşidərək bir balaca yerindən qalxır, başını dala
çevirir, lakin sonra nədənsə fikrini dəyişib özünü eşitməzliyə vurur.

Orxan. Kimi axtarırsınız ki?

Nəcmi. Vəkil Əhməd Rza bəyi.

Orxan. Əhməd bəy buradadır. Budur, oturub. (*Gedir*)

Əhməd (*üzünü çevirir, gözləri Nəcmi ilə rastlaşır. Bir müddət hər ikisi bir-birini nəzərdən keçirirlər. Əhməd oturmaqda davam edir*). Aha, Nəcmi! (*Nəcmi təəccüblə Əhmədə baxır*.) Mən səni gözləyirdim... (*Nəcmi stola yaxınlaşır*.) Otur.

Nəcmi (*oturur*). Çox dəyişmişəm.

Əhməd. Bəli. İndi mən dövlətliyəm.

Nəcmi. Təbrik edirəm.

Əhməd. Özümə bir neçə kostyum sıfariş etmişəm, amma ölçül-məsinə getməyə əlim çatmır. Vaxt eləyə bilmirəm. Bir dəqiqə də vaxtum yoxdur.

Nəcmi. Allah eləsin.

Əhməd. Nə qədər böyük tiryək qaçaqçıları, məşhur israfçı, müflis, dolaşıq ticarət işləri var hamısı mənim əlimdədir.

Necmi. Təbrik edirəm.

Əhməd. Səndən ən azı on dəfə artıq qazanıram.

Necmi. Cox şadam.

Əhməd. Ağalarına de, qoy maaşını artırınsınlar. İsteyirsin, gəl, mənim yanında işlə, kontorumda katib yeri boşdur.

Necmi. Təşəkkür edirəm.

Əli daxil olur. Yemək, bir qrafinaraq və qədəh gətirir. Bir hissəsini Səlimin, qalanını Əhmədin stolunun üstünə qoyur.

Əhməd. Özün bil. İndi gəl, bir yaxşıca vuraq, al-ver eləyək, iş düzəldək. (*Qədəhləri doldurur, yeməyi Nəcminin qabağına çəkir. İkisi də içir.*)

Hüseyngilin stolu

Hüseyn (*durur*). Əli!

İzzət. Dayan. Bu gün mən qonaq eləyirəm.

Hüseyn. Sən deyən olsun. Gələn ayın əvvəlində... Yox, gələn ayın əvvəlində yox, o biri ayın əvvəlində qonaq eləmək mənim boynuma.

İzzət. Yaxşı.

Hüseyn. Xudahafız.

İzzət. Xoş getdin.

Hüseyn gedir. Əli bir stolun başından o birinə keçərək müşterilərə xidmət edir.

Tövfiq (*İzzətə*). Aleksandr sənə dedi ki, icazə gəlib.

İzzət. Hə, vətəninə qayıdır.

Tövfiq. Sən bunu niyə Hüseyndən gizlətdin. Məger bu gizlindir?

İzzət. Gizli-zad deyil. Amma bilirsən, çox vaxt mən kinoya getdiyimi belə Hüseyndən gizlədirəm.

Əhmədin stolu

Əhməd (*Nəcmiyə*). Mən hər ikimizə gözəl bəlli olan bəzi məsələlərdən başlayıram.

Nəcmi. Niyə? Məgər buna ehtiyac var?

Əhməd. Ürəyim belə istəyir. Mən isə son zamanlar ürəyim istədiyini eləməyə adət etmişəm. Beləliklə, düz bir il, səkkiz ay, on dörd gün bundan əvvəl Nihal xanım ər evini tərk edib öz əmisi evinə köçüb. Bundan üç ay sonra...

Nəcmi. Boşanmaq üçün sənə müraciət eləyib.

Əhməd. Sözümü kəsmə. Mən isə boşanmağa razılıq vermədim. Ərin də razılığı olmayanda boşanma işi illərlə uzana bilər. Bir vəkilin haqlı saydığı işi boynuna götürməsi boşanmaq üçün səbəb sayila bilməz.

Nəcmi. Burada hüquq mübahisəsi açma.

Əhməd. Nihal səni harada gözləyir? Özünü niyə itirdin? İndicə sizi Lebonun qənnadı dükənnin yanında görmüşəm. Nihal siz cənabı orda gözləyir, elə deyilmi?

Nəcmi. Bəli.

Əhməd. İçək. (*Qədəhləri doldurur. Hər ikisi içir.*)

Səlimin stolu

Səlim (Aleksandra). Deməli, birbaş Odessaya.

Aleksandr. Odessaya.

Səlim. Ordan da Kiyevə?

Aleksandr. Bəli.

Səlim. Kiyevdən hara?

Aleksandr. Kiyevdən?.. Atam yəqin rəhmətə gedib. Hələ o vaxt çox qoca idi. Qohum-eqrəbam da yoxdur. Amma xalqım, mənim xalqım ordadır. Eşitdiyimə görə Kiyev daha da gözəlləşib, daha yaşıllanıb. Onu yuxumda görmüşəm. Sofiya kilsəsinin ağappaq, hündür, qızıl qüllələrini görüürəm... Dalında daha hündür, ondan da ağ qala görünür... Hündür nəhəng bir ev... təzəcə tikiblər. Darvazadan girirəm, həyətdə su axır. Demə, bəs çaydır... Dnepr... Görürəm, bir göygöz uşaq deyir: soyun, Aleksandr əmi, soyun gir çım, deyir. Çimirəm...

Səlim. Xeyirdir. Azadlığa çıxacaqsan. Sakit yaşayacaqsan. Ağ qala – işıq, su – aydınlıqdır.

Aleksandr. Pasportum cibimdə, ürəyimin başındadır. Amma heç inana bilmirəm, qorxuram gethagetdə bir əngəl çıxmasın...

Səlim. Heç nə olmaz.

Aleksandr. Getməsəm, dəli ollam, ölləm.

Əhmədin stolu

Əhməd (*Nəcmiyə*). Sözümə davam edirəm... Bir həftə bundan əvvəl Nihal xanım təzədən boşanmaq məsələsini qaldırıb. Səni öz vəkili seçib. Nə üçün bu qədər dostun, içində səni seçdi? Sən onu çoxmu sevirsən? Mənimlə nə dillə danışmaq fikrindəsən? Mənim hansı boş damarından tutacaqsan? Sadələvhəlüyümü? Qəribəliyimi? Yox, bu damarım qırılıb. Lap ortasından qırılıb... (*Susur*.) Nihal xanım məndən boşanıb sənə gedəcək, elə deyilmə? İncimə, amma buna atdan düşüb, eşşəyə minmək deyərlər. Mən səndən də gözəl, səndən də dövlətliyəm.

Nəcmi. Kənlül sevən gözəldir.

Əhməd. Deməli, onun könlü səni sevib?

Nəcmi. Bəli, məni.

Əhməd. Ürəyə zor eləmək olmaz! (*Kədərli*.) Məni o heç vaxt sevməyib. Bunu mənim üzümə dedi. (*Hırslı*.) Lakin o hər gecə mənimlə yatırıb. Sən bizim yataq otağını görmüşdün? İki nəfərlik bir çarpayı qoyulub... Sizin yataq otağında da bir çarpayı olacaq? (*Yenə qəmgin*.) Sevgi macəranız nə vaxt başlamışdı? Hələ Nihal mənim evimdə ikən?

Nəcmi. Nihal barədə...

Əhməd. Nihal barədə? Danışdığını bilirsən? Yadından çıxartma ki, Nihalın eri ilə danışırsan! Sən ona Nihal xanım deməlisən. Hə, nə demək istəyirdin? Yəqin, mənim arvadıma qarşı hissələrinin nə zaman başladığını söyləmək istəyirdin? Maraqlıdır, siz hələ mənim evimdə ikən məni aldadırdınız?

Nəcmi. Mənim ona qarşidan hissələrimi bilirdi. Lakin aramızda ciddi bir şey olmayıb.

Əhməd. Bəs indi necə? Ciddi bir şey var?

Nəcmi. Yox.

Əhməd. And iş!

Nəcmi. Vallah.

Əhməd (*gülür*). Sən də mənim kimi axmaq, qəribəymışsən... Demək, mənə güldüyüñüz qəribəlik səndə də varmış!.. (*Öz-özüñə təkrar edir*.) Qəribə... Qəribə adam... (*Nəcmiyə*.) Bilirsən, qəribəliyə istəfa verdiyim gündən bəri, qəribəlik uzaqda, bir daha qayıtməq

istəmədiyim, Allah göstərməsin, bir daha ayaq basmaq istəmədiyim bir sahil, əlçatmaz və əcaib bir sahil olandan bəri, mən tez-tez qəribəlik, qəribə adamlar haqda düşünürəm... Dünən gecə Cordano Bruno yuxuma girmişdi... Görürəm: alovlanan tonqalın üstündə durub öz ətini kabab eləməknən məşğuldur... Ağlısız... Qəribə adam... İlahi, bu nə axmaq məşğələdir, necə də misilsiz qəribəlik, şahanə axmaqlıqdır! Guya ki, Cordano Bruno inadından əl çəksəydi, "Koper-nik haqlı deyil, Yer Günsəvətrafında firlanmir" desəydi, qiyamət qopardı. O elə desəydi Yer Günsəvətrafında firlanmağını dayandırardı! Bəs İkar? Heç onu demirsiz. Görürsənmi, yerdə gəzmək xoşuna gəlmədi. Göyə uçmaq istədi. Neçə dəfə dedilər: deli olma! Ağlinı başına yiğ! İnsan quş deyil, uça bilmez! Qulaq asmadı. Bədbəxt İkar, sümüklerini gücnən yiğdilar! Uzağa niyə gedirik ki, götürək bizim İsmayılin kommunistlərini, bu qırx beş Don-Kixotu! Ağlısız, sarsaq Don-Kixotlar! Onlar nə edə bilərlər? Əllərindən nə gələr?! Nəyi dəyişdirə bilərlər? Guya, onlar olmasa yer tərsinə firlanar... Kim bilir? Bəlkə də onlar olmasa kainatın ətrafına hasar çəkilər? Kim bilir? Bəlkə də məhz belə qəribə adamların sayəsində Yer kürəsi firlanır... (*Nəcmi nə isə demək istəyir, Əhməd onu danışmağa qoymur.*) Sus! Bu mahniya qulaq asmaq istəyirəm...

Radioda həzin musiqi çalınmaqdadır.

Səlimin stolu

Aleksandr. Mən sizə borcumu qaytara bilməmişəm. Qaytarmamış getməyecəyəm.

Səlim. Yaxşı, yaxşı.

Aleksandr. Siz də fəhlə babasınız. Bəlkə də siz də başqasından almışınız. Sandığımı satıb mütləq qaytaracağam.

Səlim. Bu nə sözdür danışırsan? Bəsdir!

Aleksandr. Türk xalqı yaxşı xalqdır.

Səlim. Eh. Bəlkə də sən Kiyevdə hələ bir müddət İstanbul üçün darixdın.

Aleksandr. Bəs yox! Əlbəttə, darixacağam. Bir belə illər İstanbulda Kiyevin həsrətini çekirdim. Amma bütün ömrüm burda keçir. Kiyevdə mən İstanbulu yad edəcəyəm, onun üçün darixacağam.

Səlim. Yad elə, Aleksandr, bizim İstanbulu da, bizləri də yad elə.

Aleksandr. Yad eləyəcəyəm... Səlim, qardaşım, sizin İstanbulu da, sizi də.

Səlim. Eh, lənət şeytana. İkimizin də gözü dolub... Amma inan, içkidən deyil.

Aleksandr. Mən bir dəfə də olsun sizi sərəxos görməmişəm.

Səlim. Ağlayan neçə, görmüsən?

Aleksandr. Birinci dəfədir.

Səlim. Mən də birinci dəfədir sənin gözündə yaş görürəm. Amma, yəqin ki, biz dəfələrlə göz yaşlarını başqalarına göstərmədən udmuşuq.

Aleksandr. Eh, dəfələrlə! Amma biləndə ki, başqaları da sənin kimi içində ağlayır, bu sənə ürək verir, qüvvət verir.

Səlim. Doğru deyirsən. İnsanlar ancaq əl uzatmaqla bir-birinə kömək etmir. Onlar bir-birini öz gülüşü, öz göz yaşları ilə ürəkləndirir... (*Sükut.*) Deyirsən, gəmi bir həftədən sonra olacaq?

Aleksandr. Bir həftədən... yeddi gündən!.. Borcumu...

Səlim. Bir də bu barədə kəlmə desən, inciyərəm. Ki yevdən mənə tikməli uşaq köynəyi göndərərsən. Qızım sevinər. Di, sağ ol, qardaşım. Yaxşı yol.

Aleksandr. Çox sağ ol, qardaşım.

Qucaqlaşırılar. Səlim gedir.

Əhmədin stolu

Əhməd (*Nəcmiyə*). Mənim ürəyimi yumşaldası söz tapdın?

Nəcmi. Qoy sənə ağlın, məntiqin dili kömək etsin.

Əhməd. Ağıl, məntiq mənə deyir ki... (*Fikrə gedir.*)

Nəcmi. Səndən ayrılmak istəyən bir qadını incitməkdən həzmi alırsan?

Əhməd. Ağıl, məntiq mənə deyir ki, ona azadlıq ver! Qoy o qadın bir daha baxlığını bu adamlı sınasın. Bura bax, sən niyə mütləq Nihalı almaq istəyirsən? Məhəbbət? Boş şeydir! Mənim arvadımın dalına düşmək bir başqa, kasıb, dul bir qadınla evlənmək bir başqa. Dayan, dayan, mən deyəsən başa düşdüm. Əmisi ona Qızıltorpaqdakı mülkünü bağışlamağa söz vermişdi. Sizin səadətinizə mane olmaq istəmirəm. Boşanarıq. Amma bir şərtim var: mən axırıncı gecəni Nihalla keçirmək istəyirəm.

Nəcmi. Başa düşmədim.

Əhməd. İkinəfərlik çarpayını satmamışam. Yadigar saxlayıram.

Nəcmi. Nə qəribə şərtdir.

Əhməd. Qəribə niyə olur? Adamın öz arvadı ilə son gecəni bir yerdə keçirmək arzusu məgər qəribədir? Bir gecəsinə on min lirə verirəm. On min! Get, ona bu şərtimi de. Səhər evdən gedəndə kamodun üstündə pulu hazır olacaq, götürə bilər, həftənin başında isə kəbin kağızını alar.

Orxan (*stola yanaşaraq*). Əhməd bəy, püstə hazır, istidir.

Əhməd. Hələlik gərək deyil. Apar. İsti yerə qoy, bəlkə lazımlı oldu.

Nəcmi. Gəl ciddi danışaq.

Əhməd. Sənə də iki min beş yüz lirə dəllallıq haqqı verirəm. Öz halal arvadımla son vidalaşma gecəsi mənə on iki min beş yüz lirəyə başa gələcək. Get! De, özü bura gəlsin. Bəlkə onu görəndə, ürəyim yumşaldı. Ya pulu artırıdım, ya da şərtimdən vaz keçdim... Hələ məlum deyil! Get de ki, ondan ötrü bərk darıxmışam. Təsəvvürünə gətirə bilməzsən, necə darıxmışam.

Nəcmi. Özün çox gözəl bilirsən ki, Nihal bu meyxanaya gələ bilməz.

Əhməd. Niyə gələ bilməz? (*Cibindən portmanatı çıxardır, stolun üstünə qoyur, portmanatdan bir minlik çıxarıb stolun üstünə atır.*) Nihalı bura gətirsən – bu minlik sənin. Bəlkə onu görəndə hər şey dəyişdi... (*Bilmədən dirsəyi ilə pulu yerə salır.*) Get! Onu gətir! (*İçir, başı qolunun üstünə düşür.*)

Nəcmi ayağını pulun üstünə qoyur.

Nəcmi. Sənə nə oldu? Başın gicəllənir? (*Pulu yavaşca götürür.*)

Əhməd (*başını qaldırmadan*). Ürəyim bulanır.

Nəcmi. Keflisən?

Əhməd. Kaş kefli olaydım! Di, get onu gətir!

Nəcmi. Yaxşı, çalışaram, amma söz vermirəm.

Əhməd. Taksi götür, şübhəsiz ki, pulu mendən... Di get. (*Nəcmi gedir, Əhməd başını qaldırıb avval Nəcminin dalınca, sonra döşəməyə, pulu saldığı yerə baxır.*) Köpək oğlu... (*Təzədən başını aşağı salır.*)

Adı geyimli polis xəfiyyəsi daxil olur. Ətrafına baxıb stollardın birinin yanında pirajki satan Aleksandra yaxınlaşır. Xəfiyyə əlini onun çiyninə qoyur.

Aleksandr. Kefiniz nə istəyir, bəy əfəndi?

Xəfiyyə. Yeşiyini götür, dalımcı gəl.

Aleksandr. Nə olub?

Xəfiyyə. Mənimlə polis idarəsinə gedəcəksən.

Aleksandr. Niyə axı?

Xəfiyyə. Niyəsini orda bilərsən.

Aleksandr. Mən getməliyəm... Mən yol üstəyəm, cənab məmur...

Xəfiyyə. Hara?

Aleksandr. Vətənimə... Sovet İttifaqına... Bir həftədən sonra gedirəm... Pasport almışam...

Xəfiyyə. Yaxşı, gedərsən. Bir həftədən sonra olmasın, dörd ildən sonra olsun.

İzzət, Tövfiq, Əli, xəfiyyə və Aleksandrın yanına gəlirlər.

İzzət. Nə olub? Nə var?

Xəfiyyə. Heç.

Aleksandr. Məni polis idarəsinə aparırlar!

Tövfiq. Niyə?

Xəfiyyə. Sizə nə var?

İzzət. Biz Aleksandr əfəndini tanıyırıq. Təmiz adamdır.

Xəfiyyə. Deyəsən, ağrımaz başına ağrı axtarırsan!

Tövfiq. Başağrısı niyə? Ədalət, həqiqət axtarıram.

İzzət. Aleksandr əfəndinin günahı nədir?

Aleksandr. İzzət usta, ogruluq eləməmişəm, adam öldürməmişəm, polis idarəsində hər şey ayırd olar. Əlbəttə, əyər orda çox saxlamasalar...

İzzət. Onu şeytanlayıblar... Bilirəm. Deyiblər, guya kommu-nist təbliğatı ilə məşğuldur.

Xəfiyyə. Bunu sənə kim dedi?

Tövfiq. Bilirəm. Bu, Hüseyn əfəndinin işidir. Lənətə gəlmış, əqrəbliyini isbat elədi!

İzzət. Cənab məmur, biz də polis idarəsinə gedirik. Günahsız adımı quru böhtana qurban vermək olmaz.

Xəfiyyə. İşiniz, gücünüz yoxdur?
İzzət. Ele bu özü bizim işimizdir. Ona görə də gedirik.
Tövfiq. Aleksandr əfəndi, qorxma.
Aleksandr. Gəmi bir həftədən sonra yola düşür. Qorxuram
gecikəm...

Tövfiq. Gecikməzsən... Çox saxlamazlar. Biz orda hamisini
başa salarıq. Ölkə dərəbəylik deyil ki?!

Xəfiyyə. Gedək.
İzzət. Əli, hesabımızı sabah axşam çekərik.
Əli. Yaxşı, İzzət usta! (Aleksandra) Buraxılan kimi birbaş bura
gəl!

Aleksandr. Gelərəm. Narahat olma.

Aleksandr, xəfiyyə, İzzət və Tövfiq gedirlər.

Əhmədin stolu

Əhməd (axırıncı sözlər deyiləndə başını qaldırır, onların
ardınca baxır). Nə olub?

Əli. Apardılar.
Əhməd. Gördüm. Nə üstə?
Əli. Kommunizm üstə. Hər gün kommunistdir, deyib adamları
həbs edirlər. Sabah qırx beş nəfərin məhkəməsi başlanır, qəzetlərdə
yazılıb... Deyirlər, aralarında hətta bir şair var... Onları çoxdan
tutublar. Mən fikir vermişəm, Əhməd bəy, həmişə communistləri
həbs edəndə, istintaqları çox uzun çəkir... Bilirsiniz niyə? Çünkü
onları orda döyürlər, ezbər verirlər... Əhməd bəy, sizdən xahiş elə-
yirəm, bizim Aleksandru kommunizm üstündə məhkəməyə ver-
sələr, onun müdafiəsini götürün! Yaxşı adamdır! Keçən il ağam məni
qovmuşdu, düz bir ay işsiz gəzdim, Aleksandr olmasayı ölürdəm.
Mənə pirajki verirdi...

Əhməd. Niyə?
Əli. Yaxşı adamdır, ona görə.
Əhməd. Onunla gedənlər kimdir?
Əli. Biri çəkməçi İzzət, o biri da xarrat Tövfiq... Şahid getdilər.
Əhməd. Aleksandrin üzünə durmağa?
Əli. Əksinə, Aleksandra tərəf çıxmaga!
Əhməd. Görünür, o axmaq onlara da müftə pirajki yedirdib?
Di yaxşı, bəsdir. Get mənə qarız al.

Əli. Baş üstə.
Əhməd. Dayan, bugünkü qəzeti mənə ver görüm.
Əli. Bu saat. (*Qəzeti gətirir.*) Bax, burda yazılıb. Birinci səhi-fədə şairin şəklini vurublar.
Əhməd (*qəzeti götürür*). Hə, Təhsindir.
Əli. Siz onu tanıyırsınız?
Əhməd (*qəzet oxumaqla məşğuldur*). Get, qarız al.
Əli gedir. Nuru, Xalid və Səlim daxil olurlar. Səlim əvvəlki yerinə keçir.
Nuru ilə Xalid boş stollardan birinin başında otururlar.
Nuru. Ey, qarson... qarson!
Orxan (*piştaxtanın dalından çıxaraq*). Əli, Əli! Hara yox oldu?
Əhməd. Mən göndəmişəm qarız almağa.
Nuru. Qarson!
Orxan (*Nurunun stoluna yaxınlaşır*). Buyurun.
Nuru. Süfrə hazırla.
Orxan. Baş üstə. (*Gedir.*)
Nuru (*Əhmədi Xalida göstərib*). Ona yaxşı bax!
Xalid. Nəyinə baxım?
Nuru. O saat tanıdım. Hərçənd paltarı, sir-sifəti dəyişib, amma mən o saat tanıdım.
Xalid. Kimdir ki?
Nuru. Vəkil Əhməd Rza.
Xalid. Belə de! Salamlaşacaqsan?
Nuru. Mütləq. (*Yerindən durur, Əhmədin stoluna yaxınlaşır.*)
Xoş gördük, vəkil əfəndi.
Əhməd. Bağışlayın...
Nuru. Tanımadın?
Əhməd. Bağışlayın, tanımiram.
Nuru. Nuru Ağalın, ya da Çopur Nuru.
Əhməd. Salam, Nuru əfəndi.
Nuru. Tanımadın?
Əhməd. Xeyr.
Nuru (*oturur*). Allah bilir, neçə-neçə mənim kimi cavanın evini yıxmışan. Bəyəm hamısı yadda qalar?
Əhməd. Olmaya sizə bir zərərim dəyiib?
Nuru. Sayəndə dörd il qazamatda yatmışam. Bu gün səhər buraxıblar.

Əhməd. Deməli, mən o tərəfin vəkili idim.

Nuru. Bic Osmanın... Onu bir bekara yaralamışdım.

Əhməd. Belə de!

Nuru. Bəli. Mənim vəkilim prokuroru görmüşdü. Üç yüz lirəyə danışib razılaşmışdılar. Mənə altı ay iş keşməliydilər.

Əhməd. Bəs nə üçün məhkəmə dörd il keşdi?

Nuru. Ələ salırsan? Sənin üstündə! Orda elə danışdın, elə danışdın ki, elə bil, Axsaq Osman doğma qardaşındır. İndiki kimi gözümün qabağındadır. İşə ikinci məhkəmədə baxılırdı. Bazar ertəsi idi. Deyirlər, nəhs gündür. Axırıncı mənim işimə baxılırdı. Bu gün, dedilər, həm prokuror çıxış eləyecək, həm vəkil, həm də qərar oxunacaq. Vəkilim Şərifbəy, o kaftar yadındadır?

Əhməd. Yox, yadımda deyil!

Nuru. Fırıldaqçının biridir. Hə də, aydın məsələdir – vəkildir. Biz onunla məhkəmə koridorunda o baş-bu başa gəzisərdik, birdən, yaxşı deyiblər adam sabah başına gələsi işi bu gün yuxusunda görür, mən də səni gördüm. Pəncərənin yanında dayanmışdım. İndiki kimi yadımdadır, əynində qəhvəyi kostyum var idi. Vəkil əbasını yay paltosu kimi qolunun üstünə salmışdır. Bizim kaftar vəkil, Nuru, dedi, Axsaq Osman bu saqqalı qırxiq oğlanı özünə vəkil tutub, bu gün birinci dəfə işə çıxacaq. Qorxma, oğlum Nuru, belələrini çox görmüşük. Neçə belə vəkili mən halva kimi udmuşam!.. Amma iş belə gətirdi ki, sən bizi rahətülhülqum kimi uddun.

Əhməd. Bağışla, bir işdi olub, onda mən vicdanla müdafiə eləyirdim.

Nuru. Bir qızla səhbət eləyirdin.

Əhməd. Sarışın?..

Nuru. Dayan yadıma salım... Hə... Sarışın... Qumral da demək olar... Yadına düşdü?..

Əhməd. Nihali o gün məhkəməyə dəvət eləmişdim. Mənə qulaq asmaq istəyirdi.

Nuru. Görünür, yamanca vurulmuşdun. Pəncərənin qabağında dayanmışdım. Gözünü onun gözünə dikib, bülbül kimi ötürdün. Məhkəmə vaxtı əleyhimə danışanda da gözünün ucu ilə həmin qız oturan tərəfə baxırdın.

Əhməd. Yadıma düşür, yadıma düşür... danış, danış... keşmə.

Nuru. Məni ələ salırsan?

Əhməd. Yadıma düşdü... Onu o qədər sevdiyimi o gün ilk dəfə, o koridorda, həmin pəncərənin qabağında başa düşdüm. (*Susur.*)
Bağışlayın...

Nuru. Əlacım nədir... Bağışlaşsam da, bağışlamasam da... keçənə
güzəşt deyərlər.

Əhməd. Mənnən bir qədəh araq içək.

Nuru. İçək də.

Əhməd. Sizin sağılığınız.

Nuru. Sağ ol. Görünür işlərin yaxşı deyil?

Əhməd (*fikirli-fikirli*). Hə, yaxşı deyil.

Nuru. Sir-sifətindən görünür. Yoxsa, indi də dəli-divanə ol-
musan?

Əhməd. Doğru deyirsən. Dəli olmuşam... Bura bax, Nuru
əfəndi, bir də qan töksən məni özünə vekil tut. Bəraət qazandırmaq
mənə borc olsun.

Nuru. Danışmağa söz tapdın də! Vekil bəy, qoy bir az dünya
ışığı görüm. Sənə deyirəm ki, bu gün səhər qazamatdan çıxmışam.

Xalid (*çağıırır*). Nuru!

Nuru. Yoldaşım gözləyir. Mən gedim.

Əhməd (*vizit kartočkasını verir*). Burada kontorumun ünvani
yazılıb. Lazıminız olsam, gəlin.

Nuru. Oldu. (*Öz stoluna yaxınlaşır. Xalidə.*) Bu adamı görən
kimi, qan beynimə vurdur. Onun stoluna yaxınlaşdım ki, dava salam.
Sonra da, özün gördün, onunla qədəh-qədəhə vurdum. İnsan oğlu
alçaq məxluqdur, acığlı çox tez soyuyur.

Xalid. Eh, fikir vermə!. Deməli, deyirsən qazamata nəşə
ötürə billik?

Nuru. Baş nəzarətçi öz adamımızdır.

Xalid. Çox gözəl. Ona neçə verməliyik?

Nuru. İyirmi beş faiz!

Xalid. Çox yaxşı. Sərfədir.

Əli daxil olur. Əhməd üçün qarpız getirir.

Əhmədin stolu

Əli (*Əhmədə*). Kəsim?

Əhməd. Lazım deyil. Uzun, iti bıçaq gətir. Qarpızın ortasından
çixartmaq istəyirəm. Elə çıxartmaq lazımdır ki, zədələnməsin.

Əli gedir. Zəhra daxil olur, dayanır, ətrafına baxır.

Orxan. Xanım, kimi axtarırsınız?

Zəhra. Ərimi. (*Meyxanadakı adamları nəzərdən keçirir.*)

Orxan. Əriniz kimdir?

Zəhra (*Nurunu görür*). Odur, oturub. (*Nurunun stoluna təraf gedir.*)

Xalid Zəhranı görür.

Xalid (*Nuruya*). Gəldi.

Nuru. Kim?

Xalid. Zəhra.

Nuru (*üzünü çevirir, Zəhrani görüb qasqabaqlı*). Sən burda nə gəzirsən?

Zəhra (*ayləşir*). Acam. (*Yemaya başlayır.*)

Nuru. Evdə yemək yox idi?

Zəhra. Səni gözlədim... Dedim, gələrsən üz-üzə oturub nahar elərik...

Nuru. Nahaq yerə gözləyirdin.

Zəhra. Mən dörd il yolunu gözləmişəm. Tütün fabrikində işləyib, dörd il sənə yemək daşmışam... Dörd il... İndi mənə deyirsən, nahaq yerə gözləyirdin?

Nuru. Bura niyə gəlmisən?

Zəhra. Əsil kişi qazamatdan çıxan kimi meyxanaya yox, birbaş evinə gedər.

Nuru. Sözümə cavab ver. Səndən soruşuram: bura niyə gəlmisən? Meyxana yaxşı arvadların yeri deyil.

Zəhra. Bura bax, Xalid də qoy şahid olsun. Allaha and olsun, ya mən səni adam eləyəcəm, ya da...

Nuru. Necə? Necə? Nə dedin?

Xalid. Zəhra bacı, vallah, bir az dincimizi alıb evə gedirdik.

Zəhra. Sən məni qazamatın qapısında başından elədin. Dedin, get, mən dost-aşnayla görüşüb, gəlirəm evə. İnandım. Elə bilirdim, dörd ildə qazamatda ağılanmışsan. Daha yalan danışmazsan. Amma yenə məni aldatdın.

Orxan yaxınlaşışb bir müddət onların söhbətinə qulaq asır.

Nuru (*Orxana*). Burda niyə durmusan? Başqasının söhbətinə qulaq asırsan?

Orxan. Soruşmaq isteyirdin, bəlkə sizə bir şey lazımdır?

Nuru. Heç bir şey lazım deyil.

Zəhra. Mənə bir qədəh gətir.

Nuru. Bir bu çatmırdı! Deyəsən, sən dəli olmusan! (*Orxana.*)

Heç nə lazım deyil, get işinə. (*Orxan gedir. Zəhraya.*) Sən də dur, cəhənnəm ol evə!

Zəhra. Nuru, sənin kobudluğuna, tərbiyəsizliyinə baxmaya-raq, səni sevmişəm... Evimin kişişi hesab eləmişəm, dörd il yolunu gözləmişəm. İndi də səni sevirəm... Ya səni adam eləyəcəm... ya da...

Nuru. Ya da nə?

Zəhra. Ya da...

Nuru. Neylərsən?

Zəhra. Özüm bilərəm neylərəm!

Nuru. Özündən çıxmışan! Əl çək yaxamdan, bu saat cəhənnəm ol burdan. Kime deyirəm?!

Zəhra. Hə, indi bildim, niyə evə getmirsən! Burda arvad gözləyirsən...

Nuru. Axmaq-axmaq danışma!

Zəhra. Hə, mən bilirəm... Sənə mane oluram... Ona görə məni qovursan. Ancaq mən burdan gedən deyiləm.

Nuru (*hirslı*). Məni cin atına mindirmə!

Xalid. Zəhra bacı, hirsləndirmə onu, özün bilirsən ki, dəlidir.

Zəhra. O, aşñasını gözləyir.

Nuru. Rədd ol burdan!

Zəhra. Getmirəm.

Nuru Zəhraya şillə vurur. Şillənin səsinə hamı başını çevirir, onlara tərəf baxır. Nuru, sanki heç bir şey olmayıbmış kimi sakit oturub.

Zəhra üzünü tutur.

Nuru. Zarıldama. Camaat baxır.

Xalid. Ay Zəhra bacı, getsənə! Görürsən ki, kişinin qanı qaradır. Vallah, arvad-zad gözləmir. Biz bura gəlmışik ki, bir az araq içib işimizdən danışaq.

Zəhra (*durur*). Yaxşı, mən gedirəm. Amma əvvəl-axır səni adam eləyəcəyəm. Bir saatdan sonra səni evdə gözləyirəm. Özün bil, gəlməsən mən bilirəm neyləyəcəyəm! (*Qapıya tərəf gedir.*)

Bu əsnada qapı açılır, kandarda Nihatla Nəcmi görünür. Qadınlar bir-birini süzür. Zəhra onlar gedən tərəfə baxır.

(Öz-özünə.) Belə de, demə bəs, bura bu cür qəhbələr gəlir! (Gedir.)

Əhməd (Nihalla Nəcmini görər-görməz yerindən sıçrayır, onlara tərəf iki addım atır, sonra dayanır). Buyurun.

Nihalla Əhməd salamlasır, sonra hər üçü otururlar.

Nuru (Xalidə). Boş sözdür! Neyləyə bilər?

Xalid. Polisə xəbər verər.

Nuru. Yox! O bunu eləməz! Bir də, mən hələ ki tərtəmizəm!

Xalid. Səni atar!

Nuru. Yox! Məni sevir. Qorxudurdu.

Xalid. Hə, bildim. Səni adam eləyəcək. Onda biz batdıq.

Nuru. Zarafatı boşla. (Gözü Nihala sataşır.) Oho! Bu arvada bax. Odur!

Xalid. Kimdir?

Nuru. Sus... Gözün onda olsun!

Əhmədin stolu

Əhməd (özünü itirmiş halda). Əli!

Orxan (yüyürərək gəlir). Nə buyurursunuz, Əhməd bəy!

Əhməd. Püstəni gətir.

Orxan. Baş üstə! (Gedir.)

Əhməd. Sən... Siz qovrulmuş püstə xoşlayırsınız...

Nihal. Hələ də yadınızdadır?

Əhməd. Qadıköy körpüsündən gətirtmişəm.

Nihal. Təşəkkür edirəm.

Əhməd. İstidir.

Nihal. Təşəkkür edirəm.

Orxan üstünə dəsmal salınmış püstəni getirir. Əhməd dəsmalı götürür.

Əhməd. Buyurun...

Nihal. Təşəkkür edirəm. Ürəyim istəmir.

Əhməd. Bəlkə bir şey içəsiniz? Burda hərdən yaxşı şərablar olur. Mənim üçün saxlayırlar... Fransız şərabları...

Nihal. Siz bilirsiniz ki, mən şərab sevmirəm.

Əhməd. Dedim bəs, bəlkə indi sevirsiniz... İnsanlar dəyişir.

Nihal (Əhmədi başdan-ayağa süzür). Özü də ləp çox... Amma mən dəyişməmişəm.

Əhməd. Əsla?
Nihal. Əsla!
Əhməd. Bu yaxşıdır...

Sükut

Nihal. Görünür məni buraya dəvət edib, bu avaraların arasında oturtmaqda məqsədiniz məndən intiqam almaqdır?

Əhməd. Xeyr.

Nihal. Məgər başqa yerdə görüş təyin eləmək olmazdı?

Əhməd. Xeyr.

Nihal. Nə üçün?

Əhməd (*birdən əsəbiləşərək*). Kefim belə isteyir. Mən indi kefim istəyəni eləyirəm.

Nihal. Niye qışqırırsınız?

Əhməd. Bura baxın, siz bura iş düzəltməyə gəlmisiniz, yoxsa mənə öyünd-nəsihət verməyə.

Nəcmi. Əhməd, özünü ələ al.

Əhməd. Özümü ələ almasam, çıxıb gedərsiniz? Buyura bilərsiniz.

Nəcmi (*ayağa qalxır*). Gedək, Nihal!

Nihal (*Nəcminin qolundan dartaraq*). Oturun, xahiş edirəm. Əhməd bəy bilir ki, hər şey ondan asılıdır. Bir halda ki, bura gəlmışik, onun bütün təhqirlərinə axıra qədər dözməliyik. Maraqlıdır, daha nə kimi şıltاقlıq görecəyik! Məsələni həll etməyincə burdan getməyəcəyəm.

Əhməd. Görürəm, zaman keçdikcə sizin işgüzarlığınız daha da artır.

Nihal. Nəcmi bəy sizin qəribə təklifinizi, şərtinizi mənə dedi.

Əhməd. Ancaq qəribəmi?

Nihal. Axmaq, sarsaq demirəm.

Əhməd. Daha nə dedi?

Nihal. Dedi ki, mən bura gəlsəm, siz şərtinizdən vaz keçə bilərsiniz. Xahiş edirəm, açıq danışaq, uzatmayaq. Aytən məni gözləyir. Baloya gedəcəyik...

Əhməd. Məsləhət görürəm ki, Aytənə zəng vurasınız nigaran qalmasın. Söhbətimiz uzun çəkə bilər. Telefon ordadır.

Nihal. Sizi dinləyirəm.

Əhməd. Bir dəfə, gərək ki, mənim evimdən gedən gün siz dediniz ki, dünya keçilməz meşə, insanlar isə vəhşi heyvandır. Qüvvətli zəifi, hiyləgər ağlısını əzir. Yadınızdadır mı?

Nihal. Yadımdadır.

Əhməd. Bu qeyri-orijinal fəlsəfəni...

Nihal. Siz onda da belə dediniz.

Əhməd. Deməli, onda dediyim sözlər yadınızdadır?

Nihal. Açı günlər, xatirələr hələm-hələm yaddan çıxmır.

Əhməd. O qeyri-orijinal fəlsəfə indi mənim həyatda tutduğum yol olmuşdur.

Nihal. Cox şadam.

Əhməd. Artıq mən həyatımı keçilməz meşə qanununa əsasən qurmuşam. Bilirsinizmi, mən ayda nə qədər qazanıram?

Nihal. Bilmirəm, bilmək də istəmirəm.

Əhməd. Niyə ki?

Nihal. Eşitsəm ki, radio, soyuducu, işıq və qaz haqqını vaxtlı-vaxtında verə bilirsiniz, çox şad olaram.

Əhməd. Məgər Nəcmi sizə deməyib ki, sizinlə bir gecə keçirmək üçün on min lirə verməyə hazırlam?

Nihal. Məni təhqir etmək üçün daha orijinal üslul tapa bilmirdiniz?

Əhməd. Nihal xanım, ayda orta hesabla on beş min lirə qazanıram. Bankda yüz min lirəyə yaxın pulum var. Bu yaxınlarda bir iş götürmüşəm, ayın axırı üçün qurtaracağam, bu işdə naqd qırx min lirə gəlirim olacaq. Bu da mənim pul kitabçam. (*Cibindən kitabçanı çıxardıb, Nihalın qabağına qoyur.*)

Nihal (*gözünün ucu ilə kitabçaya baxır, sonra hiçqira-hicqira ağlayır*). Sənə nifrət edirəm... Nifrət edirəm...

Əhməd. Bu səni sevməyimə, əvvəlki qədər, ondan da çox sevməyimə mane ola bilməz...

Nəcmi. Nihal xanım, özünüüzü ələ alın, sizə baxırlar.

Əhməd. Meyxanada göz yaşları, söyüş və dava adı şeydir...

Nihal. Keçdi... Daha ağlamıram.

Nəcmi. Sənə nifrət edən bir qadını dilə tutmaq isteyirsən?

Əhməd. Nəyle?

Nihal. Qurtarın, xahiş edirəm.

Əhməd. Nihal, evə qayıtsan, kitabçadakı pulun hamısını sənin adına keçirtməyə hazırlam.

Nəcmi. Biabırçılıq!

Əhməd. Nə? Öz arvadımı evimə qaytarmaq istəməyim biabırçılıqdır, yoxsa pullarımı onun adına keçirtmək arzum?

Nihal (Əhmədə). Sən dünyanın ən zalım, ən qəddar adamışan!

Nəcmi. Gedək, Nihal!

Əhməd. Mənçə, sən istərdin ki, o öz evinə qayıtmamasın, sadəcə olaraq bir gecəni mənimlə keçirib, on min lirəsini alınsın, sənse öz dəllallıq haqqını alasan... Sonra isə sənə ərə getsin...

Nihal (Əhmədə). Vəhşi canavar olmuşsan!

Əhməd. Səni sevirəm... Onunla olan münasibətlərin mənə məlum deyil...

Nihal. Mənimlə onun arasında ciddi heç bir şey olmayıb.

Əhməd. O da elə deyir... Lakin aranızda nə olursa olsun, mən bağışlamağa hazırlam... Yox, istəyirsənsə... Ürəkdən istəyirsənsə...

Nihal. Nə? Nə istəyirəmsə?

Əhməd. İstəyirsənsə, heç bir şərtsiz boşamağa hazırlam!.. İstəsən əminlə də barişmağa hazırlam. Qızıltorpaqdakı evi sənin adına yazdırıa bilərəm.

Nihal. Sən nə qədər dəhşətli adamsan!

Əhməd. Qayıt evimizə, Nihal!

Nihal. Başım çatlayır, dəli oluram.

Nəcmi. Gedək, Nihal, o səni boşayacaq!

Əhməd. Beş ildən sonra səni İstanbulun ən varlı qadını edərəm.

Nəcmi. Qazamata düşməsən.

Əhməd. Bu ola bilməz! Mənimlə bu çirkabda elə böyük adamlar üzür ki... Bu bataqlıqdan o qədər qızıl axır ki, heç kəs başımdan bir tük belə qopartmağa cəsaret eləməz.

Nihal. Sən nə kimi işlərlə məşğulsan?

Əhməd (*Nəcmini göstərərək*). Bu cənabın hərdənbir, dostum Əbdürrəhmanın daha çox, sənin əminin isə səhərdən axşama qədər məşğul olduğu işlərlə. Vaxtilə sənin məsləhət gördüyü işlərlə. Bəli, Nihal, mən dünyanın fəthinə çıxmışam, dünya mənim olacaq! Mənim olan hər bir şey sənin olacaq, Nihal!

Nihal. Başım elə ağrıyır ki...

Nəcmi. Xəstələnəcəksən!

Nihal. Bəs əmim nə deyər? O, səndən elə bərk inciyib ki!

Əhməd. Dedim ki, barişarıq. Əlimdə bir balaca iş var... İyini eşitcək, boynuma sarılacaq.

Nihal. Aytən...

Əhməd. Aytənə nə olub?

Nihal. Səni atdığım üçün bərk acığı tutmuşdu... İndi sevinəcək.

Əhməd. Aytəni sevindirmək üçün evimizə qayıt!

Nihal (*pul kitabçasını vərəqləyir*). Bir gör, kitabçan nə gündədir? Bütün yağ içindədir. Baqqal dəftərindən seçiləmir. (*Vərəqləyir*.) Təzəsini ala bilmirsən?

Necmi. Nihal, özünə gəl! Əminin dediklərini yadından çıxartma.

Əhməd. Subay olmaq dəhşətdir. Desəm inanmazsan, iki aydır yuyunmuram.

Necmi. Subaylıqdan deyil, avaralıqdan, əyyaşlıqdandır.

Nihal. Adı hamam sənə kar eləməz. Bazar hamamı lazımdır sənə... Əməllicə təmizlənməsən qapıdan içəri buraxmaram... Yəqin evi toz basıb?

Əhməd. Elədir.

Nihal. Çirkli qab-qacaq yiğilib?..

Əhməd. Qalaq-qalaq.

Nihal. Aman Allah...

Əhməd. Buranı necə var elə qoyub, Nişantaşı məhəlləsində təzə mənzilə köçərik... Aşpaz, qulluqçu tutarıq...

Nihal. Gəl Təqsim məhəlləsinə köçək.

Əhməd. Sən deyən olsun. Təqsim məhəlləsinə köçərik.

Nihal. Aytən necə sevinəcək! Çox sevinəcək!..

Əhməd (*qəmgin-qəmgin*). Deməli, razılaşdıq... Ailə yuvamızı fəlakətdən xilas elədik. (*Pul kitabçasını yavaşca Nihalın əlindən alır*.) Səni dünyalar qədər sevirəm... dəlicəsinə, varlığım qədər sevirəm... Sənə, özümə, buna, bütün insanlara... hamıdan çox özümə nifrət eləyirəm! İyrənirəm!.. Sən məndən alçaqsan, mən səndən də alçağam... İkimiz də yalqızıq... Bunun kimi, əmin, Əbdürəhman kimi yalqızıq, yap-yalqız... Özbaşına... Kaş razı olmayıydın, nə yaxşı olardı... Mənimlə, pula, bir gecə keçirtməyə razı olaydın, amma sevmədiyin bir adamın evinə qayıtmaga, nifrət elədiyin bir kişinin arvadı olmağa razı olmayıydın... Ah, kaş razı olmayıydın... Dur, Nihal, gir Necminin qoluna. Baloya gecikərsiniz. Sabah boşanmaq haqda ərizə verəm. Bir həftəyə hakim işi bitirər. Beş yüz lirəyə bundan da çətin işlər düzəlir. Evlənin! Uşaqlarınız olsun... Sizə,

bizə oxşayan uşaqlarınız olsun... Xoşbəxt olun! Sağ olun! Nəcmi,
Allah köməyin olsun! Allah sizə, hər ikinizə səbir versin... Hamı-
miza səbir versin...

Nihal heyratlı yerindən qalxır, nə isə demək istəyir, sonra
fikrini dəyişib, Nəcminin qoluna girir.

Nihal. Xudahafız, Əhməd.
Əhməd. Xoş getdin... Aytənə məndən salam.

Nihal və Nəcmi gedirlər.

Nuru (*Əhmədin stoluna yaxınlaşır*). O idi?

Əhməd. Bəli.

Nuru. Küsdünüz?

Əhməd. Bəli.

Nuru. Səni atıb, o ədabaza gedib?

Əhməd. Bəli.

Nuru. Arvad sabun kimi bir şeydir: əlində bərk saxlamasan,
sürüşüb düşər, bərk də saxlasan köpüklənə-köpüklənə əriyib gedər...

Əli daxil olur.

Əli (*bıçaq gətirir*). Əhməd bəy, bıçaq istəmişdiniz... Qarpızı
kəsmək üçün...

Əhməd bıçağı götürür, əlində oynadır, fikrə gedir. Nuruya baxır.

Nuru (*bıçağı göstərir*). Bax, bıçaq buna deyərəm!

Əli. Bu bıçaqla qoyun kəsirlər.

Nuru. Bir balaca güc eləsən sapına qədər adamın qarnına girər.

Əhməd. Əli, yemək gətir. (*Nuruya*.) Qovrulmuş püstə xoşla-
yırsan? (*Əliyə*.) Araq da gətir! (*Nuruya*.) Ayaq üstə niyə dayanmıs-
san? Otur. Yoldaşının adı nədir?

Nuru. Xalid.

Əhməd (*çağırır*). Xalid əfəndi, keç yanımıza.

Xalid. Mane olmaram?

Əhməd. Bu nə sözdür?! Əli, o stolun üstündəkiləri bura gətir.

Əli Əhmədin emrini yerinə yetirir və piştaxtaya tərəf çəkiliş. Nuru və
Xalid Əhmədin stolunun başında oturlar. Qədəhləri doldurur.

Sizin sağlığınız.

Xalid və Nuru. Sağ olaq!

Qədəh-qədəhə vurub içirlər.

Əhməd (*Nuruya*). Səni görən kimi tanıdım.

Nuru. Tanimamazlığa vurdun?!

Əhməd. Qorxdum.

Nuru. Dedin bir pislik elərəm sənə.

Əhməd. Hər nə eləsən, haqqın var.

Xalid. Bu söhbətləri qoyun bir qırğına. Olan olub, keçən keçib.

Əhməd. Gəlin adama birini də içək.

Xalid. Biz ikimiz bir şüşə içmişik. Bəlkə, tələsmeyək, hə?

Əhməd. Adama iki yüz elli vurmuşuq, adımızı kişi qoyruq.

Nuru. Sizin sağlığınız...

Əhməd. Sizin sağlığınız...

Nuru. Radio ilə yenə kafir toy bayramıdır.

Əhməd. Əli, radionu çıxart. Plastinka çal... Türk mahnısı qoy...

Nuru. Özü də bərk anqırmasın.

Əhməd. Keçmişdə qoçaq adamlar, igid oğlanlar tamam başqa cür idilər.

Nuru. Necə?

Əhməd. Onların adı-sarı, qoçaqlıqları kitablara düşürdü. Dünən əlimə bir tarix kitabı keçdi. Orda mən Şəker Kazım barədə oxudum. O məşhurdu, yeddi igidin biriydi. İstanbulda yaşayırımsı. Bu pəhləvan qazamatdan çıxandan sonra, on il bütün dünyani gəzib ona iş verən hakimi axtarır tapan kimi, onu o dünyaya göndərib.

Xalid. Hər sənə iş kəsən hakimi o dünyaya göndərsən, məhkəmədə hakim qalmaz.

Əhməd. Gör bu nəyin qeydinə qalır!

Nuru. Şəker Kazımın şücaətini hansı kitabda oxumusan?!

Əhməd. Övliya Çələbinin kitabında. Eh, belə şeylər indi tarix olub... Çopur Nuru, bu qarpızı kəs görək... Qarpız kəsmək, hakim ya da vəkil başı kəsməkdən asandır.

Xalid. Bu nə söhbətdir araya salırsınız? Başınıza söz qəhətdir?

Əhməd (*bıçağı Nağıya uzadır*). Al, görün zədələmədən qarpi-zin ortasını çıxarda biləcəksən?

Nuru bıçağı götürüb, qarpızı kəsməyə başlayır. Əli əsir.

Nuru, əlin əsir... Görünür qazamatda bıçaq oynatmaqdan yadır-
ğamışan.

Nuru. Mənim əlim əsmir. Qazamatda da bıçağım həmişə
belimdə olub.

Əhməd. Sultan Həmidin vaxtında qocalar da, əllilər də qılınç
gəzdirəmişlər.

Nuru. Bura bax, nə düşmüsən üstümə?

Əhməd. Üstünə niyə düşürəm? İncidin? Yaxşısı, gəl içək!
(Qədəhi qaldırır.)

Xalid (Nurunun əlini tutur). İçmə, bəsindir. (Əhmədə.) Əhməd
bəy, sən oxumuş adamsan... Oğlanı kefləndirmə.

Əhməd (Nuruya). Dostun sənin qeydinə qalır... İçmə, yoxsa
qusarsan! Bu səninçin ana südü deyil!

Nuru. Kəs səsini! (İçir.)

Xalid (Nuruya). Korsan? Görmürsən, özü içmir, səni içirdir.

Əhməd. Mən içmirəm? Ala bax! (İçir.)

Xalid. Nuru, dur burdan gedək.

Əhməd. Hara gedirsiniz? Əcəbcə zəmanədir! Kişiər araqdan
qaçırlar.

Nuru. Bir az yavaş. Deyəsən, sənin buynuzun gicisir?

Əhməd. Elə iş kişi əlindən gələr.

Nuru. Deməli, sənin fikrincə mən kişi deyiləm?

Əhməd. Sən bu gün səhər qazamatdan çıxmışan, hələ qorxu
canından çıxmayıb, heç çıxmayaçaq da. Görünür, orda gözünün odunu
yamanca alıblar. Amma çox güman arvadlar arasında öyünəcəksən
ki, belə vururam, belə yixıram. Qarpızı niyə kəsmirsən! Gör böyür-
dən qan kimi necə sıçradı. Kəsə bilmirsen ver, mən kəsim. (Bıçağı
almaq istəyirmiş kimi hərəkət edir. Nuru bıçağı vermir, kəsməkdə
davam edir.) Sənə baxıram, yazığım gəlir.

Nuru. Mənə yazığın niyə gəlir?

Əhməd. Sən ki bilirsən, o bayraqkı xanımın üstündə dörd il iş
aldın.

Xalid. Əhməd bəy, yenə başladınız?

Əhməd. Onun vurğunu olmasaydım, onun qabağında fors elə-
mək istəməsəydim, onda onu məhkəməyə dəvət edib göstərmək
istəməsəydim ki, bir gör mən necə adamam, hər kəsi istəsəm qaza-

mata sala bilərəm... qanunları bu cür məhərətlə dolaşdırmasaydım, hakimlər sənə dörd il verməzdi.

Xalid. Hakimlər vəkillərin ağızına baxmir. Bizim də bu işlər-dən başımız çıxır.

Əhməd. Mənim ki sözümə qulaq asdlar. Çopurun vəkili ha-kimlə görüşmüştüse, mən də prokurorun özü ilə danışmışdım.

Nuru. Yalan deyirsən.

Əhməd. Yalan niyə deyirəm?

Nuru. Sənə nə pişlik eləmişdim?

Əhməd. Onda səni birinci dəfə görürdüm. Dedim ki, o qızın qabağında özümü göstərmək isteyirdim... Sevgini zarafat bilirsən?..

Nuru. Səsini kəs!

Əhməd. Kəsməsəm nə olar?

Xalid. Əhməd bəy, Allah xatirinə, əl çək uşağın yaxasından.

Əhməd (Nuruya). Səndən əl çəkim, uşaq?

Nuru. Lənət sənə kor şeytan!.. (*Bıçağı alında oynadır.*)

Əhməd. Sirkdəki hoqqabazlar kimi bıçağı niyə oynadırsan?

Qarpızı kəs, eşidirsən? Kəs! Yoxsa gücün ancaq arvadlara çatır?!

Nuru (*yerindən sıçrayır*). Kəs səsini! Sənin boğazını üzərəm!
(*Əhmədin boğazından yapışır.*)

Xalid. Nuru!

Nuru (*Xalidi itələyir, o yuxılır.*) Çekil! (*Bıçağı Əhmədin boğazına dirəyir.*)

Əhməd. Di kəs, nədən qorxursan? Qorxaq! Görünür arvadın da sənin başında ağalıq eləyir. Qeyrətin var, vur!

Nuru. Al gəldi!

Səlim yerindən sıçrayır, Əhmədlə Nurunun arasına girir. Nurunun bileyindən tutur. Bıçaq Səlimin ciyinini yaralayır.

Səlim. Dayan, sərsəri!

Xalid. Buraxma, onun bileyini tut!

Əhməd. Çekil!

Səlim Nurunun bileyini sıxır, bıçaq yerə düşür. Səsə Əli ilə Orxan yürüüb gəlirlər.

Əli (Nuruya). Neyləyirsən?

Xalid. Onda günah yoxdur.
Nuru. Məni buraxın! Buraxın!..
Orxan. Polis...
Səlim. Polis-zad lazım deyil! Küçəyə çıxardin. Qoy əkilsin!
Nuru. Buraxın məni!
Xalid. Get.

Xalid, Əli, Orxan Nurunu itəleyib onunla bərabər küçəyə çıxırlar.
Əhmədlə Səlim qalır.

Əhməd (*yorgun*). Sən kimsən?

Səlim. Tərsanədə fəhləyəm, adım Səlimdir... Yoldaşlarım
mənə Səlim ağabəy deyir.

Əhməd. Məni tanıyırsan?

Səlim. Yox! Birinci dəfədir görüürəm.

Əhməd. Niyə bizim aramıza girdin?

Səlim. Sizin mübahisənin şahidi idim. Oğlana özünü zorla
öldürtmək istəyirdin. O da, sən də, yazıqsınız.

Əhməd. Biçaq sənə dəyə bilərdi. Mənim yerimə sən öle
bilərdin!

Səlim. Ola bilət. Nə olsun ki?

Əhməd. Sinəndən qan axır... (*Tələsik yerindən qalxır.*)

Səlim. Qorxulu heç bir şey yoxdur, bir balaca cızılıb.

Əhməd. Sən bunu niyə elədin?

Səlim. Qəribə sualdır... Məgər sən belə eləməzdin? Burda
təəccübü nə var? Meşədə, qurdalar arasında böyüməmişən ki? Heç
kösdən yaxşılıq-zad görməmişən?

Əhməd (*fikrə dalır*). Səlim ağabəy, mən bu saat, bu dəqiqə bir
şey etməliyəm... İndi bu saat... Bu saat, bu dəqiqə mən boğazacan
batdığım bataqlıqdan çıxmaliyam... Səlim ağabəy, mən nə isə etmə-
liyəm... Əvvəlki kimi... Əvvəlki kimi.. (*Telefon olan tərəfə gedir,
dəstəyi götürür.*) Allo... sənsən, İsmayıł? Mənəm, vəkil Əhməd Rza...
Bura bax, mənə bir il səkkiz ay bundan əvvəl bir iş demişdin...
Sözümü kəsmə... Bilirəm, işə hələ baxılmayıb... Bəli... o işi götürürəm...
Nə dedin? Necə?.. Bəli, mən yenə qəribə olmaq qərarına
gəlmışəm, özü də ləp qəribə... Sabah səhər sizdəyəm. (*Dəstəyi asır,
Səlimə baxır.*) Səlim ağabəy, sən kommunistsən?

Səlim. Yox.

Əhməd. Amma ola bilərdin.

Səlim. Ola bilərdim.

Əhməd. Gəl, səninlə adama birini də içək, Səlim ağabəy.

Səlim. İçək. Əli, qədəhlərimizi doldur!

Əli qədəhləri doldurur.

Əhməd. Həyat mürəkkəb şeydir, Səlim ağabəy... Dünya gözəldir! (*Gülümsəyir.*) Size bir mühüm söz də deyim! Mən insanlara, yaxşı insanlara inanıram. Sənin sağlığına, Səlim ağabəy, Cordano Brunonun sağlığına!

Əli. O kimdir ki?

Əhməd. O da bir qəribə adam...

Pərde

DEMOKLİNİN QILINCI

İŞTİRAK EDİRLƏR

| | |
|---------------------|--------------|
| Arxitektor | Komisyonçu |
| Arxitektorun arvadı | Komissar |
| A.B. | Kar |
| Boksçu | Karın arvadı |
| Aptekçi | Gənbəl |
| Aptekçinin oğlu | Ariq |
| Hakim | Qarı |
| Hakimin qızı | Adam |
| Benzin satanın qızı | |

Səhnənin bir küncündə piano. O biri künclən isə divar saatı asılmışdır. Arxitektor və onun arvadı daxil olurlar. İkisi də iyirmi üç, iyirmi dörd yaşlarındadır. Qadının hamilə olduğu nəzərə çarpir. Piano arxasında otururlar. Divar saatının tiqqıltısı eşidilməyə başlayır. Tam sakitlikdə saatın tiqqıltısı bir müddət aydınca eşidilir. Ərlə arvad pianoda dörd əllə bir konsert çalışırlar. Konsert bir müddət davam edir. Ərlə arvad həm çalışır, həm də söhbət edirlər.

Arxitektor. Əllərimizə bax, quzum...

Arxitektorun arvadı. Baxıram.

Arxitektor. Əllərimiz klavişdə yan-yanadır...

Arxitektorun arvadı. Bir-birinə yaraşırlar.

Bir müddət musiqi, sonra isə həm musiqi, həm də danışq eşidilir.

Arxitektorun arvadı. Məni sevirsənmi?

Arxitektor. Dəlicəsinə... Məni sevirsənmi?

Arxitektorun arvadı. Dəlicəsinə... Məni sevirsənmi?

Arxitektor. Dəlicəsinə...

Bir müddət yalnız musiqi, sonra isə həm musiqi, həm də danışq eşidilir.

Arxitektorun arvadı. Xoşbəxtsənmi?

Arxitektor. Xoşbəxtəm. Sən də xoşbəxtsənmi?

Arxitektorun arvadı. Xoşbəxtəm.

Piano çalmırlar. Bir müddət bir-birinə baxırlar. Divar saatının tiqqıltısı eşidilir. Yenə də piano çalmağa başlayırlar. Həm çalışır, həm də söhbət edirlər.

Arxitektor. Səndən başqa mənim heç kəsim yoxdur...
Arxitektorun arvadı. Tezliklə bir oğlun da olacaq...
Arxitektor. Bəlkə də qızım...
Arxitektorun arvadı. Sonra da insanlar var, məməkətin var, dünya var...

Arxitektor. Hamısı sənsən, gülüm...
Arxitektorun arvadı. Sənətin var... Mən də sənin kimi arxitektor olmaq istərdim...

Arxitektor. Şüşədən, plastmasdan, alüminindən evlər tikəcə-yəm, bol günəşli, bol havalı, geniş evlər...

Arxitektorun arvadı. Yalnız ev tikəcəksən?

Arxitektor. Kazarma, həbsxana tikməyəcəyəm.

Arxitektorun arvadı. Teatr, kino da tikə bilərsən.

Arxitektor. Konsert salonları da.

Arxitektorun arvadı. Mənim sevimlim, canım-ciyyərim...

Arxitektor. Yaşamaq nə gözəldir!

Musiqini kesirlər. Divar saatının tiqqılıtı eşidilir. Sonra yenə də çalmağa başlayırlar. Həm musiqi çəhr, həm də danışırılar.

Arxitektorun arvadı. Mən ipək üzərində bir Çin tikməsinin fotosəklini gördüm... Ön planda bir çinli qız oturmuşdu. Dalğın idi. Bəxtiyarcasına gülümsünürdü... Arxada bir raket Aya tərəf uçurdu... Mən də Aya uçmaq istərdim...

Arxitektor. Oğlumuz uçacaq...

Arxitektorun arvadı. Bəlkə də qızımız...

Arxitektor. Biz də uçarıq. Əgər müharibə olmasa.

Arxitektorun arvadı əllərini pianodan çekir. Arxitektor bir müddət musiqini davam etdirir, sonra arvadının üzünə baxır, daha o da çalmır. Divar saatı tiqqıldayır.

Arxitektorun arvadı. Axı niyə? Nəyə görə mən, sən, oğlumuz, ya qızımız bu cəzani çəkməliyik? Niyə gərək uçuq bir divarda kölgəmizi buraxıb bir anda yox olaq? Sən, mən, qızımız, ya oğlumuz... Budəfəki müharibə bundan əvvəlkilərə bənzəməyəcək...

Arxitektorun arvadı barmaqlarını klavişlərə toxundurur və yenidən çalmağa başlayır. Arxitektor bir qədər gözləyir, sonra o da çalmağa başlayır. Sən və həyat dolu bir hava çalırlar. Arxitektor gözünün ucu ilə arvadına baxır. Bir

müddətdən sonra çalmağını davam etdirə-etdiro arvadının dodaqlarından öpür. Əvvəlcə arvad, sonra isə əri musiqidən əl çəkib rahatca öpüşürler. Divar saatının tiqqiltisi eşidilir. Qapının zəngi çalınır. Arxitektorla arvadı ayrırlar...

Arxitektorun arvadı. Qapının zəngi çalındı?

Arxitektor. Gedim, baxım...

Arxitektor otaqdan çıxır. Arvadı tek əlini klavişlərin üzərində gəzdirir.

Arxitektor içəri girir. Əlində bir məktub vardır.

Arxitektorun arvadı. O nədir?

Arxitektor. Məktubdur.

Arxitektorun arvadı. Hardandır?

Arxitektor (zərfi çevirir). Möhüründən görünür ki, dünən poçta salınmışdır...

Arxitektorun arvadı. Hardan?

Arxitektor. Şəhərin adı oxunmur... (Zərfi açmağa başlayır.)

İndi bilərik...

Arxitektorun arvadı. Necə də qalındır...

Arxitektor (zərfin içərisindən bir neçə vərəq kağız çıxardır. Tələsik sayır). On iki, on üç, on dörd vərəq...

Arxitektorun arvadı. Kimdəndir?

Arxitektor (axırıncı səhifədə imzani axtararaq). A.B.

Arxitektorun arvadı. A.B.?

Arxitektor. Bəli. A.B. (Fikirləşir.) A.B.

Arxitektorun arvadı (qalxıb ərinə yanaşır). Oxu görək.

Arxitektor. Bildim. Özüdür. Onun adı A.B. idi.

Arxitektorun arvadı. Kimin?

Arxitektor. Mənim bir məktəb yoldaşım var idi. Çox yoxsul bir kəndlinin oğlu idi. Qəşəng oğlan idi... Amma sinifdəki uşaqların ən kasıbı olduğundan həmişə boynubükük gəzərdi. Uşaqlar ona sataşib ələ salardılar. Hara gəldi göndərərdilər... Müəllimlər də ona kəc baxardılar.

Arxitektorun arvadı. Bəs niyə A.B.?

Arxitektor. Bilmirəm... Hamı, hətta müəllimlərimiz də ona A.B. deyərdilər. Məktəbi bitirdikdən sonra bir də o şəhərə qayıtma-mışam. Gör bir neçə ildir...

Arxitektorun arvadı. O vaxtdan bəri heç görüşməmisiniz?

Arxitektor. Yox, onun varlığını belə unutmuşam.

Arxitektorun arvadı. Məktubu oxusana...

Arxitektor. Oxuyacağam... Səbr elə... Onun mənə məktub yazmasına lap təəccüb qalmışam.

Arxitektorun arvadı (*məktubu ərinin əlindən almağa çalışaraq*). Ver, mən oxuyum.

Arxitektor (*məktubu verməyərək*). Xeyr... Özüm oxuyaram... Məktubda bəlkə də sənin oxumağın lazım gəlməyən şeylər yazılmışdır...

Arxitektorun arvadı. Mən sənin keçmişini qısqanmiram.

Arxitektor. Yox, məsələ onda deyil. Bir də sən özün bilirsən ki, keçmişimdə elə bir şey yoxdur ki, sən qısqanasan.

Arxitektorun arvadı. Yaxşı, oxu, köhnə sinif yoldaşın sənə nə yaza bilər? Yəqin iş tapmaq üçün səndən kömək istəyir.

Arxitektor. Mən uşaqlıqdan ovçuyam... Ovçuların...

Arxitektorun arvadı. Heç inana bilmirəm ki, sənin kimi bir adam heyvanlara tələ qura bilsin!

Arxitektor. Ovçular ovu iyindən sevdiyi kimi, bu məktubun da qorxusu nə isə mənə birdən-birə xoş gəlmədi.

Arxitektorun arvadı. Bəlkə yoldaşına bir pislik etmişən?

Arxitektor. Yox. Əksinə. Bu saatın da tiqqıltısı məni lap əsəbiləşdirir!

Arxitektorun arvadı. Dayandırımmı?

Arxitektor (*gülümsünür*). Yox. Bağışla, əzizim... oxuyuram. Qulaq as. (*Məktubu oxumağa başlayır*) "Salam. Bilmirəm, məni xatırlayacaqsanmı? Bu məktubu yazan sənin məktəb yoldaşın..."

A.B.-nın səsi. A.B.-dir. Neçə ildir biz görüşməmişik! Ancaq mən səni unutmamışam. Mənə gülməyən, məni ələ salmayan yeganə adam sən idin... Yox, səndən başqa birisi də var idi... Bilmirəm, bu məktub sənə çatacaqmı? Yoxsa sən də milyon-milyon əclaflarla birlikdə niyə, nə üçün və nə səbəbə olduğunu bilməyə belə macal tapmadan bircə anda yer üzündən silinib yox olacaqsan?

Arxitektorun arvadı. Dəli olub, nədi?

Arxitektor. Heç bir şey anlamırıam...

Arxitektorun arvadı. Gerisini oxu.

Arxitektor (*oxumaqda davam edir*). "Quracağın ən gözəl və ən möhtəşəm binalarla sən yenə də kiçik bir insansan..."

A.B.-nın səsi. Mən hər şeyi birdən-birə dağıdıb məhv edən allaham. Mən intiqam allahiyam.

Arxitektorun arvadı. Bilsəydik haradadır, yazığa kömək edərdik, bəlkə, onu dəlixanaya qoymaq lazımdır? Nə bilmək olar, bəlkə də elə oradan yazır?

Arxitektor (*zərfə baxır*). Marka buranıñkıdır. Demək, o da Avropaya gəlmışdır. Gerisini oxuyuram.

A.B.-nın səsi. Saatına bax. Əgər bu məktubu səkkizə qədər alsan, öz saatına bax...

Arxitektorun arvadı (*divar saatına baxır*). Səkkizə on beş dəqiqə işləyib.

A.B.-nın səsi. Səkkizin tamamına neçə dəqiqə qalırsa, demək, günahlarını bağışlamaq üçün Allaha yalvarmağa da o qədər vaxtin qalır. Demə ki, günahın yoxdur.

Arxitektorun arvadı. Vallah, mənim elə bir günahım yoxdur ki, Allaha yalvaram bağışlaya. Heç sənin də yoxdur...

Arxitektor. Bilmirəm, bəlkə də vardır...

Arxitektorun arvadı. Yaxşı, yaxşı, günahlarının bağışlanması üçün sonra yalvararsan. Məktubu oxu görək. Bura bax, bəlkə sənin o şəhərinə teleqraf vuraq? Görək o yazığın başına nə iş gəlib?

Arxitektor. Doğrudur.

Arxitektorun arvadı. Hələ bir oxu qurtar.

A.B.-nın səsi. Mən bilirom ki, sən bu saat toy səyahətinə çıxmışan. Görürsən ki, ünvanını da bilirom.

Arxitektor və arvadı yavaş-yavaş qaranlıqda qalırlar. Səhnə işıqlaşır.

Bəlkə uşağınız da olacaq. Nə etməli? Görünür, taleyinizə yazılımayıb. İndi qulaq as. Bir bazar günü qəsəbəmizdəki idman klubuna gedirdim... Görüm oranı viran qalsın!.. Üç il bundan qabaq idi. Yolda bizim baqqalın oğluna rast gəldim. O balacaboy, gonbul oğlan yadindadırmı...

A.B. gəlir. O, iyirmi iki yaşlarında gözəl, sağlam və qüvvətli bir gəncdir.

Gonbul rast gəlir.

Gonbul. A.B.! Hara gedirsən? Niyə belə bikefsən?

A.B. Kluba. (*Gonbul gülür.*) Niyə gülürsən?

Gonbul. Sənə gülürəm. Sənin heç bəxtin yox imiş. Beşcə dəqiqə bundan əvvəl mənə rast gəlsəydim...

A.B. Mənə iş təklif edərdin, eləmi?

Gonbul. Özü də necə iş! Keçib, nə etmək olar? Qalsın gələn dəfəyə. Ümidvaram ki, gələn dəfə fürsəti əldən buraxmazsan.

A . B . İnşallah. Salamat qal.
Gonbul. Xoş gəldin.

Gonbul gedir. A.B. yoluna davam edir. Arıga rast gelir.

A rıq . Salam, hardasınız, görük mürsünüz? Dünən hardaydınız?
A . B . Harda olacağam? İşdə.

A rıq . Yenə o tonyarımlıq maşınınızda nəcisin daşıyırıldıınız?
A . B . Nə edim, işimdir də.

A rıq . Sizi dünən o qəder axtardım ki, daha soruştadığım adam,
telefon etmədiyim yer qalmadı...

A . B . Çox sağ olun.

A rıq . Sizin üçün yaxşı bir iş tapmışdım. İş deyil, qızıl mədəni,
heyif, əldən çıxdı... Başqasını götürdüllər.

A . B . Təəssüf edirəm.

A rıq . Heyif! Ele iş hər gün ələ düşmür.

A . B . Əlbəttə.

A rıq . Hələlik.

A . B . Sağ olun.

Ariq gedir. A.B. yoluna davam edir. Qariya rast gelir.

Qarı . Hara qaçırsan, oğlum? Kart oynamağa?

A . B . Yox.

Qarı . Belə boş-boş işlərlə məşğul olmaqdansa tez-tez gəl
mənim yanımı, halımı soruş, kefimi xəbər al. Lap elə bu gün səhər
gəlsəydin, səni milyonerliyə çıxardan bir iş tapılardı. Ancaq fürsəti
əldən verdin... Özü də bu gün bazar idi. Mənim evim də lap kilsə-
nin qabağındadır. Yoxsa sən kilsəyə getmirsən?

A . B . Ağlım kəsən vaxtdan bəri hələ bir dəfə də moizə bu-
raxmamışam.

Qarı . Moizə buraxmamağın çox yaxşıdır, ancaq heyif ki, fü-
rsəti əldən buraxırsan. Eybi yoxdur, kefini pozma. Gələn bazar günü
mütləq gəl.

A . B . Gələrəm, nənə. Xudahafız!

Qarı gedir. A.B. yoluna davam edir. Qarşıda yoluñ üstündə qara bir pul
kisəsi gözünə ilişir. Səhnə qaranlıqlaşır. Işıq yalnız pul kisəsini işiqländirir.
A.B. keçib gedir, o tərəf-bu tərəfə baxır, tərəddüb içərisində dayanır. Sonra
qəti qərara gələrək əyilir ki, kisəni yerdən qaldırsın. Ancaq bu zaman bir
adam arxadan sürətli addımlarla gəlib pul kisəsini yerdən götürür və yoluna
davam edir.

A. B. (*pul kisəsini götürmüş adamın dalınca gedərək*). Məgər o pul kisəsi sizinkidir?

A d a m . Bəs sizinkidir?

A . B . Bəs axı...

A d a m (*gedə-gedə*). İndi o mənimkidir. (*Cixib gedir.*)

A.B. gedən adamın dalınca acıqlı-acıqlı, sonra isə kədərlə baxır. Səhnə qaranlıqlaşır. Ön səhnədə yenə də arxitektor və onun arvadı işıqlanır.

Arxitektor məktubu oxumaqda davam edir.

A . B . - n i n s e s i . Mən gedən adamın arxasınca baxaraq qaldım.

Arxitektorun arvadı. Qəribədir... Doğrudan da bu dün-yada nə qədər bəxtsiz adamlar var? Dünya niyə belə qurulub?

Arxitektor məktubu oxumaqda davam edir. Ön səhnə qaranlıqlaşır. Səhnə işıqlaşır. Səhnədə – rinq, boks üzrə şəhər çempionu.

A . B . - n i n s e s i . Sən onu tanımırısan, o sən gedəndən sonra qəsəbəyə gəlmişdi. Zalda məşq edirdi. Mən təngnəfəs zala daxil oldum.

Boksçu yumruq topu ilə məşq edir. İyirmi beş yaşlarında yüngül çekili bir adamdır. Qırx beş yaşlarında enli qaşlı, iti baxışlı komisyoncu da buradadır.

A. B. (*saatina baxır*). Deyəsən, on beş dəqiqə gecikmişəm.

Komisyoncu. On beş dəqiqə ərzində bütün bir müharibəni udmaq və ya udurmaq olar. Bunu kim deyib? Napoleon? Yaxud Franklin? Yaxşı yadında deyil.

A . B . Zəng vurdu?

Komisyoncu. Vurdu. Dəqiqəbədəqiqəsində. On birə beş dəqiqə işləmiş. Açığı tutdu, dedi ki, hələ iş başlamamışdan işə belə soyuq baxan adam mənə lazım deyil.

A . B . Mən ona yalvarıb-yaxararam.

Komisyoncu. Bir dəfə vura bilmədiyin hədəfə bir daha atəş açma. Bunu kim deyib? Napoleon? Franklin? Bəlkə də Edison deyib?

A . B . (*oturur, köksünü ötürür*). Görünür ömrümün axırına qədər nəcis daşıyacağam. Atam ömrünün axırına qədər torpaq qazdığı kimi...

Komisyoncu. Amma qonşunuz... daha doğrusu babanın qonşusu...

A . B . Hər adamin tarlasından neft çıxmayıır.

Komisyoncu. Axşam nə işin var?

A.B. Kinoya gedəcəyəm.
Komisyonçu. Kinonu burax. Gəl mənim yanımı.
A.B. Nə var?
Komisyonçu. Qumar üçün bir oyunçu lazımdır.
A.B. Axı...
Komisyonçu. Dördüncü oyuncumuz çatışdır. Düz doqquz tamamda. Bax, gecikmə, ha.
A.B. Axı mən kinoya getmək istəyirdim.
Komisyonçu. Eh, mənim əzizim, hər kəs öz istədiyini etsəydi, onda daha nə var idi... Demək, düz doqquz tamamda.
A.B. Baş üstə.

Kiminse fıştıqla bir rəqs havası çaldığı eşidilir. Fıştıq səsi yaxınlaşır.

A.B. Aptekçinin oğludur.
Komisyonçu. Hakimin dəlisov qızı ilə indicə üzgüçülük hovuzunda idilər.

Aptekçinin oğlu və hakimin qızı daxil olurlar. Aptekçinin oğlu – iyirmi dörd yaşında ucaboylu, olduqca gözəl, nazik qara bığlı bir gəncdir. Saçlarına brilliantin çəkilmişdir. Əynində cimərlik paltarı və xalat vardır. Hakimin qızı son derecə gözəldir, on səkkiz yaşında olsa da, iyirmi yaşılı kimi görünür. Saçları “atquyruğu” modasındadır. O da cimərlik paltarı və xalat geymişdir.

Boksçu (*məşqini davam etdirərək*). Yaxşı üzdünümüzü?

Hakimin qızı (*aptekçinin oğlunu göstərərək*). Mən onu ötüb keçdim. (A.B.-yə.) Bəs niyə soyunmursan? Bu gün qılıncla məşq etməyəcəyik?

A.B. Bağışla, nədənsə bu gün halim yoxdur.

Aptekçinin oğlu (A.B.-yə) Ey, nənə balası, get bizə iki limonad al gətir.

A.B. Sizə iki limonad gətirim?

Aptekçinin oğlu. Bəli, limonad.

A.B. (*ayağa qalxır*). Baş üstə.

Hakimin qızı (A.B.-yə). Dayan! (*Aptekçinin ogluna*.) Get, özün al.

Aptekçinin oğlu (*gülümsünür*). Gedərəm, quzum. (*Gedir*.)

Hakimin qızı (A.B.-yə). O sənin ağandır, ya hamindır, nədir? Məgər sən onun dediyini etməyə borclusan?

A.B. Yox, borclu deyiləm.

Hakimin qızı. Bəs niyə gedirsən?

A.B. Getməyim, bəs nə edim?

Hakimin qızı. Hər adama “baş üstə” demə.

A.B. Baş üstə.

Hakimin qızı. Yenə baş üstə? (Gülür.) Niyə durmusan?
(Çəkilib öz oturduğu stulda ona yer göstərir.) Otur.

A.B. hakimin qızı ilə bir stulda oturur və xalatın açıq yaxasından
onun yaşı bədəninə baxır.

Niyə baxırsan? Elə bil məni çımrilik paltarında birinci dəfədir
görürsən.

A.B. Belə yaxından görməmişdim.

Hakimin qızı (xalatını açır). Heç yaxından da pis deyiləm.

Boksçu (*məşqi davam etdirərək*). Deyəsən, bizim şoferi baş-
dan çıxartmaq istəyirsən? İndiki ev qızları küçə qızlarından da betə-
dirlər.

Hakimin qızı. Səndən yaxşıca əxlaq dərsi müəllimi çıxar.

Aptekçinin oğlu əlində iki butulka limonad gəlir. Butulkanın birini
hakimin qızına verir.

Komisyonçu (*aptekçinin oğluna*). Atan öz dükanını satmaq
istəyir.

Aptekçinin oğlu. Sən ona müştəri axtarma.

Komisyonçu. Mən komisyoner adamam, əzizim. Mənim
işim alanlara, satanlara kömək etməkdir...

Aptekçinin oğlu. Nə qədər ki, mən sağam, qoca dükanı
sata bilməz.

Komisyonçu. Nə fərqi var, deyir onsuz da ilk bombardmanda
yıxılacaq.

Boksçu. İlk bombardmana hələ çox qalıb.

Komisyonçu. Bilmək olmaz.

Hakimin qızı. İnsanın ölümü bir şey deyil. Ancaq reaktiv,
nə bilim, nə maddəsinən, nə bilim, nə xəstəliyinə tutulub bir neçə
il ərzində get-gedə etin çürüyüb tökülməyi...

Aptekçinin oğlu. Kaş, tez olaydı, heç olmasa, bu qeyri-
müəyyənlilikdən birdəfəlik qurtarardıq.

Boksçu. Yəqin bu gün-sabah müharibə başlanacağını güman
etdiyinə görə belə avara-avara veyillənirsən. Eləmi?

A.B. Şəhərimizin lap ortasına atom bombasının düşməyi...

Komisyonçu. Günün günorta çağrı... uşaq arabalarına... çiçək səbətlərinin...

Aptekçinin oğlu. Bizim şəhərimiz atılan bombanın heç yarısına da dəyməz. Onlar çox yaxşı bilirlər, hara atmaq lazımdır.

Boksçu. Rəhbərlərimiz axmaq deyillərsə, biz hamıdan əvvəl tərpənərik. Elə deyilmi? Hə?

Hakimin qızı. Mən yaşamaq istəyirəm.

Aptekçinin oğlu. Niye?

Hakimin qızı. Niye? Nə üçün? Bilmirəm, amma nəfəs almaq, üzmək, dondurma yemək xoşuma gəlir. Yarasız-xorasız, sağlam bədənim xoşuma gəlir.

Aptekçinin oğlu (A.B.-ya). Bəs sən nə fikirdəsən, nənə balası?

A.B. Mən qorxuram.

Aptekçinin oğlu. Qorxur. (Gülür.)

Komisyonçu (*aptekçinin oğluna*). Sən də qorxdığun üçün kaş tez başlayayıdı deyirsən.

Boksçu (*aptekçinin oğluna*). Mən yumruq topunu döyəcləməkdən usandım, gəl bir az da səni yumruqlayım.

Aptekçinin oğlu. Ayılığına salmasan razıyam. (Əlcəklərini geyinir. Boksçu ilə məşqə başlayır. Aldığı şiddətli zərbədən güclə ayaq üstə dura bilir.) Axı səninlə şərtləşdik ki, ayılıq etməyəcəksən.

Boksçu. Yaxşı, ta etmərəm.

Döyüşü davam etdirirlər.

Hakimin qızı (*döyüşənləri komisyonçuya göstərərək*). Onlar dostdurlar, ya düşməndirlər?

Komisyonçu. Bunu səndən soruşmaq lazımdır.

Hakimin qızı (A.B.-ya). Zəhmət olmasa, xalatı ciynimə sal.

A.B. xalatı qızın ciyninə salır.

Aptekçinin oğlu (*boksçuya*). Əclaflıq edirsən ha...

Boksçu. Söz danışdı də.

Aptekçinin oğlu. Ağız-burnumu əzişdirirsən ki, özünü göstəresən?..

Boksçu (*güclü bir zərbə endirərək*). Amma danışırsan ha...

Aptekçinin oğlu (*geri çəkilərək*). Mən pəs...

Hakimin qızı (aptekçinin oğluna). Davam gətirə bilmədin?
Aptekçinin oğlu. Məşq bəhanəsi ilə peşəkar boksçudan
sənin qabağında yumruq yemək işimə düşmür, quzum.

Boksçu. Az qala o məni yıxacaqdı. Uf... Gör məni necə də
yordu... Yorulduğum məlum olmurmu? Hə? Olmurmu? (*Əlcəklərini
çıxarır.*) Doğrudan da müharibə başlansayıdı, çıxıb gedərdik yad bir
məmləkətə, bir qədər eylənərdik... Müharibə müharibə yerində,
ancaq mən rinqdə gözləri kor olan o fransız boksunu heç cürə
yaddan çıxara bilmirəm.

Komisyonçu. Hər boksçu kor olsaydı... milyoner də olmur.
Olmur. Olurmu? Hə?

Boksçu. Hər boksçu.

A.B. Milyoner olmaq üçün...

Aptekçinin oğlu. Əvvəla, gərək bəxtin gətirə, ikincisi də
ki, insafsız olasan.

Hakimin qızı. İkincisi səndə var.

Aptekçinin oğlu. Birincisi də var.

Boksu musiqi yeşiyinə yanaşır, komisyonçudan aldığı pulu deşıyə atır,
düyməni basır, bir italyan xalq mahnısı çalınmağa başlayır.

Boksçu. Hər dəfə bu mahnını eşidəndə elə bil ki, yuyunub
təmizlənir, pak oluram.

Hamı musiqini dinləyir.

Hakimin qızı. Nə gözəldir! Bizim avtomatlardan belə səs-
lər çıxacağını heç təsəvvür etməzdim.

Boksçu. Avtomatların hamısında bu səsi mən düzəltmişəm.

Aptekçinin oğlu. Atamın aptekindəkində də?

Boksçu. Demək, sənin xoşuna gəlir, hə?

Hakimin qızı. Çox, çox.

Musiqi davam edir. Benzinsatanın qızı daxil olur. Saçları
lülə-lülə burulmuş, 20 yaşlarında gözəl bir qızdır. Əynində
ağ koftası, enli, mavi yubkası vardır. Dayanır, yavaşcadan
mahnı oxuyur. Hamı ona baxır.

Aptekçinin oğlu. Onun mahnı oxuduğunu mən bilmirdim.

Hakimin qızı. Sus!

Aptekçinin oğlu (piçilti ilə). Benzinçinin qızı, üstəlik xəstə
baxıcısı, bu yandan da mahnı!

Hakimin qızı (*piçilti ilə*). Səsini kəs, görək!
Aptekçinin oğlu. Kəsirəm, quzum...

Musiqi və mahni kəsili.

Hakimin qızı. Aferin! Cox gözəl səsiniz var.
Benzinsatanın qızı. Təşəkkür edirəm... Bizdə bir italyan
xəstə yatırıdı, ondan öyrənmişəm.

Boksçu. O italyan dediyiniz tornaçı id?

Benzinsatanın qızı. Xeyr, tornaçı deyildi. O vərəmdən öldü,
Boksçu. Mən təmizləndim, pak oldum.

Komisyonçu. Yenidən kirlənə bilərsən...

Boksçu (*A.B.-ya*). Qoçaq, bir bəri gel!

A.B. Nə üçün?

Boksçu. Sən bir əvvəlcə ayağa qalx, sonra deyərəm nə üçün.
A.B. (*ayağa qalxır*). Qalxdım.

Boksçu (*aptekçinin oğlunu göstərərək*). Onunla başladığımız
raundu gəl səninlə bitirək.

A.B. Boksda o qədər də əlim yoxdur...

Hakimin qızı (*birdən nə isə fikirləşərək A.B.-ya*). Cavan, şir
kimi bir oglansan. Bir yumruqla sər yerə bu həddini aşanı!

Benzinsatanın qızı. Şəhərin çempionu ilə o necə döyüşə
bilər? İstəyirsiniz sizə bir mahni da oxuyum.

Boksçu. Sonra oxuyarsan. Qorxma. Zarafatla vuruşacağıq.
Bilirəm, onun burnu sənin xoşuna gəlir. Narahat olma, ağız-burnunu
əzişdirmərəm. (*A.B.-ya*) Pencəyini çıxart!

A.B. Düzü mən...

Boksçu. Soyun, soyun!

A.B. pencəyini soyunur.

Boksçu. Köynəyini də.

A.B. tək maykada qalır.

Aptekçinin oğlu. Şalvarını da çıxart!

Hakimin qızı. Şalvarlı da döyüşmək olar. (*A.B.-ya*) Döyü-
şəcəksən ha, bildinmi?

Benzinsatanın qızı. Niyə qızışdırırsınız? Onu döyəcəklər.

Hakimin qızı. Qoy döysünlər. Onun da əli var, o da bir-iki
yumruq vurar. Ondan başqa, başa düşər ki, döyülmək o qədər də qor-
xunc şey deyildir. Siz bir bunun qollarına baxın... (*A.B.-ya*) Qorxma!

A.B. əlcəkləri geyinir, boksçu ilə yüngül döyüşə başlayır.

Haydi, şofer, soldan vur!

Aptekçinin oğlu. Sağını qoru, nənə balası!

Benzinsatanın qızı. Aman Allah, siz bunu niyə edirsınız?

Hakimin qızı. Vur, şofer!

Boksçu. Mən görüürəm, siz hamınız onun tərəfindəsiniz. İndi ki, belədir, al gəldi, şofer. (*Şoferə şiddətli bir zərbə endirir. A.B. səndalayır.*)

Hakimin qızı. Özünü ələ al! Ehtiyatlı ol!

A.B. də boksçuya bir zərbə endirir.

Gördünmü? Yaxşı! Afərin!

Aptekçinin oğlu. İstəyirsinizmi, nənə balası bizim çempionu döye?

Boksçu. Hələ balacadır.

Boksçu bir zərbə endirir. A.B. əlləri ilə üzünü tutub yixılır.

Benzinsatanın qızı qışqıraraq ona tərəf qaçır.

Benzinsatanın qızı (*A.B.-nin üzərinə ayılarək*). Bütün sırsifəti qan içindədir.

Aptekçinin oğlu (*yerindən qalxmadan sayır*). Bir, iki, üç, dörd....

Hakimin qızı. Mən gözləməzdim ki, o bu qədər dayanacaq.

Benzinsatanın qızı. Su verin! Su, su!

Komisyoncu (*hakimin qızına*). Siz hər ikiniz – sən də, o da (*benzinsatanın qızını göstərir*.) A.B.-yə vurulmusunuz! Amma hanınız daha çox! Napoleonmu, ya Franklinmı deyibdir ki, qadınlar iki cür olur – bəziləri gözüyaşlı inək kimi sevir...

Hakimin qızı. Bəziləri də dişi qaplan kimi.

Ön səhnə işıqlanır, arxitektor və onun arvadı görünür.

Arxitektorun arvadı. Görəsən, mən hansındanam?

Arxitektor. İnsan soyundan. Yəni, həm birincidən, həm də ikincidən.

Arxitektorun arvadı. Hakimin qızı çoxmu gözəl idi?

Arxitektor. Mən gələndə onun on bir yaşı olardı. Amma elə o zamandan məlum olurdu ki, gözəl qız olacaq.

Arxitektorun arvadı. Bəs, benzinsatanın qızı?

Arxitektor. Görünür, o məndən sonra şəhərə gəlib. Onu tanımiram.

Arxitektorun arvadı. Sizin şəhərdə heç bir nəfər də yaxşı adam yox idi?

Arxitektor. Nə danışırsan, heç elə şey olar!

Arxitektorun arvadı. Oxu, əzizim.

Arxitektor (*məktubu oxuyur*). "Hakimin qızı məni dişi qaplanın sevdiyi kimimi sevirdi, bilmirəm. Hələ indi də bilmirəm. Bir qıvrım tüklü it satın aldım. Ağ it idi. Bir axşam üstü..."

Arxitektor və arvadı qaranlıqda qalırlar. Səhnə işıqlanır.

A.B.-nin səsi. Mən itə əl üstə durmağı öyrədirdim.

A.B. çalışır ki, iti əl üstə durmağa məcbur etsin.

A.B. Niyə belə terslik edirsən? Niyə məni üzürsən? Əl üstə dur! Məgər çətin işdir! (*Əllərini qabağa uzadaraq necə əl üstə durmağı itə göstərir*.) Bax, belə. Qabaq pəncələrini beləcə qaldırırsan.

İt hürür.

(A.B. gülür.) Başa düşdük. Sən dördayaqlısan, mən iki. Mənimçün, əlbəttə, əllerimi qaldırmaq asandır. Yaxşı. (*Əyilir, əllərini yerə qoyur*.) Bax, indi mən də sənin kimi dördayaqlıyam. (*Kədərli-kədərli köksünü ötürür*.) Neçə dəfələrlə hər cür köpək oğlu məni beləcə dördayaqlıya çevirmişdir. (*Qalxıb qollarını yuxarı qaldırır. Hirslı-hirslı və qəzəblə*.) Neçə dəfə bax, beləcə qollarımı qaldırıb durmuşam...

İt hürür.

İnad eləmə. Necə olsa, mən səni durmağa məcbur edəcəyəm. (*Cibindən bir parça qənd çıxarır*.) Bax, görürsənmi? Qənddir hə, ağızının suyu axır? Yaxşı. Qoy axsin. (*Cibindən yenə bir parça qənd çıxarır*.) Bax, bu... (*birinci çıxardığı parçanı göstərir*) əl üstə durmaq üçündür. Bu birisi isə... (*ikinci parçanı göstərir*) əl üstündə durduqdan sonra alacaqsan. Buyur, birinci parçanı. Bunu qabaqca yeyirsen...

İt qəndi qapıb xırımlı-xırımlı çeynəyir.

Amma yamanca xırımladırsan ha... Bərk könlünə düşübmüş? Bili-rəm, gülüm, bilirəm. İnsanın ürəyi bəzən bir şeyi necə bərk istəyir, yaxşı bilirəm. Ləzzətdən gözlərin kəllənə çıxıb, çənən dəyirman daşı kimi işləyir.

İt hürür.

Yedin, ta bəsdir. İndi də əl üstə dur, ikinci parçamı al. (*Qəndi göstərir.*) Hə, dur görüm! Bir, iki, üç! Pəncələrini qaldır! Mən səndən güclüyəm. Sənə qənd verə bilərəm. Sən də mənə qənd verə bilərsənmi? Bilirsənmi, xaltan kimin əlindədir? Qəndə bax! Yaxşısı budur ki, fürsəti əldən qaçırmaya. Əl üstə dur! Dur görüm, hə, hə!

İt hürür.

Hürüb beynimi aparma. Açığımı tutdurma. (*Yerdən bir ağaç götürür.*) Ya qənd, ya da bu ağacı görünənmi! (*Ağacı silkələyir.*) Hə... eşidirsənmi? (*Qişqırır.*) Əl üstə dur! Hə! Cəld ol! İstəmirsen? Onda al gəldi! (*İti ağaclla döyür.*)

İt yerde qovrulub zingildəyir.

(*İti döyməkdə davam edir.*) Al sənə! Al! Al! Al sənə!

İt qaçmağa çalışır.

Mən sənin inadını qıraram. Nahaq yere qaçmaq istəyirsən, əlimdən çıxa bilməyəcəksən. Əl üstə dur! (*Ağacı qaldırır.*) Dur!

İt A.B.-nın üstünə atılır.

(*A.B. təəccüblə geri çekilir.*) Geriyə! Lənətə gəlmış... Bir buna baxın! Boyuna bax, üstümə atılmağına bax! (*Ağacla qorunur.*) Sürük! Sürük! Lənətə gəlmış indi tutar!

İt fırlanıb qaçmaq isteyir.

Dur, deyirəm sənə! İndicə boğulacaqsan. Dayan.

İt yerde çapalayır. İt A.B.-nın hürməyinə təəccüb qalır.

Ham-ham!

Qorxmuş it gözlənilməz bir qüvvətlə A.B.-nın əlindən çıxıb qaçmağa başlayır.

Dayan! Dayan! (*İtin ardınca qaçır.*) Həlbət əlimə keçərsən! Onda qaçmağı sənə göstərərəm! (*Yerlə sürünən ipi ələ keçirir.*)

İt irəli-geri, sağa-sola atılır, nəhayət, ələcsiz qalıb A.B.-ya tabe olur.
A.B. qalxıb iti özünə tərəf çekir.

Hə, nə oldu? Elə bilirdin əlimdən qurtaracaqsan? Elə bilirdin bir-iki dəfə atılıb-düşməklə, üstümə cummaqla hər iş qurtardı. Xal-tanı əlimdən çıxartdırın, işin düzəldi, eləmi? Yox, əzizim, bu işlər o qədər də asan deyil! Bəlkə də asandır, ancaq vaxtını, saatını bilmək lazımdır... Fürsəti ki, əldən buraxdırın, işin bitdi. (*Gülür.*) Sən hələ doğulanda fürsəti əldən buraxmışsan ki, it doğulmusan. It doğulmaya da bilərdin, ancaq ki, artıq doğulmusan, nə etmək olar. Əl üstə dur! Dur, deyirəm! Başla görək!

İt əl üstə durmaq istəmir.

Komisyonçu daxil olur.

Komisyonçu (*A.B.-ya*). Bu nədir?

A. B. İstəyirəm, əl üstə dursun.

Komisyonçu. Nə üçün?

A. B. Bu zibile bir yiğin pul vermişəm. Dedilər ki, tərbiyəlidir. Köhnə sahibinin bir dediyini iki etmirdi. O hər nə deyirdi yerinə yetirirdi. Amma mənim sözümə baxmir. (*Komisyonçu gülür.*) Niyə gülürsən?

Komisyonçu. Bir öz sir-sifətinə bax, it sənin kimilərinə qulaq asmaz.

A. B. Sir-sifətimin nəyi əskikdir?

Komisyonçu. Gözlərin. It öz sahibinin necə adam olduğunu bircə dəfə iyləməklə biliir.

A. B. İtlər məgər adəmin gözünü iyləyirlər?

Komisyonçu. Əlbəttə. Burax bunun ipini.

A. B. Qaçar.

Komisyonçu. Qaçmaz. Burax.

A. B. Elə bilirsən, o sənin gözlərinin iyini duyubdur?

Komisyonçu. Burax, onda görərsən.

A. B. itin xaltasını buraxır. It qaçır.

A. B. (*razi halda*). Hə, gördünmü?

Komisyonçu (*itə qışqırır*). Dayan!

It dayanır.

Gel bura!

It komisyoncuya yaxın gəlir.

Əl üstə dur!

İt əl üstə durur.

A.B. İt oğlu it!

Komisyonçu. Yalmız gözlerin deyil, səsin də qoxusu var. Bil-mirəm, bunu Napoleonmu deyib, ya Franklinmı, yaxşı yadımda deyil. (*A.B.-nin əlindən ağacı alıb bir tərəfə atır. İtə.*) Get gətir!

İt ağacı dişlərilə götürüb gotırır.

Aferin! (*A.B.-ya.*) Ona qənd ver.

A.B. (*qəndi komisyonçuya verir*). Özün ver. O sənə qulaq asır.

Komisyonçu (*itə qənd verir, xaltanı A.B.-ya uzadaraq*). Tut.

A.B. (*xaltanı almır*). Onu sənə bağışlayıram.

Komisyonçu. Mən onu neynəyəcəyəm?

A.B. O sənin sözünə baxır.

Komisyonçu. Ona görə ki, mən əmr etməyi bacarıram.

A.B. Mən bacarmırammı?

Komisyonçu. Hər kəs əmr etməyi bacarsayı... onda...

A.B. Bəs nə üçün mən əmr etməyi bacarmıram?

Komisyonçu. Çünkü sənin soyun başqadır. Sən əmr edənlərdən yox, əmr alanlardansan.

A.B. Mən də əmr etmək istəyirəm.

Komisyonçu. Hər şey adamın istəməyi ilə olsayı...

A.B. Bəs mən nə edim?

Komisyonçu. Neynəyəcəksən, heç nə.

A.B. Bəlkə bir şey etmək mümkündür?

Komisyonçu. Bəlkə də... İti apara bilerəmmi?

A.B. Dedim ki, apar də.

Komisyonçu (*xaltanı itin boynundan çıxarıb A.B.-ya verir*).

Xalta lazımlı deyil, ip bəsdir. (*İtə.*) Gəl dalımcı!

Komisyonçu itlə gedir. Hakimin qızı rəngli şalvarda daxıl olur.

Hakimin qızı. Yenə sənin quyrugunu kim basıb?

A.B. Bəsdir. Daha bəsdir! Görərsən! İndi hamı, aptekçinin oğlu da, boksçu köpəkoğlu də, bütün itlər, ov itləri də, həyət itləri də, təkcə bu qıvrımlı tüklü itlər deyil, bütün itlər mənim qabağında şüşturacaqlar...

Hakimin qızı. Mən də?

A.B. Sən də.

Hakimin qızı. Əminsənmi?

A.B. Niyə də əmin olmayım? Səni də qabağında şüxt durmağa məcbur edəcəyəm... Bəli, məcbur edəcəyəm!

Hakimin qızı. Nə sayaq?

A.B. Nə nə sayaq?

Hakimin qızı. Bütün bunları sən nə cürə edəcəksən? Baş-qalrı haqqında hələ demirəm, məni necə məcbur edəcəksən?..

A.B. Səni necə məcbur edəcəyəm? Səni... Səni... (*Birdən qızı şillə vurur. Sonra duruxur, tutduğu işdən şaşıraraq peşman olmuş kimi qiza baxır.*)

Hakimin qızı. Sən bunu hansı filmdə görmüsən?

A.B. Bağışla...

Hakimin qızı. Döyülməkdən xoşum gəlmir.

A.B. Məndən qabaqdamı səni...

Hakimin qızı. Döymüşdülər. Xoşum gəlmədi, mən də ona bir şillə ilişdirdim.

A.B. Mən demək istəyirdim ki, səni öpmüşdülər? Aptekçinin oğluyla sən...

Hakimin qızı. Yox.

A.B. Heç kim? İndiyə qədər səni heç kəs öpməmişdir?

Hakimin qızı. Sən niyə məni öpmürsən?

A.B. Mən?

Hakimin qızı. Sən...

A.B. İcazə verərsən?

Hakimin qızı. Bir dəfə nümunə elə!

A.B. Sən bilirsən ki, mən səni sevirəm. Sənin dərdindən dəlibanayəyəm...

Hakimin qızı. Şeir oxuyacaqsan?

A.B. Səni... sə... (*Qızı qucaqlayıb dodaqlarından öpür.*)

Hakimin qızı (*A.B.-nin qollarının arasından dartinib çıxaraq, onu tapadən dirnağadək süzür.*) Gözləməzdəm.

A.B. Nəyi gözləməzdin?

Hakimin qızı. Sənin öpməyi belə yaxşı bacardığını. Ben-zinsatanın qızındanmı öyrənmisən?

A.B. O qızla mənim bir işim olubsa, ən aľçaq adamam... Heç onun burnuna baxmamışam?

Hakimin qızı. Burnuna nə olub ki?

A.B. Əvvəla, çox yekədir. Bir də həmişə zökəm olur. Xəstələrə baxlığından ondan dərman qoxusu gəlir.

Hakimin qızı. Qızə böhtan atma. Onun çox gözəl səsi var.
Məni bir də öp...

A.B. (*qızı bir də öpür*). Bilsən səni nə qədər sevirəm. Hər
gecə səni yuxuda görürləm. Sən istəsən... Sən mənim üçün... Mən
səni... Ancaq atan, əlbəttə, mənim kimisində...

Komisyonçu daxil olur.

Komisyonçu. Salam!

Hakimin qızı. Salam!

Komisyonçu. Nə edirsiniz?

Hakimin qızı. Öpüşürük.

Komisyonçu. Kollecde sizə öpüşmək dərsi də verirlər?

Hakimin qızı. Nə yaraşıqlı itdir.

Komisyonçu. Həm də tərbiyəlidir. (*A.B.-ni göstərərək*.)
Onun hədiyyəsidir.

A.B. Mənim sözünmə baxmırıdı. Açıqlandırırdı. Mən də... Ona
qulaq asır.

Səhnə arxasında fıştıqla bir rəqs havası çalınır.

Hakimin qızı. Aptekçinin oğlu gəlir.

Komisyonçu. Səni axtarırdı.

Aptekçinin oğlu fit çala-çala daxil olur.

Aptekçinin oğlu (*qız və komisyonçu ilə salamlasır. A.B.-ya*).
Vay, sən də burdasan, nənə balası? Bəs maşının bu gün nəcisin daşımı?

Hakimin qızı (aptekçinin oğluna). Sus...

Aptekçinin oğlu. Baş üstə, quzum, susduq. Gəldim səni
matça aparım. Bizim oğlan arxayındır ki, zəncini nokaut edəcəkdir.
(*Gülümşünür*.) Yumruğundan daha çox əlcəklərinə arxayındır.
Amma mən onu ifşa edəcəyəm... Gedək... Darıxmazsan.

Hakimin qızı. Birdən xəbər tutsa?

Aptekçinin oğlu. Hardan xəbər tutacaq? Əgər sən, sən və
sən, (*növbə ilə hakimin qızını, A.B.-ni və komisyonçunu göstərir*)
xəbər verməsəniz, bilməz. Zəncinin içərisində qurşun olan əlcəklə
nokaut edilməsi cəhənnəm, amma bizim oğlanın burnu çox yuxa-
rıdır, onun dərsini vermək lazımdır.

A.B. Qorxmursan?

Aptekçinin oğlu. Mən sən deyiləm, oğul. (*Hakimin qızına*.)
Gəl gedək, di əzilmə. (*Qızın belini qucaqlayır*.) Gedək.

Hakimin qızı (*onu itələyir*). Çək əlini. Şit zarafatdan xoşum gəlmir. (*Komisyonçuya*.) Bəs sən getmirsən?

Komisyonçu. Yox.

Hakimin qızı (*A.B.-ni görmürmiş kimi komisyonçuya*). Xudahafiz! Əgər iti satmaq fikrinə düşsən, mən alaram. O səndən çox mənim sözümə baxar. (*Aptekçinin oğluna*.) Yerimiz birinci sıradadır?

Aptekçinin oğlu. Şübhəsiz.

Hakimin qızı və aptekçinin oğlu gedirlər.

A.B. Mənə heç xudahafiz də demədi.

Komisyonçu. Qız deyil, atomdur.

İt hürür.

Niyə hürür? (*Dönüb o yan-bu yana baxır*.) Hə-ə-ə. (*Gülür*.) Benzinsatanın qızı gəlir. İstərdim xəstələnim ki, bu qız mənə mügəyat olsun.

İt hürür.

Kəs səsini!

Benzinsatanın qızı daxil olur. Onun əynində ağ kofta və geniş mavi yubka vardır. Əlində bir dəstə çöl çiçəyi tutmuşdur.

Hardan belə, xanım qız?

Benzinsatanın qızı. Cöldə gəzirdim.

Komisyonçu. Cox gözəl. Cöл havası olduqca faydalıdır. Hər kim bir gün təmiz hava alsa, ömrü düz bir il uzanar. Bunu kim deyib? Bilmirəm, Napoleonmu, ya Franklinmı? Yaxşı yadımda deyil. Gərək ki, belə deyiblər. Dünyada ağıllı adamlar varmış. (*İta*.) Gedək, dostum. Bəlkə biz də bir az təmiz hava alaq ki, ömrümüz uzana. (*Gülümsünür. Benzinsatanın qızı ilə xudahafızlaşış gedir*.)

Benzinsatanın qızı geldikdən sonra A.B. üz-gözünü turşudur, sonra o da komisyonçunun dalınca getmək istərkən benzinsatanın qızı onun əlindən tutub saxlayır.

A.B. Nə deyirsən?

Benzinsatanın qızı. Demək isteyirəm ki...

A.B. Nə demək isteyirsən?

Benzinsatanın qızı (*əlindəki çiçək dəstəsini ona uzadaraq*). Bunu sənin üçün toplamışam.

A.B. Nəyimə lazımdır? Qoymağə yerim də yoxdur.

Benzinsatanın qızı. Qoxla, sonra istəsən atarsan.

A.B. Mən çiçək qoxusunu xoşlamıram. Öyrəşmişəm gübrə iyinə.

Benzinsatanın qızı. Niyə belə boş-boş danışırsan? Sən çiçəkləri də, onların qoxusunu da sevirsən...

A.B. Mənə nə demək istəyirdin?

Benzinsatanın qızı. Çiçək toplayarkən mən səni düşünnürdüm. Yadındadırı, iki il bundan qabaq biz birlikdə çiçək toplayırdıq? Təkcə çobanyastığı, bir də lalə toplamışdıq... İki il bundan qabaq sən...

A.B. İki il bundan qabaq mən... Mən aciz, iradəsiz, heç bir şeyə yaramayan əsgər parçasının biri idim. İki il bundan qabaq... Yəni heç indi də o qədər fərqli deyiləm... İndi də...

Benzinsatanın qızı. Niyə özünə böhtən deyirsən? Bizim şəhərin oğlanlarının içərisində hamidan ürəyiaçıq sənsən.

A.B. Ürəyiaçıq... ürəyiaçıq... Sən bir də bunu desən...

Benzinsatanın qızı. Yaxşı... yaxşı, demərəm... acığın tutmasın. (*Gülümsünür*.) Hə, nə deyəcəkdəm, yadımı düşdü... Dünən "General motors"un şoferləri benzin alarkən danışırdılar ki, ontonluq maşınlara şofer axtarırlar. Həmkarlar ittifaqıyla danışsaydın, bəlkə səni... səni...

A.B. Sən bunu dünən eşitmisən?

Benzinsatanın qızı. Dünən. Bilirsənmi, sizin həmkarlar ittifaqının başçısı atamın dostudur. İstəyirsən, mən atamlı danışım?

A.B. Demək, indi də kömür daşıyacağıq?

Benzinsatanın qızı. Bu səhər "Yunayted frut kompaniya"nın alma şirəsi haqqında verilişinə qulaq asdım. Bir Şərqi nağılı oxuyurdular. Gənc və gözəl şahzadəni qardaşları quyuya salırlar. Həzrəti Yusif kimi. Quyunun dibində şahzadənin yanından şimşək kimi ik qoç qaçır. Biri qara, biri ağ. Şahzadə qəti qərar qəbul etməli, cəld tərənməlidir. Əgər o qara qoçun üstünə sıçrasa, yerin yeddi qatına gedib çıxacaqdır. Ağ qoçun üstünə sıçrayıb minsə, quyudan çıxacaq, qardaşlarını öldürəcək, sevdiyi şahzadə qızı qovuşub atasının taxt-tacında eyləşəcəkdir. Hər kim "Yunayted frut kompaniya"nın alma şirəsini içsə, o, ağ qoçun üstünə minə biləcəkdir.

A.B. Alma şirəsi içməyimi istəyirsənmi?

Benzinsatanın qızı. Mən sənin ağ qoça minməyini, fürsəti əldən qaçırmağını istəyirəm. Ontonluq maşın, bəlkə də...

A.B. Yaxşı, mən başçı ilə danışaram. Sən də... yox, istəməz... gərək deyil. Ancaq... yaxşı, istəyirsən sən də atanla danış. Qoy o da xahiş eləsin. Cox sağ ol! Yaxşı ki, bunu mənə dedin. Qoy bir ontonluq maşının sükanı əlime keçsin, kim olduğumu o əclafə göstərərəm. Qaç atana de!

Benzinsatanın qızı. Qaçıram! (*Bir neçə addım atdıqdan sonra dayanır, dönüb A.B.-yə baxır.*)

A.B. Nə olub?

Benzinsatanın qızı. Heç.

A.B. (*gülümsünür*). Ver çiçəkləri, madam ki, mənimçün toplamışan.

Benzinsatanın qızı. Sənin üçün...

A.B. (*çiçək dəmətini alır*). Sağ ol. (*O tərəf-bu tərəfə baxır, heç kəs olmadığını yəqin etdiķdən sonra tez qızı öpüb o saat da ayrılır.*) Sabah, səhər saat doqquzda burada gözləyəcəyəm... Yox... körpünün altına gəl... yox, yox, elə bura gəl, bura yaxşıdır. Yox, yaxşısı budur ki, anbarın dalındakı o səhraya gəl... Yanında adam olsa, mənə yaxın gəlmə. Di get.

Benzinsatanın qızı birdən qucaqlayıb A.B.-ni öpür, sonra qaçırlar. A.B. düşüncəli halda qızın ardınca baxır. Gözü əlindəki dəmətə sataşır. Qoxlayır. Dərin nəfəs alır. Çiçəkləri didişdirməyə başlayır, sonra çiçək dəstəsini atır. Bəxtiyar bir görünüşü vardır. Biç-bic gülümsünür. Səhnə get-gedə qaranlıqlaşır. Arxitektorla arvadı da qaranlıqdadırlar.

A.B.-nin səsi. Axır ki, nəcis maşınından qurtaracağımı emin idim. Benzinsatanın qızının mənə vurulması könlümü oxşayırırdı. Ona əzab vermekdən zövq alirdim. Birtəher səhəri açıb, vaxtından da hələ yarım saat əvvəl sözləşdiyimiz yerə gəldim...

Səhnə get-gedə işiqlaşır. A.B. yüksək maşınının yanında dayanmışdır.

Səbirsizliklə arabir qol saatinə baxır. Boksçu daxıl olur. A.B. onu görmür. Boksçu əlini onun ciyinə toxundurur.

Boksçu. Kimi gözləyirsən?

A.B. Heç kimi.

Boksçu. Aptekçinin oğlunu görməmişən ki?

A.B. Yox.

Boksçu. Buradan keçmədi ki?

A.B. Xeyr.

Boksçu. Yalan danışma.

A.B. Yalan niyə danışıram?

Boksçu. Yenə vurub ağızını-burnunu dağıdaram, ha. Keçən dəfəki kimi. Yadından çıxmayıb ki?

A.B....

Boksçu. Yadındadır mı? Hə, yadındadır mı?

A.B. Yadımdadır.

Boksçu. Dünən matçda o eclafın mənimlə oyun oynadığını eşitmisənmi?

A.B. Eşitməmişəm.

Boksçu. Bütün şəhər bilir. Sən nə yaxşı eşitməmişən?

A.B. Eşitmışəm.

Boksçu. Cox adam işin əslini bilmir. Yəqin ki, sən də bilmirsən?!

A.B. Bilmirəm.

Boksçu. Birinci raunddan sonra ringə çıxdı, yanuma gəldi, bilmirəm, necə etdişə bircə anda sağ əlcəyimin içərisinə iri bir parça qurşun soxdu.

A.B. Bəs sən görmədin?

Boksçu. Axmaq-axmaq danışma. Necə ola bilər ki, əlcəyinə qurşun soxsunlar – sən də onu görməyəsən? Gördüm, amma səsimi çıxarmadım.

A.B. Niyə?

Boksçu. Verdiyi suala bax... Bir dostun sənə belə bir yaxşılıq etsə, heç səsini çıxararsanmı? Hə? Çıkararsan? Yoxsa ağızını tutub zala qışqırsan ki, camaat, bilin, dostum mənim əlcəyimə qurşun soxubdur ki, bu zənci köpəyini nokaut edəm? Hə? Deyərsən?

A.B...

Boksçu. Yox, sən de, görüm, çıqırärsanmı?

A.B.

Boksçu. Hə? Çıqırärsanmı?

A.B. Çıqırmaram.

Boksçu. Əlbəttə, çıqırmazsan. Ancaq o eclaf köpəkoğlu – sən bir işə bax – özü qurşunu soxdu mənim əlcəyimə, sonra da mən zəncinin ağız-burnunu əzişdirən kimi, başladı qışkırmaga ki, “əlcəkləri

yoxlamaq lazımdır". Heç ömründə belə əclaflıq görmüsənmi? Heç? De görüm, görmüsən?

A.B...

Boksçu. Eşitmisən?

A.B. Eşitməmişəm.

Boksçu. Saatin neçədir? Mənimki deyəsən irəli gedir.

A.B. Doqquza on dəqiqə qalıb.

Boksçu. İndicə gələr.

A.B. Kim?

Boksçu. Aptekçinin oğlu. Haqq-hesabı çürüdərik. Hakimin qızının adından onu görüşə çağırmışam. Köpək oğlu möhkəm vurulub, eşidən kimi gələcək.

A.B. Onda mən gedim.

Boksçu. Yo-o-x. Sən mənim əlimə göydən düşmüsən...

A.B. Qızın xəbəri varmı?

Boksçu. Hardan? Bura bax, o, bu tərəfdən gələcək. Mən də bu künclə duracağam... Görməyəcək. Başa düşdünmü? Hə?

A.B. Başa düşdüm.

Boksçu. O yəqin ki, səni görən kimi yanına gələcək. Sən onun başını söhbətə tut, guya ki, heç bir şeydən xəbərin yoxdur. Amma elə et ki, o həmişə arxası mənə tərəf dayansın. Anladın? Hə? Başa düşdünmü?

A.B. Başa düşdüm. Bəs sonra?

Boksçu. Sonrası ilə sənin işin yoxdur.

A.B. Bəs axı...

Boksçu. Əgər dediklərimin hamısını eləməsən, mən bu saatca maşınının təkərlərini deşik-deşik edəcəyəm. Sabah, ya o birisi gün isə vurub qarnını deşəcəyəm. Bildinmi? Hə? İndi məni başa düşdünmü?

A.B. susur.

Başa düşdün, ya düşmədin? Bax, bu qarnını deşik-deşik edəcəm, bağırsaqların tökülcək yolun ortasına... Başa düşdün? Mən işi bitirdikdən sonra çıxb gedərsən. Nə görən var, nə bilən... Əlbəttə, məndən şübhələnəcəklər, amma əllərində sübut yoxdur. Sübut yoxdur, elə deyilmi? Var?

A.B. Axı...

Boksçu. Mən səndən soruşuram, görən, bilən var?

A.B. Yox.

Boksçu. Mən sənin canını bu nəcisin daşımada qurtararam.
Bilirsənmi, başçının şoferi mənim adamımdır. O səninçün yaxşı bir
iş tapar. Fürsətdi düşüb əlinə, istifadə elə də.

Kiminsə fiştırıqla bir rəqs havası çaldığı eşidilir.

Gəlir. Özünü itirmə. Məni ələ versən... Ta özün bilirsən... Özünü
göstər. Əlinə fürsət düşübdür. Şərtimiz yadından çıxmasın, o arxası
mənə tərəf dayanmalıdır.

Zəng çalınır. Sehnə qaranlıqlaşır. Ön sehnə işıqlaşır.
Arxitektor və onun arvadı.

Arxitektorun arvadı. Zəngi çalırlar.
Arxitektor. Yəqin süd gətiriblər. (Gedir.)

Arxitektorun arvadı əllərini fikirli-fikirli klavişlər üzərində gözdirir.
Arxitektor və kar daxıl olurlar. Bu, əlli yaşlarında gonbul bir adamdır.
Onların dalınca da karın arvadı daxil olur. Qırx beş yaşılı bir qadındır.

Arxitektor (*gələn adamları arvadına təqdim edir*). Bizim
yeni qonşulardır. Mənim arvadımdır.

Kar (*arxitektorun arvadına*). Bağışlayın, sizi narahat etdim...

Arxitektorun arvadı. Tanış olmağımı çox şadam.

Kar. Deyirəm, sizi narahat etdik, gərək bağışlayasınız...

Karin arvadı (*arxitektora və onun arvadına öz ərini göstərərək gülümsünməyə çalışır və yavaşcadan kədərli-kədərli deyir*).
Yəqin telefonu yenə də xarab olub...

Arxitektor. Bağışlayın!..

Karin arvadı (*eyni tərzdə yenə də yavaşcadan*). O, pis eşidir...
Ta sizdən niyə gizlədim, telefonu xarab olan zaman istəyirsən
yanında lap top at, heç bir şey eşitmır.

Kar (*qulaqlarından borucuğu çıxarmadan pləşinin cibindən
eşitmə aparatinin mikrofonunu çıxarır və söhbət edənlərə tərəf yaxınlaşdırır*). Nə barədə danışırsınız?

Karin arvadı (*həmin səslə*). Görünür, sənin telefonun yenə
xarab oldu. (Əlinin işarəsi ilə başa salır.)

Kar (*ağzını mikrofona tutub üfürür. Arvadına*). Zəhmət olmasa,
bir do... de.

Karin arvadı (*yavaşcadan*). Do o...

Kar. Bir az hündürdən, quzum.

Karin arvadı (*hündürdən*). Doo o...

Kar. Bir az da hündürdən, quzum.

Karın arvadı (*lap bərkdən*). Doo o...

Kar. Mənası yoxdur. Eşitmirəm. Xarab olubdur.

Karın arvadı. Özünü yorma, əzizim. (*Kar aparatı ilə məş-ğuldur.*) Nahaq yerə zəhmət çəkirsən, əzizim... (*Arxitektora və onun arvadına.*) Əl çəkmir ki, gedək qonşuya. Səhər-səhər sizi narahat etdik. (*Ərina.*) Tində elektrik mağazası var, təzəsini alarıq.

Kar. Hə-hə-hə. Heç bir şey eşitmirəm. Heç bir şey. Əslində elə belə də yaxşıdır. (*Arxitektora və onun arvadına.*) Siz ki məni eşidirsiniz? Kifayətdir. (*Arxitektora.*) Mənim ağlıma bir ideya gəlib... Dünən gecə... Həmişə gecə yataqda olanda mənim ağlıma cürbəcür fikirlər gəlir, səhərəcən də məni yatmağa qoymur. Amma səhər açı-lana qədər çoxu yadımdan çıxır. Bu gecəki yadımdan çıxmasın deyə, şübh açılan kimi qaçdım sizə. Milyoner olmaq istərdinizmi?

Arxitektor. Kim istəməz milyoner olsun?

Kar. Siz dediniz kim istəməz? Yox, mən eşitməmişəm, heç dodağınızın hərəkətindən də başa düşməmişəm. Mən dodağın hərə-kəti ilə bir şey başa düşməyi tərbiyəsizlik hesab edirəm. Əvvəlcə-dən sizin nə cavab verəcəyinizi bildiyimdən belə çıxdı ki, mən dediyinizi eşitdim. Hə, nə deyəcəkdir? Hə, əziz qonşu, ideya mən-dən, onu həyata keçirmək sizdən. Razısınızmü?

Arxitektor gülümsünür.

(*Arvadına.*) Bir bax, quzum, qonşumuz milyoner ola biləcəyini bilən kimi o saatca üzü güldü... (*Arxitektora.*) Bir qız tapmaq lazımdır. Gözəl, bir az axmaq, yoxsul bir qız. Başa düşdünüzmü?

Arxitektorun arvadı royalın üstündəki məktuba nozer salır.

Arxitektor (*arvadına*). Mənsiz oxuma.

Arxitektorun arvadı. Səbir edə bilmirəm...

Kar (*arvadına*). O nə deyir?

Karın arvadı (*yənə də eləcə həzin və kədərli piçilti ilə*). Bizim balaca xanım gənc ərinə deyir ki, səbir edə bilməyir...

Arxitektorun arvadı (*karın arvadına*). Bilirsinizmi, biz çox qəribə bir məktub almışıq, ancaq hələ oxuyub qurtara bilməmişik... Ona görə də bərk maraqlanırıq...

Kar (*arvadına*). Nə olub?

Karın arvadı. Məktub alıblar, əzizim. (*Arxitektora və onun arvadına*.) İndi, yəqin düşübürsün ki, mən onunla niyə piçilti ilə danışıram, hə? Çünkü istəmirəm kar olduğunu ona hiss etdirim.

Kar (arxitektora). Siz mənə qulaq asırsınız mı?

Arxitektor (piçilti ilə). Asıram.

Kar. Həmin o gözəl, bir az axmaq və yoxsul qızə deyərsiniz: həm varlanmaq, həm də ərə getmək istəyirsənmi? Qız sizə cavab verəcək... O, size nə cavab verəcək?

Karın arvadı. Mənim əzizim, kim istəməz ki, həm varlan-sın, həm də ərə getsin?

Kar (arxitektora). Gözəl, axmaq və yoxsul qız o saatca boynunuza atılıb üzünüzdən öpəcək... (*Arxitektorun arvadına baxaraq gülümsünür*.) Ancaq gərək qısqanmayasınız... (*Arxitektora*.) Siz ehmallıqla ağ koppus əlləri özünüzdən kənar edib deyərsiniz: qızım, biz sənin adından qəzetdə, radioda və televizorda elan verərik: “Mən gözəl, axmaq... Yox... Mən çox gözəl, çox varlı, ata-anasını itirmiş yetim bir qız...” Hə, yadımdan çıxmışdı, onu da deyim ki, qız həm də yetim olmalıdır.

Arxitektor istəyir ki, arvadından gizli royalın üstündən
məktubu götürsün.

Arxitektorun arvadı. Dəymə.

Kar. Nə olub?

Arxitektorun arvadı. Bizim bu saatca aldığımız məktub...

Karın arvadı (ərinə). Bilirsənmi, onlar məktub alıblar.

Kar (arxitektora). Deyirəm də, iki xətlik elan: “Mən gözəl, varlı və cavan bir qızam, ata-anamı itirmişəm. Mənə evlənmək istə-yənlər filan adresə iki ədəd 6x9 ölçüdə fotoşəkil və bir səhifə də bioqrafiyalarını yazıb göndərməlidirlər. Cavab almaq istəyənlər eyni zamanda zərfin içini cavab məktubu üçün marka da qoymalıdır”. Başa düşürsünümüzü?

Arxitektor. O qədər də yox...

Kar. Əlbəttə, burada başa düşməməli nə var ki...

Karın arvadı. Əzizim, gənc ev sahibi deyir ki, o başa düşmür...

Kar. Əlbəttə, əlbəttə, gözlərində bəlli olur ki, o sözü tez başa düşən oğlanlardandır. Ona uzun-uzadı danışmaq lazımlı deyil. O saatca başa düşdü.

Karın arvadı (*arxitektora və onun arvadına*). Bax, həmişə belədir. Telefonu xarab olan kimi özünün də qanı qaralır, başqlarına da əzab verir...

Kar (*aparati düzəltməyə səy edərək*). Lənətə gəlsin! Texnika-dan heç cürə baş çıxara bilmirəm...

Karın arvadı (*arxitektora və onun arvadına*). Biz onunla tanış olduğumuz zaman elə o kar idi. Sonra unudulmaz eşq günlərimiz başladı. (*Utancaqcasına gülümsünərək*) Sözlə deyə bilmədiklərimizi əlimizin işarəsi ilə bir-birimizə başa salırdıq. O zamanlar ya bu telefonlar hələ yox idi, ya da onu almağa pulu yox idi... Bir uzun müddət susur, bir-birimizə baxır, sonra da uzun-uzadı öpüşürdük. Sonra başlayırdıq öz məhəbbətimizdən yazmağa... (*Ərina*) Əzizim, icazə ver. (*Ərinin yan cibindən balaca bir qrifel lövhəsi və qrifel karan-daşı çıxarıır*.) Həmin bu lövhədə...

Kar (*daha aparati düzəltməkdən əl çəkərək*). Xeyri yoxdur. Yaxşı, sözümü deyib qurtarım, sonra gedərəm tindəki elektrikçinin yanına. Hə, cavan oğlan, nə deyirdim? Yadıma düşdü. Deyirəm ki, bircə ayda ikimiz də milyoner olarıq. Yazıq qızçıqaz...

Karın arvadı (*əri danışan müddətdə nə isə lövhəyə yazır, sonra ərinə göstərir*). Yaxşı?

Kar (*yazımı oxuyub*). Yaxşı, quzum... (*Sonra o da nə isə yazıb arvadına göstərir*.)

Karın arvadı. Əlbəttə, əlbəttə! (*Arxitektora və onun arvadına*) Bağışlayın. Sağlıqla qalın. Qoy getsin ya telefonunu düzəldirsin, ya da təzəsini alsın. Onda gəlib sizə də əziyyət vermədən necə milyoner olmağı başa salar. Olarmı?

Arxitektor (*gülümsünərək*). Əlbəttə.

Arxitektorun arvadı. Gözləyirik.

Arxitektor və onun arvadı, kar və arvadı çıxırlar. Saatin tiqqiltisi eşidilir.

Arxitektor və arvadı qayıdırular.

Arxitektorun arvadı. Mən dözə bilmirəm.

Arxitektor (*royalın üstündən məktubu götürür*). Oxuyuram. Biz harda qalmışq? Budur, tapdim...

Arxitektorun arvadı. Bir az əvvəldən başla.

Arxitektor (*məktubu oxuyur*). "Boksçu dedi: mən sənin canını bu nəcisin daşımıqdan qurtararam. Bilirsənmi, başçının şoferi mənim adamımdır. O səninçün yaxşı bir iş tapar..."

A.B.-nın səsi. Fürsətdi düşüb əlinə, istifadə elə.

Ön səhne qaranlıqlaşır. Səhne işıqlanır. Quruluş kar və onun arvadı gelənə qədər olduğu kimidir. Kiminsə fıştıqla rəqs havası çaldığı eşidilir.

Boksçu. Gəlir... Bax, özünü itirmə. Məni elə versən, ta özün bil... Özünü göstər. Əlinə yaxşı fürsət düşüb. Şərtimiz yadından çıxməsin, o, arxası mənə tərəf dayanmalıdır. (*Tez çəkilib, tində gizlənir.*)

Aptekçinin oğlu rəqs havası çala-çala daxil olur.

Aptekçinin oğlu. Nə var, nənə balası, təkərin sinib? (*A.B.-yə yaxınlaşır.*)

A.B. Yox.

Aptekçinin oğlu. Yolun ortasında niyə durmusan? Qoxu hər tərəfi götürüb.

Aptekçinin oğlu A.B.-yə ləp yaxınlaşmışdır. O, arxası tində gizlənmiş olan boksçuya tərəf dayanmışdır. Boksçu tindən yavaşça boylanıb baxır.

Tapançanı aptekçinin oğluna tərəf tuşlayır. A.B. bunu görür.

Dilin lal olub, nədi? Rədd ol burdan! Haydi! Səninlə deyillər? Gözünü hara dikmişən?

Boksçunun gizlənmiş olduğu tərəfə baxır. Boksçu tez tapançanı gizlədir.

A.B. Mən heç yerə baxmıram.

Aptekçinin oğlu. Yaxşı, otur maşının, çıx get!

Aptekçinin oğlu A.B.-ni maşına tərəf itələdiyi vaxt boksçu yenə tapançanı aptekçinin oğluna tuşlamış halda tində görünür.

A.B. (*aptekçinin oğlunu kənara itələyib irəli atılır*). Dayan! Atma!

Boksçu atır. Gülle A.B.-yə doyır.

O-o!

Aptekçinin oğlu yük maşının dalına qaçır. A.B. yixılır. Boksçu tindən iki gülə dö atır. Aptekçinin oğlu maşının dalından boksçuya tərəf gülə atmağa başlayır. Sakitlik. Boksçu gizlənir. Aptekçinin oğlu iki gülə də atıb maşının dalından gizlənə-gizlənə çəkilir və tində gözdən itir. Sakitlik. A.B. yavaş-yavaş ayağa qalxır, sağ eli ilə ciyinini tutaraq maşına tərəf yaxınlaşır. Benzinsatanın qızı gəlib çıxır.

Benzinsatanın qızı. Mən gecikmişəm, bağışla. Bir səs eşitdim. Kameranmı partlayıb?

A.B. Mən yaralıyam.

Benzinsatanın qızı. Yaralısan?

A.B. Ciynimdən. Bəlkə başqa bir yerimdən də.

Benzinsatanın qızı. Tərpənmə. Mən bu saat həkim çağıraram. Səni kim yaraladı?

A.B. Heç kəsi çağırmaq lazımlı deyil. Kömək et, köynəyimi çıxarım.

Benzinsatanın qızı (*A.B.-nin köynəyini çıxarmasına kömək edir*). Çoxmu ağnyılır?

A.B. Ağrımır.

Qızım köməyi ilə köynəyini çıxarıır.

Benzinsatanın qızı. Bütün qan içindəsən. Həmişə sənə bir qəza üz verir.

A.B. Bunu bir şeyle sarı...

Benzinsatanın qızı (*A.B.-ni maşınınından uzaqlaşdıraraq*). Ən qorxuluşu odur ki, yaraya çirk deyər. Maşından uzaqlaş. (*Başın-dan ipək yaylığını açır*.) Bununla sariyaram... (*Sarımağa başlayır*.) Ağriyırımı?

A.B. Dedim ki, ağrımır... Yara çox dərindir?

Benzinsatanın qızı. Yox. Açıb baxımmı?

A.B. İstəməz...

Benzinsatanın qızı. Səni kim yaraladı? Kimi öldürmüsən?

A.B. Bilmirəm. Boş-boş danışma.

Benzinsatanın qızı. Kimi öldürmüsən?

A.B. Az qala məni öldürmüştülər... Mən heç kimi öldürməmişəm. (*Danışa-danışa bədənini yoxlayır*.) Deyəsən başqa bir yerim yaralanmayıb.

Benzinsatanın qızı. Qan yaylığı islatdı.

A.B. Yaxşı-yaxşı bağla. Hələ özü də tibb bacısıdır...

Benzinsatanın qızı. Birinci dəfədir ki, əziz adamın yarasını sariyıram. Yaraya baxmağa belə ürəyim gəlmədi. (*Yenidən sariyır*.)

A.B. Atan danışdımı?

Benzinsatanın qızı. Danışdı.

A.B. Nə deyir?

Benzinsatanın qızı. Özünü üzmə. Bu saat sənə həyəcanlanmaq olmaz.

A.B. Bir şey çıxmadı?

Benzinsatanın qızı. Bundan çıxmadı, bir başqasından çıxar.
Görünür, əllitonluq maşın ağ qoç deyilmiş.

A.B. Ağ qoçun başına dəysin! De görüm, sədr nə dedi?

Benzinsatanın qızı. Biz gecikmişik. Atam onunla danişana qədər bir başqasını tapıbmışlar.

A.B. Gecikmişik. Həmişə belə olur, həmişə mən gecikirəm, dala qalıram. Həmişə qatarı buraxıram, həmişə.

Benzinsatanın qızı. Əsəbileşmə. Xəstəxanaya gedək, yaranı göstərmək lazımdır.

A.B. Allah bəlasını versin...

Hakimin qızı gəlib çıxır.

Hakimin qızı (*benzinsatanın qızını görmürmüş kimi A.B.-yə yaxınlaşır*). İt itnən dalaşır, sən niyə hara oldu burnunu soxursan?

A.B. Mən heç yerə burnumu soxmamışam.

Hakimin qızı. Yaran ağırdırmı?

Benzinsatanın qızı. Elə bilirəm, yox.

Hakimin qızı (*özünü elə aparır ki, guya benzinsatanın qızının dediyini eşitmədi, A.B.-nin boynundaki sarğını açmağa başlayır*). Burada sənin nə işin var idi?

Benzinsatanın qızı. O məni gözləyirdi.

Hakimin qızı (*benzinsatanın qızını eşitmirmiş kimi A.B.-yə*). Görüşü barda, kinoda, meşədə, şəhər kənarında təyin edirlər. Birinci dəfədir ki, sevgililərin belə iylənmiş yerdə görüş təyin etdiklərini görürəm. (*Yaranı yenidən yaylıqla bağlayır*.)

A.B. Mən heç kəsə görüş təyin etməmişəm.

Benzinsatanın qızı. Əllitonluq maşında bir iş var idi....

A.B. (*benzinsatanın qızına*). Sən ağızını yum.

Hakimin qızı. Görürəm, başqalarını təqlid edirsən. Qızlara qabaliq etməyi deyəsən sən də kişiliyin şanı, ləyaqəti sanırsan? Çix maşının! (*A.B.-nin əlindən tutub onu kabinəyə oturdur*.) Yox, çəkil. Maşını mən sürürəm. (*Kabinədə sükanın arxasında oturur. Benzinsatanın qızına*.) Sizi götürə bilmərəm. İkimiz kabinəyə sığışmaçıq. Sığışsaq da, mənim xoşuma gəlməz ki, şoferin yanında iki qadın əyləşsin. Sağlıqla qalın! (*Motoru işə salır*.)

A.B. Hara gedirik?

Səhnə qarənlıqlaşır. Ön səhnə işıqlaşır.

Arxitektorun arvadı. Oxuma... bir az dayan... Pis qanqster filmlerinə bənzəyir. (*Məktubu nəzərdən keçirən ərina.*) Mənsiz oxuma. İndi yəqin ki, aptekə gedəcəklər.

Arxitektor. Bəli, yazır ki, aptekə getdik.

Ön səhne qaranlıqlaşır. Səhnə işıqlaşır.

Aptekçi (*A.B.-nin çiyninə plastir qoyur*). Mənim kimi sadə bir aptekçi üçün də belə yüngül bir sıyrıntını müalicə etmək, necə deyim, boş bir şeydir. Ancaq mən öz insanlıq vəzifəmi...

Aptekçinin oğlu. Nə qədər pul almışan?

A.B. Mən heç kəsdən pul-zad almamışam.

Aptekçinin oğlu. Onda yəqin sənə yaxşı bir iş tapmağı vəd ediblər.

A.B. Xeyr. O mənə... mənə heç kim bir söz deməyib.

Aptekçinin oğlu. Dayan, səninlə də hesablaşarıq...

Hakimin qızı (*aptekçinin oğluna*). Bəsdir! Kəs səsini!

Aptekçinin oğlu. Baş üstə, quzum, kəsdim.

Aptekçi. Günahlarımın bağışlanması üçün, demək, mən həzrəti-İbrahim kimi öz oğlumu Allah-taalaya qurban verəcəkdir, eləmi? Həzrəti-İbrahim oğlu İsmayıllı Allaha qurban vermək üçün yixir dizinin üstüne, biçaqla başını kəsmək istədikdə göydən mələklər peyda olurlar...

Hakim daxil olur. Əlli yaşlarında olar.

Hakimin qızı. Ata.

Hakim (*A.B.-yə*). Gülləni kim atdı?

A.B. Bilmirəm... şey... xeyr, mən bilmirəm.

Hakim. Səni kim yaraladı?

A.B. Bilmirəm.

Hakim (*aptekçinin oğlunu göstərərək*). Buna güllə atan kim idi? Bu kimə güllə atırdı?

A.B. Bilmirəm... bilmirəm...

Hakimin qızı (*atasına*). Niyə bunu sıxışdırırsan. O, kimin güllə atdığını görməyə bilər.

Aptekçinin oğlu. O gördü.

Hakim. Kim idi?

Boksçu daxil olur.

Boksçu. Salam! (*Boksçunu görən kimi tez əlini cibinə salan aptekçinin oğluna.*) Əlini cibindən çıxart. (*Ortalığa.*) Bizim yazılış şoferi yaralayıblar. Elədirmi? Hə? Səni yaralayıblar? (*Aptekçinin oğluna.*) Sənədəmi atəş açmışlar?.. Dünyada nə əclaf adamlar varmış! (*Hakimə.*) Hörmətli hakim, bizim bu dinc şəhərciyimizdə banditlər beləcə əl-qol açıb gəzsələr, düzü, heç inanmırıam ki, siz gələcək seçkidə qazanasınız.

Hakim. Kəs səsini! Həyasızlıq eləmə. Bu bədbəxtə gülə atan sənsən.

Boksçu. Əgər mən atmış olsaydım, onlardan biri mütləq məni görərdi. (*A.B.-ya.*) Sən məni gördün? Hə? Məni gördün?

A.B. Yox... Mən heç kəsi görməmişəm.

Aptekçinin oğlu. Sən atmışan.

Boksçu. Sübut edə bilərsinizmi? Şahidləriniz var?

Hakim. Dünən rinqdə o sənin firıldağının üstünü açdı, sən də...

Boksçu (*aptekçinin oğluna*). Qurşunu əlcəyin içində qoyan kim idi? Bəlkə o da mən idim? Hə? Amma məsələ burasındadır ki, mənim də şahidim, sübutum yoxdur. Cinayət tərkibi olmadıqından... Deyəsən, belə deyirlər, eləmi, cənab hakim... Hə?

Hakim. Bəlkə indi də vəkilliklə məşğul olmağa başlayasan?

Boksçu. Təhsilim müsaidə etməz. Mən heç kollec də bitirməmişəm.

Hakimin qızı (*aptekçinin oğluna*). Əlcəyin içində qurşunu soxan özünsən, özün də başlamışsan...

Aptekçinin oğlu. O yalan deyir.

Hakimin qızı. Əclaf!

Aptekçi. Pərvərdigara, sən özün bizi rəhm elə!

Komissar daxil olur.

Komissar. Salam, cənab hakim! (*A.B.-ya.*) Gulləni kim atdı?

Hakim. Demir.

Hakimin qızı. Bilmir.

Komissar. Bilir, ancaq demir.

Boksçu (*komissara*). Bəlkə siz onu həbs edəsiniz? Polis şöbəsində onu lüm-lüt soyundurun, bağlayın masaya. Elektrik cərəyanını buraxın ta təpəsindən dırnağına qədər... Yaxud da italyan tornaçısına etdiyinizi ona da edin. İstəyirsiniz danışım? Hə? Danışım?

Hakim. Qulaq asırıq, davam et...

Boksçu. Bir həftə onu ayaq üstə saxladınız, yatmağa qoymadınız. Başının üstündə beşminlik elektrik lampası yandırdınız. Sonra da düşdü dəlixanaya.

Komissar. Bütün bunları bu oğlana nə üçün edək?

Boksçu. Mənim ateş açdığını dedirtdirmək üçün.

Hakim. Dəyməz. Elektrik cərəyanı sərf etməyə dəyməz.

Komissar. Dünənki biabırçılıqdan sonra daha boksçuluqla çörək pulu qazana bilməyəcəksən. (*Gülümşünür.*) Bize gəl... ya polis idarəsinə girərsən, ya da Topalın bandasına yazılırsan... Axı siz Topalla köhnənin dostusunuz.

Boksçu. Yalandır! Topalla mənim heç bir əlaqəm yoxdur.

Hakim (*aptekçinin oğluna və boksçuya*). Uzun sözün qisası, cavan oğlanlar, mən sizin yerinizə olsaydım bu didişməni bura-xardım. Əgər yenə də bir-birinizi didəcəksinizsə, onda başqa bir yer seçin. Bizim öz işlərimiz özümüzə bəsdir.

Aptekçi. Axı siz eyni sürüünün quzularısınız.

Hakimin qızı. Şükür Allaha, böyüüb ikisi də qart qoyun olublar.

Aptekçi. Eyni sürüünün quzularısınız. Balalarım, necə deyərlər, eyni çoban sizin hər ikinizi qoruyur.

Komissar. Şikayətçisən?

A.B. Kimdən?

Komissar. Demək, heç kimdən şikayetçi deyilsən?

A.B. Heç kəsdən.

Aptekçi. Allah bizim hamımızın köməkçisi olsun... Necə deyərlər... Bir uçurumun qıraqındayıq. Biz hara gedirik?

Komissar (*aptekçiyə*). İcməyə soyuq bir şeyin varmı?

Aptekçi qədəhlərə viski tökür, birini hakimo, o birisini komissara verir, üçüncüsünü də özünə götürür.

Aptekçinin oğlu (*iki qədəh doldurur, birini verir hakimin qızına, ikincisini də özü götürür*). Buyur. Yoxsa atanın yanında limonaddan başqa bir şey içmirsən?

Boksçu (A.B.-yə). Bizi qonaq edən yoxdur.

Aptekçi. Bu saat, bu saat, oğlum...

Boksçu. Zəhmət çəkməyin. (*Özünə və A.B.-yə tökür.*)

Aptekçi. Allahın rəhmi üstümüzdən əskik olmasın!

A.B. (səmimi). Amin!

Hamı içir.

Boksçu aptekdəki musiqi qutusuna pul atır, düyməni basır,
bir italyan musiqisi çalınır.

Hakim. O nə edir?

Hakimin qızı. Yuyunur.

Boksçu. Təmizlənirəm. (*Komissara piçaltı ilə.*) Çalışaram
Topalı tutmaqda sizə kömək edim.

Musiqi kəsilir.

Komissar. İcazənizlə, cənab hakim. (*Yerdə qalanlara.*) Sağlıqla qalın! (*Boksçuya.*) Gedək. (*Gedir.*)

Boksçu (*komissarın ardınca gedərkən aptekçinin oğluna*). Mən hər şeyi unutdum. Mən sürüda quzuluq edib, eyni çobanın çomağı altında otlamağa razı ola bilərəm. Başa düşdünmü? Hə? Mən quzu ola bilərəm. Salamat qalın. (*Gedir.*)

Aptekçinin oğlu. Bu əclafa daha nə qədər davam gətirəcəklər?

Hakim. Sənə nə qədər davam gətirirlər, o qədər.

Hakimin qızı (A.B.-yə). Atam səninçün iş tapıb.

Hakim. Qızımın xahişinə görə...

Hakimin qızı (A.B.-yə). Təşəkkür etsənə.

A.B. Təşəkkür edirəm, cənab hakim.

Hakim. Mənə yox, qızıma.

A.B. (*hakimin qızına*). Təşəkkür edirəm.

Hakim. Mən səni hərbi təyyarəçilik kursuna göndərəcəyəm. Sən yaxşı şofersən. Savadlı adamsan. Yaxşı pilot ola bilərsən. Yolun açıqdır. Başlıcası budur ki, fürsəti əldən buraxmayasan.

A.B. Buraxmaram, cənab hakim.

Aptekçinin oğlu (gülür). Nənə balasından, nəcis daşıyan-
dan hərbi pilot!

Hakim. Səninçün də iş tapa bilərəm, cavan oğlan.

Aptekçi. Təşəkkür edirik, cənab hakim.

Aptekçinin oğlu. Lazım olsa, özüm özümə iş tapa bilərəm,
siz zəhmət çəkməyin.

Hakim (aptekçiyə). Görünür, oğlunuzun qulaqlarını uşaq vaxtı
az çəkmisiniz.

Aptekçi. Mənim oğlum – mənim günahımdır. Uşaqlarımız
bizim günahlarımızdır. Sizinki də, mənimki də, hətta cənab bəle-
diyyə rəisininki də... hamısı...

Aptekçinin oğlu. Bələdiyyə rəisinin övladı yoxdur.

Aptekçi. Olsayıdı, onlar da onun günahı olacaqdırlar.

Hakim (*qızına*). Gedək. (A.B.-ya.) Sabah gələrsən yanına. (*Aptekçinin oğluna*.) Sən isə, cavan oğlan, bu gündən bir daha mənim qızımla salamlaşmayacaqsan.

Hakimin qızı. Kiminlə salamlaşacağımı mən özüm bilirəm, ata can.

Aptekçi. Bizim günahlarımız...

Hakim (*qızına*). Gedək.

Hakimin qızı (*aptekçinin oğluna*). Axşam barda görüşərik.

Hakim (*qızını itələyir*). Dedim ki, gedək.

Gedirlər.

Aptekçi (*oğluna*). Mənə belə gəldi ki, o qızda gözün var, amma bu gördüğün işlərlə, bu höcətliklə, necə deyərlər, bu avraçılıqla çətin ağlım kəsir hakim...

Aptekçinin oğlu. Mən cənab hakimə yox, onun qızına evlə-nəcəyəm.

Aptekçi. Nə bilmək olar, bəlkə də sən haqlısan. (A.B.-ya.) Xoşbəxtlik quşu qondu başına, cavan oğlan... Allahına şükür elə... Yolun açıldı, oğlum. Allah, sənə çox şükür olsun!

A.B. (*çox səmimi*). Amin!

Aptekçi piştaxtanın arxasına keçir, sonra isə gedir.

Aptekçinin oğlu. Amin! Sənin sürdüğün təyyarəyə min-məkdənsə...

A.B. Mən hərbi təyyarə sürəcəyəm. (*Fikirli halda*.) Ağ qoç...

Aptekçinin oğlu. Nə?

A.B. (*fikirli*). Heç.

Aptekçinin oğlu. Necə yəni, heç? Kimə qoç deyirsən? Sən məni təhqir edirsən? (A.B.-nın yaxasından yapışır.)

A.B. Mən heç kəsi təhqir etmədim. (*Fikirli*.) Dedim ki, ağ qoça atlandım artıq. (*Aptekçinin oğlunu kənara itələyir*.) Mənə bax... sən bu axşam bara getməyəcəksən.

Aptekçinin oğlu. Nə?

A.B. Əgər bu axşam bara getsən, orda onunla görüşsən...

Aptekçinin oğlu. Dəli-zad olmamışan ki?

A.B. Bəlkə də. Ancaq bu axşam ikinizi bir yerdə görsəm...

Aptekçinin oğlu (*onu döşündən itələyərək*). Kəs səsini, nənə balası!

✓ A.B. (*geri çəkilir, sonra birdən özünü ələ alaraq aptekçinin oğlunun yanından keçib qapıya tərəf gedir və kandarda dayanaraq*). Özün bil, mən səni xəbərdar etdim. Bundan sonra sən bir də qızı yaxın dursan...

Aptekçinin oğlu (*ağır-ağır A.B.-yə yaxınlaşır*). Belə de! Ay südəmər! Küçük kimi qabağında əl üstə duran sən mənə...

A.B. Bəli! Mən sənə...

Aptekçinin oğlu (*onu sıfətindən vurmaq istərkən, A.B. biləyindən yapışış sıxır*). Burax əlimi!

A.B. Qırımmı? Bir də fürsəti əldən versəm, alçağam!

Hakimin qızı qapıda görünür və olub-keçənləri görür.

Hakimin qızı. Burax onun əlini!

A.B. (*geri dönür və hakimin qızını görüb gülümşünür*). Sənə dedilər ki, burax onun əlini!

A.B. oğlanın əlini buraxır.

Aptekçinin oğlu (*biləyini ovuşdurur*). Lənətə geləsən, səndə lap öküz gücü varmış.

Hakimin qızı (*A.B.-yə*). İndi gördünmü, necə qüvvətlisən? Belə alçaqların qabağında sən niyə əl üstə dayanırdın?

A.B. Bu qədər qüvvətli olduğumu özüm də bilmirdim.

Hakimin qızı. Gözəl kişi olduğundamı özün bilmirsən?

A.B. Bunu da indi bildim. (*Aptekçinin oğluna*.) İstəsən bu axşam barda onunla rəqs edə bilərsən.

Hakimin qızı (*gülür*). Demək, icazə verirsən?

A.B. Verirəm.

Hakimin qızı. Demək, qısqanmırısan?

A.B. Qısqanmırıam... Necə olsa, sən artıq mənimsin... (*Gülür*.) Mən ağ qoça mindim...

Səhnə qaranlıqlaşır.

Arxitektor və onun arvadı işıqlanır.

Arxitektor (*məktubu oxumaqda davam edir*). “Mən artıq özümü ağ qoça minmiş bilirdim. Halbuki mən bir köpəyə bənzeyirdim, cırdan boyuna-buxununa baxmayaraq cəsarət edib mənim kimi iri

və qüvvətli bir adama hüməm etməyə cəsarət edən köpəyə. Elə bili-rdim ki, ipimi bu əclafların əlindən qurtarmışam. Elə güman edirdim ki, artıq xaltam yoxdur. Güman edirdim ki, bundan sonra...”

Qapının zəngi çalınır.

Arxitektorun arvadı. Zəng.

Arxitektor. Mən açaram. (Çıxır.)

Arvadı fikirli-fikirli əlini klavişlərdə gəzdirir. Arxitektor
əlində bir şüşə süd gəlir.

Süd gətiriblər. İçirsənmi? İstəyirsən qəhvə hazırlayım?

Arxitektorun arvadı. Sağ ol, əzizim. Bilirsənmi, mənim
südüm olmasa da, oğlumuza...

Arxitektor. Bəlkə qızımıza...

Arxitektorun arvadı. Bizim uşağımıza inək südü vermə-rəm. Deyirlər ki, atom sinaqlarından sonra otların üstünə stronsi doxsan çökür və həmin otları otlayan inəklərin südü...

Arxitektor. Elə. Bəs biz nə edəcəyik?

Arxitektorun arvadı. Əgər südüm olmasa dayə tutarıq, onu
da qoymarıq göyərti yesin.

Arxitektor. Ət də...

Arxitektorun arvadı. Ət də. Bəs onda yazıq nə yeyəcək?
Rəzaletə bax! Niyə? Nəyə görə? Yazıq uşaqların təqsiri nədir?

Arxitektor. Bəlkə sən doğana qədər...

Arxitektorun arvadı. Sən qorxaqsan. Biz hər ikimiz qor-xağıq. Nə üçün biz də başqaları ilə birlikdə qışqırmırıq, demirik:
“Lənətə gəlmış bombalarınızın sinağını dayandırın!”

Arxitektor. İstəyirsən ki, sabah şələ-şüləmizi atsınlar bayıra?
Bilirsən ki, əcnəbilərin nümayişdə iştirak etməsi qadağandır.

Arxitektorun arvadı. Bili-rəm... Bili-rəm...

Arxitektor. Mən hələ qotika üslubunda tikilmiş kilsələrin
yarısını belə nəzərdən keçirməmişəm. Bunun arxitektor üçün nə
demək olduğunu sən başa düşürsənmi... Dalını oxuyum?

Arxitektorun arvadı. Oxu... Harda qalmışdım?

Arxitektor. “Bundan sonra mən...”.

Arxitektorun arvadı. Doğrudur.

Arxitektor (*məktubu oxuyur*). “Bundan sonra mən güman
edirdim ki, artıq xaltam yoxdur. Məktubumun yarısına çatdmızmı?”

Arxitektorun arvadı. Çatdıqmı?

Arxitektor. Demək olar ki, hə. Altı-yeddi səhifə qalır. (*Məktubu oxuyur.*)

A.B.-nın səsi. Saat neçədir?

Arxitektorun arvadı. Səkkizə iyirmi dəqiqə, yox on yeddi dəqiqə qalıb. O, nə üçün saatı soruşur?

Arxitektor (*məktubu oxuyur*). “Əgər sekkizə çox qalırsa, məktubu oxuyub qurtarın! Cəmisi bir neçə dəqiqə qalırsa...”

A.B.-nın səsi. Onda diz üstə çöküb dua edin. Dua zamanı ölmək xoşbəxtlikdir.

Arxitektorun arvadı. Nələr yazır?

Arxitektor. Nələr yazdığını oxuyuram da...

Arxitektorun arvadı. Tez oxu. Ya da ver mənə. (*Məktubu ərindən alır.*) Harda qalmışan? Tapdım. (*Oxuyur.*) “Dua zamanı ölmək – xoşbəxtlikdir”. (*Məktubdan aralanır.*) Boş sözdür! Ölmək ölməkdir, ya dualı, ya duasız.

Arxitektor (*səbirsizliklə*). Təfsirə başlasan, əzizim, biz heç bir saatda qurtara bilmərik.

Arxitektorun arvadı. Yaxşı, təfsirsiz oxuyacağam.

Zəng çalınır.

Arxitektor. Qoymayacaqlar oxuyub qurtaraq. Ver onu mənə.

Arxitektorun arvadı. Mən sənsiz oxumaram. Vallah, heç gözümün ucu ilə də baxmaram.

Arxitektor. Söz verirsən?

Arxitektorun arvadı. Guya mən indiyənə qədər sənsiz bir iş görmüşəm...

Arxitektor. Bu nədir, məzəmmətdir?

Arxitektorun arvadı. Yox. Kiçicik bir azadlıq arzusudur...

Arxitektor. Səncə, mən diktatoram?

Arxitektorun arvadı. Bəzi diktatorlar sevilirdi...

Arxitektor. Sonra da onlara nifrət edilirdi.

Zəng yenidən çalınır.

Arxitektorun arvadı. Bu saat qapını qıracaqlar.

Arxitektor çıxır. Arxitektorun arvadı məktuba baxır, özü ilə mübarizə edir ki, oxumasın. Arxitektor, kar və onun arvadı daxil olurlar.

Kar. Yenə bizik, təzə aparat almışam. İndi yeddi verstlikdə yarpaq xışıldasa eşidərəm. Bu texnika çox qəribə şeydir, belə işlərdən baş çıxarmaq insanın məharətidir...

Karin arvadı (*arxitektora və onun arvadına*). Məktubu oxuyub qurtardınız mı?

Arxitektorun arvadı. Axıra çatmışıq...

Karin arvadı. Çox maraqlıdır?

Arxitektorun arvadı. Maraqlıdır.

Kar. Hə, nə deyirdim? Yadıma düşdü. Biz milyoner olacağıq. Gözəl, sarsaq və yoxsul qızı, əlbəttə, əgər onu varlı hesab etsələr, on azı beş milyon məktub gələcək. Söz yox ki, beş milyon da marka gələcək. Bir halda ki, onlardan yalnız birinə cavab göndəriləcək, demək, bircə marka sərf olunacaqdır. Yerdə qalan dörd milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz marka pulა çevriləcəkdir. Hasil olmuş məbləğ iki hissəyə bölünəcəkdir. Birinci hissəni qız alacaq, ikinci hissəni isə biz sizinlə öz aramızda bölüşəcəyik. Qız da razı qalacaq, yeznə də, siz də razı qalacaqsınız, mən də. Nə deyirsiniz?

Arxitektor (*gülümsünərək*). Necə deyim?! Bu, bir növ dələduzluq kimi bir şeydir.

Kar. Dələduzluqdur, deyirsiniz? Bunu mən düşünməmişdim. (*Arvadına*) Sən necə bilirsən, quzum?..

Karin arvadı. Nə bilim, əzizim...

Kar. Yaxşı. Lazım deyil. Bu ideyanı qoyaq bir tərəfə. Mənim başqa bir ideyam da vardır...

Karin arvadı (*ərini göstərərək*). Nə qəzet oxuyur, nə radioya qulaq asır, nə teatra, kinoya gedir, nə də televizora baxır...

Kar. Bu zəhrimara qalmış aparatin ucbatından həmişə söhbətdə iştirak etmək mənə müyəssər olmur. Ona görə də özüm fikirləşməli, özüm ideya tapmalı oluram. Görürsünümü, cavan oğlan, kar olmağın da özünə məxsus üstünlükleri var...

Arxitektor (*gülümsünür*). Az əhəmiyyətli üstünlük deyil...

Kar (*arxitektora onun arvadını göstərərək*). Bizim gənc xanım gecələr xoruldamır ki?

Arxitektor. Bağışlayın!

Kar. Mən deyirəm, arvadınız gecə yuxuda xoruldamır ki?

Arxitektorun arvadı. Yox. Nəyə görə xoruldamalıyam? Mən heç vaxt xoruldamamışam.

Arxitektor (*gülümsünərək*). Xoruldayan adamlar sərxoşa bənzeyirlər.

Arxitektorun arvadı. Sən nə demək istəyirsən?

Arxitektor. Birincilər xoruldadiqlarını boyunlarına almırlar, ikincilər isə sərxoşluqlarını.

Arxitektorun arvadı. Demək, mən xoruldayıram?

Arxitektor. Hərdən... Yavaşcadan...

Arxitektorun arvadı. Niyə bəs indiyə qədər bunu mənə deməmisən?

Arxitektor. Sənin xorultun da mənə xoşdur, gözəlim.

Kar (*arvadını göstərərək*). Ancaq mənim quzumun xorultusu mənim xoşuma gəlmədiyinə görə də... Siz bir onun gözəlliyyinə tamaşa edin! Otuz il bundan əvvəl bu gözəllik otuz qat artıq idi. Özü də sarsaq deyildi. Yəqin deyirsiniz, nə üçün mənim kimi kara əre gedib, hə?

Karın arvadı. Ona görə ki, sevmişdim.

Kar. Əvvəla, sevmişdi, ikinciisi də ki, xoruldayırdı, özü də necə xoruldayırdı! Mən bunu dörd il bundan əvvəl təsadüfən bilsəm. Gecə səs aparatını qulağımdan çıxarmaq yadımdan çıxmışdım. Mənə elə gəldi ki, çarpayımızın ortasına atom bombası düşdü.

Karın arvadı (*mazəmmətlə*). Əzizim!

Kar. Elə həmin dəqiqə mənim ağlıma belə bir ideya gəldi ki, insanı xoruldamaqdan xilas edim. Əlbəttə, təkcə xoruldayan adamı yox... Dörd il men tədqiqat işi apardım, kitab yazdım, orada müxtəlif üsullar irəli sürürəm...

Arxitektorun arvadı (*maraqla*). Kömək edirmi?

Kar. Olduqca. Əger əriniz mənim üsulumu sizdə tətbiq etsə və onu yeni əsaslarla zənginləşdirəsə, biz birlikdə əməlli-başlı bir kitab yazar, bir neçə milyon ədəd satardıq...

Arxitektor (*gülümsünür*). Pis ideya deyil.

Arxitektorun arvadı. Görürəm mənim xoruldamağımdan çox əzab çəkmisən.

Kar. Tfу, lənətə gələsən!

Karın arvadı. Nə oldu, əzizim?

Kar. Yenə də hamınız balığa döndünüz.

Karın arvadı. Aparatı xarab oldu!

Kar. Məni yamanca aldatdı, dələduz! Aparım bu saat bu mikrofonu çırpıpm onun təpəsinə... (*Arvadına*.) Gedək, quzum, bağışlayın.

Karın arvadı (*arxitektorun arvadına*). Mən kitabı sizə gəti-rərəm. Mən düz əlli faiz müalicə olunmuşam.

Arxitektorun arvadı. Əlli faiz sağaldığınızı hardan bilirsiniz?

Karın arvadı (*ərini göstərərək*). O deyir.

Arxitektor (*gülümsünür*). Aparatı işləyəndə deyir, ya xarab olanda?

Karın arvadı (*arxitektorun arvadına*). Siz cavansınız. Siz tamamilə sağalarsınız.

Arxitektor. Quzumun xoruldamağı mənim xoşuma gelir.

Kar. Nə haqda danışırsınız? (*Arvadına*.) Gedək, quzum, gedək. (*Arxitektora*.) Bu dəqiqli mənim ağlıma başqa bir ideya da gəldi. Ancaq gözləyin, düz-əməlli bir mikrofon tapım, gəlib danışaram...

Arxitektor. Necə prezident olmaq ideyası?

Kar. Mən sizə qeyri-təbii karlığın sükütu səadətinə necə dalmağı nağıl edərəm. Bir daha xudahafiz!

Kar və arvadı gedirlər. Arxitektor və onun arvadı qonaqları
ötürüb qayıdırılar.

Arxitektorun arvadı. Mən səndən küsmüşəm.

Arxitektor. Mənim sevincim. (*Əli ilə onun çənəsindən qaldirib dodaqlarından öpür*.) Sən bilirsənmi, mən qeyri-təbii karlığın sükütu səadətinə nə vaxt dalmaq istərdim?

Arxitektorun arvadı. Geçə mən xoruldayanda.

Arxitektor. Vallah, yox! Mənə əclaflıq etməyə hazır olan dostumuz mənim yanımıda məni sənə tərifləməyə başlayanda... Bəs hanı məktub? Səndədir?

Arxitektorun arvadı. Məndədir. Oxuyuram...

A.B.-nın səsi. Təyyarəçilik məktəbini qurtarmağımı bir il qalırkı. Bu, mənim şəhərə, yay tətilinə beşinci gəlismə idi. Həmisəki kimi qatardan düşən kimi düz hakimin evinə yollandım.

Ön səhnə qaranlıqlaşır. Səhnə işıqlaşır. A.B. hərbi təyyarəçi formasında
daxil olur, benzinsatanın qızı ona qarşı gedir. Əynində tibb
bacısı geyimi vardır.

A.B. Sən burada nə edirsən? Xəstə kimdir?

Benzinsatanın qızı. Hakimin arvadı.

A.B. Ona nə olub? Axırıncı məktubda mənə heç nə...

Benzinsatanın qızı. Belə ucadan danışma. Onunku xərçəngdi.

A.B. Xərçəng?

Benzinsatanın qızı. Bilmirəm, sənin sevgilin sənə nə üçün yazmamışdır. O özü bərk həyəcan keçirir, yəqin elə bilir ki, sən də...

A.B. Cavan qadındır... neçə yaşı var? Qırxa yaxındır, hə?

Benzinsatanın qızı. Qırxa beş...

A.B. Niyə xəstəxanaya...

Benzinsatanın qızı. Deyir, öz evimizdə ölmək istəyirəm.

A.B. Bədbəxt qadın! Bəs hakim nə deyir?

Benzinsatanın qızı. Bu gün-sabah seçkidir.

A.B. Nə olsun ki?

Benzinsatanın qızı. Yəqin hələlik seçkidən başqa heç bir şey haqqında düşünmür. İstəyir ki, onu yenidən hakim seçsinlər.

A.B. Səni xəstəxanadan göndəriblər?

Benzinsatanın qızı. Mən özüm xahiş edib gəlmisəm.

A.B. Nə üçün?

Benzinsatanın qızı. Düşündüm ki, sevdiyin qızın anasına yardım etsəm, sənə yardım etmiş kimi oluram.

A.B. Sağ ol.

Benzinsatanın qızı. Sizin gizlince nişanlandığınızı mən bilirdim. O özü mənə danışmışdı...

A.B. Görürəm, dost olmusunuz.

Benzinsatanın qızı. Niyə düşmən olaq ki?

A.B. Sən necəsen, nə edirsən? Gonbul... hmm... Baqqalın o kök oğlu...

Benzinsatanın qızı. Gonbul oğlu.

A.B. Keçən dəfə gələndə gördüm, dalmca gəzirdi.

Benzinsatanın qızı. Elə indi də gəzir.

A.B. Toyuna məni çağıracaqsanmı?

Benzinsatanın qızı. Mən ərə getməyəcəyəm... heç bir zaman...

A.B. O niyə?

Benzinsatanın qızı. Mən gözü yaşlı inək kimi sevən qəbil-dənəm... Özü də inadçı bir inək. Elə bir inək ki, o ancaq bir dəfə sevə bilər. (A.B. gülür.) Niyə gülürsən?

A.B. Komisyonçu yadına düşdü. Bunu o deyirdi, eləmi? İki il bundan qabaq. Boksunun məni kötəklədiyi o bazar günü... Mən gedəndən sonra təzə nə var, nə yox?

Benzinsatanın qızı. Aptekçi öldü.

A.B. Nə danışırsan?!

Benzinsatanın qızı. Onun dükanını boksçu aldı.

A.B. Aptekçi olmaq isteyir?

Benzinsatanın qızı. Dükəni bara çevirib. Deyirlər, onlar komisyoncu ilə bir kompaniyadırlar. Ora indi həm bardır, həm də seçkiqabağı məntəqə. Seçkilerdə demokratik partiyani indi aptekçinin oğlu təmsil edir.

A.B. Ola bilməz!

Benzinsatanın qızı. Komisyoncu da onun əlaltısıdır.

A.B. Bəs bu firildaqda boksunun vəzifəsi nədən ibarətdir?

Benzinsatanın qızı. O da onlardandır.

A.B. Aydındır... hmm... Bizim balaca xanım evdədirmi?

Benzinsatanın qızı. Xeyr.

A.B. Gör, nə deyirəm... Məni pis başa düşmə... Sadəcə bir maraqdır... Mənsiz... Yəni mən burada olmayanda... o... neynəyirdi... vaxtını necə keçirirdi?

Benzinsatanın qızı. Kiminlə gəzir? Kiminlə rəqsə gedir?

A.B. (gülməyə çalışaraq). Sadəcə olaraq maraqlanıram...

Benzinsatanın qızı. Məktublarında sənə yazmırıldı?

A.B. Necə yazmırıldı? Yazırı... amma yene də olsun...

Benzinsatanın qızı. Doğrumu yazır? Bir şey gizlətmir ki?

A.B. (gülümsəməyə çalışaraq). Siz qadın tayfasını... məlumdu da...

Benzinsatanın qızı. İsteyirsən sənə xəbərçilik edim?

A.B. Mən isteyirəm, sən mənə kömək edəsən.

Benzinsatanın qızı. Necə?

A.B. Bəlkə o məndən bir şey gizlədir... Nə bilmək olar...

Benzinsatanın qızı. Bəlkə o daha səndən soyuyubdur?

A.B. Məni sevdiyinə əminəm!..

Benzinsatanın qızı. Onda ta nə var ki?

A.B. Mən uzaqdayam...

Benzinsatanın qızı. Narahat olma. Bir şey sezsem sənə yazaram. Çalışarsan, tədbir görüb əldən qaçırmayasan. Gedirəm xəstənin yanına.

A.B. Mən də gedirəm.

Benzinsatanın qızı. O yatıbdır.

A.B. Hakim evdədirmi?

Benzinsatanın qızı. Öz kabinetindədir. Komisyonçu və boksçu oradadırlar.

A.B. Yəqin ki, seçkilər barəsində danışırlar...

Benzinsatanın qızı. Çox güman.

A.B. Axşam boşsan?

Benzinsatanın qızı. Nə var ki?

A.B. Üçlükdə kinoya gedərik.

Benzinsatanın qızı. Onun dediyi söz yadindadır mı? "Şofərin yanında iki qadının oturmağı xoşuma gəlmir". Mənim də xoşuma gəlmir. (*Kədərli-kədərli gülümsünüb gedir.*)

A.B. bir müddət səhnədə o baş-bu başa gəzinir, saatına baxır, yenidən gəzinməyə başlayır. Yerdə bir avtoručka görüb tez qaldırır və cibinə qoyur, sonra yenə də gəzinir. Hakimin qızı və aptekçinin oğlu daxil olurlar.

Aptekçinin oğlu. O... A.B. ...

Hakimin qızı. Nə vaxt gəlmisən? Bəs niyə xəbər verməmisən?

A.B. Nə olar, belə gəlmək pisdir?

Hakimin qızı. Yox... Əgər mən bilsəydim... Biz bilsəydi, səni qarşılardıq...

Aptekçinin oğlu. Şəhərimizin fəxrini, hava qüvvələrinin gələcək qəhrəmanını vağzalda orkestr və gül-çiçəklə qarşılardıq...

A.B. Bir qədər səbr ele. Elə o cür də qarşılayacaqsınız.

Aptekçinin oğlu. Allah eləsin. (*Hakimin qızına.*) Mən gedim hakimin yanına. Yəqin bizimkilər də oradadırlar. Mənim onunla bir yarım saatlıq işim var. Sonra da...

A.B. Sonra nə?

Hakimin qızı. Gedəcəyik rəqsə.

Aptekçinin oğlu istehza ilə A.B.-yə göz vurub gedir.

A.B. Demək, rəqsə gedəcəksiniz?

Hakimin qızı. Mən bilmirdim ki, sən gələcəksən.

A.B. Sən bir dəfə də olsun bu eclaf haqqında mənə yazmamışan.

Hakimin qızı. Di gəl, məni öp. Bəs darıxmamışan? Düz yarım ildir ki, görüşməmişik.

A.B. Beş ay, iyirmi gün. Bizim ayrılığımızı mən günlərlə sayıram.

Hakimin qızı. Bəs niyə məni öpmürsən?

Öpüşürər.

A.B. Sən ananın xəstəliyi barəsində də mənə yazmamışan.
Hakimin qızı. Hardan bildin? Hə, demək görüşmüsünüz?
Qız deyil, qanadsız məlekdir!

A.B. Nə üçün mənə yazmamışan ki, anan xəstədir?
Hakimin qızı. Niyə yazaydım?

A.B. Aptekçi oğlunun seçkiqabağı kompaniyanın başında durması barədə də heç bir şey yazmamışan...

Hakimin qızı. Atamın əvəzinə öz namizədliyini irəli sürmək istəyirdin?

A.B. Aptekçinin ölümü barədə də yazmamışan.

Hakimin qızı. Sən onu dirildəcəkdin? Hər məktubda mən sənə ən mühüm məsələdən – sənə olan məhəbbətimdən yazmışam.

A.B. Mən sənin atanla danışacağam.

Hakimin qızı. Nə barədə?

A.B. Hamidian, hətta öz valideynimizdən belə səninlə evlənmək qərarına gəldiyimizi gizlədirik... Məncə bu...

Hakimin qızı. Biz heç kəsdən heç bir şey gizlətmirik. Ancaq mən belə hesab edirəm ki, yalnız mənə və sənə aid olan bir işi başqlarının, o cümlədən mənim ata-anamın bilməsinin mənası yoxdur.

A.B. Benzinsatanın qızına ki demisən.

Hakimin qızı. Ondan gizlətmək mənim tərəfimdən vicdansızlıq olardı.

A.B. Bəlkə də sən haqlısan. Amma, hər halda mən sənin atanla danışmaq istəyirəm.

Evdən çıçırtı səsi eşidilir.

Hakimin qızı. Ana! (*Bir-birlərinə baxıclar.*) Mən istərdim ki, xəstələnmədən, qocalmadan ürək partlamasından ölüydim... (*Qiş-qırkı yenə də eşidilir. Onunla içəri getmək istəyən A.B.-ni dayandıraraq.*) Sən getmə. Mən bilən o istəməz ki, sən onun necə əzab çəkdiyini görəsən. (*Qaçır.*)

Çıçırtı davam edir. Hakim, komisyonçu, aptekçinin oğlu və boksçu tələsik içəridən çıxırlar. Hakim qızının dəhnəca gedir.

Boksçu. A.B.!

Komisyonçu. Məktəbi bitirdin?

A.B. Yox! Hələ bir ilim var.

Boksçu Bir ildən sonra baş serjantsan. Eləmi? Hə?

Aptekçinin oğlu. General olacaq.
Komisyonçu. Bəlkə biz də xəstənin yanına gedək?
Aptekçinin oğlu. Bəyəm həkim sən?
Komisyonçu. Yaziq, çox əzab çekir...
Aptekçinin oğlu. O da xəstələnməyə vaxt tapdı.
A.B. Sizlərdən qələm itirən yoxdur ki?
Komisyonçu. Sadə qələm?
A.B. Platin perolu avtomat qələm.

Boksçu, komisyonçu və aptekçinin oğlu ciblərini yoxlayırlar.

Boksçu. Deyəsən, mən itirmişəm.
Aptekçinin oğlu. Qələmi göstər.
Komisyonçu. Sən tapmışan?
A.B. Ciblərinizə yaxşı baxmışınız? Heç kəs öz qələmini itirməmişdir. Hamının qələmi öz yerindədir.

Boksçu. Sən bizimlə oyun oynayırsan? Hə? Oynayırsan?

A.B. Mən platin perolu bir qələm tapmışam. Mənim oldu.

Komisyonçu. Bəlkə hakim itiribdir?..

A.B. Elə olsa qaytararam.

Boksçu. Uçmağa başlamışanmı?

A.B. Başlamışam.

Boksçu. Gündə neçə saat uçursan?

A.B. Sənə nə var?

Boksçu. Sirdir?

A.B. Yox.

Boksçu. Deyəsən, dalaşmağa bəhanə axtarırsan.

Aptekçinin oğlu. Elə bilir ki, daha adam olubdur.

Boksçu (A.B.-yə). Dava salmaq istəyirsən? Hə? İstəyirsən dava salasan?

Komisyonçu (A.B.-yə). Bilmirəm, Napoleonmu, ya Franklinni deyibdir ki, soldat nankor olmamalıdır. Başa düşdünmü? Nankorluq heç kəsə yaraşmaz: nə soldata, nə kişiye, nə də qadına.

A.B. Başa düşmürəm.

Komisyonçu. Səni kim adam elədi? Hakim. Bəs onu kim adam edəcək? Biz. (Aptekçinin oğlunu və boksçunu göstərir.) Bu, o, onlar. Biz it kimi dilimizi çıxardıb bu yeşidən o yeşiyə qaçmasaqq, görünüm onu necə seçəcəklər. Bizə qarşı çıxsan, ona qarşı çıxmış olursan. Bir də ki... yaxında... (Aptekçinin ogluna.) Deyimmi?

Boksçu. De.

Komisyonçu (*aptekçinin oğlunu göstərərək*). Onun kürəkəni olacaq.

A. B. Kim? Necə?

Komisyonçu. Dişi aslanın sevgisinə etibar etmək olarmı? O aslandır, əzizim. Bu gün istər səni yeyər, sabah isə başqasını.

Boksçu. Sonra da məni.

Aptekçinin oğlu. Sən qorxma. Mən vəhşi heyvanı qəfəsdə saxlamağı bacarıram. (A.B.-ya.) Mən səni toya çağıraram. Qayına-tam sənin rəisindən icazə alar, gələrsən.

Hakim daxil olur.

Hakim. Morfi vurdular. Yuxuladı. (A.B.-ni görür.) A, gəlmisən!

A. B. Mənim sizə bir sualım var.

Hakim. Sonra soruşarsan.

Aptekçinin oğlu. Məncə xəstəxanaya aparmaq lazımdır.

Hakim. Əlbəttə. Amma özün bilirsən də, istəmir.

Aptekçinin oğlu. İstədi, ya istəmədi... Şəhərdə onsuz da dedi-qodu gedir ki, hakim arvadını xəstəxanaya qoymaq istəmir. Deyirlər, ona görə qoymur ki, xəstəxanada pis baxırlar.

Hakim. Yalan sözdür.

Aptekçinin oğlu. Yalan, ya doğru. Məsələ onda deyil. Xəstəxanaya pul buraxan kimdir? Bu dedi-qodu onun qulağına çatsa...

Komisyonçu. Yaxşı düşməz...

Boksçu. Bir də qarşı tərəf qızınızın iki bazardır kilsəyə getmədiyini televizorda göstərdi. Bu bize möhkəm bir zərbə oldu. Oldu, ya olmadı?

Aptekçinin oğlu. Əlbəttə. Amma biz də onları radioda...

Boksçu. Orası elədir... Sözüm yoxdu.

Komisyonçu. Yeri gəlmışkən, yaxşı olar ki, qızınız kilsəyə getsin. Kilsəyə getməyən bir qızın atası...

Boksçu. Belə çıxır ki, guya o qəsdən kilsəyə getmir...

Aptekçinin oğlu. Mən onunla danışaram. Qabaqcə bu xəstəxana məsələsini qurtaraq.

Hakimin qızı daxil olur.

Boksçu. Bura bax, xanım qız, inadkarlığı, şıltاقlılığı bir tərəfə qoy. Bazar günləri zəhmət çekib kilsəyə gedəcəksən.

Hakimin qızı. Nə danişırsan?

Hakim. Anan yuxuda ikən onu xəstəxanaya aparmaq lazımdır.

Hakimin qızı. Nə üçün?

Komisyonçu. Orada daha yaxşı baxarlar.

Aptekçinin oğlu. Hakim arvadı ölücəksə, xəstəxanada ölməlidir. Şəhərin adamları onların xəstəxanasına etibar etməyən adamı hakim seçməzlər, quzum.

Boksçu. Seçməzlər. Seçərlərmi? Hə? Əlbəttə, seçməzlər.

Hakimin qızı. Anam öz evində ölmək istəyir. Onu rahat buraxın.

Hakim. Qızım, axı sən gərək məni başa düşəsən... Mən heyvan-zad deyiləm ki... Amma nə etmək olar... gərək ananı birtəhər dilə tutasan. O, xəstəxanaya getməlidir.

Hakimin qızı. Ata!

Aptekçinin oğlu. Tərsliyin tutmasın, gülüm...

Hakimin qızı. Yum ağızını! (*Atasına*) Səni hakim seçəcəklər, ya seçməyəcəklər, bu sənin öz şəxsi işindir. Amma anam harada ölücəyini özü seçəcəkdir.

Komisyonçu. Ölən onsuz da ölüb gedəcək. O, gərək sağ qalan adamlara pişlik etməsin.

Hakimin qızı. Anamı zorla xəstəxanaya aparmayacaqsınız.

Hakim. Lazımsa aparacaqıq. Xəstənin özü üçün də ora yaxşıdır. Qanundan çıxmaq olmaz.

Hakimin qızı. Ata!

Aptekçinin oğlu (*hakimə*). Siz gedin otağınıza. Uşaqlarla məqaləni başa çatdırın. Mən özüm onunla danışaram.

Hakimin qızı. Nə danışacaqsan?

Aptekçinin oğlu. Axı biz hazırlaşırıq rəqsə gedək.

Aptekçinin oğlu işaretə edir, A.B.-dən başqa hamı gedir.

A.B. Mənim də ona deməli bir-iki sözüm var.

Aptekçinin oğlu. Nə deyəcəksən, tez ol, de qurtar, sonra bizi tək burax.

A.B. Yaxşı. (*Hakimin qızına yaxınlaşır, uzun-uzadı üzünə baxır, əlini qaldırır ki, ona şillə vursun, lakin çəkinir, vurmur, əlini aşağı salır.*)

Hakimin qızı. Görürəm iradənizə sahib olmayı yaxşı öyrədiblər... Birinci dəfə xoşuma gəlməmişdi. İndi də, bu havada qalan

şillə xoşuma gəlmədi. Üzr istəyəcəksən? Keçən səfər istəmişdin.
(Aptekçinin oğluna.) Bu axmağa deyibsən ki, mən sənə ərə gedirəm?
Aptekçinin oğlu. Komisyonçu dedi.

Hakimin qızı. Yəqin ki, toyumuza da dəvət etmişən. (Aptekçinin oğluna.) Rədd ol buradan!

Aptekçinin oğlu. Açığın tutmasın, quzum.

Hakimin qızı (qışqırır). Rədd ol! Çix get! Tamamilə get!

Aptekçinin oğlu. Qoy elə olsun. (Hakim və başqalarının getdiyi otağa gedir.)

A.B. Bağışla məni. Bəs niyə bu yalanı mənə dedilər?

Hakimin qızı. O qədər də yalan deyil.

A.B. Nə?

Hakimin qızı. O elə bilirdi ki, mən ona gedəcəyəm.

A.B. Niyə?

Hakimin qızı. Atam... axır vaxtlar...

A.B. Bəs axı...

Hakimin qızı. Axmaq, elə bilirdi ki, mən onu rədd edə bil-mərəm. Gözəl oğlandır. Əlbettə... sənin kimi deyil...

A.B. Mənim nişanlım olduğunu unutmuşdun?

Hakimin qızı. Mən unutmamışdım, amma o, bunu bilmirdi.

A.B. Yadından çıxıb? Sən olmasaydın, mən onun qolunu qırırdım. Elə o gün biz səninlə qərara gəlmişdik, o da orada idi.

Hakimin qızı. Səhərisi gün də bilirsən ki, şəhərdən çıxıb getdi. Birde atası öləndə qayıdır gəldi.

A.B. Sabah evlənirik.

Hakimin qızı. Axı biz qərara geldik ki, sən məktəbi bitirən kimi!

A.B. Lap sabah!

Hakimin qızı. Nə mənası? Madam ki, sən mənə inanmır-san... Evlənsək də, mən səni aldatmaq istəsəm, aldadaram.

A.B. (evə tərəf gedərək çağırır). Cənab hakim! Cənab hakim!

Hakim daxil olur.

Hakim. Nə var? Niyə çığırırsan?

Hakimin ardınca boksçu, aptekçinin oğlu və komisyonçu daxil olurlar,
gəlib hakimlə yanaşı dururlar.

A.B. Cənab hakim... Biz..., Biz sizin qızınızla nişanlanmışıq.

Hakim. Mənim qızımla? Sən?

A.B. Bəli. Sabah da evlənirik.

Hakimin qızı. Sabah evlənməyəcəyik.

A.B. Sabah evlənəcəyik!

Boksçu. Olmazmı ki, nə zaman evlənəcəyinizi öz aranızda müəyyənleşdirib sonra başqalarına xəbər verəsiniz? Hə? (Aptekçinin oğluna.) Axi sən söz vermişdin ki, onu qəfəsə salacaqsan?

Komisyoncu. Yaxşı yadımda deyil, bilmirəm, Napoleonmu, ya Franklinmı...

Hakim (*boksçuya və aptekçinin oğluna A.B.-ni göstərərək*). Bu sərsərini atın bayır!

Boksçu (A.B.-yə). Eşitdinmi?

A.B. (*əlini cibinə salır. Tapançamı, cibindən çıxarmadan onu dayananlara tərəf tuşlayır*). Kim yaxın gəlsə vuracağam.

Komisyoncu. Görün bir, əsgərlikdə nələr öyrənmişdir?!

A.B. (*hakimin qızına*). Get!

Hakimin qızı. Mən anamın yanında qalıram. Mən olmasam onu zorla xəstəxanaya apararlar. Neçə ki, mən burdayam bunları ona əl vura bilməzlər. Sən get! Məktub yazaram. Məktubla ən mühüm şeyi sənə yazaram.

Bu zaman benzinsatanın qızı da içəri girir.

Benzinsatanın qızı (A.B.-yə). Get! Mən də yazaram. Mənə inanmırısanmı?

A.B. Allah hamınızın bələsini versin!

Benzinsatanın qızı. Sən mənə inanmırısan?

A.B. əlini cibindən çıxarmadan, geri-geri çökilərək çıxır. Səhnə qaranlıqlaşır. Qaranlıqda A.B.-nın səsi eşidilir.

Səs. O gecə məni polis idarəsinə çağırıldılar.

Ön səhnə işiqlaşır. Arxitektor və arvadı məktubu oxuyurlar. Məktub arxitektorun arvadının əlindədir.

Arxitektorun arvadı. Hakimin qızı kimi sən birinə aşiq olsaydın necə olardı?

Arxitektor. Aşıq olmazdım. (*Saata baxır.*) Səkkizə on dəqiqliqə qalır.

Arxitektorun arvadı. İki səhifə qalıb. (*Məktubu oxuyur.*) “Həmin gecə məni polis idarəsinə çağırıldılar”. (*Nəfəsini dərir.*)

Arxitektor. Əzizim, ver məktubu mənə. Birnəfəsə oxuyub qurtarmaq lazımdır.

Arxitektorun arvadı. Səkkizə on dəqiqə qaldığına görəmi?

Arxitektor. Bişmirəm. Bəlkə də. Ver mənə... (*Məktubu alıb oxuyur.*) "Çağırıldılar polis idarəsinə".

Ön səhnə qaranlıqlaşır. Səhnə işıqlanır. Komissar və A.B. səhnədədirler.

Komissar. Hakim mütləq yenidən seçiləcəkdir.

A.B. Ola bilər.

Komissar. Səni o, adam elədi.

A.B. Mənə kömək etdiyini inkar etmirəm.

Komissar. Sən artıq əvvəlki A.B. deyilsən. O qədər də...

A.B. Özümə güvənməyim?

Komissar. Başını bələaya salmaq istəmirənsə...

A.B. Mən nə etməliyəm, cənab komissar?

Komissar. Tətil vaxtında belə, buraya gəlmə.

A.B. Bu qədər?

Komissar. Qızı da burax, getsin.

A.B. Boksçu bir dəfə bir əhvalat danışmışdı... Gərək ki, burada bir italyan tornaçısını...

Komissar. Hava qüvvələrimizə mənsub olanlara bizim hörmətimiz var, cənab A.B. Ancaq mən onu demək istəyirəm ki, qız sən güman etdiyin kimi deyildir...

A.B. Nə dedin?

Komissar (*stolun yesiyindən bir dəstə şəkil çıxarıb A.B.-yə uzadır.*) Al, bax.

A.B. Şəkillərə baxır. Rəngi dəyişir.

Görürsənmi, aptekçinin oğlu necə bağırna basmışdır?

A.B. Yalandır.

Komissar. Bunlar yalan ola bilməz. Sən hələ buna bax. Lap altdakına. Tanımadınmı? Nişanlıın boksçu ilə dodaq-dodağa öpüşür. (*Özünü itirmiş A.B.-nin əlindən şəkilləri alıb yesikdə gizlədir.*) Əl çək getsin bu şortudan.

A.B. Bunlar sənin əlinə necə düşüb? Kim çəkib?

Komissar. Polis idarəsi hər şeyi görür, amma necə gördüyü demir. Polis idarəsi hər şeyi eşidir, amma üzə vurmur.

A. B. Onlar saxtadır, uydurmadır... Axı sən nə üçün mənim qızdan əl çəkməyimi istəyirsən?

Komissar. Mənə nə var, istəyirsən get hakimin lap arvadı ilə yat. Atası tələb edir ki, sən qızı rahat buraxasan.

A. B. Şəkilləri ver mənə.

Komissar. Mənə bax, cavan oğlan, harada və kimin qarşısında olduğunu bilirsənmi?..

A. B. Şəkilləri mənə ver. (*Komissarin üstüna gedir.*)

Komissar. Geriyə! (*Mehribanlıqla gülür.*) Dəlilik eləmə. (*Qapını döyürlər.*) Gəlin.

Komisyonçu daxil olur.

Komisyonçu. Ağılı adamlardan biri, bilmirəm, Napoleonmu, ya Franklinmı deyib, yaxşı yadımda deyil, polis komissarının yanına girdikdə komissaçı gülər üzlü, onun qarşısında dayanmış adamı açıqlı görsən, bil ki, on dəqiqədən sonra gülər üzlü komissar, qarşısındaki açıqlı adamı həbs edəcəkdir.

A. B. Məni həbs etməyə heç kəsin ixtiyarı yoxdur.

İt hürə-hürə gəlir.

Komisyonçu (*iti göstərarək*). Bir dəqiqə də məndən aralanır. Yarım saat əmr verməsəm, bağlı çatlar... Ölür ki, mən əmr verəm, o da yerinə yetirə... Əl üstə dur! Sağ pəncəni yuxarı! Beləcə dur! (*Komissara.*) Bu kağızlara baxın. (*Komissarin stolunun üstüna bir dəstə kağız qoyur.*) Mən gözdən keçirmişəm.

Boksçu qapıda görünür.

Boksçu. Mən də baxmışam. Hətta lazımı yerinə raport da yazmışam...

Komissar. Göndərmisən?

Boksçu. Sabah səhər. Amma hərif casusluq edən adama o qədər də oxşamır a? Oxşayır? (*Komisyoncuya.*) Sən necə bilirsən?

Komisyonçu. Dəlillər güclüdür...

A. B. (*boksçuya*). Sən öz şəkillərini görmüsənmi?

Boksçu. Hansı şəkillər?

Komissar. Hakimin qızı ilə necə...

Boksçu gülür.

A.B. Niyə gülürsən?

Boksçu. Niyə gərək gülmüyüm? Ağlayım, hə? Deyirsən, ağlayım?

Komisyonçu. Mən sənin yerinə olsaydım...

Boksçu (*iti göstərərək, komisyonçuya*). Buna deynən ta əllə-rini yerə qoysun, kifayətdir.

Komisyonçu (*itə*). Uzan! Uzan!

İt yerə uzanır.

Afərin!

Komissar (*komisyonçunun ona verdiyi kağızlara baxır*). Bu kağızlar bəzi adamları maraqlandıra bilər.

Komisyonçu. Sənin öz işindir. Mən gətirdim, kefin hara isteyir, ora da yolla.

Boksçu. Dedim ki, sabah səhər raportu göndərirəm. (*İtə və komisyonçuya baxır*.) Heyvana əzab verirsən. De, qoy qarnı üstə çevrilsin.

Komisyonçu (*itə*). Qarnı üstə uzan! Qarnı üstə!

Komissar (*komisyonçunun gətirdiyi kağızlardan birini A.B.-ya göstərir*). Bu yeri tanıyırsan? Haranın planıdır?

A.B. (*vərəqəyə baxır*). Bizim aerodromdur.

Boksçu. Sizin aerodromun planı kitab mağazalarında satılır? Hə? Satılır?

Komissar (*A.B.-ya bir kağız da uzadır*). Bəs bu nədir?

A.B. (*kağıza baxaraq*). Bizim kursantların siyahısıdır. Bunlar sizdə hardandı? Bu nə işdi, belə?

Komisyonçu. Sənin çamadanından tapılmışdır.

A.B. Mənim çamadanımdan? Kim tapıb?

Komisyonçu (*boksçunu göstərərək*). Onunla mən.

A.B. Yalandır. Siz onu mənim çamadanımdan tapa bilməzsiniz. Bir də, nə haqla siz mənim çamadanımı açmışınız?..

Komissar. Bunları kimin üçün çamadanına qoyduğunu sən başqa yerdə izah edərsən.

A.B. Mən casus deyiləm. Siz bunu mənim çamadanımdan tapa bilməzsəniz... Mən... Siz... Siz məndən nə istəyirsiniz?

Boksçu (*komisyonçuya iti göstərərək*). Qarnı üstə yatdığı bəsdir. Əmr et, qoy qulluğunda dursun.

Komisyonçu (*itə*). Əl üstə dur! Əl üstə dur! Dədim ki, əl üstə dur!

İt əl üstə durur.

(A.B.-yə) Bəlkə sənin çamadanından tapılıb, bəlkə də tapılmayıb, bəlkə sən casussan, bəlkə də casus deyilsən, bunlar bizim işimiz deyil. (Komissarı göstərərək.) O indi səni həbs edəcək. (Boksunu göstərərək.) Bu da lazımi yerə bu gün raport göndərəcək. Orada səni sorğu-sual edəcəklər, ya təmizə çıxarsan, ya da çıxmazsan.

Boksçu (A.B.-yə). Amma casusluqda şübhələnən adam hərbi hava qüvvələrində xidmət edə bilərmi? Hə? Bilərmi?

Komissar. Sən yenə də fürsəti əldən buraxdin. Həm də soyub-soyub quyuğuna çatan bir zamanda.

A.B. Siz məndən nə istəyirsiniz?

Komissar. Bizim istədiyimiz bir şey yoxdur. Amma orada...

A.B. Nə etməyimi istəyirsiniz?

İt artıq əl üstə dayanmamışdır.

Komisyonçu. Köpək oğluna bax. Daha əl üstə durmaq istəmir. Dur görüm!

Boksçu (A.B.-yə). Barı bu it qədər də ağlın yoxdur, düz demirəmmi?

Komissar. Özün də gözünlə gördün ki, qız sənə görə deyil.

Boksçu. Bize görədir.

Komissar. Sabah, səhər tezdən, heç kəsə görünmədən çıxıb gedərsən öz aerodromuna. Daha heç kəsə məktub-filan da yazmazsan.

Boksçu. Toylarına çağırısalar da gəlməzsən.

Komissar. Çamadanından da heç kəs, heç nə tapmamış olur.

Boksçu. Anladım? Hə?

Komissar. Ya həbsxanaya, yaxud yenə də nəcis daşıyacaqsan.

Komisyonçu. Yaxud da pilot olacaqsan.

Komissar. Üçündən birini seç.

Səhnə qaranlıqlaşır. Ön səhnə işiqlaşır. Arxitektor
ve onun arvadı.

Arxitektorun arvadı (*oxuduğu məktubu bir an dizinin üstünlə qoyaraq*). Sən bilən A.B. nəyi seçər?

Arxitektor. Təyyarəni.

Arxitektorun arvadı. Doğrudur. Bəs sən nəyi seçərdin?

Arxitektor. Düzü bilmirəm... Yalan demək istəmirəm, amma yəqin ki, həbsxananı, ya da nəcis daşımıği. "Yəqin" deyirəm, ona görə ki, bilmirəm, eyni şəraitə düşsəm nə bilmək olar... Axırını oxu görək.

Arxitektorun arvadı (*məktubu oxumağa davam edir*). "Səhərisi gün aerodroma qayıtdım. Altı aydan sonra bir axşam gənc bir qızın mənimlə görüşməyə gəldiyini dedilər. O idi. Bir kəlmə belə danışmadan aerodromun kənarındaki meşəyə qədər getdik. Birdən o boynuma sarıldı..."

Ön sahnə qaranlıqlaşır. Sahnədə, axşam alaşaranlığında meşədə hakimin qızı A.B.-ni qucaqlayıb ağlayır.

Hakimin qızı. Anam xəstəxanada öldü... Güclə apardılar. Yəqin eşitmisən, atamı yenə hakim seçdilər... Niyə məktub yazmır-dın? Bilirəm, hamısını bilirəm... Niyə səni axtarmırdım, hə? Anam can üstə olanda hər kəsi, hətta səni belə görmək istəmirdim. Yazıq necə də əzab çəkdi... O əzabin qarşısında nə sən, nə mən, nə də bizim münasibətimiz bir şey... (*Yenə də ağlayır*.)

A.B. Ağlama.

Hakimin qızı. Yorulmuşam. (*Yerə oturur*.) Altı aydan sonra sən pilotsan. Altı aydan sonra mən sənin arvadın olacağam. Qorxma. Onlar bir şey edə bilməzlər. Otur yanımda. (*A.B. onunla yanaşı oturur*.) Yoxsa, artıq məni sevmirsən? Doğrudanmı, fotosəkillərə inandın? Onların hamısı düzəltmə idi. Atam seçiləməsin deyə qarşı partiyanın düzəltdiyi kələklər idi. Niyə məni öpmürsən? (*A.B. onu öpür*.) Altı aydan sonra sənin bir arvadın olacaq. Amma qısır bir arvadın... (*A.B.-ni qucaqlayıb öpür*.) Həkimlər deyirlər ki... Bilmirəm, hardan ağlıma gəldi, özümü həkimə göstərdim. Həkimlər... Ölümən, anamın canını dəhşətlə alaraq gözlərimin önündə dolaşan ölümən elə qorxdum ki... Həkimlər məni müayinə etdikdən sonra dedilər ki, uşaq doğa bilmərəm. Bilmirəm, nə dediyimi başa düşdünmü? Ona görə yox ki, qısırıam, ona görə ki, çanağım dardır və bir də...

A.B. (*onun dodaqlarından öpüb sözünü kəsir*). Mən səni isteyirəm.

Hakimin qızı. Ata ola bilmədiyinə görə əzab çəkməyəcəksənmə?

A.B. (*onu qucaqlayır*). Mən səni isteyirəm.

Səhnə qaranlıqlaşmağa başlayır.

Hakimin qızı. Al məni... ancaq... ehmallı ol... həkimlər deyirlər ki...

A.B. Cəhennəm olsun bütün həkimlər!

Səhnə qaranlıqlaşır. Ön səhnə işıqlaşır. Arxitektor və onun arvadı.
Məktub arxitektorun əlindədir.

Arxitektor. Yarım səhifə qalıb. Bizim saatımız deyəsən bir az qabağa gedir.

Arxitektorun arvadı. Bizim saatımız?

Arxitektor. Səkkiz...

Arxitektorun arvadı. Nə olsun?

Arxitektor (*məktubu oxuyur*). "Saat səkkiz tamanda hər şey bitmiş olacaq"...

Arxitektorun arvadı. Yenə başladı... Bizim saat doğrudan da on beş dəqiqə irəlidir... Dünəndən fikir vermişəm.

Arxitektor. Demək, hələ on beş dəqiqə vaxtimiz var.

Arxitektorun arvadı. Nə on beş dəqiqə? Nəyə vaxtimiz var?

Arxitektor. Bilmirəm... Mən nə bilim? Bu yarım səhifəni də oxuyub qurtarsayıq...

Arxitektorun arvadı. Elə axırıncı sətri oxu, qurtarsın getsin...

Arxitektor. Bəs sən niyə oxumadın?

Arxitektorun arvadı. Allah xatırınə, indi mübahisə vaxtı deyil. (*Saata tərəf gedir*.)

Arxitektor. Hara gedirsən?

Arxitektorun arvadı. Saati düzəltmeyə.

Arxitektor. Dayan. (*Telefonda bir nömrə yiğib qulaq asır*.)
Səkkizin tamamına on beş dəqiqə qalıb.

Arxitektorun arvadı saatı səkkizə on dörd dəqiqə
qalmış kimi düzəldir.

On dörd dəqiqə yox, on iki dəqiqə, indi yarım dəqiqə keçdi, demək, on bir dəqiqə yarım...

Arxitektorun arvadı (*saati səkkizə on bir dəqiqə qalmış düzəldir*). Yarım dəqiqə də mənim hesabımı. Oxu görək.

Arxitektor (*məktubu oxuyur*). “Uşağa qaldı...”

Arxitektorun arvadı. Başa düşmədim...

Arxitektor. Başa düşməməli nə var ki, hakimin qızı uşağa qalıb.

Arxitetorun arvadı. Vay, Vay, nə pis iş olub. Axı o doğa bilməz... Ona deyiblər ki...

Arxitektor. Boş-boş danışmaqdansa, quzum, qulaq assan yaxşıdır... Qulaq as qurtaraq.

Arxitektorun arvadı. Sən məni az öyrət...

Arxitektor. Bağıyla, əzizim. Qulaq as. (*Məktubu oxuyur*.) “Az qaldım dəli olam. Bilmirdim nə edim. Mən həkimlərə inanmırdım”.

A.B.-nın səsi. Heç cürə inana bilmirdim ki, sağlam, idmançı bir qadın uşaq doğa bilməsin. Uşağı saldırmaga razı olmadım. Onu dilə tutdum. Saldırmadı. Uşaq qaldı. Biz evləndik.

Ön səhnə qaranlıqlaşır. Arqan çalınır. Səhnə işıqlaşır. A.B. pilot formasında, hakimin qızı isə gelinlik libasında səhnədən keçirlər. A.B. qızın qoluna girmışdır. Baqqalın oğlu – gonbul və benzinsatanın qızı da onların ardınca gəlir.

A.B.-nın səsi (*davam edir*). Şahidlerimiz benzinsatanın qızı ilə baqqalın gonbul oğlu idi.

Dörd nefərin hamısı çıxır. Ön səhnə və səhnə tamamilə qaranlıqdır. Arqan susur.

A.B.-nın səsi (*qaranlıqda davam edir*). Pilotluq diplomu aldığım həftənin axırında benzinsatanın qızından məktub gəldi ki, “Arvadın xəstəxanadadır, durma, gəl”.

Səhnə işıqlaşır. Bir tərəfdə xəstəxana çarpayısında hakimin qızı yatır, o biri tərəfdə isə benzinsatanın qızı xəstə baxıcısı geyimində A.B. ilə söhbət edir.

A.B. Xəstəni yaracaqlarını niyə mənə xəbər vermədiniz?

Benzinsatanın qızı. Bağırmış. Özü istəmədi.

A.B. Bu cərrahiyyə əməliyyatının adına nə dedin?

Benzinsatanın qızı. Kesar kəsimi... Qarnını yarıb uşağı çıxardılar.

A.B. Aman Allah... mən dəli olacağam... Bəs uşaq?

Benzinsatanın qızı. Ölə oldu.

A.B. Kaş, heç yerli-dibli olmayaydı. Sən niyə məni onun yanına buraxmırısan?

Benzinsatanın qızı. Əvvəlcə sən bir şeyi bilməlisən...

A.B. Nəyi?

Benzinsatanın qızı susur.

Mən nəyi bilməliyəm?

Benzinsatanın qızı susur.

Di de görək...

Benzinsatanın qızı. Bağırmış...

A.B. Niyə cavab vermirsen? Niyə? Mən nəyi bilməliyəm? Bili-rəm... Bilirəm... Öləcəkdir...

Benzinsatanın qızı. Əməliyyat yaxşı keçdi. Sonra namə-lum bir səbəbə görə...

A.B. O öləcəkdir... Onu mən öldürdüm... Bəs hardadır? Yalva-rıram sənə, apar məni onun yanına... Mən onu öldürdüm...

Benzinsatanın qızı. Gedək.

A.B. və benzinsatanın qızı palataya daxil olurlar. Rəngi qaçmış, sıfətində həyat əlaməti olmayan hakimin qızı gözləri yumulu halda hərəkətsiz uzanmışdır.

A.B. (*dəhşət içərisində*). O ölmüşdür!

Benzinsatanın qızı (*xəstənin nəbzini yoxlayır*). Yox.

A.B. Yatıb?

Benzinsatanın qızı (*xəstənin üstünə əyilərək*). Bax, gör kim gəlib...

Hakimin qızı (*piçilti ilə*). Mən gözlərimi aça bilmirəm. Bəs niyə o mənim yanımı gəlmir?

A.B. (*xəstəyə yaxınlaşır*). Mənim canım... (*Onun əlini əlinə alıb diz üstə çökür.*)

Hakimin qızı (*piçilti ilə*). Mən gözlərimi aça bilmirəm... Sən məni eşidirsənmi?

A.B. (*göz yaşlarını güclə boğaraq*). Eşidirəm. Çox yaxşı eşi-dirəm... Nəyə görə eşitməyim...

Hakimin qızı. Mən gözlərimi açmaliyam. Mən səni gör-məliyəm... Necə olur olsun səni görməliyəm... Kömək elə, gözlərimi açım! (*Benzinsatanın qızı onun göz qapaqlarını qaldırır.*) Sağ ol... Anamın gözlərini sən qapadın, mənim gözlərimi də sən...

Benzinsatanın qızı. Dəli-dəli danışma... Mən sənin gözlərini bağlamırıam, açıram...

Hakimin qızı. Yaxşı... sus... (A.B.-yə.) Necə də gözəlsən... yaraşıqlısan... daha heç kəsdən qorxmursan, elə deyilmi?

A.B. Qorxmuram.

Hakimin qızı. Artıq pilotsan?

A.B. Birinci dərəcəli.

Hakimin qızı. Birinci dərəcəli pilotun arvadı olmaq mənə nəsib olmadı... Taleym...

A.B. Niyə belə danışırsan? Bir həftədən sonra xəstəxanadan çıxacaqsan.

Hakimin qızı. Sus. Yoruldum. Niyə ağlayırsan? Ağlama. Ağlayan kişilərdən xoşum gəlmir.

A.B. Bağışla məni... mən... mən...

Benzinsatanın qızı (A.B.-yə). Sən nə edirsən?

A.B. Mən nə edirəm? Nə edirəm? Mənim üzümdən... Ömrümün axırına qədər bu mənim...

Hakimin qızı. Sən nə dedin?

A.B. Pilotluq da, insanlıq da, dünya da cəhənnəm olsun... Səni mən bu hala saldım... Mən namussuz, iradəsiz...

Hakimin qızı (*piçilti ilə*). Sus... müqəssir... müqəssir... sən deyilsən...

A.B. Mənəm.

Hakimin qızı. Yox... Sən müqəssir...

A.B. Səni bu güne mən saldım...

Hakimin qızı. Özünə əzab vermə... Uşaq...

A.B. Sən onu istəmirdin...

Hakimin qızı. Uşaq... başqasındandır...

A.B. Nə?

Hakimin qızı. Uşağıın atası sən deyilsən.

A.B. Yalandır!

Hakimin qızı. Sən deyilsən, özünə əzab vermə.

A.B. Sən qəndlə belə deyirsən! Sən məni aldadırsan! (*Onu silkələyir*.) Məni vicdan əzabından qurtarmaq üçün qəsdən yalan danışırsan...

Benzinsatanın qızı (A.B.-ni kənara çəkərək). Sən nə edirsən? Dəli olmusan, nədir?

A . B . Burax məni. O yalan danışır. Yalan!.. (*Hakimin qızı gözlərini yumur.*) Gözlərini aç. Mənim gözlərimə bax. (*Onun göz qapaqlarını qaldırır, lakin gözlər yenidən örtülür. Benzinsatanın qızına.*) Mən onun gözlərini aça bilmirəm...

Benzinsatanın qızı (*hakimin qızının üstünə əyilir, onun nəbzini yoxlayır*). İndi daha mən də aça bilmərəm.

A . B . Nə? (Yixılır.)

Səhnə qaranlıqlaşır. Ön səhnə işıqlaşır.

Arxitektorun arvadı. Pərvərdigara, pərvərdigara... O, əlbəttə, yalan danışmışdır!

Arxitektor (*məktubu oxumaqda davam edərək*). “O, əlbəttə, yalan demişdi, amma bəlkə də... bəlkə də... Yox... Ölüm ayağında o, niyə yalan danışın?..”

A . B . -nın səsi. Demək, onu mən öldürməmişəm?.. Bəs kim öldürüb? Kiminlə məni aldatmışdı? Kiminlə?

Kar daxil olur.

Kar. Bağışlayın. Qapı açıq idi. Əgər acığınız tutubsa, məni söyə bilərsiniz, onsuz da heç bir şey eşitmirəm. Yenə divara dönmüşəm. Arvadım gördü ki, əsəbileşirəm, getdi univermaqdan mənə təzə mikrofon alıb gətirsin. Amma qapının açarı məndə qalıb. Kar sarsağın əlindən yəqin açıqlanmışınız? Söyüñ, ürəyiniz boşalsın. Lap üzümə söyüñ. Eşitməyəcəyəm. Mən sizi tərbiyeli və ləyaqətli adamlar kimi tanıdigıma görə elə biləcəyəm mənə yaxşı sözlər deyirsiniz. Budur, açarlar qalıb məndə, evə qayıtsam qorxuram, quzum gəlib əbəs yere qapını döyə. Lap qapını sindirsa da, mən eşitməyəcəyəm. Razı olsanız mən onu burada gözlərəm. O, qapını döyüb-döyüb, sonra da bura gələcək. Ta təzə bir ideyam yoxdur. Yorulmuşam. Burada oturmaq olarmı? (*Pianonun qarşısındaki girdə stulda ayləşir*). Siz öz işinizdə olun. Elə bilin ki, heç mən burda yoxam. Siz mənimçün iki balıq kimisiniz. Akvariumda olan iki sevgili balıq. Mən səsimi çıxarmasam sizin üçün elə bil ki, bir kötüyəm. Daha susuram. Kötüyə dönürəm.

Arxitektor. Onun yanında nəsə...

Arxitektorun arvadı. Zərər yoxdur, oxu, o eşitmır. Qoy lap eşitsin. Oxu.

Arxitektor (*oxuyur*). “Demək onu mən öldürməmişəm!.. Bəs kim öldürüb?.. Kiminlə məni aldatmışdı? Kiminlə?”

Ön səhne qaranlıqlaşır. Səhne işıqlaşır. A.B. başını əlleri ilə tutaraq skamyada oturmuşdur. Boksçu onun yanından keçir. A.B. boksunu görən kimi sıçrayıb ayağa qalxır.

A.B. Salam.

Boksçu. Salam, pilot... Bu nədir? Hələ də matəmdəsən? Əlbət-tə, elə arvadı dörd gündə unutmaq olmaz. Deyilmi? Unutmaq olmaz?

A.B. Doğrudur...

Boksçu. Nə vaxt hissəyə qayıdırısan?

A.B. Sabah.

Boksçu. Yaxşı olar. Havada, buludların arasında bəlkə dər-dini tez unuda bildin.

A.B. Bəlkə də.

Boksçu. Salamat qal, A.B.

Boksçu A.B-nin əlini sıxır; o isə cavab vermir. Boksçu çıxıb gedir.

A.B. onun ardınca qaçır.

A.B. Dayan!

Boksçu. Nə var?

A.B. Mən səndən bir şey soruşmaq istəyirəm...

Boksçu. Soruş.

A.B. Hmm...

Boksçu. Nə?

A.B. Sən də yatmışan?..

Boksçu. Mən də yatmışam? Kiminlə yatmışam?

A.B. Hmm... Səndəmi, mənim arvadımıla yatmışan?

Boksçu (*gülür*). Əvvəla, ölüün barəsində belə danışmaq yaxşı deyil. İkincisi də belə şeyi ərə deməzlər. (*Gülür*.) Hə?

A.B. Sən onunla yatmışan? Nə zaman?

Boksçu. Dəli-zad olmamışan?..

A.B. Bu nə vaxt olub? (*Boksunun yaxasından yapışır*.)

Boksçu. Burax! (*Dartının A.B.-nin əlindən çıxır*.)

A.B. Yalvarıram sənə... əgər səndə bir damla insan qanı varsa de...

Boksçu. Üstümə düşmə. (*Gülür*.) Mənim əlim arvadının əlinə dəyməyiib.

A.B. Yalan danışırsan!

Boksçu. Məni qızışdırma ha.

A.B. Sən yalan danışırsan.

Boksçu. Vuruşmaq istəyirsən?

A.B. (*skamyaya yixılır*). Yox! Məndə vuruşacaq hal yoxdur.
Boksçu. Onda ağızından çıxan sözü fikirləş, anladınmı?

Boksçu çıxıb gedir. Qarşı tərofdən aptekçinin oğlu daxil olur.
A.B. onu görmür.

Aptekçinin oğlu (*əlini A.B.-nın çiyninə qoyur*). Bu nədir?
Sənə nə olub? Mən bilən parkda yox, qəbiristanlıqda, təzə qəbrin
üstündə ağlarlar...

A.B. Orada da ağlamışam.

Aptekçinin oğlu. Gözlərin göz deyil ki, qaynar bulaqdır!

A.B. Onu sənmi öldürdün?

Aptekçinin oğlu. Kimi?

A.B. Onun uşaq doğa bilməyəcəyini sən bilirdin?

Aptekçinin oğlu. Hə, o məsələ... hə, mən bilirdim.

A.B. Hardan?

Aptekçinin oğlu. O özü demişdi.

A.B. Nə vaxt?

Aptekçinin oğlu. Nə vaxt? Qoy yadıma salı... Deyesən
anasının ölümündən sonra.

A.B. Nə üçün?

Aptekçinin oğlu. Bilmirəm... Elə belə, dedi də...

A.B. Yataqdaydınız?

Aptekçinin oğlu. Yox.

A.B. Nə vaxtdan bəri mənim arvadımla yatırdın?

Aptekçinin oğlu. Sənə kim dedi ki, arvadınlə yatmışam?

A.B. O sənə demişdimi “ehtiyatlı ol”!

Aptekçinin oğlu (*gülür*). Yox, deməmişdi.

A.B. Onda mən sənə deyirəm! Ehtiyatlı ol! (*Onu döyür. Aptekçinin oğlu yixılır. A.B. onu ayağa qaldırıb yenidən döyür, o yenə yixılır. A.B. əlləri ilə başını tutub skamyada oturur. Aptekçinin oğlu ayağa qalxır.*) Rədd ol!

Aptekçinin oğlu gedir. Komissar və komisyonçu daxil olurlar.

Komissar (*A.B.-ya*). Bir az da cəld tərpənsəydin, oğlanı cəhən-nəmə vasil edəcəkdin.

Komisyonçu. Bilmirəm, Franklinmı, ya Napoleonmu deyib,
yaxşı yadımda deyil: yumruğunun gücünü bilməyən adam başına
bəla açı bilər.

Komissar. Nə üstündə vuruşdunuz?

A.B. Arvadım onların hansı ilə yatırıdı? Mənim arvadımı kim öldürdü? Mən? Yoxsa o? Bizim hansımız?

Komissar. Sən xəstəsən, oğlum. (*Mehribanlıqla*.) Özünü ələ al. Arvadım öləndə mən də düz altı ay özümə gələ bilmədim.

A.B. Arvadım kiminləsə yaşayırıdı? Sən polissən, polis hər şeyi bilir.

Komissar. Amma hər bildiyini açıb demir. Bildiklərimizin hamısını, xüsusən bu arvad-kişi məsələlərini açıb desək, onda gərək şəhərdəki bütün ər-arvadlar qaçıb boşansınlar.

A.B. Kiminlə? Hansı ilə? Bəlkə də tanımadığım bir adamlı?..

Komisyoncu. Yaxşısı budur ki, get pivəxanaya, yaxşı-yaxşı iç, sonra get mehmanxanaya, sabah axşama qədər yixıl yat, sonra da qayıt öz hissənə, əyləş reaktiv təyyarənə, quyruqlu ulduz kimi uç. Bilirsənmi, Napoleon nə deyib? O deyib ki, "pilotlar..."

Sehne qaranlıqlaşır. Ön sehnə işıqlaşır. Məktub arxitektorun əsindədir.

A.B.-nın səsi. Mən hissəyə qayıtdım, bir ay sonra da raport verərək xahiş etdim ki, məni Avropadakı bazalardan birinə, atom bombası ilə havada keşik çəkən bir təyyareye dəyişsinlər.

Arxitektor (*oxumağı davam etdirir*). "Bu məktub vaxtında əlinizə çatsa görəcəksiniz ki, ilk bombalı uçuşum sizin şəhərinizin üstünə olacaqdır və düz saat səkkiz tamamda..."

Bir müddətdir ki, kar narahat olmağa başlamışdır.

A.B.-nın səsi. Bombaları atacağam. Ondan sonra qiyamət qopacaqdır. Mən intiqam allahiyam. Mən hər şeyi darmadağın edən, günahların təmizlənməsini tələb edən bir allaham... Düz səkkiz təmamda... Siz əvvəlcə motorun gurultusunu eşidəcəksiniz... Əvvəlcə sizin şəhəriniz yox ediləcəkdir, sonra isə müharibə başlanacaq, bütün dünya darmadağın ediləcək... Əgər vaxtiniz qalırsa, dua edin!..

Arxitektorun arvadı. Nə deyir? Qaç telefonla, bu saatca zəng vur. Oxumağı burax. Vaxtdır...

Arxitektor. Beş dəqiqə var.

Arxitektorun arvadı. Zəng vur!

Kar. Sizə nə olub?

Arxitektorun arvadı. Zəng vur!

Arxitektor. Hara zəng vurum?

Arxitektorun arvadı. Kim bilsin! Dedikləri doğrudursa havada.

Arxitektorun arvadı telefonə qaçıb nömrə yiğir.

Hara zəng vurursan?

Kar. Sizə nə olub, əzizim, xəstə deyilsiniz ki?

Arxitektorun arvadı. Allo! Hərbi missiyanın nömrəsini verin. Şöbə? Bilmirəm... Fərqi yoxdur... Hansı şöbə olur olsun...

Arxitektor (*telefonun dəstəyini arvadının əlindən alır*). Uçuşla məşğul olan şöbəni... Təşəkkür edirəm. (*Nömrəni yiğir*.) Bura hərbi missiyadır? Nə dediniz? Kosmetika fabrikasındandır? Bağışlayın. (*Arvadına*.) Yeqin düz yığmamışam.

Kar. Bəlkə mən nömrəni bilirəm? (*Cibindən qrifel lövhəsini çıxarıır*). Yazın bura!

Arxitektor (*nömrəni yiğir*). Bura hərbi missiyadır? Bəli, bəli, mənə elə siz lazımsınız.

Uzaqdan təyyarə səsi eşidilir.

Arxitektorun arvadı (*pəncərəyə tərəf qaçır*). Təyyarə!

Kar onun ardınca qaçır.

Arxitektor. Görsənir? (*Telefondakına*) Sizinlə deyiləm.

Arxitektorun arvadı. Hələ heç nə görünmür.

Təyyarə gurultusu eşidilir.

Arxitektor (*telefondakına*). A.B., yeni bir pilot, atom bombası ilə uçan pilot... Mən bilmirəm, haradan uçur... Bu saat şəhərə bomba salacaqdır. Yox, mən dəli olmamışam... Doğru sözümdür! O məktub göndəribdir... Gurultu yaxınlaşır... Siz eşitmirsiniz? Hamimiz məhv olacaqıq... Motor səsi! (*Arvadına*) Dəstəyi asdilar.

Kar. Nə yekə təyyarədir! Sənişin təyyarəsinə oxşamır. Bu texnika çox qəribə şeymiş!

Arxitektorun arvadı (*ərinə sixiləraq*). Mən gördüm... Uçur... Yaxınlaşır...

Təyyarə gurultusu yaxınlaşır. Saat vurmağa başlayır.

Bir...

Arxitektor. İki...

Kar. Mənə də deyin... Yazın bura. (*Qrifel lövhəsini uzadır.*) Niyə belə həyəcanlısınız?

Arxitektorun arvadı. Məni bərk qucaqla... Yox.

Saat vurmaqda davam edir, təyyarə gurultusu get-gedə yaxınlaşır.

Arxitektorun arvadı çığıra-çığıra özünü qapıya atır. Arxitektor dalınca qaçıb onu tutur.

Arxitektor. Hara?

Arxitektorun arvadı. Küçəyə! Metroya...

Kar. Aman, ya Rəbb! Görəsən nə olub?

Arxitektor. Dayan! (*Saat altinci dəfə vurur.*) Altı!

Arxitektorun arvadı (*ərinə qisılır*). Yeddi!

Arxitektor (*arvadını bərk qucaqlayaraq*). Səkkiz...

Təyyarə gurultusu. Elə bil ki, təyyarə lap evin içindədir.

Qatı qaranlıq. Qadın qışkırtısı eşidilir.

Arxitektorun arvadı. Mən qorxuram!

Səhnə işiqlaşır. A.B. pilot mundirində daxil olur.

A.B. (*alçaq səslə*). Siz qapını açıq qoymuşdunuz.

Arxitektorun arvadı. A.B.!

A.B. (*elə həmin səslə*). Siz məni nə tanıdınız? (*Arxitektorun arvadına tərəf gedir. O, geri-geri çəkilir.*) Qorxmayın. (*Məktubun yerə səpələnmiş vərəqlərini görür, əyilib onları qaldırır. Həmin səslə, gülümşünməyə çalışaraq.*) Zarafat edirdim. Məni bağışlayın. Bu zarafat idi. (*Royalə yaxınlaşıb məktub səhifələrini onun üstüna qoyur və girdə stulda əyləşir. Birdən qəti səslə.*) Yox, bu zarafat deyildi. Mən ata bilmədim. (*Bağırır.*) Mən uşaq arabalarına, çiçək səbetlərinə bomba ata bilmədim! (*Batiq səslə.*) Mən intiqam allahı olmağı bacarmadım. Amma başqa birisi olacaqdır... (*Klavıslərin üstüna yixılır, qüvvətli bir səs çıxır. Hönkürür.*)

Kar. O niyə ağlayır?

Pərdə

MÜNDƏRİCAT

Ön söz 4

ŞEİRLƏR

| | |
|---|----|
| Yolcu, yolun Şərqə isə | 15 |
| Yağış | 15 |
| Yetimlik | 16 |
| Yaralı xəyalat | 16 |
| Yol mahnisı | 18 |
| Acların göz bəbəkləri | 18 |
| Anadolu | 20 |
| Rodos heykəli | 24 |
| Gözlerimiz | 25 |
| Şairin bir dəqiqəlik tənbəlliyi | 26 |
| İçimdəki qurd | 27 |
| Güneşi içenlərin türküsü | 28 |
| Sənət anlayışı | 31 |
| Yayından uçan ox | 33 |
| Yanar dağ | 34 |
| Şərq və Qərb | 35 |
| Həsrət | 37 |
| Sakko və Vansetti | 38 |
| Xəzər dənizi | 40 |
| Bayramoğlu | 41 |
| Simvolist şairlərə bənzeyən bir dəliyə dair | 43 |
| Salxım söyüd | 45 |
| İyirminci əsrin sərgüzəştləri | 46 |
| Uşaqlara nəsihət | 52 |
| Orada tanış olduqlarım | 52 |
| Müqəddəs qarın | 59 |
| Qəbləttarix | 59 |
| Kelkütte polis idarəsində | 61 |
| Yer üzündə bir insan | 63 |
| Provokator | 64 |
| Birinci cavab | 65 |
| Yarımçıq qalan bir bahar yazılı | 67 |
| Prometey, tütün çubuğumuz, gül, bülbül və sairə | 70 |
| Bir ayrılıq hekayəsi | 70 |
| İkinci cavab | 71 |
| Bəlkə mən | 73 |
| Sıradakı | 74 |
| Sıradakının ölümü | 75 |
| Yanmamış papiroş | 75 |
| Nikbinlik | 76 |

| | |
|--|-----|
| Dörd kişi və dörd şüše | 77 |
| Kərəm kimi | 78 |
| Şübhe | 79 |
| Ərəfe | 80 |
| İxtilali-kəbir | 81 |
| On doqquz yaşım | 82 |
| Bənövşə, ac dostlar və qızıl gözlü yavru | 86 |
| Güneşin sofrasında oxunan nəgmə | 87 |
| Dəmir qəfəsə gəzişən aslan | 88 |
| Səsini itirən şəhər | 89 |
| Vida | 91 |
| Xəber | 92 |
| Mahnılarımız | 92 |
| Torpaqdan, oddan və dəmirdən | 93 |
| Şerimə dair | 94 |
| Xoş gəldin! | 95 |
| Dəniz quldurlarının mahni | 96 |
| Üç səlvı | 97 |
| Mavi gözlü dev, minnacıq qadın və xanım əlləri | 97 |
| Qarına məktub | 98 |
| Əfvi-ümumi | 100 |
| Kamal Əhməd | 101 |
| Orxan Səlim | 102 |
| Dünya, dostlarım, düşmənlerim, sen və torpaq | 104 |
| Talesiz Yusifin yolçuluğu | 105 |
| Zəfərə dair | 106 |
| İyirminci esrə dair | 107 |
| Payız | 108 |
| Sən | 108 |
| Siz aydınlıqda elecə durun | 109 |
| Sən yuxarıdasan | 109 |
| Axşam saat 9-10 şeirləri | 109 |
| Məktub | 112 |
| İçəride bahar | 112 |
| Bu gün – bazar | 113 |
| Mən sənə aşiq olmaqla məşğulam | 114 |
| Rübai | 115 |
| Dize qədər qarlı bir gece | 115 |
| Ölümə dair | 117 |
| Dəvət | 119 |
| Mən həbs olunandan bəri | 119 |
| Sonu yaxşılıqla bitən kitablar | 121 |
| Yaşamaq haqqında | 122 |
| Rübai | 123 |
| Demək belə, Laz İsmayıllı! | 123 |

| | |
|--|-----|
| İbrahim Balabanın "Həbsxana qapısı" tablosu | 124 |
| üstünə söylənmişdir | 124 |
| Angina pektoris | 125 |
| Mən məni | 125 |
| Əllərinizə və yalana dair | 126 |
| Dünyanın ən yaziq məxluqu | 127 |
| Dünya, dostlarım, düşmənlərim, sən və torpaq | 128 |
| Röyada gördüm yanı | 130 |
| Yenə sənə dair | 130 |
| Pol Robsona | 130 |
| Həbsxanada yatmalı olanlara bəzi öyüdlər | 131 |
| Xoş gəldin | 133 |
| Qala qapısından çıxarken | 133 |
| İbrahim Balabanın "Bahar" tablosu üçün deyişmişdir | 134 |
| Açıq tətilinin beşinci günündə | 135 |
| Laylay | 137 |
| Dustaqxanadan çıxdıqdan sonra | 137 |
| Münəvvərin ad günü | 142 |
| Türk kəndlisi | 143 |
| Ölü qızçıqaz | 144 |
| Qoy buludlar adam öldürməsin! | 144 |
| Yapon balıqçısı | 145 |
| Bina və bənnalar | 146 |
| İstiqlal | 147 |
| "Praqada bir araba keçir" | 148 |
| İl başı | 149 |
| Son avtobus | 149 |
| Qapaklı dəniz | 151 |
| Sofiyadan | 152 |
| Nikbinlik | 153 |
| Gəmi | 153 |
| Məmməd | 154 |
| Bor oteli | 154 |
| Balkon | 155 |
| Dik daşlar | 156 |
| Süfrə | 156 |
| David Oystraxa məktub | 157 |
| Ceviz ağacı | 157 |
| Mavi liman | 158 |
| Otuz il sonra | 158 |
| Münəvvərə məktub yazdım, dedim ki: | 160 |
| Səməd Vurğuna | 160 |
| Mikayıl Rəfiliyə ağı | 161 |
| Sağ əlim | 162 |
| Əcaibləşdi havalar | 163 |

| | |
|--|------|
| Günlər | .163 |
| Dağın üstündə | .164 |
| Nikbin adam | .164 |
| Səhər vaxtı | .165 |
| Mərcan balıqları | .165 |
| Sebastian Baxın 1 nömrəli do minor konserti | .166 |
| Masalların masalı | .167 |
| Ümid | .169 |
| Bir səyahətə dair | .171 |
| Sənsiz, Paris | .172 |
| Abidin Dinonun "Vuruş" adlı tablosu üçün deyilmişdir | .172 |
| Paris tapmacaları | .172 |
| Tunel | .174 |
| Dunay çayı | .174 |
| Məmələkətim haqqında | .175 |
| Avninin atları | .175 |
| Bir üsküdar balkonunda | .176 |
| Buludlar keçir | .176 |
| Bu il payızın əvvəlində | .177 |
| Küləkli göyərtədə | .177 |
| Nə olmalı | .177 |
| Pəncərələr | .178 |
| Gəldik, gedirik | .180 |
| Böyük insanlıq | .180 |
| Şəhidlər | .181 |
| Dağ başında | .182 |
| Gecə vaxtı Bakı | .182 |
| Avtobioqrafiya | .182 |
| Vetən xaini | .184 |
| Bir cəza evində dustaq adamın məktubları | .185 |
| Qarlı qayın ormanında | .185 |
| Cənaze mərasimim | .187 |
| Vəsiyyət | .187 |

POEMALAR

| | |
|-----------------------------------|------|
| Jakonda və Si-Ya-u | .191 |
| İnsan mənzərələri | .207 |
| Qurtuluş davası dastanından | .304 |

PYESLƏR

| | |
|--------------------------|------|
| Kellə | .309 |
| Qəribə adam | .360 |
| Demoklisin qılinci | .426 |

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*
Korrektorlar: *Tutu Məmmədova*
Pərinaz Səmədova

Yığılmağa verilmişdir 07.06.2006. Çapa imzalanmışdır 27.09.2006.

Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 31. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 160.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Əlişgər küçəsi, 17.